

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTÜTU

**AZƏRBAYCAN
FOLKLORU
KÜLLİYYATI**

XVII cild

**DASTANLAR
VII kitab**

BAKİ - 2010

*AMEA Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur*

REDAKSİYA HEYƏTİ

Hüseyin İsmayılov, filologiya elmləri doktoru (**sədr**);
Teymur Bünyadov, akademik;
Azad Nəbiyev, AMEA-nın müxbir üzvü;
Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü;
İsrafil Abbaslı, filologiya elmləri doktoru, professor;
Qara Namazov, filologiya elmləri doktoru, professor;
Məhərrəm Cəfərli, filologiya elmləri doktoru, professor;
Muxtar İmanov, filologiya elmləri doktoru;
Füzuli Bayat, filologiya elmləri doktoru;
Ramil Əliyev, filologiya elmləri doktoru;
Oruc Əliyev, filologiya elmləri namizədi;
Əziz Ələkbərli, filologiya elmləri namizədi;
Ağaverdi Xəlil, filologiya elmləri namizədi;
Seyfəddin Rzasoy, filologiya elmləri namizədi (**məsul katib**).

TƏRTİB EDƏNLƏR: f.e.d. **Hüseyin İSMAYILOV**
f.e.n. **Əziz ƏLƏKBƏRLİ**

NƏŞRİNƏ MƏSUL: f.e.n. **Əziz ƏLƏKBƏRLİ**

Azərbaycan folkloru külliyyatı, XVII cild, Dastanlar (VII kitab), Bakı, “Nurlan” nəşriyyatı, 2010, -420 səh.

4603000000
A ----- **Qrifli nəşr**
N-098-2010

©Folklor İnstitutu, 2010

GÖYÇƏ DASTANLARINDA DASTAN İNFORMASIYASININ FASİLƏSİZLİYİ

Azərbaycan aşıq ədəbiyyatının janr çevrəsinə daxil olan müstəqil bədii fenomen kimi dastan, terminoloji işarəsindən asılı olmayaraq, əski türk xalq ədəbiyyatına bağlanır və ondan qaynaqlanır. "Dastan" adı altında dayanan ədəbi hadisə faktı əski epik ənənənin etnik işaretvi və modelləşdirici sistemini saxlamaqla bu terminlə anlaşılan ədəbi forma və məzmuna – differensial mətn tipinə transformasiya olunmuşdur. Tipoloji ədəbi hadisə kimi "dastan" IX-XI əsrlərdə formalasmışdır.¹ Bu prosesdə islam mədəniyyətinin təsiri və bu təsirdən deformasiyaya uğrayan əski türk, iran və əcəmləşmiş türk ədəbiyyatlarının iştirakı faktoru şübhəsizdir. İslamiyyətin "IV əsrindən başlayaraq İran dil və ədəbiyyatı islami bir şəkil altında inkişafa və yüksəlməyə başladı. Bu İslami İran ədəbiyyatı fatehlərin ədəbiyyatından tamamilə geniş bir ölçüdə mütəəssir olmuşdu: Dilə yeni dinin gətirdiyi bir çox kəlmələr girdiyi kimi, nəzm şəkli, vəzn, bəlağət qaydaları da geniş bir nisbətdə ərəblərdən alınmışdı. Əski İranın heca vəznindən, əski mənzum şəkillərindən, ədəbiyyat təlakkilərindən həmən heç bir şey qalmamış kimi idi; fəqət çox əski bir mədəniyyətə varis olan əcəmlər, bu müdhiş ərəb nüfuzuna rəğmən, ədəbiyyatlarında öz şəxsiyyətlərini əks etdirdilər; əruz vəznindən yalnız öz zövqlərinə uyğun olanları aldılar, "rūbai" şəklini icad və yaxud bəlkə də ehya etdilər (Ağa Ahmed Ali Ahmed, Mecmaus-Sanayiden naklen, Risaleyi Terane, Kalküttə, 1867 s.2). Ərəb ədəbiyyatının əski və bilinən bir məhsulu saya biləcəyimiz "qəsidə" şəklinə və "qəzəl"ə bir başqalıq verdilər (F.Köprülü. İslam ədəbiyyatında mərsiyə. Yeni məcmuə, c. I., nu 18, 8 kasım, 1917 v.d.)-ci il və bunların hamısının üstündə olaraq əski mifologiyani canlandıraraq ərəb ədəbiyyatının tamamilə yad olduğu bir "dastan dövrü" açdilar.² F.Köprülü türk ədəbiyyatında mətn differensiallaşması və janr üzvlənməsi proseslərini islamiyyətdən əvvəlki

1. Məhz "dastan" adlı epik mətn tipi nəzərdə tutulur – H.İ.

2. F.Köprülü. Türk edebiyyatında ilk mütasavviflar. Diyanet işleri başkanlığı yayınları. Ankara, 1991, s. 20-21.

və sonrakı dövrlərə ayırmaqla, kültür sisteminin əvəzlənməsi ilə ədəbiyyatda baş verən kəmiyyət və keyfiyyət dəyişmələrini ümumən doğru aydınlaşdırırsa da, İran əcəm kültürünün rolunu xeyli qabartması ciddi arqumentlərə əsaslanmır; həm də İran-türk mədəni mühiti, ümumiyyətlə, diqqətdən kənardə qalır.

Türk eposunun məlum mətnləri üzərində ciddi elmi müşahidələr aparan N.Cəfərov belə nəticəyə gəlir ki, "qədim türk dastanları, əsasən, e.ə. I minilliyyin ortalarında meydana çıxmışdır. Lakin epos ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik-estetik əhval-ruhiyyəsi də onlarda öz əksini tapmışdır. Aparıcı ovqat, dünyagörüşü, etnik-ictimai emosiya isə məhz dastanların formalasdığı dövrə aiddir".¹

Müəllif onu da əlavə edir ki, "qədim türk dastanları" anlayışı şərtidir, çünki onların həcmi, mənzum, yaxud mənsur formada olması, dil-üslub xüsusiyyətləri barədə konkret məlumat yoxdur – mənbələrdə həmin əsərlərin, əsasən, "qısa məzmunu" və ya "süjeti" mühafizə olunmuşdur. Belə məzmun və süjetlərin özü də bir səra hallarda ya tam deyil, ya da "müasirləşdirilmiş", müəyyən məqamları təhrifə məruz qalmışdır. Çin və İran mənbələrində mühafizə olunmuş qədim türk dastanlarında (əslində, dastan süjetlərində) nəinki bir səra motivlər, hətta adlar belə dəyişikliyə məruz qalmış, türk adları Çin və İran adları ilə əvəz edilmişdir.² Türk eposunun differensiyası kontekstində etnik-mədəni çevrələri IX-XI əsrlər dövrü üçün Sibir, Türküstən (yaxud Mərkəzi Asiya), Ural-Volqaboyu, Şərqi Avropa, Qafqaz – Kiçik Asiya olmaqla lokallaşdırın N.Cəfərov "Qədim türk eposu ilə təxminən eyni dövrdə təşəkkül tapan və türkçülük təfəkkürünün ideya-estetik əsasını təşkil edən tanrıçılığı mükəmməl ideoloji mənəvi sistem kimi dəyərləndirir və türk mədəniyyətinin (o cümlədən ədəbiyyatının) həmin sistemdən kənardə izah etməyin mümkün olmadığını (kursiv mənimdir – H.İ.)" da qeyd edir".³ XI-XII yüzillərdə Türküstən Türklərlə məskun bölgələrində İslam kültürünün və İran ədəbiyyatının güclü təsiri altında qalan bir türk ədəbiyyatı, Qaraxanlı Türklərinin ədəbiyyatı mey-

1. N.Cəfərov. Eposdan kitaba. B., 1999. s.16.

2. N.Cəfərov. Göstərilən əsəri. s.16.

3. Yenə orada. s.13.

dana gəldikdən sonra İranın bəzi bölgələrində də bir türk ədəbiyyatı, oğuzların ədəbiyyatı inkişafa başladı. Tamamən fərqli coğrafi və etnik şəraitinə görə bu iki bölgədə sözügedən ədəbiyyatların inkişafı təbiətilə fərqli şəkillərdə olmuşdur.¹

Türk yazılı ədəbiyyatının inkişafında iki iri kültür çevrəsi – Şərqi və Qərbi təkcə tarixi-filoloji araşdırmacların aşkarlamasına görə yox, həm də ədəbi ənənənin güclülüyü, ədəbi mətn faktının geniş şəbəkəsi və şifahi ənənədə fasiləsizliyi ilə seçilir; tədqiqatçıların gəldiyi ümumi mülahizəyə görə birinci Türk-Çin, ikinci isə Türk-İran etnik-mədəni əlaqələri ilə şərtlənir. "Türklərin İslamiyyətdən öncə vücuda gətirdikləri ədəbiyyat – Çin, Hind, İran təsiriylə vücuda gətirilən bəzi əhəmiyyətsiz tərcümələr müstəsna olmaq üzrə – sazla söylənən xalq şeirlərindən ibarətdir".²

F.Köprülünün islamiyyətdən öncə xalq şeirinin söylənməsini müşayiət edən "saz"ın mövcudluğu haqqında bilginin hansı mənbəyə əsaslandığı aydın deyil. Mövcud araşdırmaclar və tarixi məlumatlar çağdaş mükəmməllikdə olan sazi XVI əsrəndən o yana keçirmir*. Türklerin İslamdan öncəki "dövrə aid bütün sosial müəssisələrində, dildə, dində, əxlaq və adətlərdə, hüquqda tamamilə qövmün ruhunu və şəxsiyyətini göstərən ibtidai bir "əsliyyət" vardı. Çin, Hind, İran mədəniyyətləri bəzi sahələrdəki Türkler arasında nüfuz etməyə başlamış olmaqla bərabər, bu hallar çox "az" və səthi qalmış, mərkəzdən mühitə – yəni fərdlərdən xalq kütləsinə keçmədiyi üçün cəmiyyət üzərində həqiqi bir təsir göstərməmişdir. Belə ki, o dövrlərdə Türk ədəbiyyatını təşkil edən əsərlər də cəmiyyətin başqa ünsürlərinə uyğun olaraq, yad təsirlərdən uzaq olmuş, qövmün bütün xüsusiyyətlərini səmimiyyətlə eks etdirmişdir. Xaqandan ən əhəmiyyətsiz nəfərə qədər bütün fəndlər o şeirlərdə özlərini duyurdular. Bu dövrdəki şairlər hamısı bir-birinə bənzəyən əlləri qopuzlu (seçmə mənimdir – H.İ.) bəsit adamlardı. Oba-oba dolaşaraq

1. A.Caferoğlu. Azərbaycan edebiyatı. S. 140-217, Türk dünyası edebiyatı I, Türk dünyası araştırmaları vakfi, 1991, s. 140.

2. F.Köprülü. Göstərilən əsəri. s.11.

* Bu mülahizə "saz" adlı musiqi alətinin əskidən mövcudluğu faktının təkzibi kimi anlaşılmamalıdır.

ümumi, yaxud xüsusi toplantıslarda əski qəhrəmanların mənqəbələrini tərənnüm edər, milli dastanlar söylər və ya yeni hadisələr haqqında yeni türkilər bağlardılar. Bunların eyni zamanda qopuzlarıyla sehirbazlıq, falçılıq etdikləri də olurdu, "sığır" deyilən milli ov ayinlərində, "şölən" - yəni ümumi ziyafətlərdə, "yuğ" - yəni matəm mərasimində şairlər mütləq iştirak edirdilər.¹ Qeyd olunduğu kimi, məhz həmin əski ədəbiyyatı "əlləri qopuzlu adamlar" yaratdıqından, onlara "saz şairləri" yox "qopuz şairləri" deyilməlidir. Bu termin fərqi deyildir, öncə qeyd etdiyimiz kimi, etnik-mədəni və ədəbi-bədii fəaliyyət sistemlərində baş verən differensial tipoloji hadisənin informasiya işarəsidir.

Beləliklə, əski xalq şeiri üstündə yaranan ədəbiyyat tarixi-xronoloji ardıcılıqlı və mədəni-genetik əlaqəni itirmədən iki xüsusi tip təşkil edir:

1. Qopuz şairləri
2. Saz şairləri

Birincilərin daşıyıcı subyekti "ozanlar", ikincilərinki isə "aşıqlar" idi. Birincilər, əgər qopuzun yaranma tarixi ilə hesablaşsaq, "e.ə. V- III minillikdən"² b. e.-nin XV əsrinədək zamanla bağlı müxtəlif mükəmməllik səviyyələrində fəaliyyət göstəriblər. İkincilər birincilərin tamamilə təkrarı deyildilər, amma onların bəzi keyfiyyətlərini və funksiyalarını yeni sosial-mədəni və ictimai-siyasi şəraitdə davam etdirirdilər. Birincilər Tanrıçılığın tərənnümçüsü, ikincilər isə İslamın (sufi çevrəsində olsa da) təbliğatçısı idi. Ozanın "boyladığı" (yaratdığı) "boy"la (dastan-la) aşığı söylədiyi "dastan"ın fərqi "Islam redaksiyası"nda gəlib çatsa da, KDQ mətni ilə "məhəbbət dastanları"nın müqayisəsində aydın şəkildə müşahidə olunur.

"Boy" və "dastan"ın fərqli və oxşar elementləri çox məhdud kəmiyyətdə deyildir. Əski türk dastanı olan "boy" başdan-başa şeirlə söylənmişdir, "yelətmə" qopuz musiqisi ilə müşayiət olunmuşdur. "Bütün bu şeirlər türkcənin təbii vəzni olan "heca vəzni" ilə söylənirdi. Türkçənin bəlli və eyni cins hecalarının bəlli

1. F. Köprülü. Göstərilən əsəri. S 11
2. Р.Загретдинов. Кубыз . Школа игры на Кубызе . Уфа . Белая река , 1997. С. 17.

vurğulu sayilarla ayrılmamasından vücuda gələn bu vəznin çeşidli növləri vardı. Bunlar arasında ən az sayılı, yəni bəsit olanlar ən əskiləri idi. Bu dövrdə müxtəlif mövzulara aid şeirlərdən hamisının bəlli bir şəkli vardi. Türk şeirinin bu ilk şəkillərində başlıca iki cəhət gözə çarpir: Birincisi şəkillərin azlığı və qısalığıdır ki, ilk dövrlərdə ədəbi şəxsiyyətlərin sərbəstcə gəlişməsi mümkün olmamasından və hər şairin mövcud şəkillərə adətən dindaranə riayətə məcbur olmasından irəli gəlirdi. İkincisi, əksərən dörd misradan meydana gələn bəndlərdə ilk üç misranın yalnız bir-biri ilə və dördüncü misranın bütün bəndlərdə qafiyəli olmasındadır ki, bu da, o cins şeirlərin tərənnüm olunmaq üçün bir türkü "nəqarət – bağlama"sı təşkil etdiyi cəhətlə təbii daima eyni qafiyəni mühafizə etdiyini göstərir. Musiqi ilə şeirin hələ ayrılmadığı bu ilk dövr əsərlərində, qafiyə qaydaları da çox bəsit və ibtidai idi. O qədər ki, onlara bu günkü mənada qafiyə adını verməkdənsə yarımqafiyə (assonans) demək daha doğrudur. Onlarda misraların son hecaları arasında uzaq bir bənzərlik qafiyənin varlığı üçün kifayət edirdi və şeirin bütübütün asan təmini üçün bu əksəriyyət etibarilə fellərin təsriflənən formalarından yaradılırdı. Xülasə, məhdud, bəsit, ibtidai olmaqla bərabər bu ilk dövrdəki ədəbi məhsullar bütün bir qövmün ruhundan qopur, onun kədərlərini, nəşələrini tərənnüm edirdi".¹

Əski poetik sistem "dillə birgə yaranmışdır",² əski çağın poeziyası "dilin poeziyasına" bərabər olmuşdur. K.V.Nərimanoğlu-na görə, poetik sintaktik konstruksiyaların yaranmasında "təkrarların rolu aparıcıdır. Səslərin, sözlerin qrammatik forma və konstruksiyaların təkrarı ritm yaratır və həmin ritm ifadə vasitələri arsenalında özünəməxsus qanuna uyğunluqlarla çıxış edir".³

Müəllif yazar ki, "DQ"-də ritm yaradan vasitələr dilin yarusları üzrədir; fonetik, leksik, morfoloji sintaktik. Və hər bir yarusun elementləri o biri yarusların vahidləri ilə dialektik əlaqədədir".⁴ Türk ədəbi mətnləri və dil materialı üzərində dil

1. F.Köprülü. Göstərilən əsəri. s. 12.

2. Ə.Abid. Heca vəzninin tarixi. "Maarif işçisi" jurnalı. 1927, №4, s.7

3. K.Vəliyev. Azərbaycan dilinin poetik sintaksisi. B., ADU, 1981, s.16.

4. K.Vəliyev. Göstərilən əsəri. s.16.

stixiyasından və linqvistik poetika nəzəriyyəsindən çıkış etməklə apardığı son dərəcə ciddi və dəqiq elmi müşahidə və təhlillərin nəticəsi olaraq, K.V. Nərimanoğlu əski ədəbiyyatın linqvo-poetik əsaslarını aşkarlayır: "Dil ilə bədii təfəkkürün qırılmaz bağlılığı mədəniyyət tarixinin ilkin dövrlərinə nəzər saldıqda daha aydın görünür. Bu dövrdə ibtidai insan öz mənəvi dünyasını, hiss və həyəcanlarını ifadə etmək üçün aktiv şəkildə öz dili ni zənginləşdirməli, yeni ifadə vasitələri, konstruksiyalar yaratmalı idi. Söz sənətinin bizə bəlli olan ən qədim örnəkləri-alqışlar, dualar, dastanlar və b. tarixin ilkin çağlarında dil yaradıcılığının nə qədər intensiv və mürəkkəb bir proses olduğunu aydın göstərməkdədir. Öz spesifik qanunları olan söz sənəti dili özünə məxsus şəkildə dəyişir, onun müxtəlif vahidlərinin yeni çalarlar qazanmasına, yeni əlaqələrə girməsinə səbəb olur. Bir sözlə, adı danışq dilindən tam bir sıra cizgiləri ilə seçilən bədii dil yaranır. Bu dil artıq özünün ilkin formalarında kifayət qədər inkişaf etmiş mürəkkəb bir sistemdir".¹

Əski türk dastan tipi kimi "boy"un KDQ mətni islam kültürü və Şərq poetik sistemi layları altında olsa da, poetik strukturu K.V.Nərimanoğlunun aşkarladığı kimi ritm və intonasiyanın aparıcı rolunu təsdiqləyir. Ritm və intonasiya poetik informasiyanın daşıyıcısı kimi əski türk xalq şeirində xüsusi mövqeyi ilə seçilir. Bu kontekstdə iki türk dastan tipi – "boy" və "dastan" arasındaki fərq, tarixi-poetik təkamül kimi aydın şəkildə müşahidə olunur.

Eposun tarixi-mədəni differensasiyası kontekstində türk epos təfəkkürünün inkişaf meyllərini araşdırın N.Cəfərov yazır: "Epos" sadəcə dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükde ifadə edən möhtəşəm dastan potensiyasıdır. Onu tam halında bərpa etmək mümkün deyil, mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik və s. komponentlərin üzvi vəhdətindən ibarətdir".¹ Dastanın eposla identik vahid olmadığı aydınldır.

1. K.Vəliyev. Linqvistik poetikaya giriş. B., ADU, 1989, s.7.
2. N.Cəfərov. Eposdan kitaba. B., Maarif. 1999. S. 12.

Eyni zamanda dastan epik sistemdə avtonom hüquqlara da malikdir. Əslində dastanın mətn avtonomiyası vardır. Xalq yaradıcılığı örnəklərinin digər elementləri onun strukturunda yalnız kanonik qəliblərə dola və ya hansısa vahidi əvəzləyə bilirlər. Amma dastanın strukturunu dəyişmir; çünkü o sabit informasiya daşıyıcısı kimi bir işarə bütövdür və mətn strukturunun sabitliyi həm də bununla bağlıdır. Təbii ki, şür - gerçəklik münasibətləri səviyyəsində janr kanonikliyi qətiyyən istisna olunmur. Türk epik sistemində istər "boy", istərsə də "dastan" türk şürünün varlığı münasibətinin, poetik dunyaduyum və dünyadərkinin, özünü və dünyanın dildə, fikirdə və sənətdə modelləşdirilmiş, türk kodu ilə şifrələnmiş və yalnız bu kodla anlaşılan, obrazlı motivlənmiş işarələr sistemidir.

Türk folklor ənənəsinin "təbii ədəbiyyat"dan "süni ədəbiyyat"^{a1}, kollektiv sənətdən fərdi və qrup sənətinə üzvlənməsi ilə artıq "süni sənət" səviyyəsində şifahi və yazılı ədəbiyyatın öz-spesifik inkişaf qanunauyğunluqları zəminində iki bir-birindən təmamilə izolə edilməmiş müstəsna qolunun formallaşması prosesi başlanır. Xalq ədəbi yaradıcılığının üzvlənməsi prosesində üçüncü bir qol da mövcuddur; bu aşiq ədəbiyyatıdır. Həmin üzvlənmə prosesinin diaxron sxemi aşağıdakı şəkildədir:

1. Şifahi xalq ədəbiyyatı (folklor)
2. Aşiq ədəbiyyatı
3. Yazılı ədəbiyyat

Məsələ burasındadır ki, bunların heç biri öz funksionallığını itirməyib, hər üç istiqamət öz çevrəsi daxilində yaşam hüququnu saxlayıb. Folklor əsasına yaxınlığına görə aşiq ədəbiyyatı 1-ci ilə 3-cünün arasında yerləşir. ÜmumTürk ədəbiyyatı kontekstində qeyd ounan 3 qol "Oğuz-türkman ədəbiyyatı" tipini müəyyənləşdirən Oğuz-Türk ədəbi sisteminin iri struktur vahidlərini təşkil edir.

1. Folklorun bədii yaradıcılıq istiqaməti ənənəvilik, şifahilik, kollektivlik kimi dominant atributiv keyfiyyətlərlə səciyyələnir;

1. А.Бомбачи. Тюркские литературы, введение в историю и стиль. С. 191-293. Зарубежная тюркология, М, Нauка, 1986. С.191.

folklor mətninin dil kollektivində ya ümumilikdə, ya da ən azı regional kontekstdə toplum üçün anlaşıla bilən semantik kodu və şifrəsinin mövcudluğu folklor faktının mövcudluğunu təsdiq-ləyən zəruri hadisədir. Konservativ folklor mühitlərində regional spesifikadan başqa, həm də əski əmənə yaxşı qorunur, arxaik elementlərin iştirakı intensiv xarakter daşıyır.

2. Aşıq yaradıcılığı bir tərəfdən və əsasən folklordan qaynaqlanır; onun kanonik mətn tiplərindən istifadə edir. Digər tərəfdən isə o yazılı ədəbiyyatla qismən təmasda olur. Aşıq yaradıcı şəxsiyyətdir, şairdir və öz intellektual mülkiyyətinin sahibidir. Bu mənada aşıq ədəbiyyatı tam folklor hadisəsi deyildir. Sadəcə olaraq, aşıq yaradıcılığı folklor çevrəsində fəaliyyət göstərir; aşıq poeziyası əsasən, xalq şeiri üslubunda yaradılır.

3. Yazılı ədəbiyyatın mətn arsenalı məlum olduğundan o da-ha çox öyrənilmişdir. Bizim araşdırma kontekstində yazılı ədəbiyyata müraciət olunması milli ədəbi sistemin struktur elementlərini bir bütöv halında təsəvvürdə canlandırmaq üçündür. Yazılı ədəbiyyat həm milli, həm də qeyri milli ədəbi sistemlərlə əlaqədə olur və ineqrasiya prosesində iştirak edir. Aşıq yazılı ədəbiyyatın öz kanonlarına uyğun gələ bilən bəzi elementlərin-dən faydalıdır.

Azərbaycan aşıq ədəbiyyatının dastan janrı zəngin və müha-fizəkar folklor mühiti olan Goyçə mahalında və bu mahalda və mühitdə yetişən aşıqların yaradıcılıq irləsində xüsusi mövqeyi ilə seçilir. Goyçə dastanları göyçəli saz-söz ustalarının yaratdığı dastan yaradıcılığını bildirir və ona bərabər anlamda işlədilmişdir; bu da öz növbəsində Azərbaycan dastanlarının ümumi fon-duna daxil olan milli epiq informasiyanın regional mətn variantlarıdır.

Dastanların görkəmli tədqiqatçısı prof. M.H.Təhmasib aşıq yaradıcılığının Goyçədəki mövqeyinə yüksək qiymət vermişdir: "Özünəməxsus təbii gözəlliklərə malik olan Goyçə əsrlərdən bəri sazin və onun köməyi ilə yaradılan, müşayıeti ilə ifa edilib yaşa-dılan sözün ən isti, ən mehriban ana qucaqlarından biri olmuş, indi də belədir, şübhəsiz ki, gələcəkdə də uzun müddət belə olacaqdır. Mübaligəsiz demək olar ki, bu mahalda saz çalmağı, söz deməyi heç bacarmayan adama ancaq nadir hallarda təsadüf

olunur. Əksəriyyəti aşıqlıq ənənələrinin ən incə sirlərinə vaqif olanlar təşkil edirlər. Bu sənətin bu yerlərdə belə dərin kök atıb, belə geniş yayılması, hətta sözün dəqiq və tam mənasında möişətə daxil olması mahalın təbii şəraiti, coğrafi mövqeyi və yadagəlməz uzaq keçmişlərdən bəri burada yaşayan qəbilələrin, tayfaların yaradıcılıq ənənələri ilə bağlıdır. Təsadüfi deyildir ki, xüsusilə "Dədə Qorqud Kitabı"nda, başqa şəkildə deyilsə, bu günü açığın qədim əcdadı hesab edilən Ozan yaradıcılığı nümunələrində işlənən bir sıra arxaikləşmiş sözlər, ifadələr burada indi də yaşamaqdadır. Belələrinə misal olaraq heç olmazsa, qarğı, mizraq, şülen, hoşal, say, yalavımaq, bəhri, orğan, bayğu (seçmə mənimdir – H.I.) və onlarca başqalarını göstərmək olar. XIX əsrin sonları XX əsrin əvvəllərində qoşulmuş şeirlərdə bu qədər arxaikləşmiş sözlərin və qədim qəbilə-tayfa inamları ilə bağlı əlamətlərin mövcudiyyəti bu yerlərdə aşıq sənətinin nə qədər uzaq keçmişə malik olduğunu əsaslandıran dəlillərdən biridir".¹ Görkəmli tədqiqatçının sözlərinə söykənərək onu da deyə bilərik ki, Goyçədə dastan yaradıcılığı bu regionun coğrafi, təbii şəraiti ilə, ən başlıcası isə uzaq keçmişdən bəri bu ulu diyarda yaşamış, tarixdə öz sözünü demiş tayfaların, qəbilələrin yaradıcılıq ənənələri ilə möhkəm şəkildə bağlı olmuşdur. Onu da göstərmək lazımdır ki, aşıq sənətinin müxtəlif mühitləri, regionları bir-birindən təcrid olunmuş şəkildə yaranıb, inkişaf etməmişdir, bir-biri ilə ayrılmaz bağlılıqda olmuşdur. Ona görə də bu bölgüləri şərti, formal saymalyıq. Eyni fikri dastan yaradıcılığı ilə bağlı da söyləmək olar. Ancaq bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, aşıq yaradıcılığının ayrı-ayrı mühitlərində ümumi cəhətlərlə yanaşı, regionla bağlı ənənələr də özünü göstərir. Daha doğrusu, hər bir açığın özünün repertuarı olduğu kimi, hər bir regiona məxsus müəyyən yaradıcılıq ənənələri, aşıq repertuarı da olmuşdur, bu da ona digər mühitlərdən seçilməyə əsas verir. Bu mənada Goyçə dastan yaradıcılığı öz ənənələri ilə seçilən, xüsusi yeri olan mühitlərdən biridir. Burada Azərbaycanın digər bölgələrində də sevilən, yeri olan dastanlar da mühüm

1.Təhmasib M.H.Gözəllik nəğməkarı."Azərbaycan"jur.1971.Nº 10, səh.176.

yer tutmuş, variantlaşmış, ayrı-ayrı ustad aşıqların repertuarında yaşamışdır. Bununla yanaşı, Göyçə mahalında sərf bu mühitlə, bu mühitin yetişdirib boy-a-başa çatdırıldığı sənətkarların həyatı, sənəti, dövrü ilə bağlı dastanlar da yaranmış, formalaşmış və bunlar Göyçə aşıqlarının repertuarında xüsusi yer tutmuşdur. Biz tədqiqat prosesində daha çox ikinci yaradıcılıq ənənəsi üzərində dayanıb bu regionun aşiq dastan yaradıcılığının səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirməyə çalışacaqıq.

Bu ulu diyarın yaradıcılıq ənənələri və aşiq sənəti üzrə geniş tədqiqatlar aparan prof. Qara Namazov qərb aşiq mühitlərinin özünəməxsus xarakterini belə səciyyələndirmişdir: "Göyçə, Borçalı, Tovuz, Şəmkir, Qazax, Gədəbəy və Kəlbəcər mahalları saray təsirindən uzaq olmuş, bu oğuz elatı yayı yaylaqda, qısı aranda keçirmiş, aşiq da bu elatin arasında onun mənəvi zövqünü oxşamış, adət-ənənəsini, yurdsevərliyini, qəhrəmanlığını, sevgisini və ümumən tarixini bədii şəkildə yaşada bilmüşdir".

Müəllif "Göyçə diyarında böyük bir aşiq nəсли, aşiq məktəbi şöhrətləndiyini" qeyd edir.¹

Məlum olduğu kimi, "dastan" sözü hadisə, əhvalat, təsvir, tərif, tərcüməyi-hal, bəzən də tarix kimi mənalarda işlənmiş, sonralar isə hekayətnamələr adlandırılmışdır. "Dədə Qorqud kitabı"nda bu, məlum olduğu kimi "boy" adlanır. Aşıqlar, onların dinləyiciləri isə buna "nağıł" adı vermişlər. Aşiq üçün dastan yaradıcılığı xüsusi əhəmiyyəti olan bir ədəbi hadisədir. Xalq içərisində aşığın necə sənətkar olmasını qiymətləndirməkdə onun "dastan ehtiyatının" xüsusi rolü olmuşdur.

"Ümumiyyətlə, aşiq sənətinin, əgər belə demək mümkündürsə, özünə görə "anketi" vardır. Bu "anket" aşağıdakı suallardan ibarətdir:

- a) Ustadın kimdir?
- b) Hansı dastanları bilirsən?
- v) Hansı aşiq havacatını bilirsən?
- q) Neçə qatar şeir bilirsən?
- d) Neçə şagird yetirmisən?

Bu suallara alınan cavablar aşığın bir sənətkar kimi dəyərini,

1. Q.Namazov. Azərbaycan aşiq sənəti. B., Yaziçi, 1984, s.5.

qiymətini üzə çıxarır.

Hər bir ustad aşiq öz yetişdirdiyi şagirdin bütün nöqsanlarına, qüsurlarına da cavabdehdir. Ustad öz şagirdinin əxlaqına, hətta özünü el içərisində necə aparmağına da məsuldur. Ələsgər aşılıq sənətinin vacib şərtlərini belə izah etmişdir:

Aşıq olub tərki-vətən olanın,
Əzəl başdan pür kəmali gərəkdir.
Oturub-durmaqda ədəbin bilə
Mərifət elmində dolu gərəkdir...

Lakin aşıqlar içərisində bu qanun-qaydaya əməl etməyənlər, onu pozanlar da az olmamışdır. Bir sıra görkəmli aşıqlar isə hələ kamilləşməmiş ustadına kəm baxan, onu saymayıb sərbəst aşılığa başlayanların başlarına gələn fəlakəti təsvir edən xüsusi dastanlar yaratmışlar".¹

Buradan da göründüyü kimi, dastan bilmək, dastanı ifa etmək aşığın necə bir sənətkar olduğunu qiymətləndirməkdə, üzə çıxarmaqda əvəzsiz bir meyar olmuşdur. Aşıqların bir çoxu yeni-yeni dastanlar düzüb-qoşmuş, bununla yanaşı yaradıcılıq prosesində ənənəvi dastanların da müxtəlif variantlarını yaradmışlar. "Abbas-Gülgəz", "Aşıq Qərib", "Qurbani", "Əsli-Kərəm", "Şah İsmayıł", "Məsum-Diləfruz", "Mügim şah", "Aslan şah", "Seyidi-Pəri" kimi dastanların Göyçə variantları yaranmışdır. Bundan başqa, Göyçədə böyüyüb yüksəlmiş Miskin Abdal, Ağ Aşıq, Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Musa kimi ustad aşıqların həyatı, yaradıcılığı barədə dastanlar da yaranmışdır. Biz bu tipli nümunələr üzərində dayanırıq.

Belə dastanlardan biri "Miskin Abdal və Sənubər" dastanıdır.² Dastanın qısa məzmunu belədir:

"Zərgərli Məhəmməd kişinin var-dövləti başından aşır. O,

1. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972, səh.53-54.

2. Azərbaycan folkloru antologiyası. III kitab. Göyçə folkloru (top., tərt. edəni və ön sözün müəllifi Hüseyn İsmayılov), Bakı, "Səda" nəşriyyatı, 2000, səh.389-441; "Göyçə dastanları"ndan gətirilən bədii örnəklər göstərilən mənbədəndir. Bundan sonra yalnız səhifə göstəriləcək – H.İ.

ədalətli, elin xeyir-şərinə yarayan bir adam kimi şöhrət qazanmışdır. Məhəmməd kişi övladı olmadığı üçün dərd çəkir. Məhəmməd kişi də, arvadı Növrəstə xanım da ümidlərini Allaha bağlayırlar. Bir gün səhər tezdən bir dərviş onlara qonaq gəlir. Məhəmməd kişiyə bir alma verib deyir ki, bu almanın böl, yarısını özün ye, yarısını arvadın yesin. Doqquz aydan sonra bir oğlunuz olacaq, adını Hüseyn qoyarsınız. Bunu deyib dərviş qeyb olur. Məhəmməd kişi dərvişin dediyi kimi edir. Doqquz ayın tamamında Növrəstənin bir oğlu olur. Məhəmməd kişi qurbanlar kəsir, nəzir paylayır. Uşağın adını dərvişin sözünə əməl edərək Hüseyn qoydular. İllər keçir, Hüseyn böyüyür. Atası onu özü ilə səfərə aparır. Günlərin bir günü onlar yenə səfərə hazırlaşarkən, səhər Hüseyn yuxudan oyanmaq bilmir. Dünya-görmüş bir qoca deyir ki, ona yuxusunda buta verilir. Yuxuda ona Təbrizli Sövdəgər Mahmudun qızı Sənubər buta verilir. Hüseyn yuxudan ayılır, əvvəl dinib danışmir, sonra sazını əlinə alıb ona buta verildiyini, butasının dalınca gedəcəyini bildirir. Anası Növrəstə xanım onu yolundan saxlamaq istəyir, ancaq Miskin Abdal sözündən dönmür. Başa düşürlər ki, onu saxlamaq mümkün deyil. Uzun Qasımı da ona qoşub yola salırlar. Miskin Abdalla Qasım gəlib iki yol ayrıcına çatırlar: biri piyada, o biri gəmi yolu. Onlar gəmi yolunu seçirlər. Gəmidən düşüb bir kəndə yetişirlər. Meydanəli adlı bir kişinin evində qonaq qalıb təzədən yola başlayırlar. Dərələyəz ellərindən keçəndə cəmənlikdə bir qızı rast olurlar. Cəvahir adlı gözəl bir qız onlara tərifdəməsini xahiş edir. Miskin Abdal onların arzusunu yerinə yetirir. Qızlarla sağıllaşıb Naxçıvana tərəf üz tuturlar. Ağrı dağına çatanda Miskin Abdal dağa bir tərif deyir.

Naxçıvana çatanda məlum olur ki, adı, səxavəti dillərdə das-tan olan İsgəndər bəy oğluna toy eləyir. İsgəndər bəy qırx günlük toya bir neçə aşiq çağırıbmış. Miskin Abdalı da toya çağırır, onu hörmətlə qarşılıyib, sonra da yola salır. Gedəndə onlara at bağışlamaq istəyir, ancaq Miskin Abdal piyada getməyi niyyət etdiyini bildirir.

Miskin Abdala buta veriləndə Sənubər xanıma da buta verilibmiş. O, bunu Gülçöhrə adlı xidmətçisindən başqa heç kimə söyləmər. Atası isə Sənubər xanımı Bəzirgan Qeysərin oğlu

Cümşüdə vermek isteyir. İlhan Mahmud deyir ki, İsfahana sövdəgərliyə gedirəm, qayıdan kimi hər şeyi qurtararıq.

Sənubər xanım isə butası Hüseyni səbirsizliklə gözləyir. Təbrizdə Gülçöhrə Miskin Abdalla Qasımı evlərinə qonaq aparır. Onlara bir qarının evində qalmağa yer tapır.

Sənubər xanım Miskin Abdalla Qasımı evlərinə çağırır. Sənubərin anası Səlbina xanım əhvalatdan xəbər tutur. Miskin Abdalı sinağa çəkir, onun ağıllı, cəsarətli bir oğlan olduğunu görür. Deyir ki, ümidiñizi haqqıa bağlayın, Mahmud çətin adamdır, çətin ki, razi ola. Ancaq Tanrı nə yazıbsa, o da olacaq. Miskin Abdal, Qasım, Gülçöhrə hər gecə Sənubər xanımın otağına gəlir, yeyib-içir, çalıb-oxuyur, səhərə yaxın evlərinə qayıdır. Miskin Abdalla Sənubərin məhəbbəti dillərə düşür. Bəzirgan Qeyserin oğlu Cümşüd də bundan xəbər tutur. O, bir gecə Sənubər xanımın yanına getmək istəyəndə Miskin Abdalın qızın yanında olduğunu görür. Nərdivandan yixılır, xonçası dağılır. Sonra qaçıb gedir. Sənubər xanım onu tanır. Miskin Abdala bir müddət gözə görünməməyi tapşırır. Cümşüd isə əhvalatı atasına bildirir. O da Sövdəgər Mahmud qayıdan kimi əhvalatı ona danışır. Mahmud Miskin Abdalı çağırıb fikrindən dönməsini tələb edir, ancaq onu fikrindən döndərə bilmir. Onu Qasımla birlikdə zindana saldırır. Sənubər xanım bundan xəbər tutub dərdə düşür, anası ona səbrli olmayı tövsiyə edir. Bəzirgan Qeyser də toya hazırlaşır. Toya bir neçə gün qalmış İlhan Mahmud yuxu görür: bir dərviş ona deyir ki, Miskin Abdalı da, Qasımı da dustaqlıqdan azad elə, yoxsa gözlərini oyaram. İlhan Mahmud qəm dəryasına batır, ancaq dustaqları azad eləmir. İkinci, üçüncü gecə yuxusu təkrar olunur. Yuxudan hövlnak oyanır. Gözlərinin altında və boğazında barmaq izləri görür. Qorxuya düşən İlhan Mahmud pəhləvanlarına Miskin Abdalla Uzun Qasımı meşəyə aparıb öldürmələrini və qanlı köynəklərini gətirmələrini tapşırır. Pəhləvanların ürəyinə rəhm gəlir. Deyirlər ki, bu qanı Allah bizə bağışlamaz. Cəlladlar onların alt köynəyini dovşan qanına bulayıb İlhan Mahmuda aparırlar, onlara da deyirlər ki, buradan çıxıb gedin. Miskin Abdalla Qasım Qaçaq Mehdinin yanına yola düşürlər. Qaçaq Mehdi əhvalatdan xəbər tutub onlara təskinlik verir, toyun qırxıcı günü kəcavə bəzənir, Sənubər

xanımı kəcavəyə mindirirlər. Bu vaxt əli qılınclı oğlanlar toyu dövrəyə alırlar. Bir nəfər deyir ki, bəy hardadır, onunla güləşmək istəyən var. Qaçaq Mehdi şərt kəsir ki, kim kimə qalib gələsə, Sənubər xanım onun olmalıdır. Cümşüd əlacsız qalib ortaya çıxır, Miskin Abdal onu yixır, Cümşüd qaçıb gedir. Mahmud ortaya çıxıb mane olmaq istəyəndə Qaçaq Mehdi Mahmudu öldürür. Qaçaq Mehdi onları öz obasına aparıb, yeddi gün, yeddi gecə toy edir. toydan sonra Qaçaq Mehdinin adamları onları Naxçıvana qədər ötürüb qayıdırılar. İsgəndər bəy də burada toya başlayır. Dərəlyəzə çatanda soraqlaşıb Cəvahiri tapırlar. Onunla nişanlısı Lətifin toyu ötən payızda olubmuş. Burada da şadlıq məclisi keçirirlər. Dərəçiçəkdə Meydanəli kisinin evində qonaq olurlar. Atasına xəbər göndərirlər. Məhəmməd kişi gəlib çıxır. Axır ki, gedib Zərgərliyə çatırlar. Şadlıq, toy təzədən başlayır, qırx gün, qırx gecə toy olur. Miskin Abdalla Sənubər xanımın Qasım ilə Gülcöhrənin kəbini kəsilir. Gülcöhrənin qardaşı Mədətlə Naxçıvanlı İsgəndər bəyin qızı Yasəmənin isə kəbini Təbrizə niyyət olunur. Toyun axırıncı günü aşiq sədəfli sazını sinəsinə basıb duvaqqapma ilə toya öz xeyir-duasını verir".

Bu dastan Miskin Abdalın şeirləri əsasında sonrakı aşıqlar tərəfindən yaradılmışdır. Məlum olduğu kimi dastan yaradıcılığında bir neçə yol olmuşdur. Bu məsələ ilə bağlı bir çox tədqiqatçılar maraqlı mülahizələr söyləmişlər. Belə mülahizələrdən biri prof. F.Qasimzadəninindir. Onun fikrincə, dastanların bir qismi ustad aşıqların qosquları əsasında sonrakı aşıqlar tərəfindən yaradılır: "Beləliklə, dastanda iki üslub yaşayırıdı. Dastanın "yurd" adlanan nağıl hissəsi dastanın müəllifinə, şeir hissəsi ustad xalq aşığına aid olurdu".¹

Prof. M.Seyidov da "Abbas-Gülgəz", "Xəstə Qasım" dastanlarının Tufarqanlı Abbasın və Xəstə Qasının şeirlərindən istifadə ilə sonrakı aşıqlar tərəfindən yaradılmış olduğu fikrini irəli sürür.²

1. Qasimzadə F.XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. ADU-nun nəşriyyatı, Bakı, 1956, səh.137.

2. Azərbaycan ədəbiyyatı tarixi.I cild, Bakı, EA nəşriyyatı, 1960, səh. 485-500.

Dastan yaradıcılığının müxtəlif yolları barədə akademik H.Arası, M.İbrahimov və başqaları da müxtəlif fikirlər söyləmişlər. Bu barədəki mülahizələri ümumiləşdirən prof. M.H. Təhmasib o qənaətə gəlir ki, dastanların ustad aşıqların şeirləri əsasında ad-sarı məlum olmayan başqaları, əksər hallarda isə şagirdlər tərəfindən yaradılmış olduqlarını ümumiləşdirmək, bunu əsas usul kimi qəbul etmək ustadları dastançılıq qüdrətindən məhrum eləmək, dastançılıq qabiliyyətini ustadlardan alıb, ustad olmayan şagirdlərə bağışlamaq kimi bir şeydir. Bu barədəki fikrini davam etdirən tədqiqatçı yazar:

"Lakin bir qədər ətraflı araşdırmaclar aydın göstərdi ki, bu, bizim məlum-məşhur ustad aşıqlarımıza qarşı haqsızlıq, dastançılıq kimi mühüm bir yaradıcılıq prosesini isə görkəmli, qüdrətli sənətkarların əlindən alıb, təsadüflərə bağlamaq kimi yanlış bir yoldur. Məgər süjetli, konfliktli, surətli, səciyyəli, aşıqlı-məşuqəli, "bağlama" və "açma"lı, "duvaqqapma" və "ustadnamə"li dastan yaratmaq kiçik şeirlər, qoşmalar yaratmaqdən çox asandırmı ki, bu ikincini ustadlara, birincini isə "naməlumlar" a bağlayırıq?"

Akad. H.Arası aşiq yaradıcılığında bu problemə toxunaraq dastanlarımızın üç yolla yarandığını söyləmişdir. H.Arasıya görə, bu yollardan birincisi budur ki, "bəzi dastanlarda həqiqətən tarixdə yaşamış şəxsiyyətin adı ilə bağlı müasirlərinin yaratdığı şeirlər həmin dastanın əsasını təşkil edir". O, bu yolla yaranmış dastanlara misal olaraq "Koroğlu"nu göstərir. Bizcə bu hökm bir qədər dürüstləşdirilməlidir. Burası doğrudur ki, "Koroğlu" eposunun yaranmasında bir çox aşiq və aşiq məktəbinin rolü olmuşdur. Lakin bu dastanların əsası bizcə, Koroğlu adlı, yaxud Koroğlu ləqəbli, təxəllüslü, ayamalı bir şəxsiyyətin özü tərəfindən qoyulmuşdur."¹

Dastan, dastan yaradıcılığı barədə ayrı-ayrı əsərlərində, müxtəlif təhlil proseslərində dönə-dönə söhbət açan M.H.Təhmasib bu barədəki fikirlərini dəqiqləşdirməyə çalışmış, mülahizələrini konkret nümunələr əsasında inkişaf etdirmiş, dastan yaradıcılı-

1. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, Elm, 1972, səh.19-20.

ğının orijinal olduğu qədər də çox mürəkkəb bir yaradıcılıq prosesi olduğunu göstərmışdır. Müəllif fikirlərini davam etdirərək göstərir ki, məharətli, ustad aşıqların içərisində dastan yaratmayanlar da olmuşdur. Dastanlarımızın bir qismi şəxsən dastan yaratmamış belə sənətkar aşiq şairlərin başqaları tərəfindən dastanlaşdırılması yolu ilə yaradılmışdır.

"...Aşıq yaradıcılığı ilə, aşiq mühiti ilə, görkəmli aşıqların həyatı ilə az-çox tanış olanların hamısı bilir ki, bədahətən söz demək qabiliyyətinə malik bütün aşıqların tərcümeyi-halı müxtəlif əhvalatlar, macəralarla dolu olur. Belə aşıqlar çox gəzir, çoxları ilə görüşüb-deyişir, çox zaman da yuxarıda deyildiyi kimi özünə qürrələnənlər tərəfindən deyişməyə dəvət olunur." Hər belə deyişmə isə bir əhvalat, bir macəra kimi dillərə düşür, rəvayət şəkli alır, hətta ustad aşıqlar "mərd ərənlərin, ustadların başına gəlmış" bu əhvalatları öz şagirdlərinə də bir dərs kimi keçir, əbədiləşdirirlər. Aşığın nüfuzu, şöhrəti artdıqca belə əhvalatlar da çoxalır.

...Bizcə, dastanlarımızın bir qismi, yuxarıda deyildiyi kimi, belə rəvayət, macəraların sonra gələn dastançı və yaxud improvizator tərəfindən təkmilləşdirilməsi yolu ilə yaradılır. Şübhəsiz ki, bu təkmilləşdirmədə rəvayət sahibinin qoşmalarından da istifadə edilir".¹

"Miskin Abdal və Sənubər" dastanının da bu yolla yaradıldığını, sonrakı dastançı və yaxud improvizator ifaçılar tərəfin-dən təkmilləşdirilmə yolu ilə yayıldığını söyləmək olar. "Miskin Abdal və Sənubər" dastanının şeirləri də əsasən ustad sənətkar Miskin Abdalın özünə məxsusdur. Bu dastan Göyçəli 68 yaşı Hacı Bayramovdan 1997-ci ildə yazıya alınmışdır. Dastanı məhəbbət dastanları sırasına daxil etmək olar. Ancaq dastan bəzi ünsürlərinə görə ənənəvi məhəbbət dastanlarımızdan bir qədər fərqlənir, daha doğrusu, "Miskin Abdal və Sənubər" dastanı bəzi xüsusiyyətlərinə görə məhəbbətlə qəhrəmanlıq hüdudunda dayanan dastanlara yaxınlaşır.

"...Məhəbbət dastanlarımızın demək olar ki, hamısının, Kətib-i-Dədə Qorqud" və "Koroğlu" kimi qəhrəmanlıq dastanlarımı-

1. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, Elm, 1972, səh.86-87.

zin bir sıra boy və qollarının əsas məzmunu, yəni süjeti qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı mübarizənin təsvirindən ibarətdir. Bu süjeti, macəranı, əhvalatı əsasən dörd hissəyə bölmək olar:

1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi;
2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları;
3. Qarşıya çıxan maneələr və onlara qarşı mübarizə;
4. Müsabiqə və qələbə.

Bir sıra nağıllarımızda gələcək qəhrəmanın ana bətninə düşməsi əksərən qeyri-adi, qeyri-təbii, ecazkar şəkildə baş verir. Nisbətən qədim dövrlərlə əlaqədar, yəni çox uzaq keçmişlərlə səsləşən süjetlərdə bundan hətta atanın heç xəbəri də olmur. Bir içim sudan, su üzündə bir parça köpükdən, dərvişin, cadugərin ağzının suyundan, bir yarpaqdan, bir gülü, çiçəyi iyəməkdən, bir almanı, bir narı və ya başqa bir meyvəni yeməkdən, bir nəfəsdən, yaxud da bir quru kəllənin tozundan ana hamilə olur, vəqt-i-müəyyəndən sonra doğulan uşaq da əksərən fövqəladə xüsusiyyətlərə malik olur."¹

"Miskin Abdal və Sənubər" dastanının da qəhrəmanı qeyri-adi şəkildə dünyaya gelir. Zərgərli kəndinin adlı-sanlı sakini Məhəmməd kişinin "sürüsü su bulandırır", "ilxısına yer tapılmışdır", ancaq onun övladı olmur, bu dərd onu da, arvadı Növrəstə xanımı da çox kədərləndirir. Səxavətli, xeyirxah ər-arvadın istəyi möcüzəli şəkildə həyata keçir:

"Bir gün savax-savax qapı döyüldü. Məhəmməd qapıyı açdı. Qapıda üzünnən, gözünnən nur tökülen bir dərviş dayanmışdı. Salam-əleykümədən sonra Məhəmməd dərvişə xoş gəldin deyif, onu evə dəvət elədi. Dərviş dedi:

– Oğul, bil və agah ol. Savax-savax sana qismət gətirmişəm. Al, bu almanı yarıya böl, arvadının ye, Doqquz aydan sonra bir oğlunuz olajax. Adını Hüseyn qoyarsınız. O biri adını özü qazanacaq.

Məhəmməd qocadan almanı alıf dedi:

– Bava dərviş, dayan, nəzirini gətirim.

1. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, "Elm", 1972, səh. 65.

Dərvişin bu gəlişinnən çox sevinən Məhəmmədin evə girməyinnən çıxmağı bir oldu. Onun bir əlində qocanın verdiyi alma, o biri əlində qızıl varıydı. Dərviş isə qapıda yoxuydu. Elə bil dərviş bir tıkə əppəy oluf göyə çəkilmişdi. Məhəmməd nə qədər axtardı, nə qədər soraxladısa, dərvişdən xəvər verən olmadı. Məhəmməd kor-peşiman evə qayıtdı. Başına gələnnəri arvadına danışdı. Sonra da dərviş dediyi kimi almanın ortadan ikiyə böldü. Yarısını arvadına verdi, yarısını özü yedi.

Vaxt gəlif, zaman yetişdi. Növrəstə doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəyqədən sonra bari-həmlini yerə qoydu. Məhəmmədin bir oğlu oldu" (səh, 391-392).

Nağıllarda qəhrəmanın möcüzəli doğuluşu üzərində tədqiqat aparan Oruc Əliyev bu motivin digər örnəklərində, o cümlədən qəhrəmanlıq və məhəbbət dastanlarında da mühüm yer tutduğunu və bunun əski inamlarla bağlı olduğunu yazar.

"Həmin mifoloji elementlər nağıllarımızı folklorumuzun başqa janrları ilə, o cümlədən, mif və dastanlarımızla da yaxınlaşdırır. Bu isə bu uyğunluğun əski qaynaqlardan irəli gəlməsini ehtimal etməyə əsas verir."¹

"Miskin Abdal və Sənubər" dastanının analogi motivləri də bu baxımdan diqqəti çəkir. Alma verən dərviş əvvəlcədən uşağın adını deyib, o biri adını isə özünün qazanacağını bildirir.

Məlum olduğu kimi, adqoyma təsadüfi olmayıb əski inamlarla bağlıdır. "Adqoyma" motivi dastanlarda qəhrəmanın epik bioqrafiyasını tamamlayan magik xeyir-dua kimi semantik yük-lüdür. Qəhrəmanlıq dastanlarından aydın olur ki, qəhrəmana magik adla yanaşı, yenilməz güc də verilir (məsələn, "Alpamış"da yeddi yaşlı uşaq oxla Əsgər dağını uçurur. Həzrət Əli uşağa Alpamış adını verir. Sonra əlini uşağın kürəyinə vurmaqla onu oxbatmaz, qılınckəsməz edir). Belə magik aktı başqa dastanlarda Xızır, dərviş, qırx ərənlər icra edirlər.

Adqoyma mərasiminin magig, mifoloji səciyyəsini tədqiq edən bir çox alımlər onu şamançılıqla əlaqələndirirlər. Onların fikrincə, adalma gəncin kişilər cəmiyyətinə daxil olmasıdır. Ş-

1. Oruc Əliyev. "Kitabi-Dədə Qorqud" və Azərbaycan folkloru. Bakı. Elm, 1999, səh. 15-16.

man mətnlərində şaman olma mərasimindən sonra şamanın ad alıb şaman kimi yenidən qurulması dastanlarda qəhrəmanın yeni ad alıb, yeni status qazanması ilə üst-üstə düşür."¹

"Miskin Abdal və Sənubər" dastanının qəhrəmanı qeyri-adi doğuluşu ilə seçildiyi kimi, buta verildikdən sonra da bir çox qeyri-adi keyfiyyətlərə yiyələnir.

Dastan qəhrəmanlarına müqəddəs bir şəxs tərəfindən "buta" verilir. Prof. M.H.Təhmasib "buta" sözünün çoxmənalı söz olub, qönçə, gül, budaq, nişanə mənalarının olduğunu, dastan süjetinin ikinci hissəsinin "buta"nın meydana çıxmazı ilə başlandığını, qəhrəmanların bir-birini yuxuda görüb aşiq olmalarının çox qədim ədəbi priyomlardan olduğunu yada saldıqdan sonra yazır:

".Hər hansı bir sevgi macərası məhəbbət süjetinin son nöqtəsidir. İslamiyyətin qayda-qanunlarına tam riayət etmək belə əsərlərdən əl çəkmək demək idi. Biczə, dastan yaradıcıları bu çətinliyi aradan qaldırmaq üçün çox düşünmüş, nəhayət, dindən icazə almaq yoluyla işin içindən çıxmaq qərarına gəlmişlər ki, bunun üçün də qəhrəmanların bir-birini yuxuda görməsi motivi ilə onları bir-birinə "buta" eləmək priyomları birləşdirilmişdir."²

Məlum olduğu kimi, qəhrəmana yuxuda butanı Xızır, nurani dərviş, daha sonralar Həzrət Əli verir. "Miskin Abdal və Sənubər" dastanında bu motiv belədir:

"Bütün günü gözdənilər, gecə də gəlif keşdi. İkinci gün də axşama çatdı, ancaq Hüseyn qalxmadı ki, qalxmadı. Bu xəvəri eşidif-bilən qohum-əqrəba da bir yandan axışif gəlirdi. Axırda bunnarın arasından dünyagörmüş bir qoca irəli yeriyif dedi:

– Ay camaat, narahat olmuyun! Ona yuxusunda haxdan buta verilir. O, haqq aşığı olacaq. Üş günün tamamında ayılacak.

Qərəz, hamı üç günün tamamını gözdəməyə başdasın görək Hüseynin başına nələr gəldi. Hüseyn baş yastığa atan kimi aləmi-röyada gördü ki, onun otağında bir nurani dərviş peyda oldu. Onu İsfahana aparmaq istiyən atası Məhəmməd kişiyyə üz tutuf dedi:

1. Füzuli Bayat. Oğuz epik ənənəsi və "Oğuz xaqan" dastanı. Bakı: Sabah, 1993, səh. 21.

2. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, Elm, 1972, səh. 69.

– Sən hələlik heş yerə getmə, Hüseyni mən özüm Təbrizə aparajam. Təbrizdən qayıdانا qədər gözdə. Bunu deyif, qoja Hüseyni yanına alıf onnan neçə-neçə dərələr keşdi, dağlar aşdı, ormannar dolaşdı. Kənddərdə, şəhərrərdə oldu. Onnar yollarda qara-borana düşdülər, quldurrardan sağ-salamat qurtarif, gəlif uca bir dağın başına çıxdılar. Olannan, qalannan yeyif, dağların dupdurularınnan içif dincəldilər. Buradan baxanda hər tərəf aydın görünürdü. Buradakı gözəllikləri seyr etdikcə, az qalırıdı Hüseynin ürəyi qopuf düşsün.

Bir az dincələnnən sonra bava dərviş dedi:

– Eşit oğul, diqqətnən qulağ as. Bizə lazım olan yerə gəlif çıxmışix. Bir azdan Təbrizi də görəjəksən. Sənin gələcək taleyin bu torpaxnan bağlıdı. O, qəflətən əlindəki badəni Hüseynə uzadıf dedi:

– İç, oğlum, iç badəni!

Hüseyn bir addım geri çəkilif dili dolaşa-dolaşa dedi:

– Bava dərviş, mən müsəlmanam, şərab bizə haramdı!

Dərviş dedi:

– İç, oğlum. Bu şərab deyil, eşq badəsidi. Sən çox-çox çətin-niklərdən keçəjəksən, çox əzaflarnan qarşılaşajaxsan. Eşqin yolunda səna miskin də deyəcəklər, abdal da. Sən hər bir çətin-nikdən keçif, ucalara qalxajaxsan. Mənim kimi bir kəramət sahibi, övliya olajaxsan. Bu günnən Miskin Abdal adının dolaşajaxsan, bütün dünyani. Bu haqqın əmri, Tanrıının istəyidi.

Hüseyn nurani qojanın əlindəki badəni istər-istəməz alıf başına çəkdi. Dünya gözündə nura boyandı. Həli dəyişdi. Ürəyi həsrətnən döyünməyə başdadı. Elə bil başqa bir aləmdəydi.

Baba dərviş sağ əlini irəli uzadıf, şəhadət və orta barmağını haçalayıf dedi:

– Bala, bax gör, barmaxlarımin arasından nə görünür?

– Bava dərviş, gözəl bir şəhər. Şəhərdə gözəl bir saray, sarayda gözəl bir qız.

Bu sözləri deyif qurtaran kimi, bihuş oluf yerə yıxıldı. Dərviş onun üzünə su töküf ayıltdı. Əlini başına çəkif dedi: –

Eşit oğul. Həmin gördüğün şəhər Təbrizdi. O saray Sövdəgər Mahmudun evidi. Ona qəddarlığına görə İlən Mahmud da deyilər. Orada gördüğün o gözəl, İlən Mahmudun qızı Sənubər xa-

nımdı. Səni ona, onu da sənə buta verdim. Gözlərini yum, aç.

Hüseyn gözdərini bava dərvişin dediyi kimi yumdu. Açında evlərini, bu üç günü onun ayılmamasını həsrətnən gözdüyən ata-anasını, qohum-qonşularını, dost-tanışdarını gördü" (səh 393-394).

Hüseynlə bərabər nurani dərviş Mahmud sövdəkərin qızı Sənubər xanıma da oğlanı göstərir, ona da eşq badəsini verir.

Dastanlarımızda yuxuda qəhrəmana buta verilməsi məsələsinə toxunan prof. Mürsəl Həkimov göstərir ki, əlbəttə, yuxu, buta məsələsinin bu cəhəti vardır, ancaq onu bütünlükdə bədii priyomla bağlamaq o qədər də düzgün deyildir. Bu barədə fikri ni əsaslandırmağa çalışan müəllif xalq ədəbiyyatında, xüsusilə dastanlarda yuxu, yuxugörməyə və ustad-dədə aşıqlar haqqında işlədilən "haqq aşağı", "şeyx", "ürəklər oxuyan", "bilici" usta baba" və s. ifadələrə six-six rast olunduğunu göstərir.

"Dastanlarımızda" röyalar maddi aləmin gerçekliyi ilə bağlıdır. Röyada buta alma fizioloji oyanma ilə ələqədar olan ideal bir təzahürdür ki, aşiq məşuqəsini ideya gerçekliyində görə bilir. Bu baxımdan "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi qəhrəmanlıq dastanları, "Bənidaş şəhərinin sırrı", "Aldərviş" nağılları, "Danatma mərasimi", "İrvaham", "Novruz", "Tahir-Zöhrə", "Lətif şah", "Əmrərah", "Heydər bəy", "Nəcəf-Pərzad" və b. onlarca məhəbbət dastanları diqqəti cəlb edir. Bizə elə gəlir ki, yuxunun dini qayda-qanunlarla, xüsusilə, islamiyyətin gətirmiş olduğu hicabla əlaqədar olması bədii priyom ola bilər. Dastançı aşıqlarımızın əsərlərindən də göründüyü kimi, hadisələrin sonrakı mərhələlərində heç bir dini yasağa rast gəlmirik. Bu mənada aşiqin məşuqəsini yuxuda görməsi kimi bədii təfəkkür detalları xalq yaradıcılığına qanuni tərzdə daxil olduğundan, din onun qarşısında acizdir.¹

Ancaq onu qeyd etməliyik ki, dastanlarımızda geniş yayılmış "buta verilməsi"nə sadəcə bir priyom kimi yanaşmaq bəlkə də doğru olmazdı. Çünkü burada əski köklərə bağlılıq vardır. Elə buna görə də buta almış qəhrəmanlar öz qeyri-adilikləri ilə baş-qalarından seçilməyə başlayırlar. Belə qəhrəmanlar çətin sınaqlardan asanlıqla çıxırlar. Dastan qəhrəmanlarına buta veril-

1. Həkimov M. Azərbaycan aşiq ədəbiyyatı, Bakı: Yaziçı, 1983, səh. 140-141.

məklə bərabər, onlara həm də vergi verilir, möcüzəli qabiliyyətə sahib olurlar. Miskin Abdal da belə vergiyə yiyələnir.

Buta alana qədər söz deyib, saz çalmayan qəhrəman artıq saz çalıb, söz qoşur. Onun qarşısında çox aşıqlar aciz qalırlar. Yuxudan oyanan Hüseyn sazını istəyir, sazını alan kimi sinəsinə basıb ürək sözlərini söyləyir:

"... Dərviş bavam verdi eşqin camını,
İçif atəşdərə saldı canımı,
Uçurdu könlümün xanimanını,
Gördünüz eşqi-hal bu səhər məni.

Gedirəm, bu yoldan dönən deyiləm,
Od tutuf yananam, sönən deyiləm,
Bir comərd iyidəm, zənən deyiləm,
Doğufdu anadan anam ər məni.

Hamiya könüldən yetirrəm salam,
Unudun o adı, Miskin Abdalam,
Bir eşqin yolunda zəlili-xaram,
Eyləyir vətənnən dərbədər məni". (səh.395)

Yuxuda buta verilməsi ilə qəhrəman öz statusunu dəyişir, yeni ad alır. Miskin Abdalın dastanda toylara gedib məclis aparması barədə danışılmır. O, buta verildikdən sonra söz deyib, saz çalır, hamını da valeh edir. Onun ustad yanına gedib aşiq kimi dərs almasından da söhbət getmir. Ancaq başqa məhəbbət dastanlarımızın qəhrəmanları kimi Miskin Abdal da yuxuda buta alandan sonra uzun illər aşıqlıq etmiş, yaşılı, tanınmış aşıqları cavan, təcrübəsiz olmasına baxmayaraq mat qoyur. Hətta səfər zamanı İsgəndər bəyin toyunda üç gün çalıb oxuyur, toya gələnlərin məhəbbətini qazanır. Onun şöhrətinə paxilliq eyləyən qoca aşıqlardan birini öz təmkini, tutarlı cavabı ilə məğlub edir. Onda özünə, gücünə, qüvvətinə böyük bir inam var.

"Miskin Abdal halını pozmadan dedi:

Aşix gəl kəşt elə ağır elləri,
El içində namus, arı unutma.
Həyalı gəz, təmiz saxla adını,
Dost yanında etibarı unutma.

Halal mala haram qatmax nə lazım?
hədər yerə kəmənd atmax nə lazım?
Hər yetənə yalan satmax nə lazım?
Əhdi-peyman, düz ilqarı unutma.

Miskin Abdal bir qonaxsan dünyada,
Könlün bir dəryadı, ürəyin ada,
İstəsən ki, yetişəsən murada,
Yaş torpağıNº dar məzarı unutma".

"Miskin Abdal və Sənubər" dastanında da buta alandan sonra qəhrəman tamamilə dəyişir, ona buta ilə yanaşı aşıqlıq, qeyri-adı bacarıq da verilir. Onun qabağında böyük aşıqlar, saz biliciləri belə aciz qalırlar. Belə qəhrəmanlar bütün çətinlikləri dəf edirlər, onlara hər şey əyan olur, "haqq aşığı" kimi, onlar böyük hörmət qazanırlar. Bu "haqq aşıqları" ədalət yolunda vuruşurlar.

"Miskin Abdal və Sənubər" dastanının qəhrəmanı Miskin Abdal belə "haqq aşıqlarından" biridir. Miskin Abdalın haqq aşığı olması təkcə toy motivində deyil, başqa çətinliklər zamanı da özünü göstərir. Məsələn, Miskin Abdalla Qasım Təbrizə gedən zaman bir düzə gəlib çatırlar ki, susuzluqdan yanırlar. Bu vaxt bir tufan, yağış başlayır ki, gəl, görəsən. Miskin Abdal sazi əlinə alıb ələb-oxuyandan sonra tufan dayanır. Dastanda bu epizod belə verilir:

...Göz gözü görmürdü, Bir neyzənbillah başdadı ki, elə bil dünyanın axırıydı. Elə bil yer-göy bir-birinə qarğımışdı. Sel-su dünyanı başına aldı. Dağlardan qopan selin nərəsi yeri-göyü silkəliyirdi. Miskin Abdalgil bir daşın başına çıxdılar. Az qaldı ki, sel daşı da, onnarı da süpürüf aparsın. Uzun Qasım fikirləşdi ki, bizimki bura qədər imiş. Miskin Abdal isə haxdan umudunu üzməmişdi. Baxdı ki, bu xına o xınadan döyük, sazını sinəsinə basdı, üzünü göylərə tutuf aldı görək nə dedi:

Bu nə dərddi, nə bəladı,
İmdada çat, qadir Allah!
Yollarımı sellər aldı,
İmdada çat, qadir Allah!

Gözü yolda qalanım var,
Dərdə, qəmə dolanım var,

Çiçək kimi solanım var,
İmdada çat, qadir Allah!

Ata-anam yoxdu burda,
Gecə-gündüz ahu-zarda,
Abdal qaldı yaman darda,
İmdada çat, qadir Allah!

Söz tamama yetməmiş buludlar yarıldı. Gücdü küləklər bulud-darı qovuf uzaxlara apardı. Göyün üzü açıldı. Sellər-sular get gedə azaldı. Bir azdan onnardan heş bir əsər-əlamət qalmadı".

Miskin Abdala yuxuda nurani dərvişin dedikləri dastan hadisələrinin sonrakı inkişafında həyata keçir. O, bütün çətinliklərdən uğurla çıxır, butasına qovuşur doğma elinə-obasına yetişir.

Prof. M.Seyidov "buta almağ"ın, "haqq aşığı olmağ"ın mifik inamlarla, mifik təfəkkürlə bağlı olduğu fikrini irəli sürür:

"Xızırın və onun badəsinin nurlu olması təsadüfi deyil, onlar yazın istisi, odu ilə sıx bağlıdır. Ona görə də Xızırın badəsini içən gəncin sinəsi odlanır. O dərhal ilhamı gəlib aşiq olur. Xızırın gəncə verdiyi buta nədir? Bunun nə olduğunu aydınlaşdırmaq üçün, "buta" sözünün həm lügəti, həm də mifoloji mənalarına diqqət yetirək. "Buta/buta"nın türk dillərinin çoxunda "şüvül", "çubuq", "hörük", "çiçək hörüyü", "şaxələnmə", "qönçə", "badamvari naxış" və s. mənaları vardır.

Diqqət edilərsə, görərik ki, butanın "şüvül", "şaxələnmə", "qönçə" mənaları onu istər-istəməz ağaç, bitki mifi ilə bağlayır. Əsasən yazla bağlı qönçə, şaxələnmə artımdır, bu dünya ağacı mifinin atributu, əlamətidir. Dünya ağacı kainatın yaradıcısı olduğu üçün, həm də yaranışın, artımın mifi sayılmışdır. Deməli, onun əlaməti, atributu buta gəncliyə verilərkən onlar bir-birilərini sevməlidirlər ki, yeni ailə yaransın, artım olsun. Butanı başqa müqəddəslərin yox, yalnız Xızırın verməsi də xalq tərəfindən düşünlülmüşdür. Yazı gətirən Xızır gəncliyə buta, istilik verməklə onları yeni həyata hazırlayır, canlandırır. Dediymiz kimi, buta həm də "qönçə" deməkdir. Qönçənin şəklinə diqqət yetirsək görərik ki, onun odla, istiliklə bağlı olduğunu gözə çarpdırmaq üçün xalq sənətkarları, naxışçılar, memarlar, xalçalar, dulusçular və b. onun başını sağa əymışlər. Guya külək onun şöləsini tərpədir. Bu da

təsadüfi deyildir. Bəllidir ki, oğuzlarda sağ həm də günçixanın (gündoğanın) rəmzi imiş. günçixan isə Günəşlə bağlıdır. Butanın başının, şöləsinini sağa əyilməsi onu Günəşlə əlaqələndirmək əlamətidir. Deməli, buta istiliklə, odla, Günəşlə, dünya ağacı ilə bağlı mifoloji mənə daşıyan sözdür, rəmzdir, nurlu, odlu içkidir.

Gənclərə buta verərkən onlar aşiq, aşiq olurlar. Belə aşiq, yəni odla, Günəşlə əlaqədar aşiq təbii ki, gizli sirlərdən agah olmalı idi. çünkü mifoloji inama görədən sirləri açır, sirlər ona agah olur. Sirlərə agah olan Qorquda da bu keyfiyyət oddan, günəşdən gəlir. Gəncə buta verərkən ona istilik - Günəşin istiliyini, odunu, Öləngin ailə, gənclik (gənclik həm də sevgidir) ilahəsinin sevib-sevilmək, məhəbbət ehtirasını, dünya ağacının (artım) həyat qüvvəsini verir. Belə bir mifik qüvvəyə yiyələndiklərinə görə onlar yenilmirlər, düşməni, rəqibi əzirlər.¹

M.Seyidovun "buta"nın semantikasını* mifoloji dünya ağacı ilə bağlaması doğru bir aşkarlama kimi anlaşılı bilər. Çünkü bütün ənənəvi mətnlərin mifoloji arxetiplərinin mövcudluğu və transformasiya prosesində sxem, kod, məlumat² səviyyələrinin ən azı birini saxlaması faktı məlumdur. Bu mənada "buta" motivində arxaik semantika elementlərinin saxlanması tamamilə təbii mifopoetik bir hadisədir.

Azərbaycan məhəbbət dastanları üzərində struktur araşdırma aparan M.Cəfərli yazır: "Məsələ burasındadır ki, məhəbbət dastanlarının əsas kütləsi ilə təsdiq olunan butavermə mexanizmi öz simvolik təbiəti ilə əski türk inisiasiya (ölüb-dirilmə) mərasimini eks etdirir. İnisiasiya mərasimindən keçən simvolik şəkildə ölürlər, ölüm dünyasına - sakral dünyaya daxil olurlar, sonra təzə statusla doğulur. Bu ritual strukturu məhəbbət dastanlarının butavermə aktında da var. Bu mənada biz butaverməni əski inisiasiya mərasimlərinin məhəbbət dastanlarındakı trasformasiyası hesab edirik".³

1. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, Yayıçı, 1983, səh. 130-131.

* Sufi kontekstində "buta" "İlahi Eşq" in simvoludur.

2. К.Ле ви -Ст рос . Ка к умира ют мифы, с .77-78. З а ру б е жные и с с л е д о в а н и я по с е м и о т и к е ф о л к л о р а . М, На ука : 1985, с .7.

3. M.Cəfərli. Azərbaycan məhəbbət dastanlarının poetikası. B., Elm, 2000, s. 95.

Bu transformasiya prosesində daha çox sxem səviyyəsi konservativlik nümayiş etdirir. Qəhrəmanın fiziki kontekstdə "yuxuya getməsi", "yuxu görməsi" və "ayılması" əski oğuz dün-yagörüşünə görə sakral dünya ilə təmasa girməkdir və "Kitabi-Dədə Qorqud"da yuxunun "kiçik ölüm" adlandırılmasının və başqa oxşar motivlərlə təsdiqlənir. "Oğuzun yuxusu" adı ölümdən fərqli olaraq qəhrəmanı yeni, keyfiyyətcə fərqli bir sosial-mədəni statusa transformasiya edərək bir tərəfdən ona aşiqlıq, şairlik, saz çalmaq qabiliyyətləri, digər tərəfdən isə "haqq aşiq-liyi" buta olaraq verilir. M.Cəfərliyə görə "butavermə" üç mərhələdən keçir: 1) qəhrəmanın əvvəlki vəziyyəti; 2) simvolik ölüm - yuxuda buta alması vəziyyəti; 3) qəhrəmanın yeni vəziyyəti. Müəllif inisiasiya mərasimi ilə butavermənin mərhələlərini aşağıdakı cədvəldə təqdim edir:

İnisiasiya (ölüb-dirilmə) prosesi	Butavermə prosesi
1. Ayrılma	1. Qəhrəmanın ya yuxuya gedərək, ya da huşdan gedərək əvvəlki vəziyyətindən ayrılması.
2. Keçid	2. Qəhrəmanın sakral qüvvə ilə təmasa girib yeni duruma keçməsi prosesi.
3. Bərpa olunma	3. Qəhrəmanın yeni vəziyyətlə həyata yenidən qayıtması, doğulması (bərpa olunması).

Beləliklə, butavermə qəhrəmanın ölümdən ötürə o biri dünyaya getməyini, ilahi qüvvələrdən yeni status almağını və təzədən yeni statusda bu dünyaya gəlməyini simvallaşdırır.¹ Bu arxaik ritual-semantik substratin sxemi özünü hətta dastan - rəvayətlərdə belə göstərə bilir. Məsələn, "Ələsgər və Səhnəbəni" dastanında² janın rəvayət informasiyasında təqdim olunması onu tamamilə reallıq kontekstinə gətirir, sehrli, möcüzəli, qeyri-adi elementlərdən izolə edir. Amma bununla yanaşı Ələsgərin yeni statusa - Haqq Aşıqlıyinə keçməsi "xəstəlik" motivinə transformasiya olunmuş, əski sxemin cizgiləri zəif görünsə də tamamilə silinməmişdir.

1. M.Cəfərli. Göstərilən əsəri. s. 96.

2. "Ələsgərnən Səhnəbəni", Aşıq Ələsgər, B. Elm, 1972, II c. s. 129-151.

Azərbaycan aşiq sənətinin inkişafında xüsusi rolü və mövqeyi ilə seçilən Göyçə aşıqlarının yaradıcılığı dastan informasiyası ilə olduqca zəngindir. Göyçə dastanları özündə mif və ritual elementlərini xüsusi semantik işarələr altında saxlamaqla yanaşı türk arxaik eposunun, orta əsrlər dastançılığının bir sıra ənənələrini də yaşada bilib. Bu mənada Göyçə dastanları informasiyasının fasiləsizliyini təmin edən "Oğuz-türkman ədəbiyyatı" tipinin birbaşa daşıyıcısıdır. Oğuz ədəbiyyatının əski ənənə üzərində, əski türk poetik sistemi çərçivəsində yaşaya bilməsinin başqa kültür təsirlərinə uğramadan yüksək vüsetlə inkişaf etməsinin başlıca təminatı "tərəkəmə - elat mühiti" və Göyçədə qorunan əski türk-oğuz folklorunun funksional sferası olmuşdur. Göyçəli aşığın coğrafi və folklor mühitlərinin təbiiliyi və təmizliyi ilkinliyi qoruyub, etnik - milli ruhun folklorda yaşayan türk könlünün və ağlının yaratdığı sözə söykənib, fasiləsiz şəkildə ondan qaynaqlanıb. Göyçə aşiq poeziyası, o sıradan Göyçə aşıqlarının dastan yaradıcılığı türk dilinin, Türk fikrinin və Türk sənətinin çoxmənillik tarixi-mədəni arsenalının ən sağlam örnəklərinin qorunduğu əvəzsiz söz xəzinəsidir.

Göyçə dastanlarının strukturu

Ədəbi mühitin genezisi və coğrafi-mədəni lokalizasiyasına dair.

Bütövlükdə türk mədəniyyətinin öyrənilməsində əsas yanlışlıqlardan biri bu mədəniyyətin bir tərəfli, bir istiqamətli inkişafda götürülməsidir. Bu istiqamət, əsasən, ədəbiyyat kontekstində Şərqdən Qərbə doğru götürülür və ilkin ədəbi material kimi VI-VIII əsrlər qədim Uyğur və Oğuz mətnləri, o sıradan "Orxon-Yenisey" abidələrindən çıxış olunur. Əlbəttə, məlum mətnlərin tarixi xronologiyasından görünən təkamül prosesi "Şərq" təmayülünə müəyyən qədər haqq qazandırıa bilər. Amma nəzərdən qaçırlıkmalıdır ki, türk ədəbiyyatının etnik - milli səciyyəsində bir xüsusi əlamət də onun şifahi ənənəylə six bağlılığı və şifahi ədəbiyyatın funksional fasiləsizliyidir. Buraya o da əlavə olunmalıdır ki, Türklərin Avrasiya materikinin böyük mərkəz zolağında yayılması eramızdan əvvəlki minilliklərə aid olan prosesdir. Sonrakı etnik - mədəni, siyasi-iqtisadi proseslər

isə daha çox mədəni integrasiya səciyyəsi daşımışdır.

Türklərin çox əski zamanlardan geniş ərazidə yayılması müxtəlif coğrafi, iqtisadi, siyasi, mədəni, dini mühitlərə düşməsi, etnik - mədəni təkamül və başqa etnik-mədəni sistemlərlə əlaqələr türk ədəbiyyatının inkişafında çeşidli təmayüllər və hətta ədəbiyyat tiplərinin yaranması üçün əsas foktorlar olmuşdur. Türk mədəni-ədəbi mühitinin Şərqdə - Türküstanda (Mərkəzi Asiyada) yaratdığı ədəbi dəyərlər sistemi Qərbədə - Mərkəzi Qərbi Asiyada və Şərqi Avropada müstəqil ədəbi mühitlərin yarana bilməsini istisna etmir. Məlumdur ki, qərbədə əski türk-Bulqar ədəbiyyatı Şərqdə əski türk - Uyğur və Türk-Oğuz ədəbiyyatlarına nə yaranma zamanına görə, nə də poetik mükəmməlliyinə görə güzəştə getmir. Şərq türklərinin və Qərb Türklerinin həm dilini, həm də ədəbiyyatını qovuşdurən Oğuz - Qıpçaq dili və Oğuz-Qıpçaq ədəbiyyatıdır. Şərqdə Karluq və Uygurların, Qərbədə isə Bulqarların təkcə mədəniyyətdə və ədəbiyyatda deyil, həm də birbaşa etno-mədəni təkamülündə Oğuzların və Qıpçaqların iştirakı şübhəsizdir. F.Köprülüdə qoyulmuş Çin-Türk və İran-Türk ədəbi təsir kontekstləri də bir tərəfli baxışdır. Ən azı fizikadan məlumdur ki, təsir əks təsirə bərabərdir. Ona görə də məsələyə həm də Türk-Çin, Türk-İran, Türk-Ərəb, Türk-Yunan, Türk-Slavyan, Türk-German kontekstlərindən baxılmalıdır. Çünkü, Türkün əski tarixin, qədim dönyanın Superetnosu olması bir danılmaz fakt kimi hərbi-siyasi və sosial-iqtisadi üstünlüğün, hakimliyin mədəniyyətdə buraxdığı izlərlə, zəngin mədəni dəyərlərlə şərtlənir. Türk sosial-mədəni arealında onlarla ədəbi mühitlərin, yüzlərlə ədəbi mərkəzlərin mövcudluğu faktı istisna olunmadan onun iri kültür çəvrəsi kimi Şərq və Qərb ədəbi mühitləri şəklində əski ənənələrə malik olması da tarixi-filoloji araşdırımlarla təsdiqlənir. Amma differensial mədəni qütbəşmə ilə yanaşı türk ədəbi-bədii yaradıcılığının bütün türklər üçün ümumi olan etnik mədəni əsasları vardır. Bunlar - türk dil invariant sistemi, türk mifoloji dünya modeli, türk arxaik ritual kompleksi, türk mifopoetik sistemi, türk ədəbi-bədii düşüncəsi-poetik sistemi, türk metoforik sistemi, əski türk inamları, türk - etnik yaşam tərzi (sosial münasibətlər sistemi) və s. - dir.

Azərbaycan ədəbi-mədəni mühiti Şərq və Qərb mühitlərinin

mərkəzində yerləşib, qeyri-türk Şərqi kültür çevrelerini ilə də temasda olub. Çeşidli ədəbi yaradıcılıq istiqamətləri ilə zəngin olan Azərbaycan ədəbiyyatı, xüsusilə, Azərbaycanın qərb ədəbi mühitində daha çox şifahi ənənə üzərində inkişaf etdiyindən əski ədəbi dəyərləri mühafizəkar şəkildə saxlaya bilmişdir.

Göycə dastançılıq ənənəsi Qərbi Azərbaycan ədəbi mühiti çevrəsində olmaqla çox əski köklərə bağlıdır. Oğuz dastanını tarixi-sosiooloji istiqamətdə araşdırın görkəmli Türk alimi Z.V.Toğana görə dastanda oğuz hökmətləri ilə bağlı hissələr eramızın IV yüzilliyinin hadisəsi olan Ağ hunların və Qara hunların Göycə gölü ilə Van gölü arasında yerləşməsini eks etdirir. Alimə görə Oğuz dastanı həmin dövrün bədii tərənnümüdür.¹ Göycədə müqəddəs ocaq kimi qalan "Oğuz qəbri" və "Oğuz qəbri" haqqında əfsanə onu oğuz genoloji şəcərəsinin başında dayanan Oğuz Ataya bağlayır. Bu da Göycənin ən qədim Oğuz yurdu olması haqqında folklor informasiyası kimi anlaşıla bilər. Göycə folklorunun və Göycə dastançılığının zənginliyi də onun birbaşa əski kökün varisi olmasından irəli gəlir.

Türk - oğuz dastanlarının araşdırılma istiqamətləri

Türkün özünün və sözünün öz kökü üzərində təbii şəkildə yaşam ənənəsi Ulu Göycədə qorunub, göyçəlilərin yaddaşında mühafizə olunub. Göycə dastanları Türk-Oğuz dastançılığının davamı kimi Azərbaycan aşiq ədəbiyyatına zəngin örnəklər təqdim edib; türk şürurundan anlaşılan dünyanın semantik strukturu haqqında çeşidli informasiya daşıyıcısı rolunda çıxış edib.

Göycə dastanlarının da daxil olduğu Azərbaycan və bütövlükdə Türk dastanlarının məlum mətnləri üzərində aparılan araşdırmalar bir neçə istiqaməti əhatə edir. "Oğuz kağan" dastanı üzərində tədqiqat aparan F.Bayata görə, həmin "dastanla ilgili tədqiqatları iki istiqamətdə qruplaşdırmaq olar:

- a) Filoloji istiqamətdə aparılan araşdırmalar
- b) tarixi - sosiooloji aspektindən aparılan tədqiqatlar."²

1. Z.V. Toğan. Oğuz dastanı. Reşideddin Oğuznamesi, tərcüme ve tahlili. İstanbul, 1972; F.X. Gözəlov (Bayat), Oğuz dastanı: tarixi - mifoloji kökləri, təşəkkülü, spesifikasi. Doktorluq dissertasiyasının avtoreferatı. B., 1997, s.9-10.

2. F.Gözəlov(Bayat). Doktorluq dissertasiyasının avtoreferatı.B., 1997

Qeyd edim ki, Göyçə dastanlarının çox az bir qismi elmi tədqiqat dövriyyəsinə daxil edilibdir. Göyçə dastanlarının xeyli hissəsi hələ nəşr olunmayıb. Göstərilən tədqiqat istiqamətləri ümumiyyətlə, dastanların öyrənilməsində prioritet təşkil edir.

Mirəli Seyidovun təhlilləri¹ mifoloji arxetiplərin müəyyənləşdirilməsi yönündə olmaqla Amerika ədəbiyyatşünaslığının mifotənqid istiqamətinə² uyğundur. N.Biçurin, V.Radlov, V.Bartold, A.Berniştam, S.Tolstov və b. alımlar dastan mətnlərinə tarixi mənbə kimi yanaşmış və mətn informasiyası əsasında tarixi sosial gerçekliyi təsvir etməyə səy göstərmişlər. Tarixi-filoloji və tarixi sosioloji yönümdə aparılan araşdırmların ən mükəmməl əsərlərini O. Kökyay, M.Ergin, Z.V.Toğan, M.F. Köprülü, Ə.Cəfəroğlu, Ə.Ərcilasun, O.F.Sərtqaya və b. türk alımları yazıblar. Azərbaycan dastanlarının öyrənilməsi sahəsində istər respublika daxilində, istərsə də ondan kənardə çoxsaylı, əhəmiyyətli araşdırmlar aparılıbdır.³ Azərbaycan folklorşünaslığında dastanla

1. M.Seyidov. Azərbaycan mifoloji təfəkkürünün qaynaqları. B., 1983; Yenə onun, Azərbaycan xalqının soykökünü düşünərkən. B., 1989.

2. A.C.Козлов.Мифологическое направление в литературоведении США: М, "Высшая школа", 1984. С. 48; Л.М Землянова. Современное литературоведение в США. М, изд-во МГУ, 1990, с. 103.

3. İ.Abbaslı..Azərbaycan folklorşünaslığı təşəkkülü, inkişaf mərhələləri. Azərbaycan şifahi xalq ədəbiyatına dair tədqiqlər.IX kitab, s.3-40,B., səda,2000,s. 24. M.H.Təhmasib. Azərbaycan xalq dastanlarının (orta əsrlər) bir növü haqqında. Azərbaycan Şifahi xalq ədəbiyatına dair tədqiqlər, IV kitab, B., Elm, 1973 s. 3-22; Yenə onun, İlk söz, Azərbaycan məhəbbət dastanları, B., 1979; H.Arashlı. Aşıq yaradıcılığı. B., 1960; Ş.Cəşidov. "Kitabi-Dədə Qorqud" B., Elm, 1977; V.Vəliyev, Azərbaycan qəhrəmanlıq dastanları, B., ADU, 1980; A.Nəbiyev, Qəhrəmanlıq səhifələri,B.,1975; X.Q.Koroqlı, A.İ. Nabiev. Azərbaycan gənclik epoqası, B., Yaziçi, 1996; T.Xalisbəyli. Məhəbbətə xalq abidəsi, B., Yaziçi, 1989 В.М Жирмунский, Огузский эпос и книга Коргута-Книга моего Деда Коргуда, М-Л. 1962; Yenə onun, Народный героический эпос, М-Л, 1962; Yenə onun, Тюркский героический эпос, М -Л. 1975; Б.Каррыев . Эпические сказание о Кероглы у тюркских народов: М, 1968; С.Якубова.Азərbaycan gərəcək nəşr olub, elmi təhlil prinsiplərinə qətiyyətli cavab vermir.

bağlı burada qeyd etmədiyimiz onlarla əsər vardır ki, ümumiyyətlə heç bir elmi informasiya təqdim etmir.

Azərbaycan dastanşünaslığında Ə.Abidin, V.Xuluflunun, S.Mümtazın, H.Zeynallının, H.Əlizadənin, Ə.Axundovun, Ə.Dəmirçizadənin, Ə.Sultanının və b. xüsusi xidmətləri olmuşdur. 1920-1930-cu illərdə yüksək vüsətlə və ciddi elmi prinsiplərlə aparılan tədqiqatlar 1937-ci il repressiyası ilə dayandırılır.

M.H.Təhmasibin Azərbaycan dastanlarının öyrənilməsi sahəsindəki xidmətləri ayrıca qiymətləndirilməlidir. Onun folklorşünaslıq fealiyyətində orta əslər Azərbaycan xalq dastanlarına həsr olunmuş monoqrafiya xüsusi mərhələ təşkil edir. Bu araşdırma eposşünaslığının son nailiyyətləri və müəllifin uzun illik elmi-nəzəri təcrübəsi əsasında yazılmışdır. Əsərdə dastanların formallaşması prosesi müəyyənləşdirilmiş, aşiq sənəti barədə bir sıra maraqlı mülahizələr söylənmişdir. Ozan, yanşaq, aşiq istilahlarının söz açımı barədəki fikirlər xüsusilə dəyərlidir. Bir janr kimi dastan, onun yaradıcıları, ifaçılıq ənənələri və özgə məsələlər tam mahiyəti ilə geniş şərh olunmuşdur.¹ İ.Abbaslinin qeyd etdiyi "istilahların söz açımı" əslində folklorşünaslığımızda geniş yer almış nəzəri əsasları və metodoloji prinsipləri olmayan uğursuz və primitiv təhlil istiqamətidir. Aydın olmalıdır ki, bir termin bir və ya bir neçə mənəni işarələyə bilər. Həm də o yalnız işaretdir, informasiya isə işaretlənən, həmin işaretin altında nəzərdə tutulan mətnidədir. Mətnin geniş bilgi vermək imkanlarını buraxıb, mətn tipini işaretləyən terminin üzərində "əməliyyat" aparılması özünü doğrultmur.

M.H.Təhmasib məhəbbət dastanlarının struktur vahidləri kimi "ustadnamə"ni, "dastanın özü"nü və sondakı "duvaqqap-

Ön söz. Azərbaycan ədəbiyyatı inciləri. Dastanlar. B., Yaziçı, 1987. И.Аббасов Ареал распространения азербайджанских дастанов (на армянских источниках) Б., 1986. (doktorluq dissertasiyası); M.Həkimov. Azərbaycan aşiq sənəti. B.Yaziçı, 1983; M.Allahmanlı. Türk dastan yaradıcılığı. B., Ağrıdağ, 1998; K.Vəliyev. Dastan poetikası. B., Yaziçı, 1984. F.Bayat. Oğuz epik ənənəsi və "Oğuz Kağan" dastanı. B., Sabah, 1993; T.Hacıyev. Dilimiz, düşüncəmiz. B., Elm, 1999; N.Cəfərov. Eposdan kitaba, B., maarif, 1999, M.Cəfərli. Azərbaycan məhəbbət dastanlarının poetikası. B., Elm, 2000; və b.

1. M.H.Təhmasib. Azərbaycan xalq dastanları. s. 62.

ma"nı gösterir. O, dastanın bütöv mətn hadisəsi olduğunu, onun sistem xarakterini görə bilməmiş, ona görə də onu üç struktur vahidində hissələrdə şərh etmiş, əsasən, "dastanın özü" adlandırdığı hissənin morfoloji strukturunu müəyyənləşdirmişdir.

Dastan mətninin yeni tipli təhlil nəzəriyyəsini K.V.Nərimanoğlu hazırlamışdır. Dastana dil səviyyəsindən baxan K.V.Nərimanoğlu "folklorda, xüsusən, dastan yaradıcılığında ayrı-ayrı zamanlarda dəyişmə necə gedir, tarixən labüb olan dəyişməni və sabitliyi tənzim edən qanunauyğunluqlar hansılardır?"¹ – suali üzərində dayanaraq dastanın dil tarixini aşdırırmaya cəlb edərək dastan mətnlərinin bir sıra spesifik keyfiyyətlərini aşkarlamağa imkan verən mükəmməl bir linqvistik nəzəriyyə yaratmışdır. Həmin nəzəri əsasların təhlil modelində "Əsrlərin süzgəcindən keçə-keçə gələn, zaman-zaman arılaşış-durulaşan folklorun poetik sistemi, ardıcılığı, qanunauyğunluğu ilə seçilir. Digər tərəfdən isə folklor xalqın poetik dünyagörüşünün ifadəsi olduğu üçün onun poetik sisteminin bütövlükdə və dəqiqlik ilə öyrənilməsi ikiqat əhəmiyyət kəsb edir."²

K.V.Nərimanoğlu dastan mətnində poetik hadisə elementlərini - ritm və intonasiya, sintaktik paralelizm, bədii təyin və bədii xitablar, semantik (aktual) üzvlənmə və s. geniş şəkildə şərh edib. K.V. Nərimanoğlunun adı keçən əsəri və başqa araşdırmaları Azərbaycan dastanşunaslığında keyfiyyət dəyişməsinə səbəb olmuşdur.

Azərbaycan dastanşunaslığında dastan informasiyasının müxtəlif areallara yayılması, ədəbi-mədəni əlaqələr, müxtəlif dövrlərdə yazıya alınmış mətnlərin öyrənilməsi sahəsində ciddi tədqiqatların müəllifi İ.Abbaslı Azərbaycan kültür çevrəsinin Qafqazda hakim mövqeyini faktiki araşdırmaları ilə təsdiqləmişdir. Alimin aşkarladığı dastanlar və aşiq şeirləri (erməni mənbələrində) bir tərəfdən XIX əsrədə yazıya alınmış, mətnləri³ elmi dövriyyəyə daxil etməklə tədqiqatları genişləndirmiş, digər tərəfdən isə birbaşa olmasa da, Qərbi Azərbaycan aşiq mühitinin

1. K.Vəliyev. Dastan poetikası. s. 31.

2. K.Vəliyev. Göstərilən əsəri. s. 30.

3. И.Аббаслы. Ареал распространения азербайджанских дастанов (на армянских источниках). Автореф. докт. дис. Б., 1986.

(xüsusi olaraq Gøyçə aşiq mühiti) zənginliyi və təsir gücү haqqında aydın təsəvvür yarada bilmışdır. Çünkü bu ərazidə aşiq sənəti məhz Gøyçədən qaynaqlanmışdır.

"Oğuz Kağan" dastanı üzərində araşdırma aparan F.Bayat dastanın ümumi spesifikasını belə müəyyənləşdirir: "Həcmə kicik olan bu dastan əski dövlət dastanları kimi (Şu, Alp Ər Tonqa, Erkənəkon, Boz qurd) arxaik strukturlu olub türk bədii düşüncə tərzini, poetik mətndə qorunan dövlətçilik ideyasını əks etdirməyə xidmət edir. "Oğuz Kağan" dastanı oğuz-türkmən ənənəsinə uyğun nəzm və nəsrlə söylənilmiş, yazıya alınarkən bu prinsip qismən də olsa gözlənilmişdir."¹ Müəllif mifoerik informasiyadan çıxış etməklə "Oğuz dastanının mahiyyət etibarı ilə daimi inkişaf edən etnik - mədəni prosesdə bədii-estetik hadisə, bu hadisənin yönünü müəyyənləşdirən milli dünyagörüş olmasını",² türk etnik mədəniyyətində siyasi, etik, hərbi davranış normaları, sosial münasibətlər sistemi, ikili qarşidurmaların (binar oppozisiya) tənasüblüyü və onun dünyani qavramaq aktı kimi aparıcı mövqeyi və s. aspektlərin milli dastanşünaslığın təhlil kontekstində götürir.

Görkəmli türkoloq T.Hacıyev KDQ mətni üzərində dil və ədəbi-bədii düşüncə, tarixilik və bədiilik kontekstində təhlil apararaq əski oğuz cəmiyyətinin sosial-siyasi, mənəvi-əxlaqi, ədəbi-estetik dəyərlərini bir sistem olaraq təqdim edir. Müəllif tarixiliyi və bədiiliyi sosial və estetik münasibətlərin dastan ifadəsində tam tarazlıq vəziyyətində olduğunu əsaslandırır.³ Alimin araşdırmaları bütövlükdə Türk dastanşünaslığına yeni tədqiqat istiqamətləri təqdim etmək iqtidarındadır.

N.Cəfərov əsası F.Köprülü tərəfindən qoyulmuş KDQ-yə fərqli baxışın (KDQ və "Dədə Qorqud" dastanının fərqli keyfiyyəti) üzərində dayanaraq tamamilə orijinal araşdırmalar aparmış epik təfəkkürün müxtəlif kültür çevrələrində fəaliyyətinin differensial elementlərini müəyyənləşdirməyə səy göstərmişdir.

1. F.Gözəlov (Bayat). Oğuz dastanı: tarixi - mifoloji kökləri, təşəkkülü, spesifikasi. s. 8.

2 Yenə orada. s. 49.

3. T.Hacıyev. Dədə Qorqud: dilimiz, düşüncəmiz. B., Elm, 1999. s. 150-151.

Kültür diaxroniyasının iki din (Tanrıçılıq və İslam) sistemin-dən keçməsi, birincinin tənəzzülü və ikincinin təşəkkülü pro-seslərini epik informasiyadan müşahidə etməklə qənaətlərini belə müəyyənləşdirir. "Qədim türk eposu ilə təxminən eyni dövr-də təşəkkül tapan və türkçülük təfəkkürünün ideya-estetik əsasını təşkil edən tanrıçılıq elə bir mükəmməl ideoloji - mənəvi sistemdir ki, qədim türk mədəniyyətini (o cümlədən ədəbiyyatını) həmin sistemdən kənardıa izah etmək mümkün deyil. Çünkü qədim türk idrakinin ən böyük əsəri həmin idrakın gəlib çıxdığı "Tanrı" ideya-obrazıdır ki, onu türk varlığı özünün bütün potensial imkanı ilə yaratmış, ən azı minillik (e.ə.I minilliyyin ortalarından eramızın I minilliyyinin ortalarına qədər) ictimai və mənəvi həyat təcrübəsinin etnik (universal) idrak metodologiyasına çevirmişdir".¹

N.Cəfərov Türk eposunu bir sistem olaraq struktur təhlil edir və həmin sistemin funksional-diaxron sferasını, kültür çevre-lərini araşdırır, sistem-mühit münasibətlərini aydınlaşdırır, sistemin (Türk epos təfəkkürünün) dominant funksional struktur elementi kimi epik təfəkkür potensiyasını (seçmə mənimdir – H.İ.) müəyyənləşdirir.²

M.Cəfərlinin Azərbaycan məhəbbət dastanları üzərində apardığı araştırma keyfiyyətcə yeni tipli tədqiqat olaraq dastan mətninin strukturunu aşkarlayır və analoji mətnlərin təhlili üçün ümumiləşdirilmiş nəzəri əsaslar təqdim edir.³

Beləliklə, Azərbaycan dastanşunaslığında bir sıra linqvistik, tarixi müqayisəli, tarixi tipoloji və struktur təhlil istiqamətləri müəyyənləşir.

1. N.Cəfərov. Eposdan kitabı. B., Maarif, 1999, s.13.

2. N.Cəfərov. Eposdan kitabı. B., 1999; yenə onun. Türk dünyası: Xaos və kosmos, B., BDU, 1998, yenə onun, Genezisdən tipologiyaya, B., BDU, 1999, və b.

3. M.Cəfərli. Azərbaycan məhəbbət dastanlarının poetikası. B., Elm, 2000.

"Kitabi-Dədə Qorqud" etalonu və Goyçə dastanları

a) *subyekt-mətn münasibəti.*

Qeyd edim ki, "Goyçə dastanları" Türk, Oğuz və Azərbaycan dastançılığında xüsusi bir tip təşkil etmir; amma, eyni zamanda spesifik regional elementlərdən də məhrum deyildir. "Goyçə" adının təyinedici söz yerində işlənməsi də spesifik elementlərin mövcudluğu ilə yanaşı qədim Türk-Oğuz yurdu Goyçənin - məkan kimi, qədim türk-oğuz-azərbaycanlı (qərbi) qövmünün bu məkanda minillərlə yaşamış varislərinin - Goyçəlilərin - subyekt kimi, soydan-soya, yaddaşdan-yaddaşa ötürülrək dildə, fikirdə və sənətdə olduğu kimi ağılda, ruhda və könüldə daşınan ənənəsinin-informasiya kimi, folklor və ədəbi mühit kimi kökə bağlılığın güclülüyü və etnik-milli-mədəni ənənənin mühafizəkarlığı ilə şərtlənir. Goyçə dastanları Goyçəlilərin, Goyçə aşıqları və el şairlərinin, Qərbi Azərbaycanlıların, bütövlükdə oğuz türklərinin və ümumiyyətlə, türklərin dastanıdır. Bu sıralama təsədüfi deyil, hissə və tam, element və sistem arasındaki qanuna uyğun münasibətlərin, xüsusidən ümumiyyətə doğru ardıcılığın və bağlılığın retrospektiv diaxron əlaqəsinin göstəricisidir. Goyçə dastanlarında subyekt-tərənnüm olunan qəhrəman və tərənnüm edən aşiq (yaratıcı və ifaçı), söyləyən və qeydə alan Azərbaycan türküdür. KDQ-də tərənnüm olunan oğuz boyları, soyları, ərənləri, alpları, türk-oğuz igidləridir, söyləyən Oğuz ozanıdır (onlardan biri Dədə Qorquddur və həm də o başqa funksiyaları ilə yanaşı Dədə Ozandır), yazar, (katib) müsəlman-oğuzdur, oğuz türküdür, Azərbaycan oğuzudur. Oğuz "boyu"nun yaratıcısı oğuz ozanı, Goyçə "nağılı"nın (dastanının; Goyçədə "dastan"a "nağıl" deyilir) yaratıcısı Goyçəli Oğuz aşığıdır. Konkret olaraq, Miskin Abdaldır, Ağ Aşıqdır, Aşıq Alıdır, Aşıq Musadır, Dədə Ələsgərdir... və onlarla Goyçəli ustad aşıqlardır. Goyçə dastanlarında xüsusi mövqeyi olan baş qəhrəmanlardan biri Şah İsmayıllı Heydər oğludur (Xətaidir). Onunla yanaşı dayanan Miskin Abdaldır. Bunlardan sonra Aşıq Ali, Dədə Ələsgər və başqlarıdır. Goyçə aşıqları bütün Azərbaycan xalq dastanlarını (qəhrəmanlıq və məhəbbət) bilir və yüksək səviyyədə ifa edirlər.

Təbii ki, onların öz improvisələri ilə yanaşı və həm də onun tərkib hissəsi kimi xalq dastanlarının ifasında (ifa prosesində) Göycə şivəsi və Göycə humoru gülüşün bütün semantik döşənmişlik ilə tərəkəmə-elat həyatından, möişətindən yoğrulmuş xalq deyimləri, "duzlu zarafat" və lətifələrlə birgə iştirak edir.

Bizim təqdim etdiyimiz "Göycə dastanları" isə həmin kanonik, həmin şablon dastanların və yaxud ənənəvi dastan qəliblərinin tamamilə mexaniki şəkildə təkrarlandığı mətn tipləri deyildir. Doğrudur, Göycə dastanlarında ənənəvi modellər iştirak edir, amma, obrazlarda, motivlərdə və süjetdə orijinal elementlər mövcuddur. Ona görə də Göycə dastanlarının janr spesifikasi və təsnif prinsipləri məhz həmin mətn materialı əsasında araşdırılaraq müəyyənləşdirilməlidir.

b) mətn-məkan münasibəti.

Göycə təkcə Azərbaycanın qərb ərazisi deyil, Qərbi Azərbaycan ərazisinə daxil olan ən böyük mahallardan biri, türkün qədim vətənidir. Tamamilə, dünyəvi, demokratik dəyərlər əsasında qurduğumuz dövlətin - Azərbaycan Demokratik Respublikasının (1918-1920) qanuni ərazisidir. Məsələnin siyasi yönü münə geniş yer vermədən qeyd edim ki, biz ərazi problemimizi ADR-in sərhədləri daxilində həll etməliyik və beynəlxalq təşkilatlardan da varisi olduğumuz demokratik dövlətin sərhədlərinin bərpasını tələb etməliyik.

Göycə dastanları coğrafiyasına görə geniş bir ərazini - Qərbi Azərbaycanı (Ermənistani), Naxçıvanı, Şərqi Anadolunu, Cənubi Azərbaycanı, Şimali Azərbaycanı və qismən də digər bölgələri əhatə edir; onomastik fondunda və peyzaj motivlərində işarələyir.

Məsələn, "Aşıq Alının Türkiyə səfəri"ndə məkan belə qeyd olunur: "Bəli, mənim əzizdərim, sizə haradan xəvər verim, Göycə mahalının Qızılıvəng kəndininən"¹ "Aşıq Ələsgərin Qaraqoyunlu səfəri"ndə Göycə belə təsvir olunur: "Oğul, mən də elə toxlucadan gəlirəm... Mənim də səfərim Qaraqoyunnuyadı, ama çoxdan yolum bu meydan düzünə düşmür... Bax o geniş düzən-

1. Azərbaycan folklor antologiyası, III kitab, Göycə folkloru. B., Səda, 2000, səh. 448.

gahı görürsən? Gör nejə çəmənzardı. Odu, Şah dağınınan gələn bulaq suyu iki yerə bölünür. Yarısı Göyçüyə doğru axıf gedir, yarısı da sola buruluf Qaraqoyunu dərəsinə tərəf axır. Elə Şah dağı da elə burda qurtarır. Odu, Çəmbərəyin qavağının qısır Murğus başdiyir..."¹

Göycə dastanlarında qeyd olunan ərazilərin fiziki, iqtisadi, siyasi, etnik, mədəni və mənəvi coğrafiyası aydın şəkildə müşahidə olunur. Türk dastanlığında ümumi, ənənəvi təkrarlanan məkandan (lokusdan) başqa konkret məkanın təsviri hadisəsi də istisna hal deyildir. KDQ-də "hadisələr Azırbaycanda cərəyan edir. Burada Gəncə, Bərdə, Naxçıvan, Şərur, Əlincə qalası, Göycə gölü, Dərəşam, Dərbənd və s. yer adları qeyd olunur. Qəhrəmanlar ən çox bu yerlərdə fəaliyyət göstərirler..."² Dastanın Qafqaz mühitində formalaşdığını, onun ilk tədqiqatçılarından biri olan V.V.Bartold da qeyd etmişdir.³ KDQ-də təsvir olunan Oğuz yurdunun təbiəti Göycəni xatırladır: "Kafər sərhəddinə Cızıqlara, Ağlağana, Gögcə, tağa oluban çıqayın. ...Qazan oğlını alub qara tağlar üzərinə ava çıqdı. Av avladı, quş quşladı. Sığın - keyik yıldı. Gög olan görklü çəmənə çadır tikdi."⁴ Burada Göycənin əsrarəngiz təbiəti, əsrarəngiz qara dağları öz zəngin florası ilə birlikdə eks olunmuşdur.

"Kitabi-Dədə Qorqud"un izahlı lüğətində "Gögcə adı belə izah olunur: "Gögcə is. Göl adı: Kafər sərhəddinə Cızıqlara Ağlağana, Gögcə tava aluban çıqayın (69)" Gətirilən örnəkdəki "tava" sözünün texniki yanlışlıq olduğunu nəzərə almaqla qeyd edək ki, bu örnəkdə məhz göl adından yox, dağ adından danışla bilər. Buradakı "Gögcə" göl adı yox, dağ adıdır. Bu baxımdan lüğət qüsurlu işlənmişdir.⁵

"Kitabi-Dədə Qorqud"da IV boyda adı çəkilən "Gögcə dağ"

-
1. Yenə orada, səh. 481.
 2. P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., Maarif, 1981, s.225.
 3. V.V.Bortold, Tureükiy gpos i Kafkaz. Kniqa moeqo Deda Korkuta, M., 1962, səh. 120.
 4. Kitabi-Dədə Qorqud. B., Yazıçı, 1988, səh. 69.
 5. "Kitabi-Dədə Qorqud"un izahlı lüğəti. B., Elm, 1999, səh 126. (yuxarıdan aşağı 14-cü, aşağıdan yuxarı 2-ci söz).

M.F.Kırzioğluya görə (Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952). Axalsıx yolu üzərindən dövlət sərhəddi keçən Ağbaba yaylasında Çivinli kəndinin şimalında olan dağın adıdır. Hündürlüyü 287 m-dir. Bu dağ Türk qaynaqlarında və KDQ-də Gögcə dağ adlanır.

Gögcə dağ Çızıqlar, Ala dağ bir-birinə yaxındır. Vaxtilə bu ərazidə yaşayan Aborigen azərbaycanlılar arasında bu dağ həm Goy dağ, həm də Goy dağlar adlanmışdır. Goy dağ Çıldır gölünün şərqindədir. Ağalkələk ərazisindəki mingöllər sira dağlarına aiddir. Otlaqlar zəngin, göz oxşayan gözəl yayları var. Gögcə gölün şimal-qərbini əhatə edən dağlara da Gögcə dağlar deyilir. Bundan başqa bir yanı Kəlbəcər dağları, bir yanı Qazaxla sərhəd-lənən bu qədim mahal çox əski çağlardan Gögcə mahalı adlanır.

Gögcə mahalı Azərbaycanın aşiq sənətinin, folklorunun beşiyi olmuşdur. Burada Dədə Ali, Aşıq Ələsgər, Aşıq Nəcəf, Xəstə Bayraməli kimi el sənətkarları yaşayıb, aşiq sənətini zirvələrə qaldırmışlar.

Ancaq həmin ərazilərdə yaşayan Azərbaycan Türkləri bu yerlərdən silah gücünə qovulub çıxarılmış, dinc əhalinin qanı tökülmüşdür.¹

"Kitabi-Dədə Qorqud" ensiklopediyasının II cildində Kırzioğlu M.F. (Göstərilən əsəri), Acaroğlu Türker (Bulqaristanda Türkce yer adları kılavuzu. Ankara, 1988), Budaqov B.Ə. (Türk ulusunun yer yaddaşı. B., 1994), Bayramov A. (Qədim oğuz ellərinin Ağbaba, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996, səh. 94), Ataniyazov S. (Türkmənistənin geoqrafik adlarının düşündürişli sözleri, Aşqabad, 1980) kimi görkəmli tədqiqatçılara istinadən hazırlanmış yiğcam məlumatda "Gög" leksik vahidinin Türk xalqları arasında tarixən geniş yayılmış derivatları da təqdim olunur: "Türkmənistanda Aşqabad, Vəkilbazar, Blötən, Mari rayonlarında Gögcə obaları, Gögcə dağ; Qazaxistanda Gögcədəniz, Koşka; Türkiyənin Malatiya vilayətində Gögcə viran, Gögcə, Gögcəli; Bolqaristanda Gökçə, Gökçəsu, Kökçədə pınar; Gürcüstanda Göygöd, Göyüşlər (tayfa);

1. "Kitabi-Dədə Qorqud" ensiklopediyası. B., Yeni nəşrlər evi, 2000, II c., səh.134 (ensiklopediyanın baş redaktoru Kamil Vəli Nərimanoğlundur).

(Azərbaycanda Goyəzən dağı (Qazax rayonu), Göygöl (Gəncə), Goyçay (eyniadlı rayon); Göytəpə (Ağdam və İsmayıllıda kənd), Göydəlləkli (Ağsuda kənd), Goyçəli (Qazaxda kənd), Goyçələr (Qubadlıda kənd), Göynüyən (Goranboyda kənd), Goyərli (Qubadlıda kənd); Göydərə (Kəlbəcər və Lerikdə kənd), Goyçəli (Gədəbəydə kənd), Göynük (Şəki və Qusarda kənd), Göylər (Şamaxıda kənd) və s. coğrafi istilahlar bu gün də xalq arasında qorunub saxlanmaqdadır.¹

KDQ-nin X boyunda Goyçə dənizi – "Goyçə gölü"nın adı bu şəkildə keçir: "Meyxanədə beş gün yemə-içmə oldu. Andan Şirokuz ucından Gögcədən(q)izədəkin el çarpdı. Ğalaba toyum oldu."² (Meyxanada beş gün yemək-içmək oldu. Ondan sonra Şirokuz kənarından Goyçə dənizədək sahəni çapıb taladılar (ov ovladılar mənasında, çünkü mətnəndən də bu aydın olur - H.I.) Böyük qənimət əldə etdilər).³ Gögcə dənizi Dədə Qorqud boyalarında təsvir olunmuş qədim oğuzların vətəni daxilində olan, hazırda Ermənistən ərazisində qalan Goyçə gölüdür.

Uzunluğu 75 km, eni 33 km olan bu göl dəniz səviyyəsindən 1916 metr hündürdədir. Teymur səfərnəmələrində və Ağqoyunluların rəsmi tarixi olan "Kitabi-Diyarbəkriyyədə, həmçinin Əfşarlı Nadirin hərbi səfərlərindən bəhs edən "Cihangüşeyi-Nadiri" əsərində bu göl "Gögcə dəniz" kimi yazılmışdır. A.Kırıminin xəritəsində isə "Gögcə-dərya" olaraq göstərilmişdir. Bəzi İran qaynaqlarında bu gölün adı "Dəryayı-Şirin" (Şirin dəniz) adlanır. Ermənilər də bu tarixi adı dəyişdirərək "Sevank (Sey-Vank), - Sevan gölü" adlandırmış və "qara monastır" mənasına uyğunlaşdırılmışlar. Bəzi erməni mənbələrində də gölün qədim adı "Gögərni"/"Koqaruni" olduğu söylənilir. N.Adrns və Q.Kolənganyan bu hidronimin nüvəsindəki "Gög", "qoq" leksik vahidinin mənşəyi haqqında bir söz deməsə də sözün tayfa adı ilə bağlı olduğunu qeyd edir... Qazaxıstan ərazisindəki Balxaş gölünün də digər adı Kökçə tenqiz (Gökçə deniz) olmuşdur.⁴

1."Kitabi-Dədə Qorqud" ensiklopediyası, II cild, s. 134.

2. Kitabi-Dədə Qorqud. B, 1988, səh. 110.

3. Yenə orada, s. 208.

4. KDQ ensiklopediyası. II cild, s. 135.

KDQ-də "Gökçə tağ" və "Gögçə dəniz" hərəsi bir dəfə (IV və X boy) işlənmişdir.¹ KDQ-nin məhdud kəmiyyətdə olan onomastik vahidlər sistemində Göycə adının iki yerdə (iki boyda) işlənməsi, hətta lokus səviyyəsində olsa belə oğuz dastan fasilsizliyinin məkan elementi kimi çıxış edə bilir; çünki KDQ-də təsadüfi heç nə yoxdur, o, Oğuz sabitləşmiş dəyərlər sistminin daşıyıcısı olan eposdur.

Göycədə yaşayan klassik dastanlardan fərqli olaraq həcməyiğcam, real zəmində, dastandan daha çox tarixi səpkili hekayətlər, yəni "səfərlər" şəklində meydana çıxan "Aşıq Alının Türkiyə səfəri", "Aşıq Hüseynin Naxçıvan səfəri", "Aşıq Hüseyn və Bəyçoban", "Çoban Məhəmmədin Qars səfəri" və s. dastanlar dərin məzmunu və orijinal üslubu ilə mükəmməl sənət nümunəsi olmaqla yanaşı,² həm də Göycə dastanlarının məkan sferasını, Göycə aşığının hərəkət trayektoriyasını çizir. "Aşıq Ələsgərlə Dəli Ali" dastan-rəvayətində Dəli Alını öyən şeirində Ələsgər Göycə aşıqlarının dinləyici auditoriyasının məkan ölçüsünü belə təqdim edir:

Dəli Alının vəsfini
Yazmışam dastana, deyin!
Afərin, şeyirtlərim,
Gedəndə hər yana deyin!
Eşidif Göycə mahalı
Külli-Şirvana deyin!*

Addıyın Şah taxtınınan,
Təbrizə, Tehrana deyin!
Üz tutun Alosmana,
Qarsa, Qazimana deyin! (s. 220).

Epik məkan istənilən eposda tamamilə görünən və mənalanan ümumi əlamətləri ilə xarakterizə olunaraq orqanik şəkildə

1. "Kitabi-Dədə Qorqud"un statistik təhlili. B., Elm, 1999, səh. 58.

2. T.Göycəli. Göycə aşiq məktəbi. B., Göytürk, 1998, s. 9-10.

* Göstərilən mənbədə "Külli İrvana deyin" şəklindədir. İfadə isə yuxarıda göstərildiyi kimidir. Biz topladığımız materiala əsaslanaraq misranı canlı ifada olduğu şəkildə təqdim edirik.

epik sistemə qoşulan kompleksdir.¹ B.N.Putilovun yazdığını görə eposda məkanın təsvirinin əsas xüsusiyyətlərindən biri onun fragmental olmasıdır. Bu da öz növbəsində təbii olaraq, ona fasiləsiz tətbiq olunan situativlik qanununun nəticəsi kimi meydana çıxır. Məkan təsvirləri dekorativ xarakter daşıyır, şərtidir, ekspressivdir, funksionaldır, yaradıcı subyektin simpatiya və antipatiyasından asılı olaraq dəyişə bilir. Eposda bir-birinə qarşı dayanan iki dünya ilə ("özünün" və "ö zgənin") üzləşirik.

Eposda daimi epik fondu təşkil edən bəzi lokuslar vardır: davamlı obrazlar lokusu, işarələr lokusu, eposun məkan spesifikasiyasını müəyyən edən tiplər-lokuslar.²

Altay dastanı "Maaday-Qara"da "öz" torpağının həm qəhrəmana məxsus ərazi kimi, həm də mifoloji məna daşıyan ənənəvi kosmoqonik sxem kimi birgə anlaşılır:

"Maaday Qaranın ölkəsi "üç Altay"dan ibarətdir. Bu üçlüyü Altay dağları, düzənlikləri, vadiləri mənasında başa düşmək olar. Altayın yeddi böyük dağı - qalası, dağlar arasında yeddi vadisi var. Bunlar Altayın otlağı adlanır. Altayın çeşməsi sayılan yetmiş qollu, kök talayı (Göy dəryası - çayı) var. Yeddi qollu çayın qırığında, yeddi dağın ətəyindəki vadidə daşdan doxsan künclü "orqöö" (saray-yurd) qurulmuşdur. Bu sarayın girəcəyində at bağlamaq üçün doqquz günclü (qırılı) kirşüşü dirək dayanır. Onun bir ucu yer altına, o biri ucu yuxarıdakı dünyaya gedir, ortası isə Maaday Qara batırı məxsusdur".³ Göründüyü kimi, burada poetik şərtilik və coğrafi qeyri-müəyyənlik vardır. KDQ-də isə məkan coğrafi və epik olmaqla professor T.Hacıyevin tarxilik və bədiilik formuluna uyğun olaraq əllinin əlliyə nisbətindədir. Göyçə dastanlarında isə epik məkanla coğrafi məkan bir-birinə bərabərdir; burada müəyyənləşmiş bir məkan fondu, panorama vardır, bu da dövrün öz tarixi reallığıdır.

1. Б.Н.Путилов. Героический эпос и действительность. Л., наука, Ленинградское отделение, 1988, с. 18.

2. Yenə orada. s. 18-26.

3. P.Xəlilov. Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı. B., Maarif, 1994, s. 116.

v) Mətn-zaman münasibəti

"Eposda temporallığın təhlili ən azı üç əsas bədii aspekt zamanının ayırd edilməsindən başlanmalıdır"¹; "Eposda zaman"ı B.N.Putilov bu şəkildə müəyyənləşdirir: təhkiyə zamanı, süjet zamanı və epoxal zaman². Müəllif ənənəvi, (artıq elmi ənənədə olan nəzərdə tutulur) hadisəvi və süjet zamanlarına da münasibətini bildirir və bu tipli bölgünü məqsədə müvafiq sayır. Zaman və mətn münasibətlərinin üç aspektini istisna etmədən, qeyd edək ki, ənənəvi mətnlərdə zaman özünü iki şəkildə göstərir: dəyişən (diaxron) və dəyişməyən (sinxron). K.Levi-Stros mifin strukturunu araşdırarkən üçüncü zaman sistemini aşkarlayır: sinxron-diaxron (dəyişməyən-dəyişən). Deməli, mətndə və həm də mətni törədən şüürda sabit, dəyişən və sabit olanın dəyişən mühitin içində kod, məlumat, sxem kimi səviyyələrdə transformasiya olunaraq arxetipi saxlayan dəyişmə forması vardır.³

Qədim türk epik sisteminin reallaşmış mətn tiplərindən das-tan ölçülərinə uyğun gələn dövrümüzədək gəlib çıxmış "Yaradılış", "Alp Ər Tonqa", "Oğuz Kağan", "Göy türk", "Ərgənəkon", "Şu", "Siyenpi", "Köç" və s. əsərlər yarandığı zamandan çox gec yazıya alındığına görə zəif informasiya daşıya bilirlər.

Onlar qəlpələnərək son minillikdə yazılmış abidələrə bu və ya başqa dərəcədə səpələnmişdir. Bu baxımdan "Qədim türk dastanları" bir anlayış kimi həm də ona görə şərtidir ki, mənbələrdə həmin əsərlərin, əsasən "qısa məzmunu" və ya "süjeti" mühafizə olunmuşdur.⁴ N.Cəfərovun da dəqiqlik müşahidələrində təsdiqləndiyi kimi dastanlardakı hadisə çox uzaq bir keçmiş təsvir edir (məsələn, "Şu" dastanında Makedoniyalı İsgəndərin yürüşü və onunla döyüşdən bəhs olunur), amma aparıcı ovqat, dünyagörüşü, etnik-ictimai emosiya isə məhz dastanların forma-laşlığı və ya abidələrə daxil olduğu dövrü eks etdirir.

1. N.Putilov. Göstərilən əsəri. s. 22; Мадай Карап: Алтайский географический эпос. М, 1973, с. 33.

2. Yenə orada. s. 33-44.

3. Клеви-Строс. Как умирают мифы, 77-88. Зарубежные исследования по семиотике фольклора. М, Наука, 1985, с.77.

4. N.Cəfərov. Göstərilən əsəri. s. 16.

KDQ (a) də və "oğuznamə" (b) də zaman qəlibi aşağıdakı şəkildə özünü göstərir:

a-b) "İnal xan Sır Yavquyun dövründə" ("Oğuznamə". B., 1992 s.43) "Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı" (KDQ, B., 1988, s.31). "Bu Qorqud* Bayat nəslindən olub Qara Xocanın oğlu idi" (Oğuznamə. B., 1992, s.43). "Oğuzun ol kişi təmam bilicisiydi" (KDQ, B., 1988, s. 31), "Çox ağıllı, bilikli və kəramət sahibi bir kəs idi" (oğuznamə, B., 1992, s. 43). "Nə diyərsə, olurdu. Ğaibdən dürlü xəbər söylərdi. Həqq təala (Tanrı) anın könlənə ilham edərdi..." (KDQ, B., 1988, s. 31).

"Qorqut ata Oğuz qövminin müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqut ataya tanışınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi, sözün tutub təmam edərlərdi..." (KDQ. B., 1988. s. 31).

v) "Kayı (ilindən) Qara Xocanın oğlu Qorqud atanın, Salur (ilindən) Enkes Xocanın və Avaşban Xocanın başçılığı ilə bütün oğuz eli yığıldı və Kayı elindən olan İnal Yavını padşah seçdilər. Onun vəziri Qorqud ata idi. Və Qorqud ata nə desə, padşah onun sözündən kənara çıxmazdı. Qorqud ata bir çox qəribə işlər gördü. O, iki yüz doxsan beş il yaşamış və üç padşahın vəziri olmuşdur." (Əbü'l Qazi. s. 57; Oğuzname, B., 1987, s. 70; s.112, bax: 188-ci qeyd).

* "Bu Qorqud" ifadəsi çox zəif də olsa əski türk cəmiyyətində "qorqutluq" institutunun mövcudluğu haqqında informasiya verir. Ehtimal etmək olar ki, bu ya dini, ya da rəsmi siyasi təsisat olmuşdur; təsisata daxil olanadək o "Bayat Dədə kərəncikdir". Bu artıq əski "ata"lıq institutudur.

Patriarxal münasibətləri ifadə edir. Tərəkəmə-elat (Oğuz-türkman areali) mühitində "ata" semantik strukturun bütün elementləri ilə birgə "dədə" yə transformasiya olunmuşdur.

Ehtimal etmək olar ki, "Qorqud Ata" müxtəlif tarixi mərhələdə mövcud olmuş iki inam sistemini özündə ifadə edir:

1) "Ata" və "atalıq" institutu; Tanrıçılıq sistemində peyğəmbər statusundadır və ona bərabərdir. Bu kontekstdə "Ata" peyğəmbərdir. Onun müqəddəs kitabı "Qorqud Ata" kitabıdır.

2) "Qorqut" çox əski bir inamdır; hamı ruhdur; qurdla bağlıdır; qurd totemidir; "Aşina" ilə bağlı əfsanələr kontekstində izah oluna bilər. Vatikan nüsxəsində "Qorqurt" yazılış şəkli (bax: KDQ ensiklopediyası. s. 311. V yuxarıdan aşağı III sətir) orfoqrafik bir xəta olmayıb, katibin "Qorqud" adı ilə bağlı əlavə informasiyasının olduğundan xəbər verir; bu

anlamda "Qorqut" "qoru qurt" (qoruyucu qurd) kimi izah oluna bilər. Hami ruh kimi əski türk şaman panteonunda, ata (peyğəmbər) kimi tanrıçılıq sistemində (Göy tanrıçılığı; müşahidələrimizə görə "Yer tanrıçılığı" monoteist inam deyildir və heç təsadüfi bir xarakter daşımadan M.Kaşqarlı "divan"ında "Yer tanrıçılığına inanan türklər "kafir" adlandırılır, müqayisə et: "Lənətə gəlmış kafirlər dağa bənzər şeylərə də Tanrı deyirlər").

"Qorqud" nə qeyri müəyyən bir mifoloji obraz, nə də müəyyən bir tarixi şəxsiyyətdir. Əski çağın reallığına görə bu konkret olaraq "qurd"*(böyü, gök böyü, canavar) kimi təsəvvür olunmuşdur. Hami ruh kimi, (animizm səviyyəsi) totem kimi (totemizm səviyyəsi) təsəvvürlərdə oturuşmuş Qorqud (qoruyucu qurd, xilaskar qurd) mifopoetik qavrama prosesində sakral (xilaskar, şaman, ata, peyğəmbər) və real (kahin, ozan, ağsaqqal, müdrik şəxsiyyət) olaraq semantik üzvlənmışdır. Əski türk cəmiyyətində "qorqutçuluğun" özündə nəyi ehtiva etməsi geniş təsəvvür olunmasa da "KDQ"-də və "Oğuznamə"lərdə bunu tarixi şəxsiyyət kimi Qorquda transormasiya olunmuş informasiyaların funksional semantikasından müşahidə və qismən bərpa etmək mümkündür. Qorqud adının antroponim kimi onomastik sistemə daxil olması sonrakı prosesdir və öncə bildirilən hipoteza türklər - oğuzlar arasında Qorqud adlı şəxsiyyətin - boy başçısının, tanrıçı peyğəmbərin (Atanın), Qorqud adlı şaman kahininin, Qayıların, Bayatların, Kınıkların, Bayandurların hakimiyyəti zamanında və hətta konkret olaraq Salur Qazanın (Qazan xan Hülakinin), yaxud Qara Osmanın eyni adlı vəziri olması da qətiyyən istisna təşkil etmir. Bununla yanaşı "KDQ"-də saxlanmış informasiyanın islam redaksiyasiından kənardə olan hissəsi (İslam redaksiyasının isə bərpa olunması mümkün olan hissəsi) İslamdan çox öncəki qədim və zəngin türk - oğuz mədəniyyətinin və ədəbiyyatının geniş mənzərəsini təqdim edə bilir.

** Qurd obrazının funksional semantikasının "us böri" və "or böri"yə üzvlənməsi M.Kaşqarlinin "Divani lügət it-türk" kitabında saxlanan informasiyadan müşahidə olunur. "Divan"da bununla bağlı qarşıış mətni ("səni yesin or böri") də vardır. "Or böri"nin (DLT, B.Atalay nəşri. Ankara 1992, I cild, s. 172; "Endeks", s. 440) rəng bildirməsi, qızılı rəngə çalan boz qurd (boz qırmızı) anlamına gəlməsi mümkündür. "Böri" qurddur. M.Kaşqarlinin məlumatına görə oğuzlar böriyə qurd deyirlər. "Or" sözünün başqa mənası isə "gəsmək, biçmək, vurmaqdır (bax: DLT, "Endeks", s. 440); "us" sözü DLT-də aşağıdakı mənalarda göstərilib: "us"-xeyir və şəri ayırd edən (etmək) (oğuzca); "us" - kərkəs quşu (üs); "us" - susuzlamaq; "us" - sanmaq (oğuzca); (bax: DLT. "Endeks", s. 699); İfadədəki "us"un birinciə uyğun olduğu görünür. Beləliklə, "or böri" - cəza allahi, "us böri" isə ədalət allahi kimi anlaşılı bilər. "Qurd" obrazı ilə bağlı araşdırılarda bu tamamilə yeni bir kontekstdir.

Ənənəvi mətnlərdə epoxal zamanın "qədim zamanlarda" (nağıllarda), "Nuh əyyamında" (danişiqda), "İsgəndər Zülqəneynin zamanında" (bəzi əski mətnlərdə), "Rəsul Əleyhüssəlamın zamanında" (KDQ-də) və s. şəkildə onlarla ifadə forması mümkündür. Məsələn, KDQ-nin İslamdan öncəki dastan formasında zaman qəlibi hökmən "Qorqud ata adlı bir ərin qopmasını" Oğuz xanın zamanına" aid etməli idi və yaxud onun ən mümkün formalarından biri budur.

KDQ-də "Rəsul Əleyhüssəlamın zamınına yaqın" ifadəsi zaman qəlibi kimi izomorf təbiətlidir. Burada qətiyyən görünməyən bir məkan anlayışı da vardır. Bu məkan sakral mahiyətlidir və peyğəmbərlik statusunun xüsusi işarəsidir. Dastançı ozan, katib və hətta yazıçı olsa belə türk dastan informasiyasının daşıyıcı subyektidir və öz əski kökünü, əski inamını, öz peyğəmbərini (atasını) unutmur; onu gerçək mövqeyində, peyğəmbər statusunda təqdim edir. Tanrıçılıq epoxasından İslama keçid, kültürdə baş verən qlobal "sivilizasiya dəyişməsi" şəraitində Oğuz cəmiyyətinin öz mənəvi-ruhani dəyərlərini yeni sistemə adlatmağın mümkün yollarını aramağı zəruri etdiyi də KDQ və "Oğuznamə"lərdən müşahidə olunur. Əslində Qorqud ata R.Ə.-nin zamanından daha çox onun məqamına yaxındır. Sonrakı informasiyalar da bunu təsdiqləyir.

Göyçə dastanlarında epoxal zaman Şah İsmayılla başlanır. Bu keyfiyyətcə yeni bir hadisədir; milli doğuluşdur, mədəniyyətdə və siyasetdə intibahdır. Daha çox mifogenoloji türk soy şəcərəsini (geneoloji sxem) təqdim edən Oğuz xanla başlayan epoxal zaman türk etnik-mədəni intibahının əski reallığı haqqında informasiya kimi anlaşılı bilər. Dədə Qorqud boylarında əski informasiya İslam dəryasında parlayan türk inciləri kimi məhz İslam intibahını bəzəyir. Göyçə dastanlarında isə zaman da, inam da, hakim də, dövlət də, mədəniyyət də türkündür. Xızırдан, Həzrət Əlidən, Rəsul Əkrəmdən və ondan da öncə ilk türk Tanrıçı peyğəmbəri (Atası) Oğuz xandan gələn xilaskar - ata, xilaskar - ecdad kultu birbaşa Oğuz dövlətinin (səfəvi xanədanının) başçısı İsmayııl Şeyx Heydər oğluna transformasiya olunur; pirə, mürşidə, övliyaya differensiallaşma bir şəxsin sismasında sintezləşir və Şahi Mərdan statusunda ən yüksək sakral

pilləyə yüksəlir. Klassik dastanlardan fərqli olaraq Göycə dastanlarında zaman realdır. Təbii ki, bu da şüurun gerçəkliyə münasibətinin təbii təzahürü kimi anlaşılı bilər. XVI-XX əsrlərin dinləyici auditoriyası zamanı və məkanı məhz reallıq kontekstində tələb edir.

Göycə dastanlarında Şah İsmayıл obrazı. Öncə qeyd edim ki, bu ənənə (dövlət başçısının epik qəhrəmana çevrilməsi), əski türk dastançılığından gələn ən başlıca istiqamətlərdən biridir. "Oğuz Kağan", KDQ-də və b. dastanlarda belədir.

Bu mənada "Miskin Abdalhan Şah İsmayıл" dastanını tarixi məzmunu malik dastan kimi səciyyələndirmək olar. Dastanın süjetində əsas yer tutan Miskin Abdalın, Şah İsmayılin, Sultan Səlimin, Əlvənd Mirzənin və başqalarının adının çəkilməsi dastanın süjetində müxtəlif mövqə tutmağı bu fikri irəli sürməyə əsas verir. Şübhəsiz ki, dastanın əsas baş qəhrəmanı Miskin Abdaldır. Onun Səfəvilər hakimiyyətinin ilk illərində sarayla bağlı olması haqqında müxtəlif rəvayətlər dastanda da əks olunmuşdur. Şübhəsiz ki, Şah İsmayılin ana dilinə böyük əhəmiyyət verməsi, özünü də ana dilində xalq şeiri üslubunda qoşma və gəraylılar yazması, xalq sənətkarlarına böyük qiymət verməsi, onların bir çoxunu saraya yiğması da bu dastanın yaranmasında müəyyən rol oynamışdır.

O da məlumdur ki, dastanlarımızın içində öz əsasını tarixi hadisələrdən almış başqa bir sıra dastanlar da vardır.

Prof. Təhmasib də bu məsələyə bir qədər daha geniş anlamda yanaşaraq, göstərmışdır ki, əsil həqiqətdə bizim dastanların elə hamısı tarixi əsərlərdir. Məsələyə bir qədər ümumi şəkildə yanaşılsa, tarix olmayan heç bir əsər, o cümlədən heç bir dastan yoxdur.¹ Sadəcə olaraq real tarix folklorun, ədəbi-bədii sisteminin spesifik qəliblərinə dolaraq fərqli keyfiyyət qazanırlar. "Ədəbi" mətnlərə informasiyanı ala bilmək üçün "mif dilini", "folklor dilini", ədəbi dili bilmək onun spesifik qanuna uyğunluqlarını mətn təhlilində nəzərə almaq vacibdir.

Ancaq bununla yanaşı tariximizin müəyyən hadisələri ilə səslenən bir çox dastanlar da olmuşdur. Adı aşıqların dilində böyük

1. Təhmasib M.H. Azərb. Xalq dastanları, səh. 152.

məhəbbətlə çəkilən Şah İsmayıł haqqında müxtəlif tipli dastanlar yaranmışdır. Belə dastanlardan biri "Şah İsmayıł və Taclı bəyim"dir. Bu dastan da şübhəsiz ki, tarixi hadisələri bütöv olduğu kimi əks etdirmir. Bu dastanda çətin məqamda Xızır peyğəmbər şahın köməyinə çatır, onu çətinlikdən qurtarır.

Göstərmək lazımdır ki, bir çox dastanlarımızda elə şah Xətai də xeyirxah hamı, müqəddəs şəxs kimi yüksəklərə qaldırılmış, hətta Əli kultu ilə birləşməyə başlamışdır. Bu heç də təsadüfi deyildir. "Xətai əzəmətli dövlət yaratmış, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmış, özü də bu dildə siyasi təbliği rübəbi şeirlər, böyük poemalar yaratmış, Azərbaycan dilində yazıcı-yaradan bütün sənətkarları da öz himayəsi altına almış, doğma ədəbiyyat üçün doğrudan da "tikandan bərgi-gül izah edən növbəhar" yaratmışdı.

Xətai çox mürəkkəb xarakterli bir şəxsiyyət olmuşdur. O, bir tərəfdən bir barmaq işarəsi ilə minlərlə insanın mürşidi, üçlər, yeddilər, qırxlar, ərənlər piri uğrunda candan keçməyə çağırən din xadimi, bu yolda ona düşmən çıxanlara heç bir güzəştə getməyən, kiçik bir saymazlığı belə cəzasız buraxmayan bir şah, döyüş meydanlarında ən heybətli pəhləvanlarla təkbətək vuruşan, meşələrə, daqlara tək başına şir-pələng ovuna gedən bir cəngavər, digər tərəfdən isə hər şeyi eşqə, məhəbbətə qurban verməyə hazır olan bir şair idi. Əgər onun bir neçə əsr əvvəl yaşamış sələfi "Eşqdir mehrabı uca göylərin" demişdi, o da "Məhəbbətdən keçən haqdan keçər" deyirdi.

Beləliklə, Xətai özünün mürəkkəb əhatəli çoxcəhətli keyfiyyətləri ilə cəmiyyətin bütün təbəqə və zümrələrinin məhəbbətini qazanmış məhz bu mənada Əli kultu ilə birləşməyə başlamışdır.¹

"Miskin Abdalnan Şah İsmayıł dastanında da Şah İsmayıł Xətai müqəddəs bir şəxs kimi verilir. Həqq aşığı Miskin Abdal ən səmimi misralarını yaratdığı musiqi havalarını onun adı ilə bağlayır. Şah seçilərkən İsmayıla ilk xeyir-duanı da Miskin Abdal verir. "İsmayıł qırmızı geyinif şahlıq tacını da başına qoyuf taxta əyləşdi. Şahlıx şərbətini Miskin Abdalın əlinnən alif nuş elədi. Şaha ilk xeyir-duanı Miskin Abdal verdi. Təbriz coşa gəlmış bir ümman kimi coşuf çağlıyırdı. Aşıxlardan heş kəsə aman vermir-

1. Təhmasib M.H. Azərb. Xalq dastanları, səh. 152.

dilər. İsmayılin özünnən Goyçədən gətirdiyi on iki aşığın sazı-avazı və zənkulələri bütün Təbrizi başına götürmüştü. Bu şad-yanlığa dünyanın hər yerinnən qonaxlar təşrif buyurmuşdular. Elə ki, saz-söz meydanı Miskin Abdala verildi, hamı susdu. Miskin Abdal meydanın bir o başına getdi, bir bu başına getdi, telli sazını sinəsinə basıf, aldı görək nə dedi:

Bu tac, bu taxt qılınc vəfa,
Şix oğlu Şah İsmayıla
Xızır Nəbi ol Mustafa
Olsun pənah İsmayıla.

Haxdan yerə gəlir bir səs,
Bəxtin üzü dönməsin tərs.
Qır qazana düşər nakəs,
Etsə günah İsmayıla.

"Miskin Abdalnan Şah İsmayıl" dastanında da bir çox dastanlarımızda, aşiq şeirlərində olduğu kimi Şah Xətai ideallaşdırılır. Öz dövrünün hökmdarından daha yüksəkdə durduğu məhəbbətlə tərənnüm edilir, hətta məğlub olduğu döyüşdə də qeyri-adiliyi, gücü mübaliğə edilir.

Miskin Abdal məhz buna görə də yaratdığı divanini onun adı ilə bağlayır. Burada həm də maraqlı cəhət odur ki, bu dastanı yaddaşlarında yaşadıb gətirən Goyçə aşıqları o inamda olmuşdur ki, bir çox saz havalarının, elə sazin özünün də yaradıcısı Miskin Abdal olmuşdur:

"Mikin Abdal dedi:

– Qibleyi-aləm saz-söz sənətində divani ilk dəfə salınıf, oxunduğu üçün adını "Baş divani" qoymuşam. Buna həm də şahımızın ad-sanına, şərəfinə layiq olaraq "Şah divani" də demək olar.

Bunu eşidəndə Şah İsmayıl çox xoşhal oluf dedi:

– Yaxşı ustad, bəs ilk divanının adı nədi?

Miskin Abdal sazi sinəsinə alif dedi:

– Qibleyi-aləm əlif oxuyaram, bilərsən. Bunu deyif telli sazını dilə gətirdi.

Könülləri riqqətə gətirən bir avaznan "Şah divanisi" üstündə dedi:

Bu bismillah əzbərimdi, hey xudadan, ya Əli,
Ən ibtida gəldi səda, ərşि-əladan, ya Əli.
Badi-sərsər, lahu qələm, oldu dünya olmamış,
Bir Cəbrayıl qalxdı göyə ol dəryadan, ya Əli.

Səmi- aləm mahi aşkar zülmətdən var pərdəsi,
Sey sərridən səda gəldi, Cəbrayıl çəkdi bəzsi.
Həqiqəti düz bilmədi tərsə döndü kəlməsi,
Alışif yandı şahpəri oldu, fərman ya Əli.

Yandı şahpəri endi, nələr gəldi yadına,
Xaki kəlam verdi salam yetişdi muradına,
Haqq-taala dedi rəhmətdər ustadına,
Hər tərəfdən səda gəldi əhsən, əhsən ya Əli.

Hər kəlmədə tərif edir, Quranda ayət səni,
Cəmi kəlmədə övliyadı, yazar əhli-zat səni.
Həbib özü tərif edir külli vilayət səni,
Zahirdə təvəllüdsən, sirri-sübha ya Əli.

Göyçəli Miskin Abdalam, yoxdur heç bir günahım
Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım.
Puli-sirat haqq divanda ol xudadan köməyim,
Vəli sənsən, vəkil sənsən, şiri yazdan ya Əli.

Göyçə dastanlarında Miskin Abdal obrazı

Dastanda Miskin Abdalın özü də müqəddəs bir şəxs kimi vərilir. Onun kəramət sahibi müqəddəs bir şəxs olduğu təbliğ olunur. Misal üçün: Şah qoşunun ac qaldığını, azuqənin qurtardığını bildirib, çətin vəziyyətdə qaldıqlarını söyləyəndə Miskin Abdalın möcüzəsi hər şeyi aradan götürür:

"— Şahim icazə versəydi, qoşunu yedizdirif, doyuzdurardım.
Şah İsmayıл təəccübənən soruşdu:
— Ustad, mən bir qüdrətli ölkənin şahı ola-ola bunu eliyə bilmədiyim halda sən nejə eliyəjəksən?"

Miskin Abdal əvvəlki inam və qətiyyətnən dedi:

– Şahım sən mənə izin ver, sonrasınnan işin yoxdur.

Bu sözdən çəşqin qalmış şah istər-istəməz icazə verdi. Sonra Miskin Abdalı diqqətnən izdəməyə başdadı ki, görsün bu qədər yeməyi hardan alif döyüşçülərə paylıyajax. Gördü ki, Miskin Abdal xurcunnan bir kömbə çörək, bir badya qatıx çıxartı. Əskərrərə bir kömbədən və qatıxdan bölf verdi. Payladıxca nə bu kömbə çörək, nə də badya qatıx qurtarmırdı ki, qurtarmırdı. Hələ bir az da artıx qaldı. Bunu görən şah heyrətə gəldi. Onsuz da Miskin Abdalın kəramət saibi olduğunu bilirdi."

Bu epizod da göstərir ki, "Miskin Abdalnan Şah İsmayıł" dastanında bir çox şəxsiyyətlərin həyat fəaliyyəti, bu və ya digər dərəcədə eks olunsa da ayrı-ayrı tarixi hadisələr, məişət təsvirləri, özünə yer tapsa da, bir çox dastanlarımızda olduğu kimi arxaik motivlər, ənənəvi təsvir üsulu əsas yer tutur. Miskin Abdala haqq vergisi verilir, o, ocaq, kəramət sahibi olur.

"Bir gejə Miskin Abdal yatıf aləmi röyadə gördü ki, güllü-çiçəkli uca bir dağın başındadı. Ordan baxanda dünyanın hər yanı lap aydın ovuc içi kimi peyda oldu. Onun üzündəki nur dörd yana işıq saçırıcı. Ədəfnən salam verif, əleyk aldı. Sonra atdan düşüf mehribanlıqla Miskin Abdala baxıf dedi:

– Oğul, məni tanıyırsanmı?

Miskin Abdal özündə güj tapıf, onun üzünə:, günəş ziyası qədər işıxlı gözdərinə baxıf cəsarətnən dedi:

– Yox, bava.

– Miskin Abdal bil və agah ol, darda olannarın dadına çatıf, onnara kömək eliyən Həzrəti Əli mənəm. Allahın on iki imamlarının əvvəlincisiyəm. Mən sənə böyük Yaradanın misilsiz payını, qismətini gətirmişəm.

Bundan sonra Həzrət Əli Miskin Abdalın başına gələcək hadisəleri xəbər verir. İkinci dəfə evlənəcəyini, dörd uşağı olacağını övliya məqamına" yüksələcəyini xəbər verir. Yuxuda haçadıl atın onun qisməti olduğunu da söyləyir. Elə həmin gün qeyri-adi hadisə baş verəcək qayanın parçalanması nəticəsində Allah-tala tərəfindən sənə bir ojax peyda olajax. Hiss eliyəjəksən ki, namaz otağında dördkünc taxta bir təpə var. həmin təpəni əlinə götürməmişdən əvvəl üç dəfə salavat çöyür. Bu sənin övliyaya

çevrilməyinnən ilk nişanəsidi. Savah sübh açılında gejə ildirim dağından qayanın yanına qalx. Burada bütün kənd əhli toplana-cax. Orada siz möcüzə görəjəksiniz. Dağılmaz qayanın altın-dakı iri bir daşın arasından çox kiçik bir çinar ağacının zoğunu görəjəksiniz. O ildən-ilə böyüyüp böyük bir ağaca çevriləjək. Hər axşamı şər qarşandan sonra burada bir şam yanajax. Adamlar dağılmış iri qaya parçalarının yaxınnıxdakı evlərə heç bir zəfər toxunmadığını görəf heyrət edəjəklər. Sən birdən yaranan bu dumduru durna gözü kimi təmiz bulax suyunnan hamidan qavax bir qav götürüf evə gəti və qeyifdən sana nazil olmuş taxta çanağa tök. Soyux su burada öz-öznə qaynamağa başdıyajax. Bu möcüzə hamiyi heyrətə gətirəjək. Sonra sən hamının gözü qarşısında çanaxdan çeşmə suyunu axıra qədər içif qurtararsan. O günən sən böyük yaradanın yanında mü-qəddəs bəndə hesav ediləjəksən. O günən sonra hər yerdə sən-nən danışajaxlar. Ojağının qonax-qarası kəsilməyəjək. Xoş niy-yətnən bu otağa təşrif gətirənnərin üzünə çanağa tökülmüş bulax suyu qayniyijax. Bəd əməlli adamlar ojağa gələndə su tər-pənmiyəjək, ləm durajax. Bu ojax könüllərin məlzəmi, insanın and yeri olajax. Sən dünyadan köçənnən sonralar da adını zaman-zaman yaşıdadajax. Sənin dediyin sözdər, yaratdığın saz havaları, göstərdiyin möcüzələr səni əbədi yaşadajax.

Nurani müdrik şəxsin dedkləri hadisələrin sonrakı inkişa-fında tamamilə reallaşır.

Bu ənənəvi motiv nağıl və dastanlarımızda geniş yayılıb.

"Qəhrəman gec və ya tez, bu və ya digər şəkildə sehrli qüvvə-lərlə əlaqəyə girir, bu da fantastik süjetin yaranması üçün zə-minə çevrilir. Həmin funksiyada qeyri-adi insanlar, fantastik varlıqlar, quşlar, heyvanlar və b. iştirak edirlər. qəhrəman xeyir-xah sehrli qüvvələrin və ya əşyaların köməyilə şər qüvvələrə qalib gələ bilir.

Çətin səfərə yola düşən qəhrəman, bədxah qüvvələrin şərinə məruz qalan kimsəsizlər, köməksizlər, müdrik məsləhətçinin köməyilə istəklərinə yetirlər. Çox vaxt onun verdiyi sehrli vasitə qəhrəmanın çətin anlarda köməyinə çatır. Həmin funksiyada çox vaxt nurani qoca çıxış edir. Bu işiqli müdrik və xeyirxah qoca qəhrəmanı məqsədinə çatdırır, ona doğru yol göstərir. Qəhrəman

gələcəkdən xəbər verən müdrik qocanın sözünə danışıqsız əməl etməsilə istəyinə yetir. Müdrik qoca öz məsləhətini o şəxslərə verir ki, o haqq və ədalət uğrunda şər qüvvələrlə vuruşur, özündə xalqın arzu və ümidi ifadə edir və ona yoldaş olur.¹

Miskin Abdala da yuxuda vergi verilməsi təsadüfi deyildir. O, haqqqa çatmaq üçün möcüzələrə, kəramətlərə sahib olmayıdı.

Dastandan da göründüyü kimi Miskin Abdal Goyçə mahalında və, ona qonşu olan diyarlarda sufi təriqətinin nüfuzlu, müdrik, sinədəftər bir saz şairi kimi hörmət və şöhrət sahibi olmuşdur. O, bədahətən şeirlər qoşur, təsəvvüfü sirləri böyük bir ustalıqla açır. O, saz çalıb söz qoşmaqla qalmır, sazin-sözün şöhrətin el-el, oba-oba yayır. O, din məzhəb yolunun Abdalı olacağını qərarlaşdırır.

"Bu xəyallar içində o üzünü Allaha tutuf dedi: "Sənnən qüdrətdi, sənnən qüvvətdi, heş kim, heş bir qüvvə yoxdu, hər şeyin yaradıcısı sənsən, hər şeyi yoxduxdan təkcə sən yaradırsan, nə qədər ömrüm var, yalnız sana qovuşmaq üçün yaşıyajam. Ömrüm boyu din-məzhəb yolunun Miskin Abdalı olajam, "ya Qadir Allah". Sonra əlini atıf sazını köynəkdən çıxartdı. Başdadi yavaş-yavaş dinqillatmağa. Gördü ki, sazin kökü pozuluf. Baş pərdə üstündə sazi köklədi". tin sirlərini belə yüksək səviyyədə bilməsi də vergili olması ilə bağlıdı.

"Ustad mən həm də sənin sözünün vurğunu, aşiqiyəm.

Miskin Abdal dedi:

– Sən həmişə var ol: şahım.

Şah İsmayıł dedi:

– Ustad görəsən saza ürəkdən bağlıyif onu günəşlərnən, aylarnan, eşitməkdən doymurux. Bəlkə bunun da bir sırrı var?

Miskin Abdal dedi:

– Bəli, qibleyi-aləm, onun böyük bir sırrı var.

Şah İsmayıł dedi:

– Nədi o sırrı?

Miskin Abdal dedi:

1. Oruc Əliyev. "Kitabi-Dədə Qorqud" və Azərbaycan folkloru. Bakı. Elm, 1999, səh. 19-20.

– Qibleyi-aləm mən hələ balaca uşaq idim. Atam məni əvvəlcə molla yanına qoydu, orada dərsimi aldım. Sonra döyüş sərrərini öyrəndim. Daha sonra atam məni Gøyçənin dəliqardaş kəndinnən olan Ozan Heydərin şeyirdi olmuş Ozan İbrahimin yanına şeyirdiliyə qoydu. Az vaxtda qopuz çalmaxnan ustadımı mat qoydum. Ancaq nə qopuz, nə də onda çalınan havalar məni qane eləmirdi. Hey düşünürdüm ki, qopuza oxşar musiqi aləti yaradı. Gejə-gündüz səbr-qərarım yoxuydu. Fikrim xəyalım yalnız oradaydı. Bir gün yuxuda gördüm ki, bir nurani qoja mana yaxınlaşdı, mehribançılıqla saçımı sığallayıf dedi:

– Oğul, sözdərimə yaxşı qulax as. Görürəm çox nigaransan, nigarən olma.

Get qadir Allahın köməkliyinnən səni bu sixıntıldardan azad eləməyə gəlmisəm.

O bu sözdəri deyif mana bir saz göstərif dedi:

– Sabah gedərsən filan ustanın yanına. O səni görən kimi taniyajax. Çünkü, mən onun da yuxusuna girif nə lazımdı demişəm. Sonra ürəyinə yatan bir çalğı aləti düzəltdirif verəjəm. Onun adı sazdı. Sazı gördüğün kimi ürəyi oxşuyur. Sən onu qopuz kimi dizinin üstündə yox, ürəyinin üstünə qoyuf üzü Allaha doğru çalajaxsan. Çünkü sazin incə, gözəl səsində Allah eşqi var. Sazı çalan ozan yox, aşix deməlisən, sana saz kimi əvəzsiz bir qismət verirəm. sazına-sözünə görə adın dillərdə əzbər olajax. Dünya neçə qərinə doluf, boşalsa da sən hörmətnən yad ediləjəksən. Bu sənət sənin adının qalajax. Bunu deyib qoja qeyb oldu. Mən yuxudan ayıldım. Gördüyümü atama danışdım. O məni həmin ustanın yanına apardı. Usta məni görən kimi tanıdı. Sazı düzəldif verdi, sazı əlimə alıf baxanda elə bildim ki, dünya mənimdi. Onu ürəkdən çalmağa başladım. Başına xeyli adam toplaşdı. Onda sazi görüb çox təəccübləndilər. Mən gördüyüm yuxuyu onnara danışdım. Usta da belə bir yuxu gördüyüünü söylədi. O gününən başladım Allah vergisi və eşqi olan sazı ürəyimin başında Əlif oxumağa.

Dastanda aşılığın ədəb-ərkan qaydaları, el içində durub oturmağı, həyatı, fəaliyyəti, arzuları, ideyaları ilə bağlı səhnələr də mühüm yer tutur. Elə bil ki, dastan bütövlükdə aşılığın principlerinin konsepsiyasını, açıb təqdim edir. Bunlarda mifik, magik və mistik motivlər ailə-məişət təsvirləri müəyyən tarixi hadisə-

lərlə qaynayıb-qarışmış şəkildə təqdim olunur. Miskin Abdal haqqa tapınan aşiqdır. Ən ali mənəvi məqama ucalmağa şəriət, təriqət, mərifət, həqiqət mərtəbələrindən keçib haqqa qovuşmağa can atan bu əqidə sahibi sufi təriqətinin əsil təbliğatçısı və mürşididir. Ən abstrakt mistik təsəvvür ideyalarını el müdrikliyi və sadəliyi ilə möcüzəli bir dillə birləşdirə bilir. Miskin Abdal dastan boyu müqəddəs bir şəxs kimi verilir. Onun poeziyasında insan, dağlar, təbiət, gözəlliklər, hamısı həm mənəvi, həm də məcazi kontekstlərdə şifrələnir, sufi simvolika ilə açıqlanır. Ustad sənətkar insanları aliliyə çağırır, hikmət dolu şeirlərində ən ali ideyaları təbliğ edir, aşiq sənətinin sirli-sehrli dünyasını açıqlayır.

"Bu vaxt cavan bir aşix onun əlinnən öpüf yazıx-yazıx dedi:

– Ustad başına dönüm dədənə qurvan olum, atam-anam sana fəda olsun, mən əlimə təzə-təzə saz götürüf aşixlıx eləmək istəyirəm. Ancaq bilmirəm aşix, necə olmalıdır ki, onun el içində hörməti olsun.

Miskin Abdal dedi:

– Bala, bunu çox sənn kimilərinə demişəm. İndi deyim sən də eşit. Ama bu sözlərimi sırğa elə qulaxlarından as. Bunnarı unutsan aşix olmuyajaxsan.

Aşiq kəşt eliyif ağır elləri
El içində namus, arı unutma
Hər yanı gəz, təmiz saxla adını
Dost yanında etivarı unutma.

Halal mala haram qatmax nə lazım
hədər yerə kəmənd atmax nə lazım
Hər yetənə yalan satmax nə lazım
Əhd-peymanı, düz ilqarı unutma.

Miskin Abdal bir qonaxsan dünyada
Könlün bir dəryadı ürəyin ada,
İstəsən ki, yetişsən murada
Yaş torpağı, dar məzarı unutma.

Biz üç dastanı - "Miskin Abdal", "Miskin Abdalnan İsmayıllı", "Asdan şahnən İrvahim" dastanlarının ustاد sənətkar Miskin Abdalın yaradıcılığının məhsulu olduğu qənaətindəyik. Aşiq

yaradıcılığının sonrakı dövrlərindən də bəlli olduğu kimi, ustad aşıqların bir çoxu həm də dastan yaratmış və bu sənətin nümunələri ağızdan-ağıza, əsrən-əsrə keçərək gəlib zəmanəmizə çıxmışdır. Şübhəsiz ki, yaradıcılıq prosesində həmin nümunələr müəyyən əlavələr də edilmiş, dəyişikliklərə uğramış, cilalanmış, formalasılmış, hər bir dövrün, ifaçısının müəyyən əlavələri də burada özünə yer tapa bilmişdir. Hər halda biz o fikirdəyik ki, zəngin həyat və yaradıcılığı ilə seçilən Miskin Abdalın dastan yaradıcılığı daha zəngin olmuş, bu yaradıcılıq sonrakı aşiq yaradıcılığına böyük təsir göstərmış, onun inkişafında mühüm yer tutmuşdur. Miskin Abdalın yaradıcılığının tədqiqi bu problemin hər tərəfli öyrənilməsinə imkan yaradacaq.

Göyçədə aşıqların repertuarında geniş yayılmış dastanlardan biri kimi "Miskin Abdalnan Şah İsmayıł" dastanı süjetinə, məzmununa, obrazlarına görə orijinal keyfiyyətləri olan dastandır. Hadisələrin məkan spesifikasiyası və dastandakı üslubu nəzərə alaraq bu dastanı da Göyçə aşıqlarının yaradıcılığı hesab etmək olar. Göyçə aşıqlarının məlumatına əsaslanısaq, bu dastanı da Haqq Aşığı Miskin Abdalın yaradıcılığı saymaliyiq. Lakin əldə olunan bu dastan görünür ki, sonralar nədənsə unudulmuş, onun arı-ayrı epizodları xalq arasında rəvayətlər şəklində qorunub saxlanılmışdır. Dastanı yazıya aldığımiz aşiq Abbasəli Abbasovun da etiraf etdiyinə görə, onun dastan şəklində yenidən yaranmasında ustası Aşıq Əsədin və onun özünün böyük əməyi olmuşdur. Beləliklə, klassik dastanlarımıza xas olan zəngin dil, üslub və bədii ifadə vasitələri bu əsərdə lazımi səviyyəyə qaldırılmışdır. Daha doğrusu, dastanın bərpasında iştirak edən sənətkarlar nə qədər kamil olsalar da folklorlaşma prosesi getmədiyindən müasir nəşrə məxsus olan üslubi-poetik vasitə və fiqurlar özünü qabarlıq bir şəkildə göstərmişdir. Amma bununla yanaşı burada tarixi hadisələrin əksi, bir çox tarixi şəxsiyyətlərin birbaşa adının çəkilişi, iştirakı, hadisələrin bir çox tarixi hadisələrlə səsləşməsi, zəngin ailə-məişət lövhələri dastan yaradıcılığımızın nə qədər orijinal, əvəzsiz bir sənətin məhsulu olduğunu göstərir.

Göründüyü kimi, "Miskin Abdalnan Şah İsmayıł" dastanı öz quruluşuna, poetik sisteminə görə qəhrəmanlıq və məhəbbət dastanlarımızdan fərqlənir. Bununla belə dastanda real tarixi məişət

hadisələri ilə yanaşı, arxaik elementlər də mühüm yer tutur.

"Eposun genezisinin tarixi-tipoloji mənzərəsindən də görün-düyü kimi, eposun "əcdadı" mifoloji hekayətlərdir. Həmin hekayətlərdən isə arxaik epos boy atır".¹

"Nəticə etibarilə ümumi dastançılığın işlənməsində üç mərtəbəli bir inkişaf nəzərə çarpir.

1. Qədim Türk dastan yaradıcılığı
2. Ozan dastan yaradıcılığı
3. Aşıq dastan yaradıcılığı"²

"Miskin Abdalnan Şah İsmayıł" dastanını bu bölgüdə üçüncü qrupa aid etmək olar. Daha doğrusu, bu dastanı aşiq dastan yaradıcılığının ilkin nümunələrindən biri və yaxud birincisi saymaq olar. Buradan da ustad sənətkar "Miskin Abdalı"

aşıq yaradıcılığının, onun yaratdığı ehtimal olunan Miskin Abdal, "Miskin Abdalnan Şah İsmayıł" eləcə də "Asdan şahnə İbrahimin dastanı"nı isə aşiq dastan yaradıcılığının ilk nümunələri kimi dəyərləndirmək olar.

Dastanların dilinə dair

"Miskin Abdal və Sənubər" dastanı gözəl təbiət mənzərələrinin təsviri, xalq danışq dili ifadələri, danışq dilinin sintaksisi baxımından da diqqəti çəkir.

Məlum olduğu kimi, müxtəlif səbəblər üzündən topolama nümunələrində uzun mddət söyləyicinin dil və üslubunun, danışq tərzinin özünəməxsusluğunu, təbiiliyini qoruyub saxlamaq bir növ yaddan çıxarılmış, bir çox folklor nümunələri kimi aşıqların dilində də yazıya alınmış örnekər, o cümlədən, dastanlar bir növ bədiiləşdirilmişdir. Dastanı hansı regionun aşığının söylədiyi bu nümunələrdə demək olar ki, hiss olunmur. Bu məsələ barədə söhbət açan prof. Kamil Vəliyev fikirlərini belə açıqlayır:

-
1. Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası, Bakı, Elm, 2000, səh. 43.
 2. Allahmanlı M. Türk dastan yaradıcılığı. Bakı. "Ağrıdağ" nəşriyyatı, 1998, səh. 31.

"Folklor dili Azərbaycan dilinin ədəbi örnəyidir. Bizcə, bədii dil üçün bu söz gerçəkdir. Nağıllarımızda, atalar sözlərimizdə, bayatılarda, dastanlarımızdakı dil sanki dil üstündə bir dildir, yiğcamdır, sərrastdır, ən başlıcası isə bu dilə baxsan, bu dildə danışan xalqın özünü, düşüncə tərzini, duyum yönünü aydın görərsən, hiss edərsən..."

Təəssüf ki, bu sahədə də çatışmazlıq çoxdur. Yazı dilinə, publisistik üslub normalarına alışan bir sıra tərtibçilər, redaktorlar nağılı öz hekayəsinə, dastanı öz romanına çevirir, sözün sərbəst, yerli-yerində olan sırası dəyişilir, eşitmə ilə oxuma arasındaki fərq unudulur, cümlələr sadələşdirilir. Şablon çərçivədə təqdim olunur. buna inanmaq üçün Azərbaycan SSR EA nəşri olan altı cildlik "Azərbaycan dastanları" ya beş cildlik "Azərbaycan nağılları" ilə H.Zeynallının, H. Əlizadənin, S. Mümtazın 20-30-cu illərdəki folklor örnəklərinin nəşri tutuşdurulsa bəs edər. Çox təəssüf ki, Azərbaycan folklorşunaslığının daşını qoyanların bu gözəl ənənəsi demək olar ki, unudulmuşdur."

.alınarkən söyləyicinin dil və üslubunun, danışışq dilinin, sintaksisin qorunub saxlanmasına çalışılmışdır. Məsələn, sözügedən dastanda qəhrəmanın böyüməsi, yaşa dolması, xalq dili, "nağıl dili" ilə belə təhkiyə olunur:

"El ağızı fal olar, deyiflər, Hüseyn gündə bir buğda boyu yekəlif yeddi yaşına çatdı" (səh. 392); və yaxud: "Miskin Abdal gördü ki, atası bahar buludu kimi doluf. Atasını dindirən olsa, zulum-zulum ağlıyar" (səh. 399).

Dastan və nağıllarımızda ənənəvi şəkildə işlənən formulların, ənənəvi ifadələrin ifası prosesində də bu prinsip tam dolğunluğu ilə müşahidə olunur. Söyləyicilərin ifa özəllikləri diqqət mərkəzində saxlanmış və yazı zamanı qorunmuşdur. Bəzi nümunələrə müraciət edək.

"Bunu deyif, başdadılar yerin damarını qır-a-qırı yol getməyə" (səh. 433);

"Qırxinci gün gəcavə bəzəndi, atdar nəmərə durdu" (səh. 433);

Qeyd edim ki, bu cəhət (folklor dili) dastanın bütün süjetində, nəzm və nəşr hissələrində qorunub saxlanılmışdır. Aşağıdakı təbiət mənzərəsinin təsvirinə diqqət yetirək:

"...İlin o vaxtıydı ki, gül-gülü, bülbül-bülbülü çağırırdı. hər tərəf ala, yaşla bürünmüsdür. Dan yeri təzəcə açıldıqınnan hər yannan qoyun-quzu mələşməsi, at kişnərtisi, çovan tütəyinin yanlısı səsi eşidilirdi. Bir yannan eldən, ovadan ayrılmış, bir yannan da bu gözəl mənzərlər Miskin Abdalın ürəyini parça-parça elədi, qəlbini cuşa gətirdi. Sazını sinəsinə sıxıf, aldı görək nə dedi:

Bahar vaxtı yol başdadım Təbrizə,
Cəmən qaldı, çiçək qaldı, gül qaldı.
Öz elimdə mələkmisal gözəllər,
Yanax qaldı, dodax qaldı, tel qaldı.

Savax-savax yarpaxlara şəh düşür,
Gül bülbünlənən, bülbül gülnən öpüşür,
Asimanda ulduzdarı sayrışır,
Tufan qaldı, şimşək qaldı, sel qaldı.

Bu gullərdən dəstələ, al əlinə,
Miskin Abdal, apar canan elinə,
İzin versə, düz yarının telinə,
Cəmən qaldı, çiçək qaldı, gül qaldı (s. 400).

-şeirin alt qatında türk dünya modeli üst qatında isə həmin strukturda proyeksiya olunan estetik işarələr yerləşir. Gətirilən örnek ənənəvi olmayan təhlil modelində bir neçə semantik yarusda spesifik elementlər təqdim edir:

Qeyd: tel leksik vahidi əski türkcədədir "dil" deməkdir (məsələn, "ərdəm başı til" - Fəzilətin başı dildir. M.K. DLT). Onun "tük" anlamına gələn "tel" olmadığı da "yanaq, dodaq, dil" fizionomik kompleksindən aydınlaşır. "Tel" saç kompleksi - qaş, kiprik, zülf və s. daxil ola bilər".

Göyçə dastanlarının sufi konteksti

Sufizm mövzusu olduqca geniş əhatə dairəsinə maikdir. Amma nəzərdən qaçırlıkmamalıdır ki, biz ən ümumi şəkildə sufizmin iki tipi ilə üzləşirik: xalq sufizmi və ortadoksal sufizm. Birincisi kökləri çox qədim zamanlara gedib çıxır və onu öyrənmək üçün informasiya ehtiyatları da məhduddur. İkinci isə orta əsrlərdə

şərqdə formalaşmış ortodoksal islamın içində onun təməl prinsiplərinə zidd getmədən avtonom bir sistem təşkil edə bilmışdır. Sufizmin (II) sadə nəzəri modeli belədir "Dünyanın yaranması mütləqdən (əhədiyyə) insan dünyasına enmədir (tə-nəzzül). Əksinə, Yaradana qayıdış doğulmadır (tərəqqi) eyni pil-lələr üzrə özündə dörd etapı birləşdirir: şəriət (qanun), təriqət (yol), həqiqət, mərifət. Sonuncu etapa yetişərək sufi öz ayrıca "mən"ini və fərdi mövcudluğunu itirir. O Allaha – İlahi Eşqə qovuşaraq ekstaz məqamını yaşayır (fəna), bundan sonra tam transformasiyaya uğrayaraq dünyaya qayıdır və bundan sonra Allahda əbədi həyat (bəqa) qazanır".¹

Bu sufi mərtəbələri insan davranışının kamilləşməyə doğru inkişafının dərəcələrinə uyğundur. Sufi dünyagörüşü, sufi təlimi və sufi təriqətləri orta əsrlər şərq kültür çevrəsində geniş yayılıb.

Təsəvvüfun əksi türk xalq şürurunda və dünyagörüş sistemin-də kökləri Tanrıçılıq erasına, qam-şaman epoxasına, ozançılıq dövrünə – bir sözlə əski türk cəmiyyətinin həyatına, məişətinə və mədəniyyətinə bağlanır. Ərəb və İran təsirləri ikincidir. Təbii ki, əski türk dünyagörüşündə rüşeym halında olan sufi ideya onçə və hər şeydən əvvəl, monoteist inamla – tanrıçılıqla, Tanrı ideyası ilə bağlı idi. Tanrıya qovuşmaq, onda ərimək və bəqa əhlinə çevrilmək üçün mümkün sufi yolu Tanrıya məhəbbətdən (İlahi Eşqdən) başlanır: Ağız açıb əgər olsam, üstümüzdə Tən(q)ri görkli!

...(KDQ), s.32

Ol ögdigim yuca Tən(q)ri dost oluban

Mədəd irsün, xanım hey!

(KDQ, s.33)

Türk xalq sufizmi Tanrıya öygü şəklində özünü əski ədəbi mətnlərdə göstərir: "Allah-allah (Tən(q)ri- Tən(q)ri)" diməyincə işlər on(q)maz" (KDQ, s.31)

Əski uyğur mətnlərində "Tanq Tenqri" təkcə şeir örnəyi ol-mayıb, Türk Tanrıçılıq sistemində mövcud olmuş ritual elementidir. Həmin rituala görə Tanrı adı müəyyən bir sayda (bizə gö-

1. В.И.Брагинский. Малайские классические повести и аллегории. 116-164. Теория жанров литературы Востока. М, Наука , 1985, с.121.

rə, üç dəfə) ritmik şəkildə (ehtimal ki, müəyyən intonasiya ilə) təkrarlanır. KDQ-də "Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul ol-sun!" (KDQ, s.51) deyimi xüsusi ritual kimi Tanrıçı türkün yüksəkçünün İslam namazına transformasiyasıdır. Türk xalq sufizmi əski dövrün mədəniyyət abidələrində bu və ya başqa şəkildə, xüsusilə mistik mahiyyət daşıyan elementlərdə müşahidə olunur.

"İslamiyyətdən öncəki qövmi ədəbiyyatla çox açıq əlaqələri olan təsəvvüf ədəbiyyatını" ərəb və əcəmlərin sufiyanə əsərlərini təqlid və tərcümə edən, əruz vəzni və dəbdəbəli bir dillə yanan türk şairlərinin yaratdığı ədəbi materialdan fərqləndirməyin zəruriliyini F.Köprülü xüsusi olaraq qeyd edib.¹

Deməli, Köprülüyə görə əslində Türk ədəbiyyatının üç tipi fərqləndirilir:

1. Şifahi xalq ədəbiyyatı (qövmi ədəbiyyat)
2. Təsəvvüf ədəbiyyatı
3. Şərq ədəbiyyatı (ərəb, fars, türk)

Körpülü onu da əlavə edir ki, "bütün qarşılıqlı təsirlərə və içində aldığı geniş ölçüdə Əcəm ünsürlərinə rəğmən, bu təsəvvüf ədəbiyyatını...* digərindən ayrı bir üzv kimi tədqiq edə bilmək mümkün və hətta zəruriyidir".²

Milli ruhu göstərməsi baxımından çox qiymətli olan və əski xalq ədəbiyyatıyla sıx münasibətləri olan xalq təsəvvüf ədəbiyyatının uzun bir tarixçəsi vardır: Türklər, başqaları kimi qılınç qüvvətiylə deyil, sərf öz arzularıyla qəbul etdikləri islamiyyət dairəsinə girməmiş, yaxud girib də onun əqidələri və əsasları ilə layiqiyələ uyuşa bilməmiş qardaşları arasında din təbliğatı aparmaqdan geri durmadılar. Məhz Türk ədəbiyyatının İslami şəkildə ilk intişarı bu surətlə dini bir mahiyyətdə oldu:

Bir çox türk dərvişləri yeni dini və təriqətlərini yaymaq eşqılı köçəbə Türklər arasına gəlir və yeni məfkurəni onların anlayacağı bir dil və zövq ala biləcəkləri bədii bir şəkil ilə yaymağa çalışırlardı. Beləcə təməli qurulan təsəvvüf ədəbiyyatına Türklər arasında əsrlərdən bəri davam edib gələn xalq ədəbiyyatının bir model vəzifəsini məhz bu səbəbdəndir. Bizim görə bildi-

1. F.Köprülü, Türk ədəbiyyatında ilk mütasavviflar. S.1.

* Şifahi xalq ədəbiyyatında təsəvvüf nəzərdə tutulur.

2. Yenə orada

yımız ilk səhifələrində, bəlkə də təbliğini bir qayə izlədiyi üçün, bir az quru və bəosit əsərlər verən bu ədəbiyyat əsrlər boyunca incələ-incələ türkün milli dühasını göstərəcək dərəcədə xüsusi bir mahiyyət almış, əcəm mütəsəvvüflərinin ən yüksək məhsullarıyla ölçülə bilecək əsərlər vücudə gətirmişdir. Ərəblərin və farsların analoji ədəbiyyatlarından fərqli olaraq bu xalq təsəvvüf ədəbiyyatı son dərəcə milli idi.

Türk epik informasiyası qəhrəmanlıq epoxasından alplıqdan (tanrıçılıq sistemində) və qazilikdən (İslam sistemində), çomaq ərliyindən (tayfa münasibətlərindən) və qılinc müsəlmanlığın ərliyindən (tayfa münasibətlərindən) və qılinc müsəlmanlığından (İslam ordusunun mücahidliyindən), şamandan, ozandan, dərvişdən, təkkə şairindən, mənqəbədən, salnamədən keçir; mif, əfsanə, nağıl, rəvayət, hekayə ilə birgə ritual elementləri, ritmik parçalar, seir, dastan və.s. kimi nəşr və nəzmlə ifadə olunan mətnlərdə reallaşır, şifahi ənənədə yaddaşlaşaraq daşınır, yazı ənənəsində daşlaşır. Əski kosmoloji çağdan çağdaş dövrə qədər informasiya fasıləsizliyini təmin edən etnik şüur fenomeninin varlığı münasibətdə formalılmış xüsusi modelləşdirici sistemləri differensial mətn tipləri törədib və onu informasiyanın xüsusi estetik işarəsinə çevirir. Epik informasiyanın aşağı qədərki XVI əsrədək) mərhələsi olduqca mürəkkəb proseslərdən keçib; həm dünyagörüş, həm sosial-mədəni mühit, həm də sənət səviyyələrində keyfiyyət elementləri ilə təkmilləşib.

"Türk ədəbiyatının inkişafını elmi şəkildə öyrənmək üçün hər dövrdə və hər sahədə Xalq ədəbiyyatının, Aşıq ədəbiyyatının xüsusi inkişafını və bütün bu müxtəlif zövq səviyyələrinə xıtab edən zümrə ədəbiyyatlarının bir-birləri üzərindəki təsir və əks təsirlərini anlamaq da zəruridir".¹

Bütövlükdə aşiq ədəbiyyatında və onun dastan janrında sufi kontekst dominant mövqedədir. Sufi dünyagörüş bir sıra dastanların ideya-bədii əsasını təşkil edir, dastan şeirləri sufi simvolikası ilə qurulmuş xüsusi metoforik sistemlə işləyən işarələr-dən yaradılır. Bu sistem dastan şeirlərində (başqa şeirlər də) se-

1. F.Köprülü. Türk edebiyatında aşık tarzının menşei və tekamülü. Milli Tətəbbülər Mecmuası, 1331, nu, 1, s.35-46; yenə onun, Türk edebiyatında ilk mütasavviflar, s.3.

mantik paradigmaya daxil olur və sintaqmatik konstruksiyada xüsusi səviyyə (yarus) qazanır.

Göyçə dastanlarında sufi kontekst qabarıq şəkildə özünü göstərir. Aşıq ədəbiyyatının sufizmlə bağlı, təsəvvüfi problemlər üzrə öyrənilməsi olduqca zəruridir və müstəqil araşdırırmalar tələb edir. Bizim Göyçə dastanlarından verdiyimiz nümunələrin fraqmental xarakter daşımıası da araşdırmanın birbaşa bu problemə həsr olunmaması ilə bağlıdır.

"Təbii ki, başlanğıcda aşağı çevrilən aşıqlor təriqət əhli idilər və sonralar müstəqil bir təşkilat kimi formalasən aşıqlar təxəllüs alaraq "Qul", "Miskin", "Abdal", "Xəstə", "Şah", "Sultan" və s. kimi terminləri qəbul etməklə özlərinin təsəvvüfi axına bağlılıqlarını saxlaya bilmisdilər. Aşıqlıq bir sənət növünə çevrildikcə təxəllüslər də arxa plana keçməyə, daha çox "Aşıq" təyinədici adı işlənməyə başladı. Sufizmin eşq anlayışı, vəhdəti-vücuđun ontoloji və qnoseoloji köklərini açıqlayan şeirlər bu ədəbiyyatda seyrəlməyə başladı. Aşıq ədəbiyyatında dəyişməz qalan ilhamın vergi olduğuna, ilahi mənşəli olduğuna inam, bir də sufi rəmzləri oldu.

Aşıqlar haqqında xalq rəvayətləri bu verginin ilahi qaynağını açıq-aydın göstərməkdədir. Aşıq Ələsgər, Molla Cümə ilə bağlı rəvayətlər dediklərimizə misal ola bilər. Bəşəri eşqdən ilahi eşqə qədər yüksələn aşıqlarda saz çalıb, söz qoşmağı onlara ərş-i-gürşü yaradan uca Allah vermişdir. Vergini onlara ötürənin Hz. Əli, Qırxlar, Xızır, nurani qoca olması da bu ilhamın sufi köklü olduğunu göstərir. Haqq aşığının adı şairlərdən üstünlüyü də onun haqqın dili ilə, bədahətən şeirlər qoşması, qıfilbənd kimi sorulan təsəvvüfi sirləri ilahi bir qüdrətlə açmasındadır. Aşıqlar aşıqlıkdən aşıqlığa gedən yol, ilahi vergi, sufi mətləbləri, dərvişlik, ərənlilik məqamları haqqında qoşduqları eşq dastanlarında uzun-uzadı məlumat verirlər. Xüsusi bir zümrə kimi seçilən aşıqların mədəniyyət tarixində ən böyük xidmətləri haqq aşıqlığının dastan tipini (seçmə mənimdir – H.İ.) yaratmaqla təsəvvüfü tamamilə xalqın malına çevirmələri oldu"¹.

1. Füzuli Bayat. Məhəbbət (eşq) dastanları. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IX kitab. Bakı, Səda, 2000, səh. 123,127.

"Həcər xanım" dastan-rəvayəti də Ələsgər sənətinin vergili olduğundan soraq verir.

Ustad Ələsgərin poeziyası, eyni zamanda onun haqqında yaradılmış dastan-rəvayətlər göstərir ki, bu qüdrətli sənətkarın sənəti dərin köklərə bağlıdır.

O, Miskin Abdal, Qurbani, Abbas Tufarqanlı kimi haqq aşığınlardandır. Onun ilhamı vergili, ilahi mənşəlidir. Deməli, onun məşhur şeirində aşılığın ədəb-ərkan konsepsiyasının əsas cəhətlərini açıqlaması da təsadüfi deyildir:

"Aşıqlıq ədəb-ərkan baxımından özünəməxsus keyfiyyətə malik olsa da, onun bu ədəb-ərkan sistemi təsəvvüf mədəniyyətinin tərkib hissəsini təşkil edir. Araşdırma göstərir ki, aşılığın ədəb-ərkan sistemi, əslində təriqətin ədəb-ərkanının sadələşdirilmiş və kütləviləşdirilmiş şəklindən başqa bir şey deyildir. Təriqət böyüyü pir, mürşid adlandığı kimi, aşıqların da böyüyü ustad və dədə adlanırdı. Türk təkkə böyüklərinə də ustad, dədə deyildiyi məlumdur.

Ustadın yanında aşılığın əbəb-ərkanını, saz çalıb oxumağı, məclis aparmağı, dastan söyləməyi öyrənən şagirdlərin üç-dörd ildən on-on beş ilə qədər təlim keçdikləri məlumdur. XIX yüzyilliyin məşhur aşıqlarından Ağ Aşığın, Aşıq Alının, Aşıq Ələsgərin, Molla Cümənin məhz ustad yanında yetişdikləri qaynaqlardan bəlli olur. Təkkə şairləri şeirlərində şeyxlərini dönə-dönə xatırladıqları kimi, aşıqlar da qoşmalarında ustadlarını yad etməyi unutmurdu. Təriqətə qəbul mənbələrdə qalsa da, aşılığa qəbul və şagirdin necə adlanması bizə məlum deyildir.

F.Köprülü bunu çıraqlıq mərtəbəsi adlandırır və çırağın aşiq oluncaya qədər bir neçə mərtəbə keçdiyini, ustaddan məxləs (təxəllüs) alıb müstəqil aşiq olduğunu yazar. Çoxsaylı şifahi aşiq mənbələri aşılığın vergi kimi verildiyini bildirməklə yanaşı, ustad-şagird münasibətini də açıqlamağa xidmət edir. Ancaq bu tip mənbəvi rəvayətlərin toplanıb nəşr edilməyindən (yalnız Aşıq Ələsgərlə və Molla Cüma ilə bağlı bəzi rəvayətlər nəşr edilmişdir.) aşılığın ədəb-ərkan sistemini, aşılıq təlimini tam şəkildə araşdırmaq mümkün deyildir. Ancaq bəzi aşiq şeirlərində, xüsusən də eşq dastanlarında və Aşıq Ələsgərin məşhur və məlum şeirində aşılığın ərkan konsepsiyasının əsas konturları

cızılmışdır".¹

Aşiq Ələsgərin həyat və yaradıcılığından bəhs edən "Həcər xanım", Aşiq Ələsgərnən Dəli Ali", "Aşiq Ələsgərin Qarabağa toy səfəri" dastan-rəvayətlərində də ustاد aşığın şəxsiyyəti, həyata baxışı barədə söhbət açılır. Onun təkcə Goyçədə deyil, digər mahallarda da şan-şöhrət sahibi olduğu, elin şad günü ilə yanaşı dərdli-qəmli günlərində də Ələsgər kimi el ağsaqqalının, müdrik şəxsiyyətin sözünə, məsləhətinə ehtiyac olduğunu görürük.

"Aşiq Ələsgərin Qarabağa toy səfəri" dastan-rəvayətində Qarabağın Xanqərvənd kəndinin də göyçəlilər kimi sazi-sözü xoşladıqlarından, məclislərinə aşiq gələndə dinə-imana gəldiklərindən söhbət açılır. Bu camaat yaylağa köçəndə toy tədarükü görürərlər:

"Buranın camaatı Aşiq Ələsgəri çox yaxşı tanıyır. İstər aranda, istərsə də yaylaqda toy eyləyəndə çox zaman Aşiq Ələsgəri aparırdılar. Əgər Aşiq Ələsgəri tapa bilməsələr, başqa aşiq çağırırdılar".

Bu dəfə Aşiq Ələsgərin dalınca adam göndərirlər. Ələsgər deyir ki, üç gündən sonra gedərik. Ələsgəri aparmağa onun siğə qardaşı Məşədi Qara gəlibmiş. Bu sözdən qonağın incidiyini görən Ələsgər toya getmək məcburiyyətində qalır. Onlar gəlib Zod kəndi ilə Zərzibil kəndinin arasında atdan düşüb dincələndə sazi çıxarıb çalmaq istəyəndə dostu təəccüblənir. Ələsgər deyir:

- Öyun tikilsin, vurhavuru görmürsən?
- Nə vurhavur?
- Bu saat mənim qəlbimdə iki padişahın davasıdı.
- Hansı padişahların?

Aşiq Ələsgər belə deyəndən sonra sazi sinəsinə basdı, görək nə dedi, Məşədi Qara nə eşitdi:

Nəfsnən mərifət duruf cahada,

Mərifət deyir-Belə kar eyləməynən!
Nəfs deyir: - Baxma naqqal sözünə,
Xeyrin gələn yerdə ar eyləməynən!

Qara indi başa düşdü ki, Aşiq Ələsgərin qəlbində dava eliyən hansı padişahlarıymış. Ələsgər aldı o biri bəndi dedi:

1. Aşiq Ələsgər. Bakı, Elm, 1972, səh.305.

Mərifət deyir:

Günahkardı nə ki yoldan azan var,
İki mələk-xeyir-şəri yazan var,
Qiyamət var, qıl körpü var, qazan var,
Röyşən yollarını tar eyləməynən!

Aşıq Ələsgər qışın son ayını bu yana getməmişdi. Ondan sonra ki Məhərrəmlik araya düşmüdü. Bu il birinci dəfəydi ki, xeyir işə gedirdi.

Aldı Nəfs:

Zimistan çəhmişəm, yeni yaz oluf,
Üzüm gözəllərə payəndaz oluf,
Sözüm bəyənilif, işim saz oluf,
Sən Allah, gözümü kor eyləməynən!

Aldı Mərifət:

Haqq bizə göndərif dəlili-ayət,
Oruj tut, namaz qıl, eylə ibadət,
Mehdi divanında çəhmə xəcalət,
Məhşərdə yerini nar eyləməynən!

Aldı Nəfs:

Sən müztərsən, loyğa-loyğa danışma,
Belə sualları məndən soruşma,
Nə xeyrimə, nə şərimə qarışma,
Qarışsan, çıx yeri dar eyləməynən!“¹

Dastandan gətirdiyimiz örnəkdən də göründüyü kimi Haqq aşığı Dədə Ələsgərin könlündə gedən savaş motivində (təbii ki, bu Ələsgərin öz sənətkarlıq xüsusiyyətidir və əski türk ənənəsində (məsələn, Divanü-lügət it-türk"dəki şeir örnəklərində mövcud olan bir üsuldur) sufi pillələri -təriqət ("nəfs" termini altında) və mərifət arasındakı münasibətlər insanın kamilləşmə prosesinin xüsusi səviyyələri kimi, İslami da bu kontekstdən kənarlaşdırımdan yüksək estetik keyfiyyətdə təqdim olunur.

Göyçə aşıqlarının yaradıcılığı, o sıradan dastan yaradıcılığı bütövlükdə İslam, Sufizm, Sufi təriqətləri, Şiyəlik kontekstləri-----

1. Aşıq Ələsgər B., Elm, 1972, 229-239

nin içində baş verir.

Bunların mükəmməl öyrənilməsi olduqca zəruridir və gələcək tədqiqatlarda qeyd etdiyimiz məsələlərə geniş yer verilməli, müstəqil araşdırırmalar aparılmalıdır.

Yaradıcı subyekt kimi aşığın (şairin, sənətkarın) birdən birə XVI əsrдə yaranmadığı aydındır. Amma bizim mövcud aşiq tipi məhz XVI əsrдə yaranmışdır. Öncə istinad etdiyimiz müəllifin mülahizələrindən aşığın (haqq aşıqlarının) yeni dastan tipi (eşq dastanları tipini) yaratmasını təmamilə doğru sayırıq. Amma aşığın meydana gəlməsində təkkə şairindən birbaşa aşağı keçidin baş verməsi tezisi, əslində kifayət qədər mürəkkəb olan ədəbiyyat və sənətin inkişafı prosesinə çox sadə və bəsit yanaşma kimi anlaşıla bilər.

Göyçə dastanlarında Türk dünya modeli: xaos və harmoniya.

Göyçə dastanları Türk epik təfəkkürünün reallaşmış mətn faktı kimi özündə türkün dünya haqqında təsəvvürlər kompleksini bu janr çərcivəsində və onun qəliblərində müvafiq elementlərlə (obraz, motiv, süjet) və müxtəlif səviyyələrdə (kod, məlumat, sxem) ifadə edir. Söyügedən dastanlarda tarixilik güclü olduğundan, yeni dövr dastan tipi kimi tarixi dünyagörüşün ifadəsi üstünlük təşkil edir; amma bu heç də semantik strukturun alt qatında qalan modelləşdirici sistemi istisna etmir. Həmin sistem digər səviyyələri özündən və özündən böyük şəkildə, onun özünü içərisinə alan çevrələrə proyeksiya edir və bütün çevrələr onda konfiqurasiya olunur: bu kosmik modeldir,-mif, ritual, dil və maddi mədəniyyət abidələri əsasında bərpa olunan dünya obrazıdır. Dar mənada kosmik modeli dünyanın məkan obrazı kimi anlamaq qəbul olunmuşdur. Dünya haqqında təsəvvürlərin ifadəsi kimi "dünya ağacı"nın yardımı ilə İnsan və Tanrıının, yer və göyün zəruri əlaqələri dəstəklənir. "Dünya ağacı" obrazı hər şeydən öncə dünyanın üçlü şaquli strukturunu təşkil edir: Gök, Yer, Yeraltı. Bu bölünmə iki qütbü şaquli strukturda yuxarı-Allah, orta-İnsan, aşağı ölü və xtonik varlıqlardır. "Dünya ağacı" üfüqi sıxlıqda dünyaya dördtərəfli (bəzən 8 tərəfli) dayanıqlı və statik struktur verir. Mərkəzi ağacdan dörd tərəf üzrə üfüqi sıxlıqda yerləşən dörd ağacı kosmik üfüqün təşkilinin ideal

sxemidir. Üfüqi sıxlığın dördtərəfli modeli dünyanın dörd cəhəti haqqında təsəvvürlərə uyğundur; onların kəsişmə yerindən "Dünya ağacı yaranır". "Dünya ağacı"nın köməyi ilə nəinki kainatın əsas məkan sahələri fərqlənir, həm də başqa sferalar üzvlənməyə məruz qalır. Belə üzvlənmə adətən üçlü strukturda reallaşır: məsələn, keçmiş, indi, gələcək; əcdad, indiki nəsil, varis (zaman sferası); əlverişli, neytral, əlverişsiz (etioloji sfera) və s. "Dünya ağacı" konsepsiyası birbaşa dünyanın yaranması haqqında təsəvvürlə, kosmik məkanın differensasiyası ilə, dünya nizamı yaradılması ilə bağlıdır.¹

Görkəmlı mifoloq alimlərin mülahizələrindən aydın olur ki, ənənəvi mətnlərin əsasında mifoloji dünya modeli durur. Burada zamanın və məkanın çeşidli transformasiya variantları mümkündür; amma dünyanın zamanda, məkanda və insanda təkrarlanan şaquli və üfüqi strukturu qeyd olunan kəmiyyət və keyfiyyət çevrəsində baş verir.

Türk-oğuz epik ənənəsinin fasılısız davamı kimi Göyçə da stan yaradıcısı subyektinin təsəvvürleri də həmin əski modeli birbaşa və ya dolayısı ilə təkrarlayır. Məsələn, Dədə Ələsgərin bir müxəmməsində türk dünya modelinin mətn reallaşmasına diqqət edək:

"Xalıqi-ləmyəzəl-allah
Möcüz nümayan eləyib;
Görün bir qətrə məkidən
Nə cürə insan eləyib;
Ona fəthi-nüsərət verib,
Bəbir pəhlivan eləyib;

1. А.К.Байбурин. Космическая модель . С.61-62. Народные знания . Фольклор, Народные искусства. Вып.4.М,Наука , 1991. с .61-62; В.Н.Топоров . О структуре некоторых архαιческих текстов, соотносимых с концепцией мироВого дерева (труды по знаковым системам. Тарту, 1971. 5; Yenə onun. О космологических источниках религиозных писаний) orada, 1973. 6; Е.ММелетинский. Поэтика мифа .М,1976; Б.А.Латынин. Мирное дерево-дерево жизни в орнаменте и фольклоре Восточной Европы (Изв. ГАИМКЛ, 1933. Вып.69 Е.Г.Кагаров . Мифологический образ дерева, растущего корнями вверх) докл. АН СССР. Сеп. В. 1928. №15.

Səfalının yaynında
Dörd dəfə meydan eləyib;
Hər kimə xişm ilə baxsa
Xofu hərəsan eləyib".¹

Gətirilən örnəkdə dünya modelinin şaquli strukturu allah (yuxarı)-insan (orta)-"hər kim" (yeraltı, "xofun hərəsan etdiyi"-dolayısı ilə bildirilir) olmaqla üçlü sistemdə sıralanır. Üfüqi struktur isə "dörd dəfə meydan eləyib" misrasında (əslində dörd tərəfə) bir qədər fərqli deyilişlə ifadə olunub.

Göyçə dastanlarının "dünya modelinin" strukturunda diqqəti çəkən bir cəhət də sakral sferanın üzvlənməsidir. Adətən mətnlərində Allah, Məhəmməd, Əli sakral sferanı təşkil edir. Pir, Mürşid, ocaq, övliya, seyid isə onun etrafında təsəvvür edilir.

Dünyanın yaranması haqqında mifoloji təsəvvürlər sistemi kimi mifoloji kosmogenez əsas reallaşma forması olaraq kosmoqonik mif motivlərində (mifologemlərdə və mifemlərdə) xaosun kosmosa çevrilməsindən danışılır. Dünyanın mifoloji yaranma prosesi əsasən ilin təqvim ritualında (məsələn, yazın qarşılılanması mərasimində, "kosa-kosa" oyunu) özünü göstərir. Xaos istənilən kosmoqoniyalarda gecə, boşluq, dibsizlik və ya xtonik varlıqlar kimi təsvir olunur. Dünyanın yaranması üçün ilkin material hava, od, torpaq, su xaosun kosmosa çevrilməsin-də mərhələli şəkildə ierarxik ardıcılıqla iştirak edir; ilk növbədə məkan-zaman qarşıluması su-quru, göy-yer, yuxarı-aşağı, işıq-qaranlıq, gündüz-gecə şəklində baş verir. Xaosdan kosmosa keçidin sonrakı mərhələlərində diri-ölü, kişi-qadın və s. şəklində təzahür edir. Bundan sonra dünyanın saxlanması insanın, heyvanların, bitkilərin ilkin mədəni simvolların iradəsi ilə əlaqəli olur. Xaosdan kosmosa keçid Tanrıının, daha sonra isə mədəni qəhrəmanların iradəsi ilə baş verir. Yer-ana və Götürən (Ay ana, Günəş ata) müqəddəs nigahı ilə dünyanın yaranması haqqında da süjetlər mövcuddur.²

1. Aşıq Ələsgər. B., Elm, 1972. S. 37.

2. А.К.Ба йбу рин. Ко смогенез мифологический. С. 63-64. На родные знания, Фольклор, На родные искусство. М;1991,с .63.

Məsələn, Ay və Günəşin iştirakı ilə kosmosun yaranması aşiq Alının aşağıdakı misralarında bu şəkildə ifadə olunub:

Aydı, gündü gəlir keçir ömürdən,
Tələsirik görən yaza nə qaldı?

Üst qatda real tarixi zamanın altında mifoloji kosmogenez modeli dayanmışdır. Ayla Günün gəlib keçməsi yazı doğurur. Yaz isə məhz həyat, dirilik, törəyiş deməkdir. Mifoloji zaman çevrəsi bitir, təbiət ölürlər və ölümüylə dirilir. Ölüm həyataya, həyat ölümə eyni bir nöqtədə qovuşur. Nəhayət, bəzi kosmoqonik miflərdə yaranış sözlərin köməyi ilə baş verir.¹

Göyçə dastanlarında kosmosu təmsil edən Göycəli aşiq və ya onun tərənnüm etdiyi müsbət qəhrəman şər qütbün təmsilçilərinə qələbə çalır. Aşiq münasibətləri kontekstində Göycəli aşığın harmoniya yaratması daha çox istedadsız aşığın ifşası motivi ilə ifadə olunur və ona qarşı görülən cəza tədbiri onun sazinin odunluğğa göndərilməsi ilə məhdudlanır. Tərəkəmə-elat mühitindən və məişətindən gələn (və həmin məişətin spesifik terminologiyası çevrəsində baş verən) duzlu humor motivləri dastanı müşaiyət edir və gülüşün xüsusi semantik funksiya daşıyıcısı kimi auditoriyani daim şəhərəvali-ruhiyyədə saxlaya bilir. Təbiətlə harmoniyaya intuitiv cəhd ənənəvi mədəniyyətlərin xarakterik əlamətidir. Lakin, insan həyatında tale xarakterli situasiyalar təkrar-təkrar dönməz müntəzəmliliklə yaranır. Hər şeydən öncə onlar həyat siklinin daha çox əhəmiyyətli məqamları ilə uzlaşırlar: doğuluş, toy və ölüm. Həmin situasiyalar miflik başlanğıcın mikrokosma daxil olması kimi duyulur. Bəzi zamanlarda xaos təsdiqlənir. Hami "o dünyaya" yaxınlaşır. Düşünürük ki, qədimdə belə situasiyalar güclü emosional streslərin mənbəyi olmuşdur.²

O.M.Freydenberqə görə, eyni bir situasiyanın real (və ya insanın ömründə onların real) mövcudluğuna baxmayaraq qəbul olunması aydın şəkildə göstərir ki, biz iki hadisə ilə üzləşirik: birincisi, gerçəkliliklə, ikincisi, həmin gerçəkliyin şüurdakı kon-

1. А.К.Байбурин. Космогенез мифологический. С. 63-64. Народные знания, Фольклор, Народные искусство. М;1991,с .63.

2. Традиционные мировоззрение тюрков южной Сибири. Пространство и время. Вещный мир. Новосибирск, Наука, Сибирское отделение. 1988. С. 153-154.

sepsiyası ilə:¹

Göycə dastanları Azərbaycan-Oğuz-Türk gerçekliyini və həmin gerçeklik haqqında təsəvvürləri dastan modelində təqdim edir. Klassik məhəbbət dastanlarının kononik "monoton" informasiyasından fərqli olaraq göycə dastanları özündə arxaik türk eposu tipini, orta əsrlər dastanı motivlərini saxlaya bilib, real tarixi hadisələri də öz içində alıb; onlarda qəhrəmanlıq eposuna meyl də güclüdür. Arxalıq eposun əsas süjet mövzusu "biz-onlar" qarşılamaası modelində qurulur; Epik qəhrəman, adətən soy başçısı harmoniyanın təminatçısı rolunda çıxış edir. Türk dastanları üçün bu daha əhəmiyyətli bir mövqeyə malikdir. Çünkü türkün əzəli və əbədi missiyası harmoniya yaratmaqdır.

Bizə görə dastan (xüsusilə, məhəbbət dastanları) iki diskretik tipin sintezində reallaşan harmoniyanın mətn işarəsidir. Göycə dastanları əski Türk təsəvvürlərinin, Türk həyatının və Türk cəmiyyətinin bütün etnik-mədəni-keyfiyyətlərini özündə cəmləşdirən zəngin və əvəzsiz informasiya qaynağıdır. Göycə dastanlarında bütövlükdə Türk epik sistemini elmi şəkildə müşahidə etmək mümkündür.

"Aşıq Ələsgərə Dəli Ali", "Aşıq Ələsgərin Qarabağa Toy səfəri", "Aşıq Alının Türkiyə səfəri" və b. dastanlar (dastan rəvayətlər) spesifik şəkildə əski türk qərhəmanlıq motivlərini özündə ifadə edir. Türk xalqının döyüşü, Göycə aşığının deyişməsinə transformasiya olunaraq yeni keyfiyyət göstəricisi kimi çıxış edir. Bu dastanlarda yeni dövrün harmoniyasını təmin etmək üçün zəruri informasiya üstünlüyü nümayiş olunur. Göycə aşığının yaratdığı və yaşıatlığı dastanda xaos bütün hallarda kosmosla əvəzlənir, harmoniya təmin olunur.

Dastan şeiri

Tanınmış türkoloq K.V. Nərimanoğlunun da qeyd etdiyi kimi həm mübahisəli, həm də maraqlı problemlərdən biri "Dastanlarda" şeir və nəşr məsələsidir. Alim eyni zamanda "Dədə Qorqud" və Orxon-Yenisey abidələri üzrə müxtəlif istiqamət-

1. О.М. Фрейндеберг. Поэтика сюжета и жанра. Л., 1936. С. 59.

lərdə tədqiqat aparmış V.Jirmunski, X.Koroğlu, N.V.Stebleva, Ə.Uysal, V.Valker, F.Sümer, O.Ş.Gökyay, M.Ergin, Ə.Sultanlı, M.Təhmasib, M.Adilov, Ş.Cəmşidov, V.Aslanov, K.Abdulayev, və b. müəlliflərin məsələyə baxışında əsas ümumi cəhət kimi retrospektiv aspekti qeyd etmiş və eyni zamanda məhz bu tipli baxışın "Dədə Qorqud" şeirini müəyyənləşdirmək üçün yetərli olmadığını da əlavə etmişdir. Müəllifin o fikri də tama-mılə doğrudur ki, əski şeirə müasir şeirin tələblərindən yanaşmaq olmaz. "şeir əvvəldir, yoxsa nəsr?" – sualını dünya ədəbiyyatşunaslığı kontekstində araşdırıran K.V. Nərimanoğlu məsələ ilə bağlı bir sıra müəlliflərin münasibətlərini örnək olaraq gətirir.¹ "Qədim insanların sözə inamı, sözün magik qüvvəsi şeiri, yəni xüsusi sırası olan, adı danişqdan seçilən söz komplekslərini yaratmışdır."

Zaman keçdikcə bu seçimli ifadələr, cümlələr, mətnlər yanıldığı dilin ifadə vasitələri imkanına, dilin fonetik, leksik, qrammatik, poetik sisteminə uyğun şəkildə min illər boyunca kollektiv yaradıcılıq prosesində cilalana-cilalana böyük inkişaf yolu keçən və nəhayət, dastan dövrü keçirən bədii söz kontekstində şeirin ifadə və məzmun planı öz qanuna uyğunluqları ilə zəngin sistem kimi ortaya çıxır.² M.Təhmasibə görə dastan şeirlə nəsrin növbələşməsi prinsipilə əsaslanır. Bəzən rus və Avropa alımları bunu sadəlik, hətta bəsətlik, primitivlik kimi başa düşür, qələmə vermək istəyirlər. Bu əlbəttə doğru deyildir. Bu, bizim dastanlarımızın çox qədimlərdən başlayaraq gələn və bu gün də davam edən xüsusiyyətidir. Bu, "Kitabi-Dədə Qorqud" boyalarında da belə olmuş, "Koroğlu"da, Böyük Vətən müharibəsi qəhrəmanı haqqında yaranmış "Kamal" kimi müasir qəhrəmanlıq dastanlarında da, yüzdən artıq məhəbbət dastanımızda da belədir. Dastanda adətən, hadisə, əhvalat, macəra sadəcə danışılır və onun aşıqlar tərəfindən Yurd adlandırılın bu təhkikiyə hissəsiancaq nəsrlə olur.

Qəhrəmanların müraciətləri, münasibətləri, məhəbbətləri, iztirab və həyacanları, kədər və sevincləri, deyişmə və müşairə-

1. K. Vəliyev. Dastan poetikası. B., 1984, S. 105-106.

2. K. Vəliyev. Göstərilən əsəri. S. 107-108.

ləri isə qoşmalarla verilir. Yeri gəlmışkən qeyd edək ki, yazılı ədəbiyyat dastanları ilə xalq dastanları bu cəhətdən müəyyən dərəcədə fərqlənir.¹ Türk epik ənənəsində tamamilə şeirlə yaradılmış dastanlar vardır. Və bu forma dastançılıq ənənəsində ilkin sayla bilər. Çünkü "dastan qoşmaq", "dastan bağlamaq", "dastan yazmaq" və s. ifadələrin hər biri əski çağlarda onun şeirlə ifadə olunduğunu bildirir. Göyçə dastanları həm ənənəvi, həm də ənənədə unudulmuş dastan tiplərini saxlaya bilib. Məsələn, Aşıq Ələsgərin müxəmməslərinin içərisində elə şeir örnekleri² vardır ki, arxaik eposu, qəhrəmanlıq dastanlarını, konkret olaraq, "Oğuz kağanı", "Koroğlu"nu xatırladır. Bunun üzərində dəqiq təhlil aparılsa, burada çox maraqlı elementlər aşkarlanacaq.

Bizə görə, dastanda şeir epik süjeti müşaiyət edir; əslində iki "süjet" yaranır: birincisi hadisəvi süjetdir ki, nəsrlə təhkiyə olunur (söylənir), ikinci şeirlə oxunur və emosional ovqatı təmin edir. Ümumi süjet nəsr-nəzm (nəzm-nəsr) növbələşməsində qırılmır. Klassik məhəbbət dastanlarında "ustadnamə", "dastan", "duvaqqapma" (və yaxud "cahannamə") ardıcılılığı (hökm-sınaq-nəticə)³. Göyçə dastanları üçün heç də məcburi bir model deyildir. "Ustadnamə" və ya "duvaqqapma"dan istifadə olunmadığı hallar da istisna təşkil etmir.

Göyçə dastanlarının janr spesifikasi və təsnifi prinsiplərinə dair

Əski Türk-Oğuz ədəbiyyatının (XI əsrə qədər) Oğuz-Türkman tipinin (XI-XV əsrlər) davamı olaraq Göyçə aşiq poeziyası (XVI-XX əsrlər) əski xalq ədəbiyyatının zəngin örnəklərini (janrlarını və şəkillərini) şifahi ədəbi ənənənin qanuna uyğunluqları çevrəsində mühafizə edib, funksional dinamikanı təmin edən şifahi ədəbi fəaliyyət enerjisini itirməyib. "Göyçə sazinin, sözünün sorağı ilə son illərdə aparılan axtarışlardan məlum ol-

1. M.H. Təhmasib. Azərbaycan xalq dastanları. Orta əsrlər. B., Elm, 1972, S. 58

2. Aşıq Ələsgər. B., Elm, 1972, II kitab. S. 42 (bax: "kimi" şeiri)

3. M. Cəfərli. Göstərilən əsəri.

muşdur ki, bu torpaqda hələ XVI-XVIII yüzilliklərdə Ozan Heydər, Ozan Cəlil, Ozan İbrahim, Miskin Abdal, Dərdli Nəsib, Qul Mahmud, Şimpirlı Sevgili kimi sənətkarlar yaşayıb-yaratmış^{“1} onların sənət ənənəsini Ağ Aşıq, Aşıq Ali, Məmməd-söyüն, Alməmməd, Dədə Ələsgər, Aşıq Məhərrəm, Aşıq Əziz, Şair Aydın, Aşıq Musa, Mirzə Bəylər, Hacı Əliş Ağa, Şair Mə-həmməd, Usta Abdulla, Bəşir, Aşıq Qurban, Şair Əbdüləzim, Aşıq Əsəd, Aşıq Talib, Aşıq Mehdi, Həsən Xəyallı, Xəstə Bay-raməli, Aşıq Nəcəf, Şair Bəhmən, Növrəs İman, Şair Aqil, Aşıq Musa, Şair Həşim, Aşıq Məhərrəm, Şair Əbülfət, Aşıq Cahad, Aşıq Əli, Aşıq Saleh, Aşıq İsmayıł, Aşıq İmran, Aşıq Haqverdi, Aşıq Murad Niyazlı və b. davam etdirmişlər.²

Bir başqa deyilişlə də olsa türk ədəbi-bədii fikrinin tarixi inkişaf qanuna uyğunluqları, onun ayrı-ayrı faktları, hadisələri və görkəmli nümayəndələrinin yaradıcılığı Azərbaycan ədəbiyyatı kontekstində M.F.Köprülü, Ə.Cəfəroğlu, Ə.Abid, H.Zeynallı, F.Köçərli, Ə.Nazim, M.Arif, C.Xəndan, Ə.Sultanlı, Mir Cəlal, M.Cəfər, M.İbrahimov, H.Arası, F.Qasimzadə, Ə.Şərif, M.Rəfili, X.Yusifov, Ə.Səfərli, K.Talibzadə, K.Məmmədov, A.Dadaşzadə, N.Məmmədov, F.Hüseynov, X.Əlmirzəyev, P.Xəlilov, K.Hüsey-noğlu və b. tərəfindən çəşidli aspektlərdən araşdırılıb.

Azərbaycanda bədii fikir tarixinin vahid konsepsiyasının çağdaş nəzəriyyəsini yaratmaq istiqamətində xüsusi xidmətləri və fenomenal baxış səviyyəsi ilə seçilən Y.Qarayev yazır: "...Sovet nəzəri-estetik fikrində özünü göstərən ümumi metodoloji qüsur – bədii bir hadisə kimi realizmi və fəlsəfi bir kateqoriya kimi materializmi eyniləşdirmək, realizmin bütün məzmunu “gerçekliyə sədaqət” əlamətindən, hətta “həyata bənzərlik” anlayışından ibarət etmək, bədii cəhətdən kamil, mütərəqqi olan

1. Ziyəddin Məhərrəmov. XX əsr Göyçə aşiq mühiti (1920-1950-ci illər). “Azərbaycan Ensiklopediyası” NPB, B., 1997, s.9.

2. İslam Ələsgərov, “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları”. Namizədlik dissertasiyası, ADU-nun kitabxanası. B., 1971; Z.Məhərrəmov. Göstərilən əsəri; Vətən qürbətdə qaldı. B., Yaziçi, 1993; “Ulu Göyçə” qəzeti, №20. 8 sentyabr 1993, s.2; Sazlı-sözlü Göyçə. Azərnəşr, B., 1999 (toplayıb tərtib edəni və ön sözün müəllifi İ.Ələsgərdir); Tərlan Göyçəli. Göyçə aşiq məktəbi. B., Göytürk, 1998.

nə varsa hamısını mütləq gətirib realizmə bağlamaq (“realizm-antirealizm” konsepsiyası) həmin dövrün (sovət dövrünün – H.I.) əsərləri üçün səciyyəvidir“.¹

Məsələ burasındadır ki, Göycə dastanlarının əksəriyyəti məhz həmin dünyagörüş tipinin (realizmin) artıq sənətdə hakim olduğu zamanda qeydə alınmışdır. XVI-XVIII əsrlər dastanları da XIX-XX əsrlər aşığının dünyagörüşü çevrəsində reallaşmışdır.

Dastanların janr spesifikasında iki xüsusi əlamət müşahidə olunur: dəyişə bilən (dixroniyaya meylli və onun üçün açıq olan) və dəyişməyən (sinxron). Birincinin janr dinamikası funksionaldır; o ən azı yeni şəkillər törədə bilmək iqtidarındadır. ikincinin isə belə bir imkanı yoxdur; o yalnız variantlaşma və variasiyalalaşma bilir. Göycə dastanları birinci əlamət üzrə xüsusi olaraq seçilir. Klassik dastanlar üçün ənənəvi sayılan sadə süjet strukturu burada özünü başqa şəkildə göstərir: süjet saxələnir, yardımçı süjetlər yaranır, amma bu qəhrəmanın doğulması, böyüməsi, səfərə çıxmazı, sınaqdan keçməsi, uğur qazanması modelini pozmur. Məsələn, “Ağ Aşıq və Sənubər dastanı“ eşq kontekstində “aşıqməşuq“ qarşıdurmasından keçir; problem həll olunur: aşiq məşuqa qovuşur, əslində bununla dastan bitməlidir, amma bundan sonra qəhrəman yeni bir ziddiyət çevrəsinə – “Şah-rəiyyət“, “cahil-aqil“, “güclü səfəh – zəif ağıllı“ konfliktinə salınır. Orjinal spesifik elementlərin intensiv şəkildə işlənməsi məhz aşiq subyektinin realist şürə tipinin daşıyıcısına çevriləməsi ilə bağlıdır. Göycə dastanları Türk dastan janrının çevrəsi daxilindədir; onun inkişaf qanuna uyğunluğu mexanizmi ilə işləyir; passiv epik imkanlar da onda reallaşma bilir. Yəni türk dastançılığı fasıləsiz şəkildə yaşayır və müxtəlif səviyyələrdə transformasiya olunur.

Dastanların təhlilində təsnifat məsələsinin aydınlaşdırılması əhəmiyyətsiz deyildir. təsnifatın düzgün aparılması folklor örnəklərinin, eləcə də dastanların daha düzgün və dərindən öyrənilməsinə imkan verir. Məlum olduğu kimi dastanlarımızın təsnifatı məsələsində də müxtəlif fikirlər olmuşdur. Bu barədə Azərbaycan xalq dastanlarının tədqiqi ilə uzun müddət məşğul olmuş professor M.H.Təhmasibin apardığı təsnifat əhatəliyi ilə

1. Q.Yaşar. Realizm: sənət və həqiqət. B., Elm, 1980, s.4.

seçilir, O, Azərbaycan xalq dastanlarını belə təsnif etmişdir.

I. Qəhrəmanlıq dastanları.

1. Qədim bahadırlıq nağılları, sehrli nağıllar və xatiri görüşlərlə səslənən qəhrəmanlıq dastanları.
2. Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları.
3. Adi qəhrəmanlıq dastanları.

II Məhəbbət dastanları.

1. "Məhəbbətlə qəhrəmanlığın hüdudunda dayanan dastanlar".
2. Əsil məhəbbət dastanları.
 - a) Nağıllarla bağlı məhəbbət dastanları.
 - b) Qədim eposla bağlı məhəbbət dastanları.
 - v) Yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları.
 - q) Orijinal məhəbbət dastanları.

III Ailə-əxlaq dastanları.¹

"Miskin Abdalnan Şah İsmayıł" dastanını bu bölgüdə birinci qrupa, tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları qrupuna aid etmək olar. Qeyd etdiyimiz kimi, dastanda bir çox tarixi hadisələrin əksi, tarixi qəhrəmanlıq dastanlarının əsasında qəhrəmanlıq motivi durur. Bu dastanın baş qəhrəmanı isə ustاد sənətkar, haqq aşığıdır. Burada əsas yeri saz, söz tutur, ona görə də bu dastanı qəhrəmanlıq dastanları bölümünə aid etmək olmazdı. Prof. Təhmasib dastanlarımızın 3-cü bölümünü ailə-əxlaq dastanları kimi təqdim edir.

Bəzi motivlərinə görə ailə-məişət məsələlərinin geniş təsvirləri ilə də səciyyəvi olduğuna görə bu dastanı həmin qrupa aid etmək olardı, ancaq "Miskin Abdalnan Şah İsmayıł" dastanı öz əhatə dairəsi, mövzu genişliyinə görə bu bölgüyə sığışdır. "Miskin Abdalnan Şah İsmayıł" dastanı çoxşaxəli, zəngin süjetli dastanlarımızdan biridir. Onu da qeyd edək ki, hələ neçə-neçə dastanlarımızın sistemli şəkildə nəşr olunmaması, bu janrin təsnifatı məsələsində də çətinlik törədir. Dastanların təsnifatı bu örnek-

1. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) Bakı, Elm, 1972, səh.112.

lərin tam (mümkün olduğu qədər) toplanması və nəşrindən sonra daha dəqiq olardı. Onu da xüsusilə qeyd etmək gərəkdir ki, M.H.Təhmasibin bölgüsü mövcud dastanlar əsasında aparılmışdır və bu gün də ən mükəmməl təsnifat sayılır.

Dastanların bölgüsü ilə bağlı aparılmış bəzi tədqiqatlarda da orijinal baxış müşahidə olunur. Misal üçün, V.M.Jirmunski¹ və H.T.Zarifov özbək dastanlarını aşağıdakı kimi təsnif etmişdir.

1. Bahadırlıq eposu.
2. Əsgəri-hərbi povest.
3. Tarixi məzmunlu malik dastanlar.
4. Roman dastanlar.
5. "Koroğlu" silsiləsi
6. "Mənşəyi yazılı ədəbiyyatdan götürülen dastanlar"

Bu bölgü mövzu və məzmun baxımından aparılmışdır. Göyçə dastanları genezinə görə əski türk dastançılığından gəlir, tipologiyasına görə oğuz epik sistemi çevrəsindədir; oğuz eposunun funksional dinamik özəyini təşkil edir. Qeyd edim ki, Göyçə dastanlarını "dastan", "rəvayət", "əhvalat", "səfər" kimi qruplaşdırmaq mümkünündür. Göyçə dastanlarında həm "KDQ", həm də "Koroğlu" ənənəsi iştirak edir. "Hacı Hüseynin Aşıq Aliya at bağışlaması", "Aşıq Alının Türkiyə səfəri", "Aşıq Ələsgərin Qaraqoyunu səfəri" KDQ-də "Qanlı Qoca oğlu Qanturalı" boyu ilə müqayisə oluna bilər. qanturalıdan fərqli olaraq Aşıq Ali Türkiyəyə sevgilisinin dalınca yox, sevgilisinə qovuşmaq üçün vəsait əldə etməyə gedir. Türkiyə motivi KDQ-də konkret subjektlə ifadə olunur, bu eşq motivinin siyasi konfederasiyaya qədər semantik izahı vardır. Aşıq Ali üçün isə Türkiyə məqsədə yetmək üçün vasitədir, köməkdir, arxadır, "yaman günün yarğıdır". Dastanda XIX əsr Azərbaycanın müstəmləkə şəraiti müxtəlif ovqat ifadə edən elementlərlə aydın şəkildə verilib.

Əski Oğuz "boyu" (dastanı) "soylama" (soy), "boylama" (boy) və "yum"dan ibarət olmaqla üç hissəli bir bütövdən təşkil olunur. Göyçə dastanlarında bu üçlü sistem saxlanılır. Soylama – ustادnamə üç olmaqla söylənir, dastan nəql olunur, duvaq-

1. Жирмунский В.М., Зарифов Х.Т. Узбекс. народ. географичес. эпос ОГИЗ М-1947. с.27.

qapma oxunur. KDQ ilə klassik dastanların uyğunluğu sxemi aşağıdakı şəkildədir:

boy	dastan
1. Soylama	ustadnamə
2. Boylama	dastan
3. Yum	duvaqqapma (cahanin amə)

Göyçə dastanları müasir şəraitdə də inkişafda davam etdiyi-nə görə daha çox tarixi istiqamətə meyllənir. Məsələn, “Şair Hə-sən Xəyalliynan Ağdabanlı Aşıq Şəmşirin görüşü“, “Aşıq Ələs-gərnən Mir Məcid ağanın görüşü“ tamamilə real hadisə zəmi-nində yaradılmış dastanlardır. Ona görə də biz dastanları məhz “dastan – rəvayət“ kimi təsnif etməyi məqsədə uyğun sayrıq.

Ümumilikdə isə “Göyçə dastanları“nı aşağıdakı şəkildə təsnif etmək olar:

1. Kanonik məhəbbət dastanları (Göyçə variantları)
 - a) Azərbaycan məhəbbət dastanlarının Göyçə variantları
 - b) Göyçə mühitinə məxsus məhəbbət dastanları
 2. Göyçə aşiq dastanları
 - a) Ustad aşıqların yaratdığı dastanlar
 - b) Ustad aşıqlar haqqında yaradılmış dastanlar
 - v) Digər tarixi şəxsiyyətlər haqqında dastanlar
 3. Göyçə dastan - rəvayətləri
 - a) Aşıqlarla bağlı dastan rəvayətlər
 - b) Başqa görkəmli şəxsiyyətlər haqqında dastan-rəvayətlər
- Bunlardan üçüncüsünü a) “rəvayətlər“, b) “əhvalatlar“, v) “səfərlər“ adı altında mətn tiplərinə bölmək olar. Amma bunun üçün Göyçə dastanlarının yazıya alınmış nümunələri üzərində ətraflı tədqiqatlar aparılmasına ciddi ehtiyac duyulmalıdır. Əlimizdə olan mətnlər möhtəşəm bir folklor xəzinəsini, bütövlükdə əhatə etmir, amma onun haqqında geniş təsəvvür yaratmaq imkanından da məhrum deyil. Göyçəli aşığın repertuarı bizim yuxarıda qeyd etdiyimiz qəhrəmanlıq dastanları da daxil olmaqla bütün Azərbaycan dastanlarını əhatə edir.

Göyçə dastanlarında qəhrəmanlıq motivi olduca güclüdür;

burada aşiq həm aşiqdir, həm də nominal mənada qəhrəmandır (döyüşçüdür). Sadəcə olaraq o mübarizəsini qılıncla və başqa silahla deyil, sazla və sözlə aparır, qalib gəlir və rəqibi olaraq basdığını kəsmir, onu ifşa etməklə kifayətlənir. Həmin qəhrəmanlıq ruhu bu gün də mövcuddur və Vətən ığidlərinin ulu məskənimiz uğrunda zəfər yürüşünə təminat verir. Bizim nəşrə hazırladığımız materiallar məhz Goyçə dastanlarının sonuncu (3) tipinə uyğundur. Ona görə də biz mətnləri “Goyçə dastanları və aşiq rəvayətləri” adı altında nəşr etməyi müvafiq hesab etdik. Təqdim etdiyimiz araşdırma isə mənəviyyatımızın aynasına işıq tutduq.

Əlbəttə, Goyçə dastanlarının (eləcə də bütün Azərbaycan dastanlarının) toplama, nəşr və tədqiq işi bundan sonra daha yüksək templə gedəcək. Çünkü folklor, mənəviyyat və ədəbiyat işi milli mədəni inkişafımızın əsasını təşkil edir və bütövlükdə sosial-siyasi və mədəni-mənəvi inkişafımız ölkənin maddi ehtiyatlarının artımının da verəcəyi imkanlarla birlər yüksələn xətlə mədəni irəliləyişimizi təmin edəcəkdir. Müstəqil ölkədə və demokratik şəraitdə yetişən onlarla alim və tədqiqatçı Azərbaycan - türk mənəviyyatının - inamının ideyasını və ruhunu minillərlə toplanmış dəyərlər məcmusunun son beş yüz ilin tarixi reallığı ilə yoğrulmuş Goyçə dastanlarını araşdıracaq, öyrənəcək və öyrədəcək: Türk millətinin milli mədəni birliyi, azadlığı və yüksəlişi naminə.

*Hüseyin İSMAYILOV,
filologiya elmləri doktoru, professor*

MİSKİN ABDAL VƏ SƏNUBƏR

USTADNAMƏ

Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandırıa,
Şeytanı öldürə, nəfsin yandırıa,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü-gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi.

Arif ola, eyham ilə söz qana,
Naməhrəmdən şərm eyləyə, utana.
Saat kimi meyli haqqa dolana,
Doğru qəlbi, doğru yolu gərəkdi.

Ələsgər, haqq sözün isbatın verə,
Əməlin mələklər yaza dəftərə.
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sevdalı gərəkdi.

Ustadlar ustadnaməni bir deməz, iki deyər. Biz də deyək iki olsun, dostların qəlbi şad olsun.

Varlıynan dost olub, yoxsula gülmə,
Çox da havalanıb coşma, dünyada.

El səni istəyib, qabağa çəksə,
Ağır ol, alçağa düşmə dünyada!

Dərdini bölüşdür qədir bilənnən,
Vəfalı dost olmaz üzə gülənnən.
Bir adam ki, "sən ölü" desə yalannan
Onun körpüsünnən keçmə dünyada.

Bu sözü bəyənər bir arif, əyyar,
Bədəsil kimsəyə yapış, nə yalvar,
Qonşuya söyləyib, aləmə yayar,
Sirrin seyraquba açma dünyada.

Yaxşı oğul əkər bir yaxşı ata,
Ölüncə heç kəsə yetirməz xata.
Yeri gəlsə, xeyir verər elata,
Onun arxasından qaçma dünyada.

Ələsgər, söylənir sözün adınan,
Arif məclisində hər isbatınan.
Bir dost sənlə olsa, sırrı yadınan,
Onu düşmənindən seçmə dünyada.

Ustadlar ustadnaməni iki deməz, üç deyər. Biz də deyək, üç olsun, mərdlərin könlü açılsın.

"Can" deməklə, candan can əskik olmaz,
Məhəbbət artır, mehriban eylər.
"Çor" deməyin nəfi nədi dünyada
Abad könülləri pərişan eylər.

Nakəs adam danışqda saz olar,
Kərəmdən kəm, səxavətdən az olar.
Nütfədən qarışan şeyitbaz olar,
Mərd də sığışdırmas, nahaq qan eylər.

Bir gün Mansır qalxar, gəli toxmaq-yay,
Dağlara atmağa eylər haqq-say,
Seçilməz məhşərdə nə şah, nə gəday,
Xalıqi-ləmyazəl haqq divan eylər.

Məzəmmət eyləmə mən binəvanı,
Sahibi-səltənət, ey gövhər kanı,
Mənim sözüm yoldan azan mollanı,
İnşallah, qaytarar, müsəlman eylər.

Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola.
Diliynən zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.

Sizə hardan deyim, kimnən xəvər verim Göyçə mahalının Zərgərri kəndində olan Məhəmməd kişidən. Deyilən-nərə görə, bu kənd öz adını Zərgərri tayfasının adından götürüf. Bu tayfanın addı-sənni, adamlarının sorağı hər yana yayılıfmiş. Hər yerdə onnarın varınnan, dövlətinən, cah-cəlalınnan, bir-birinnən gözəl zərgərrik işdərindən ağız dolusu danışılardı. Qızılın bolluğunnan hamı zərgərriknən məşğul olardı.

Məhəmməd kişi kəndin hörmətdi adamlarının sayılırdı. Sürüsü su bulandırar, ilxisına yer tapılmazdı. Qızılının, gümüşünün, pulunun sayı-hesavı yoxuydu. Nə qədər var-dövlət, cahi-calal sahibi idisə, bir o qədər də səxa-vətdiydi. Atası pullu Cəfər, oğlu Məhəmmədi molla yanında oxutdurmuş, ustad sənətkarrar yanında Göyçədə hər şeydən çox sevilən saz-söz sənətindən hali eləmişdi. Kənddə-kəsəkdə elə bir toy-nışan olmazdı ki, Məhəmməd Cəfər oğlu orada başda olmasın. Kasıfların, yetim-yesirrərin dayağı, mərdiməzarrarın, nanəciflərin qənimiydi.

Çoxları bilmirdi ki, adı, şöhrəti hər tərəfə yayılan Mə-

həmməd Cəfəroğlunun böyük bir dərdi var. Onun övladı yoxuydu. Nə vaxtıydı ki, əmisi qızı Növrəstəynən evlənmiş, lakin züryətləri olmamışdı. Vaxt ötsə, zaman keşsə də, Məhəmmədnən Növrəstə Allahın ətəyinnən əllərini çəkməmişdilər.

Bir gün savah-savah o başdan qapı döyüldü. Məhəmməd qapıyı açdı. Qapıda üzünnən, gözünnən nur tökülən bir dərviş dayanmışdı. Salam-əleykdən sonra Məhəmməd dərvişə xoş gəldin deyif, onu evə dəvət elədi. Dərviş dedi:

– Oğul, bil və agah ol. Savah-savah sana qismət gətirmişəm. Al, bu almanı, yarıya böl, arvadının ye. Doqquz aydan sonra bir oğlunuz olajax. Adını Hüseyn qoyarsınız. O biri adını özü qazanajax.

Məhəmməd qojadan almanı alıf dedi:

– Bava dərviş, dayan nəzirini gətirim.

Dərvişin bu gəlişinnən çox sevinən Məhəmmədin öyə girməsinnən çıxmağı bir oldu. Onun bir əlində qojanın verdiyi alma, o biri əlində xeyli qızıl pul variydı. Dərviş qapıda yoxuydu. Elə bil dərviş bir tıkə əppək oluf göyə çəkilmişdi. Məhəmməd nə qədər axtardı, nə qədər soraxladısa, dərvişdən xəvər verən olmadı. Məhəmməd kor-peşiman öyə qayıtdı. Başına gələnnəri arvadına danışdı. Sonra da dərvişin dediyi kimi almanı ortadan ikiyə böldü. Yarısını arvadına verdi, yarısını da özü yedi.

Vaxt gəlif, zaman yetişdi. Növrəstə doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqədən sonra bari-hamiləni yerə qoydu. Məhəmmədin bir oğlu oldu.

Nəzirrər paylandı, qurvannar kəsildi, toy-düyün başdandı. Hamı gözaydınınığına gəldi. Yedilər, işdilər, Allaha şükrürər oxudular. Uşağın adını dərviş dediyi kimi Hüseyn qoydular. Hamı bir ağızdan: – Adınnan böyüsün, addisənni bir oğul olsun, ata-anasının, tayfasının, elinin-günü-nün adını ucaltsın!!! – dedi.

El ağızı fal olar, deyiflər. Hüseyn gündə bir bugda bo-

yu yekəlif yeddi yaşına çatdı. Üzünnən-gözünnən ağıl-kamal yağırdı. Hüseyni atası molla yanına qoydu. O, tez bir zamanda bütün elmləri sinədəftər eliyif, açarını civinə qoydu.

Bunnan sonra atası oğluna qılış vurmağı, qalxan tutmağı, at çapmağı, kəmənd atmağı, xülasə, cəngdə lazım olan fənd-felləri öyrətdirməyə başdadı.

Vaxt ötdü, illər keşdi. Hüseyn gəlif həddi-buluğa çatdı. Bu yaşında o, çox şeyləri bilirdi. Mərfətinə, ağlına, kamalına, qanacağına görə hamı onun başına and içirdi. O, boylubuxunu, cüssəli bir iyid olmuşdu. Atası tez-tez onu özün-nən səfərrərə aparır, onun daha çox görüs-götürməsinə çalışırdı.

Bir axşam Məhəmməd kişi yenə də yol tədarükü görüdü. Arvadı Növrəstə yola hazırlıq gördü. Bu dəfə onnar İsfahana səfər eleməliyidilər. Yeyif-içənnən sonra tez yatdlılar kı, savah ala-qarannıxda oyansınnar, karvana gejikməsinnər. Atalar yaxşı deyif: sən saydığını say, gör fələk nə sayır.

Savah o başdan, hamı qalxdı. Amma Hüseyn hələ şirin yuxudaydı. Dedilər:

– Yaqın yuxusuzdu. Bir azdan qalxar. Bir az da gözdə dilər, qalxmadı. Silkələdilər, çağırıldılar, qışqırıldılar, qalxmadı kı, qalxmadı. Karvanbaşı ismarış göndərdi ki, gejikirik, gəlsinər.

Nə başınızı ağrıdım. Karvan öz yolunnan gedəsi oldu. Məhəmmədin səfər də, ticarət də yadının çıxdı. Başdarı qarışdı Hüseynə. Heş kim bir şey anniya bilmirdi. Hamı mat-məəttəl qalmışdı. Hüseyn illər yorğunu kimi şirin-şirin yatırdı.

Bütün günü gözdədilər, gejə də gəlif keçdi. İkinci gün də axşama çatdı, ancaq Hüseyn qalxmadı kı, qalxmadı. Bu xəvəri eşidif bilən qohum-əqrava bir ujdən axışif gəlirdi. Axırda bunnarın arasından dünyagörmüş bir qoja irəli yeriyif dedi:

– Ay camaat, narahat olmuyun! Ona yuxusunda haxdan buta verilir. O, haqq aşığı olajax. Üş günün tamamında ayılaçax...

Qərəz, hamı üş günün tamamını gözdəməyə başdasın, görək Hüseynin başına nələr gəldi. Hüseyn baş yastığa atan kimi aləmi-röyada gördü kü, onun otağında qəflətən bir nurani dərvish peyda oldu. Onu İsfahana aparmax istiyən atası Məhəmməd kişiyə üz tutuf dedi:

– Sən hələlik heş yerə getmə. Hüseyni mən özüm Təbrizə aparajam. Təbrizdən qayıdana qədər gözdə.

Bunu deyif qoja Hüseyni yanına alıf onnan neçə-neçə dərələr keşdi, dağlar aşdı, ormannar dolaşdı. Kənddərdə, şəhərrərdə oldu. Onnar yollarda qara-borana düşdülər, quldur-qacaxlardan sağ-salamat qurtarış çox çətinniknən gəlif uca bir dağın başına çıxdılar. Olannan, qalannan yeyif, dağların dupduru sularından içif dincəldilər. Buradan baxanda hər tərəf aydın görünürdü. Buradakı gözəllilikləri seyr etdikcə az qalırdı Hüseynin ürəyi qopuf düşsün.

Bir az dincələnnən sonra bava dərvish dedi:

– Eşit, oğul. Diqqətnən qulax as. Bizə lazım olan yerə gəlif çıxmışıx. Bir azdan Təbrizi də görəjəksən. Sənin gələcək taleyin bu torpaxnan bağlıdı.

O, qəflətən əlindəki badəni Hüseynə uzdıl dedi:

– İç, oğlum, iç bu badəni!

Hüseyn bir addım geri çəkilif dili dolaşado-laşa dedi:

– Bava dərvish, mən müsəlmanam, şərab bizə haramdı!

Dərvish dedi:

– İç, oğlum! Bu, şərab deyil, eşq badəsidi. Sən çox-çox çətinniklərdən keçəjəksən, çox əzaflarnan qarşılaşajaxsan. Eşqin yolunda sana miskin də deyəjəklər, abdal da. Sən hər bir çətinnikdən keçif ucalara qalxajaxsan. Mənim kimi bir kəramət sahibi, övliya olajaxsan. Bu günnən Miskin Abdal adının tanınış, bu adnan dolaşajaxsan bütün dünyani. Bu haqqın əmri, tanrıının istəyidi.

Hüseyin nuranı qojanın əlindəki badəni istər-istəməz alıf başına çəkdi. Dünya gözündə nura boyandı. Halı dəyişdi. Ürəyi həsrətnən döyünməyə başdadı. İndi elə bil başqa bir aləmdəydi.

Bava dərviş sağ əlini irəli uzadıf şəhadət və orta barmağını haçalıyif dedi:

– Bala, bax gör, barmaxlarımın arxasından nə görünür?

– Bava dərviş, gözəl bir şəhər. Şəhərdə gözəl bir saray, onun içində gözəl bir qız.

Bu sözdəri deyif qurtaran kimi o, bihuş oluf yerə yııldı. Dərviş onun üzünə su töküf ayıldır. Əlini başına çəkif dedi:

– Eşit, oğul. Həmin gördüyü şəhər Təbrizdi. O saray sevdakar Mahmudun evidi. Ona qəddarlığına görə ilan Mahmud da deyillər. Orada gördüğün o gözəl ilan Mahmudun qızı Sənubər xanımdı. Səni ona, onu da sənə buta verdim. Gözdərini yum, aç.

Hüseyin gözdərini bava dərvişin dediyi kimi yumdu. Açında evlərini, bir də yuxuda olduğu bu üç günü onun ayılmاسını həsrətnən gözdüyən ata-anasını, qohum-qonşularını, dost-tanışdarını gördü.

Savahlar üzünüzə xeyirriknən açılsın. Hüseyinin ayılmasına hamı şad oldu. O saat qurvannar kəsildi. Kasıflara, yetimlərə, dullara, kimsəsizdərə nəzir-niyaz paylandı. Xülasə, bir şadyanalıx oldu ku, gəl görəsən. Anası Növrəstənin şaddığının göz yaşı selə dönmüşdü. Ancax Hüseyin dinif-danışmındı. Qara bulud kimi tutulmuşdu. Əvvəlcə elə bildilər ki, nitqi tutuluf. Nə qədər dilə tutdularsa, bircə kəlmə də ala bilmədilər. Anası fəryad qopartdı. Atası Məhəmmədin gözdəri yaşnan doldu. Hamı donuf qalmışdı.

Hüseyin hənnan-hana özünə gəldi. Əlini divara uzadıf sazinə istədi. Divarda üç saz varıydı. Biri bavasının, biri atasının, biri də özünün. Adamlar karıxdıxlarınnan o biri

sazdarı vermək istədilər. Hüseyn əlinnən işarə edif öz sazını istədi. O, sazını alan kimi köynəyinnən çıxarıf sinəsinə basdı. Aldı görək nə dedi:

Eşidin, həzarət, ərzi-halımı,
Salıf kəməndinə bir dilbər məni.
Divanə eliyif, alıf canımı,
Oxluyuf sinəmnən bixəvər məni.

İsmi Sənubərdi, xəvərdar olun,
Qızıdırı Təbrizdi ilan Mahmudun
Allaha şükər edin, bu dərdi udun,
Bəlkə eyləməyə bir təhər məni.

Dərviş bavam verdi eşqin camını.
İçif, atəşdərə saldım canımı
Uçurdum könlümün xanimanını,
Gördünüz eşqi-hal bu səhər məni.

Gedirəm, bu yoldan dönən deyiləm,
Od tutuf yanamam, sönən deyiləm,
Bir comərd iyidəm, zənən deyiləm,
Doğufdu anadan anam ər məni.

Hamiya könüldən yetirrəm salam,
Daha Hüseyn yox, Miskin Abdalam
Bir eşqin yolunda zəlili-xaram,
Eyliyir vətənnən dərbədər məni.

Hamının yavaş-yavaş qırışığı açılmağa başdadı. Onnar indi annadılar ki, Hüseynə, doğrudan da, hax vergisi verilib. Hüseyn yuxuda gördükərini saznan olduğu kimi, söznən də başına toplaşannara annatdı. Sözünü bitirənnən sonra bildirdi ki, Sənubərə qovuşmax üçün tezdiknən yola çıxmalıdı. Bunu eşidən anası Növrəstə xanım qulac hörük-

lərini sinəsinə sıxıf ağılıya-ağılıya aldı görək nə dedi:

Başına döndüyüm gül üzdü oğul,
Getmə, oğul, getmə, aman gündü.
Getsən, mən olaram zəlili naçar,
Getmə, oğul, getmə, aman gündü.

Aldı Miskin Abdal:

Başına döndüyüm gül üzlü ana,
Butamın dalınca gedəsiyəm mən.
Ağlıyif qəlbimi döndərmə qana,
Butamın dalınca gedəsiyəm mən.

Aldı Növrəstə:

Yazığam, anana yazığın gəlsin,
Qoyma ahu-ünü göyə yüksəlsin.
Dərddiyəm, dərdimi el-aləm bilsin,
Getmə, oğul, getmə, aman gündü.

Aldı Miskin Abdal:

Dua et, tanrıya ağlama daha,
Getməsəm bataram böyük günaha
Bağla umudunu qadir Allaha,
Butamın dalınca gedəsiyəm mən.

Aldı Növrəstə:

Ağlayıb, dad çəkif, deyər Növrəstə
Düzülüb sinəmə qəm dəstə-dəstə.
Sən getsən illərnən olaram xəstə,
Getmə, oğul, getmə, aman gündü.

Aldı Miskin Abdal:

Yanmış ürəyimin qalmayıf hali,
Zarıncı eyləmə Miskin Abdalı.

Eşitsin qoy bütün Göyçə mahalı,
Butamın dalınca gedəsiyəm mən.

Söz tamama yetdi. Ana-bala bir-birinə sarmaşış kimi saralıf aqladılar. Anası nə qədər yalvardı, nə qədər dil tökdüse, oğlunu dediyinnən döndərə bilmədi. Axırda ələssiz qalıf qəmgin halda bir tərəfə çəkildi. Dedi: “Bəlkə bir neçə gün keçər, anasının göz yaşdırına rəhm eliyif bu yoldan qayıdar“.

Adamlar arasında xısın-xısın söz-söhbət gəzdi, piçhapiç düşdü. Biri dedi: gəlin murdarriyax. Biri dedi: zornan başqa bir qıznan evləndirsinnər. Biri belə dedi, biri elə dedi. Əlqərəz, aqlabatan bir fikrə gələ bilmədilər. Axırda atası irəli yeriyif dedi:

– Onu murdarramax çox böyük günah olar. Hüseynə hax vergisi verilib. Bu Tanrıının qismətidi. O ku qaldı başqa qız təklif olunmasına, onu eliyək. Razı qalar, lap yaxşı. Razı olmaz, Allah yaxşı yol versin. Özgə neyliyə bilərik?!

Xülasə, Miskin Abdalı nə qədər dilə tutudular, nə qədər bəy, xan, paşa qızının adını dedilər, bir nəticə hasıl olmadı.

Adamların onnan əl çəkmədiyini görən Miskin Abdal sazinə sinəsinə basıf aldı görək nə dedi:

Fələk yazıfdı yazımı,
Mən butamnan ayrılmaram.
Əcəl mana yar olmasa,
Mən butamnan ayrılmaram!

Göy gurlasa, şimşək çaxsa,
Başımıza oddar yağsa.
Mən də yoxam, o qız yoxsa,
Mən butamnan ayrılmaram.

Miskin Abdal divanədi,
Dedikləri görün nədi?
Ayrı qızdar əfsanədi,
Mən butamnan ayrılmaram.

Hamı gördü kü, Hüseyni bu yoldan döndərmək mümkün deyil. Ona görə ələjsiz qalif razılıx verdilər. Dedilər ki, get, Tanrı köməyində olsun. Doğma ojağımıza, sağ-salamat qayıdasan. Sevdiyinə qovuşasan. Miskin Abdalın qəlbini coşa gəldi. Sazı sinəsinə basıf aldı görək nə dedi:

Ay ata, ay ana, halallıx verin,
Uzax bir səfərdə, yol üstəyəm mən.
Sirri bəlli deyil sonsuz gəydərin,
Tükənməz bir eşqdə, həvəsdəyəm mən.

Hayana baxıram, hər yan gülüstan,
Şamama tağ atıf, dəymiyif bostan.
Hələ yazılmamış bir böyük dastan,
Hələ oxunmamış şikəstəyəm mən.

Bu yolda tufan da, çən də olajax,
Çiçək açılıfsa, bir gün solajax.
Miskin Abdal gej-tez yarı bulajax,
Nə çolax, nə şikəst, nə xəstəyəm mən.

Növrəstə xanım oğlunun tel-tel olan qəlbinin sızıntılarını eşidif biruzə verməsə də, içün-için ağladı, əllərini qoşa hörüklərinə apardı, onnarı sinəsinə sıxıf, aldı görək nə dedi:

Sənə xeyir-dua verirəm, oğul,
Get, oğul, üstündə Allah yar olsun.
Gül aşşın umudun, arzun, diləyin,
Yolların tər ciçək, laləzar olsun.

Gör nələr eylədi, gərdişi-dövran,
Nə zaman istəsən ol yola rəvan.
Tanrıdan balama dilərəm aman,
Görüm butasıynan bəxtiyar olsun.

Yazılıq Növrəstənin məlul çağıcıdı,
Qəlbini yandıran hicran dağıcıdı.
Sənnən dünya mana cənnət bağıcıdı,
Sənsiz hər nəyim var tarimar olsun.

Bayaxdan ana-balaya diqqətnən qulax asan Məhəmməd
kişinin də sinəsi yaman dolmuşdu. Üzünü arvadına
tutuf dedi:

– Ay arvad, sinəmə bir neçə xanə söz gəlif. Qoy mən
də deyim, bəlkə sinəm boşala.

Arvadı dedi:

– Buyur, ay kişi:

Məhəmməd sədəfli sazını sinəsinə basıf dedi:

Haqqın dərgahına tapşırram səni,
Sağ get, yara yetiş, salamat qayıt.
Elinnən, obannan ayırdı səni,
Sağ get, yara yetiş, salamat qayıt.

Nə dövlətin olsun, nə malın olsun,
Gözəl baxtın olsun, yiğvalın olsun,
Çəkdiyim zəhmətdər halalın olsun,
Sağ get, yara yetiş, salamat qayıt.

Dünyada heş bir şey deyil əbədi,
Üzündə, gözündə bu məlal nədi?
Gözü yaşıdı qoyma ql Məhəmmədi,
Sağ get, yara yetiş, salamat qayıt.

Elə ki, söz tamama yetişdi hamı bir ağızdan "amin" dedi.

Ər-arvad Miskin Abdala yol tədarükü görməyə başdadı. Hər şey hazır olannan sonra Uzun Qasımı da Miskin Abdalın yanına qatdılar. Dedilər: uzax yoldu, Miskin Abdal da çox cavandı, yola-izə nabələddi. Demək olmaz, canndan qada əskik deyil. Bir şey-zad olsa, xəvər çatdırar. Bir də uzun Qasım bərkə-boşa düşmüş adamıydı. Həm də yazif oxumağı da bajarırdı. Elmlərdən haliydi. Yol xurcununa dəftər-qələm də qoydular kı, Miskin Abdal harada nə desə, başına nə gəlsə, yazarsan. Ayrılıx məqamı gələndə Miskin Abdal gördü kü, anası bahar buludu kimi doluf. Atasını dindirən olsa zulum-zulum ağlıyar. Qohum-qonşular da məlul-məlul ona baxıllar. Miskin Abdal buna dözmüyüp aldı görək nə dedi:

Bir sevdaya düşmüşəm mən,
Allah, məni özün saxla!
Dərd içində bişmişəm mən,
Allah, məni özün saxla!

Anam qalır gözü yaşdı,
Atam dərddi, başı daşdı.
Qohum-qonşu qəm ataşdı,
Allah, məni özün saxla!

Miskin Abdal gedər, gələr,
Atam-anam qalmaz mələr.
Qəmli könlüm bir gün gülər,
Allah, məni özün saxla!

Söz tamama yetdi. Miskin Abdalnan Uzun Qasım hamıynan halallaşif yola düşməyin binasını qoydular. Onnarın arxasında güzgü tutdular, su atdılar.

Bir az keçənnən sonra kəndin kənarındakı uca yerə gəlif çıxdılar. Doğma yurdunnan, yuvasının, elininən, ovasının ayrı düşən Hüseynin ürəyi quvar elədi, sırdaşlara, şırıl-şırıl axan bulaxlara, əli ilə saldığı bağ-bağçaya nəzər saldıxca, ötən günnərini xatırradı... Dözmədi. Sazını köynəyinnən çıxardıf üzünü kəndə tərəf tutdu. Qəmli-qəmli oxumağa başdadı:

Mən gedirəm, sən qalırsan,
Ulu dağlar, salmat qal!
Yadıma nələr salırsan,
Gur bulaxlar, salamat qal!

İnlə, yazix qəlbim, inlə,
Ay çöl, çəmən məni dinlə.
Günüm keşdi toy-düyünlə
Ötən çağlar, salamat qal!

Bağça saldım, gül dərmədim,
Bağbecərdim bar görmədim
Miskin Abdal, budu dərdim,
Barrı bağlar salamat qal!

İlin o vaxtıydı ki, gül-gülü, bülbül-bülbülü çağırırdı. Hər tərəf ala, yaşıla bürünmüdü. Dan yeri təzəcə açıldıqınnan hər yannan qoyun-quzu mələşməsi, at kişnərtisi, çovan tütəyinin yanıxlı səsi eşidilirdi. Bir yannan elən, ovadan ayrılmış, bir yannan da bu gözəl mənzərələr Miskin Abdalin ürəyini parça-parça elədi, qəlbini coşa gətirdi. Sazını sinəsinə sıxıf aldı görək nə dedi:

Bahar vaxtı yol başdadım Təbrizə,
Çəmən qaldı, çiçək qaldı, gül qaldı.
Öz elimdə mələk misal gözəllər
Yanax qaldı, dodax qaldı, tel qaldı.

Savah-savah yarpaxlara şəh düşür,
Gül bülbülnən, bülbül gülnən öpüşür.
Asimanda ulduzdarı sayrışır,
Tufan qaldı, şimşək qaldı, sel qaldı.

Bu güllərdən dəstələ al, əlinə,
Miskin Abdal, apar canan elinə.
İzin versə, düz yarının telinə,
Çəmən qaldı, çıçək qaldı, gül qaldı.

Bunu deyif başdadılar yerin damarını qıra-qıra yol getməyə. Gün çəşdə qalxanda gəlif Alçalıya çatdılar. Hələ axşama xeyli varıydı. Dost-tanışdar çox yalvar-yaxar elədlər ki, bu gejə qalif onnarın qonağı olsunnar. Miskin Abdal razı olmadı.

Alçalı camahatının xudafisdəşif yollarına davam elədlər. Qavaxda yol haçalanırdı. Yolun biri quru yolu ydu. Bu yolnan getmək əlverişdi deyildi. Çünkü neçə gün dağlardan-daşdardan keçif, uzun bir yol keşməliyilər. Ona görə gəmiyinən getmək istiyirdilər. Amma inanmırıldılar ki, bu vaxta gəmi qalsın. Ona görə çarığın bağını bərkidif piyada getmək istiyəndə Miskin Abdal gölün sahilində bir gəminin dayandığını görüp Qasımə dedi:

– Qasım, tələs. Baxtımızdan bərədə gəmi qalif.

Onnar gəmiyə yaxınlaşdırılar. Bu vaxt külək başdadı. Gəminin böyüyü də, gəmidəkilər də sevindilər. Gəminin böyüyü üzünü Miskin Abdalgilə tutuf dedi:

– Səmt küləyi olmadığının dünən axşamdan burada qalmışız. Elə bil bu küləyi siz gətirdiniz. Tez olun gəmiyə minin!

Gəminin böyüyü biləndə ki, bu haqq aşağıdı, Miskin Abdalın üzünə salavat çöyürdü, onnara təzədən xoş gəldin elədi. Gəminin böyüyü qonaxlara olmazın hörmət elədi. Miskin Abdal da sazi köynəyinnən çıxarif çalıf-oxumağa

başdadı.

Gəmidəkilərin başı aşağı elə qarışmışdı ki, vaxtin nejə keşdiyini, hara getdiklərini yaddan çıxartmışdır. Bir də o vaxt ayıldılar ki, gəmi sahilə xeyli qalmış bir adaya zərbnən dəydi. Hamı təlaş içində adaya atıldı. Tez lövbər saldılar. Tufanın yatmağını gözdədilər. Tufandakı kəsmək bilmirdi. Tufan düz üç gün gəmiyi yerinnən tərpənməyə qoymadı. Buradakıların hamısı tezdiknən suya qərq oluf, məhv ola-jaxlarından qorxurdu. Vətəndən ayrı düşmək, bir yannan da yar həsrəti Miskin Abdalın bir dərdini min elədi. Dağdaş başına firrandı, içün-için alovlanıf yandı. Heş nəyə güjü çatmıyif sazını əlinə aldı. Zilini-zil, bəmini-bəm eliyif, aldı görək nə dedi:

Gejə yuxum yoxdu, gündüz qərarım,
Fələk niyə qoydu adada məni.
Bilməm, neynəmişəm, nəydi günahım?
Niyə saldı aha, fəryada məni?

Mən bir hal əhliyəm, mətləf qanıram,
Nələr düşünürəm, nələr anıram.
Elə alışmışam, elə yanıram,
Söndürə bilməzdər suda da məni.

Mən Miskin Abdalam, haqqı seçmişəm,
Ərənnər əlinnən badə içmişəm,
Bir canannan ötrü cannan keçmişəm,
Qorxutmaz bəla da, qada da məni.

Miskin Abdal sözünü qurtarar-qurtarmaz tufan dayandı. Bayaxdan at kimi şahə qalxıf, əjdaha kimi nərə çəkən dalğalar sahil boyu sürüñüf, gölə tərəf çəkildilər. Dağılan qara buluddarın arasından günəş göründü. Gəmidəkilər Miskin Abdalın ayaxlarına döşəndi. İndi hamı onun haqq aşığı olduğunun cannı şahidi olmuşdu.

Gəmi genə yoluna davam elədi. Tezdiknən sahilə çatdılar. Hamı sağ-salamat mənzil başına yetdiyinə, bu bələdan xilas olduğuna görə Allaha şükür eliyor, Miskin Abdalın ömrünə dualar oxuyurdular.

Axşama hələ xeyli varıydı. Gəmidəkilər nə qədər min-nət eləyif yalvardılar, Miskin Abdalnan Uzun Qasım qalmadı. Yollarına davam elədilər. Axşamüstü gedif bir şen-niyə çıxdılar. Camahat bunnarı çox mehbibannıxnan qarşıladı, Meydanəli adlı bir kişi onnarı evlərinə dəvət elədi. Çaydan, çörəkdən yeyib-içif bir az rahatdandılar. Eşidif bilən qohum-qonşular buraya toflaşdı. Mətləvi qanan Miskin Abdal sazını köynəyinnən çıxarif çalıv-oxudu. Axırda da kim olduğunu, haradan gəliv, haraya getdiyini, yolda başına gələnnəri bunnara danışdı. Məclisə toplanannar bildilər ki, bu haqq aşağıdı. Vergi verilib, butasının dalınnan gedir. Hamı onnara xeyir-dua verif, evlərinə dağılışdı.

Savah açıldı. Savahlar üzünüzə xeyirriknən açılsın. Qonaxlar yuxudan durana kimi süfrə açılmışdı. Miskin Abdalnan Qasım yeyif-içənnən sonra ev sahibinə öz razılıxlarını bildirif, yola düşməyə icazə istədilər.

Meydanəli kişi yola da bir xeyli tədarük görüf, bunnarı böyük hörmət, izzətnən yola saldı.

Miskin Abddalgıl kəndə axşamüstü çatdixlarınınan çox şeyi görə bilməmişdilər. Yol boyu hər tərəfin gül-çiçək içində olduğunu görüf, ürəyində dedi ki, əbəs yerə buraya Dərəçiçək demiyiflər. Dərə də, dağ da, çəmən də, çöl də, bostan da, bağ da, yamac da gülə-çiçəyə bürümüşdü. Miskin Abdalın könlü bu yerrərin misilsiz gözəlliyinnən coşa gəldi, sazını sinəsinə basıf aldı görək nə dedi:

Əcəb səfası var sizin ellərin,
Dərəsi çiçəkdi, dağı çiçəkdi.
Ətri bihuş edir qönçə güllərin,
Bağçası çiçəkdi, bağı çiçəkdi.

Bura dərə deyil, cənnət məkəndı,
Mat-mətəl qalmışam xeyli zaməndı.
Pis gözdən qoruyun, Allah, amandı
Sol yanı gül açıf, sağı çiçəkdi.

Yaxşı ki güzərim düşdü bu yerdən,
Baxanın ağlını aparıf sərdən.
Hər yan xəvər verir bardan-bəhərdən,
Körpə şamamanın tağı çiçəkdi.

Miskin Abdal özü haxdan pay alıf,
Ürəyi yüz dəfə boşalıf, doluf,
Hürilər, pərilər burda cəm oluf,
Lalə yanaxların ağı çiçəkdi.

Qonaxları yola salmağa yiğışannar dönə-dönə rica etdilər ki, qayidanbaş genə bu elin qonağı olmamış Göyçüyə getməsinnər. Miskin Abdal söz verdi ki, muradına çatıf qayıdanda mütləq onnara baş çəkəjək.

Miskin Abdalnan Qasım yola başdadılar Təbrizə tərəf. Az getdilər, çox dayandılar. Cox getdilər, az dayandılar. Neçə oba, orman keşdilər, dağ, dərə aşdılardı. Qavaxlarına çıxan hər kənddə, hər şennikdə onnarı böyük hörmətnən, izzətnən qarşılıdlar, xeyir-dualarnan yola saldılar. Dərələyəz ellərinən keçəndə, bir də gördülər ki, qarşidakı çəmənnikdə bir dəstə qız çiçək dərir. Al-yaşıl geyinən, bir-birinnən gözəl qızdar Miskin Abdalgili görüs diksənən kimi oldular. Qızdarın içində Cəvahir addı dilli-dilavər bir qız varıydı. O dedi:

– Qorxmuyun, qızdar. Bunnar quldur-qacax, yol kəsən deyillər. El aşağı, yol adamıdılardı. Özü də lap cavadılar.

O biri də zarafatyana qayıtdı ki:

– Özdəri də subaydılardı.

Bu sözə qızdarın hamısı gülüşdü. Uzun Qasım bu gülüşdən pərt oldu. Miskin Abdal ona göz vurdu ku, sakit olsun. Burada başqa şey var.

Cəvahir bunnarın baravarına gəlif salam verif, əleyk aldıxdan sonra dedi:

– Bizim ellərə xoş gəlifsiniz. Sizi bizə Allah yetirif. İndi bu güllü-çiçəkli çəməndə aşixlar çalar, oxuyar, biz nərmə-nazik, nazdı-qəmzəli qızdar da qulax asif feyziyab olarıx.

Uzun Qasım özünü saxlıya bilmiyif dedi:

– Xanım, mən aşix deyiləm.

Cəvahir dedi:

– Yoxsa balabançısan?

Uzun Qasım dedi:

– Yox, xanım. Nə aşığam, nə də balabançı.

O, başdadı oluf-olanın hamısını qızdara danışdı. Qızdar bir ağızdan onnara Allahdan kömək dilədilər, alxış elədilər. Qonaxlara gül dəstələri bağışdadılar.

Cəvahirin dili yenə dinc durmadı, dedi:

– Miskin Abdal, gedirsən, Allah işinə rəvac versin. Ancax bir də səni görək, görmüyək. Sənin kimi haqq aşağına rast gələk, gəlməyiək. Əyər, doğrudan da, haqq aşığınsa, biz qızdara da bir tərif de. Bir az da bizim üçün çal, oxu.

Miskin Abdal bir-birinnən gözəl olan bu qızdarı gözaltı süzdü. Qəlbi riqqətə gəldi, dedi:

– Gözüm üstə, qızdar. Sizin tərifinizi yaradan özü verif. Mən də Allahın sizə verdiyi o gözəlliyi vəsv eliyərəm. Uzax yol gəlmışık. Susamışız. Mana bir içim su verin, sonra başdıyım tərifinizi deməyə.

Qızdardan biri cəld qaçış yaxınlıxdakı durna gözlü bulaxdan dolcasını dolduruf aşağı verdi. Buz kimi suyu içənnən sonra görək Miskin Abdal qızdara nə dedi:

Bir-birinizdən gözəlsiniz,
Qarşımıza çıxan qızdar

De, biznən var nə qəsdiniz?
Qəlb uçuruf, yıxan qızdar.

Şərbət bildim suyunuzu,
Mən öyərəm boyunuzu,
Kaş görəydim toyunuzu,
Oğrun-oğrun baxan qızdar.

Körpəsiniz, qonçasınız,
Yol üstündə xonçasınız.
Pərvazlanıf uçansınız,
Sultan qızdar, ay xan qızdar.

Nə şirindi kələkləri,
Xoş arzusu, diləkləri,
Neçə-neçə ürəkləri,
Atəşdərə yaxan qızdar.

Mən Abdalı etdi xəstə,
Bir qara göz, boyu bəstə.
Bənövşəni dəstə-dəstə,
Yaxasına taxan qızdar.

Qızdar bir ağızdan Miskin Abdala "Sağ ol!", "Əhsən!" dedilər.

Cəvahir bildirdi ki, aşix "boyu bəstə" deyəndə dərdindən divanə olduğu Sənubəri nəzərdə tutur. Ancaq özünü o yerə qoymuyuf dedi:

– Aşix, bizim aramızda o "qara göz, boyu bəstə" kim-di?

Miskin Abdal dedi:

– Xanım, mən öz sevgilimi nəzərdə tuturam. Axı, o da sizin kimi nocavan qızdı.

Cəvahir dedi:

– Yaxşı, onda sənin sözünnən belə çıxır ki, dünyada

sənin Sənubərinnən başqa gözəl yoxdu. Nə oluf. Allahın adına şükür. Tərifimizi özün dedin. Nejə oldu ku, bizdərdən birimiz sənin Sənubərinə tay olmadıx.

Bu sözdərnən Cəvahir aşığı özü qəsdən bərkə-boşa çəkirdi.

Miskin Abdal dedi:

– Xanım, indi ki, belədi, onda qulağ as:

Sizə çirkin deməmişəm,
Dərələyəz gözəlləri.
Haxdan yanın bir atəşəm,
Dərələyəz gözəlləri.

Bir ocax var hər binədə,
Bir sevgi var hər sinədə.
Eyviniz yox bir dənə də,
Dərələyəz gözəlləri.

Sənubərdi mənim tacım,
Ona qalif bir əlacım,
Siz hamınız mənim bacım,
Dərələyəz gözəlləri.

Yarpax düşər, xəzəl olar,
Könül sevən gözəl olar.
Sevgi haxdan nazil olar,
Dərələyəz gözəlləri.

Miskin Abdal, budu sözüm,
Sizdə işvə, məndə dözüm.
Yolunuza güllər düzüm,
Dərələyəz gözəlləri.

Qızdar yenidən şaddandılar. Aşıqa təzə-tər gül, çiçək dəstələri bağışdadılar. Cəvahir üzünü Miskin Abdala tutuf dedi:

– Qalmağ istəsən, buyur qal. Biz də elik, ovayıx.
Qonax Allah qonağıdı. Neçə vaxtdır yollardasan, yoruluf
əldən düşərsən. Bir neçə gün qonax qal, çal-çağır. Sonra
genə Təbrizə, sevgilinin dalınnan gedərsən.

Miskin Abdal:

– Sağ ol, xanım. Yolçu yolda gərək. Sənubər xanımın
gözü yoldadı. Biz mütləq getməliyik.

Cəvahir dedi:

– Madam ki, belə oldu, onda qulaq as.

O, siyah zülfünnən üç tel ayırif mərmər sinəsinin
üstünə basıf, aldı görək nə dedi:

Sözüm budu, sana, aşıx,
Səni yara yetişəsən.
Biz daha bajı-qardaşıx,
Səni yara yetişəsən.

Aldı Miskin Abdal:

Gedərgiyik, rüsxət verin,
Qalın Allah amanatı.
Ömrünüzdən xeyir görün,
Qalın Allah amanatı.

Aldı Cəvahir:

Bas sinənə, çal sazını,
Haqq özü yazif yazını
Allah versin murazını,
Səni yara yetişəsən.

Aldı Miskin Abdal:

Sazım kökdə, sinəm dolu,
Mənəm ərənnərin qulu.
Göstərin Təbrizə yolu,
Qalın Allah amanatı.

Aldı Cəvahir:

Cəvahiri sanma naşı,
Bilir nədi eşq atası,
Unutmaz bajı qardaşı,
Səni yara yetişəsən.

Aldı Miskin Abdal:

Bu yellərdə gözüm qalar,
Söz-söhbətim, sözüm qalar.
Abdal deyər: izim qalar,
Qalın Allah amanatı.

Hər ikisi sözünü tamam eləyif əhdi-peyman bağladılar, qardaş-bajı oldular. Cəvahir dedi:

– Qardaş, mən özüm səni bərkə-boşa çəkirdim. Halal olsun sana. Sən, doğrudan da, haqq aşığısan. Yarına da yetişəjəksən. Mən də bu görünən kənddə Məlik ağanın qızı-yam. Nişannım da öz əmim oğludu. Bu payız toyumuzu. Sağ-salamat qayıdanda bir bajına da baş çək. Tez qayıtsan toyumuzu özün eliyərsən. Sonra birrikdə gedərik sizin ellərə. Göyçənin tərifini çox eşitmişəm, amma indiyə kimi görməmişəm.

Miskin Abdal dedi:

– İnşallah, hər şey qaydasına düşər, bu murazına da çatarsan.

O, saznan olduğu kimi, söznən də buradan Təbrizə sarı getməyin səmtini soruşuf, örgəndi. Qızdar görüşüf, hal-lalaşif onnara yol göstərdilər. Yolcular yola düzəldi. Az get-dilər, çox getdilər gəlif İrəvan səmtinə çıxdılar. Miskin Abdal məsləhət gördü kü, şəhərə girməsinnər. Çünkü böyük şəhərdi. Aşığı tutdular, həftələrnən, aylarnan buraxmıyajalar. Özü də ki, bilələr Göyçədən gəlmışik heş buraxmıyajalar.

Qərəz, xeyli dərs-gors, məşvərətdən sonra Naxçıvana

tərəf yollarını davam etdirdilər. Bir xeyli yol getdikdən sonra bir bulağın başında oturuf dincəldilər. Birdən Uzun Qasımın gözdəri göylərə baş alıf ucalan "Ağrı dağı"na sataşdı. Dedi:

– Bilmirsən, bu hansı dağdı? Ətəyində istidən ilan mələşir, başında nə boyda qar var!

Bu yellərə Miskin Abdal da birinci dəfəydi ki, gəlirdi. Ancax, dağın duruşunnan, əzəmətinən bildi ki, bu "Ağrı dağı"dı. O bu dağın İrəvan şəhərinin yaxınnığında yerrəşdiyini eşitmışdı. Kənd yığnaxlarında, məclislərdə aşixlar, el aqsaqqalları Miskin Abdalın yanında dəfələrnən "Ağrı dağı"nnan çox söhbətdər eləmişdilər.

Miskin Abdal bunnarı unutmamışdı. O öz-özünə dedi: "Bu heç insafdan deyil ki, bu qədər yol gələsən, xata-balalar-dan qurtarasan, hər yerdə qatar-qatar söz deyəsən, amma adı dillər əzbəri olan, Nuh peygəmbərin nişanəsi "Ağrı dağı"na bir qatar söz qoşuf, oxumuyasan". O, sazını köynəyinnən çıxarıl üzünü "Ağrı dağı"na tutuf oxumağa başdadı:

Qüdrətdən yaradıf yaradan səni,
Məğrur dayanıfsan sən, Ağrı dağı.
Şöhrətin tutufdu cümlə cahanı
Məftunam hüsnünə mən, Ağrı dağı.

Başında qış olar, ətəyində yay,
Təksən bu dünyada, yoxdu sana tay.
Qartallı qoynunnan kəsməz, hay-haray
Çəkilməz başınınan çən, Ağrı dağı.

Nuhun gəmisinnən bir xəvər söylə,
Karvana yetmirəm, sarvanı əylə.
Bu Miskin Abdala inayət eylə,
Danış bircə kəlmə, din, Ağrı dağı.

Söz qurtarannan sonra sazı köynəyinə qoyuf yol başdadılar Naxçıvan şəhərinə tərəf. Neçə gün yol getdilər. Axır bir gün gəlif Naxçıvan şəhərinə varid oldular.

Qara zurnanın səsi şəhəri başına götürmüdü. Sən demə, Naxçıvanın addı-sənni kişilərinnən biri, səxavəti dillərdə dastan olan İsgəndər bəy oğluna toy eliyirmiş. Qırx günüük toya bir neçə aşix da dəvət olunmuşdu. Bunnar bu yerrərin addı-sənni aşixları sayılırdı. Ancax İsgəndər bəyin ürəyində bir tıqqıltı qalmışdı. Axı, o Göyçədən aşix gətirə bilməmişdi. Hər yerdə olduğu kimi buralarda da Göyçə aşixları adnan söylənirdi.

Birdən İsgəndər bəyə xəvər gətirdilər ki, deməzsənmə şəhərə Göyçədən bir aşix gəlif. Özü də çox cavandı. İsgəndər bəy əmr elədi ki, onnarı tez onun yanına gətirsinnər. Bir göz qırpımında Miskin Abdalnan, Uzun Qasımı tapıf İsgəndər bəyin yanına gətirdilər. Xoş-beş, on-beşdən sonra İsgəndər bəy başdadı bunnarnan əhval-pürsanniğə. Miskin Abdal başına gələnnəri ona nağıl elədi. İsgəndər bəy xeyli fikrə gedənnən sonra dedi:

– Oğul, atanı tanıdım. Şeyx Heydərin dostudu. Mən də Şeyx Heydərnən çox yaxın dostam. Deməli, sən həm haqq aşığı, həm də mana dünyada hamidan yaxın olan dostumun dostunun oğlusun. O ku, qaldı Təbrizdi İlən Mahmuda, onu da tanıyıram. Çox nanəcif adamdı. İş işdən keçif. Bura qədər gəlifsən. Allahın ətəyinnən tut. İnşallah, axırda hər şey yaxşı olar. Amma getməyə çox tələsmə. Bir neçə gün qal, oğlumun toyunda iştirak elə. Burda hamı Göyçə sazinin-sözünün ölüsdü.

Miskin Abdal onun sözünü yerə salmadı. Üç gün toyda-mağarda çalif, çağırıldı. Onun səsinə, avazına hamı heyran qalmışdı.

Üçüncü gejə paxıllıxdan özünü saxlaya bilmiyən bir qoja aşix irəli yeriyif icazəsiz, filansız Miskin Abdala dedi:

– Görürəm özünə çox güvənirsən. De görüm, aşix nejə

olmalıdı?

İsgəndər bəy aşağı gözünü ağartdı. O, dərhal yerində oturdu. İsgəndər bəy üzünü Miskin Abdala tutuf dedi:

– Aşix, öz işində ol. Onun dediyini saya salma!

Hamının qoja aşixdan zəhləsi getdi. Elə bildilər ki, Miskin Abdal onun dediyinə cavaf qaytara bilmiyif, pisikəjək.

Miskin Abdal halını pozmadan dedi:

– Bəy, lütfkarlığına görə sağ ol. Aşığın sözünə cavav vermək mənim borcumdu:

Aşix, kəşt eləyif ağır elləri,
El içində namus, arı unutma.
Həyalı gəz, təmiz saxla adını,
Dost yanında etibarı unutma.

Halal mala haram qatmax nə lazım?
Hədər yerə kaman atmaq nə lazım?
Hər yetənə yalan satmax nə lazım?
Əhdi-peyman, düz ilqarı unutma.

Miskin Abdal bir qonaxsan dünyada
Könlün bir dəryadı, ürəyin ada.
İstəsən ki, yetişəsən murada,
Yaş torpağı, dar məzarı unutma.

Hər yerdən alqış sədaları göyə ucaldı. Ariflər dedilər: "Di, al payını!" Baxdılardı kı, elədiyi qələtə görə qoca aşix əkilmək istiyor. Miskin Abdal üzünü aşağı tutuf dedi: Qulaq as, hələ sözümü qurtarmamışam.

İnsan oğlu, kələk qurma,
Kələyə, fəndə düşərsən.
Nahax yerə üzə durma,
Zülümənən anda düşərsən.

Hər adamnan olma tanış,
Yaz gününü eliyər qış.
Fikir elə, sonra danış,
Qəfil kəməndə düşərsən.

Miskin Abdal xəvərdar ol,
Yoldaşının düz ilqar ol.
Yaman günə şükürdar ol,
Dönüf hasanda düşərsən.

Alqış alqışın, əhsən əhsənin dalınnan sel kimi yağdı. İsgəndər bəy özünü saxlaya bilmiyif düz meydana gəldi. Miskin Abdalı bərk-bərk qucaxlıyif alnınnan öpdü, əlini kürəyinə vuruf dedi:

– Halal olsun sana Göycənin suyu, çörəyi. Halal olsun sənə süd verən anaya, ərsəyə çatdırın ataya! Hanı qoja aşix? Cavanı bir də sınamax istəmirmi?!

Baxdılар qoja aşix nə gəzir? Bayaxdan əkilif. İsgəndər bəy keçif bayaqkı yerində əyləşdi. Miskin Abdal üzünü İsgəndər bəyə tutuf dedi:

– Bəy, bəlkə o biri aşixlardan da mənnən deyişmək istiyənnər var. Buyursunnar. Kim istiyir, çıxsın meydana.

Daşdan, qayadan səs çıxdı, aşixlardan səs çıxmadı. Miskin Abdal öz-özünə düşündü kü, bu da kişilikdən deyil, neçə gündü əziyyətini çəksinnər, başına firransınnar, sən İsgəndər bəyə, onun oğlunun bu xeyir işinə bir neçə kəlmə söz demiyəsən. Miskin Abdal üzünü İsgəndər bəyə tutuf dedi:

– Bəy, ojağın həmişə toylu-düyünnü, sözdü-söhbətdi, qonaxlı-qaralı olsun. Bilirsən ki, biz savah yola düşürük. Neçə gündü, yeyif, içif, çalıf oxuyurux. İzin versəydin, bu toya mən də öz sözümü deyərdim.

İsgəndər bəyə də elə bu lazımıydı. Dedi:

– Buyur, Göycəli balası! Buyur, görək, qulağımız səndədi.

Aldı Miskin Abdal:

Bu cəlalı, bu novrağı,
Sən qurufsan, İsgəndər bəy!
Xəmirini halallıxnan,
Yoğurufsan, İsgəndər bəy!

Sən hatəmsən, öyün, öyün,
Yaddan çıxmaz bu toy, düyün.
Öz yurdunda dünən, bu gün
Mərd durufsan, İsgəndər bəy.

Abdal aldı sorağını,
Yazdı könül varağını,
Namərddərin tifağını,
Uçurufsan, İsgəndər bəy.

Hər yandan “afərin“ sədaları ərşə bülənd oldu.
İsgəndər bəy meydana gəldi. Ortaya iri bir dəsmal sərdi.
Əvvəlcə özü dəsmala bir xışma onnx qızıl qoyuf dedi:
– Məni istiyən aşağı nəmər!

Tezdiknən dəsmala bir kəndin bir illik xərci yiğildi.
Miskin Abdal dəsmalı İsgəndər bəyin qavağına qoyuf dedi:
– Bağışda, İsgəndər bəy. Mən o aşixlardan döyülməm.
Nə eləmişəm, sənin xətrin üçün eləmişəm. Mana pul, mal,
var-dövlət lazımlı döyülməti. Atamın varı-dövləti bir mahala
sığışdırır. Özün bilirsən ki, mən öz murazımın dalınnan gedir-rəm.
Ən böyük nəmərim sizin xeyir-duanızdı.

Hamı Miskin Abdalın ağlına, mərifətinə heyran qaldı.
Ona murazına çatmax üçün uğurrar deyif, el xeyir-duası verdi-lər.

Gejə keçmişdi. Hamı evə dağlışdı. İsgəndər bəy də qonaxları rahatdadı.

Savahlar üzünüüzə xeyirriyə açılsın. Elə ki, savah açıldı,

yığışdılarkı, Miskin Abdalgili yola salsınnar. Yəhərri-yüyənni iki at, bir də atların tərkində yol azuqəsi hazır oldu.

Miskin Abdal yol azuqəsinən bir az götürüf, at-dardan imtina elədi. Dedi:

– Xətrin xoş olsun İsgəndər bəy. Niyyətim var, butamın dalınnan piyada getməliyəm.

Bu sözdən sonra İsgəndər bəy hes nə demədi. Yola düşmə məqamında o Miskin Abdalı bağırna basıf dedi:

– Get, yaxşı yol. Nə çətinniyin olsa mən hazırlam. An-cax bir şeyi yadında saxla. Butana nə zaman qovuşuf geriyə dönsən, mütləq bizə gəl. Sənin toyunu burada özüm eliyəjəm. Goyçüyə sizi mən özüm aparajam.

Onnar bu əhd-peymannan ayrıldılar. Üzü Təbrizə doğru yol başdadılar. Bir neçə gün yol gedənnən sonra bir düzə çatdılar. Hava bərk istiydi. Ətrafda bulaxdan, çaydan əsər-əlamət yoxuydu. Dağlar da uzaxdaydı. Peşiman ol-dular kı, nahax yola su götürmüyüflər. Daha iş-işdən keşmişdi. Dözməkdən başqa çarə yoxuydu. Miskin Abdal uzun Qasımın halını görüp dedi:

– Darıxma, Allah bizi darda qoymaz, köməyimizə çatar.

Bunu deyər – deməz, birdən-birə göyün üzünü qara buluddar aldı, göy gurulladı, şimşek çaxdı. Qar, dolu, çovğun başdadı. Göz-gözü görmürdü. Bir neyzənbillah başdadı kı, elə bil dünyanın axırıydı. Elə bil yer-göy bir-biri-nə qarışmışdı. Sel, su dünyanı başına aldı. Dağlardan qopan selin nərəsi yeri-göyü silkəliyirdi. Miskin Abdalgil yekə bir daşın başına çıxdılar. Az qaldı sel daşı da, onnarı da süpürüf aparsın. Uzun Qasım fikirrəşdi ki, daha bizimki də buraya qədəriymiş. Miskin Abdal umudunu haxdan üz-məmişdi. Baxdı kı, bu xına o xınadan döyük. Sazını sinəsinə basdı, üzünü göylərə tutuf, aldı görək nə dedi:

Bu nə dərddi, nə bəladı,
İmdada çat, qadir Allah!

Yollarımı sellər aldı,
İmdada çat, qadir Allah!

Gözü yolda qalanım var,
Dərdə, qəmə dolanım var.
Çiçək kimi solanım var,
İmdada çat, qadir Allah!

Atam-anam yoxdu burda,
Gejə-gündüz ahu-zarda.
Abdal qaldı yaman darda,
İmdada çat, qadir Allah!

Söz tamama yetməmiş, buluddar yarıldı. Güjdü küləklər buluddarı qovuf uzaxlara apardı. Gøyün üzü açıldı. Sellər-sular get-gedə azaldı. Bir azdan onnardan heş bir əsər-əlamət qalmadı. Miskin Abdalnan Uzun Qasım qayanın üstünnən düşüf paltarrarını sıxıf, sərdilər, qurutdular, yenə də yola rəvan oldular. Axşamüstü bir şenniyə gəlif çatdılar. Obanın adamları qonaxları hörmətnən qarşılıdı. Yeyiv-içənnən sonra bir az da çalıv-oxudular. Gejəni orda yatıf dincəldilər. Savah yenə "ya mədəd" deyif yola düşdülər. Yolda bir çovana rast gəldilər. Onnan Təbrizin yolu nu soruştular. Çovan da zırramanın, qanmazın biriyydi. İki ayağını bir başmağa diriyif dedi:

— Aşix bir-iki ağız çalıf oxumasa, yolu göstərən döyülməm.

Miskin Abdal bir özünə baxdı, bir çovana baxdı. Kimə möhtac olduğunu görüp dərin fikrə getdi, ürəyi quvar elədi. Sözdər sinəsinə düzüldü. Sazını zilə köklüyüf aldı görək nə dedi:

Təbriz yolu bir nadana tuş oldum,
Nə annadı, nə qandırıcı, nə qandı.
Bir söz sordum, çənə vurdum, yoruldum,
Gördüm vallah qəflətdərdə yatandı.

Çovan dedi:

– Sağ ol aşix, yaman oxuyursan, lap ürəyimnən xəvər verirsən. Ay belə oxusan, nə demişəm? Əgər axıra kimi belə oxusan, işin düzəldi, getdin Təbrizə. O birini de gəlsin:

Od üstündə korğun qızan bir sacam,
Gör nə gündə, gör kimlərə möhtacam?!
Adı bəlli, istəmirəm sərr açam,
Bərələrdə keçi başı tutandı.

Bayaxdan bir az aralıda çomağına söykənif aşığa qu-lağ asan çovan bu bəndi eşidənnən sonra bir az da irəli gəlif dedi:

– Dədəm sənə qurvan olsun, aşix! Məni yaman kövrəldin. İndiyə qədər nə qədər aşix eşitmışəm, sənin sözdərin kimisi yoxdu. Hamısı elə bil ustadnamədi. Sana mən də, o dediyin keçilər də qurvan olsun. De görüm, o birini nejə deyirsən?

Aldı Miskin Abdal tafşırmada nə dedi:

Miskin Abdal hər gədaya kiçilməz,
Şah oğluna bezdən xələt biçilməz.
Qanacağı davarrardan seçilməz,
Heş nə üstə aralığı qatandı.

Elə ki, söz tamama yetdi, Miskin Abdal sazını köynəyinə qoydu, yolu tutuf getməyə başdadı. Çovan ha çağırdı, ha bağırdı, xeyri olmadı. Dallarının qaçış yalvardı, yaxardı... Gördü yox, bunnar heş dala dönüf baxmıllar.

Çovan kor-peşman öz sürüsünün yanına qayıtdı. Öz-özünə dedi:

– Yazıx aşığı bir elə oxutdum, məni, keçimi, qoyunumu bir elə təriflədi, heç olmasa ona bir loxma çörək, bir badya süd də vermədim.

Çovanı burada deyinə-deyinə qoyax, görək yolçular neylədilər? Miskin Abdalgil, özdəri də bilmədən yolu düz gedirdilər. Belə-belə neçə gün yol getdilər. Soruşa-soruşa Təbrizə yaxınlaşdırılar.

Bir xeyli gedənnən sonra örgəndilər ki, Təbrizə az qalif. Yorulduxlarınnan bir çəmənnikdə dincəlməyi qərara aldılar. Bir az oturmuşdular ki, gördülər başdərinin üstündə bir dəstə atdı dayanıf. Ancax atdılardan biri lap pəhlivana oxşuyur. Miskin Abdalnan Qasım ayağa qalxdılar. Qasım ürəyində dedi: “bizimki də bura qədəriymış. Bunnar yaqın yol kəsənnərdi“. Bir də öz-özünə təskinnik verdi ki, axı biz yol adamıyıx, talanası nəyimiz var?

Atdılardan böyüyüünün adı Qaçax Mehdiydi. O dedi:

– Aşix, de görüm kimsiniz, hardan gəlif, harya gedirsınız?

Miskin Abdal dedi:

– Göyçədənik. Təbrizə gedirik. Adım da Miskin Abdalı.

Qaçax Mehdi dedi:

– Təbrizdə nə işiniz var?

Miskin Abdal bir istədi Təbrizə nə məqsədnən getdik-lərini deməsin. Sonra düşündü ki, ey dili-qafıl, birdən yalan danışdığımızı öyrənər, pis olar. Yaxşısı budu, gəl elə düzünü de. Axırı da nə olajax, olsun.

Dedi:

– Sevdagar Mahmudun qızı Sənubərin dalınnan gedirəm. Ağam onu mana buta verif.

Qaçax Mehdi:

– Deməli, sana vergi verilif, haqq aşağısan?

Miskin Abdal dedi:

– Bəli.

Qaçax Mehdi Miskin Abdalı çox bərkə-boşa çəkdi. Gördü yox, aşix qorxu nə olduğunu bilmir. Özü də çox ağıllı oğlandı. Haqq aşığı olduğuna söz ola bilməz. Axırda

tanışdıx verif Miskin Abdalnan dostdaşdı.

Qaçaq Mehdi mehriban-mehriban dedi:

– Miskin Abdal, olmazmı gəlişinin məqsədini saznan-söznən də deyəsən?

Miskin Abdal dedi:

– Niyə olmur, Mehdi qağa. İndi mən çalış-çağırim, sən də o biri uşaxlar da qulağ asın. Görün ki, mən kiməm, nəçiyəm, məramım, məqsədim nədi:

Yatmışydim, bir sevdaya tuş oldum,
Oyanannan düşdü dilə qismətim.
Asimana pərvazdanan quş oldum,
Şüdd olufdu eldən-elə qismətim.

Yol ərkanım, təriqətim bəllidi,
Dar günümədə ol pənahım Əlidi,
Deməyin ki, yoldan ötən dəlidi,
Səpələnif çəmən-çölə qismətim.

Harayımı yaradanım eşitsin,
Xata varsa, mənnən uzax ötüssün,
Məqamında muradına yetişsin,
Heş görməsin ahu, nalə qismətim.

Urcah olsun alma kimi yanağa,
Cannar alan al qırmızı buxağa,
Xoş zəbana, baldan şirin dodağa,
Şux yerişə, qara telə qismətim.

Dəhanımda əzbər olub Əlif-Lam,
Mənnən olsun Xudamıza min salam,
Mən Abdalam, doğulannan halalam,
Yaradannan gəlif belə qismətim.

– Aşıx, mənim adım Mehdi. Bu tərəflərdə mana Qaçax Mehdi deyillər. Özüm də sənin kimi adamların, kasıfların, yetim-yesirrərin dostuyam. Pis adamlara qan udduram. Sevgilinin atası çox qəddar adamdı. Ona İlan Mahmud deyillər. Xoşduxnan qızı sana verməsə, yanına gələrsən, zornan da olsa butanı sana yetirəjəm.

Sonra Uzun Qasımlı göstərif zarafatnan soruşdu:

– Bu kişi kimdi bə? Yoxsa buna da buta veriflər?

Miskin Abdaldan qavax Qasım dilləndi:

– Yox, Mehdi qağa, hayançiyam. Özü də kişi yox, cavan oğlanam.

Onnar gülüşdülər.

Qaçax Mehdi baxdı ki, uşaxlar yol gəlif yoruluflar. Ona görə də zarafatını davam etdirdi:

– Deyirsən ki, cavan oğlansan, yəni suvaysan, eləmi?

– Bəli.

– Söz altında qalana oxşamırsan, ha. De görüm, indiyədək nə əcəf evlənmiyifsən?

– Vaxtim olmuyuf.

Hamı gülüşdü. Qaçax Mehdi zarafatına davam elədi:

– Ə, evlənməyə nə vaxt. Noluf vaxtına?

– Nə bilim. Gejələr göydə ulduzdarı sayıram, gündüzdər çəməndə ottarı.

– Deyə bilərsənmi, nə qədər ot, nə qədər ulduz var?

– Hələ sayif qurtarmamışam. Özü də say tez-tez yadımnan çıxır. Hər gün təzədən başdırıram.

– Yaxşı, sənin adın nədi?

– Qasım. Özü də Uzun Qasımlı deyillər.

Yenə də hamı ucadan güldü. Qaçax Mehdi dedi:

– Yaxşı, evlənməyin barədə dədənə niyə bir söz demirsən?

– Dədəmnən utanıram.

– Anana de.

– Demişəm. Anam deyir, hələ bir az da uzanmalısan.

- Axı, niyə?
- Nə bilim, deyir ki, başqalarının oğlu çoxdu, mənimki bircədi. Qoy lap uzun olsun.
- Onda sana bir adam qız verməz.
- Bir adam qız verməz, bir neçəsinin qızını birdən alaram.

Bu söhbəti eşidənnər uğunuf getdilər. Xülasə, çox sözdən, zarafatdan sonra Qaçax Mehdi uşaxlara Təbrizin yolunu göstərdi. Özü də tafşırkı kıl, harda dara düşsəniz, mana xəvər çatdırarsınız. Sağlıq olsun, Allahın köməkliyin-nən iki aşiq-məşuq bir-birinə qovuşajax. Aşıgı burda oxutmuram. Əhd eliyirəm ki, yarına yetişənnən sonra ona doyunca qulağ asajam.

Hamı bir ağızdan dedi:

- O günnən Allah pay versin.

Sonra Qaçax Mehdi üzünü genə Qasıma tutuf dedi:

– Ə, gödək Qasım, çalış Təbrizdən bir qız da sən tap. Çox əziyyətdər çəkifson. Göyçüyə əliboş qayıtmə. İkinizin də toyunu bir eliyərik. Bu uzunda adama Göyçədə hes kəs qız verməz...

Genə də hamı gülüşdü.

Qasım dedi:

- Söyünnən çıxmaram, Mehdi qağa!

Ayrılında Qaçax Mehdi gördü kü, Miskin Abdalın deyəsən yenə də deməyə sözü var. Dedi:

– Miskin Abdal, olmuya bizə demədiyin bir söz yadının çıxıf qalıf?

Miskin Abdal dedi:

– Mehdi qağa, sinəmə bir qatar da söz gəlif, izin versən...

Qaçax Mehdi tez dedi:

- Buyur, bizdən ötrü çox xoşdur, eşidirik, de gəlsin.

Bunu eşidəndə Aldı Miskin Abdal görək nə dedi:

Nə müddətdi eldən irax düşmüşəm,
Bu dağlarda, bu düzlərdə izim var.
Sinəm dolu, kürələrdə bışmişəm,
Məclis quruf söyləməyə sözüm var.

Buta aldım bir qaragöz dilbəri,
Öz yolumnan dönəmmərəm mən geri,
Addım-addım, qarış-qarış hər yeri,
Axtarmağa ürəyimdə dözüm var.

Bu sevdada ömrüm viran, talandı,
Məhəbbətsiz ötən ömür yalandı,
Atasının ayaması ilandı,
Mahmud qızı Sənubərdə gözüm var.

Şimşəy oluf alosmanda çaxaram,
Bir sel oluf kükrüyərəm, axaram,
Başdan-başa geyinməyə zər-xaram,
Ayağıma dolamağa bezim var.

Sanmıyın ki, Miskin Abdal fağırdı,
Yarın dərdi hər cəfadan ağırdı,
Ağam məni bu sevdaya çağırkı,
Saz qoşmağa, oxumağa sazım var.

Qaçax Mehdinin yoldaşdarının Miskin Abdalgil görüsüf, öpüşüf mehibannıxnan ayrıldılar.

Təbrizə cəmi üç günnük yol qalmışdı. Miskin Abdalgil Təbrizə üz tutmaxda olsun, görək Sənubər xanım neylədi?

Bava dərviş eşqin camını Hüseynə içirdəndə həmin bədən birini də Sənubər xanımı vermişdi. O gününən Sənubər xanım da eşqə düşüf Miskin Abdala qovuşmax həsrətinnən alış�-yanırdı. Sənubər xanımın Gülçöhrə adında bir xidmətçisi varıydı. Gülçöhrə sözə, sərrə çox möhkəm qızıydı.

Sənubərin nə sirri varıydısa, bircə onnan bölüşürdü. Bir gün o sübh tezdən gördü kü, Sənubər xanımın hali hal döyül. Yanaxları lalə kimi qızarış, rəngi allanıf. Bir haldadı kı, gəl görəsən. Özündə-sözündə döyül. Nə qədər elədi Sənubərdən bir cavaf ala bilmədi. Qorxdu, ürəyində dedi:

– Yaqın qız naxoşduyuf, eləyif. İstədi qaçif atasına, anasına xəvər eləsin. Bunu hiss eliyən Sənubər xanım əlinin işarəsinnən onu saxladı. qara hörüklərinin birini qar kimi ağ sinəsinin üstünə endirdi. Aldı görək nə dedi:

Ağam mana buta verif,
Bir oğlana vurulmuşam.
Uzağ elli bir iyidə,
Bir oğlana vurulmuşam.

Ərənnərnən qoşa gəzən,
Eşqin dəryasında üzən,
Bağrımın başını əzən,
Bir oğlana vurulmuşam.

Sənubərə oldu olan,
Könlüm şəhri viran, talan.
Gözəllərə dərdə salan,
Bir oğlana vurulmuşam.

Sözünü tamama yetirənnən sonra Sənubər nurani bir dərvişin yuxuda ona eşq piyaləsi içirtdiyini, Goyçə mahalının Zərgərri kəndinnən olan Məhəmməd oğlu Hüseyni ona buta verdiyini söylədi. Sənubər bir az sözdən-söhbətdən sonra Gülcöhrəyə dedi:

– Gülcöhrə, bu söhbəti ikimizdən başqa kimsə bilməməlididi. Bu sirri anama da deməmişəm. Bircə sana deyirəm. Əgər mana kömək eləmək istəyirsənsə, bu gynnən gözdə, qulaxda ol, öyrən, gör Təbrizə qəriv adam, aşix gəlirmi? Şəhərimizə Goyçə ellərinnən Hüseyn adında cavan aşığın gəldiyini öyrənən kimi mana xəvər elə. Ürəyimə damıf: bu

günnərdə o, Təbrizə gəlməlidi.

Gülçöhrə dedi:

– O, nə sözdü xanım. Sənin yolunda ölümə də getməyə hazırlam.

O günnən Gülçöhrə Hüseynin sorağında oldu. Günnər ötdü, həftələr keşdi. Hüseyn gəlmədi ki, gəlmədi, Sənubərin gözü yollarda qalmışdı. Ürəyinə min fikir gəlirdi. Sənubər qorxdu ku, Hüseyn çox gejikə. Dədəsi onu başqasına vermək istiyirdi. Bir də Sənubər bilirdi ki, atası heş vaxt onun tanımadığı bir adama ərə getməsinə razı olmuyajax.

Elçilər İlan Mahmudun qapısını yağır eləmişdilər. Hamiya da yox deyirdi. Atası qızını bəzirgan Qeysərin oğluna vermək istiyirdi. Çünkü onun varı-halı dünyadan aşmışdı. Amma oğlu Cümşüd bir qara qəpiyə dəyəsi oğul döyüldü. Beyvejin, fərasətsizin biriydi. Bunu Sənubər xanım da eşitmışdı. Anası Səlbinaz da bilirdi. Amma hər ikisi İlan Mahmudun qorxusunnan cinqırrarını belə çıxara bilməzdilər. Ona əbəs yerə ilan Mahmud demirdilər. Qəddarlıxda, mərdimazarrixda, tamahkarrixda tayı-baravarı yoxuydu. Evdə də, eşikdə də, hamının onnan zəhləsi gedirdi.

İlan Mahmud bəzirgan Qeysərə söz vermişdi ki, İsfahana sövdəgarrığa gedirəm, bir aya qayıdajam. Qayıdannan sonra hər şeyi qurtararıx. Bəzirgan Qeysər də buna çox sevinmişdi. Sövdakar Mahmud İsfahana təzəcə yola düşmüşdü. Gülçöhrə yenə məlul-məlul Sənubər xanımın yanına gəlirdi. Birdən qulağına yanıxlı bir səs gəldi. Qulağını qapıya verif dinniyəndə baxdı ki, Sənubərin səsidi. O butasının ayrılığına dözə bilməyif oxuyurdu:

Ay hazarat, yandı canım,
Harda qaldı yarım mənim?
Gözüm yolda, könlüm səsdə,
Harda qaldı yarım mənim?

Həsrətinnən qan ağlaram,
Sinəmi çarpez dağlaram.
Ölüncə qara bağlaram,
Harda qaldı yarım mənim?

Sənubərəm, gözüm yaşıdı,
Neyniyim mən başı daşdı?
Qəlb yanğılı, can ataşdı,
Harda qaldı yarım mənim?

Gülçöhrə dözə bilmiyif içəri girdi. Sənubərin boynunna qucaxlıyif, üzünnən-gözünnən öfdü, gözdərinin yaşını silif dedi:

– Sənubər xanım, sən lap mənim ürəyimi dağladın. Cox qəm eləmə, sizi bir-birinizə yazan, heş vaxt sizi darda qoymuyajax. Bu yaxınnarda sizi bir-birinizə qovuşdurajax.

Sənubər dedi:

– Allah ağızından eşitsin, dediyin fal olsun. Məni qına-ma, ürəyimə damif ki, Hüseyn hardadısa bu gün burada olajax. Bu düz olsa, peşkəşin məndə.

Gülçöhrə Sənubərin qəlbini xoşal etmək üçün dedi:

– Peşkəşin nə olajax, xanım?

Sənubər:

– Səni də özümnən Göycə ellərinə aparajam.

Hər ikisi güldü. Sənubər dedi:

– Gülçöhrə, bu gүnnən mana xanım demə. Səni özümə bajı seşmişəm. Allah bilir ki, sirrimi sənnən başqa heş kəsə deməmişəm. İstiyirəm ki, axıracan belə olsun. Bu gün get şəhərin gündoğan səmtində dayan. Bəlkə Hüseyn gəldi.

Gülçöhrəgilin evi şəhərin kənarında, özü də həmin yolun yaxınnıqındaydı. O, Allah, Məhəmməd, ya Əli eləyif yola düzəldi. Deyilən yerə təzəcə çatmışdı ki, uzaxdan iki qaraltı göründü. O, Allahı çağırıf gözdəməyə başdadi. Qaraltılar yaxınlaşanda Gülçöhrə gördü kü, iki kişi xeylağıdı.

Lap yaxınnaşanda gördü kü, iki cavan oğlandı. Birinin də ciyində saz var. Gülçöhrə onnarın qavağını kəsif dedi:

– Deyin görüm, kimsiniz, nəkarəsiniz, haradan gəlif, haraya gedirsiniz?

Qızın belə yekə-yekə danışması Qasımın heç xoşuna gəlmədi. İsdədi desin: “Axı sən kimsən ki, bizi sorğu-suala tutursan, buralarda kişi yoxdumu?” Miskin Abdal tez onun ayağınan basdı. Bildi ki, qız sözdü adamdı. Qız xeylağına yalan danışmağı da kişiliyinə sıçısdırmadı. Fikirrəşdi ki, isdanmışın yağışdan nə qorxusu? Olajağa onsuz da çara yoxdu. Düzünü deyəjəm:

– Xanım, niyə ajiğın tutur. Biz uzağ-uzağ ellərdən gəlmışık.

– Uzağ, yəni haradan?

– Goyçədən. Səfərimiz Təbriz şəhərinədi. Mənim adım Miskin Abdal, yoldaşımın adı Qasimdı. İkimiz də subayıx. Xanım, özgə nə soruşmax istiyirsən?

Aşığın adı Gülçöhrəni çasdırmışdı. Axı, Sənubərin dediyi oğlanın adı Hüseyniydi. Qalan nə deyirdisə, hamısı düz gəlirdi. Gülçöhrə soruşdu:

– Aşix, sənin başqa adın yoxdu?

Miskin Abdala dərhal hər şey aydın oldu.

Dedi:

– Xanım, əvvəlki adım Hüseyniydi. Sonralar Miskin Abdal oldu. Bunun da sirri var.

Gülçöhrə artıx bildi ki, bu həmin adamdı. O, sevincək axırıncı sualını verdi:

– Aşix, Təbrizə nə məqsədnən gəlifsən?

– Butamın dalınca.

– Sənin yarın kimdi?

– Xanım, bunu dilnən desəm dilim yanar. İcazə ver, saznan deyim.

– Buyur, de.

Miskin Abdal sazı köynəyinnən çıxarıf zilini-zil,

bəmini-bəm, sinəsinə müstəkəm eliyif, görək Təbrizə nə məqsədnən gəldiyini nejə bəyan elədi:

Göyçəliyəm Təbrizdədi,
Namus, qeyrət, arım mənim.
Bir sənəmə bənd olmuşam
Sənubərdi yarım mənim.

Qurban ərənnər pirinə,
Kim yetər onun sirrinə?
Gəlmişəm yarım şəhrinə,
Sənubərdi yarım mənim.

Odu eşqimin əzəli,
Abdalı dərdinnən dəli.
Təbrizin türfə gözəli,
Sənubərdi yarım mənim.

Bunu eşidən Gülçöhrə çox sevindi. Buraya nə məqsədnən gəldiyini açıf danışdı. Miskin Abdalnan Qasım çox şad oldular. Uzun Qasım biləndə ki, Gülçöhrə suvay qızdı, bir gözüju ona baxdı. Onun alovlu-oddı baxışları Gülçöhrənin gözünnən yayınmadı. Gülçöhrənin yanaxları Təbrizin tələləri kimi allandı. Miskin Abdal bunu o saat duydu. O, üzünü Qasıma tutuf zarafatyana dedi:

– Qasım, deyəsən sənin də işin düzələjək. Allah deyəsən sana da bir qapı açajax.

Bayaxdan dil-dil ötən Gülçöhrə utana-utana dedi:
– Yol gəlfsiniz, yorğunsunuz. Gedəyin bizdə dincəlin.
Mən Sənubər xanıma xəvərə qaçım.

O, qonaxları evə gətirdi. Atası İsmayıł kişi, anası Gülnisə, qardaşı Mədəd qonaxlara xoş gəldin elədilər. Süfrə aşdılar, çay-çörək qoydular. Qonaxlar yeyif-içif rahatdanan sonra söhbətə başdadılar. Hamı mətləfdən hali

oldu.

Gülçöhrənin atası İsmayıł kişi dedi:

– Bala, vallah, indiyə kimi Gülçöhrə bu barədə bizə heş nə demiyif. Xoş gəlif, səfa gətirifsiniz. Allah qoysa, muradınıza da çatarsınız.

Bunnar burda söz-söhbətdə olsun. Görək Gülçöhrə neynədi? O vaxt itirmədən, davanıma tüpüruf, üz tutdu Sənubərgilə tərəf. Sənubər külafirəngidə duruf həsrət-həsrət yollara baxırdı. Bir də gördü kü, budu Gülçöhrə qan-tər içində onnara tərəf gəlir. Bildi ki, bir şad xəvər var. İstədi qavağına çıxsın. Bu dəmdə Gülçöhrə qapıyı açıf içəri girdi. Tövşüyə-tövşüyə dedi:

– Dinnə, Sənubər! İndi də mən deyim, sən eşit!

Bunu deyif gərdəninnən üç tel ayırf sinəsinə basdı, aldı görək nə dedi:

Eşit, deyim, ay Sənubər,
Bağçalardan barın gəldi.
Gül, ay bajım, baxtin gülüf,
Muştulux ver, yarın gəldi.

Aldı Sənubər:

O dillərə canım qurvan,
Muştuluğun gözüm üstə
Xəvərinə canım qurvan,
Muştuluğun gözüm üstə.

Aldı Gülçöhrə:

Ona nüsərət verən haxdı,
Bu dünyada tayı yoxdu.
Qaşdar kaman, kirpik oxdu,
Muştulux ver, yarın gəldi.

Aldı Sənubər:

Elə demə, nəzər dəyər,
Qürrələnər, özün öyər,

Dediklərin düzsə, əyər,
Muştuluğun gözüm üstə.

Aldı Gülcöhrə:

Gülcöhrənin halına bax,
Dur boynuma hamayıł tax.
Daha dərdi, qəmi burax,
Muştulux ver, yarın gəldi.

Aldı Sənubər:

Sənubərəm haxdı yolum,
Bir qönçəyəm, necə solum.
Dillərinə qurvan olum,
Muştuluğun gözüm üstə.

Söz tamama yetər-yetməz, sevindiklərinnən hər ikisi bir-birinə sarmaşış kimi sarılıf, göz yaşı axıtdılar. Gülcöhrə gördüklərinin, eşitdiklərinin hamısını bircə-bircə Sənubərə danışdı. Sənubərin rəngi gül kimi açıldı. Gülcöhrəni bir də bağıra basif üzünnən-gözünnən öfdü. Sonra da aparıf onun boğazından bir həmayıl asdı. Gülcöhrə əvvəlcə götürmək istəmədi. Gördü kü, yox, Sənubərin xətrinə dəyir, həmayılı açmıyíf dedi:

– Xanım, Allah qoysa sən tezdiknən Göycə ellərinə gəlin gedəjəksən. Bu həmayıl da sənnən mana əziz bir xatırə qalar. Qoxunu onnan alaram.

Sənubər zarafatyana dedi:

– Elə şey yoxdu, ay qız. Demişəm, genə də deyirəm, səni də özümnən aparajam. Özün demirsənmi Miskin Abdalnan gələn oğlan da yaxşı oğlandı? Ay qız, bəlkə elə o da sənin qismətindi.

Gülcöhrə gülümsüyüb çıynini çəkdi.

Sənubər bir az fikirrəşif dedi:

– Gülcöhrə, bilirəm, Miskin Abdal indi görüşmək üçün

bərk darıxır. Denən çox tələsməsin. Ehtiyat igidin yaraşığdı. Bizi istəmiyən çoxdu. Atamın da nejə adam olduğunu yaxşı bilirsən. Əvvəlcə Miskin Abdalgilə öz həndəvərinizdə bir ev kirələ. Bilirəm, qavaxda bizi hələ çətin gynnər gözdüyür. Bu işi düzəltssə, Allah düzəldəjək. İstəmirəm ki, atam siznən düşman ola. Atam İsfahana bu gün yola düşüf. Bir aya ancaq qayıdar. O gələnə kimi bildiyimizi eliyərik. Gələnnən sonra Allaha pənah, görək nə məsdahat görür.

Gülçöhrə dedi:

– Baş üstə, xanım! Düz buyurursan. Ağillı sözə nə deyə bilərəm. Elə bilirəm ki, bu tədbir Miskin Abdalın da xoşuna gələjək.

Sənubər dedi:

– Təki sən deyən olsun!

Gülçöhrə gəlif gördü kü, evlərində bir çal-çağır var ki, gəl görəsən. Eşidən qohum-qonşular aşığın başına toflaşıflar. Miskin Abdal da Sənubərin eşqinnən yorğunnuğunu yadının çıxaríf, elə həvəsnən çalıv-oxuyur ku, daha nə deyim. Gülçöhrə də çəkilif bir tərəfdə dayanıf aşığa qulax asmağa başdadı. Amma arabir gözü Qasımın gözünə sataşanda hiss eliyirdi ki, Miskin Abdalın dostu da, deyəsən Təbrizdən əliboş qayıtmax istəmir.

Məclisə yiğışannarın çoxusu cavanıydı. Söhbətin şirin yerində bir ağsaqqal üzünü Miskin Abdala tutuf dedi:

– Aşix, cavan olsan da, görürəm ağillı, kamallı oğlansan. Sözdərinin hamısı nəsihətdi. Sazının, sözünün işığına yiğılannarın da çoxusu, görürsən ki, cavannardı. On-nara deyiləsi bir sözün varmı?

Miskin Abdal dedi:

– Bajardığımnan bir-iki kəlmə deyərəm.

Aldı Miskin Abdal görək nə dedi:

Namərd ilə yoldaş olma,
Çox bəlalar çəkər başın.

Halal ilə ərsəyə çat,
Daş qalalar sökər başın.

Xain baxma yaradana,
Qibləgahdı ata-ana.
Arxalanma bəyə, xana,
Qoy sağ olsun nökər başın.

Haxdan istə bəxti-iqbal,
Yaradanı yadına sal.
Söz gövhərdi, Miskin Abdal,
Saxla dürdü, tökər başın.

Söz Miskin Abdalın ağızından qurtarmamış hər yandan "Sağ ol, aşix!" sədaları göyə ucaldı. Savah tezdənnən çalmağa-çağırmaga başdyan aşix, bir də baxdı ki, axşam düşüf, şər qarış�.

İsmayıл kişi üzünü gələnnərə tutuf dedi:

– Aşix çox uzaxdan yol gəlif. Savahdan da oxuyur. Yorğundu. İmkan verək dincəlsin. Oxuduğu daha bəsdi.

Hamı razılaşdı, hərə öz evinə dağılışdı. Evdə bir özdəri qalanda, Gülçöhrə bu xoş xəvəri Sənubərə nejə çatdırıldığını, onun Miskin Abdala ismarıcını söylədi. Bu tədbir hamının xoşuna gəldi. Savahdan Miskin Abdalgilin qalması üçün ev behlədilər. Həmin ev Gülçöhrəgilin evinin yaxınnığında yaşıyan bir qarının eviydi.

Savahdan Miskin Abdalnan Qasım qarının evində yaşamağa başdadı. Artıx bilirdilər ki, hələ nə az, nə çox, düz bir ay buralıdılar. Sonrasını da Allah bilir. İndi qalırdı bir-birinnən gizdi oddara yanın iki aşiq-məşuqun görüşməsi. Bu görüşdən heş kim xəvər tutmamalıydı. Çünkü sövdagar Mahmud bunu bilsəydi, qan dizə çıxardı.

Miskin Abdal Sənubər xanımın həsrətinnən alışf ya-nırdı. Çox götür-qoydan sonra bir namə yazif Gülcöhrəynən

göndərdi Sənubər xanıma.

Miskin Abdal namədə yazırdı:

Bir gözəlin sorağıynan,
Dağlar keşdim, düzə gəldim,
Neçə-neçə bələn aşdım,
Yar, elinə, sizə gəldim.

Dərdim artıf, qəm azalıf,
Gözüm yollarında qalıf.
Yarmı nəzərinən salıf,
Yoxsa ay qız, gözə gəldim?

Dərd ağlatdı, qəmə güldüm,
Çəşmimin yaşını sildim.
Abdalam, vəfadər bildim
Gəldim yar, Təbrizə gəldim.

Sənubər naməni oxuyuf çox quvarrandı. Dərdi artıf bir ümmana döndü. Həsrətnən yolunu gözdədiyi yarının görünüşünə gedə bilməməsi qəlbinə dağ üstünnən dağlar çəkdi. Yar dərdinə çarə, məlhəm olmaq istiyərkən, yar tənəsinə tuş olmaq qəlbini göynətdi, ruhunu sızm-sızm sızzıllatdı. Öz-özünə dedi: “Axı, mən yarımin həsrətinə onnan az yanmamışam. Niyə o mənim çəkdiklərimi duya bilmir? Gəl kim olduğunu ona bir nişan ver“. Qələmi əlinə alıf yara yazdığı namədə görək öz dərdini söz ilə nejə izhar elədi. Biz deyək, siz də şad olasınız:

Qəm üstündə köklənmişəm,
Çalınmamış bir sazam mən.
Yar həsrəti qəddim əyif,
Nalə dolu avazam mən.

Dərd sinəmdə düzüm-düzüm,
Bu sitəmə nejə dözüm?

Yar yolunda qalif gözüm,
Gözü yaşıdı bir qızam mən.

Baxma günün üç-beşinə,
Sazını da six döşünə,
Tez gəl yarın görüşünə,
Gül ətirli bir yazam mən.

Bağça-bağdan yol keçəndə,
Azmamışam duman-çəndə,
Adım bəlli el içində,
Nurlu ayam, ulduzam mən.

Sənubərəm, bu çağıma,
Özünü çatdır bağıma.
Gəl, qədəm bas otağıma,
Burda sənsiz yalqızam mən.

Mikin Abdal bu naməni oxuyuf çox şad oldu. Gülçöhrə də Sənubər xanım dediyinin hamısını bircə-bircə Miskin Abdala danışdı.

Miskin Abdal səhəri diri gözdü aşdı. Duruf yollara baxanda gördü küyü, Sənubər bir böyük qıznan sallana-sallana onnara tərəf gəlir. Onu görəndə elə bil Miskin Abdalın ürəyi qopuf ayağının altına düşdü. Onun sevgilisi bu qızdarın arasında on dörd günnük bir ay parçasına oxşuyurdu. Yarəb, belə gözəllikmi olar, sən buna verifsən? Huri də, pəri də, mələk də bunun yanında olsaydı utandığının qacılıf gizdənməzdimi?

Miskin Abdalın eşqi coşa gəldi. Sazı sinəsinə basıf görək öz sevgilisinin boyunu nejə öyd:

Asta yeri a gözəllər sultanı,
Həsrətinnən cavan canım çüründü.
Qara gözdər saldı məni bəndinə,

Siyah zülfün zəncirində sürdü.
O qamətə, o camala vuruldum,
Bir buağam bulanmışdım, duruldum,
Ah çəkməkdən axır bezdim, yoruldum.
Qəm dalğası dörd yanımı bürdü.

Utanmazmı görən mana gülənnər?
Bu eşqimi, bu dərdimi bilənnər
Belə deyər: bir vaxt məni görənnər:
Miskin Abdal bir zamannar piriydi.

Sənubər onun yanıxlı-yanıxlı oxumağına dözəmmiyif uzaxdan-azağa ona bir qıyacı nəzər salıf gülümsədi. Sonra Gülçöhrənin boynunu qucaxlıyif qulağına dedi:

– Bu gün axşamnan bir az keçmiş gələrsiniz. Yolunuzu səvirsizdiknən gözdüyürəm.

Gülçöhrə dedi:

– Xanım, Miskin Abdalın yanındakı oğlan da gəlsinmi?

Sənubər zarafatnan dedi:

– Ay qız, o oğlan gündə sənin yanında döyülmü, bu qaça-qasda onu neyniyirsən? Siz də bizim kimi bir-birinizə tamarzı ha döyülsünüz?

Gülçöhrə nəsə demək istədi. Sənubər onun sözünü ağızında qoydu:

– Zarafat öz yerində. Qasım mütləq gəlməlidid. Çünkü onu Miskin Abdalın yanına elə-belə qatmayıflar. Onnar hər yerdə bir olmalıdır. Demək olmaz gejə itə, qurda rast gələrsiniz. Kömək yaxşı şeydi.

Axırda da, – Ay qız deyəsən ikimizin də toyumuz bir olajax, – deyib Gülçöhrədən yüngül bir burma götürdü.

Vədə vaxtında görüşə gələndə Miskin Abdal gördü: ay Allah, elə bil otaxda gün doğuf. Sənubər də baxıf gördü kü, doğrudan da, Miskin Abdal cannara dəyən oğlandı. Boy

onda, buxun onda. Üzünnən-gözünnən də ağıl, kamal yağır.
Hörüklərini saz eliyif görək yarına nejə xoş gəldin elədi:

Qədəm qoyub yar yanına,
Oğlan, xoş gəldin, xoş gəldin,
Eşq oduna yana-yana,
Oğlan, xoş gəldin, xoş gəldin.

Aldı Miskin Abdal:

Tək Allahdan arzum buydu,
Ay qız, xoş gördük, xoş gördük.
Yar həsrəti qəlbim oydu,
Ay qız, xoş gördük, xoş gördük.

Aldı Sənubər:

Sənsiz qara keşdi günüm,
Ərşə qalxdı ahım, ünüm.
Duruban başına dönüm.
Oğlan, xoş gəldin, xoş gəldin.

Aldı Miskin Abdal:

Yollar yoruf, əzginəm mən,
Əhd-peymana düzgünəm mən.
Yar yolunda üzgünəm mən,
Ay qız, xoş gördük, xoş gördük.

Aldı Sənubər:

Gül-çiçəkli yar bağına,
Bər-bəzəkli otağına,
Sənubərin bu çağına
Oğlan, xoş gəldin, xoş gəldin.

Aldı Miskin Abdal:

O ləblərdən süzüldü bal,

Dur qolunu boynuma sal.
Qıyma ölsün Miskin Abdal
Ay qız, xoş gördük, xoş gördük.

Bu çal-çağıra yuxudan ayılan Səlbinaz xanım bayax-dan qızının oğlanın deyişməsinə qulağ asırdı. Elə ki, söz tamama yetdi Sənubər qolunu Miskin Abdalın boynuna salmax istiyəndə otağın qapısı açıldı, anası içəri girdi. Hamı donuf yerində qaldı. Ancax Səlbinaz xanım qızının taleyini pozmax fikrində döyüldü. Baxdı ki, doğrudan da, qızının butası cannara dəyən oğlandı. Ağızının da dürr tökülür. Lakin özünü o yerə qoymadı. Oğlanı bərkə-boşa çəkib, sınamax üçün əlini sinəsinə qoyuf görək nə dedi:

Ağır daşdan yapışıfsan,
Bu sevdadan əl çək, oğlan.
Yaman həddini aşıfsan,
Bu sevdadan əl çək, oğlan.

Aldı Miskin Abdal:

Tanrı verib bu qisməti,
Bu sevdadan, əl çəkmərəm.
Satmaq olmaz məhəbbəti,
Bu sevdadan əl çəkmərəm.

Aldı Səlbinaz xanım:

Mahmud bilsə dara çəkər,
Anan-bajın qan-yaş tökər,
Yurdunuzda bil turp əkər,
Bu sevdadan əl çək, oğlan.

Aldı Miskin Abdal:

Qorxutmayır məni inan,
Nə ölümlər, nə də zindan.
Butamı verif Yaradan,

Bu sevdadan əl çəkmərəm.

Aldı Səlbinaz xanım:

Səlbinazı salma cəngə,
Əlinnən gələrsən təngə.
Neyniyərsən aj pələngə?
Bu sevdadan əl çək, oğlan.

Aldı Miskin Abdal

Abdal deyər, bir ac şirəm,
Alov saçan bir şəmşirəm.
Dünyamızı dəyişərəm,
Bu sevdadan əl çəkmərəm.

Səlbinaz xanım gördü kü, yox, Miskin Abdal sözünə bütöv oğlandı. Üzünü haqqa tutuf onnara xeyir-dua verdi:

– Ümidinizi haqqa bağlıyın, haqqın ətəyinnən tutun.
Mahmud çətin adamdı. İnanmiram ki, bu işə razı olsun.
Amma tanrı nə yazıfsa, o da qismət olajax, balalarım!

“Allaha pənah” – deyif öz otağına keşdi. Aşıq-məşuqlar da gejənin yarısınacan öz əlçəf-çağırmamaxlarında, kefdamaxlarında oldular.

Xülasə, Miskin Abdal, Qasım və Gülcöhrə hər gejə burası gəlir, yeyir, içir, deyif, gülür, əlçəf-oxuyur, səhərə yaxın evlərinə qayıdırırdılar. Miskin Abdal bir az çimir alannan sonra uzun Qasımı da yanına alıf səhərə gəzməyə çıxırdı. Hər yerdə onu hörmətnən qarşılıyırıldılar. Miskin Abdal da güjü çatan qədər saz çalar, söz çağırıar, adamların könlünü şaddandırırdı. Hər nə qədər əlçəf, oxusa da heş kəsdən pul götürməzdi. Bir aya ya-xınıydı ki, Miskin Abdal Təbrizdəydi. Bu müddətdə o özünə o qədr dost, tanış tapmışdı ki, gəl görəsən. Adamlar onu bir saat görmüyəndə darıxırıldılar. Miskin Abdalın Sənubərə olan məhəbbəti də dildə, ağızda gəzirdi. Hamı bu haqq aşağınnan danışındı. Hamının əlləri göydəydi; Allah bu iki aşiq-məşuqun bir-birinə qovuşması

üçün ilan Mahmudun ürəyinə rəhm salsın.

Varına, dövlətinə görə İlən Mahmudnan qohum olmağa can atannar, bir də Sənubərin gözəlliyyinə vurulan-nar Miskin Abdala paxıllıx eliyirdi. Onnar çalışırdılar ki, Miskin Abdalı aradan götürsünnər. Ancax mümkün olmurdı. Çünkü Miskin Abdalın dostu, yarı, yoldaşı çoxuydu. İstəməyəni də cəmisi bir-neçə nəfəriydi.

Bəzirgan Qeysərin oğlu Cümşüd bu xəvərdən sonra vurnuxmağa başdadı. Dedi: "Ayə, elə şey olar, yerri olam, dədəmin adını bir qatar dəvə çəkmiyə, varımız-halımız dünyadan aşa, bir Goyçəli gədəsi gəlif sənin istədiyin qızı əlinnən ala". Bir gün o yaxşı bir xonça hazırladı. Yox olsun yoxsulluğu. Xonçada nələr yoxuydu. Xonça qızıldan, gümüşdən od tutuf yanındı. Cümşüd qarannıx qarışanda xoncasını da götürüf Sənubərgilə adaxlıbازdıga getdi.

Baxdı həyət-bajada heş kəs yoxdu. Amma Sənubə xanımının otağının pəncərələrinən işix gəlirdi. Bir az da irəli gedəndə oxumax səsi eşitdi. Öz-özünə sevindi. Dedi ki, yaqın Sənubər xanım mənim dərdimnən belə yanıxlı-yanıxlı oxuyur. Tez ora-bura vurnuxuf bir nərdivan tapdı. Gejənin qarannığında nərdivanın sırix olduğunu görmədi. Nərdivanın başını divara diriyif xonça əlində pəncərəyə qalxdı. Nə görsə, yaxşıdı?! Gözdəri bərələ qaldı. Əlləri əsməyə, dizdəri titrəməyə başdadı. Şəhərdəki aşixnan Sənubər xanım bir kefdəydi, bir kefdəydi ki, gəl görəsən. Miskin Abdal başını qoyuf Sənubərin dizinin üstünə. Sənubər də onun saçını sığallıyor. Həm də deyişillər. Qeyri ixtiyarı: "Öl, ay Cümşüd, öl, gözdərin nələr görür!" – demişdi ki, nərdivan Cümşüdün ayağının altından çıxdı. Cümşüd tappa-tapnan, səs-küynən yerə yixildi. Xonça da yerə düşüf dağıldı. Səsə Sənubərgil eşiye çıxdılar. Bir kişi xeylağının bariyi aşdığını gördülər. Gülçöhrə onu Cümşüdə oxşatdı.

Aşıqlərin kefinə soğan doğrandı. Əhvalları bir anda pozuldu. Onlar bu işdən çox pərişan oldular. Sənubər xanım

dedi:

– Tez gedin, hələlik bu yerrərdə görünmüyün. Görək başımıza nələr gələjək.

Qonaxlar dərhal çıxıf getdilər. Sənubər də yatağına uzandı. İlan vuran yatdı, ancax o yatmadı. Səhər tezdən duruf pəncərənin altına dağılmış xonçanı də tər-təmiz yiğisidirdi ki, qonşulardan görüf-eliyən olmasın. Miskin Abdalnan Qasım da bu hadisədən çox narahat oldular. Sə-virsizdiknən bu işin sonunu gözdəməyə başdadılar.

Bunnarı burda qəm dəryasında qoyax, görək Cümşüd neynədi. O, gejə yıxılanda ayağının birini əzmişdi. Bir təhər sürünen-sürünə gejəyarı gəlif evlərinə çıxdı. Canının ağrısından çox, gördükləri onu savaha qədər yatmağa qoymadı. Savah tezdən bəzirgan Qeysər oğlunun ayağını çəkdiyini görüf nə olduğunu soruşdu. Cümşüd də heş nəyi danmadı. Gördüklərinin də üstünə bir az artırf hamisini atasına danışdı. Atası bu işdən kədərrənsə də, özünü o yerə qoymuyuf dedi:

– Bala, eybi yoxdu. Cavannıxda hər şey olar. Sənubər də cavandı. Bu işi heç harda açıf-ağartmaq lazım döyük. Sənubər sövdagarın yeganə züryətidi. Elə eliyək ki, onun bir elə varı, döyləti başqasına qismət olmasın. Qəlbini qaralama. Qız ağacı, qoz ağacı, yüzü atar, biri vurar,- deyiflər. Bu işi mən özüm yoluna qoyajam.

Cümşüd də ki, biqeyrətin biriydi. Atasının dediklərinə cannan, başnan razı oldu.

Miskin Abdal gözdədi. Bir gün keşdi, iki gün keşdi, üç gün keşdi. Ancax o gejəki əhvalatdan bir səs-sorax çıxmadı. Bir az rahatdındı. Sənubər də buna çox sevindi. Bilmədilər ki, onnarın dadına yetən hiyləgər Qeysərin tamahkarlığıdı.

Bəzirgan Qeysər öz-özünə çox götür-qoy elədi, çox düşündü. Axırda belə qərara gəldi ki, Sevdagar Mahmud gələn kimi bu işi qurtarsın. Elə bu arada xəvər gəldi ki, Sevdagar Mahmud gəlir. Qeysər oğlunu da götürüf onun pişvazına

çıxdı. Mahmud bunnan çox xoşhal oldu. Evdə gejə yarıyacan ordan-burdan söhbət elədilər. İlan Mahmud uzax yoldan gəlif yorulmuşdu. Hamı dağılışdı. O da uzanıf yatdı.

O biri axşam bəzirgan yenə gəldi. Bir xeyli söhbətdən sonra mətləvi aşdı. Dedi:

– Mahmud, Allahın adına şükür kü, səfərdən sağ-salamat qayıdış gəldin. Əhdimiz-əhd, sözümüz sözdü. Qız Cümşüdündü.

Mahmud dedi:

– O nə sözdü, deyirsən. Kişidə söz bir olar. Toya hazırlaş.

Qeysər dedi:

– Dost, bir iş var, iki əməl. Sən gedənnən sonra Goyçə tərəflərdən buraya bir cavan aşix gəlif çıxıf. Şəhərə yayılıf kı, onu buraya Sənubərin eşqi gətirif, haqq aşığıdı. Deyilənə görə, guya qoja bir dərviş yuxularında onnara eşq badəsi içirdif, onnarı bir-birinə buta verif.

Bunu eşidən Mahmudu od götürdü, nə götürdü. Cin atına mindi. Ağzı köpüklənə-köpüklənə dedi:

– Mən gəda deyiləm ki, hər yoldan ötənə qız verəm. Onun başına bir oyun açaram kı, yarandığına peşman olar.

Qeysər dedi:

– Mahmud, hırsını boğ, səvirri ol. Bu hərəkət bizi el içində hörmətdən salar. Ehtiyatlı olmax lazımdı. Birdən, doğrudan da, haqq aşığı olar. Bir şey eliyif, Allahın qəzəvinə gələrik. Əlimizdə də xeyir işimiz var. Demək olmaz, işin içinnən iş çıxar.

Mahmud ajıxlı-ajıxlı:

– Nə deyirsən? Demək istiyirsən ki, çağırım bu yoldan ötəni, gədanın birini, deyim ki, ay haqq aşığı, gəl sövdagar Mahmudun qızı, dünya gözəli Sənubəri al apar, get Goyçüyə? Yox, QEYSƏR, mən haqq aşığı - zad tanımiram. Onu yox eliyəjəm.

QEYSƏR əlini onun ciyninə qoyuf dedi:

– Mahmud, bir tədbir fikirrəşmişəm. Gəl elə eliyək ki, nə şış yansın, nə kavav.

Mahmud dedi:

– De görüm, nə deyirsən?

Qeyşər:

– Aşığı çağırtdır yanına. De ki, mənim sana veriləsi qızım yoxdu. Eşitməsə de ki, şəhərdən çıxıf getsin. Buna da razı olmasa, saldır zindana. Toydan sonra, iş-işdən keçən-nən sonra buraxarsan, çıxıf gedər öz dağılmışına.

Mahmud bığının altından qımışif dedi:

– Bu lap ağıllı məsdahat oldu.

Sevdagar Mahmud tez qoldan zorlu, ağıldan kəm iki pəzəvəng tapıf Miskin Abdalın dalınnan göndərdi. Yolda gördülər ki, aşix da, yolddaşı da sövdagar Mahmudgilə tərəf gedillər. Mahmudun adamları bu işə mat-məəttəl qaldılar. Aşığı da, onun yoldaşını da götürüf sövdagar Mahmudun yanına gətirdilər. Miskin Abdal salam verdi. Mahmud onun salamını almayıf ajıxlı-ajıxlı dedi:

– Gədanın biri, gəda. Bilirsənmi kimə sataşırsan? Səni qurda-quşa yem eliyərəm, ananı mələr qoyaram. Başın bə-dəninnən üzülməməiş, rədd ol şəhərdən.

Miskin Abdal təmkini pozmadan dedi:

– Sevdagar Mahmud, mən ölümənən qorxsaydım, bu neçə ayda yollar yorğunu oluf, anamı gözü yaşıdı qoymazdım. Mən Sənubərin yolunda ölməyə gəlmışəm. İxtiyar sahibisən, sən bilərsən. İstiyirsən məni lap tikə-tikə doğra. Mən haqq aşıgyiyam.

İlan Mahmudun gözdəri çıxdı kəlləsinə. Əlini atdı qılınca ki, durub onun boynunu vursun. Qeyşər onun ayağının basdı. Tez Qeyşərin dediyi onun yadına düşdü. Qışqırdı:

– Aparın, bu yetim-yesirrəri atın zindana!

Miskin Abdal baxıf gördü kü, doğurdan da İlən Məmmədur ku, oturuf yerində. Sənubəri də ona heş vaxt vermi-yəjək. Öz-özünə fikirrəşdi ki, ölməy-ölməydir, xırıldamax nə kişilikdir. Allah kərimdi, gəl ürəyini dillə dediyin kimi saznan-söznən də boşalt, axırı da nə olar-olar. Ona görə də

dedi:

– Sövdagar Mahmud, ixtiyar sahibisən, özün bilən yaxşısı. ançax ürəyimə bir qatar söz gəlif, onu deyim, sonra da nə bilirsən onu da eliyərsən.

Miskin Abdal bunu deyif icazəsiz-filansız sazı köynəyinnən çıxardıf basdı sinəsinə. Qeysər də bir yannan Mahmudun bir yanını yağır etmişdi ki, səbrli ol. Mahmud da onu eşidif Miskin Abdalı rüsvay etmək istəmədi, işin hələ axırını gözlədi.

Aldı Miskin Abdal görək İlən Mahmuda nə dedi:

Eşq badəsin ol ağamdan alınca,
Leysan oluf yağa-yağa gəlmışəm.
Gejə-gündüz öz butamın dalınca,
Gəzə-gəzə bu torpağa gəlmışəm.

İlən Mahmud gördü kü, yox, yaman paza ilişif. Bu elə dediyinnən dönmür kü, dönmür. Ajıxlı-ajıxlı dedi:

– Ayə, tez ol, sözünü qurtar, rədd ol gözümün qavğınnan. Hələ bunun özünü bax, sözünə bax! Gör bir adı hər yerdə bəlli olan Mahmuda bu göyçəli gədəsi qəzəl oxuyur.

Miskin Abdal dedi:

– Sövdagər Mahmud, eşit sözümün o biri xanəsini:

Çox insafın qırılıbdır qaytanı,
Yerə-göyə sığışmayır böhtanı,
Mərdi-məzar, aravuran şeytanı,
Günah yoldan qaytarmağa gəlmışəm.

Mahmud ucadan istehza ilə gülüb dedi:

– Paho, bilməmişdik, bir göyçəli gədəsi gəlibmiş ki, şeytanı yolunnan qaytarsın. Amma heş özünü düşdüyü pis yoldan qaytarmax istəmir. Dünyanın işinə bir bax, ha!

Miskin Abdal aldı sözün o biri xanəsini:

Dərd içimi oyur-oyur oyurdu,
Bu mətləbi haqqın özü buyurdu,
Xoşluq ilə verməsələr bu yurdu,
Məhvərinnən qoparmağa gəlmışəm.

Bunu eşidəndə İlən Mahmud cin atına minmədimi?
Dedi:

– Adə, gədanın biri gəda, özün qərif ola-ola buralarda
nə örüş-örkən açıfsan. Sənin başına bir oyun açaram ki,
gəldiyin yolu tərsinə gedərsən, sədanı heş quşdar da bilməz.
Qanmaz-qanmaz az danış. Tez ol, sözünü qurtar. Rədd ol
buralardan, bir də gözün səni görməsin.

İlən Mahmudun “qanmaz” sözü Miskin Abdala
yaman toxundu. Aldı görək sövdagara cavabında nə dedi:

Bu dünyada Yaradani anmazı,
Od içində buza dönüb yanmazı,
Nanəcibi, yaramazı, qanmazı,
Davar bilib otarmağa gəlmışəm.

Bunu eşidəndə İlən Mahmudu od götürdü, nə götürdü.
Hirsinnən dodağını çeynədi. İstədi durub Miskin Abdalın
dərsini versin, Qeysər yenə də qoymadı. Əlaşsiz qalan
Mahmud, Miskin Abdalın üstünə bağırıf dedi:

– Göyçəli gədəsi, sözünə sərhəd qoy və müxtəsər eylə.
İndi səni yaxşı qandırajam. Onda bilərsən ki, qanan kimdi,
qanmaz kimdi.

Miskin Abdal aldı görək sözünün tafsırmasını nejə
dedi, biz də eşidək şad olax:

Miskin Abdal olsun yara sadağa,
Məhəbbətə haqqdan yoxdu qadağa,
Göyçəmizdən Təbriz adlı torpağa,

Sənubəri aparmağa gəlmışəm.

Söz Miskin Abdalın ağızının çıxanda İlan Mahmud düz ərş-öyünə kimi cızım-cızım yanıf, cızırığı çıxdı. Bağıra-bağıra dedi:

– Aparın, məlunnarı salın zindana!

Şəhərə xəvər yayıldı ki, bə deməzsənmi, İlan Mahmud haqqı aşığını da, onun yoldaşını da zindana saldırıf. Eşidənnərin hamısı məyus oldu. Nə eləmək olardı? Umud haqqa qalmışdı.

Bunu bilən Səlvinaz xanım getdi ki, görsün qızının halı nejədi. Baxdı ki, qızı gözünün yeddi yerininən yaş tökür. Elə belə leysan yağış yağırdı. Anasını görəndə Sənubər daha da köyrəldi. Səlvinaz xanımın boynuna sarılıf hönkür-hönkür ağladı. Anası buna dözə bilmiyif hörüklərini sinəsinə basıf görək qızına nejə təsəlli verdi, qızı öz dərdini anasına nejə izhar elədi:

Bu nə haldı, bu nə ündü?
Ağlama, qızım, ağlama!
De çəkdiyin bu nə gündü?
Ağlama, qızım, ağlama!

Aldı Sənubər:

Abdalıım dustaq olufdu,
Ağlaram, ana, ağlaram!
Gülüm çicəyim solufdu
Ağlaram, ana, ağlaram!

Aldı Səlbinaz:

Tanrı qoymaz səni naçar,
Bir bağlıyan, bir də açar.
Günəş doğar, zülmət qaçar,
Ağlama, qızım, ağlama!

Aldı Sənubər:

Bu dərdimin yox çarası,
Getməz könlümün qarası.
Sızıldar eşqin yarası,
Ağlaram, ana, ağlaram!

Aldı Səlbinaz:

Səlbinaz da deyər belə,
Ərənnərdən imdad dile,
Göz yaşın döndərmə selə,
Ağlama, qızım, ağlama!

Aldı Sənubər:

Sənubərin yox imdadı,
Dillərdə dolaşır adı
Oda saldım dostu, yadı,
Ağlaram, ana, ağlaram!

Ana-bala ağlamaxda, İlən Mahmudnan bəzirgan Qey-sər də toya tədarükdə olsunnar. Görək zindanda Miskin Abdalnan Qasımın başına nələr gəldi?

Onnarın hər ikisini gətirif atdılар qarannıx, kif basmış zirzəmiyə. Qərif yer, qarannıx zindan. Bir yandan da yarın-nan ayrılması, bir yandan da bu zülümlər, bu sitəmlər qəlbini şan-şan elədi. Qəlbi kövrələn Miskin Abdal aldı görək ürəyinnən keçənnəri nejə dilə gətirdi:

Neçə gündü dustağam mən,
Gedənim yox, gələnim yox.
Vətənsiz, elsiz qərivəm
Göz yaşımı silənim yox.

Mərd ölsə, namərd gülərmış,

Göz yaşın kimlər silərmiş,
Dərdi dərd çəkən bilərmiş,
Nə çəkirəm, bilənim yox.

Abdal eldən düşdü irax,
Ömür oldu varax-varax.
Yardan mənə gəlməz sorax
Ağlıyanım, gülənim yox.

Miskin Abdal çox düşündü, daşındı. Ağlına çox şeylər gəldi. Birdən yadına düşdü kü, payız girif, qavaxdan qış gəlir. Hələ eli nə yara yetişif, nə də bir yana çatıf. Bu sevdaya düşdүүннөн az qala bir il keçir. Hələ bu zindanda nə qədər qalacağı da məlum deyil. Kim bilir, hələ hansı müsibətdərnən qarşılaşajax. Bu fikirrər, bu çək-çövürrər içində dərdi tügyan elədi. Telli sazı sinəsinə sıxıf aldı görək nə dedi:

Tərs düşüb fələyin işi,
Lil basan arxdımı, nədi?
Bu nə dünya, bu nə gərdiş,
Dolanan çarxdımı, nədi?

Qalanıb küfrün kürəsi,
Yanırsan gözüm görəsi.
Tutuluf yanı-yörəsi
Bir bilən yoxdumu, nədi?

Miskin Abdal, işin xata
Ünün gedif ərşə çata.
Səvəv nəydi baxtım yata?
Bu görən baxtdımı, nədi?

Miskin Abdal burda qəmlı-qəmlı çalıf oxumaxda, Sə-nubər də orda dərddən saralıf-solmaxda olsun, görək

bəzirgan Qeysər neynədi? O, kələyinin baş tutduğunu görüp, tez-tələsik toya hazırlaşdı. Elçi getdi. Qızın atasının "hə"-sini aldı. Nişan göndərdi. Sənubər atasının qorxusunnan dinə bilmədi. Üzüyü götürdüsə barmağına taxmadı. Umudu haxda, Miskin Abdalın yolunu gözdədi.

Elə ki, toy tədarükü görüldü, toyun vaxtı müəyyən-nəşdirildi, Sənubərin dərdi birə-bes artdı. İstədi özünü öldürsün, səvir gəldi. Anası bilif o ku, var dannadı. Hər saatın bir hökmü var, dedi. Anası onu öz südünə and işdirdi ki, bu fikrinnən əl çəksin. Sənubər anasına dedi:

– Ana, sana qurvan olum. Eybi yoxdu, səbr eliyərəm. Görək hələ nolur. Gərdəyin dalına qədər gözdüyəjəm. Cümşüd kimi biqeyrətə qismət ola bilmərəm. Mənim öz istəkləm var, Ağam özü məni ona buta verif. Onnan qeyrisinin əli mənim əlimə dəyə bilməz.

Anası çar-naçar razı oldu.

Toya başdamağa hələ bir-neçə gün variydi. Bir gejə İlən Mahmud yuxuda gördü kü, bir qoca dərviş ona yaxınlaş� dedi:

– Miskin Abdalı da, yoldaşını da dustaxlıxdan azad elə. Yoxsa gözdərini oyaram.

O, əlini Mahmudun gözdərinə uzadanda, Mahmud qorxusunnan yuxudan dik atıldı. Sübhə kimi ilan vuran yatdı, ancax ilan Mahmud yatmadı. Qorxusunnan arvadı da ona nə olduğunu soruşmadı. O gün axşama kimi Mahmud qaş-qavaxlı gəzdi. Ancax qojanın dediyinə əməl eləmədi. İkinci gejə yenə həmin yuxu təkrar olundu. Mahmud yenə deyiləni eləmədi. Üçüncü gejə Mahmudun gözünə təzəjə yuxu getmişdi ki, birdən hövlang qışqırif yuxudan ayıldı. Elə bil boğulurdu. Gözdərinin altında və boğazında barmaq izdəri variydi. Bunnarı Səlvinaz xanım da gördü. Ərinə su verdi. İlən Mahmud bir az toxdadı. Hannan-hana özünə gəldi. Güjnən ayağa qalxıf eşiyə çıxdı. Adam göndərif iri heyvərə pəhlivannarı çağırtdırif dedi:

– Gedərsiniz, o zindandakı Gøyçə yetim-yesirlərini çıxarif şəhərin kənarındakı meşəliyə apararsınız. İkisini də öldürüf, qanni köynəklərini mana gətirərsiniz. Sizi dünya malınnan qəni eliyəjəm.

Cəlladların ikisi də bir ağızdan dedilər:

– Baş üstə, ağa. Onnarı elə bu gün cəhənnəmə vasil eliyərik.

Cəlladlar zindana yaxınnaşanda gördülər ki, ağlamax səsi gəlir. Qulax asif gördülər ki, aşix oxuyur:

Guşə-guşə yanıf nara yaxıldım,
Cismim od-atəşə qalanıf gedər.
İmtahan eyləyir könlüm şəhrini
Ömrüm haqq əlinnən talanıf gedər.

İnsan olan getməz fitnə feliynən,
Yandırar şamını bir öz əliynən,
Yalan peymanıyan, haça diliynən,
Könül yar yolunda aldanıf gedər.

Qeylü-qaldı səhər-axşam əhvalım,
Tor görər gözdərim, qarışar halım.
Qanlı çeşmi yazix Miskin Abdalın,
Coşqun çaya nisbət sellənif gedər.

Aşığın belə oxuması cəlladdarın qəlbini bir azca yumşaltdı. Ancaq deyiləni eləməliyidilər. Qapıyı açanda gördülər ki, doğrudan da, ikisi də cannara dəyən oğlannardı. Ancax nə fayda? Gejəynən hər ikisini götürüf şəhərin qıraqındakı meşiyə apardılar. Miskin Abdala hər şey aydın oldu. Üzünü cəlladdara tutuf dedi:

– İcazə verin, bizi öldürməmişdən qavax bir-neçə kəlmə deyim.

Onnarın qəlbi bir az da yumşaldı. Dedilər:

– Buyur, de.

Aldı Miskin Abdal:

Aman cəllad, zalım cəllad,
Mənə qiyın, Qasıma yox.
Qalmışdı halım cəllad,
Mənə qiyın, Qasıma yox.

Qəriv ölsəm, qəvrim itər,
Üstümdə ot, qanqal bitər!
Zülüm olmaz bunnar betər,
Mana qiyın, Qasıma yox!

Sızıldayıq qanni yaram,
Yar yanında günahkaram.
Onsuz mana ömür haram,
Mana qiyın, Qasıma yox!

Su içəni ilan çalmaz,
Belə zülüm, zillət olmaz.
Bu nahax qan yerdə qalmaz,
Mana qiyın, Qasıma yox!

Abdal deyər, yana-yana,
Haqq özü çəkər divana.
Nahaxdan düşmүүн qana,
Mana qiyın, Qasıma yox!

Söz tamama yetdi. Cəlladdarın bunnarı öldürməyə əlləri gəlmədi. Gördülər ki, bu yazıxlарın günahı yoxdu. Özü də bu, doğrudan da, haqq aşığıdı. Tanrıdan onnarın qəlbinə rəhm gəldi. Cəlladdarın biri o birinə dedi:

– Gəl, bunnarı buraxax. Köynəklərini alıf meşədə dovşannan-zaddan vuruf qanına buluyax, aparif verək İlan

Mahmuda. Belə oğulları da öldürmək olarmı?! Bu qanı Allah heş kəsə bağışdamaz. İlan Mahmudun zatı-pakına, yeddi arxa dönəninə Allah nəhlət eləsin.

Dedilər:

– Soyunuf alt köynəklərinizi bizə verin. Sonra da kir-kirimişcə çıxıf buralardan gedin. İlan Mahmudun bir də əlinə keşsəniz tək sizin yox, bizim də dərimizə saman təpəjək.

Miskin Abdalnan Qasım can köynəklərini çıxarif cəlladlara verdilər. Bir də gördülər ki, Miskin Abdalın yanında bir cüt dovşan dayanıb. Adamnan da pəsiniv eləmir. Cəlladlar bu işə mat-məəttəl qaldılar. Bunnarı öldürmədiklərinə görə çox sevindilər. Annadılar ki, bu aşix Allah-taalanın pənahındadı.

Cəlladlar dovşanı öldürüf qanını köynəklərə buluyuf şəhərə yola düşməkdə olsunnar. Görək, Miskin Abdalnan Qasımın başına nələr gəldi.

Miskin Abdal belə məsdahat gördü kü, bu gejə gedif başdarına gələnnəri Gülçöhrəyə danışsın. Onu da desin ki, biz Qaçax Mehdinin yanına gedirik. Allah qoysa, yaxın vaxtdarda hər şey yaxşı olajax.

Belə də elədilər. Gejəynən ikisi də yola düşdülər. Bir-neçə günde sonra onnar gəlif Qaçax Mehdiyən görüşdük-ləri yerə çatdılardı. Xoşbəxtlikdən Qaçax Mehdi də, yoldaş-darından bir neçəsi də buradaydı. Xoş-beş, on-beşdən sonra Miskin Abdal başdarına gələnnəri birər-birər uşaxlara danışdı. Gördülər ki, heş bunnarda hal qalmayıf.

Qaçax Mehdi dedi:

– Eybi yoxdu, Allaha şükür kü, sağ-salamatsınız. Bunnan sonra mən bilərəm, İlan Mahmud bilər. Ona bir toy tutajam ki, dadı ömrü boyu damağınnan getmiyəjək. Sonra uşaxlara tapşırıdı ki, Miskin Abdalnan Qasımı aparif rahatdasınnar.

Qaçax Mehdi adam göndərif örgəndi ki, İlan Mahmud qızının toyuna başdıyif. Toy qırx gün çəkəjək. Toyun qurta-

racağı günü də örgəndilər.

İlan Mahmudun da, bəzirgan Qeysərin də əli vuruf, ayağı oynuyurdu. Elə bilirdilər ki, göyçəli aşixdan kannarını qurtarıflar. Sənubərə də xəvər çatmışdı ki, darıxıf-eləməsin. Toyun qırxıncı günü yanında hazırlıx.

Sənubərin kefinin ala buludda olması atasını yamanca sevindirirdi. O elə bilirdi ki, qızı Miskin Abdalı daha yadın-nan çıxardıf. Axı, hardan bilyədi ki, o Allahın qəzəvinə tuş gəlif. Qaçax Mehdiyi onun hüzuruna göndərir.

Əlqərəz, toy başdadı, nə başdadı. Otuz doqquz gün yeyif içif, ələf-oynadılar. Qırxıncı gün gəcavə bəzəndi, atdar nəmərə durdu. Sənubər xanımı mindirdilər gəcavəyə. Bir azdan istədilər ki, gəcavəni bəy evinə tərəf sürsünnər. Sənubər xanımın gözdəri yolda, qulağı səsdəydi. Gəcavə təzəcə yerinnən tərpənmək istiyirdi ki, bir hay-küy qopdu ku, gəl görəsən. Əli siyirmə qılışdı oğlannar toyu dövrüyə aldılar. Camaat çəş-baş qalmışdı. Toy adamları karıxmışdı. Sənubər gəcavənin bir tərəfindən baxıb gələnlərin arasında Miskin Abdalı da, Qasımı da gördü. Ürəyi yerinə gəldi.

Sarı köhlənin belində boylu-buxunnu bir pəhlivan gəcavənin qavağını kəsif dedi:

– Hardadı bəy? Çıxsın ortalığa. Bəynən güləşmək istiyən var. El var, adəti var.

İlan Mahmud da, bəzirgan Qeysər də çəş-baş qalmışdılar. Bu nəydi başdarına gəldi? Bəy kimnən güləşməlidid?

Qaçax Mehdi dedi:

– Bəy güləşə çıxmalıdır. Sənubərə çatmaq üçün qabiliyyətini göstərməlidid. Kim qaliv gəlsə, Sənubər xanım onun olmalıdır.

Hövsələdən çıxmış İlan Mahmud üzünü pəhlivana tutuf dedi:

– Sən kimsən, nəkarəsən? Haranın dələduzusan? Rədd ol, buradan...

Qaçax Mehdi təmkinini pozmadan dedi:

– İlən Mahmud, məni sonra tanıyarsan. Çox qalmayıf. Bəy meydana çıxsın.

Ələşsiz qalan Cümşüd ortalığa çıxdı. Onsuz da onun güləşməyə halımı varıydı? Cümşüdnən güləşə Miskin Abdal çıxdı. Qırx günüydü kü, Miskin Abdal yeyif-içif dağlarda gəzirdi. Kökərif, qüvvətdənmişdi. Ona görə də əlini atan kimi Cümşüdü başının üstünə qaldırıf arxası üstə yerə vurdu. Yerdən toz qalxdı. Cümşüd qalxıf üstü toz-torpax aradan çıxdı. Rüsvay olan Mahmud ajığının Qaçax Mehdinin üstünə cumdu. İlən Mahmud hara, Qaçax Mehdi hara. Atalar yaxşı deyif ki, ilan ulduz görməsə ölməz! İndi tanı mən kiməm. Qaçax Mehdiyi tanımirsansa, indi tanıyarsan! – deyif bir əlinnən onun boğazının tutuf havıya qaldırdı, o biri əlindəki qılınçı endirmək istiyəndə Sənubər xanım gəcavədən çıxıf bərkədən qışqırdı və yalvardı ki, atasını öldürməsin.

Qızını görən İlən Mahmudun "Ləçər!!!" sözünü deməyinnən qılınçın enməyi bir oldu. Qılınç onu ikiyə böldü.

Qaçax Mehdi üzünü camaata tutuf dedi:

– Toy davam eləyir. Miskin Abdalnan Sənubər xanımın, Qasımnan Gülcöhrənin toylarını burada eliyəjiyik. Kəvinnəri Goyçədə kəsilər. Allah mübarək eləsin!

Təzədən burada yeddi gün, yeddi gejə toy oldu. Səkkizinci gejə gəcavə üz tutdu Qaçax Mehdi bulağına tərəf. Sənubərin anası Səlbənəzi da, Gülcöhrənin qardaşı Mədədi də götürdülər. Səlbənəz xanım öz ev-eşiyini Gülcöhrənin atasına tafşırdı.

Qaçax Mehdi gəcavəni öz ovasına gətirdi. Burda da yeddi gün, yeddi gejə çal-çağır oldu. Səkkizinci gün ilk dəfə görüşdükərəni bulağın başına gəldilər. Ayrılıq vaxtıydı. Qaçax Mehdinin ürəyinnən keşdi ki, Miskin Abdalı bu qədər xata-baladan qurtardım, butasına qovuşturdum, nəçə yerdə toy çaldırdım hələ mənim haqqımda bir kəlmə də söz deməyif. Elə bil Miskin Abdal Qaçax Mehdinin ürəyin-

nən keçənnəri eşitdi. Sazını köynəyinnən çıxarda-çıxarda dedi:

– Mehdi qağa, sən mənə atadan, anadan, doğma qardaşdan artıx hörmət elədin. Sənin qoçaxlığınnan, mərddiyinnən, kişiliyinnən söz açmasam, dilim alışar, ürəyim od tutuf yanar.

Aldı Miskin Abdal:

Düşmənnərə gözdağıdı,
Bir bəladı, Qaçax Mehdi.
Əl çatmayan bir zirvədi,
Bir qaladı, Qoçax Mehdi.

Haqsızdıqə qılinc çalıf,
Çörək verif, süfrə salıf.
Dərsini pünhanan alıf,
Haqq ilədi Qaçax Mehdi.

Uca olsun daim baxtı,
Yana çevrilməsin taxtı.
Coşuf-daşan bir bulaxdı,
Dağ selidi Qaçax Mehdi.

Əgyar qıranda belimi,
Naşı dərəndə gülümü,
Daşdı, kəsəkli yolumu
Gül elədi, Qaçax Mehdi.

Kişilikdə yoxdu tayı,
Mərd yaşamaq olub payı,
Abdala var haqqı-sayı,
Qoç dəlidi Qaçax Mehdi.

Söz tamama yetişdi, qucaxlaşış öpüşdülər. Bir-birin-

nən əhd-peyman bağladılar, bir-birrərinə baval yük'lədir.

Qaçax Mehdi uşaxlardan bir neçəsini onnara qoşuf tafşırıdı ki, gəcavəni Naxçıvan torpaxlarına qədər ötürüf, sonra qayıtsınar.

Gəcavə dağlar aşif, dərələrdən keçif yarım aya Naxçıvana çatdı. İsgəndər bəy də burada bir toy başdadı, gəl görəsən. Bir neçə günde sonra Gülçöhrənin qardaşı Mədədnən İsgəndər bəyin qızı Yasəmənin bir-birinə aşiq olması xəvəri hər yerə yayıldı. İsgəndər bəy Miskin Abdalın elçiliyinə “yox” demədi. Toy-toya qarışdı. Yeddi gün, yeddi gejə toy çalındı. Bir neçə gün də burada qalannan sonra gəcavələr yola düzəldi. İsgəndər bəyin oğlu Qəhrəman, gəlini Məsmə, Goyçə həsrətində olan neçə-neçə qohum-əqrava gedənnərə qoşuldı. Gethaget, gethaget gəlif Dərələyəz ellərinə yetişdilər. Soraxlaşif Cəvahiri tapdılar. Ötən payız Cəvahirnən Lətifin də toyu olmuşdu. Öpüşüf, görüşdülər. Bir-birrərinnən hal-əhval tutdular. Başlarına gələnnəri danışdılar. Bir neçə gün də çal-çağır, şadýanalıx keçirildi. Sonra gəcavə genə yola düzəldi. Cəvahirnən Lətif də toy adamlarına qoşuldular. Yازın axırına gəlif Dərəçiçəyə çatdılar. Miskin Abdal əhdinə xilaf çıxmadı. Gəcaviyi sürdürdü Meydanəli kişinin qapısına. Meydanəli kişi tez gəmiynən Goyçənin Zərgərri kəndinə Miskin Abdalın atasına xəvər göndərdi ki, oğlun sağ-salamat, qayidif gəlir.

Şənniyin beşinci günü Məhəmməd kişi, başında da xeyli adam gəlif çıxdılar. İki gün də çal-çağır davam elədi. Sonra gəcavə Zərgərriyə yola düşdü. Dərəçiçəkdən də xeyli adam toy gəcavəsinə qoşuldı.

Dərəçiçəkdən Zərgərriyə bir həftiyə getmək olardı. Ancaq Goyçə gölünün sol sahilinnən uzanan yolun üstündə elə bir kənd, elə bir ova olmadı ki, gəcavəni heç olmasa bir gün saxlıyıf, şaddıx keçirif, toy çaldırmassınnar. Qərəz Dərəçiçəkdən çıxan gəcavə qırxbəş günde sonra Zərgərriyə gəlif çatdı. Növrəstə il yarım ayrılxıdan sonra oğlunun və

gəlininin ayaxlarına süründü, torpax yaladı. Allaha dualar elədi. Gəcavənin qavağında öyəşdər, burmancdar, cöngələr kəsildi. Bir toy, bir şaddıx, bir şadyanalıx başdadı ki, gəl görəsən. Düz qırx gün, qırx gejə qara zurnanın səsi dağı-daşı lərziyə gətirdi. Aşıxlارın sinələrindəki sədəfli sazdar dil-dil ötdü. Miskin Abdalnan Sənubər xanımın, Qasimnan Gülcöhrənin kəvini kəsildi. Mədədnən Yasəmənin kəvini Təbrizə niyyət olundu.

Toyun axırıncı günü aşix sədəfli sazinı sinəsinə basıf bu duvaqqapmaynan toya öz xeyir-duasını verdi:

Bir belə gözəl sənəmin,
Özünə qurvan olasan.
Dindirif, danışdırif,
Sözünə qurvan olasan.
Camalı mahi-təban,
Üzünə qurvan olasan.
Süzülüf nə xoş baxır,
Gözünə qurvan olasan.
Nə əcəb, goftarı xoş,
Avazına qurvan olasan!

Qız, sənin qoynun içi
Mixək, darçın, hil kimidi,
Tökülüf dal gərdənə,
Saçların sünbül kimidi.
Dəhanın şəhdi-şəkər,
Dodaxların bal kimidi.
Sinən qar, buxaq bəyaz,
Yanaxların gül kimidi.
Bülbülü şeyda oluban,
Yazına qurvan olasan!

Bircə baxın bu gözələ,
Nə əcəb türfə çağıldı.

Məclisi məst eliyən,
Əlində gövsər sağıdı.
Sinəsi mərmər kimi,
Savalanın yaylağıdı.
Sonası pərvaz olub,
Şux tərlanın növrağıdı.
Göllərində ördəyinə,
Qazına qurvan olasan!

Məhəmməd gəşt eliyif,
Bu cümlə cahanı gəzif.
Gəncəni, Qarabağı,
Şəkinin, Şirvanı gəzif.
Xoy nədi, Salmas, Marağa,
Təbrizi, Tehranı gəzif.
Arıyif, axtarıban,
Mülki-Süleymanı gəzif.
Bir belə şux gözəlin,
Nazına qurvan olasan!

MİSKİN ABDALNAN ŞAH İSMAYIL

USTADNAMƏ

Nələr gördüm, kəmt elədim dünyanı;
Hər bir işin qılı-qalı varılmış.
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı hali varılmış.

Haqq sözə gərəkdi düz qiymət olsun,
Qiyməti verməyə mərifət olsun.
İnsanda insanlıq səxavət olsun,
Neylərəm ki, cah-calalı varılmış.

Qayım ağa, niyə fikrə dalırsan?
Yoxsa ki, özündən hesab alırsan,
Sayılmaz mehmana keçə salırsan,
Saydığın qonağa xalı varılmış.

Çox gəzmişəm, az görmüşəm danəndə,
Deməliyəm sözün yeri gələndə.
İnsan üzün görməyəsən dönəndə,
Açılanda xoş camalı varılmış.

Ataş alıb çox da yanma, Ələsgər,
Sənətində heç usanma, Ələsgər.
Öz-özünə qubarlanma, Ələsgər,
Dünyanın Urustam-Zalı varyımış.

Ustadlar ustadnaməni bir deməz, iki deyər. Biz də deyək, iki olsun, dostdarımız sevinsin, düşmənnərimiz paxılhxıdan çatdıyif ölsünnər:

Qafil könül, bu nə yoldu tutubsan,
Sərf edirsən nə kamaldı dünyada?!
Dövlətə qul olub, gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.

Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağilar bürcü, hasarı.
Yüz sənin tək ahu gəzən şahmarı
Fələk kəməndinə saldı dünyada.

Guşumda sırgadı, sinəmdə dağdı;
Ağlı unutmaz neçə ki sağdı,
Dövlətdən qismətin beş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.

Fələk bərhəm edib çox nizamları,
Zülm ilə söndürüb yanan şamları,
Hayif cavannarın gül əndamları,
Mara, mura qismət oldu dünyada!

Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər.
Onda vay halına, yazix Ələsgər
Özün getdin, sözün qaldı dünyada!

Ustadlar ustadnaməni iki deməz, üç deyər. Biz də deyək üç olsun, dostdarımız şad, düşmannarımız naşad olsunnar:

Arif məclisində bir söz söylərəm,
Nə hədyan, nə çəşqin, nə qələt olmaz.
Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz.

Bir haqq söz söylərəm, ariflər qanar,
Müxənnətdər etdiyinnən utanar.
Varlıxda dost olma, yoxluxda – kənar,
“İyidəm” deyəndə bu adət olmaz.

O dünyani, bu dünyani gözdüyən,
Həm savahı, həm üsyani gözdüyən,
Namus qədri bilif, nanı gözdüyən,
İnşallah, heş yerdə xəcalət olmaz.

Bir şəxsin sənəti istəmək ola,
Səxavət eyləməz, hatəm tey ola,
Dövlət tapa, gədalıxdan bəy ola,
Başı ərşə çıxsa, ədalət olmaz.

Ələsgər, mətləbin xudadan istə,
Kərəm olmaz müxənnəsdə, nakəsdə.
Bəylik, göylük, səylik olan məclisdə,
Qaş kı orda xeyir-bərəkət olmaz.

Hə mənim əzizdərim, sizə hardan sölüyüm, kimnən deym əyyamı-qədimnən bu yana adı dillər əzbəri olan Goyçə mahalında doğuluf boy-a-başa çatan, ağlının, kamalının böyüklüyüynən ad-san qazanan, Allahın izniñnən, misilsiz kərəmətinən müqəddəsdiyə qovuşan, ərənnərdən hax vergisin alif söz xəzinəsinin xiridarına çevrilən Miskin Abdaldan... Elə ki, Miskin Abdal öz butasına yetişdi, sevgilisi Sənubər xanımı Təbrizdən Goyçə mahalına, doğma kəndi Sarıyaquba gətirif çıxartdı, başdadı xoş ömür-gün sürməyə. Evlənənnən sonra da bir-birrərini elə sevirdilər ki, elə bil əsl Leyli Məcnunuydular. Bir-birrərinnən bir gün də olsa ayrı dura bilmirdilər. Sənubər ev işdəri, həyət-bajaynan məşğul olur, Miskin Abdal da əkin-biçinə, mal-qarıya baxır, axşamlar öz telli sazını sinəsinin üstünə alif bir-birrərinnən gözəl, şirin havalar çalardı.

Çox vaxt bu axşamlara qohum-qonşular, tanış-bilişdər də toflaşardı. Hələ sazin sorağına uzaq ellərdən gəlif qulaq kəsilənnər də varıydı. Miskin Abdalın sazdı-sözdü gejələri elə maraxlı, elə şirin keçərdi ki, bəzən vaxtin nejə keçif getdiyini bilmirdilər. Bir də görərdilər ki, xoruzdar banniyır, dan yeri sökülür. Miskin Abdalın oxuduğu sözdər ürəklərə məlhəm, çaldığı havalar könüllərə hərarət gətirərdi. O yavaş-yavaş başdadı özünnən saz havaları qoşmağa. İlk qoşduğu saz havasının adını "Sənubəri" qoydu. Az keşmədi "Abdalı" saz havasını da yaratdı, ona tay kimi. Bu saz havalarında təbii bir gözəllik, doğmaliq, şirinnik varıydı ki... Sonralar o gün olmazdı ki, o, bu saz havalarını heç olmasa bir dəfə dilləndirməsin. Gözəl saz çalmağı, söz qoşmağı onun adını mahaldan-mahala salmışdı. Hər yerdə onun bu hünərinnən ağızidolusu danışındılar. Heş yerdə buna bənzər bir sənətkarın olmadığını indi hamı təsdiq eliyirdi. Əlqərəz, Miskin Abdalın gününə gün, döyrənə döyrən, hörmətinə hörmət çatmadı. Adı-sanı hər tərəfə səs salmışdı. Bunnardan lovğalanmıyan Miskin Abdal rahatdix nə olduğunu bilmir, sazdan-sözdən bir an da olsun uzaxlaşmırıdı. Sazın-sözün şöhrətini hər gün el-el, oba-oba yayırdı. Artıx telli sazin sədaları uzax-uzax yerrərdən gəlirdi. O bəzən Göyçədən çıxır, həftələrnən evə qayıtmırıdı. Məqsədi, məramı təkcə sazin-sözün sırrını ellərə çatdırmaq deyildi. O, həm də ulu bavası Yaqubdan üzü bu yana nəsil-nəsil təbliğ edilən dini məzhəbin böyüklüğünü, müqəddəsdiyini dünyaya yaymaxnan məşğulu ydydu. Miskin Abdal elə şirin, elə gözəl danışındı ki, eşidənnər onun bir sözünü iki eləmirdilər. Miskin Abdal nə danışındısa, hamisinnan böyük bir hikmət, böyük bir məna sözüldürdü. Belə səfərrərdə Sənubər nə qədər darıxsə da, Miskin Abdala mane olmurdu. Çünkü o da Miskin Abdalın haqqı doğru uzanan müqəddəs yolunun yolcusu olmuşdu. Bu yoldan onu döndərmək mümkün deyildi. Buna heş ehtiyac da yoxuydu. Axı o öz ulularının müqəddəs yolunu yaşatmax üçün bu dünyaya gəlmışdı.

Bir gün Miskin Abdal yenə də bir neçə günnüyə hara-yasa getməli oldu. O axşamnan yol tədarükü gördü. Tellisazını Sənubərin tikdiyi qırmızı köynəyə saldı. Toy gərdəyinin yanından asdı. O gejə elə bil yuxusu ərşə çəkilmişdi. Sənubərin halı onunkunna da betəriydi. Həmişə axşamnan yuxuya gedən Miskin Abdal bu gejə çox gej yatdı. Bunu görən Sənubər soruşdu:

– Abdal, bu gejə sana nə oluf?

Miskin Abdal:

– Həş nə, Sənubər, bilmirəm nədənsə yuxum qaçif.

Sənubər:

– Abdal, naxoş-zad deyilsən ki?

Miskin Abdal:

– Yox, yox. Narahat olma. İndijə yuxuya gedəjəm.

Doğrudan da bir azdan sonra ikisi də yuxuya getdi. Həmin gejə onnar yuxularını bərk qatdılar. Demə, bu onnarın son gejəsiymiş. Miskin Abdal aləmi-röyada gördü kү, gözəl bir çəmənnikdə bardaş quruf oturuf nahar eliyir. Qəflətən havada qara bir bulud göründü. Buludun içinnən qəflətən bir qara quş şığıyif Abdalın qavağındakı süfrüyü caynağına alıf havaya qalxdı. Uça-uça gedif həmin buluda girdi. Bir anın içində buluddarın qoynunda gözdən itdi. Bu işə mat-məttəl qalan Abdal hövlnak yuxudan ayıldı. Gözdərini dolandırıf Sənubərin üzünə baxdı. Gördü kү, Sənubərin üzündə müdhiş bir solğunnux, böyük bir təşviş, vahimə var. Deməynən Sənubər də yuxusunu qatıfmış. O da yuxuda görür kү, Abdalla səfərə çıxıf. Hər yan gül-gülləstandı. Quşdarın cəh-cəhi, bülbüllərin avazı aləmi başına götürüf. Dörd yanda bir gözəllik var k1, gəl görəsən. Birdən-birə göy üzündən qopan qara bir bulud hər tərəfi zil qarannığa bürdü. Sənubər bu qara dumanın içində qarıxdı. Nə qədər döyündüsə Miskin Abdalı görə bilmədi. Ucadan bir neçə dəfə "Abdal! Abdal!" – deyə qışqırdı. Özü öz səsinə yuxudan ayıldı. Bu qəribə haraydan Miskin Abdal da

diksindi. O solğun yanın çıraqın piltəsinə əl atdı. Çırax evi işixlandırdı. Sənubəri haraylıyif nə baş verdiyini soruşdu. Sənubər Miskin Abdalı görən kimi özünnən asılı olmuyarax onu bərk-bərk qucaxladı. Miskin Abdal tez Sənubərə bir parça su verdi. O suyu içif toxtdadı. Miskin Abdal soruşdu:

– Sənubər, sana nə oldu?

Sənubər:

– Həş nə.

Miskin Abdal:

– Niyə belə qışqırırdın?

Sənubər:

– Yuxuda səni itirmişdim...

O başdadı gördüyü yuxuyu həyəcannan Miskin Abdala danışmağa. Danışdixca bədəni titim-titim titriyirdi. Miskin Abdal öz yuxusunu Sənubərə danışmadı. Onu dilə tutdu, tox-taxlıx verdi. Nə qədər dil tökdüsə, gördü kü, heş bir xeyri yoxdu. Sənubərin hali özündə döyük. Gözdəri bahar buludu kimi doluf. Çırtıx vursan qanı tökülər... Dan yeri təzəcə söküldü. Miskin Abdalın yadına savahkı səfəri düşdü. Sənubəri belə görüp heş bilmədi neyləsin. Odnan su arasında qalmışdı. Sənubəri bu vəziyyətdə görən Miskin Abdal sazını sinəsinə basıf aldı görək Sənubərə nə dedi, biz də nə eşitdik:

Ahu gözlüm, niyə məlul baxırsan,
Bu sevdaya, bu səfərə gedimmi?
Ürəyimi yandırıfnan, yaxırsan,
Bu sevdaya, bu səfərə gedimmi?

Sənubər saçının üç tel ayırif basdı sinəsinin üstünə, aldı görək Miskin Abdala nə cavaf verdi:

Yollarına həsrət ilə baxıram,
Mehribanım, din-imanım yaxşı yol,
Həm yanıram, həm oddara yaxıram,
Mehribanım, din-imanım yaxşı yol.

Aldı Miskin Abdal:

Yar sevmişəm, muradıma çatmışam,
Yaman günü yaxşı günə qatmışam.
Mən bu gecə bir qıl üstə yatmışam,
Bu sevdaya, bu səfərə gedimmi?

Aldı Sənubər:

Heş bilmirəm hara yozum yuxumu,
Yoxsa fələk daşa vurur oxumu?!
Çiçəklərdən sən alarsan qoxumu,
Mehribanım, din-imanım yaxşı yol.

Aldı Miskin Abdal:

Abdal deyər, bu yuxudan almırıam,
Saz götürüb pərdə-pərdə çalmırıam.
Qalma dedin, səfərimnən qalmırıam,
Bu sövdaya, bu səfərə gedimmi?

Aldı Sənubər:

Sənubərdən de aldınımı barı sən?
Qəlb evində yaşat dostu, yarı sən.
Arzum budu ilahidən yarı sən,
Mehribanım, din-imanım yaxşı yol.

Söz tamama yetdi. Miskin Abdal istədi ki, səfərə getməsin. Ancax Sənubər razı olmadı ki, olmadı. Bu vaxt həyətdən Məhəmməd kişinin səsi eşidildi:

– A bala, hələ yatırsanmı?

Miskin Abdal dedi:

– Yox, qalxmışam, ay ata.

Məhəmməd kişi:

– Onda bir az çəpik ol. Yolçu yolda gərək.

Miskin Abdal:

– Bu saat, hazır olaram.

Bir az sonra Miskin Abdal, dalınnan da Sənubər hə-yətə çıxdılar. Gördülər ki, Məhəmməd kişi atı yəhəriyif, yüyənniyif, nə lazımdısa bir xurcuna dolduruf atın belinə çatıf. Sənubər gördü kü, Miskin Abdalın sazı yadınnan çıxıf evdə qalıf. O cəld qayıdış sazı gətirdi. Həmişə atın belinə quş kimi sıçrıyan Abdal bu dəfə yəhərə ağır-agır qalxdı. Nə qədər çalışırdısa gözdərini Sənubərdən çəkə bilmirdi. Sənubərin də gözdəri dolmuşdu. Bunu görən Növrəstə dedi:

– Qızım, səfərə çıxanın dalınnan su atallar, ağlamaz-dar.

Qaynanasının bu sözünnən Sənubər bir az toxtdı, özünü ələ aldı. Gördü kü, doğrudan da düz eləmir. Gülüm-sündü kü, Abdal nigaran getməsin. Bunu qaynatası Mə-həmməd kişi də hiss elədi. Mehriban bir baxışnan gəlnini süzüf dedi:

– Qızım, Allah-taala həmişə sizi bir-birinizə istəkli eləsin. Bir-birinizə gözünüz dolusu baxasınız.

Qaynatasına başınnan razılığını bildirən Sənubər utandığının evə keçif pəncərənin ağızının Abdal gedən yollara baxdı. Miskin Abdal da "ya mədəd" – deyif atının başını gedəjəyi səmtə döndərdi. Miskin Abdal gözdən itənə kimi atası Məhəmməd kişi, anası Növrəstə, bir də nigarançılıx içində qalan sevimli xanımı Sənubər onun arxasında boylandılar...

O gün beləjə keşdi. Savah açılında gördülər ki, Növrəstə arvad azarriyif, yerinnən qalxası döyük. Ona görə də qalaxdan kərmə, təzək gətirif təndiri qalamax Sənubərin boynunda qaldı. O, qalağın balaca ağızının bədəninin yarısını içəri salıf əlini atdı kərmələrə. Birini çəkdi, ikisini çəkdi, elə birini də çəkmək istiyəndə, qalaxdakı iri-iri kərmələr yuxarıdan uşdu Sənubərin başına. Huşunu itirən Sənubər özünü güjnən eşiyyə çıxarda bildi. Çıxan kimi də tir-tap yııldır yerə. Elə bu yixılmaznan da canını tafşırmağı bir oldu.

Evdə ha gözdədilər gəlin gəlmədi. Növrəstə ərinə dedi:
– Ay kişi, bir çıx gör gəlinə nə oldu, axı o bu qədər
ləngiməzdi.

Məhəmməd kişi gedif nə görsə yaxşısı. Qalax-uçuf Sənubərin başına. Sənubər də bu ilmi ölüfsən, bildirmi! Bir vay-şuvən başdadı ki, gəl görəsən. Qohum-qonşu, tanış-biliş hamısı bir su içimində Məhəmməd kişinin qapısına toflaşdırılar. Saçını yoluf üzünü cırın kim, dil deyif ağlıyan, ağılar söylüyən kim... Allah heş kəsə belə müsibət göstərməsin. Bir vay-şuvən başdadı ki, heş demə.

Kənd ağsaqqalları yığışif məsdahat elədilər ki, Miskin Abdal gəlməmiş Sənubəri dəfn eləməsinnər. Ona görə dərhal Miskin Abdalın dalınnan bir atdı göndərdilər. Özünə də tafşırıldılar ki, nəbadə Sənubərin ölüyünü Miskin Abdala söylüyəsən. De ki, anan xəstələnif, səni arzuluyur.

Bunnar burada qalsın, görək atdı neylədi. O, atını qan-tər içində çapif Miskin Abdal olan məkana çatdı. Bu vaxt Miskin Abdal eşikdə duruf Göyçüyə sarı baxırdı. Bir də gördü kü, bir atdı ley kimi çapa-çapa ona tərəf gəlir. Miskin Abdalın sümükləri üzəndi. Bədəninən bir sızlı, üzütmə keşdi. Bildi ki, bu atdı xeyirxəvərə oxşamır. Bir azdan Miskin Abdala dedilər ki, Göyçədən sənin dalınca gələn var. Görüşdülər. Miskin Abdal Sənubərin başında bir iş oluf-olmadığını nə qədər soruştusa, gələn adam hey dedi: "Anan xəstələnif, səni arzuluyur".

Miskin Abdal da onun bu sözünə inanıf dərhal Göyçüyə qayıtdı. Hələ kəndə girməmiş uzaxdan gördü kü, gənddə bir vay-şivən var ki, gəl görəsən. Göyçədə adam qalmayıf, hamısı onnarın qapısına yığışif. Miskin Abdal elə düşündü kü, yəqin anası rəhmətə gedif. Gələndə gördü kü, yox, anası dil deyif ağlıyır. İndi başa düşdü kü, olən Sənubəriymis. Hamı Miskin Abdalı görün ona yol verdi. Miskin Abdal içəri keçif gördü kü, iki gün əvvəl salamat qoyuf getdiyi Sənubərinin cəsədini evin ortasına uzadıflar. Sənubər də elə bil ölmüyəf, yuxu

yatır. Özü də elə bil bədirrənmiş aydı.

Dünya Miskin Abdalın başına dolandı. Sinəsi para-para oldu. Qaynanası Səlbinazı tanımax olmurdu. Qızının dərdindən üz-gözündə tutar-istəhat yoxuydu. Tez-tez də huşunu itirirdi. Hali heç özündə döyüldü. Ağlını az qala itirmişdi. Camahat bilmirdi ölüyü ağlasın, yoxsa Sənubərin anası Səlbinazı sakitdəşdirsin. Hamı Miskin Abdalın bu müsibəti necə qarşılayacağını gözdüyürdü. Onsuz da Miskin Abdal bu günün böyük müsibətlərini bir neçə gün əvvəl yuxuda görmüşdü. Bir də ki, axı olacağa çarə yoxdu. Odu ku, bu dərdinin haxdan gəldiyini duyduğu üçün özünü tox apardı. Belə gəlif, belə gedən dünyanın vəfasızlığına öz giley-güzərini təzəcə yaratdığı "Göyçə şikəstəsi" saz havası üstündə aldı görək öz yaxınlarına, doğmalarına nejə bəyan elədi:

Ay hazarat, ay camaat, ay ellər,
Könlüm quşu bir dilbəri itirdim.
Yasa batıb bağçadakı bülbüllər
Bəxtim yatdı, canda səri itirdim.

Silinmiyif toy gününün xinası,
Yarımçıxdı naxış-naxış xanası,
Gejə-gündüz mələr qaldı anası,
Ləldən baha bir gövhəri itirdim.

Könlüm evi viran oldu, talandı,
Korun-korun atəşdərə qalandı,
Çoxdan billəm qoca dünya yalandı,
Dan ulduzu, al səhəri itirdim.

Ay camalı dağ qarının ağıydı,
Ötən günner ələ keşməz çağayıdı,
Xəzan yeli toxunmamış bağlıydı,
Bağça-bağı, bar, bəhəri itirdim.

Zulum deyil, bu zulumnan betərdi,
Ölüm deyil, bu ölümnən betərdi,
Miskin Abdal kimə desin bu dərdi,
Ahu gözülü Sənubəri itirdim.

Miskin Abdalın belə yanıxlı-yanıxlı çalıf çağırması hamının qəlbini para-para elədi. Göz yaşdarı axıf selə döndü. Nalədən, ağıdan, qışqırtıdan qulaxlar tutulurdu. Sinəsi söznən dolu olan Miskin Abdal sazını sinəsinə bərk-bərk sıxıf ürəkdağlıyan bir fəryadnan öz dərdini-dilini görək nejə bəyan elədi:

Ay hazarat, görün nədi,
Bir tuti-dildən ayrıldım.
Könlüm bağı viranədi,
Bülbüləm, güldən ayrıldım.

Müşk-ənbər qoxuluydu,
Şirin-şirin yuxuluydu,
Sözü şəkər, noğuluydu,
Saçı sünbüldən ayrıldım.

Sənubərsiz qalmadı hal,
Mənə həmdəm oldu məlal
Cida düşdü Miskin Abdal,
Obadan, eldən ayrıldım.

Miskin Abdal elə yanıxlı-yanıxlı çalıf-oxuyurdu ku, hamı züy-züyə gedirdi. El ağsaqqalları Miskin Abdala ürəkdirək verdilər. Ancax kimə deyirsən, Miskin Abdal sizim-sizim sizilliyir, özünnən asılı olmuyarax gözdərinnən qanni yaşdar axıdırdı. Sinəsi də boşalmax bilmirdi. Miskin Abdal üzünü ağsaqqallara tutuf dedi:

– Siz allah, qoyun sinəmi boşaldım. Bunu deyif sazı si-

nəsinə sıxdı. Dodaxlarından qopan yanıxlı nalələr hamının göz yaşını selə döndərdi:

Qəfil ölüm gəldi, keşdi araya,
Yaman yerdə ahu-zarda qalmışam,
Qəm karvanı düzülüfdü sıraya,
Çox çetində, yaman darda qalmışam.

Bir doyunca baş yastığa qoymadım,
Yerişinnən, duruşunnan doymadım,
Buyurmağa, çağırmağa qıymadım,
Zimistanda boran-qarda qalmışam.

Miskin Abdal, hanı ötən vaxtdarım,
Çiçeyindən perik düşdü baxt arım.
Heş bilmirəm gedim harda axtarım,
Dünya boyda dar məzarda qalmışam.

Camaat gördü kü, yox, Miskin Abdal heç sakitdəşənə oxşamır. Çar-naçar qalif düşdülər onun əl-ayağına k1, amanın bir günüdü, bir az səbr elə, bu camahata da yazığın gəlsin. Qoy barı onnar bir az dincəlsinnər. Ömrün boyu nə qədər istəsən ağılyarsan.

Kimə deyirsən?! Sənubərin qəfil ölümü elə bil Miskin Abdalı havalandırmışdı. Dünyada gözünə heş nə görünmürdü. Dərdini, ününü kədər dolu sazına, sözünə, bir də göz yaşlarına vermişdi. O sazi yenə basdı sinəsinə. Yanıxlı-yanıxlı elə bir "Göyçə şikəstəsi" çaldı k1, gəl görəsən. Sazın bu sızılısına otdarın başı qıvrıldı., adamların başındakı tüklər biz-biz oldu. Miskin Abdal özündə, sözündə deyildi. Çala-çala başdadı bir-birinin ardınca bayatıları zilə çəkməyə:

Mən aşix, saza neylim?
Nəs gələn yaza neylim?

Öldü, qaldım zuluma,
Bu gəlin-qıza neylim.

Ağlaram, ağım ağlar,
Sol yanım, sağım ağlar,
Bülbüləm dar qəfəsdə,
Bağbansız bağım ağlar.

Təmizləyin axırı,
Tez qaytarın naxırı,
Bəlkə gəlif çatıbdı,
Bu dünyanın axırı.

Ağ suları sonalım,
Otağı zər xanalım,
Kimə dedi sözünü,
Barmaxları xinalım?

Teyim-teyim teylədim,
Bu qışı yaz eylədim.
Ayırdı yordan məni,
Bu fələyə neylədim?

Təbrizdən gələn gəlin,
Danışif gülən gəlin,
Əhdinə xilaf çıxdın,
Vədəsiz ölü gəlin.

Yer-göy qara dumandı,
Haqqa qalan gümandı,
Təbrizə xəvər verin,
Göyçədə ah-amandı.

Ovçular çıxır ova,
Kədikdə tapır yuva,
Maralınnan ayırar,
Ceyranı qova-qova.

Saza qara bağlaram,
Sinələri dağlaram,
Gejə-gündüz ah çəkif,
Zulum-zulum ağlaram.

Miskin Abdalın bu naləsinə qulaq asannarın hamısı suya döndü. Atası Məhəmməd kişi gördü kü, yox, oğlu heç özündə döyük. Belə getsə Miskin Abdaldan da əli üzüləjək. Oydu ku, qavağa yeridi, əlini oğlunun boynuna salıf nə qədər dil tökdüsə, heş bir xeyri olmadı. Miskin Abdalın dilinnən "Sənubər" kəlməsi düşmürdü. Oğlunu belə görəndə ata ürəyi paralandı, göyüm-göyüm göynədi... Baxdı ki, Abdala elə-belə söz keşmir. Ona görə də üzünü oğluna tutuf aldı görək nə dedi:

Sənsən mənim nuri-didəm,
Ağlama, oğul, ağlama.
Gəl eyləmə mənə sitəm,
Ağlama, oğul, ağlama.

Aldı Miskin Abdal:

Dağılıfdı xanımanım,
Ağlaram, ata, ağlaram,
Nə qalır, nə çıxır canım,
Ağlaram, ata, ağlaram.

Aldı Məhəmməd kişi:

Bu nə ahdi, bu nə ündü,
Yanar çıraqımız söndü,

Yaradanın üzü döndü,
Ağlama, oğul, ağlama.

Aldı Miskin Abdal:

Yar oduna qalanmışam,
Dolmamışdan calanmışam,
Torpaxlarda yalanmışam,
Ağlaram, ata, ağlaram.

Aldı Məhəmməd kişi:

Məhəmmədə etmə zulum,
Bağlanıfdı gedər yolum,
Özüm sana qurvan olum,
Ağlama, oğul, ağlama.

Aldı Miskin Abdal:

Abdal deyər: ölüm haxdı,
Sənubərsiz həyat yoxdu,
Nə qədər ki, canım sağdı,
Ağlaram, ata, ağlaram.

Elə bil bu sözdər Miskin Abdala bir balaca təsir elədi. O, ah-naləsinə ara verdi. Camaat əl-ayağa düşüf Sənubərin cənazəsini kənd qəvirstənnığına apardılar. Burada dağ-daş, yer-göy yenə də Miskin Abdalın başına dolandı. Gözdərinə qarannıx çökdü. Gördü kü, bayax heç olmasa, Sənubərin cəsədinə baxa bilirdi. İndi qara torpaxlar onu da udajax. Götürdü görək "Abdalı" saz havasından öz dərdini nejə dilə gətirdi:

Gördüm yarım bir quş oluf uçufdu,
Haray çekən, qəm ağlıyan elim vay.
Bu dünyadan din-imanım köçüfdü,
Gülşənimdə bülbül ağlar, gülüm vay.

Sular axıf doldurufdu çuxuru,
Hara gedir bu dünyanın axırı?
Heç açılmır fəndi-feli, paxırı,
Həftəm ağlar, ayım innər, ilim vay.

Eynim yaşı çıldır-çıldır sözülər,
Bu sitəmnən yazış canım üzülər,
Kədər köçü sinəm üstə düzülər
Gejə-gündüz ağı deyən dilim vay.

Sədaqəti haxdan gələn payıydı,
Gözəlliyi Züleyxaya tayıydi,
Abdal deyər, on dörd günnük ayıydı,
Sənubər tək ölüf gedən gəlin vay.

Sözdərini axıra çatdırıf Miskin Abdal bir az rahat oldu.
Adamlar cənazəni torpağa endirəndə Sənubərin anası
Səlbinaz elə bir şivən, elə bir haray qopardı kı, az qaldı
qulaxlar tutulsun. Bu harayı eşidən göydə uçan quşdar da az
qala qanad saldılar. Ağilar dil açıf yerə-göyə meydan oxudu:

İtən biryolluq itdi,
Əli xınalıım getdi,
Fələyə neyləmişdim,
Sinəmi dağ-dağ etdi.

Dünya gedir ha yana,
Bu ölüm bir bəhana,
Bir ah çəksəm qorxuram,
Od tutuf, aləm yana.

Qanadsız quşam indi,
Möhnətə tuşam indi,
Bu dərdi kimə deyim?!
Dil bilməz daşam indi.

Səlbinaz bu sözdəri güjnən tamamlıya bildi. Dərin bir qəşş eləyib tir-tap yerə yixılıf, huşunu itirdi. Adamlar onu salaca ilə evə gətirdilər. Xeyli gözdədilər, üz-gözünə su çilədilər, Səlbinaz ayılmadı ki, ayılmadı. Gördülər yox, bu heç dirilənə oxşamır. Qaldılar əl-ayaxda. Tez-tələsik ya-xınnıxdan loğman-təbib çağırıldılar. Loğman əlini Səlbinazın nəbzinə qoyuf dedi:

– Balam, bu adam diridən çox, ölüyə oxşuyur. Onun ürəyinin heyi qalmayıf. Bunnan sağalıf adam olmaz. O ancax və ancax bir iki saat yaşıya bilər. Çünkü ürəyi para-para oluf. Buna mən heç bir çarə eliyə bilmərəm.

Miskin Abdal loğmana yalvar-yaxar eliyif dedi:

– Əgər sən qaynanamı sağaltsan, səni dünya malının qani eliyəjəm. Nə bajarırsan əsirgəmə.

Loğman dedi:

– Bala, bildiklərimin hamısını elədim. Onu sağaltmax mümkün deyil. Ancax belə bir şey eliyərəm. Məndə bir dərman var, onu burnuna tutaram ayılar. Bəlkə deyəsi bir sözü-savı var, onu deyər.

– Eybi yoxdu, heç olmasa, qoy vəsiyyətini eliyə bilsin. Bəlkə də doğrudan da ürəyində demədiyi bir sözü qalıf. Sonra da nə olar, olar.

Loğman civinnən bir dəstə ot çıxartdı. Onu həvəng-dəstədə un kimi əzdi, sonra bir çımdık gətirif Səlbinazın burnuna tutdu. Səlbinaz gözdərini aşdı. Hamı buna sevindi. Gözdərinnən axtarış Miskin Abdalı tafdı. Əlinnən işarə elədi ki, yaxın gəlsin. Miskin Abdal özünü tox tutuf onun baravarına gəldi. Səlbinaz dili tutar-tutmaz dedi:

– Oğul, allah bilir mən səni özümə kürəkən yox, oğul biliyim. Neyliyək, bəlkə də qismət beləymış. Olacağa çarə yoxdu. Qəzadan qaşmax olmaz. Alnimizə nə yazılıfsa, onu da görəjiyik Ancax mənim qızımı gorvagor dədəsi İlan Mahmudun qarğışı tutdu. Ona min təsbah nəhlət olsun. Mənim bu dün-yamı da, o dünyamı da yandırdı. Bu yastıxdan qalxası

döyüləm. Sənubərsiz yaşamax istəmirəm. Mən öləndə Sənubərin yanında basdırarsan. Ancax ölməmişdən qavax sinəmdə bir neçə xanə var, onu demək istiyirəm. Mən deyim, sən də yaxşı-yaxşı qulaq as.

Aldı Səlbinaz:

Tərsinə dolandı fələyin işi,
Sinəmdə Sənubər dağı gedirəm.
Dəydi qayalara çərxin-gərdişi,
Sinəmdə Sənubər dağı gedirəm.

Aldı Miskin Abdal:

Fələk dara çəkdi qara baxtımlı,
Sinəmdə Sənubər dağı qalıram.
Yerinnən uçurtdu təxti-butamı,
Sinəmdə Sənubər dağı qalıram.

Aldı Səlbinaz:

Naz ilə böyütdüm, cana qiymadım,
Üstünə qonmağa qubar qoymadım,
Hüsnü-kamalınnan dadar doymadım,
Sinəmdə Sənubər dağı gedirəm.

Aldı Miskin Abdal:

Özüm də bilmirəm nəydi günahım,
Eşqimdə olmuşdu yar qibləgahım,
Yerləri, göyləri yandırar ahım,
Sinəmdə Sənubər dağı qalıram.

Aldı Səlbinaz:

Bu da bir qismətdi, bu da bir yazı,
Döndü viranəyə ömrümün yazı,
Gəl görmə günahkar sən Səlbinazı,
Sinəmdə Sənubər dağı gedirəm.

Aldı Miskin Abdal:

Qalmayıb Abdalın səbri-qərarı,
Qəlbində yar dağı, yar intizarı,
Yalanmış dünyanın dövləti, varı,
Sinəmdə Sənubər dağı qalıram.

Söz tamama yetməmiş Səlbinaz gözdərini birdəfəlik yumdu. Ha çığırıldılar, ha hayladılar Səlbinaz bir daha gözdərini aşmadı ki, aşmadı. Səlbinaz ölüf yüz ilin ölüsünə qarışmışdı. Miskin Abdalın dərdi biriydi, oldu min. El-ova yığışdı. Səlbinazı aparıf qızının yanında dəfn elədilər.

Günnlər ötüşdü. Hərə bir yana çəkilif getdi. Cox vaxt Miskin Abdal evdə tək qalırdı. Fikirdən, xeyaldan ayrıla bilmirdi. Atası-anası onu günən ovundururdu. Sazını qırmızı köynəyinnən çıxardıf qara köynəkdə saxladı. Ömrünün sonuna qədər sazinin qara köynəyini soyundurmadı. Bunu bilən aşıxlارın, sazandaların hamısı öz sazdarının qırmızı köynəyini dəyişif qara köynəyə saldılar.

Sənubərin dərdi Miskin Abdalı lap əldən-dildən salmışdı. Dörd divar içinnən bir yana çıxmır, ağrısını-ajısını saza-sözə söylüyürdü. Onun yanına təsəlli vermək üçün gələn tay-tuşdarı da Miskin Abdalın dərdini yüngülləşdirə bilmirdilər. Anası Növrəstə gördü kü, oğlu üzülüf əldən gedir. Gəlif ona nə qədər yalvar-yaxar elədisə bir xeyri olmadı. Axırda əlacı kəsilib qoşa hörüyünü sinəsinə basıf aldı görək nə dedi:

Butanın dərdindən oluf divanə,
Ah çəkif, dad edif, ağlama, oğul.
Bir sönən çırağa oluf pərvanə,
Bu qədər yasını saxlama, oğul.

Miskin Abdal gördü kü, anası onu sakitdəşdirməyə çalışır. Ancax bunnarın xeyri yoxuydu. Miskin Abdalın dərdi özünə bəsiydi. Ona görə də anasının cavavında aldı

görək nə dedi:

Nə qədər canımda canım var mənim,
Sənubər deyərək ağlaram, ana.
Yıxıfdı evimi nakam yar mənim,
Ölüncə yaşını saxlaram, ana.

Növrəstə gördü yox, oğlu heç yola gələnə oxşamır.
Başdadı söhbətin səmtini bir az dəyişif onun qəlbini ələ
almağa. Aldı görək sözün o biri xanəsində nə dedi:

Yayılıf hər yana səsin, sorağın,
Şeyda bülbülüsən bağcanın, bağın,
Yazılsın, qalmasın bəyaz varağın,
Sazına qaralar bağlama, oğul.

Anasının son sözdəri Miskin Abdalın qəlbinə yaman
toxundu. Bu dəfə o, "Göyçə şikəstəsi" üstündə elə bir ah
çəkif, elə bir nalə qopartdı ki, daha nə deyim:

Qalmayıf ürəkdə eşqim, həvəsim,
Kəsilif taqətim, titriyir səsim,
Nə saz günahkardı, nə pərdə, nə sim,
Sazıma qaralar bağlaram, ana.

Miskin Abdalın belə yanıxlı-yanıxlı oxumağı Növrəstəni daha da kövrəltdi. Oğluna yazıçı geldi. Elə bil
sinəsinə çalın-çarpaz dağlar çekildi. Aldı sözünün
tafşırmasında görək oğluna nə dedi:

Çoxdu Növrəstənin covri-məlali,
Dərdini çəkməkdən qalmayıf halı,
Dedim ki, halımdan olasan halı,
Sinəmi çal-çarpaz dağlama, oğul.

Anasının qəlbini ovutmaq üçün Miskin Abdal özünü
ələ alıb görək nə dedi:

Mən sənə söylüyüm, sən də ol həli,
Qəmlər içindədi Goyçə mahalı,
Elə yazix bilmə oğlun Abdalı,
Yağılar sinəsin dağlaram, ana.

Bunnan sonra Miskin Abdal sazını köynəyinə qoydu.
Düz bir il sazı köynəkdən çıxarmayıf qurulu kərdəyin üstün-nən asdı. Nə atası Məhəmməd kişi, nə anası Növrəstə xanım, nə də bu evə ayax basannarın heş biri boş qalmış qırımızı kərdəyin üstündəki qara köynəkli saza baxa bilmirdilər. Baxannarın da gözdəri yaşınan dolurdu. Çoxu da özünə saxlıya bilmiyif göz yaşlarını leysan kimi axıdırdı.

Bir il beləjə keşdi. Bir ildən sonra Miskin Abdal çox götür-qoy elədi. Dünyanın əzəlini-axırını fikirrəşdi. Baxdı ki, yox, dünya elə belə gəlif, belə də gedəjək. Oturuf dərd-qəm çəkməknən, ah-uf eləməknən, nalə-fəryad qoparmaxnan nə gələni əyləmək olur, nə də gedəni qaytarmax. Ona görə də öz-özünə belə fikirrəşdi ki, onsuz da Sənubərin dərdi yaddan çıxası dərd döyük. Ancax bunnan baravar evdə qapanıf qalmax da olmaz. Atam, anam da yazıxdılar. Onnarın da baxıf-baxaxları bir odu. Bu heç Allaha da xoş getməz. Bir də axı, o, nəsilbənəsil bavalarından ona miras qalan dini məzhəbi yayıf başa çatdırımalıydı. Axı, onun üstündə böyük bir yük, boynunda dünya boyda bir deyin varıydı.

Bu xeyallar içində o, üzünü Allaha tutuf dedi: “Sənnən qüdrətdi, sənnən qüvvətdi heş kim, heş bir qüvvə yoxdu. Hər şeyin yaradıcısı sənsən. Hər şeyi yoxluxdan təkcə sən yaradırsan. Nə qədər ömrüm var, yalnız sana qovuşmax üçün yaşıyajam. Ömrüm boyu din-məzhəb yolunun Miskini, Abdalı olajam, Ya qadir Allah!” Sonra əlini atıf sazını köynəkdən çıxartdı. Başdadi yavaş-yavaş dinqıldat-

mağ'a. Gördü kü, sazin kökü pozuluf. Baş pərdə üstündə sazını köklədi. İlk çaldığı hava "Sənubəri" oldu və başdadı bunnarı oxumağa:

Yıxdın könlüm şəhrini,
Dad fələk, aman fələk!
İçdim hicran zəhrini,
Zülm etdin yaman, fələk!

Qara geyifdi sazım,
Nə oxuyum, nə yazım...
Nakam qaldı murazım,
Vermədin aman, fələk!

Zülm olmaz beyləsinnən,
Qoru şər hiyləsinnən,
Abdalın naləsinnən
Bir diksin, oyan, fələk!

Sonra da "Miskini" söz havasında bunnarı oxudu:

Aləmi-röyada bir bağça saldım,
Gülünnən qoxladım yar deyə-deyə.
Çəkdir hasarını alovdan, oddan,
Dolanıf yoxladım yar deyə-deyə.

Nakam Sənubərim birdən nejoldu?!
Bəxtin üzü döndü, niyə kəj oldu?
Bu eşq bay olmadı, axır heç oldu,
Canda can saxladım yar deyə-deyə.

Bir də görünmədi bulax başında,
Öldü qar-borannı ilin qışında,
Axtardım mən onu çeşmim yanında,
Sellər tək çağladım yar deyə-deyə.

Sazım qara geydi, çala bilmədim,
Dərdim canda yandı, gülə bilmədim.
Ölmək istəsəm də, ölə bilmədim,
Könüllər dağladım yar deyə-deyə.

Sənubərin dərdi əydi qəddimi,
Çağırdım köməyə, çatsın cəddimi.
Ağladım, sızladım, aşdım həddimi,
Qaralar bağladım yar deyə-deyə.

Abdalam, itirdim din-imanımı,
Dərbədər eylədim var gümanımı,
Göylərə yetirdim ah-amanımı,
Hər yanda ağladım yar deyə-deyə.

Bunnan sonra "Abdalı", "Göycə şikəstəsi", "Göycə dön-dərməsi" və başqa yanıxlı saz havaları dil aşdı. Çaldıxca elə bil dərdi bir az yüngülləşdi. Özündə, içində bir dinşik, rahatdix hiss elədi. Onun sazinin səsini ilk dəfə atası-anası eşitdi. Onnar inanmadılar. Elə bildilər qulaxlarına səs düşüf. Səs gələn tərəfə yaxınnaş� gördülər ki, yox, bu xəyal deyil, Miskin Abdalın sazinin səsidi. Özü də sazı sinəsinə elə sıxıf ki, elə bil uzun illər boyu həsrətnən balasını gözdüyən ana öz övladını bağırna basıf. Elə bil onun bu dünyadan xəvəri yoxdu. Heş kimə, heş nəyə baxmadan havalardan havalara keçir. Ata-ana əllərini göylərə qaldırıf Allaha dualar elədilər, şükürər oxudular. Bildilər ki, hamısını eliyən Allahdı. Hər şey bir onun əlindədi. Ulu yaradan zavallı ata-ananın yalvarışdarını, dualarını yerdə qoymuyuf. Miskin Abdalın niskilli könlündə bir umud çırığı yandırıf. Sənubərin bir illik yasının sonra Miskin Abdal ilk dəfəydi ki, əlinə saz alırdı. Hamı Məhəmmədnən Növrəstəyə gözaydınınlığı verdi. Qurvannar kəsildi, nəzir-niyazdar paylandı. Qohum əqrava, istiyif-bilən Miskin Abdal olan otağa keşdi. Miskin Abdal

onnarı görüp ayağa qalxdı. Hamiya xoş gəldin elədi. Baxdı ki, sevinşdən valideynnərinin, qohum-qonşularının gözdəri yaşnan doluf. Miskin Abdal da kövrəldi. Ancax özünü toxtatdı. Göz yaşdarını bir təhər gizdətdi. Anası irəli yeriyif oğlunun boynuna sarıldı. Onu duz kimi yaladı. Sonra yazış-yazış Miskin Abdalın üzünə baxıf dedi:

– Boyuna, buxununa, adına-sanına, sazına-sözünə qurvan olum, ay oğul. Bu insafi, mürvəti sənin ürəyinə salan Allaha da qurvan olum, ay bala. Nə yaxşı oldu, bizə yazığın gəldi. Dərddən, qəmnən, silkinif çıxdın.

– Ana, bunnarın hamısı qadir mövlamın işidi, Onun qismətinə min şükür. Ürəyimdə bu umud çırığını yandıran da odu. Nə deyim vallah, Allah özü bilən yaxşıdı.

Növrəstə mənalı-mənalı oğlunun gözdərinin içində baxıf dedi:

– Oğul, dərdin alım, olarmı bunnan sonra sazını qırımızı köynəyinə geydirəsən? Mən istəmirəm ki, oğlumun sazi qara köynəkdə olsun.

Miskin Abdal dərinnən bir köks ötürüf dedi:

– Ay ana, sazı mən saz elədim. Sazın pərdələri mənim əlimnən cana gəldi. Mənnən başqa heş kim sazda bircə hava da çalmayıf. Sazın köynəyini Sənubərin ölümü qara rəngə boyadı. Bu rəng həmişəlik saza Sənubər naləsinən, fəryadının, nakamlığının bir yadigar olarax qalajax.

Miskin Abdalın bu cavavının sonra Növrəstənin deməyə sözü qalmadı. O günnən başdıyarax Miskin Abdal yaş-yavaş adam içində, tay-tuş arasına çıxdı. Elin-ovanın sözsöhbətinə, dərdinə-sərinə qarışdı. Ev işdərində atasının-anasının yaxın köməkçisi, həmdəmi oldu.

Aradan xeyli keşmişdi. Hər iş öz qaydasında gedirdi. Miskin Abdalın ata-anası gəlin, nəvə üçün darixirdilər. Bilmirdilər öz fikirrərini oğullarına nejə çatdırıssınar. Bir gün xeyli düşünüf-daşınif belə qərara gəldilər ki, bir bəhanəyinən ürəklərini Miskin Abdala aşsınnar.

Anası dedi:

– A bala, biz nə qədər işdiyəjiyik. Tək işdəməkdən laf təngə gəlmişik. İşdəməsək də olmur. Mən evdə gəlinin də işini görürəm. Neyləyək, Allahın qisməti beləymış. Tək sənin başında döyük, ha. Yüzü oluf, biri də bu. Nə qədər yasdı qalmağ olar? Nə çoxdu elimizdə, obamızda qız. Birini özün sev-seç. Biz də el adətinnən elçi gedif toy eliyək. Biz də istiyirik ki, doyunca gəlin buyuruf, çağırax. Nəvə boyunu sevək, əzizdiyək.

Daşdan səs çıxdı, Miskin Abdaldan səs çıxmadı. O, dərin fikir-xəyal içində ötən günərini xatırrıyır, içində aranı-dağa, dağı-arana aparırdı. Onun susduğunu, cavaf vermədiyini görən atası xeyli ürəklənif dedi:

– Anan düz deyir, ay bala, bir bizə də yazığın gəlsin. Yaş ötűf keçir. Kimi, nəyi gözdüyürsən? Neyləyək. Allahın buyurduğu beləymış. Daşı tök ətəyinnən, sözümüzü yerə salma. Bizim də murazımız, arzu kamımız var. Büyük bir nəslin ojağını kor qoymax olmaz. Bizim umudumuz, pənahımız axı təkcə sənsən.

Miskin Abdal atası Məhəmməd kişiyi diqqətnən dinni-yənnən sonra ağır-ağır dilləndi:

– Ay ata, ay ana siz ikiniz də mənim əzizim, iki gözümüsünüz. Sizin sözünüzdən çıxmağı Allah da mana bağışdamaz. Hələ tezdi. Gözdüyüfsünüz, bir az da gözdüyün. Fikirrəşif qəti sözümü deyərəm.

Məhəmmədnən Növrəstə Miskin Abdalın bu sözünnən bir az rahatdandılar, ürəklərində bir ümid çırığı yandı. Onnar otaxdan yarı xoşhal çıxdılar. Öz aralarında bu söhbəti genə da götür-qoy elədilər. Məhəmməd kişi dedi:

– Arvad, deyəsən oğlumuz bir az yumşalıf. Əvvəllər bu sözü eşidəndə daş atıf, başını tuturdu. Şükür olsun Tanrıının birdi-birriyinə. Deyəsən, yavaş-yavaş yola gəlir.

Növrəstə dedi:

– Ay kişi, zarafat döyük, oğlumuz Sənubər kimi yarını,

cannan artıx sevdiyi butasını itirif. Bu yara soyumalıdır, ya yox? Halal süd əmmiş uşaxdır. Razılığa gəlmiyif, neyliyəjək. Bir gün özü də başa düşəjək ki, dünya belə gəlif, belə də gedir. Onda hər şey düzələjək.

Məhəmməd kişi dedi:

– Təki sən deyən olsun, arvad.

Hər ikisi yenə də əllərini haqqın ətəyinnən üzmədilər, ulu Tanrıya şükürrər eliyif, dualar oxudular. Miskin Abdala bu təklifi başqaları, tay-tuşdarı da tez-tez eliyirdilər. Miskin Abdal da qəlbində Sənubər nisgili hamısına yarıkönlü "hə" desə də, evlənmirdi ki, evlənmirdi... İşi, güjü telli sazinə götürüf, yaxın-uzaq əllərə, ovalara getmək, öz ürək sözdərini camahata çatdırmaç, onnarı haqqın ulu dərgahına səsdəməyiydi. O, bu məqsədnən Göyçədən çox-çox uzaxlara da ayax aşmışdı. Günnər ötüşdükcə o daha çox tanınır, daha çox sevilirdi. Bu yol artıx onun həyatının mənasına çevrilmişdi. Onun bu əməlləri Allah-taalanın da xoşuna gəldi. Öz sevimli bəndəsinə səxavətinə əsirgəmədi.

Bir gejə Miskin Abdal yatıf aləmi-röyada gördü kü, güllü-çiçəkli uca bir dağın başındadı. Ordan baxanda dünyanın hər yanı ap-aydın, ovuc içi kimi görünürdü. Birdən onun yanında gözəl bir köhlənin üstündə, nurani bir şəxs peyda oldu. Onun üzündəki nur dörd yana işix saçırıcı. Ədəfnən salam verif, əleyk aldı. Sonra atdan düşüf mehriban-mehriban Miskin Abdala baxıf dedi:

– Oğul, məni tanıyırsanmı?

Miskin Abdal özündə güj tapıf, onun üzünə, günəş zi-yası qədər işixlı gözdərinə baxıf cəsarətnən dedi:

– Yox, bava.

Həmin şəxs dedi:

– Miskin Abdal, bil və agah ol, darda olannarın dadına çatıf, onnara kömək eliyən Həzrəti Əli mənəm. Allahın şiri, on iki imamlarının əvvəlincisiyəm. Mən səna böyük Yaradanın misilsiz payını, qismətini gətirmişəm. İndi mana

diqqətnən qulaq as. Dediklərimi yadınnan çıxartma.

Bunnan belə Sənubərdən ötrü dad-fəryad eliyif nə özü-nə, nə də valideynnərinə, əziyyət vermə. Sənubərin ruhu sə-nin bu hərəkətdərinnən incik düşür. Bu heç qadir Mövlaya da xoş getmir. Sənin taleyində əlli yaşında ikinci dəfə evlənmək qismətin var. Dörd uşağın olajax – üç oğlan, bir qız. Ağlınınan, kamalınınan şahlıx səltənətində yüksək mərtəbələrdən birinə çatajaxsan. Uzun ömür yaşıyajaxsan. Min-bir xətadan, bəladan qurtarajaxsan. Sazının-sözün-nən ürəkləri ovsunnuyajaxsan. Haqq dünyasına doğma ata-baba yurduna qovuşacaxsan. Bunnar bir yana; Allah-taala tərəfindən heç kəsə nəsib olmuyan bir halal qismətin də var. Bu qismətin səna əlçatmaz bir ujalıx gətirəcək, müqəddəs bir övliya məqamına yüksələjəksən. Sınaxlı adam kimi aləmdə məşhur olajaxsan. Nə qədər çətində, darda qalsan ulu tanrı səni hər cür bəladan hifz eliyəjək. Müqəddəs bir övliya kimi özünnən sonra da zaman-zaman yaşıyajaxsan. Sənin adın, şöhrətin özünnən sonrakı nəsillərinin də başını uca, alınlarını açıx eliyəjək.

İndi isə dediklərimə yaxşı-yaxşı qulaq as. Sübh tezdən bazara gedərsən. Orada sənin qismətinə bir at var. Tutqun qırmızı rəngdə olan bu köhlən atası od, anası yel olan dəniz ayğırından törüyüf. Həmin atı axtarış tafmax o qədər də çətin olmuyajax. Çünkü at səni bazarda görən kimi kişniyif üstünə gələjək. Atın sahibi sənnən pul almax istəmiyəjək. Sən atın pulunu artıqlamasınnan ver. Ata layiq yəhər, yüyən alarsan. Sonra ifçin nallatdırarsan. Belinə qalxıf yüyənini buraxarsan. O yel kimi sən bir su içimində evinizə gətirəjək. Atın ağızın-dakı dili haçıdı. Ona görə də atının adını "Haçadıl" qoyuram. Bu atın yerisinə, duruşuna hamı heyran qalajax. Cox pad-şahların gözü onda olajax. Ancax o sənin qismətindi. Həmin gün gecə yarı hava qara buluddarnan örtüləjək. Güjdü göy gurultusunnan az qala qulaxlar tutulajax. Aramsız ildirim çaxajax, göz-qamaşdırıcı şimşəklər oynuyajax. Bu dəhşətdi

gejədə güjlü bir ildirim sənin yaşıdığın evin arxasındaki qayanın başına düşəjək. Onun zərbəsinən qaya parça-parça oluf ətrafa dağılajax Qayadan qopan iri daş parçalarının nə sizin, nə də yaxınnıxdakı qonşuların yaşıdıxları evlərə heş bir xata dəymiyəjək. Bunnan sonra birdən-birə qara buluddar yox olajax, hava tamamilə açıljax. Sübh namazına az qalmış göydən, Allah-taala tərəfindən sana müqəddəs bir ojax nazil olajax. Hiss eliyəjəksən ki, namaz otağında dörd künc kiçik taxta təknə var. Həmin təknəni əlinə götürməmişdən əvvəl üç dəfə salavat çöyür. Bu sənin övliyaya çevrilməyinin ilk nişanəsidi. Savah sübh açılında gejə ildirim dağıdan qayanın yanına qalx. Buraya bütün kənd əhli toplaşajax. Orada siz bir möcüzə görəcəksiniz. Dağılmış qayanın altındakı iri bir daşın arasından su axajax. Bu sənin adının bağlı əbədi bir çeşmədi. Həmin çeşmənin yanında kiçik bir çinar ağacının zoğunu görəjəksiniz. O ildən-ilə böyüyüf böyük bir ağaca çevriləjək. Hər adna axşamı şər qarışannan sonra burda qeyifdən bir şam yanajax. Adamlar dağılmış iri qaya parçalarının yaxınnıxdakı evlərə heç bir zərər toxunmadığını görüb heyrət edəjəklər. Sən qeyifdən yaranan bu dum-duru, durna gözü kimi təmiz bulaq suyunnan hamidan qavax bir qav götürüb evə gəti və qeyifdən sana nazil olmuş taxta çanağa tök. Soyux su burda öz-özünə qaynamağa başdıyajax. Bu möcüzə hamayı heyrətə gətirəjək. Sonra sən hamının gözü qarşısında çanaxdakı çeşmə suyunu axıra qədər içif qurtararsan. O gündən sən böyük yaradanın yanında müqəddəs bəndə hesav ediləjəksən. O gündən sənin cəddin olajax. Müqəddəs nəfəsin adamlara xeyirxahlıx gətirəjək. Adını çağırannar darda qalmıyajax. Səsin-sorağın aləmi başına götürəjək. O gündən başdiyarax hər yerdə sənnən danişajaxlar. Ojağının qonax-qarası kəsmiyəjək. Hər gün bu ojaxda neçə-neçə qurvanın kəsiləjək. Xoş niyyətnən bu ojağa təşrif gətirənnərin üzünə çanağa tökülmüş bulax suyu qayniyajax. Bəd əməlli adamlar ojağa gələndə, su tərpənməjək, ləm durajax. Bu

ojax könüllərin məlhəmi, insannarın and yeri olajax. Sən dün-yadan köçənnən sonra da adın zaman-zaman yaşıyajax. Sənin dediyin sözdər, yaratdığını saz havaları göstərdiyin möcüzələr səni əbədi yaşadajax.

Bunnarı deyif həmin nurani şəxs birdən-birə qeyvə çəkildi. Miskin Abdal ayılıf ha axtardısa, həmin adamı bir daha görə bilmədi. Bu vaxt onun gözdərini göydən təzəcə boyılanan günəşin zərrin şüaları işixlandırdı. Elə bil günəş Allahın bu sevimli bəndəsinə özünün nur payını verirdi.

Hər gün o başdan oyanan Miskin Abdal bu gün günəş çeşdə qalxana qədər yatdı. Bunnan atası Məhəmməd də, anası Növrəstə də bərk narahat oldular. Bunu eşidən yaxın-uzax qonşular da tökülüf gəldilər. Ağsaqqal, ağbirçəklər, dünya yoruf-yola salannar ata-anaya ürək-dirək, təskinnik verdilər. Bir də baxdılar ki, budu Miskin Abdal yuxudan ayıldı. O dörd yanını adamlarnan dolu görüs təəccüfləndi. Sonra anladı ki, məsələ nə yerdədi. Miskin Abdal qalxıf geyindi. Sonra gördüyü yuxuyu hamiya söylədi. Bu yuxudan elə həyacannanmışdı ki, fərəhinnən bilmirdi neyləsin. Əlini atıf divardan asılmış sazı götürdü. Zilini zil, bəmini bəm eliyif aldı görək özdərdi-dilini nejə izhar elədi:

Bu gejə vayğamda gördüm Əlini,
Səni pir sahibi görürəm, – dedi.
Gülüb, kürəyimə vurdu əlini,
Ömrünə bir çələng hörürəm, – dedi.

Allahın şiriyəm, bir bax didəmə,
Qoru din-məzhəbi, olmaz sədəmə,
Dolan bu dünyani, yoruldum demə,
Dalında dağ kimi dururam, – dedi.

Sərində ağıl var, qüvvət qolunda;
Mələklər qoruyur sağı-solunda,

Seyidsən, dərvişsən haqqın yolunda,
Abdala hax payı verirəm, – dedi.

Eşidənnərin hamısı bu işə lap mat-məhəttəl qalmışdı. Gördülər ki, doğrudan da elə bil Miskin Abdalın üz-gözünə nur cilənif. Bunnarı görüp eşidən valideynnərin sevinşdən uşmağa bir qanaddarı yoxuydu. İndi anası Növrəstə yaqın elədi ki, oğlu gej də olsa evlənəjək. Atası Məhəmməd sevindi ki, Miskin Abdal hax yolunun yolcusu olajax. Ona görə də atası tez Abdalın atını yəhəriyif yüyənnədi. Özünə də xeyli pul verif bazara yola saldı. Kənddən bir neçə tay-tuş da Abdala qoşuluf kənddən bir iki ağac uzaxlıxda olan Basarkeçər bazarına at sürdülər. Kənd adamları onnarı gözdən itənə qədər izdədi. Bunnar bazara getməkdə olsunlar. Sizə kimnən xəvər verək Goyçənin Qızılvəng kəndində olan Əhməddən. Əhməd kişi istiqannı, qohumcannı, öz tükünün üstündə dolanan adamıydı. Var-dövlətdən də qisməti pis deyildi. Həmişə Allahın qoyduğu yolnan getdiyinnən qadir mövla onun ruzisini bol eliyirdi.

Əhməd kişinin cins at nəslinnən bir madyanı varıydı. Əhməd kişi də bu atını lap çox istiyirdi. Madyanın yerişinə, duruşuna söz ola bilməzdi.. Nəmərə də duranda bütün mənəm-mənəm deyən atdarı geridə qoyardı. Hamı bu atın daycasını ələ keçirmək üçün əldən-dildən gedirdi.

Əhməd kişinin madyanının yenə də höyüre, dalafa gəlmək vaxtı çatmışdı. At bir həşirə qalxmışdı ki, gəl görəsən. Əhməd kişi nə qədər eliyirdi atı axşamlar tövlüyə sala bilmirdi. Madyan harada erkək at görürdüsə, kişniyə-kişniyə dörd nal ora qaçırdı. Əhməd kişi razı deyildi ki, madyanı dalafını kənddəki ayğırrardan yiğsin. Ona görə öz-özünə götür-qoy eliyif belə qərara gəldi ki, savah madyanı Goyçə gölünün kənarındakı sıx meşəliyə-ormannığa aparsın. Çünkü burada cins ayğırrar çoxuydu. Elə də elədi. Elə ki, Əhməd kişi madyanı Goyçə gölünün sahilindəki sıx

meşəliyə, ormannığa gətirdi, bir də gördü kү, burada nə qədər ayğır varsa hamısı atın dörd yanındadı. Onnar hingilləşir, bir-birini gəmirir, hər biri özü madyanın belinə sıçramax istiyirdi. Madyan da kişnəyə-kişnəyə sahil boyu o başa bu başa qaçırdı, ayğırrar da dalınca.

Əhməd kişi bilmirdi neyləsin. Elə bu vaxt gördü kү, uzaxdan meşəlikdən qonur rəngli bir ayğır çıxdı. Madyana aman vermiyən erkək atdar bu ayğırı görən kimi qulaxlarını şəkləyif, yerrərində donuf qaldılar. Qonur ayğır madyana doğru sürətnən gəlirdi. Onu görəndə madyan da ayğırı tərəf qasdı. Meşədən çıxan ayğır madyana çatıf cəld onun belinə sıçriyif dalafinı aldı və atın belinnən düşüf gəldiyi tərəfə yel kimi çapıf bir anın içində meşədə görünməz oldu. Əhməd kişi elə bil yuxu görürdü. Madyan sakitdəşdi. Bayaxkı erkək atdar daha madyana yaxın gəlmirdilər. Uzaqdan-azağa peşman-peşman onu imsiliyirdilər.

Günnər keşdi, aylar ötdü, vaxt düzəldi. Əhməd kişinin madyanı bir kürük doğdu. Kürük elə gözəliydi ki, baxmaxdan doymaq olmurdu. Vaxt ötdükcə kürük yekərif dayça, qulan oldu. Eldə, ovada hamının gözü bu qulandaydı. Qulana çox adam müştəriyidi. Amma Əhməd kişi onu heş kəsə satmax istəmirdi. Məqsədi onu özünə saxlamağıydı. Elə ki, qulan üç yaşar oldu, Əhməd kişi istədi ki, onu minməyə öyrətsin. Qulan artıq ürgə olmuşdu. Yorğa yerisinə, qaçışına hamı həsəd aparırdı.

Əhməd kişi nə qədər çalışdısa ürgənin beləni sıçrıya bilmədi. Ürgə bir göz qırpmında onun əlinnən çıxıf uzaxlara qasdı. Kəndin mənəm-mənəm deyən oğulları ürgənin nə belinə yəhər qoya bilir, nə də minə bilirdilər. Əhməd kişi çar-naçar qalıf ürgüyü satmağı qərara aldı. Bazar günü bir at minif ürgəsini də yedəyinə alıf gəlif çıxdı bazara. Bazarda nə qədər adam vardısa, töküldü ürgənin başına. Onu almaq istiyən də, istəmiyən də ürgüyə həvəsnən, maraxnan baxmağa başdadı. Qiymətini soruşdular. Almaq istiyənlər

istədilər ki, ona əl vursunlar ürgə göydə oynadı.

Əlqərəz, Əhməd kişi ürgəsini bazara gətirdiyinə də peşman oldu. Elə bu vaxt bazarın qiblə tərəfinnən bir neçə atlı göründü. Bu Miskin Abdal və onun yoldaşları idi. Ürgə onları görən kimi ucadan kişniyif Əhməd kişinin əlinnən çıxdı və bir göz qırpmında atdara çatdı. Miskin Abdal tez atdan düşdü. Ürgən ona yaxınlaş� başını Miskin Abdalın üzünə söykədi, onu qoxuladı. Bunu görənnər mat qaldılar. Miskin Abdal öz atının yüyənini yoldaşlarına verif ürgənin ipək kimi yalmanın tutuf onun sahibinin durduğu yerə gəldi. Buradakı adamlardan çoxusu Miskin Abdalı yaxşı tanıydı. Qalanları isə onun kim olduğunu hələ bilmirdi. Bayaxdan ipə-sapa yatmışın, hamıyi zinhara gətirən ürgə quzuya dönmüşdü. Əhməd kişi də işləri belə görürf yerindəcə lal-dinməz qalmışdı. Bilmirdi ki, bu gördükleri yuxudu, yoxsa nədi?

Miskin Abdal Əhməd kişidən razılıx alıf ürgüyü nalvəndin yanına apardı. Nalvəndin balaca oğlu ürgənin ayaxlarını bir-bir qaldırdı. Nalvənd də onu nalladı. Miskin Abdal nalvəndin pulunu artıxlamasının verdi. Bunu görənnər deməyə söz tapa bilmiyif başdarını buladılar. Miskin Abdal getdikcə onnarın gözdərində böyüyürdü. Sonra Miskin Abdal pulunu verif bazardan zər-ziba bəzəkli, gümüş üzəngili bir yəhər, bahalı məxmərdən tərrik, ipəkdən çul, zər-naxışdı yüyən aldı. Ürküyü yəhərrədi. Quşqununu, qayışını yerbəyer elədi. Xurcununu, sazinı yəhərin qantcırğasına bağladı. Ürkənin gözəlliyi birə beş artdı. Miskin Abdal Əhməd kişinin də pulunu artıxlamasının verdi. Elə istiyirdi ki, sıçrayıf yəhərin üstünə qalxsın, bu vaxt yadına ürgənin dilinə baxmax düşdü. O əlləri ilə ürgənin ağızını açanda Əhməd kişi elə düşündü kü, Miskin Abdal ürgəni yaşıdı at bilif dişinə baxmax istiyor. Qorxdu ku, müştəri ürgüyü qaytarar, onun zülmü ərşə dirənər. Ona görə teztələsik dedi:

– Oğul, a bala, dişinin nəyinə baxırsan? Üş yaşındadı. Miskin Abdal Əhməd kişinin fikrini başa düşüf qımisarax dedi:

– Əmi, narahat olma, mən atın dişinə yox, dilinə baxıram.

Əhməd kişi dedi:

– A bala, bəlkə mən yaşıdaşmışam, qulaxlarım yaxşı eşitmir. Bir de görüm, nə deyirsən?

– Əmi, mən bilən bu ürgənin dilinin ucu haça olmalıdır. Deyirəm, görüm doğrudumu?

Əhməd kişi dedi:

– Ay oğul, atın da dili haça olarmı? Mən bunu birinci dəfədi ki, eşidirəm.

Miskin Abdal atın ağızını aşdı. Gördü kü, doğrudan da onun dilinin ucu haçadı. Bunu hamiya göstərdi.

Əhməd kişi narazı halda astadan dedi:

– A bala, qaytarırsan qaytar, pis mal yiyəsinindi.

Miskin Abdal dedi:

– Əmi, at mənimdi. Bu ürgüyü mana bu gejə yuxumda qismət eliyiflər. Onun dilinin haça olmağını da yuxumda de-dilər.

Əhməd kişinin üstündən elə bil ağır bir dağ götürüldü. Miskin Abdalın bu sözünü eşidənnər maddim-maddim onun üzünə baxmağa başdadılar. O gördü kü, hamının gözü onun üzündədi. Ona görə də buradan sazsız-sözsüz getməyi heç özünə rəva görmədi. Əlini uzadıf yəhərin qaşınnan asdığı sazını götürdü, basdı sinəsinin üstünə. Bu dəm "Haçadıl" yanıxlı bir kişnərti qopardı. Elə bil o da Miskin Abdalın sazinin, sözünün həsrətindəymış. Miskin Abdal telli sazını "Göyçə qaytarması" ("Göyçə döndərməsi") üstündə köklüyüf aldı görək Haçadılınə nə dedi, biz nə eştik:

Dillərdə söylənər hünərin, adın,
Hər mənzil başına çatsan, Haçadıl.

Bir gündə yetərsən abi-göysərə,
Gejəni gündüzə qatsan, Haçadil.

Od atsan, yel atsan, deyə bilmərəm,
Sənnən özgəsini öyə bilmərəm,
Düşmənin qəddini əyə bilmərəm,
Sayıxlıq etmiyif yatsan Haçadil.

Qoyma sən Abdalı yaddar içində,
Düşsən də yanmazsan oddar içində,
Köhlənnər, ayğırrar, atdar içində,
Adınnan sən manşır atsan, Haçadil.

Miskin Abdal sözünü tamamlıyif sazını köynəyinə qoydu və atın yəhərinin qantırğasına bağladı. Burada-kılarnan görüşüf bir quş kimi sıçriyif qalxdı atın üstünə. Yoldaşlarına da dedi ki, mən getdim, siz də mənim atımı gətirif dalımca gəlin. O, ürgənin yüyənini buraxdı. Ürgə elə bil quşdan qanad aldı. Qırxbulax kəndinin altınnan, Qoşabulaq kəndinin üstünnən bir nəfəsə keçif Zərgərrinin qənşərindəki "Darama" deyilən çətin keçidi olan bir qayalığa çatdı. Buradan da quş kimi sıçriyif özünü Məhəmməd kişinin qapısına çatdırdı. Buraya toplaşif yol gözdüyənnər görəndə ki, Miskin Abdalın yuxusu çindi. Sevindiklərinnən bilmədilər nə eləsinnər. Doğrudan da Haçadil atın gözəlliyyinə baxmaxdan doymaq olmurdu. Elə bil Allah-taala bu atı Miskin Abdalın boyuna qismət eləmişdi.

Qərəz, bir xeyli keçənnən sonra Miskin Abdalın o biri dostdarı da gəlif çıxdılar. Miskin Abdalın yuxusu hər yerə şüdd oldu. Gejə heş kəs yatmadı. Gejənin bir vaxtı bir də gördülər ki, Miskin Abdal dediyi kimi, bir anda göyün üzünü qara buluddar aldı. Şiddətdi göy gurultusu az qalırdı qulaxları dağıtsın, aramsız şimşəklər göz qamaşdırırdı. Birdən elə bir ildirim şaqqıldıyif qayaya düşdü kü, o boyda

Yekə qaya çilik-çilik oluf hər yana səpələndi. Nə başınızı ağrıdım, Miskin Abdal söylədiklərinin hamısı çin oldu. Atası savah müqəddəs ocax nişanəsi olan su çanağını eşiyə çıxardıf, onun qavağında bir çöngə, bir neçə öyəc, burma qoçdan qurvan kəsdi, gələnə-gedənə payladı, bir tikəsini də özünə saxlamadı.

O gündən "Miskin Abdal ocağı" adamların sidq ürəknən çağırıcıları iman, güman yeri oldu. Nəzir-niyaz deyən-nərin, qurvan gətirənnərin dilək diliyənnərin, sayı gündən-günə artmağa başdadı. Miskin Abdal oldu din, məzhəb yolunun əsl miskini və abdalı. El-el, ova-ova, oymaq-oymaq gəzdi. Sazının, sözünün dili ilə niyyətini, ürəyinən keçənnəri yaymaxda davam elədi. Qonşu mahallara üz tutdu. Hara getdisə də hörmətnən qarşılanıf, izzətnən də yola salındı.

Bir gün Miskin Abdal yolunu Dərəçiçək mahalına saldı. Dərəçiçəyə xəvər çatdı ki, Göyçəli Miskin Abdal onnarın torpağına təşrif buyuruf. Elə bil mahalda toy-bayram oldu. Elin ağsaqqalları bu tanınmış, addı-sanni ojax sahibinin pişvazına çıxdılar. Onun ayağının altında qurvannar kəsdilər. Hamı onun yaydığı dini-məzhəbə iman gətirməyə hazır olduğunu bildirdi. Ancax bir dəstə adamın qəlbini şeytan girmişdi. Onnar and işdilər ki, neçə ki, Miskin Abdal bir möcüzə göstərmiyif, ona iman gətirmiyəjəklər. Bunu eşidən Miskin Abdal göstəriş verdi. Meydanın ortasında elə bir tonqal qaladılar ki, uju gedif ərşə çatdı. Sonra qujağına bir qumral quzu aldı. Üzünü ulu tanrıya tutuf dodaqaltı nəsə pıçıldadı və quzu qujağında alovun içində girdi. Ojax səndü. Miskin Abdal qujağında da qumral quzu sağ-salamat ojağın qorunun içindən çıxıf buraya toplaşannarın arasına gəldi. Hamı heyrətdən yerində donuf qalmışdı. Həmin inamsız adamlar Miskin Abdalın ayaxlarına döşənif onnan imdad dilədilər, günahları bağışdaması üçün onnan dönə-dönə təvəqqə elədilər. Miskin Abdal onnarın günahının keşdi. Onun böyüklüyü, müqəddəsdiyini Allahın sevimli olmasını nəzərə alıf bu

kəndin adını “Miskin“ qoydular. Miskin Abdalın bu möcüzəsinin sorağı hər yana yayıldı. O, Göyçə mahalına xoş xəvərnən qayıtdı. Artıx Miskin Abdalın əlli yaşı düzəlirdi. Bunu yadının çıxartmış Növrəstə oğluna dedi:

– A bala, indi sözün nədi? Əlli yaşındasan. İndi də evlənmək istəmirsin? Allaha ağır gedər, bala. İzin ver toy tədarükündə olax.

Miskin Abdal şəstnən dedi:

– İzindi, ana.

Elə ki, Miskin Abdalı ikinci dəfə evlənməyə razı saldılar, başdadılar qız sorağında olmağa. Çox dərs-görs, çox çək-çevir, çox götür-qoydan sonra belə qərara gəldilər ki, soraqlaşıb bu dəfə qızı Göyçə elindən alsınnar. Gecəni yatıb səhər elədilər. Məhəmməd kişi gecə yuxusunda nə görmüşdüsə də oyanan kimi Uzun Qasımı çağırtdırif dedi:

– Qasım, minərsən Haçadıl ata, cilovunu buraxarsan. Harda yorulsanız at özü dayanacaq. Dincəlin, sonra yola düşün. At hansı eldə, ovada, kənddə, şəhərdə dayanıf ucadan kişnəsə, bilki Miskin Abdalın qisməti oradadır. Bundan sonrakını Allah bilir.

Uzun Qasım dedi:

– Baş üstə, Məhəmməd qağa.

Tez tələsik Uzun Qasıma yol tədarükü gördülər. Ona bir saz da verdilər. O da Haçadıl atın belinə sıçrayıb yola düşdü. Uzun Qasım Məhəmməd kişisinin dediyi kimi elədi, buraxdı atın cilovunu. Yorulanda dincəldilər, at çıçəkli ot-dardan otdadı, Qasım çörək yedi, su işdi, yenə yola düşdülər. Gəldilər, gəldilər, nəhayət gəlib Ağrı dağın ətəyindəki İrəvan şəhərinə çatdırılar. Şəhərin bir küçəsi ilə gedirdilər ki, birdən Haçadıl dayanıb bərkdən kişnədi. Bu vaxt yaxınnıqdakı dükandan bir tacir eşiyə çıxdı. O, bir Qasıma baxdı, bir ciynindəki saza, bir də altındakı ata. Gördü kü, bu, heç bura adamlarına oxşamır, qərifdir, özü də deyəsən pis adam deyil. Sazını da görüp, lap müştax oldu.

Yaxınnaşib soruşdu:

– Aşıq, yoxsa qərifsən?

Qasım dedi:

– Bəli, tacir ağa.

Tacir:

– Haradansan?

Qasım:

– Göyçədən.

Göyçə sözü eşidəndə elə bil tacirin çıçəyi çırtdadı.

Dedi:

– Aşıq, bu axşam mənim qonağımsan.

Qasım:

– Baş üstə, tacir ağa.

Tacir dedi:

– Aşıq, adım Ziyaddır. Özü də Güney məhəllədə yaşayırıam. Kimdən soruşsan evimi göstərəjək. Gün batannan sonra yolunu gözdəyirəm.

Qasım dedi:

– Baş üstə, tacir Ziyad.

Uzun Qasım lap cavan vaxtdarından Miskin Abdalın yanında idi, aşılıqlıq etməsə də özünə görə ələf-çağırmağı bilirdi. Nejə deyərlər, lazımlı gələndə çulunu sudan çıxarırdı.

Qərəz, deyilən vaxt Uzun Qasım oldu tacir Ziyadın qapısında. Onu çox mehribanlıqla və gülər üzlə qarşılıdlılar. Tez-tələsik atını yerbəyer elədilər, özünə dünyanın bütün nazi-nemətlərindən yemək-işmək verdilər. Bu vaxt aşiq sözünü eşidən qohum-qonşular da tacir Ziyadın evinə toplaşmışdılar. Oradan-buradan bir az söhbət edəndən sonra tacir Ziyad dedi:

– Aşıq, bu uşaq-böyük buraya səndən ötrü toplaşıblar.

Bir az ələf-oxuyarsanmı?

Qasım dedi:

– Baş üstə, tacir Ziyad.

Uzun Qasım sazını köynəyindən çıxardıf, başdadı ələf

oxumağa. Hamısına da Miskin Abdaldan oxudu. Miskin Abdalın adını eşitdikcə hamının Qasıma hörmət-izzəti birə-beşə artdı. Nəhayət, gecənin bir vaxtı tacir Ziyad üzünü adamlara tutub dedi:

– Aşıq, yol gəlif, yorğundur, oxuduğu bəsdir, izn verin dincəlsin.

Bunu eşidif adamlar razılıq edif dağlışdılar. Tacir Ziyada da elə bu lazım idi. Yenidən gəlib oturdu Qasımla üzüzə, dedi:

– Aşıq, əvvəl-əvvəl de görüm adın nədir?

Qasım dedi:

– Tacir Ziyad, mənim adım, Qasımdır, özü də ayamam da var, mənə balaca vaxtından Uzun Qasım deyirlər.

Tacir Ziyad bu sözü eşidib gülümsünüp dedi:

– Aşıq Qasım, yorğun olsan da bağışla. Madam ki, deyirsən Miskin Abdalla həmişə bir yerdə olubsunuz. O adam haqqında çox eşitmışəm, ancaq hələ ki, üzünü görməmişəm. Ya qismət... Gəlsənə, Miskin Abdaldan mənə əməlli-başlı söhbət eliyəsən.

Uzun Qasım dedi:

– Tacir Ziyad, atalar deyib ki, ığidin adını eşit, üzünü görmə. İnşallah, Tanrı qismət edər görüşərsiniz də... Bunu deyib Qasım başdadı Miskin Abdal haqqında nə bilirdisə də, hamısını bir-bir danışdı. Qasım sözünü qurtarar-qurtarmaz tacir Ziyad dərindən bir köks ötürdü. Bunu görən Qasım soruşdu:

– Tacir Ziyad nə üçün belə köks ötürdün?

Elə bil tacir Ziyad bu sözə bənd imiş. Dedi:

– Aşıq Qasım, təxminən eyni hadisə mənim də başıma gəlib.

– Uzun Qasım dedi:

– Necə?

Tacir Ziyad dedi:

– Aşıq Qasım, dərdim uzundur. İndi mən deyim, sən

də eşit, hər yanda danış. Mənim yeddi oğlum, bir qızım var. Ağrı dağın həndəvərində, İrəvan mahalında qızımın gözəlliyi hamını mat qoymuşdu. Hələ on dörd yaşa çatma-mış elçilər qapımızı yağır elədi. Hamısına da “yox“ dedik. Bir-iki il də bu minvalla ötdü. Gördük yox, olmur, qızın da vaxtıdır, məcbur olub doğma xalası oğluna nişanlaşdıq. Üç il də nişanlı qaldı. Dördüncü il toy tədarükündə olduq. Elə ki, toy təzəcə başlamışdıq, xəbər çıxdı ki, oğlan yatıb, qalxmayıb. Toy vaya döndü. O vaxtdan qızım qara bağladı. Əhd etdi ki, ömrü boyu heç kəsə ərə getməyəcək. Nə az, nə də çox, on ildir ki, qızım qara bağlıyır. Nəhayət, onu dilə tutduq, razılaşdıq ki, bu inadından əl çəksin, qismət olsa bir halal süd əmmişə ərə getsin.

Bunu eşidəndə elə bil uzun Qasım yatmışdı, ayıldı. O saat barmağını dişlədi ki, Məhəmməd kişi gördüyü yuxu elə bu imiş. Səbrini basa bilməyib dedi:

– Tacir Ziyad, bil və agah ol, mən aşiq-zad deyiləm. Məqsədim soraqlaşış Miskin Abdala bir halal süd əmmiş qız tapmaqdır. Məni buraya Miskin Abdalın atası Məhəmməd kişinin yuxusu gətirib çıxardıf. İndi razı qalsan Göyçə elinə bir şad xəvər apararam.

Qasımın bu sözləri elə bil tacir Ziyadın ürəyindən imiş. O dərhal arvadını, qızını və oğlanlarını çağırıldı. Əhvalatı onnara danışdı. Hamısı da bu işə çox ürəkdən sevindi. Qız da etiraz etmədi. Qasım gördü kü, qız doğrudan da Miskin Abdala layiq qızdır. Adını soruşdu, dedilər Həlimədir. Danışış razılaşdılar ki, elçilər gələn kimi toya başdasınnar. Yola düşərkən uzun Qasım dedi:

– Tacir Ziyad, mindiyim at Miskin Abdalındır. adı da Haçadildir. Allah qoysa axşama evdəyəm. Bir-iki günə gəlirik. Allah mübarək eləsin! Toya hazırlaş.

Bunu deyib üz tutdu. Göyçə tərəfə Uzun Qasım axşama demişdi,ancaq Haçadıl onu hələ xeyli erkən evə çatdırdı. Xoş-beşdən sonra bildilər ki, Uzun Qasım xoş xəvərlə

gəlif. O gördüklərini, eşitdiklərini ətraflı danışdı. Elə səhərisi gün İrəvana yola düşdülər.

Aradan bir neçə gün keçməmişdi, tacir Ziyad bir də gördü ki, toy adamları özdərini yetirdi. Xoş-beşdən sonra onnara ədəflə yer göstərdilər. Əhval-pürsan oldular. Baxdılardı ki, doğrudan da Miskin Abdal adına layiq adamdır. Üz-gözündən abır-ismət, nur yağır. Özü də ona heç əlli yaş vermək olmaz. Otuz -otuz beş yaşında oğlannara oxşayır. Qərəz, başdadılar toya. Tacir Ziyad düz yeddi gən-yeddi gecə toy çaldırdı. Toyda bir təlxək də varıydı. O yeddinci gecə üzünü Miskin Abdala tutub zarafatnan dedi:

— Ustad, mənim bu kar qulaqlarım eşidif ki, tacirin qızı Həlimə xanım səni bəyənmir.

Bunu eşidəndə Miskin Abdal da güldü. Bildi ki təlxək nə demək istəyir. Ona görə də sazı sinəsinə basıb dedi:

Ay dilbilməz neyləmişəm,
Yandırırsan oda məni.
Cəllad isən al xəncəri,
Gecə-gündüz buda məni.

Qara bəxtim qış gətirdi,
Başıma min iş gətirdi,
Bir tacirə tuş gətirdi,
Ucuz satdı yada məni.

Qoxlamadım qızılğülü,
Aldı məni qürbət eli,
Həlimənin fitnə-feli,
Saldı eldən cida məni.

Mən Miskin Abdal olmuşam,
Dərd əlindən saralmışam,
Allah, nə günə qalmışam,
Bəyənməyir bu da məni.

Söz tamama yetişəndə hamı Miskin Abdalın kamalına əhsən dedi. Bir az da gülüşdülər. Ustad baxdı ki, Həlimə bir haldadır, day demə. Elə bil on dörd gecəlik aydır ki, duruf. Dodaqları gül qönçəsinə, yanaqları laləyə bənzəyir. Elə bil ki, məclisdə bir gün doğub ki, bu da odur. Özü də şala bürünüb. Bu arada təlxək yenə sözə başdadı, dedi:

– Ustad, sən lap mənim dədəmi yandırdın. İndi bir de görək qız xoşuna gəldi, ya yox? Olarmı ki, bu Ağrı dağın nərgizini aparasan,ancaq onun haqqında bircə qatar gözəlləmə deməyəsən. Daha onda sənin adın niyə Miskin Abdaldır.

Miskin Abdal arif idi. Təlxəyin nə dediyini annayıb Həlimə xanımın tərifini belə dedi:

Dodaqları gül qönçəsi,
Yanaqları lala yarım.
Kölgən gələndə gün qaçar,
Sən bəlasan, bəla, yarım.

Tanrı səni var edibdi,
Mən aşiqi xar edibdi,
Fələkləri kar edibdi,
Çəkdiyim ah-nala, yarım.

Miskinin şirin sözüsən,
Cümlə gözəllər gözüsən,
Ağrı dağın nərgizisən,
Bürünmüsən şala, yarım.

“Afərin” sədaları göyə ucaldı. hamı Miskin Abdalın hünərinə heyran qaldı. Onun ömrünə dualar oxudular, toya “mübarək” dedilər.

Səhərisi gün gəcavə Göyçə tərəfə üz tutdu. Gəlif nəhayət Zərgərri kəndinə çatdılar. burada da toy çaldırıf

şadýanalıq etdilər. Həlimənin kəbini Miskin Abdala kəsildi. Növrəstə xanım toy gününün sonunda oğlunun boynunu qucaxlıyif üzünnən-gözünən dönə-dönə öpüf dedi:

– Arzum gözümdə qalmadı, bundan sonra ölsəm də dərdim olmaz, ay oğul!

Toy qurtardı. Başdadılar şad-xürrəm yaşamağa. Bunnar burada deyə-gülə yaşamaxda olsunnar, sizə hardan xəvər verək, Təbrizdən, Şeyx Heydərin yeganə sağ qalan züryəti İsmayıldan. Elə ki, İsmayıl on dörd yaşında oldu, baxdı ki, bütün elmləri sinədəftər eliyif açarını da qoyuf civinə. Gördü kü, düşmənnər at oynadır, ölkə parça-parça oluf dağılır. Ölküyü xilas eləmək, düşmənnərdən qisas almaq məqamının yetdiyini görüs, qoşun topladı özü də oldu sərkərdə. Qoşun atdanıf üz tutdu Azərbaycanın şimalına. Bu səfəri haradan başlamaq məsələsi ortuya çıxanda Hüseyin Lələ bəy əllərini sinəsinə qoyuf kamalı-ədəfnən İsmayılin qarşısında baş əyif dedi:

– Ya mürşidüm, məsləhət görürem ki, Göycədən keçək. Bu yol sənnən ötrü həm əlverişdi, həm də çox gərəklidi. Çünkü Göycə başdan-başa şıə məzhəbinə qulluq eliyir. Burada atan Şeyx Heydərin, bavan Şeyx Cüneydin, ulu bavan Şeyx Səfiəddinin nəsil-nəsil davam edən yaxın dostdarı, müridləri var. Səfəvilərin dini təriqətlərini həm Göycədə, həm də onnan çox-çox uzaxlarda yayılmasında can qoyuflar. Bu addı-sanni nəslin son yetirməsi Miskin Abdalın hünəri heç dilnən deyiləsi döyük. Allahın sevimli bəndəsidi, müqəddəs ojax sahibidi. Saz çalmaxda söz qoşmaxda ad çıxardıf. Özü də böyük kəramət sahibidi. Gözəllik beşiyi olan Göycənin adamları bütün varlığınınna Səfəvilərə, saza-sözə bağlıdı. Minnərnən göyçəli sənin yolunda canının keşməyə çoxdan hazırlı.

Hüseyin Lələ bəyin bu sözdəri elə bil gənc İsmayılin ürəyinə təpər, qollarına qüvvət, dizdərinə taqət gətirdi. Göyçəyə olan məhəbbəti birə-beş artdı. Qoşuna əmr elədi ki, Cu-

xur Səeddən keçif, Səlim kədiyinnən aşif Gøyçüyə üz tutsun. Qoşun hərəkətə gəldi. Günə bir mənzil, teyyi-mənzil, çoxlu dağlar, dərələr keçif, axır ki, gəlif "Qarannıx" deyilən bir yurda çatdılar. Bura artıx Gøyçə mahalıydı. İsmayıł gördü kü, ayə, Lələ hələ az deyif, bura lap behiştin özüdü. Gül-gülü çağırır, bülbül-bülbülü. Üzük qaşı kimi sıralanmış dağların ortasındaki durna gözdü göl könül oxşuyur. İsmayıł Gøyçənin gözəlliynə baxıf lap hayıl-mayıł oldu. Bunu görən Hüseyin Lələ bəy İsmayıla yaxınnaşif soruşdu:

– Ya mürşüdüm, necədi, Gøyçə dediyim kimi varmı?

İsmayıł gözdərini Gøyçənin gözəlliyyindən çəkməyiif dedi:

– Lələ, Gøyçə sənin dediyinnən da artığıymış.

Lələ dedi:

– Ya mürşüdüm, hələ bu gördüklərin nədi ki, buranın öz möcüzələri var.

İsmayıł dedi:

– Nədi o möcüzələr?

Lələ dedi:

– Mürşüdüm, icazə ver, qoşunu yerbə-yer eliyim, sonra gəlif hamısını danışaram.

İsmayıł dedi:

– Izindi, Lələ.

Hüseyin Lələ bəy dərhal göstəriş verif çadırrarı qurdurdu. Yol gəlmış qoşun dincəlməyə başdadı. Özü isə geri qayıdır İsmayılin qənşərində duruf danışmağa başdadı:

– Ya mürşüdüm, gördüğün bu göl adı dillərdən düşməyən Gøyçə gölüdü. Bu göl öz suyunu durna gözdü bulaxlardan alır. Bu göldə "Qızıl balıx" adında dünyada tayı-baravarı olmuyan balıxlər var. Cox şahlar, sultannar o balıxdan ötrü sinoy gedillər. Deyillər bu göldə bir erkək dərya atı da var. Bu at hər yeddi ildən bir yaz vaxtı sulardan qırğığa çıxır, ilk rastına çıxan ilxida bir madyana yaxınnaşır və dərhal da geriyə qayıdır suların qoynunda görünməz

olur. Əgər bu dəniz ayğırından əmələ gələn kürük doğulan gүnnən sonra qırx gün müddətində qarannıx yerdə saxlanarsa, daha doğrusu, işix üzü görməzsə bu daycanın qanad-darı olar. Ona quş da çatammaz. Ya Mürşüdüm, bu gözəl gölün başqa başqa bir sırrı də var. İsmayıł dedi:

– Nədi o sırr?

Lələ dedi:

– Gedək göstərim.

Onnar birrikdə gölün sahilinə endilər. Lələ yerdən bir daş götürüf gölün suyuna batırdı və qarşidakı qayaya atdı. Daş qayaya dəyən kimi yapış� orada qaldı. Bunu görən İsmayıł lap mat-məhəttəl qaldı. Özü də bir neçə daşı gölün suyuna batırif qayaya atdı. Atdığı daşların hamısı yapış� qayada qaldı. İsmayıł soruşdu:

– Lələ, bu möcüzəli yerin adı nədi?

Lələ dedi:

– Ya mürşüdüm, bu adı sən qoyajaxsan!

İsmayıł dodaqaltı bir neçə dəfə öz-özünə "at daşı", "at daşı" dedi. Sonra üzünü ləliyə tutuf söylədi:

– Lələ, qoy bu yerin adı "At daşı" qalsın.

Lələ dedi:

– Ya mürşüdüm, bunnan da gözəl ad ola bilərmi?

Onnar geriyə, çadıra qayıtdılar. Lələ dedi:

– Ya mürşüdüm, Göyçənin başqa bir sırrı də var.

İsmayıł dedi:

– Lələ, o möcüzələri, o sırrəri də söylə.

Lələ dedi:

– Ya mürşüdüm, Göyçədə "Qoşabulax" addanan bir yer var. Hər yeddi ildən bir, gejə vaxtı göylərdən bu bulağa bir göz qırpmında nur axır. Bu nurun təsirininən bulağın suyu aşif-daşır, köpüklənir. Həmin vaxt hər kim bu sudan işsə, onun köpüklü suyunda çimsə ömrü boyu naxoşdamaz, gözəl səsi, qulaq batıran nərəsi olar, onun qollarının güjünə güj çatmaz.

İsmayıł dedi:

– Lələ, bu xoşbəxtdiyə kimsə çatıfmı?

Lələ dedi:

– Ya mürşüdüm, eşitməmişəm.

İsmayıł dedi:

– Bəs bu düşərgə saldığımız yerə niyə "Qarannıx" deyillər?

Lələ dedi:

– Bu sıradağlar o qədər ujadı ki, axşama hələ xeyli qalmış, gün batmamış bu yerrərə kölgə düşür. Uzaxdan buralar qarannıx görünür. Ona görə də buraya "Qarannıx" deyillər.

İsmayıł dedi:

– Gəl söhbətimizin davamını saxlıyax sonruya. Durmax vaxtı döyük. Başımız söhbətə qarışar, vaxt ötər gejikərik. Allah qoysa, o qədər boş vaxtimız olajax ki. Gəlişimiz barədə Miskin Abdala xəvər göndərmək lazımdı.

Lələ dedi:

– Düz buyurursan, ya mürşüdüm.

Hüseyn Lələ bəy İsmayılin göstərişinnən bir neçə nəfər atdı seçif Miskin Abdala xəvərə göndərdi. Atdlar yol getməkdə olsunnar, eşit Göyçə camahatının. Bir səhər adamlar qalxıf gördülər ki, Göyçəyə "Qarannıx" tərəfdən xeyli qoşun-ləşkər varid oluf. Camahat elə hesab elədi ki, yurddarına düşmən ayax basıf. Oydu ki, hər kənddə, hər kəsəkdə, hər ovada özünə gümanı gələn qeyrətdi oğullar dərhal dava livasını geyif ata süvar oldular. Gəldilər görsünnər ki, ağsaqqalları nə deyir bu işə. Davaya başdasınnarmı? Miskin Abdal gördü kü, yurdunun oğulları dəstə-dəstə axışif gəlir. Bir azdan o qədər adam toflaşdı ki, ota, suya sanvariyydı, onnara yox. Özü də elə silahlanmışdılar ki, heş Rüstəm-Zalın da bunnara güjü çatmadı. Altdan geyinif, üstdən qıfillanmışdılar, üstdən geyinif altdan qıfillanmışdılar. Hər birinin də gözdərinnən qan damırdı. Elə bir himə

bəndiydilər ki, düşmənin hər tikəsini bir dərəyə səpələsinər.

Miskin Abdal dünya görmüş, çox hadisələrin şahidi olmuş bir adamıydı. O, qoşuna göz gəzdirif dedi:

– Uşaxlar, gəlin bir az səvirri olax. Biz tələsiklik eliyif özümüzü düşmən üstünə gedən kimi göstərərik. Birdən gedif görərik ki, gələn dostumuzdu. Utanıf, xəcalət çəkərik. Gəlin qavaxca adam göndərif məsələdən hali olax. Görsək ki, gələn yağıdı, onda davamız davadı.

Miskin Abdalın bu məsləhətinən sonra hamı sakitdəşdi. Tez bir neçə adam ayırif həmin yerə yola saldılar ki, örgənsinnər, bu gələn qoşun kimindi, nə məqsədnən gəlib?

Atdılar bir az gedənnən sonra bir də gördülər ki, qavax tərəfdən bir-neçə atdı onnara tərəf gəlir. Onnar yaxınnaşif salam verdilər, əleyk alannan sonra bildirdilər ki, bizi qoşun böyüyü göndərif. Onun bu elin ağsaqqalı Miskin Abdala ismarıcı var, onu çatdırmaşıx. Gedənnər mənzil başına çatmamış həmin atdlıarnan birlikdə geriyə qayıtdılar. Miskin Abdal, bir də qoşun əhli gördü kü, göndərdikləri atdlılar budu yoldan yarı-yarımçıq qayıdıllar, özü də yannarında daha bir neçə atdı var. Axır onnar gəlib çatdılar, salam verif, əleyk aldılar. Qonaxlardan biri qavağa yeriyif dedi:

– Bizə, bu elin ağsaqqalı Miskin Abdal lazımdı.

Miskin Abdal bunu eşidif qoşunun arasından çıxıf mehriban-mehriban dedi:

– Əvvəla, siz burya xoş gəlib, səfa gətirifsiniz. İkincisi, axtardığınız Miskin Abdal mənəm. Nə sözünüz varsa, deyin, qulağım sizdədi.

Həmin adam dedi:

– Bizi buraya Şeyx Heydər oğlu İsmayııl göndərif. Bu qoşun da onundu. Biz də onun adamlarıyıx. Sizdərə xəvər göndərdi ki, narahat olmasınnar, dost elinə dostdar qonax gəlib.

Bu xəvəri eşidəndə elə bil Miskin Abdalın üstünnən bir ağır dağ qalxdı, başının duman ayazdı. Qoşun əhli də

rahat oldu, əllər qılınşdarın dəstəsinnən çəkildi. Hamı bu işə çox sevindi. Ən çox sevinən Məhəmməd kişiyydi. O, irəli yeriyif oğluna dedi:

– Oğul, bilirsənmi İsmayııl kimdi? O bizim dədə-bava dostumuz Şeyx Heydərin oğludu. Dayıları İsmayıılın anasını, dədəsini, qardaşdarını qətlə yetirdi. Dostdarı güjnən İsmayıılı onnarın qılincının ağızından qaçırdı, aradan çıxarda bildilər. İndi bu həmin İsmayııldır. Sən onun pişvazına, özü də əməlli-başdı çıxmalsan. Onnarı qonaq dəvət elə. Yolunuzu gözdüyüürük.

Bunu eşidən Miskin Abdal gələn atdılara dedi:

–Siz gedin, biz də indijə gəlirik.

Atdılар atlarını dörd nala geriyə çapdılar. Miskin Abdal da qoşuna göstəriş verdi ki, yenidən atdansınnar, birlikdə gənc İsmayıılı qarşılıamağa gedəjəklər. Atdanarkən telli sazını, bir də başqa bir saz götürüf yəhərin qantırğasına bağladı, "Haçadıl"in belinə qalxdı. Miskin Abdal qavaxda, qoşun-leşkər də dalda "Qarannığ"a İsmayıılı qarşılıamağa yola düşdülər.

Atdılar qavaxa gəlif İsmayıılı məsələdən halı elədilər, sonra Göyçə camaatının gülərz, mehriban olduxlarının ürək dolusu danışdılardı. Miskin Abdal haqqında nə qədər tərifli sözdər vardısa, dedilər.

Gözdəri yollarda olan İsmayııl və onun qoşunu bir də gördülər ki, Göyçədən gələnnərin qavağı açıldı. Ancax lap qavaxda bir adam gəlir, boyda, buxunda hamidan seçilir. Atı özünə, özü də atına yaraşır. Zalim oğluna baxanda adamın qarnı doyur. Özü də yəhərinin qaşının bir, arxasının da başqa bir saz asılıf. İsmayııl nə qədər göz gəzdirdi, onda qılinc, qalxan görmədi. Axı, igidin qılinci-qalxanı olar. Axı eşitmışık ki, Miskin Abdal həm də igid adamdı. İsmayıılın ürəyinə damlaşdı ki, bu adam Miskin Abdal olajax. O, lələsinin üzünə baxmadan, gözünü Miskin Abdaldan çəkmədən astadan soruşdu:

– Lələ, bu Miskin Abdaldı?

Lələ dedi:

– Bəli, mürşüdüm, başqa cür də ola bilməz.

İsmayıł dedi:

– Bəs onun yarı-yarağı niyə yoxdu?

Lələ dedi:

– Ya mürşüdüm, Miskin Abdalın qılincı-qalxanı sazi-sözüdü.

İsmayıł dedi:

– Lələ, atı da çox yaraşıxlı atdı. Lap özünə layiqdi.

Lələ dedi:

– Ya mürşüdüm, eşitdiyimə görə onun atı, Göyçə gölündəki dərya ayğırının törüyüf.

İsmayıł maraxnan soruşdu:

– İndi bu at quş kimi uça bilər?

Lələ dedi:

– Yox, mürşüdüm, deyillər bu atın əvvəlki sahibi çox sonralar bilif ki, onun bu köhləni dəniz ayğırının törüyüf. Onu saxlıya bilməyif, aparif bazarda satıf. Onu da Miskin Abdal alıf.

İsmayıł dedi:

– Lələ, Göyçənin miskini, abdalı budusa, görəsən oranın şahı, sultanı nejədi?

– Lələ dedi:

– Yəqin ki, mürşüdümə bənzəri olar.

İsmayıł dedi:

– Heç bu da o böyük addan, sannan geri qalan döyül.

Söz İsmayılin ağızından təzəcə qurtarmışdı ki, Miskin Abdal öz qoşununna baravar qonaxların baravarına çatdı. Ona İsmayılin çadırını göstərdilər. Miskin Abdalnan qoşun əqli atdan düşüf, İsmayıla təzim elədilər, qonaxlara xoş gəldin elədilər. Miskin Abdalın üz-gözünnən, baxışdarının yağan nur İsmayılı ovsunnamışdı. O, şəstnən ayağa qalxıf Miskin Abdala tərəf addımladı. Miskin Abdal da ona tərəf

gəldi. İsmayılı doğma balası kimi bağırna basıf üz-gözünnən öpdü. İsmayıł da onu qucaxladı, əlini öpüf, alnına qoydu. Hamı bu mehriban görüşə mat qaldı. Miskin Abdal atının yəhərindəki ikinci sazı gətirif İsmayıla bağışdadı. İsmayıł bunnan çox xoşhal oldu. Sonra öz sazinə sinəsinə basıf, görək şəninə qoşduğu "İsmayılı" saz havası üstündə əziz qonağına necə xoş gəldin elədi:

Vədə verdiyin ilqara,
Oğul, xoş gəldin, xoş gəldin!
Göyçə addı bu diyara,
Oğul, xoş gəldin, xoş gəldin!

Bura gələn bir də gələr,
Qəm çəkənin üzü gülər,
Pişvazına çıxıb ellər,
Oğul, xoş gəldin, xoş gəldin!

Sazın-sözün sirri burda,
İgid olan qalmaz darda,
Sana sadiq olan yurda,
Oğul, xoş gəldin, xoş gəldin!

Bu günümüz taydır ilə,
Toy-bayramdı bizim elə,
Lalə, nərgiz gəlib dilə,
Oğul, xoş gəldin, xoş gəldin!

Bəxt yazılıf hər alına,
Bax Abdalın əhvalına,
Gözəlliklər mahalına,
Oğul, xoş gəldin, xoş gəldin!

İsmayıł Miskin Abdalın hünərinə, qabiliyyətinə, məri-fətinə, qanacağına heyran qaldı. Fürsət tapıf astadan

Hüseyin Lələ bəy dedi:

– Lələ, bu ağıllı-kamallı, üzünnən nur yağan bu müdrik aqsaqqala necə müraciət eliyim?

Lələ dedi:

– Ya mürşüdüm, bu adam adı hər yerdə bəlli olan hörmətdi, böyük-kiçik yanında urvatdı bir adam, haqqın dərgahına ucalmış böyük bir övliyadı. O bütün elmlərdən həli olan məşhur bir ustaddı. Bəlkə də səhv edirəm, ustaddar ustadıdı. Yaxşı olar ki, Miskin Abdala "Ustad" deyə müraciət eliyəsən.

İsmayıł dedi:

– Lələ, çox düz buyurdun. Belə adamı ancax "Ustad" addandırımax olar. Hələ biz onun çox kəramətdərinnən xəvərsizik.

Lələ dedi:

– Elədi, mürşüdüm.

Söz tamama yetdi. Miskin Abdal sazını ciyinnən endirdi. Çaldığı hava İsmayılin lap sümüyünə düşmüdü. O astaca lələdən soruşdu:

– Lələ, görəsən bu saz havasının adı nəydi.

Miskin Abdal onun piçiltisini eşidif dedi:

– Mürşüdüm, bu saz havasının adı "İsmayılı"ydı. Sənin adına bağlamışam.

Bunu eşidəndə İsmayıł lap xoşal oldu, dedi:

– Ustad, sağlıq olsun, vaxt gələr, əvəzini çıxarıx.

Miskin Abdal dedi:

– Oğul, mana sənin adın-sanınnan, sağlığının başqa heş nə lazım döyük. Mən dünyanın hər üzünü görmüşəm. Dünya malında da gözüm yoxdu. Nə qədər canımda can var, qayım-qədim dostumuzun nəslinnən olan İsmayılin yolunda hər cür qəza-qədərə, cəfaya dözəjəm. Onsuz da mən bu yolun miskini, abdalıyam. Mən bu yoldan dönən deyiləm. İsmayıł baxıf gördü kü, yox, Miskin Abdal çox ağıllı, kamallı adamdı. Hələ deyilənnərdən də artıxdı. Öz-

özünə götür-qoy elədi ki, tale ona yar olsa, əlinə bar hökmrannıx keşsə, gərək Miskin Abdal kimi bir ağıllı adam heş vaxt yadınnan çıxarmasın.

İsmayıł bu fikir, xəyalda ikən Miskin Abdal üzünü ona tutuf dedi:

— Ya mürşüdüm, sən başda olmaxnan bütün qoşun mənim qonağımdı.

Dərhal İsmayıł qoşuna göstəriş verdi. Əvvəlcə Miskin Abdalla İsmayıł, sonra hər iki tərəfin igiddəri atdandılar. Onnar qavaxda, igiddər də arxalarınca Sarıyaquba doğru yol başdadılar. Gün hələ varkən Basarkeçəri keçif Sarıyaquba çatdılar. Onnarı hamıdan əvvəl Miskin Abdalın atası Məhəmməd kişi qarşılıdı. Hamiya xoş gəldin elədi. İsmayılı qucaxlıyif bağırına basdı. Sevincinnən gözdəri yaşırdı. Oluf keçən gynnəri xatırradı. Dərin bir köks ötürüf, İsmayıla dedi:

— Bala, özünü burada qəriv hesav eləmə. Sən mənim əziz dostumun, mürşüdümün oğlusən. Oluf keçənnərin hamısını yaxşı xatırrıyıram. Bizim bu dədə-baba dostduğumuzun tarixi çox qədimdi. Sənin rəhmətdik ulu bavan, Şeyx Səfiəddinnən bizim ulu bavamız, "Zərgərli" tayfasının başçısı, öz zəmanəsinin addı-sənni ağsaqqalı kimi tanınan Yaqub çox yaxın dost oluf. Sonra da bu dostduğu Yaqubun oğlu İbrahim, onun oğlu İsmayıł, onun oğlu Əli, onun oğlu, mənim bavam olan Cəfər, mən və oğlum Miskin Abdal nəsil-nəsil davam etdirmişik. İnşallah, bunnan sonrakı nəsil-lərimizdə davam etdirəjəklər.

Məhəmməd kişini bu söhbətini İsmayıł onsuz da çoxdan eşitmişdi. Məhəmməd kişi oluf-keçənnər haqqında xeyli məlumat verdi. Sonra Miskin Abdal hamiyi qonaqlığa dəvət elədi. Burada elə bir toy-büsət, elə bir çal-çağır oldu ku, rüzigarın gözü belə şadyanalıx görməmişdi. Göyçə aşixları bülbül kimi cəh-cəh vurur, çalıf-çağırırdılar. Aşixların belə oxumağı İsmayılin lap xoşuna gəlirdi. Ürəyində götür-qoy

elədi ki, qayıdan başı bu aşixlardan bir neçəsini Təbrizə aparsın. Nə başınızı ağrıldım, o gejiyi beləjə kef-damaxnan aşdılar. Savah açılan kimi İsmayıł Miskin Abdala dedi:

– Ustad, bilirsən ki, bizim yolumuz uzaxdı. Atalar yaxşı deyif ki, yolcu yolda gərək. Sağlıq olsun, qayıdan baş belə yox, əməlli-başdı qonağın olarıx, sana daha böyük əziyyət verərik.

Miskin Abdal dedi:

– Ya mürşüdüm, sizin kimilərinin əziyyətini çəkmək həmişə bizə xoşdu. Allah özü köməyiniz olsun. İnşallah, siz bu torpağa qələbəynən qayıdajaxsınız. Bir məsləhətim də var.

İsmayıł dedi:

– Ustad, nədi o məsləhət?

Miskin Abdal:

– Ya mürşüdüm, məsləhət görürəm ki, Goyçənin azman, ərkən igiddərinnən də öz qoşununa qatasan.

İsmayıł Miskin Abdalın bu sözünnən çox razı qaldı. Onun sözünü yerə salmıyıf öz qoşununa xeyli göyçəli igiddərin də qatılmasına razılıx verdi. Qoşun yerinnən tərpənmək istiyərkən Lələ İsmayılin qulağına astadan nə isə pıçıldıdı. İsmayıł dönüf Miskin Abdala dedi:

– Ustad, biz uzax, özü də çox mühüm bir səfərə gedirik. Səfərdən qavax sənin adına olan ojağı ziyarət eləmək, o müqəddəs çanağında baxtımızı sınamaq olarmı?

Miskin Abdal dedi:

– Niyə olmur, mürşüdüm.

İsmayıł başında bir neçə adamnan "Miskin Abdal ojağı"nı ziyarət elədi. Çanağa su töküf baxtını sınadı. Gördü kü, taxta təknəyə tökdüyü soyux su dərhal poqqa-poqqnan qaynamağa başdadı. Hamının üzü güldü. İsmayıł ucadan dedi:

– Böyük yaradanın izniyənən qələbə biznəndi. Haydi igiddərim, atdanın. Bizi böyük qalibiyyət gözdüyü! Çünkü biz müqəddəs bir insanın ağır ojağının adının döyüsdərə

gedirik. İnşallah, bu torpağa xoş xəvərnən qayıdarıx!

İsmayılin bu sözünnən sonra qoşun atdandı. Bir azdan İstisu deyilən tərəfdən uja dağları aşif gözdən itdilər. Miskin Abdalın ürəyinə dammışdı ki, İsmayıł yaxın vaxtdarda xoş müjdəli bir soraxnan gələjək. Elə də oldu. Aradan bir xeyli vaxt keşmişdi. Bir də bir gün sübə vaxtı gördülər ki, qıvla tərəfdən, İsti su tərəfdən, böyük bir qoşunun uju çıxdı. Qavaxda gələnnərin əllərində bayraxlar dalgalanırdı. Göyçədən qoşuna qatılannar toy-bayramnan qoşunun qavağında gəlirdilər.

Miskin Abdalın tafşırığnan el-ova onnarın pişvazına çıxdı. Miskin Abdalın onu belə dəm-dəsgahnan qarşılımığını görəndə İsmayılin ürəyi atdandı, üzünü Miskin Abdala tutuf ujadan dedi:

– Ustad, saz-sözün beşiyi bu Göyçə çuxuruna mütləq qələbəynən qayıtmalıydıx.

İsmayıldan bu sözdəri eşidən Miskin Abdalın ürəyi dağa döndü. Düzdü, o indiyə kimi Göyçə haqqında onnan-bunnan çox ulu tərifəlayiq sözdər eşitmişdi. Ancax İsmayılin sözdəri onun üçün çox qiymatydı. Oydu ku, dedi:

– Ya mürşüdüm, sənin qələbən bizim baş ucalığımızdı. Sənin zəfərin bütün göyçəlilərindi. İlk dəfə sənin ağızının eşitdiyim "Göyçə çuxuru" sözü mənim çox xoşuma gəldi. İzin versən, sinəmdə təzəcə yaranan "Göyçə çuxuru" saz havasından sana öz ürəyimdəkiləri bəyan eliyərdim.

İsmayıł həvəsnən dedi:

– İzindi, ustad, de gəlsin.

Miskin Abdal sazı köksünə sıxıf zilini-zil, bəmini-bəm elədi. Aldı görək nə dedi, biz də nə eşitdik:

Sən getdin hünərnən, gəldin zəfərnən,
Qurtardin elləri yasdan, İsmayıł.
Yolların bəzənsin xalıynan, zərnən,
Adına yazılısın dastan, İsmayıł.

Sən ki, getməmişdin nişana, toya,
Nərənə hay verdi hər dağ, hər qaya,
Səni qeyrətinnən bu qoja dünya,
Çəkirdi sınağa qəsdən, İsmayıł.

Demə ki, Abdalın meydanı dardı,
Qəlbinə Allahın sevgisi yardı,
Qolunda pələngin qüvvəti vardı,
Tülkü meydanında asdan İsmayıł.

Söz tamama yetən kimi hər yannan "Əhsən! Əhsən!"
sədaları göylərə bülənd oldu. Miskin Abdal irəli yeriyif
İsmayılı doğma balası kimi bağırna basıf alnının öfdü,
hünərinə min əhsən dedi.

Yol boyu söhbət elədikcə gözünü Göycənin qənirsiz
gözəlliyinnən çəkmiyən İsmayıł Miskin Abdaldan soruşdu:

– Ustad, adı zaman-zaman dillər əzbəri olan bu ulu
yurdumuzun gözəlliyini bire-beş artıran bu dağların, də-
rələrin, qayaların, təpələrin addarını deyə bilərsənmi?

Miskin Abdal dedi:

– Ya mürşüdüm, istisular qaynayan dağlardan bu üzə
aşağıınız yer "Uca dağ"ın ətəyidi. Bunnan o yana gördüyün
geniş çəmənnik Tərsə qoruğudu. Burya yağı qoruğu da
deyillər. O biri dağların başında görünən o yer "Ağ qaya"dı.
"Ağ qaya"nın o biri tərəfində, dərin sıx otdu-ormannı
dərədə "Qoşa bulax" deyilən yer var. Özü də bu bulaxlar
sınaxlıdı. İsmayıł dedi:

– Bəli, ustad görürəm, ora çənni, dumanni, çiskinnidi.
Miskin Abdal yenə də söhbətinə davam elədi:

– Ya mürşüdüm, "Çənlibel"in baş tərəfinnən görünən
ucu şivri dağa "Şışpilləkən" deyillər. Onnan o yana Səlimin
gədiyinnən keçif bu üzə gəldiyiniz aşırıımın adı "Qaran-
níx"dı.

Bu yerdə İsmayıł Miskin Abdalın sözünü kəsif dedi:

– Ustad, Qarannıxnan Göyçə gölü haqqında mana çox danışıflar. Bəs bu qarşımızdakı qırmızı qayanın adı nədi? Özü də elə bil qızıldır, par-par alışif yanır.

Miskin Abdal dedi:

– Düz buyurursan, ya mürşüdüm. Həmin qaya "Qızıl qaya"dı...

Söhbətin bu yerində İsmayıł dedi:

– Ustad, sizin bu torpax başdan-başa xəzinədi ki...

Miskin Abdal mehribannıxnan dedi:

– Elədi, oğul. Allahın böyük məhəbbətinnən yaranan bir torpağın qisməti başqa nə ola bilərdi?!

Qərəz, beləcə şirin söhbət eliyə-eliyə Miskin Abdalla İsmayıł qavaxda, qoşun-ləşkər arxada Sarıyaquba gəldilər. Bu gəlİŞə görə bir toy-büsət, bir çal-çağır başdadı kı, gəl görəsən Rüzigarın gözü belə toy-bayram görməmişdi. Aşıxlarda kı, heç dincəlmək bilmirdilər. İsmayıł bilmirdi bu şənnikdə nəyə daha çox tamaşa eləsin. Bu şənniyin gözəlliyi qarışmışdı Göyçənin gözəlliyyinə. Hər şey gözəllik içində itibatmışdı. Arada İsmayıł Miskin Abdala dedi:

– Ustad, gedən baş Göyçə aşıxlardanın bir neçəsini Təbrizə aparmax istiyirəm. Sən nə deyirsən?

Miskin Abdal dedi:

– Ağılılı sözə mən nə deyə bilərəm, ya mürşüdüm? Bu ara ürəyi atdanan Məhəmməd kişi söhbətə qarışdı:

– Oğul, İsmayıł, sənin ana bavan Uzun Həsən Göyçədən sarayına nə az, nə də çox, düz yüzə qədər aşix aparmışdı. O, aşıxdan ötrü sinoy gedirdi. Tez-tez də Göyçə dağlarına gəzməyə, dincəlməyə çıxardı. Deyərdi ki, Göyçənin suyu, havası, təbiəti loğmandı, min bir dərdə dərmandı.

Bunu eşidəndə İsmayıł daha da maraxlanıf dedi:

– Atayı-mehriban, bəlkə eşitmış olarsan. Bu gözəllik diyarının adı nədən götürülüb?

Məhəmməd kişi bir az fikrə gedif dedi:

– Oğul, bil və agah ol, Göyçə sözünü ilk dəfə dilinə gə-

tirən Həzrəti Əli oluf. Eşitdiyimə görə o, ilk dəfə bu yerə gələndə bu yerin gözəlliyinnə valeh oluf. Özünnən biixtiyar deyif: "bu nə Göyçək diyardı!" O vaxtdan da bu torpağın adı "Göyçə" adınnan çağrılıf. Oğul, başqa cür də ola bilməzdi. Çünkü bu yer, bu yurd Allah-taalanın ən xoş günlündə yaranıf.

"Həzrət Əli" sözünü eşidəndə elə bil İsmayılin üstünə nur ələndi, dünya gözdərində işixlandı. Bu torpağa olan mehri-məhəbbəti birə-yüz artdı. Bunu hiss edən Məhəmməd kişi sözünə davam eliyif dedi:

– Oğul, İsmayıllı, Həzrət Əli təkcə Göycənin adını qoymuyuf. O Göyçə gölünə qonur dəniz ayğırı, bir də dünyada tayı-baravarı olmuyan qızıl balıx kimi qismətdər də verif. Eşitdiyimə görə bir az aralıda "Qoşabulax" deyilən yerdə hər yeddi ildən bir qoşa bulaxlar Əlinin üzünü nurunnan köprüyüf qayniyır. Həmin gejə onun suyunnan içif köpüyündə çımənnər xoşbaxtdıga çatıllar. Dəniz ayğırı da hər yeddi ildən bir sahilə çıxır, bir madyana yaxınnaşır. Onnan törüyən atdara at çatmaz, deyillər.

Bu söhbətdər İsmayılı elə aludə eləmişdi ki, günün haradan gəlif, hara getdiyini hiss eləmirdi. Söhbəti Miskin Abdal davam etdirdi:

– Ya mürşüdüm, ulu Tanrının eşqinnən yaranan bu diyar doğrudan da möcüzəldi. Dünyaya qan udduran Teymurləng hər yeri viran qoya-qoya Göyçüyə gəlir. Özü də bilmədən qılıncını qında saxlıyır. Qoşununa əmr eliyir ki, bu torpağı basın keçin. Teymurləng bəlasınınan belə asannıxnan sovuşduğu üçün camahat bir bayatı da qoşuf:

Teymurləng susar keçər,
Qan tökməz basar keçər,
Toy-bayramdı Göyçədə,
Ad qalar: "Basarkeçər".

Bu yer o günnən Basarkeçər addanır.

İsmayıł Göyçə haqqında eşitdiklərinən, bu müdrik insannarın şirin söhbətdərinnən vəjdə geldi. Miskin Abdalın üzünnən yağan nur onun könlünü işixlandırdı. Yadına dədəbava, nəsil-nəsil davam edən dostduxları, bu illərdə qorunuf saxlanılan sədaqət, etibar düşdü. Ucadan, şövqnən dedi:

– Böyük ustadın doğulduğu Sarıyaqub kəndini bu günnən Miskin Abdala bağışdırıram. Bu ətrafdakı daha beş kəndin vergisi də nəsilbənəsil ona çatajax.

İsmayıł üzünü Hüseyn Lələ bəy tutuf dedi:

– Lələ, Təbrizə çatıf hakimiyyəti təmin etdikdən sonra Göyçədən bir şahlıx iqamətgahı qurulmalıdır. Biz tez-tez bu torpağa ziyarətə gələjiyik. Çünkü bu torpaxda Allah eşqi, Əli rəhmi, cənnət gözəlliyi var.

Sonra üzünü Miskin Abdala tutuf dedi:

– Ustad, təzə fikrə gəlmışəm. Sənin Təbrizə getməyini məsləhət görürəm. Gərək biznən Təbrizə gedəsən. Sənin kimi müdrik aqsaqqala bizim ehtiyacımız çoxdu. Biz sənnən hələ çox şey öyrənməliyik. İnsallah, hər şey Allahın buyurduğu kimi olar.

Miskin Abdal İsmayılin sözünü yerə salmadı. Yola həzirix gördü. On iki aşix da seçif İsmayıla təhvil verdi. Qoşunun tərpənmək vaxtı çatanda Miskin Abdal İsmayıldan soruşdu:

– Ya mürşüdüm, indi biz Təbrizə hansı səmtdən getməliyik.

İsmayıł dedi:

– Ustad, yəqin ki, gəldiyimiz tərəfdən.

Miskin Abdal dedi:

– Ya mürşüdüm, məsləhət görürəm ki, qayidan baş gəney yolunan gedək. Ziyañ çəkmərik.

İsmayıł dedi:

– Nə deyirəm, ustad, get deyirsən, gedək. Məsləhət sənindir. Böyüyün, aqsaqqalın sözünü eşidən ziyan tapmaz. Bir

halda k1, sənin kimi bir müdrik adamı eşidəsən.

İsmayıł yola düşməzdən əvvəl yenə də "Miskin Abdal ocağı"nı ziyarət elədi. Tutduğu niyyət xoş oldu; taxta çanaxda su yenə də poqqur ha poqqur qaynadı. İsmayıł buna çox sevindi. Qayıdış qoşuna əmr verdi ki, Miskin Abdal dediyi səmtdən Təbrizə doğru yol başdasın. Getmək vaxtı çatanda Miskin Abdal bir az kövrəldi, qəlbini yuxaldı. Doğma Göycəsinnən ayrılmak ona çox çətiniydi. Üzünü İsmayıla tutuf dedi:

– Ya mürşüdüm, doğma eldən, ovadan, yar yoldaşdan, qohum-qonşudan, tanış-bilişdən ayrılrıam. Sinəmə bir neçə xanə söz gəlif. Atanızın, ulu mürşüdümüz Şeyx Heydərin adına bir "Heydəri" havası yaratmışam. İzin versəydin həmən sözdəri o havaynan səsdəndirərdim.

İsmayıł dedi:

– Buyur, ustad. O nə sözdü? Ustadın ələf-çağırmamasına heç bir qorux, qadağa ola bilməz.

Bunu eşidən Miskin Abdal telli sazını sinəsinə sıxıf, aldı görək nə dedi, biz də deyək, eşidif feyziyav olasınız:

Halallaşıb ayrılrıam elimnən,
Qayıdaram, qayıtmaram, ya qismət.
Doymamışam çəmənimnən, gülümnən,
Qayıdaram, qayıtmaram, ya qismət.

Ömür keçif, yetmişimə çatmışam,
Yaradanın ətəyinnən tutmuşam,
Neçə ili, neçə ilə qatmışam,
Qayıdaram, qayıtmaram, ya qismət.

Bu torpağın qoxusunda canım var,
Bulaxların sularında qanım var,
Qatar-qatar ağır adım-sanım var,
Qayıdaram, qayıtmaram, ya qismət.

Bu torpaxda ulularım uyuyur,
Baş bədəndə, ürək canda soyuyur,
Vətən indi gözdərimdə böyüür,
Qayıdaram, qayıtmaram, ya qismət.

Miskin Abdal deyər sözün müxtəsər,
Bu dünyani dolanmışam sərasər,
Karvan keçər, neçə mənzil yol kəsər,
Qayıdaram, qayıtmaram, ya qismət.

Söz tamama yetdi. İsmayıł gördü kü, Miskin Abdal yaman kövrəlif. Ancax deyəsən hələ sinəsindəki sözünün hamısını deyif qurtarmayıf. Ona görə də üzünü Miskin Abdala tutuf mehriban-mehriban dedi:

– Ustad, bəlkə yenə deyiləsi sözün var. Varsa, de gəlsin.

Bu təklif Miskin Abdalın ürəyinnən oldu. Sazını Göyçə həsrətli sinəsinə basıf "Miskini" havası üstündə aldı görək nə dedi:

Yaxın gəlin yaxın qohum-qonşular,
Sizə deyim indi hara gedirəm.
Kövrəlmışəm, dost, tanışdar-bilişdər,
Təbriz addı bir diyara gedirəm.

Ərənnər əlinnən badə almışam,
Söz götürüf neçə hava çalmışam,
Haqq oğluyam, haqqa meyil salmışam,
Doğru əhdə, düz ilqara gedirəm.

Dərd üstünnən dərdə dərddər yazılıf,
Ömür bağım neçə dəfə pozuluf,
Gör yoluma neçə sitəm düzülüf...
Mən Miskinəm, ahu-zara gedirəm.

Miskin Abdal sözünü tamamlıyif sazını köynəyinə qoymada İsmayıł başa düşdü kü, ustad daha dediyini dedi.

Artıx yola düşmək məqamıdı.

Elə bu vaxt gördülər ki, göydən bir dəstə durna qatarı uçur. Onnar Miskin Abdalın başının üstünə çatanda hərəsi düm ağ bir lələk saldı. İsmayıł buna heyran qaldı. Bunu görən lələ dedi:

—Ya mürşüdüm, eşitdiyimə görə hər ilin payızında və yazında Goyçə mahalının üstündən qatarla uçan durnalardan hər biri Miskin Abdalın ziyarətgahına bir ağ lələk salıf, qismət alırlar.

Bunu eşidəndə İsmayıł heyrətləndi. Bir xeyli sükutdan sonra gördü ki, daha getmək vaxtıdır.

Əmr elədi. Qoşun-ləşgər hərəkətə gəldi. Güney yolunnan Təbrizə doğru yol başdadılar. Goyçədən keşdikləri hər kənddə, hər kəsəkdə onnarı toy-bayramnan qarşılıyif, böyük hörmət-izzətnən yola salırdılar. Başda İsmayıł olmaxnan Goyçədə ilk dəfə olannarın hamısı bu yerin camaatının gülər üzünə, qonaxpərvərriyinə, ürəkdən həsəd aparındı. Kənd camahatı görəndə ki, İsmayıł öz ağsaqqalına "Lələ" deyə müraciət eliyir, başdadılar atalarına, özdərinnən böyüklərə o günnən "lələ" deməyə.

Nəhayət, qoşun güney yolunnan yavaş-yavaş keçif Dərəçiçək mahalının qənşərinə çatdı. İsmayıł gördü kü, bura elə gözəl bir yerdə ki, gəl görəsən. Hayana baxırsan gül, çiçək bir-birini çağırır. Quşdarın cəh-cəhinnən doymaş olmur. Gözəllikdə bura heş Goyçədən də əkskik deyil.

Bunnar Dərəçiçək mahalının gözəlliyini seyr etməkdə olsunnar, eşit dərəçiçəklilərdən. Elə ki, el-obaya xəvər çatdı ki, İsmayılin qoşunu gəlif çatıf, hamı əl-ayağa düşdü. Elin ağsaqqalları, ağbirçəkləri, başbilənnəri məsləhət-məşvərətdən sonra toy-bayramnan qoşunu qarşılamağa getdilər. Onnarın ayaxları altında saysız-hesavsız qurvannar kəsildi. Bu görüş əsl el şənliyinə çevrildi. Çalan kim, oxuyan kim, oynuyan kim... Bir çal-çağır oldu ku, gəl görəsən... Biləndə ki, Miskin Abdal da burdadı, day sevincin, şaddığın həddi-hüdudu

olmadı. Bunu görəndə İsmayıł lap məhəttəl qalif dedi:

– Ustad, bunnar səni haradan, tanıyıllar. Bunnarın bu qədər hörmətini nejə qazanıfsan?

Miskin Abdal istədi ki, ağızını açıf İsmayıla cavaf versin, bu vaxt Dərəçiçəyin bir el aqsaqqalı qabağa yeriyif təzim eldikdən sonra dedi:

– Oğul, bu el, bu oba Miskin Abdalı çoxdan tanıyır. O, dərəçiçəklilərin ən çox böyük ehtiram bəslədiyi müqəddəs bir şəxsiyyətdi. Bu onun Dərəçiçəyə dördüncü gəlişidi. Birinci dəfə cavannığında Təbrizə öz butasının dalınca gedəndə bu torpağa ayax basıf. İkinci dəfə butasına yetişif geri qayıdanda burada oluf. Bütün el onda iki cavanın qovuşmasına "mübarək" dedi. Üçüncü gəlişində dərəçiçəklilər onun təblig etdiyi şıəlik dini məzhəbi qəbul etdilər. Bu gəliş Miskin Abdalın Dərəçiçəyə dördüncü gəlişidi.

Aqsaqqal Miskin Abdalın burada böyük bir möcüzə göstərdiyinnən də söhbət aşdı. Bunu eşidəndə tez də göz-dərini çəkdi. Çünkü bu adı gözdər deyildi. Bu gözdərdən qeyri-adi qüdrət boylanırdı. Üz-gözünnən nur yağan bu pirani qocanın uca adı-sanı onu tamam-kamal valeh elədi.

Eşitdiklərindən vəcdə gələn İsmayıł dedi:

– Ustad, eşitdiklərim məni lap heyrətə gətirdi. Sən müqəddəs bir övliyanın. Sən müqəddəs insan, əvəzsiz pir, kəramət sahibi sən. Mən buna çox şadam. Sənin bu ucalığın, böyük adın-sanın mənim qolum-qanadımdı. Deyə bilərsən-mi sən bu qədər ad-san, şan-şöhrətə, hətta müqəddəsliyə necə çatdırın? Bunnarı sana kim ərmağan elədi?

Miskin Abdal dedi:

– Ya mürşüdüm, nəyim varsa Allahın izniyinən Həzrət Əlinin köməyinnən oluf. Sonra o başdadı Həzrət Əliyinən bağlı olan yuxusunu danışmağa.

Miskin Abdal danışdixça İsmayıł da, eşidənnər də bu işə mat-məhəttəl qaldılar. Hamının heyrətdən matı-mutu qurumuşdu. İsmayıł dedi:

– Ustad, Həzrət Əli haqqında heş dəyərri sözün oluf-mu?

İsmayılin bu sualı Miskin Abdalı elə bil coşa gətirdi. Sazını sinəsinə basıf dedi:

– Ya mürşüdüm, Əlini necə tanıdığını, necə sevdiyimi, söznən desəm dilim quruyar. İzin versən, saznan deyərdim:

Ələstü rəbbi-cəm xitab olanda,
Xub qailəm o adına, ya Əli,
Sənin pənahına iman gətirdim,
Biqəraram o sevdana, ya Əli.

O, "Zey", "fey" adına, o nuri səfa,
Yetişsin şəninə hər quli-kəfa,
Varlığın mənası dini-Musdfa,
Sərxeyli-karvanın cuda, ya Əli.

Fəthi şəhri-zərrin, qatili-salsal,
Mürşüdü-Cəbrayıl, şahı-beyzaval,
Qəşəmşəm, qəzənfər, şiri-Zülçəlal,
Müsəmmasan bir Minada, ya Əli.

Əzrayıl cəngəlin cana çalanda,
Ruhlar pərvaz oluf, cəsəd qalanda,
Üz xakə döşənif zəlil olanda,
Özün yetiş o fəryada, ya Əli.

Məhşər günü özün tutarsan camı,
Tutmuş ətəyinnən nikü, bad-hamı,
Seçmə muxsullardan Miskin Qulamı,
Kərəm et, kövsərdən badə, ya Əli.

Miskin Abdalın Həzrət Əli haqqında dediyi sözdər İsmayılin lap xoşuna gəldi. Ustadın kamalına, bacarığına "səd

afərin" dedi. Bu söhbətdən sonra el aqsaqqalı İsmayılı qoşunnan birrikdə nahara dəvət elədi. İsmayılgil bir gejə onnarın qonağı oldular. Qonaxlıxda nələr yoxuydu. Süfrələr dünyanın yüz nazi-nemətinnən ləmələm dolmuşdu. Qoşun əhli doyunca yeyif-içənnən sonra rahatdandı. Qərəz, savah açıldı. Cox qalmax olmazdı. Çünkü Təbrizdə İsmayılin yolunu hamı böyük həsrətnən gözdüyürdü. Yola çıxmax məqamında Miskin Abdal üzünü İsmayıla tutuf dedi:

— Ya mürşüdüm, heç insafdan döyül, buradan sazsız-sözsüz ayrı lax.

İsmayıllı Miskin Abdalın bu fikrini çox bəyəndi. Miskin Abdal sazını köynəyinnən çıxartdı aldı, görək Dərəçiçək mahalına, onun bu qonaxpərvər camahatına öz ürək sözdərini nejə izhar elədi:

Bu yerin nə gözəl bir aləmi var,
Daş da çiçək açar Dərəçiçəkdə.
Hər zaman bu yerə həmdəmdi bahar,
Güllər ətir saçar Dərəçiçəkdə.

Sürüsü çaylarda su bulandırar,
Ətri, təravəti behişt andırar,
Gözəllər alovuz, odsuz yandırar,
Ağıl başdan uçar Dərəçiçəkdə.

Bu yerdə qonağı əziz tutallar,
Yaxşıya sevinif, pisi udallar,
A Miskin, qannarın, qana qatallar,
Dostlar qalmaz naçar Dərəçiçəkdə.

Söz Miskin Abdalın aqzının qurtaran kimi hər yandan "əhsən" "əhsən" sədaları göylərə bülənd oldu. El aqsaqqalının məsləhətinnən Dərəçiçək mahalının da İsmayılin qoşununa igidlər qatıldılar. Onnar da Qızılbaş

papağı geyif siyirməqılinc, öz atdarına süvar oldular. Başbilənnərin öyünd-nəsihəti, Miskin Abdalın xeyir-duasından qoşun-ləşkər Təbrizə doğru yol aldı.

Bir xeyli gedənnən sonra gəlif, Dərələyəz mahalına çat-dılar. Miskin Abdal cavan vaxtı buradan keşdiyini, Dərələyəzin bir dəstə gözəlinə saz tutuf, söz qoşduğunu söylədi. İndi o vaxtdan nələr keşmişdi... Cox şeylər dəyişmişdi. Ancax Dərələyəzin gözəlliyi öz yerində qalmışdı. Buranın da adamları İsmayılı təmtəraxnan, toy-düyünnən qarşılıdı. Burada da bütün qoşuna yaxşı yemək-işmək verdilər. Mənəm-mənəm deyən iyid, pəhlivan cüssəli oğlannar gəlif Qızılbaş qoşununa qoşuldular. Bir gün dincələnnən sonra İsmayıł öz qoşun-leşkərinnən yenə də Təbrizə doğru yol baş-dadı. İsmayıł tez-tez Miskin Abdala tərəf baxırdı. Hiss eliyirdi ki, Miskin Abdal İsmayılin ürəyinnən keçənnəri bilir. Ona görə istər-istəməz sazı köynəyinnən çıxardıf dedi:

– Ya mürşüdüm, buradan sazsız-sözsüz ötüşsək el bizi qınıyar.

İsmayıł sevincək dilləndi:

– Elədi, ustad.

Miskin Abdal dedi:

– İndi ki, belə oldu, onda bir "Sultani" havası üstündə görüm Dərələyəzi nejə vəsv eliyə biləjəm.

İsmayıł soruşdu:

– Ustad bu nə havadı?

Miskin Abdal qürurnan dilləndi:

– Ya mürşüdüm, bu saz havası Şeyx Heydərin oğlu Sultanəlinin adınadı.

Qardaşı Sultanəlinin adını eşidəndə İsmayıł kövrəldi, gözdəri doldu. Özünü o yerə qoymuyuf dedi:

– Çal, ustad, çal.

Miskin Abdal telli sazını sinəsinə müstəkəm eliyif, alı görək nə dedi, bu yurdun tərifini necə verdi:

Yaxşı ki, güzəri saldıx bu yerdən,
Özgə növrağı var Dərələyəzin.
Şahlara layixdi hər mina gərdan,
Eldə sorağı var Dərələyəzin.

Bülbülü oxuyar güllü budaxda,
Söhbəti dolaşar dildə, dodaxda,
Düşmənə bac verməz çətin ayaxda,
Yarı-yarağı var Dərələyəzin.

Miskin Abdal deyər şux gözəlli,di,
Adamlar xoşxislət, xoş əməlli,di,
Ojağı, tüstüsü elə bəlli,di,
Sönməz çıraqı var Dərələyəzin.

Miskin Abdal sözünü tamama yetirif sazını köynəyinə qoysdu. Mahalın aqsaqqallarının, aqbırçəklərinin xeyir-duasından dəstə-dəstə növcavan igiddər Qızılbaş əsgərlərinin paltarlarından geyinif bellərinə qılınc, əllərinə qalxan götürüf qoşuna qatılıf, Təbriz deyif yol başdadılar.

Qoşun az getdi, çox getdi İrəvan düzənniyinə yetişdi. Buradan Ağrı dağı aydınca görünürdü. Miskin Abdalın ilham pərisi genə ona qonax gəldi. Özü də bilmədi sazi köynəyinnən havax çıxardıf sinəsi üstünə nejə qaldırdı. Bunu görən İsmayıł Miskin Abdalı dinnəmək üçün qoşuna dayanmax əmri verdi. Miskin Abdal bir qoşa dayanan Ağrı dağına nəzər saldı, bir də İsmayıla baxdı. Onun qardaşdarını yanında görmüyüf pis oldu. Öz-özünə dedi:

Ey dili qafıl, qardaşdarı sağ qalsayıdı, yanında olardı, o da Ağrı dağı kimi daha vüqarrı, daha məğrur, daha ehtisamlı görünərdi. “Nəhlət şeytana, nəhlət mərdimazara“ – deyif, İsmayıla üz tutdu:

– Ya mürşüdüm, bu dünyani yoruf yola salan, sirri bilinməyən bu qocaman Ağrı dağına deyiləsi ürəyimdə bir

qatar sözüm var. İzin versən onu deyərdim. Özü də səsləndirdiyim bu saz havasının adı "İrvahamı"dı. Sənin kiçik qardaşının adınadı.

Miskin Abdal gördü kü, İbrahim adını eşidəndə İsləməyi yenə qəm, kədər çuğladı. Ona görə də tez saza dəm verdi:

Dayanıbdır mətin, qoşa,
Şah vüqarrı Ağrı dağı.
Bir qüdrətdi başdan-başa,
Bar-baharrı Ağrı dağı.

Başda Nuhun gəmisi var,
Ətəyində zəmisi var,
Tarixində qəm izi var,
Boran-qarri Ağrı dağı.

Mövlam verif sirri pünhan,
Səcdəsinə gəlir cahan,
Abdal kimi sürür dövran,
Etivarri Ağrı dağı.

Söz tamam olan kimi, qoşun öz yoluna davam elədi. Elə ki, gəlif Naxçıvana çatdılar, bir də gördülər ki, dağların arasından bir atdı onnara tərəf elə gəlir, elə gəlir, elə bil kamannan qopmuş oxdu. Atı da, özü də qan-tərin içindədi. Bunu belə görəndə İsləməyi göstəriş verdi ki, qoşun dayansın. Yaqın bir xəvər var.

Atdı bir təhər özünə gəlif dedi:

– Amandı, çox irəli getmiyin. Neçə gündü kü, bu dağlarda, bu dərələrdə sizin yolunuzu gözdüyüürəm.

Baxdılar ki, atdının dili topux çalır, danışmağa taqəti yoxdu. İsləməyi dedi:

– Ona su verin, özünə gəlsin görək nə oluf, nə demək

istiyir, nə xəvərnən gəlif?

Tez atdiya su verdilər. O toxtduyuf dedi:

– Ya mürşüdüm, qurumsax Əlvənd Mirzənin qoşunu bax, o görünən dağın dalında, qayalıxlарın arasında gizdənif sənin yolunu gözdüyür kü, qəfildən üstünüzə atılıf sizi məhv eləsin. O namərd həm də möhkəm silahlanıf. Ehtayatdı olun.

İsmayıł dedi:

– Atdıyı nəzarətdə saxlıyın. Bir adam gedib xəlvətcə örgənsin, görsün atdı düz deyir, yoxsa yalan. Bəlkə atdı bizi Əlvənd Mirzə kimi tülkünün tələsinə salmax istiyir. Bunu eşidən atdı hönkür-hönkür ağılya-ağılya dedi:

– Dədəmin goru haqqı düz deyirəm. Gedin yoxluyun.

Hüseyin Lələ bəy dərhal bir adam göndərdi. O xəvər gətirdi ki, bəli, atdı düz deyir. Əlvənd Mirzə öz başının dəstəsinnən qavaxda pusqudadı.

Bunu eşidəndə İsmayılin göstərişinnən atdı azad olundu. Ançax o geriyə getmədi. Xahiş elədi, yalvardı ki, onu da özdərinnən aparsınar. İsmayıł razı oldu. Sonra göstəriş verdi ki, qoşun döyüşə hazır olsun. Bu vaxt Hüseyin Lələ bəy dedi:

– Ya mürşüdüm, gejiyi gözdüyək, Əlvəndi özümüz mü-hasirəyə alıf məhv eliyək.

İsmayıł bir az kinni-küdürütdi səsnən dedi:

– Əlvənd Mirzə kimi bir çäqqalın üstünə gejə getməyin özü də bir kişilikdən döyük. Onda olarıx biz də Əlvənd Mirzənin tayı. Kişi öz qeyrətini döyüsdə göstərər. İndi görərsiniz bizim qoç igiddər Əlvənd Mirzə kimi qor-qoduğun özünə, başının dəstəsinə nejə divan tutur. Onda görəllər analar necə oğlannar doğuf. Hər gədə-gündənin qavağından qaşsax, onda hamı bizi söyər.

İsmayılin əmrinnən qoşun irəliyə doğru yola düzəldi. Elə ki, gəlif Əlvənd Mirzənin gizdəndiyi dağa çatdılar, hamı döyüşə hazır dayandı.

Bir az irəli gedəndə gördülər ki, arxa tərəfdən səs-küy

qopdu. Elə İsmayıla da bu lazımiydi. Qızılbaş qoşunu düşdü Əlvənd Mirzənin quldur-qachsenin üstünə. Şərur düzündə onnarı qannarına qaltan elədilər. Qırılan qırıldı, əsir düşən əsir düşdü, güj balaynan qaça bilən də qaçif gözdən itdi. Əlvənd Mirzəni də diri tutdular. Əlvənd Mirzə nə qədər yalvardısa, xeyri olmadı. İsmayıł dedi:

– Görürəm, ustadın Əlvənd Mirziyə deməyə sözü var. Qoy o sözünü deyif qurtarsın, sonra onun layixli cəzasını verərsiniz.

Bunu eşidəndə Miskin Abdal "Heydəri" havasından aldı görək Əlvənd Mirzənin tərifini nejə verdi:

Duruşu oxşuyur quldur-qacağa,
Nə pis günə qaldı həli Əlvəndin,
Kim dedi dava sal nadan, alçağa?
Söküldü, qalmadı nali Əlvəndin.

İşdədi qılınşdar, nərə bir yana,
Qasdı sağ qalannar hərə bir yana,
Əzilən dəymisi hələ bir yana,
Töküldü, qalmadı kali Əlvəndin.

Bu dünya varına nələri satmır,
Qırif dağıtmağa gejə də yatmır,
Bir zənən olmağa bunnarı çatmır:
Tumanı, yaylığı, şalı Əlvəndin.

Özünə güvəndi, unutdu haqqı,
Birdən tənəzzülə döndü taraqqı,
Kişilik adına qalmadı haqqı,
Yaman əldən getdi dalı Əlvəndin.

Abdal deyər, vurun burnuna kötük,
Xisləti qırıxdı, mayası kəpək,

Nejoldu ulduza hürüyən köpək,
Soyudu yalaxda yalı Əlvəndin.

Bu sözdəri eşidəndə hər yannan gülüş səsdəri eşidildi. Əsgərrər gülməkdən uğunuf getdilər. Əlvənd Mirzənin bir layiqli cəzası varıydı, onu da cəllad bilirdi. İsmayılin bir himi ilə bayax ha Əlvənd Mirzə cəlladın əlində cəhənnəmə vasil oldu. İsmayıł dedi ki, onnara xəvər gətirən atdiya da qalxan-qılinc verif özdərinnən ayırmasınna.

Beləliklə, İsmayıł bu döyüşdən də qələbəynən çıxdı. Onnarın Şərur düzündə Əlvənd Mirzə kimi bir qurumsağ qalib gəlif, məhv eləməsi, tez bir zamanda hər yana yayıldı. Qoşun Naxçıvana tərəf üz tutdu. Nəhayət, gəlif Naxçıvana çatdılar. Miskin Abdal İsgəndər bəyi soruşdu, dedilər ki, çoxdan rəhmətə gedif. Miskin Abdal onun ruhuna dualar oxudu. Sonra kim olduğunu dedi. İsgəndər bəyin uşaxları Miskin Abdalı qucaxlıyif əllərinən öpdülər, onu duz kimi yaladılar. İsmayılgilə də böyük hörmət-izzətnən xoşgəldin elədilər. Bütün qoşun-leşkərə böyük ziyafət verdilər. İsmayıł Naxçıvan əhlini bu qonaxpərvərriyinnən çox razı qaldı. Təbriz İsmayıł üçün möhkəm darıxırdı.

Qoşun Naxçıvannan bir azca aralanmışdı ki, bir də gör-dülər qavaxdan bir dəstə atlı onnara tərəf gəlir. Yaxın-naşanda Miskin Abdal qaçax Mehtiyi tanıdı. Atdan düşüf onun yanına getdi. Mehti çox yaşıdaşmışdı. Deyəsən köhnə dostunu anşırda bilmədi. Miskin Abdal onnan soruşdu:

– Sən qaçax Mehti deyilsənmi?

O bir az duruxannan sonra dedi:

– Bəli, Mehtiyəm.

Miskin Abdal dedi:

– Məni tanımadın? Mən Miskin Abdalam.

Qaçaq Mehtinin sevincinnən gözdəri doldu. Ağlamsı-nıf Miskin Abdalı bərk-bərk qucaxlıyif bağırına basdı. Onu duz kimi yaladı. Miskin Abdal İsmayılı nigaran qoymamaq

üçün cavannığında butasının dalınca Təbrizə gələrkən qachsen Mehtinin onu neçə dəfə ölümən qutardığını, İlən Mahmudu nejə öldürdüyünü, nə başınızı ağrıdım, bunun qəhrəmannıxlарını bir-bir İsmayıla danışdı. Hamı qachsen Mehdinin bu mərdanəliyinə və qeyrətinə heyran qaldı. Gördülər ki, yaşı çox olsa da, qachsen Mehtinin üz gözününən kişilik, dəyanət yağır. Qolları da əvvəlki qollardı. Şir şirdi. Nə qojası, nə cavanı.

Bu tanışdıxdan sonra qachsen Mehdi İsmayıla yaxınnaşılıf dedi:

– Oğul, icazə versən, dəlilərimnən mən bu günən sənin xidmətində olarıx.

İsmayııl can-başnan razı oldu. Bir də baxıf gördü kü, Miskin Abdalın əli genə sazin köynəyindədi. Dedi:

– Ustad, o vaxt qachsen Mehtiyi necə tərif eliyifsən bizə məlum oldu. İndi də saznan-söznən qachsen Mehtiyi bizə bir daha isnad ver.

Miskin Abdal elə bil bir himə bəndiymiş. Tez sazını köynəyinnən çıxardıf sinəsinə basdı. Aldı görək "İrvahamı" havasından nə dedi, biz də nə eşitdik:

Zaman keçif, yaş çoxalıf,
Qojalıfdı, qachsen Mehdi.
Ürəyi bir az yuxalıf,
Sənnən söhbət açax, Mehdi.

Sənə batmaz əyri, oğru,
Yaşın gedir yüzə doğru,
Yoxdu sana zaval-sorğu,
Bir ojaxsan, ojax, Mehdi.

Düşmənə vermədin aman,
Adın gəzir dildə yaman,
Söylənəjək zaman-zaman,
Keçirdiyin bu çağ, Mehdi.

Yağılara gərif sinə,
Od vurufsan dədəsinə,
Xanın, bəyin didəsinə,
Qılinc, xəncər, bıçax Mehdi.

Ucaldıfsan canda səri,
Yaxşı sözün var kəsəri,
Abdal deyər müxtəsəri,
Bir dastansan, qaçax Mehdi.

Miskin Abdala diqqətnən qulaq asan İsmayıл gördü
kü, ustاد burada da "dastan" sözünü işdətdi. Ona görə də
səbr eləmiyif dedi:

– Ustad, sənin dastanını nə vaxt eşidəjiyik?

Miskin Abdal bığaltı qımışif dedi:

– Allah qoysa, tezdiknən, ya mürşüdüm.

Qoşun yenə də Təbrizə doğru yol aldı. Qavaxda İsmayıл, Miskin Abdal, Hüseyn Lələ bəy bir də qaçax Mehdi. Arxada da Qızılbaşdarın qoşun-leşkəri. Bu qoşuna uzaxdan baxanda göz qaralırdı. Artıx Təbrizə az qalırdı. İsmayıл qəsdən Miskin Abdalın sazını dilə gətirmək üçün dedi:

– Ustad, bu yellərə bir diqqətnən nəzər sal. Gör buralar gözəldi, yoxsa Göyçə.

Bunu eşidəndə Göyçə Miskin Abdalın gözdəri öünüə gəldi. Xəyalında yola saldığı günər oyur-oyur oyandı. Onsuz da onun üçün dünyada Göyçədən gözəl bir yer, bir məkan yoxuydu. Əlini atıf sazını köynəyinnən çıxartdı, zilə köklədi, aldı görək "Miskini" havası üstündə öz ürək sözdərini eşidənnərə nejə çatdırdı:

Ərzim alsın həm yaxınnar, uzaxlar,
Yüz dağ olsa, bizim dağa bənzəməz.
Şərbət olsa, bal olsa da bulaxlar,
Göyçədəki hər bulağa bənzəməz.

Toy-düyünü qulaxlardan silinmir,
Çal-çağırin say-hesavı bilinmir,
Qəm üstünə heç vaxt qəmlər ələnmir,
Bu növraxlar, o növrağa bənzəməz.

Almaların sarısı var, ağı var,
Meynələrin qulac-qulac tağı var,
Bu yellərin öz bağçası, bağı var,
Heş birisi bizim bağa bənzəməz.

Günnərimiz hay-haraylı keçərdi,
Qız sevənnər toy-şərvətin içərdi,
Biçincilər zəmiləri biçərdi,
Bu çağlarım ötən çaga bənzəməz.

Qızlar saça gül-çiçəyi düzəllər,
Cavannarın ürəyini üzəllər,
Abdal deyər naz-qəmzəli gözəllər,
Sənubər tək gül yanağa bənzəməz.

İsmayıł gördü kü, Miskin Abdal nə Göyçəsini, nə də
yaş ötűf keçsə də Sənubərini heç cürə unuda bilmir. Ürə-
yinnən onun bu sədaqətinə, etibarına səd-afərin dedi.

Nəhayət, qoşun təmtəraxnan Təbrizə daxil oldu. Yol-
lara xalça döşənmişdi. Şamlar az qala dünyası işixlandırdı.
Hər yanda bir toy-büsət, bir çal-çağır oldu ku, gəl görəsən.
Elin adətinə görə İsmayıł qırmızı geyinif şahlıx tacını başına
qoyuf taxta əyləşdi. Şahlıx şərvətini Miskin Abdalın əlinnən
alıf nuş elədi. Şaha ilk xeyir-duanı Miskin Abdal verdi. Təb-
riz coşa gəlmış bir ümman kimi coşuf çağlıyırdı. Sarayda bir
toy-bayram, bir vur çatdasın variydı ki, gəl görəsən. Aşıxlardan
ki, heş kəsə aman vermirdilər. İsmayılin özünnən Göyçə-
dən gətirdiyi on iki aşığın sazi-avazı, zəngulələri bütün Təb-
rizi başına götürmüdü. Bu şadyanalığa dünyanın hər ye-

rinnən qonaxlar təşrif buyurmuşdular. Elə ki, saz-söz meydanı Miskin Abdala verildi, hamı susdu. Miskin Abdal meydanın bir başına getdi, bir bu başına gəldi, telli sazını sinəsinə basıf, aldı görək nə dedi:

Bu tac, bu taxt qılsın vəfa,
Şıx oğlu Şah İsmayıla,
Xızır Nəbi, ol Mustafa
Olsun pənah İsmayıla.

Haxdan yerə gəlir bir səs:
Bəxtin üzü dönməsin tərs.
Qır qazana düşər nakəs,
Etsə günah İsmayıla.

Abdal telə mizrab vurar,
Gün gələr ki, dastan qurar,
Yerdə Əli kömək durar,
Göydə Allah İsmayıla.

Miskin Abdal əlini sazdan ayırmamış hər yannan "afərin", "əhsən" səsdəri göyə bülənd oldu. İsmayıl ayağa qalxıf ucadan dedi:

– Məni istiyən, ustada xələt.

Şah İsmayılin ağızından bu söz çıxmamış meydana bir xələt, bir nəmər töküldü kü, gəl görəsən. Qızıl pul, başqa hədiyyələr meydanda üst-üstə qalaxlandı. Bunu görən Miskin Abdal şahın qarşısında təzim eliyif dedi:

– Qibleyi-aləm sağ olsun. Mənim dünya varında tama-hım yoxdu. Hörmət-izzətinə görə var ol, səni min yaşa. Məsləhət görüürəm ki, yiğilan bu nəmər kasıf-kusuva paylansın.

İsmayıl üzünü Hüseyn Lələ bəy tutuf dedi:

– Lələ, düz deyirmişsən, doğrudan da Göycənin miskini də, abdalı da şahlığa layiq admlardı.

Sonra üzünü Miskin Abdala çevirif dedi:

– Ustad, məsləhətinə görə var ol. Dediklərini qəbul eliyirəm. İndi keçək başqa məsəliyə.

Miskin Abdal soruşdu:

– Qibleyi-aləm, nədi o məsələ?

Şah İsmayıł dedi:

– Ustad, oxuduğun tərifdə yenə "dastan" sözünü işdət-din. Allah qoysa nə vaxt bir dastan eşidəjiyik?

Miskin Abdal dedi:

– Şah sağ olsun, darıxmax lazım döyül. Vaxtı çatanda şahımızın adına layiq bir dastan danışajam. Təki sən sağ ol. Sənin sayəndə hələ çox işdər görəjiyik.

Şah İsmayıł soruşdu:

– Ustad, bu günkü ələf-çağırmagın qurtardı?

Miskin Abdal təmkinnən dedi:

– Xeyr, qibleyi-aləm, qurtarmayıb. Hələ şahımızın adına bir saz-söz bəxşishim də var.

Şah İsmayıł dedi:

– Nədi o bəxşış?

Miskin Abdal dedi:

– Qibleyi-aləm, indi sənin adına layiq bir "divani" əlav oxuyajam.

Bu sözü eşidəndə Şah İsmayıł maraxnan soruşdu:

– Ustad, divani nədi?

Miskin Abdal:

– Qibleyi-aləm, divani sazin-sözün övliyasıdı.

Şah İsmayıł təəccüfnən:

– Divani sazin-sözün övliyasıdı?

Miskin Abdal dedi:

– Bəli, qibleyi aləm.

Şah İsmayıł dedi:

– Ustad, onda bu divanının adı nədi?

Miskin Abdal dedi:

– Qibleyi-aləm, bu divanının iki adı olajax.

Şah İsmayıł soruşdu:

– İki adı olajax?

Miskin Abdal dedi:

– Bəli, hökmdar.

Şah İsmayıł dedi:

– O addarı qavaxcadan deyə bilərsənmi?

Miskin Abdal dedi:

– Niyə deyə bilmirəm, hökmdar.

Şah İsmayıł dedi:

– Onda de gəlsin.

Miskin Abdal dedi:

– Qibleyi-aləm, saz-söz sənətində divani ilk dəfə çalınıf oxunduğu üçün adını "Baş divani" qoymuşam. Buna həm də şahımızın ad-sanına, şərəfinə layiq olaraq "Şah divani" də demək olar.

Bunu eşidəndə Şah İsmayıł çox xoşal oluf dedi:

– Yaxşı, ustad, bəs ilk divanının sözü nejədi?

Miskin Abdal sazı sinəsinə alif dedi:

– Qibleyi-aləm, çalıb, oxuyaram, bilərsən. Bunu deyif telli sazını dilə gətirdi.

Könülləri riqqətə gətirən bir avaznan "Şah divanisi" üstündə çalıv-oxumağa başdadı:

Bey bismillah əzbərimdi, hey xudadan ya Əli,
Ən ibtida gəldi səda, ərşi-ə"ladan, ya Əli,
Badi sərsər, lohu qələm, oldu dünya olmamış,
Bir Cəbrayıl qalxdı göyə, ol dəryadan, ya Əli.

Səlli-aləm, mahi aşkar, zülmətdən var pərdəsi,
Sey sirridən səda gəldi, Cəbrayıl çəkdi bəhsı,
Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi,
Alişif yandı şahpəri, oldun fərman, ya Əli,

Yandı şahpər, endi suya nələr gəldi yadına,
Xaki kəlam verdi salam, yetişdi muradına,

Haqq-taala özü dedi rəhmətdər ustadına,
Hər tərəfdən səda gəldi, əhsən, əhsən, ya Əli.

Hər kəlməndə tərif edir, qur"anda ayət səni,
Cəmi aləm övliyadı, yazar əhli-zat səni,
Həbib özü tərif edir külli-vilayət səni,
Zahirdə təvəllüdsən, sirri-Sübhan, ya Əli.

Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım,
Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım,
Puli-sirat, haqq divandı ol xudadan köməyim,
Vəli sənsən, vəkil sənsən, şiri yəzdan, ya Əli.

Söz tamama yetəndə heyrətdən yerində qalmış şah irəli
li yeriyif meydanda Miskin Abdalı qucaxlıyif bağırna basdı.
Hər yannan alqış sədaları ucalıf göylərə bülənd oldu.
Məclisə toplaşannarın çoxu başqa ölkələrdən olduxlarınınnan
əvvəlcə bu adamın kim olduğunu öyrənmək istədilər. Biri
şahdan icazə alıf soruşdu:

– Aşix, sən hardansan?

Aşix sözünü eşidəndə Şah İsmayıл özü ayağa qalxıf
dedi:

– Ay camaat, çoxda ki, Miskin Abdal gözəl saz ələf-
oxuyur. Bilin və agah olun o böyük şairdi, əsil haqq aşığıdı.
O heş kəsə benzəmiyən ustad sənətkardı. Harada
doğulduğunu, haralı olduğunu o özü deyəjək .

Miskin Abdal məclisin tən ortasında sazını köksünə
sıkıf aldı görək nə dedi:

Mən aşix, göycə dənəm,
Kim görüb Göyçədə nəm,
Hər kəsin öz eli var,
Mən ulu Göyçədənəm.

Alqış sədaları dünyaynan bir oldu. Miskin Abdal elə bil öz sazınınan, sözünnən bütün məclisi ovsunnamışdı. Şah da özünü göyün yuxarı qatdarında hiss eliyirdi. Vaxtın necə keşdiyini yadına salan yoxuydu. Hamı istiyirdi ki, Miskin Abdal danışsın, çalıf-oxusun, onnar da şirin-şirin qulaq assınnar.

Bu ara məclisdəkilərdən biri icazə alıf dedi:

– Ustad, haralı olduğunu bildik. Deyə bilərsənmi, hansı məzhəbə, hansı məsləkə qulluq eliyirsən?

Miskin Abdal dedi:

– Onda qulaq as:

Anadan pür kamal oluf,
Şəriətə tapınmışam.
Din yolunda abdal oluf,
Təriqətə tapınmışam.

Miskin günüm gəlməz saya,
Qismətimdi ismət, haya,
Qulluq edif tək xudaya,
Mərifətə tapınmışam.

Miskin Abdal tanrı qulu,
Qəlbindədi haqqın yolu,
Ululardan daha ulu,
Həqiqətə tapınmışam.

Bunu eşidənnər gördülər ki, yox ayə, bu haqqı aşığı kim mi ərşdən-kürşdən danışır. Arıflər də o saat başa düşdülər ki, Miskin Abdala vergi verilif. Özü də maşallah, yaşı yetmiş olsada, elə qıvrax hərrənir ki, elə bil on dörd yaşında cavan oğlandı. Nə qədər çalıf-çağırırsa, yorulmur ku, yorulmur. Hamı başa düşdü kü, o adı insan döyül, övliyadı, pirdi, ojaxdı. Bu vaxt cavan bir aşix onun əlinnən öpüf yazıx-yazıx dedi:

– Ustad, başına dönüm, dədənə qurvan olum, atam-anam sana fida olsun, mən əlimə təzə-təzə saz götürüf, aşıxlıx eləmək istiyirəm. Ancax bilmirəm aşix necə olmalıdır ki, onun el içində hörməti olsun.

Miskin Abdal dedi:

– Bala, bunu çox sənin kimilərinə demişəm. İndi deyim sən də eşit. Amma bu sözdərimi sırga elə qulaxlarının as. Bunnarı unutsan aşix olmuyajaxsan:

Aşix, kəşt eliyif ağır elləri,
El içində namus, arı unutma,
Hər yanı gəz, təmiz saxla adını,
Dost yanında etivarı unutma.

Halal mala haram qatmax nə lazım?
Hədər yerə kaman atmax nə lazım?
Hər yetənə yalan satmax nə lazım?
Əhd-peymanı, düz ilqarı unutma.

Miskin Abdal, bir qonaxsan dünyada,
Könlün bir dəryadı, ürəyin ada,
İstəsən ki, yetişəsən murada,
Yaş torpağı, dar məzarı unutma.

Söz tamama yetənnən sonra gördülər ki, budu ey, gejə lap arxada qalıf, xoruzdar bannaşır, dan yerinə də səda düşüf. Şahın göstərişinin məclis dağıldı. Miskin Abdal da sarayda öz yerində dincəlməyə getdi. Elə gözünə təzəcə yuxu getmişdi ki, qəflətən ayıldı. Nə qədər elədi yuxusu gəlmədi ki, gəlmədi. Çar-naçar qalxdı. Bir az var-gəl elədi. Sonra sazinı əlinə alıf nə isə yeni bir hava çalmağa başdadı. Miskin Abdalın başı saza yaman qarışmışdı. Şah İsmayıл da şirin-şirin yatırdı. Birdən qulaxlarına saz səsi gəldi. Elə bildi ki, yuxu görür. Gözdərini açıf gördü kü, yuxu nədi, zad nədi?

Bu səs doğrudan da saz səsidi. Ancax saz elə gözəl çalınır ki, eşitməknən doymax olmur. Özü də Şah İsmayıл bu saz havasını təzə eşidirdi. O, sazin səsinə heyran qala-qala yavaş-yavaş səs gələn otağa getdi. Qapıyı açanda Miskin Abdalı saz çalan gördü. Miskin Abdal şahı görən kimi mizrabını sazin telinnən ayırif ayağa qalxdı. Sazın susmasının narahat olan Şah İsmayıл özünnən biixtiyar dedi:

– Ustad, ey sazin-sözün hökmdarı, sazi susdurmaxnan mana qəsdmi eliyirsən? Sənin sazinin səsinə ayılmışam.

Miskin Abdal dedi:

– Şah sağ olsun, bu havanı təzəcə çalırdım. Adını da hələ seçməmişdim. Səni oyadan bu havanı "Şah qalxdı" adlandırıjam.

Şah İsmayıл başının razılığını bildirdi. Miskin Abdal "Şah qalxdı" havasını böyük şövqnən çalmağa başladı.

Aradan bir neçə gün keşdi. Şah yenə bir məclis qurdu. Məclisdə saray əyanları, mötəbər adamlar, aşixlar, bir də çox hörmətdi qonaxlar varıydı. Hamının gözü Miskin Abdaldayıdı ki, görək çalıv-oxuyurmu. Bu ara məclisin aqsaqqalı bəyan elədi ki, bu axşamkı şənniyimizin başında duran böyük ustadımız Miskin Abdaldı. Buna hamı sevindi. Miskin Abdal şahanə addımlarnan saz çiyinidə meydana daxil oldu. Ədəfnən bütün məclisə salam verdi. Yavaş-yavaş şahın qavağına gəlif dedi:

– Qibleyi-aləm, sənin icazənlə birinci dəfə nə çalı?

Şah İsmayıл istiyirdi ki, ağzını açıf nəsə desin, bu vaxt Hüseyn Lələ bəy qavağa yeriyif dedi:

– Ustad, özün bilmirsənmi nə çalajaxsan? Şah sevəni çal. Bu sözdər Miskin Abdalın ürəyinə yatdı. İlhamı yenidən coşa gəldi. Bir az fikirə gedənnən sonra sol əlinnən sazin qolunu sıxıf, sağ əlini sazin sinəsində gezdirdi. Birdən bir tügən qopartdı ki, gəl görəsən. Telli saz dilə gəldi. Miskin Abdal sazi çala-çala dedi:

– Şahim, bu çaldığım təzə havanın adı da qoy "Şah

sevəni" olsun.

Həmə əhsən dedi. Miskin Abdal üzünü şaha tutuf "Şah sevəni" havasında aldı görək nə dedi:

Dostu-mehribanım, yetiş dadıma,
Səndən qeyri yox imdadım, ağlaram.
Ah çəkif dağlara salaram səda
Qohum gəlməz, gülər yadım, ağlaram.

Dəstində zülfiqar, Düldülə süvar,
Məhzərlə-əcayib, bir adı Kərrar.
Müşkülə düşmüşəm, könlüm intizar,
Sən gəlməsən, ey ustadım, ağlaram.

Salma nəzərinnən salma ilahim,
Dar gündə köməyim, püştü pənahım,
Ərşə bülənd olub fəryadi-ahım,
Abdaldı, Miskindi adım, ağlaram.

Qızılbaş şahı gördü kü, elinin-gününün ayrıldığı üçün Miskin Abdal yaman kövrəlif. Bir də ki, yaşı o yaş döyük. Ancax neynəmək olardı. Miskin Abdal kimi müdrik, ağıllı bir adam ona hava, su kimi lazımiydi.

Onun könlünü almaq üçün dedi:

– Ustad, məclisdə hamının diqqəti səndədi. Adın dil-lərdən düşmür. Özün də Göyçə kimi ağır bir eldənsən. İndi hamı mat qalıfdı ki, görəsən Miskin Abdala bu ağılı, bu müdrüklüyü kim verif, bu böyük ustad dərsini kimnən alıf.

Miskin Abdal sazinin zilini zil, bəmini bəm eliyif aldı görək şaha nə cavaf verdi:

Təmiz əkilmişəm, pak doğulmuşam,
Atadan-anadan lütfi-halalam.
Dərsimi hax verif, haxdan almışam,
Dilimdən əzbərdi doxsan min kəlam.

Qafdan qərar tapmış, kafdan kainat,
İsmi, feyli hərfi olmuş əslizat,
Beydən bina tutub, kaf-nundan nicat,
Yeydən bişərikdi, bişərik dilam.

Əlifdən əladı, alidən ali,
Cimdən dütəhandı, böyük calalı,
Mimdən mehribandı mərdi-məlalı,
Nun-hər vaxt zəmini xəlq edif tamam.

Şin şükrü sənalar, vav vahid ismə,
Hey həlim, rey rəhim acı yel əsmə,
Zey zəlil bəndədən, sin nəzər kəsmə,
Sat sahib-ixtiyar, mən həşir qulam.

Ocaxzadə bir təb əhli nökərəm,
Kuyində qələndər, sinə dəftərəm,
Mimnən Məhəmmədəm, cimnən Cəfərəm,
Ləqəbi çox olan Miskin Abdalam.

Eşidənnər gördülər ki, Miskin Abdal dəryaydı, özü də
uju-bujağı görünmüyən bir dərya. Bu nurani kişi bütün elm-
lərin açarını qatdiyif qoyuf civinə.

Şah İsmayıł üzünü Miskin Abdala tutuf iftixarnan
dedi:

– Ustad, olarmı Göyçənin gözəlliyyinnən bizi bir fey-
ziyav eliyəsən?

Bu sözü eşidəndə Miskin Abdalın eşqi coşa gəldi.
Meydanda bir o başa, bir bu başa gərdiş elədi, sonra gəlif
tən ortada dayanıf dedi:

– Şah sağ olsun, çal-oxu deyirsən, çalım-oxuyum. Sən
dediyin kimi Göyçənin gözəlliyyini "Göyçə gözəlləməsi"
havası üstündə oxuyajam.

Şah İsmayıł dedi:

– Buyur, ustad.

Miskin Abdal başdadı çalıf-oxumağa. Göyçənin gözəlli yini məclisdəkilərə görək nejə çatdırıldı, biz də deyək, siz də eşidif, şad olasınız:

Eşidin sözümü ərzim qanannar,
Uludu, bilinməz yaşı Göyçənin,
Dünyanı ay yoruf yola salannar,
Qafdan da ucadı başı Göyçənin.

Ərənnər at çapar haradan-hara,
Köhlənnər yaraşar pəhlivannara,
Adı bəzək oluf çox dastannara,
Qədrini nə bilər naşı Göyçənin.

Xəngəli, xaşılı gəlmiyif sana,
Beçə qızartması loğmandı cana,
Ballı qayğanağı hələ bir yana,
Dillərdə söylənir aşı Göyçənin.

Torpağın üstündə qızıl rəngi var,
Hər elin, ovanın öz ahəngi var,
Sanasan qurtarmaz neçə kəndi var,
Yaqutdu, qızıldır daşı Göyçənin.

Cahanda hələ də tapılmır tayı,
Xoşdu bir-birinnən ötən hər ayı,
Cənnət misallıdı baharı, yayı,
Özgə bir aləmdi qışı Göyçənin.

Mehmannar bu yurdu müqəddəs sayıf,
Bunu qanmıyannar eyləsin ayıf,
Neçə mahallara bərəkət yayıf,
Öküzü, kotanı, xışı Göyçənin.

Yazda qol çırmanar bağa, bostana,
Hər yayı bənzəyər bir gülüstana,
Payız-qış evlərdə qurular xana,
Kəsilməz il boyu işi Göyçənin.

Çörək ətirridi isti təndiri,
Baldan da daddidı motal pendiri,
Kavavın xoş iyi tutar hər yeri,
Çəkilməz ojaxdan şışı Göyçənin.

Arı şanı neylər, qalarsa balsız,
Qərib-qürbət eldə qalmışam halsiz,
Mən yaxşı bilirəm Miskin Abdalsız,
Axır gözdərinin yaşı Göyçənin.

Gördülər ki, oxuduxca Miskin Abdalın gözdəri boşalıf-dolur.

Şah İsmayııl ustادın bərk kövrəldiyini hiss eliyif
söhbətin səmtini dəyişmək üçün dedi:

– Ustad, olmazmı sazı bir "Baş divani"yə köklüyəsən.

Miskin Abdal dedi:

– Baş üstə, qibleyi-aləm. Ancax mən bu havanı həm də
"Şah divani" addandırmışam.

Şah İsmayııl dedi:

– Nolar, ustad. Qoy "Şah divani" olsun. Sən sazinı dil-ləndir, biz də eşidək.

Miskin Abdal şahın bu sözünnən sonra sazı sinəsinə
sixif aldı görək nə dedi:

Yazıx könlüm, nə sizlarsan, bülbülə tay olmusan,
Haçan yardan yarımisan, sevilib bay olmusan
Sən dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev,
Nə olsun ki, bel bükülüp, kamana tay olmusan.

Yar olsan da incimə gəl, ulu tanrı bağışdar,
Dərgahında ap-aydındı bu cizgilər, naxışdar,
Qoy didənnən sel-sel oluf axşın qara yağışdar,
Axır məhşər görərsən ki, köpüklü çay olmusan.

Çay olmağın paklığındı, durma, yuyun, paka çıx,
Doğru-düzə yol açıxdı, nə qar, boran, nə palçix,
Miskin Abdal, dolansan da ayaxyalın, baş açıx,
Zər qədrini zərgər bilər, zaylara tay olmusan.

Miskin Abdalın bu divanisi məclis əhlini ofsunna-
mışdı. Miskin Abdal bunu hiss eliyif, sazin kökünü
dəyişmiyif başdadı başqa bir divani oxumağa:

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinəm, dəryan dərin, narın üzə bilmərəm.
“Qırxlar piri” özü düzüf ayağıma atəşi,
Alışaram Səməndər tək, narın üzə bilmərəm.

Dərviş gərək bu meydanda qurban olsun baş-başa,
Mürşüdümnən üzüm dönməz, dünya gəlsə baş-başa
Ayaq olan uzaq olsun, yetsin gərək baş-başa,
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm.

Miskin Abdal, eşq əhlisən, ömrü vermə bada hey,
Özün haqqsan, haqq əlinnən götür nuş et badə hey,
Məhşər günü tab etməzsən, od, alovlu bada hey,
Nə tutmusan özün dərviş, narın üzə bilmərəm.

Miskin Abdal sözünü tamamlıyan kimi, şah dedi:
– Ustad, oxuduğun bu divanilərdə elə mətləblər var ki,
onnarı izahına ehtiyac hiss elədik.
– Şahım, mən bilirəm sən nələri deyirsən. Amma sənin
sayeyi-mərhəmətinən indi hamı bizim təriqətin qayda-q-

nunnarını yaxşı bilir. Mənim yolum haqq yoludu. Mən haqqın dərgahına qovuşmax üçün bu dünyada hər şeyə çoxdan əlvida demişəm. Mən Səfəvi müridiyəm. Kim səfəvilərin böyük, müqəddəs yolunu anniyırsa, bu kəlmələrin başa düşülməsi onnar üçün çətin ola bilməz.

Bunnarı eşidən hər bir kəs Miskin Abdalın ağlına, kamalına bərəkallah dedi. Heyrətini gizdədə bilmiyən şah ayağa qalxıf amiranə səsnən dedi:

– Bitikçi başı!

Bitikçi başı əmrə müntəzar halda dayanıf dedi:

– Nədi, qibleyi-aləm?

Şah İsmayıllı dedi:

– Tez xəttatı bura çağır.

Bitikçi başı:

– Baş üstə, qibleyi-aləm.

Bir göz qırıpında bitikçi başı xəttatnan geri qayıtdı.

Xəttat:

– Mən burdayam, qibleyi-aləm.

Şah İsmayıllı dedi:

– Xəttat, yaz: "Anadan olduğu kəndin və beş kəndin vergisini veririk Miskin Abdala həmişəlik – nəsilbənəsil".

Xəttat:

– Yazdım, qibleyi-aləm.

Xəttat gümüş suyu ilə yazdığını fərmanı şahın qavağına qoyuf dalı-dalı geri çekildi. Şah İsmayıllı möhürüünü qavdakı qızıl suyuna batırdı, fərmana vurdu. Sonra da qələmin qızıl suyuna batırıf qol qoydu. Fərmanı Miskin Abdala doğru uzadanda, ustad ağır addımlarnan irəli gəldi, istədi şahın qavağında yeri öpsün.

Şah dedi:

– Yox, yox ustad, sən yeri öpmə, Sənin yerin çox ucadı. Sənin bu gejə verdiyin zövqün müqabilində bu fərman kiçik və acizdi. Sən bir daha doğma anamızın dilinin nə qədər şairana, musiqili bir dil olduğunu xatırlatmaxnan,

aşıx, saz-söz sənətinin qüdrətini də göstərdin. Əhsən, səd əhsən sənin kimi ustadin kamalına.

Miskin Abdal Şahdan fərmanı alıf dalı-dalı öz yerinə qayıtdı.

Şah İsmayıł sözünə davam elədi:

– Lələ.

Lələ dedi:

– Bəli, qibleyi-aləm.

Şah İsmayıł dedi:

– Lələ, Goyçə mahalında verdiyimiz sözün birini yerinə yetirdik. Qaldı ikincisi.

Lələ dedi:

– O hansıdı, qibleyi-aləm?

Şah İsmayıł dedi:

– Lələ, Goyçədə iqamətgah qurdurmax lazımdı. Vaxt olanda gedif bu cənnət guşədə dincələrik.

Lələ dedi:

– Baş üstə, qibleyi-aləm.

Şah İsmayıł dedi:

– Lələ, bir məsələ də var.

Lələ dedi:

– Qibleyi-aləm, bəyan edin, halı olax, yerinə yetirək.

Şah İsmayıł dedi:

– Lələ, Miskin Abdal çox müdrik adamdı. Belələri hər zaman ələ düşməz. Bizim ölkəmizin Dağıstan tərəfdən təhlükəsi var. Savahdan Miskin Abdalı Dağıstana elçi göndərək. Oradan gözlənilən dava-şavanı qoy aqlının güjünnən, danışixlar yolunnan ram eləsin.

Hüseyn Lələ bəy dedi:

– Qibleyi-aləm, bəlkə Miskin Abdal razı döyüll.

Lələ bu sözü deyəndə hamı Miskin Abdala baxdı. Miskin Abdal əllərini sinəsinə qoyuf, şaha təzimi-əzəm eliyif, başının razılığını bildirdi. Bunnan xoşhal olan şah dedi:

– Ustad, mən heş vaxt bu ayrılığı istəməzdəm. Mən

sənin həm nurru üzünnən, həm müdrik kəlamlarından, həm də mana ilham verən sazının-sözünnən ayrılmış. Neyliyək, iş belə gətirdi. Sağlıx olsun, bir neçə ilə vəziyyəti yaxşılaşdırıf geri qayıdarsan. Onsuz da sənsiz darıxajıyıx. Savah, buradan Göyçüyə, oradan da köç-külfətinini götürüf Dağıstana yola düş.

Savah açılan kimi şah fərmanı Miskin Abdala verif ona "yaxşı yol!" dedi. Miskin Abdal da şahnən, saray əyyanlarının xudahafizdəşif "Haçadıl" atının belinə qalxdı və vətənə doğru yol başdadı. Bir müddətdən sonra gəlif doğma yurduna yetişdi. Eşidənnərin hamısı onun başına toflaşdı. Hal-əhval tutdular. Miskin Abdal başına gələnnərin hamısını danışdı. Bir neçə gün də burada qalif, nəhayət el-ovaynan, ata-anasının görüşüf, arvad-uşaxlarını götürüf köç-külfətinnən gedif Dəmirqapı Dərbəndə çatdı. Evini-eşiyini rahatdiyif başdadı öz ölkəsinin elçisi kimi işdəməyə. Burada olan xata-balaları ağlinın güjünnən sovuşdurdu.

Dağıstanda bir Axtı bölgəsi variydi, burada da azərbaycanlılar yaşayan bir böyük kənd. Kənd adamları Miskin Abdalın Dağıstana gəldiyini eşidif çox sevindilər, onu kəndə dəvət etdilər. Miskin Abdal həmin kəndə təşrif buyurdu. Onun bu gəlişi əsl toy-bayrama çevrildi. Hamı bir nəfər kimi Miskin Abdalın təbliğ etdiyi şəlik dini təriqətinə iman gətirdi. Bu kəndi onun adı ilə "Miskinli" adlandırdılar.

Miskin Abdal eşitdi ki, burada bir dağ var. Orada da "Qırxlardırı" deyilən bir ziyarət yeri var. Deyilənnərə görə, bir vaxtdar burada qırx müqəddəs övliya dəfn olunduğunnan bu yer ziyarətgaha, pirə dönüf, zaman-zaman adamların ümid, inam yerinə çevrilif. Miskin Abdal da kəramət sahibi kimi bu yeri dəfələrlə ziyarət elədi. O hər dəfə "Qırxlardırı"nın ziyarətə gedəndə böyük oğlu Şadmanı da özünnən aparırdı. Axırınca dəfə onnar pirdən geri qayıdanda yolun kənarında bir çəmənzarrıx gördülər. Bu çıçəklik oğlu Şadmanın çox xoşuna gəldi. Gözünü onnardan ayırmayıf dedi:

– Ay ata, bir bax, elə bil bu güllər Göyçə gülüdü.

Oğlunun bu sözü Miskin Abdalın şair könlünə elə bil od qoydu. Yenə vətən yadına düşdü. Xəyalında dağı arana, aranı dağa çəkdi. Əl atdı telli sazına. Sinəsini boşaltmasa dözə bilməzdi. Bir təzə saz havası səsdəndirdi. Adını da qoydu "Göyçə gülü". Görək Miskin Abdal bu hava üstündə öz vətəninə olan məhəbbətini necə dilə gətirdi.

"Şış pilləkən" dağların şah dağıdı,
Maralları neçə başı dolanır.
Quldur-qachsen bu yerrərə yağdı,
Fürsət gudər, dağı-daşı dolanar.

Ətəyində durna gözdü gölü var,
Zirvəsində dərilməmiş gülü var,
Yağılıra basılmayan eli var,
Yazda yazı, qışda qışlı dolanar.

Torpaxları zər yükünə yüklənif,
Könül sazı "Şahsevənə" köklənif,
Karvannarı uzağ səmtə diklənif,
Nagah-nagah burda naşı dolanar.

Basılmazdı hər igidi, ərəni,
Biri saxlar neçə bəndi, bərəni,
Baxıf görsə dağda çiçək dərəni,
Ürəyində can atası dolanar.

Doğmaları bu torpağa yad olmaz,
Qəriblərin dəhanında dad olmaz,
Qürbət eldə Miskin Abdal şad olmaz,
Gözdərində kədər yaşı dolanar.

Bir neçə il iydi ki, Miskin Abdal burda işdiyir və yaşıyirdi. Ailəsinnən savayı burada heç bir əziz-xələfi, doğması

yoxuydu.

Ömür-gün yoldası Həlimə, uşaxları onun vətən niskilinə təskinlik gətirirdi. Ancax doğma el-ova, ata-ana üçün həmişə darıxırdı.

Bir gün səhər tezdən Miskin Abdal evdən çıxanda arvadına tafşırdı ki, şam yeməyinə yağlı bir aş bişirsin. Axşam evə dönəndə gördü kü, evdən aş qoxusu gəlmir, Zarafatnan arvadına dedi:

– Arvad, yoxsa aşı bişirdiniz, yediniz, mana qalmadı.

Həlimə dedi:

– Ay kişi, Allah məni öldürsün. Gəlif çıxdın? Başımı Həsənnən Əli elə qatıf ki, heş bilmirəm axşam havax oluf.

Miskin Abdal soruşdu:

– Uşaxlara nə olub, arvad?

Həlimə dedi:

– Yaman halsızdılar. Savahdan dillərinin arasından su da keşmiyif.

Miskin Abdal dedi:

– Bəlkə soyux dəyif?

Həlimə dedi:

– Nə bilim, vallah. Axı heç onnarı gözdən qoymamışam. Üç-beş yaşıdı uşaxlar hara gedəllər ki, soyuğa da dəysinnər. İndi sən bir az uşaxlara göz-qulaq ol, mən də aş qazanını ojağın üstünə qoyum.

Uşaxların azarramasını eşidən Miskin Abdalın da qanı bərk qaraldı. Qərif-qürvət eldə vətən həsrəti onun halını pozdu. Hərrənif güzgүyə baxdı. Gördü kü, bura gələnnən bəri xeyli qojalıf. Uşaxları da belə görüp xeyli kədərrəndi. Dörd yanına baxdı, dostdarını, həmdəmlərini görmədi. Ələssiz qalıf ürəyinnən keçənnəri sazının böülüşmək istədi:

Ay dolanıf, il ötüşür,
Yavaş-yavaş qojalıram.
Cavannığım yada düşür,
Ötüşür yaş, qojalıram.

Bu gen dünya mana dardı,
İşim-peşəm ahu-zardı.
Şəvə kimi telim vardı,
Çallaşif baş, qojalıram.

Hayif, ömür getdi bada,
Xəvər olsun dosta, yada,
Sözüm keşmir arvada da,
Bışmeyir aş, qojalıram.

Zimistandı hər gələn yaz,
Dünya uzun, ömür lap az,
Dilimdə söz, əlimdə saz,
Gözümdə yaşı qojalıram.

Miskin Abdal bəlli adıım,
Pərvazdanmıır qol-qanadıım,
Qayaları oynadardıım,
Tərpənmir daş, qojalıram.

Miskin Abdalın belə dərddi-dərddi oxumasını görən
arvadı zara fatnan dedi:

– Ay kişi, Allah məni öldürsün. Mən nə vaxt sana aş
bişirməmişəm?

Miskin Abdal dedi:

– Arvad, incimə, bir zara fatıydı, elədim.

Bir azdan aş hazır oluf süfrüyə gəldi. Miskin Abdal aş-
dan yedi. Böyük uşaxlar da doyunca yedilər. Ancax balaca
Əli və sonbeşik Həsən yeməyə əl də uzatmadılar. Elə süfrə
təzəcə yiğisdirilmişdi ki, qapı döyüldü. Qapıyı aşdılar ki, bir
nəfər Qızılbaş şahının ona namə gətirif. Naməni açıf
oxuyanda gördü kü, anası Növrəstəynən atası Məhəmməd
kişi rəhmətə getdiyinə görə şah Miskin Abdala köç-
külfətinnən birrikdə geri dönməyə icazə verir.

Bunnan sonra Miskin Abdalın kefi yaman pozuldu.
Özü də bilmədi sazını nejə götürüf sinəsinə sıxdı.
Dərdini bu qəriv eldə görək nejə izhar elədi:

Qadir Allah, əlim əldən uzaxdı,
Yazıx könlüm görən indi dinərmi?
Vaxt yetişif, ömürdə qış-sazaxdı,
Şahin könlüm yuvasına enərmi?

Elim qalif neçə dağlar dalında,
Qismətim var yazılıfsa, alında,
Gedəjəyəm, ayax qalsa yalın da,
Pir iyidin çıraqı da sönərmi?

Miskin Abdal, hanı zərdən livasın?
İnsan olan unudarmı ovasın?
Yada salif ulu-ulu bavasın,
Axır bir gün Goyçəsinə dönərmi?

Gejədən köçü hazırladılar. Dan yerinə sədə düşməmiş yola düşdülər. Zarıncı, xəstə Həsənnən Əli bərk-bərk büküldülər. Dağıstan dağlarına çatanda gün çeşdə qalxmışdı. Miskin Abdal tələsirdi ki, uşaxları sağ-salamat öz elinə çatdırınsın. Sonra da allah kərimdi. Birdən-birə göyün üzünü qara buluddar aldı. Yaz ağızydı, birdən-birə elə bir qar, elə bir çovğun başdadı ki, gəl görəsən. Borannan göz-gözü görmürdü. Uşaxların dördünü də güj-bəlaynan yorğana bükdülər. Soyux adamın lap sümüyünə işdiyirdi. Hava ayazıyanda gördülər ki, Həsənnən Əliyi şaxta donduruf. çoxdan cənnət quşuna çöyürüf. Miskin Abdalın bir zaman gördüyü yuxusu yadına düşdü. Olacağa çarə olmadığını yaxşı bilsə də, itirdiyi uşaxları üçün göyüm-göyüm göynədi. Elə bil başının tüstü-duman qalxdı. Nə etmək olardı. Yer qazif uşaxlarını torpağa tafşırdı. Sonra yanıxlı-yanıxlı

oxumağa başdadı:

Bu dağlar zulum dağlar,
Kəsilif yolum dağlar,
Hanı o bir cüt balam:
Həsənim, Əlim, dağlar

Bu bələni dağ kəsər,
Ürəyim tel-tel əsər,
Ana “balam, vay!” deyif,
Dörd yanı mələr, gəzər.

Bu dağlarda dağım var,
Ölənim var, sağım var,
Ağla gözdərim, ağla,
Dil deməyə ağım var.

Başını qaldırıf Dağıstan dağlarına baxdı. Baxdı ki, dağlar elə əvvəlki kimi öz kefindədi. Onun dərdinə şərik çıxmax fikrində döyük.

Quvarranıf sazını sinəsinə sıxdı. Üzünü dağlara tutuf aldı görək nə dedi:

Məğribdən məşriqə səf çəkib duruf,
Qüdrətdən çəkilif baş-başa dağlar.
İtaət boynuna həmayil vuruf,
Misli-pəsəd, xotkar, xan, paşa dağlar.

Baxıf hökmü yek, dal dürey dükafa,
Gah kükrəyif, gah gəlirsən insafa,
Dey peykarə çəkif, bəyaz əffafə,
Pərvərdin geydirir qumaşa dağlar.

Ağ çeşmən sərinnən car eylər seli,
Yaşıl tirmə qurşar adaja, beli,

Zabitə kölgəsi, Dağıstan yeli,
Sədrin səfasıdı həmişə, dağlar.

Nəs illərdən satın aldın nəs günü,
Çağırıf dumanı, tökdün çiskini,
Gözü yaşıdı qoydun Cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.

Dağların zulumundan gileyli Miskin Abdalın ürəyinə
bir qatar da söz gəldi:

Adəmdən cavandı, Nuhdan qojadı,
Bir sirdi, bilinməz yaşı dağların.
Tufana əyilməz, yada basılmaz,
Həmişə qar olar başı dağların.

Əhvalın necədir, bir səyyaddan sor,
Quşa cələ olur, ahulara tor.
Can desən – can deyər, çor söyləsən – çor,
Səs salar, səs verər guşu dağların.

Qüdrətdən yetifdi uca barata,
Sinəsi açıqdı elə, elata,
Mən Cüda Miskinəm, başımda xata,
Kəsif yollarımı qışı dağların.

Miskin Abdal gördü kü, yox, bu dediklərinnən ürəyi
sakitdəşmir. Ürəyini boşaltmax üçün genə sazinə sinəsinə
bərk-bərk sıxıf, dağlara ün saldı:

Qadir Allah qismət etdi cəfanı,
Gejə-gündüz qəm kotanı çəkərəm.
Elə bildim qopdu Nuhun tufanı,
Bəxt şumuna dərd-sərimi əkərəm.

Kəsilməzdi əllərimin səxası,
Zərdən idi köynəyimin yaxası,
Sınaxlıdı abiddərin çuxası,
Başım ilə daş qalalar sökərəm.

Qürbət eldə yanar ömür sürənnər,
Yasa batar bu halımı görənnər,
Yada düşdü igid ərrər, ərənnər,
Göz yaşımı sel yerinə tökərəm.

Həsrət qaldım Göycə kimi elimə,
Əl uzatdım, əl çatmadı əlimə,
Əslim, zatım manşır oluf aləmə,
Ev yıxmaram, müdam evlər tikərəm.

Miskin Abdal, çox ağlıyif, sıxtama,
Yazan yazif bu işdəri baxtıma,
Çoxu keçif, nə qalib ki, vaxtıma,
Hax yolunda mən bir qulam, nökərəm.

Miskin Abdal sözünü tamamlıyif, sağ qalan uşaqlarına şükür eliyə-eliyə köçünü hayladı. Bir xeyli gedənnən sonra axır ki, gəlif Göyüyə yetişdi. Yazın əvvəliydi. Hər yan gül-çiçəyə bürünmüşdü. Bütün el-ova onun gəldiyini eşidif pişvazına çıxdı. Miskin Abdal başına gələnnəri hamiya danışdı. Hamı Həsənin, Əlinin ölümünə görə çox kədərrəndi. Ancaq uşaqlardan Şadmanın və Məleykənin sağ qalmasına çox sevindilər. Allaha min şükür dedilər. Miskin Abdal camahatnan birrikdə ata-anasının qəbrini ziyarət elədi. Bir neçə gün burada qalannan sonra arvad-uşağını öz evində qoyuf "Haçadıl" atına minif təktənha Təbrizə yola düşdü.

Az getdi, çox dayandı, çox getdi az dayandı, nəhayət, gəlif Təbriz şəhərinə çatdı. Saraya gedif Şah İsmayılnan, əyan-əşrəflərnən görüşdü, əhval-pürsənnix elədi. Şah

Miskin Abdalın başına gələnnərdən çox mütəssir oldu.

Şah İsmayıł aradan bir az keçənnən sonra Miskin Abdalı yenidən öz elçisi kimi başqa bir ölkəyə göndərdi. O, elçisi olduğu dövlətlərdə şahının bütün tafşırıxlарını can-başnan yerinə yetirdi, təkcə Osmannı dövlətində öz işdərini tamamlıya bilmədi. Çünkü Osmannı hökmdarı Sultan Səlim bir dəfə onun möhkəm könlünə dəymışdı. Bu belə olmuşdu. Miskin Abdal Osmanniya təzəcə gəlmışdı. Günnərin birində Sultan onu yanına çağırtdırif dedi:

– Miskin Abdal, sən öz şahının adına dillər əzbəri olan bir "Baş divani" saz havası yaradıfsan. Olmazmı mənim də adıma başqa bir "Baş divani" saz havası düzüf-qoşasan.

Çox hazırlıcaf olan Miskin Abdal Sultanın qarşısında şax dayanıf vüqarnan demişdi:

– Bəli, Sultan, öz şahımın adına gözəl bir saz havası qoşmuşam. İndi ki, istiyirsən, birini də sənin adına qoşaram. Miskin Abdal sazinin zilini zil, bəmini bəm eliyif aldı görək nə dedi:

Şəspərlərə əgər nişan olsa yaxan, qoymaram,
Cəng olarsa bu meydanda könül yıxan qoymaram.
Yaxşılıxdan payım vardır, qismətimdi halallıx,
Beca yerə sitəmlərə qəlbi yaxın qoymaram.

Pak olmasan ulu Tanrı verər ağır cəzani,
Qır qazanda qaynadar o, düz yolunna azanı,
Sitəmlərə düçar edər mərdə quyu qazanı,
Mərdü-məzar deyiləni səmtə yaxın qoymaram.

Miskin Abdal göstərməyib heç zaman sərt üzünü,
Dərvish oluf əridərəm ürəklərin buzunu.
Yol gedirəm diyar-diyar neçə illər uzunu,
Düz ərkanı əyri gedən ya bəy, ya xan qoymaram.

Arif adamlar Miskin Abdalın nəyə işarə elədiyini o

saat annadılar. Saz da, söz də hamının xoşuna gəldi. Ələlxüsus da, Sultan Səlimin. O, ağızını açıf "Məni istiyən ustada xələt" – demək istiyəndə Miskin Abdal irəli yeriyif dedi:

– Sultan, mana heş bir xələt, nəmər lazım döyük. Mən pay alan yox, pay verənnərdənəm. Heş kəsin də varında gözüm yoxdu. Dünyanın malı dünyada qalajax. Var, pul əl kiri, gələr də, gedər də. Yaxşılıq, mərddik isə həmişəlikdi.

Eşidənnər Miskin Abdalın bu sözdərinə bərəkallah deyif, onu alqışdadılar. Sultan Səlim üzünü Miskin Abdala tutuf dedi:

– Miskin Abdal, mənə bir de görüm, şahının mənim adıma qoşduğun bu divaniləri necə bir-birinnən ayırd eləmək olar.

Miskin Abdal dedi:

– Sultan, addarı ilə.

Sultan təəccüfnən soruşdu:

– Nejə, yəni addarının, hər ikisinin də adı "Baş divani" deyilmə?

Miskin Abdal təmkinini pozmuyuf dedi:

– Xeyr, Sultanım, hər iki divanının adı "Baş divani" döyük. Şah İsmayılin adına qoşduğum havanın adı "Baş divani", sənin adına qoşduğumunku isə "Ayax divani"di.

Bunu eşidəndə sultani elə bil ildirim vurdu. Əsəbi halda soruşdu:

– Bu nə deməkdi? Bunu necə başa düşmək olar?

Miskin Abdal qürurnan dedi:

– Cox asan. Burada başa düşülməyən heş nə yoxdu. Şah İsmayılmənim şahımdı. Sən isə başqa bir ölkənin sultanısan. İndi mənim səna bir sualı var, Sultan, əgər sənin elçin səni başqa hökmdarrardan üstün tutmasa, sən ona hansı göznən baxarsan? Yaqın kı, ona nankordu, deyərsən.

Sultan özünnən asılı olmuyarax dedi:

– Bəli.

Miskin Abdal dedi:

– Sultan, onda inciməyin yeri yoxdu. Əgər sənin adına qoşduğum "Ayax divani" saz havasının adı xoşuna gəlmirsə, bu adı dəyişmək də olar.

Sultan Səlim narazı halda soruşdu:

– İndi nə ad qoymax istiyirsən?

Miskin Abdal dedi:

– Sultana layiq bir gözəl ad: "Osmanni divanisi".

Bu söz Sultan Səlimin ajığından köz-köz olan ürəyinə bir su çilədi. Başı ilə razılığını bildirdi. Ancax Miskin Abdalın xətrinə dəyə bilmədi. çünkü onu hamı bir kəramət sahibi, övliya kimi tanıyırdı, qədrini bilir, hörmətini saxlıyırırdı.

Ürəyini Sultana boşaltdığına görə Miskin Abdal özünü rahat hiss elədi. Çünkü o Sultan Səlimin nə yuvanın quşu olduğunu yaxşı bilirdi. O zəhərri bir ilan kimi Şah İsmayılı vurmağa girəvə axtarırdı. Hələlik Miskin Abdal buna yol vermirdi.

Bir neçə gündən sonra Miskin Abdalın qapısı döyüldü. O qapıyı açıf Sultan Səlimin adamını gördü. Həmin adam bildirdi ki, Sultan onun "Haçadıl" atını almaq istiyor. Bu sözdən bərk qəzəflənən Miskin Abdal dərhal şaha məktuf yazış elçilikdən geri çağrılmasını rica elədi. Şahın cavabını gözləmədən tezliklə Təbrizə qayıtdı.

Şah İsmayıllı Miskin Abdalın Osmanni dövlətində başına gələnnəri eşidif, ustadının kamalına, qeyrətinə dönə-dönə əhsən dedi. Xeyli vaxtdan bəri Miskin Abdalın sazının-sözününən ayrı düşən Şah üzünü ona tutuf dedi:

– Ustad, yadındamı bizim bir "dastan" əhdi-peymanımız varıydı. İndi o əhdi-peymanımızı yerinə yetirməyin vaxtı döyülmüş?

Miskin Abdal dedi:

– Bəli, qibleyi-aləm, vaxtıdı. Savax axşam məclis qur. Dediym sözə əməl eliyim.

Şahın əmrinnən bir gün sonra sarayda məclis quruldu.

Buraya çoxlu mötəbər adamlar toplaşmışdı. Meydana xalçalar döşənmişdi. Hər yannan çil-çıraxlar, şamlar bərq vururu. Hamı yerbəyer olan kimi Miskin Abdal şahın yanından qalxıf sazı ciyində meydana daxil oldu. Məclisə başdan ayağa göz gəzdirif salam verdi. Sonra üzünü şaha tutuf dedi:

– Qibleyi-aləm. Dastan nə şerdi, nə nağıl. Dastan qəhrəmannar haqqında sözdü-nağıllı düzülüp qoşulan bir uzun hekayətdi. Bəzən bunu on beş gejə də danışsan qurtarası döyük.

Bunu eşidən məclisdəki sənətkarrarın matı-mutu qurudu. Çünkü onnar hələ indiyəcən dastan nə olduğunu bilmirdilər. Bir də bunu haradan biləydilər. Axı ilk dəfəydi dastan söylənirdi. Miskin Abdal ilk dastan yaradırdı.

Miskin Abdal sözünə davam eliyif dedi:

– Qibleyi-aləm, bu dastanın adı belədi: "Aslan Şahnan İbrahim". Mən bu dastanı Şeyx Heydərin oğlannarına düzüb-qoşmuşam. Aslan şah sənsən, İbrahim isə nakam qardaşın.

Şah başının razılığını bildirdi. Miskin Abdal üç ustad-namədən sonra dastanı söyləməyə, əlif-oxumağa başdadı. Hamı elə qulaq kəsmişdi ki, məclisdə milçək viziltisi da eşidilirdi. Nə məclisdə əyləşənnər, nə də dastana diqqətnən qulaq asannar Miskin Abdalın söhbətinnən doymaq bilmirdilər. Dastanın şirinniyi hamının yuxusunu ərşə çekmişdi. Miskin Abdal axşamnan başdadığı "Aslan şahnan İbrahim" dastanının duvaqqapmasını oxuyuf qurtaranda bir də gördülər ki, xoruzdar bannamağa başdıyif, dan yeri də təzəcə sökülür.

Dastan gejəsinnən doymayan Şah İsmayıł soruşdu:

– Ustad, de görüm bunnan başqa da dastanın varmı?

Miskin Abdal dedi:

– Hələlik biri də var, qibleyi-aləm.

Şah İsmayılı soruşdu:

– Ustad, o nə dastandı?

Miskin Abdal dedi:

– Qibleyi-aləm, o "Yetim Hüseyn" in dastanıdı.

Şah İsmayıł soruşdu:

– Ustad, o dastanda söhbət nədən gedir?

Miskin Abdal dedi:

– Yetim Hüseynnən, qibleyi-aləm.

Şah İsmayıł soruşdu:

– Ustad, bəs "Yetim Hüseyn" dastanını nə vaxt eşidə bilərik?

Miskin Abdal dedi:

– Şahımın könlü nə vaxt istəsə, onda.

Bu sözdən Şah İsmayıł çox xoşhal oldu. Elə söhbət təzəcə qurtarmışdı ki, şaha xəbər gətirdilər ki, qonşu ölkədən bir qasid gəlib şahı görmək istiyir. Bu qasid kim ola, kim olmuya qonşu dövlətin hökmdarı Şeybani xanın göndərdiyi adam. Şahın göstərişinnən qonaq içəri daxil oldu. O əlindəki naməni şaha verdi. Şah naməni oxuyuf gördü kү, Şeybani xan onu davaya çağırır. Bunu eşidəndə elə bil hamının üstünə su ələndi. Xeyli çək-çevir, məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, bu qasidə bir adam qosuf Şeybani xanın yanına göndərsinər. Şahın adının ona məsləhət görsün ki, bu işdən əl çəksin, davaya nəhlət deyiflər. Elə də elədilər. Amma Şeybani xan həmin adamları geriyə qaytarıf Şah İsmayıla bir kəşkül, bir də bir çəlik göndərdi. Bu onun şah yox, dərviş nəslinnən olduğuna işarəydi. Belə bir təhqirə dözmək olmazdı. Şah İsmayıł qosun böyüyünü çağırıf məsələdən hali elədi. Qosun döyüşə hazır oldu. Bu vaxt Miskin Abdal irəli çıxıf dedi:

– Şahım, mən Şeybani xanı yaxşı tanıyıram. O, Osmani sultanının fitfasına gedir. Dündəmənin biridi. O qədər güjü yoxdu. İcazə versəydin döyüşə əvvəlcə Goyçədən, Dərəçiçəkdən, Dərələyəzdən, Qaçaq Mehdinin dəstəsindən olan igiddər girərdi. Görəsək ki, düşmən güj gəlir, onda sən bütün qosununnan hay verərsən.

Miskin Abdalın bu məsləhəti şahın ağlına batdı. Mis-

kin Abdal gördü kү, bunu eşidən igiddər cilov gəmirillər. Elə bir himə bənddilər ki, qılışdar qınnan sıyrılsın. Miskin Abdalın ürəyi coşa gəldi, sazını ciyinnən aşırıf bir "Atdandırma" havası çaldı ki, dağ-daş lərzəyə gəldi. Atdar qulun kimi kişnədilər. Igiddər sazin bu səsinnən coşa gəlif atdara süvar oldular. Miskin Abdal da "Haçadıl"ın belinə qalxdı. Sinəsində saz çala-çala qoşunun qavağında getdi.

Şeybani xan uzaxdan gördü kү, paho Şah İsmayılin qoşununun qavağı açıldı. Baxanda adamın gözü qaralır. Ota, suya san var, qoşuna yox. Bunu görəndə canına bir vicvicə düşdü ki, taa nə deyim. Sonra gördü qoşunun qavağında gələnnərdin biri də Miskin Abdaldı. Özü də sinəsində saz çala-çala gəlir. Öz-özünə fikirrəşdi ki, ey dili-qafıl, mən bunnarı davaya çagırmışam, yoxsa toya. Sümüyü yaman ürpəşdi. Qavax cərgədəki nər kimi döyüşçüləri görəndə ayağı yerdən üzüldü. O saat annadı k1, bunnara güjü çatmıyajax. Daha bir qələtiydi eləmişdi. Bir belə camahatın qavağında sözünü geri götürə bilməzdi. Bir də Şah İsmayııl çox ağır təhqir olunmuşdu. Yaxşı bilirdi ki, Şah İsmayııl qisası qiyamata qoyannardan deyil. Qoşunnar üzüzə dayandılar. Şah İsmayııl ucadan dedi:

– Əgər Şeybani kişidisə, meydana çıxsın. İkimiz vuruşax. Kim-kimi bassa, qələbə onun olsun. Nahax yerə qırğına yol vermiyək.

Daşdan səda gəldi. Şeybani xannan yox. O baxdı k1, iş şuluxdu dərhal öz qoşununa əmr elədi ki, hücum eləsinnər. Şah İsmayılin igiddəri elə bunu gözdəmirdimi? Dərhal, Miskin Abdalın dediyi kimi Goyçədən, Dərəçiçəkdən, Dərələyəzdən, Qaçaq Mehtinin dəstəsinnən olan igiddər misri qılıncdarını qınnınnan sıyırif düşmənin üstünə atıldılar. Gözünüz yamannıx görməsin, Şeybani xanın qoşununa bir divan tutdular k1, day demə. Leş-leşə söykəndi. Qırılan qırıldı, qaçannar it unu kimi dağa, dərəyə səpələndi. Bu döyüşü seyr edən İsmayılin rəngi gül kimi açılmışdı. O taf-

şırdı ki, Şeybanidi, quleybanidi, nədi, onu diri tutsunar. Nə qədər axtardılarşa Şeybanini nə dirilərin, nə də ölülərin arasında tapa bilmədilər. Bir də baxıf gördülər ki, bu düdəmə qorxusunnan qaçış bir kolun arasında gizdənif. Onu murdar ət kimi sürüyə-sürüyə şahın qavağına gətirdilər. Şeybaninin tula sifətini görən şah dedi:

– Necəsən, quleybani xan?

Şeybani tir-tir əsə-əsə, Şah İsmayılin ayaxlarına döşənif dedi:

– Dədəm, anam sana qurvan, şah. Mana rəhmin gəlsin. Mən şeytan felinə düşdüm. Bir qələtdi eləmişəm, keç günahımnan. Bir də belə qələt eləmərəm. Amanın bir günüdü, məni öldürmə.

Şah İsmayıł dedi:

– Quleybani xan, sənin kimi ləyaqətsiz adamın yaşamağının ölməyi məsdahatdı. Amma səni elə belə yox, əzafənan öldürəjəm.

Şahın əmrinnən Şeybani xanı aparıf zindana atdırılar. Qavğına çörək əvəzinə bir az təzək, kərmə qoydular. Şah İsmayıł bunnan Şeybani xana demək istiyirdi ki, sən xan nəslinnən yox, davar nəslinnənsən. Bir neçə gündən sonra zindanı açış gördülər ki, Şeybani xan ajlığa tav gətirmiyif, təzəkdən xeyli gəmirif. Şah İsmayıł baxdı ki, Miskin Abdalın sinəsi genə söznən doluf. Oydu ku, dedi:

– Ustad, bəlkə bu quleybaniyə bir deyiləsi sözün var?

Miskin Abdal dedi:

– Bəli, qibleyi-aləm, izin versən deyərəm.

Şah İsmayıł dedi:

– İzindi, ustad, de gəlsin.

Aldı Miskin Abdal görək Şeybani xanın tərifini nejə verdi:

Atalar deyif ki, davaya nəhlət,

Çox dedik, gəlmədi yola Şeybani,

Qatdı aralığı vermədi möhlət,

Nə yaman tez girdi kola, Şeybani.

Əsli haramzada, zatı qırıxdı,
Dəhanda söz qalmaz, ağızı cırıxdı,
Hulqumu quruyuf, çoxdan zırıxdı,
Qurumsax, dələduz, qula Şeybani.

Hazırkı ömürrük zəhər olmağa,
Qoymadı gejəni səhər olmağa,
Çalışdı köhləndə yəhər olmağa,
Döndü bir qatırda çula Şeybani.

Tamahı ujunnan tora düşüfdü,
Qayadan yapışif, zora düşüfdü,
Zindana düşműyuf, gora düşüfdü,
Aslan meydanında tula Şeybani.

Adını “xan“ qoyuf, düdəməmiş,
Ağıldan kəmmiş, dəmdəməmiş,
Hədəsi, qorxusu sərdəməmiş,
Dəyməz beş şahlıx pula Şeybani.

Bir zaman Allaha Allah demirdi,
Qoyunun ətinnən kabab yemirdi,
Zindanda ajınnan kərmə gəmirdi,
İndi çäqqal kimi ula, Şeybani.

Miskin Abdal deyər, sağdı sağırı,
Açıldı, qalmadı pası-paxırı,
Nə yaman pis gəldi onun axırı,
Tay oldu bir qara qula Şeybani.

Söz Miskin Abdalin ağızının qurtaran kimi Şah İsmayııl əmr elədi ki, bu məlunu aparıf bütün ölkəni dolandırı-sınar, sonra qul bazarına çəksinnər. Qoy hamı bunun cəm-dəyinə tüpürsün. Sonra cəllada tafşırdılar ki, aparıf bir dərə-

də onun başını kəssinnər, cəmdəyi qurda-quşa yem olsun. Qoy hamı bilsin ki, günahsız tökülən qannarın cəzası budu.

Elə də elədilər. Şeybani xan cəhənnəmə vasil oldu. Onun əlindən cana gəlmış xalq da dincəldi. Bu qələbədən sonra ölkədə bayram oldu. Hər yan əl-əlvən bəzəndi. Elə bil dünya çıraqvana döndü. Bir şaddıx, bir şadýanalıx başdadı kı, gəl görəsən. Axşam sarayda dastan məclisi quruldu. Miskin Abdal "Yetim Hüseyn"i başdamazdan əvvəl şaha xitabən iki saz havası çaldı. Birincisinin adını "Şah Xətai" gəraylısı, ikincisinin adını "Şah sarayı" qoydu. Sonra başdadı səhər xoruz banına kimi "Yetim Hüseyn" dastanını söyləməyə. Aşıxlardan bu təzə dastanı da, saz havalarını da sinədəftər elədilər.

Miskin Abdal qojalsa da, şah onnan əl çəkmirdi. Yenə də ən çətin yerrərə onu səlahiyyətdi elçi göndərirdi. Fürsət düşən kimi da bir məclis təşkil etdirər, Miskin Abdalı çaldırar, oxutdurar, həyatdan bir zövqü-səfa alardı. Miskin Abdal da onnan nəfəs alır, İsmayılı öz doğma balası kimi sevirdi.

Bir gün xəvər gəldi ki, bəs, bilməzsənmi Osmannı sultani Səlim müharibə etməyə gəlir. Bunu eşidən qoşun böyüyü gəlib Şah İsmayıla dedi:

– Qibleyi-aləm sağ olsun. Osmannıların qoşununun sayı bizimkinnən qat-qat çoxdu. Özləri də gedib Firəng dövlətinnən top gətiriflər. Onnar indi Caldırının o bir yanında filan dağın arxasında xəbərsiz dincəllillər. Gel gecə ikən üstdərini kəsək. Belə olsa biz onnarı məğlub eliyərik.

Qoşun böyüyüün bu sözdarını eşidən Şah İsmayılbərk qəzəfləndi. Dedi:

– Bu nə deməkdi? Biz bəyəm oğru, quldurux ku, gejə yarı gedif karvan qavağı kəsək. Dava igid üçündü. Neyliyək ki, onnar çoxdu. Kişi kimi vuruşmalıyıx. Allah ya onnara verər, ya bizə.

Beləliknən Caldırın düzündə dava başdadı. Qılınç, qalxan səsinən, igid nərəsinən bu düz ərəsət-məhşər ayağına dönmüşdü. Bütün dünya al-qana batmışdı. Şahın döyüşçüləri

şir kimi döyüşürdülər. Şah İsmayılin qılincının nər savaşına düşmən tab gətirə bilmirdi. Osmannılar pərən-pərən düşmüş-dülər. Qaçış dağılan vaxtı birdən osmannılar tərəfdən toplardan atəş açılmağa başdadı. Nər savaşına tav gətirmiyən osmannılar firənglərin təzə icad elədiyi bu silahlardan Qızılbaş ordusu üzərinə od yağdırmağa başdadılar. İlk dəfə belə bir silah görən Qızılbaş ordusu pərən-pərən düşdü.

Bu dəhşətli qırğına tab gətirə bilmiyən Şah İsmayıl bir dəli nərə çəkif yaralı aslan kimi düşmən üzərinə şığıdı. Onun qılinci havada hər parlıyanda neçə-neçə düşmən başı yetişmiş meyvə kimi Qəmərdayın ayaxları altına töküldü. Bir neçə həmlədən sonra Şah İsmayıl düşmən səflərini yarif Firəng toplarına çatdı. Onun oddu qılinci topların lülələrini biçif-tökəməyə başdadı.

Düşmən bü dəhşətli mənzərədən qorxuf geri durdu. Dava səngidi. Hər iki tərəf böyük itkilər verif öz tərəfinə çəkildi

Döyüş meydanında bir addım belə yanının aralamadığı şahının çox kədərri olduğunu görən Miskin Abdal onan sual elədi:

– Şahım, niyə belə kədərrisən?

Şah İsmayıl kədərri gözdərini onun üzünə dikib dedi:

– Ustad, qoşunun azəqəsi tükənif. Arxadan da hələ yemək gəlif çatmayıf. Belə ağır döyüşdə aj qoşunnan neyləmək olar?

Miskin Abdal fikirrəşmədən cavaf verdi.

– Şahım, icazə versəydi qoşunu yedizdirif, doyuzdurardım.

Şah İsmayıl təəccüfnən soruşdu:

– Ustad, mən bir qüdrətli ölkənin şahı ola-ola bunu eliyə bilmədiyim halda, sən nejə eliyəjəksən?

Miskin Abdal əvvəlki inam və qətiyyətnən dedi:

– Şahım, sən mənə izin ver. Sonrasından işin yoxdu.

Bu sözdən çəsqin qalmış şah istər-istəməz icazə verdi.

Sonra Miskin Abdalı diqqətnən izdəməyə başdadı ki, görsün o, bu qədər yeməyi haradan alıf döyüşçülərə paylıyajax?! Gördü kü, Miskin Abdal xurcununnan bir kömbə çörək, bir badya da qatıx çıxartdı. Əsgərrərə bir-bir kömbədən və qatıxdan bölf verdi. Payladıxca nə bu bir kömbə çörək, nə də bir badya qatıx qurtarmırdı ki, qurtarmırdı. Hələ bir az da artıq qaldı. Bunu görən şah heyrətə gəldi. Onsuz da Miskin Abdalın böyük kəramət sahibi olduğunu bilirdi. Ancax belə bir möcüzəyə adamın inanmağı gəlmirdi. Sabah dava yenidən qızışdı. Cox ağır savaş oldu. Axır ki, topların hesabına Osmannılar döyüsdə uğur qazandılar. Osmannılar Qızılbaşdardan xeyli əsir almışdır. Xəvər gəlib çatdı ki, sultanın əmrinnən paşa əsirrəri qılından keçirdir. Bunu eşidəndə istər şahın, istərsə də saray əyanlarının kefinə soğan doğrandı. Cox məyus oldular. Çıxış yolu axtardıxları vaxt Miskin Abdal dilləndi:

— Şahım, icazə versəydin, bu işi də öz yoluna qoyardım.

Bunu eşidəndə elə bil Şah İsmayılin başının duman ayazıdı. Axı o, Miskin Abdalın hünərinə yaxşı bələdiydi. Bu nurani aqsaqqal hara gedirdisə, orada iş düzəldir, əmin-amannıx yaradırdı.

Şahının icazə alan Miskin Abdal Osmanni dövlətinə, Sultan Səlimin yanına getdi. Ədəb-ərkannan salam verdi. Sultan da, başqaları da onu böyük ehtiramnan qarşılıdlar. Sultan gördü kü, Miskin Abdal yaman doluf, sözdü adama oxşuyur. Oydu ku, dedi:

— Miskin Abdal, xeyir ola, sən hara, bura hara? Nə əcəb gəlmisən? Bəlkə ox sevdiyin şahının bir xahişini gətirivsən?

Miskin Abdal gözdərini sultanın gözdərinə zillədi. Bu baxışdan sultani elə bil vahimə basdı. Bunu hiss edən Miskin Abdal dedi:

— Sultan, mən sənin yanına şahımın xahişini yox, sana

deyəcəyim öz sözdərimi gətirmişəm.

Sultan şaşqın halda dedi:

– Nədi o sözdər?

Miskin Abdal dedi:

– Onda qulaq as.

Bunu deyif Miskin Abdal sazını köynəyinnən çıxardıf
bir "Osmanlı divanisi" üstündə aldı görək nə dedi:

Çərxi-gərdiş yaritmadı dövlətdən, vardan məni,
Min-bir dərdi əzab verif, ayırdı yardan məni.
Səkrəqibin fitnə-feli çəkdi məni çarmıxa,
Yazılıq Həzrət İsa kimi asdı divardan məni.

Bunu eşidən Sultanı qucunma tutdu.

Ürəyində öz-özünə dedi:

“Ayə bu məni lap biyavır elədi ki... “

Miskin Abdal aldı divanisinin o biri bəndini:

Türk əcəmə, əcəm türkə zülm eləsə günahdı,
İkisi də bir kökdəndi, yaradan da Allahdı,
Öz elinə düşmən kəsin axır günü kütahdı,
Qadir mövlam, uzaq eylə bayquşdan, sardan məni.

Sultan gördü kü, Miskin Abdal ovu gözünüñən vurdu.
Onun sözdəri eşidənlərin hamısını yerinnən tərpətdi.
Gördülər ki, kişi lap quranın ortasından danışır. Özü də
onun kəramət sahibi-bir övliya olduğu hamiya bəlliydi.

Onnarın nə fikirrəşdiyini hiss eliyən Miskin Abdal aldı
görək sözünün tafşırmasında onnara nə dedi:

“Qırxlar piri“ özü verif dərsimi ümman mənim,
Çətin girə ürəyimə, ləini-şeytan mənim,
Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim,
Qoruyanım, özün qoru xain dostdardan məni.

Söz tamama yetəndə Miskin Abdal gördü kү, Sultan da, onun adamları da yaman kirişiflər. Daşdan səs çıxır, onnardan yox. Axır kи, sultan bir az özünü düzəldif dedi:

– Miskin Abdal, açıx de görüm sözün, mətləvin nədi?

Miskin Abdal dedi:

– Sultan qulaq as. Qoy dediklərimi paşaların da eşitsin.

Miskin Abdal “Paşa köçdü“ saz havası üstündə görək nə dedi, biz də nə eşitdik:

Sultanın fərmanı, paşa qəzəbi,
Paşam, mürvət elə, belə kar olmaz.
Üzdü məni bu yolların əzabı,
Paşam, mürvət elə, belə kar olmaz!

Canım qoydum mürşüdümün yolunda,
Sərgərdən qalmışam Urum elində,
İslam bada gedir cəllad əlində,
Paşam, mürvət elə, belə kar olmaz!

Miskin Abdal çəkər qəmi, möhnəti,
On iki imamdı peyğəmbərin züryəti,
Sünnü, şıə Məhəmmədin hümməti,
Paşam, mürvət elə belə kar olmaz!

Bu sözdən sonra elə bil, sultan da, yanındakılar da yatmışdılar ayıldılar. Bildilər ki, Miskin Abdal nə demək istiyir. Sultan Səlim Miskin Abdalı sözüf dedi:

– Miskin Abdal, sənin sözdərini yerinə yetirmək üçün iki şərtim var. Əməl eləsən, əsirrər qılıncañ keçirilməyəjək. Əməl eliyə bilməsən, bu mənim günahım döyül.

Miskin Abdal dedi:

– Sultan, o şərtdər hansılardı?

Sultan dedi:

– Birincisi bizə görə bir söz də çalıf oxuyasan. Özü də ustادnamə ola. İkincisi, gərək sənin istəkli şahının qılincını mana gətirtdirəsən.

Miskin Abdal hər iki şərti qəbul eliyif dedi:

Bir sultan əyləşif nərgiz taxtında,
Ortalığı şəmsir endi, ağlaram.
Məkas fəqan etdi, dərya üzündə,
Yelkənim tərsinə döndü, ağlaram.

Nökər olan qulluq edər xanına,
Məşuqlar susadı aşiq qanına,
Cəbrayıl yetişdi hax məqamına,
Ahınnan şahpəri yandı, ağlaram.

Ya rəbb, görən kimlər yetər dadıma,
Həsrət qaldım, ojağıma, oduma.
Miskinəm, ərənnər düşdü yadıma,
Didəm yaşı selə döndü, ağlaram.

Hamı gördü kü, Miskin Abdal baltanı lap kökünnən vurdu. Nə deyirsə, düz deyir. Sultan çox nainsaflıx eliyir. Onu deyim ki, sultan da əvvəlki sultan deyildi. Miskin Abdalin sözdəri onun ürəyinə bir tiqqılıtı salmışdı. Onu eşitməsə, bu işin axırının yaxşı olmayacağını hiss eliyirdi. Qərəz, nə başınızı ağırdım, Miskin Abdal tez adam göndərif şahın qılincını gətirtdi. Sultan Səlim qılinci əlinə alıf bir o yana, bir də bu yana baxıf topun lüləsinə endirdi. Qılinc lüləyə heç iz də salmadı. Bunu görüp adamların yanında pərt olan Sultan qəzəfnən dedi:

– Miskin Abdal, görürsən, şahın məni alladıf, mənə öz misri qılincını yox, başqa bir qılinc göndərif.

İşin nə yerdə olduğunu bilən Miskin Abdal üzünü sultana tərəf tutuf qürurnan dilləndi:

– Sultan, qılınc həmin qılıncdı, amma vuran qol o qol deyil.

Bunu eşidəndə elə bil sultanı ildirim vurdu. Annadı kı, Miskin Abdal sözün düzünü danışır. Özünü o yerə qoymadı. Gördü kü, hamının diqqəti ondadı. Öz sözünə xilaf çıxsa xalq onnan üz döndərər. Oydu ku, ələci kəsilif içinnən qırıla-qırıla dedi:

– Miskin Abdal, get əsirrəri sana bağışdadım.

Miskin Abdal xoş xəvərnən geri qayıtdı. Başına gələnnərin hamısını Şah İsmayıł başda olmaxnan bütün saray əyanlarına danışdı. Hamı Miskin Abdalın ağlına, kamalına heyran qaldı. Şah əmr elədi. Miskin Abdalın şərəfinə şənnik məclisi quruldu. Yemək-işmək, çal-çağır dünyani başına aldı. Hamı hər yerdə Miskin Abdalın böyüklüyününən, müdrikliyininən ağız dolusu danışındı. Axşam saz-söz məclisində meydan genə Miskin Abdala verildi.

Şah İsmayıł dedi:

– Ustad, bu gün nədən başdamax istiyirsən?

Miskin Abdal dedi:

– Qibleyi-aləm, "Şah divani" üstündə bir divani oxumax istiyirəm.

Şah İsmayıł dedi:

– Buyur, ustad.

Miskin Abdal başdadı oxumağa:

Xoşbəyanlıx virdim oldu, böhtana yol vermədim,

Şirin-süxən əndəlibəm, hədyana yol vermədim.

Nifrin edib, lənət dedim xainə, iblisdərə,

Qəlbimi ayna saxladım, nadana yol vermədim.

Bir bəşəri incitmədim, özümü şah saymadım,

Dostun sırrini söylüyüp, dildən-dilə yaymadım,

Ömür qısa, dünya əzəl, çox yaşadım, doymadım,

Dür mətaha meydan açdım, tək cana yol vermədim.

Aşıq oluf dərs alannar, söz desin sözüm kimi,
Miskin Abdal, məğrur istə hamayı özün kimi,
Arifi, mətləb qanını bilirəm gözüm kimi,
Sinəm üstdən mərd yeridi, şeytana yol vermədim.

Hər yandan "Afərin", "Əhsən" sədaları ucaldı. Şah Miskin Abdala üz tutuf dedi:

– Ustad, indi nə oxumax istəyirsən?

Miskin Abdal dedi:

– Şahımın icazəsi ilə bir təcnis oxuyardım.

Şah təccüfnən dedi:

– Bu da sənin təzə icaddarının biridi? İndiyə kimi heş
yerdə eşitməmişəm.

Miskin Abdal dedi:

– Qibleyi-aləm sağ olsun, indi oxuyaram, eşidif feyziyab olarsınız:

Yaz olanda büsatıdı dağların,
Ətəyində yer eyləyər elata.
Qarı düşmən qovğa, sala üstünə,
Bata bilməz, süvar olsa el ata.

Bir Allahdı ərşi-kürşü yaradan,
Adı çoxdu, bir adı da Yaradan,
Nə yaratsan Yaradani yarat, an,
Qorx ku, sənə qara daşı el ata.

Miskin Abdal, şeytan anma, nər div an,
Müxənnəsə tutajaxdı nər divan.
Haqqa doğru sən qoyufsən nərdivan,
Ona görə deyir sənə el: "Ata".

Gördülər ki, paho Miskin Abdal saz-söz xəzinəsinin
ağzını hələ təzəcə açıf. Məclisdəkilər Miskin Abdalın bu qa-
biliyyətinə də heyran qaldılar.

Şah İsmayıł vəcdə gəlif Miskin Abdala dedi:

– Ustad, bu gejəki məclisimizdə bizi yaqın ki, hələ çox
heyrətləndirəjəksən.

Miskin Abdal dedi:

– Şahım, indi də "Şah Xətai" havasını səsdəndirmək is-
tiyirəm.

Şah gülümsüyüp dedi:

– Buyur, ustad.

Miskin Abdal sazını "Şah Xətai" gəraylısı üstündə
köklüyüf aldı görək nə dedi:

Vətən deyif ağlıyanın,
Göz yaşdarı selə dönər,
Axıf gedər gejə-gündüz,
Bir məkanda gölə dönər.

Yolu yorğun yol aşanın,
Axırı yox şöhrət-şanın,
Qürbət eldə yaşıyanın,
Bir həftəsi ilə dönər.

Bir yandalı hay-haraylar,
Bir yandalı sonsuz vaylar,
Çil-çıraxlı çox saraylar,
Yanıb-yanıf külə dönər.

Mayasıdı haxdan halal,
Hər kəlməsi sirli sual,
Qərib olan Miskin Abdal,
Bir gün olar elə dönər.

Belə-belə Şah İsmayıł ona saz-söz sənətinə dair bir-bi-
rindən maraxlı suallar verdi. Miskin Abdal da başdadı sa-
zin, sözün sərrərinnən onnara məlumat verməyə. Şah dedi:

– Ustad, neçə saz havasının ustادisan?

Miskin Abdal dedi:

– Qibeliyi-aləm sağ olsun, bir xeyli var...

Şah İsmayıł maraxnan dedi:

– Onnardan bir-neçəsinin adını çəkə bilərsənmi?

Miskin Abdal dedi:

– O nə sözdü, şahım, indi mən deyim, sən də, eşidənnər də qulax assınnar: "Şah divani", bu həm də "Baş divani"di, "Şah sevəni", "Şah qalxdı", "Şah Xətai" gəraylısı, "Ayaq divani", bu həmdə "Osmannı divanisi"di, "Şah sarayı", "Heydəri", "İrvahamı", "Sultanı", "Miskini", "Abdalı", "Sənubəri", "Göycə gözəlləməsi", "Göycə cuxuru", "Göycə döndərməsi", "Göycə şikəstəsi", "İsmayılı", "Göycə gülü", "Hüseyni", "Atdandırma", "Paşa köşdü" və yeri düşdükə adını çəkəcəyim bir çox başqa havalar.

Şah İsmayıł dedi:

– Yaxşı, ustad, bəs niyə həmişə sazin köklüyündə ortadakı bir pərdənin üstündə köklüyürsən? Olmazmı bir pərdə yuxarı, bir pərdə aşağı tutasan?

Miskin Abdal dedi:

– Yox, olmaz, şahım. Bu da sazin öz qayda-qanunu. Onnan kənara çıxmaq mümkün deyil. Özü də həmin pərdənin adı "Baş pərdə"di. Bu günən mən onu "Şah pərdə" adlandırıram. Çünkü şahım sazin vurğunu.

Şah İsmayıł dedi:

– Ustad, mən həm də sənin sözünün vurğunu, aşiqiyəm.

Miskin Abdal dedi:

– Səni həmişə var ol, şahım!

Şah İsmayıł dedi:

– Ustad, görəsən niyə saza ürəkdən bağlanıf, onu gün-nərnən, aylarnan eşitməkdən doymurux. Bəlkə bunun da bir sirri var?

Miskin Abdal dedi:

– Bəli, qibleyi-aləm, onun böyük bir sirri var.

Şah İsmayıł dedi:

– Nədi, o sirr?

Miskin Abdal dedi:

– Qibleyi-aləm, mən hələ balaca uşağiydim. Atam məni əvvəlcə molla yanına qoydu, orada dərsimi aldım. Sonra döyüş sirrərini öyrəndim. Daha sonra atam məni Göyçənin Dəliqardaş kəndinnən olan Ozan Heydərin şəyirdi olmuş Ozan İbrahimin yanına şəyirddiyə qoydu. Az vaxtda qopuz çalmaxda ustadımı mat qoydum. Ancax nə qopuz, nə də onda çalınan havalar məni qane eləmirdi. Hey düşünürdüm ki, qopuza oxşar bir musiqi aləti yaradı. Gejə-gündüz səbri-qərarım yoxuydu. Fikrim-xəyalım yalnız ondaydı. Bir gün yuxumda gördüm ki, bir nurani qoja mana yaxınnaşdı, mehriban-mehriban saçımı sığalliyif dedi:

– Oğul, sözdərimə yaxşı qulaq as. Görürəm çox pəjmürdəsən. Nigaran olma. Mən Qadir Allahın köməkliyin-nən səni bu sıxıntılardan azad eləməyə gəlmışəm.

O bu sözdəri deyif mana bir saz göstərif dedi:

– Savah gedərsən filan ustanın yanına. O, səni görən kimi tanıyajax. Çünkü mən onun da yuxusuna girif nə lazımdı demişəm. Sana ürəyinə yatan bir çalğı aləti düzəltdirif verəjəm. Onun adı “saz”dı. Saz gördüyün kimi ürəyə oxşuyur. Sən onu qopuz kimi dizinin üstünə yox, ürəyinin üstünə qoyuf, üzü Allaha doğru çalajaxsan. Çünkü sazin incə, gözəl səsində Allah eşqi olajax. Sazı çalana ozan yox, aşix deyiləjək. Sana saz kimi əvəzsiz bir qismət verirəm. Sazına-sözünə görə adın dillərdə əzbər olajax. Dünya neçə qərinə doluf, boşalsa da sən hörmətnən yad ediləjəksən. Bu sənət sənin adının qalajax.

Bunu deyif qoja qeyb oldu. Mən ayıldım. Yuxumda gördükərimi atama danışdım. O məni həmin ustanın yanına apardı. Usta məni görən kimi tanıdı. Sazı düzəldif verdi. Sazı əlimə alıf baxanda elə bildim ki, dünya mənimdi. Onu

ürəkdən çalmağa başdadım. Başıma xeyli adam toflaşdı. Onnar sazı görüp çox təəccüfləndilər. Mən gördüyüüm yuxuyu onnara danışdım. Usta da belə bir yuxu gördüyüünü söylədi. O günstən başdadım Allah vergisi və eşqi olan sazı ürəyimin başında çalıf oxumağa. Daha iki saz düzəltdirif birini bavam Cəfərə, birini də atam Məhəmmədə ərməğan elədim. Onnar da sazı yavaş-yavaş dinqıldatmağa başdadılar. Sazın "Şah pərdə" də köklənməsini də, həmin nurani qoja yuxuda mana öyrətdi. O günstən sazin səsi-sorağı hər yana yayılmağa başdadı. Aşıq olmaq istiyənnərin sayı günstən-günə çoxaldı. Qısa zamanda aşığın-sazın sorağı hər yannan gəldi.

Eşitdiklərinən vəcdə gələn şah ucadan dedi:

– Lələ, Miskin Abdal həm də gözəl şairdi. Mən onun daha çox sevdiyim yeddi böyük şairdən biri bilirəm.

Hüseyin Lələ bəy:

– Doğrudur, mürşidüm! Miskin Abdal bu sevgiyə layıxdı.

Şah İsmayıł:

– Lələ, Miskin Abdal özü boyda möcüzədi. Çağır Xəttatı. Xəttat o saat hazır oldu. Şah İsmayıł dedi:

– Yaz, Xəttat. "Ey mömin insannar, Miskin Abdal mötəbər şəxsdi, ona sidq ürəknən inanın, nə mətləbiniz varsa onnan diliyin".

Şah həmin fərmana möhür vuruf qol çəkdi, verdi Miskin Abdala, dedi:

– Ustad, bu fərmanı mənnən yadigar saxla. Qoy gələcək nəsillər bilsinnər ki, möcüzələri, müdrikliyi ilə hamayı heyrətə gətirən Miskin Abdal Şah İsmayılin ən yaxın dostu, ən çox inandığı adamlardan biri oluf. Həmin günstən bu mötəbər ağsaqqalı özünü vəziri təyin elədi.

Şah İsmayıł Miskin Abdala həm də üzərində ay və səkkiz guşəli ulduz olan bir daş möhür və şeyx nəslindən qalan sınaqlı bir əl əsası da bəxşiş etdi.

Məclis beləcə deyif-gülə başa çatdı. Miskin Abdal

ürəkləri öz şirin sözdəri, ağılı, kamalı ilə sehrləmiş, məftun eləmişdi. Heç kəs onnan ayrılmış istəmirdi.

Miskin Abdalın hörməti sarayda gүnnən-günə yüksəlirdi. Bunu gözü götürmüyən saray əyanlarının biri Şah İsmayılla Miskin Abdal arasında olan bu qayım-qədim dostduğu sarsıtmaq üçün gejə-gündüz fürsət axtarırdı. Axırkı, bir gün o uydurduğu dəhşətli bir yalannan şahın qəlbinə şübhə toxumu səpə bildi.

Hamıdan çox inandığı bir adamın ona xəyanət edə biləcəyini təsəvvür eliyə bilmiyən şah möhkəm sarsılmışdı. O gözətçilərə əmr eləmişdi ki, axşama kimi saraya heş kəsi buraxmasınlar. Baş verənnərin hamısı Miskin Abdala gün kimi aydınnydı. O özünün vəzir libasını geyinif saraya doğru addımladı. Bütün keşikçilərin arasından səssiz-səmirsiz keçib saraya daxil oldu. Dərin fikirlər, xəyallar içində boğulan şah bir də gördü kü, qapı açıldı. O, Miskin Abdalı qarşısında görəndə heyrətdən yerindəcə donuf qaldı. Dərin bir heyrətnən onnan sual elədi:

– Ustad, bu saraya nejə daxil oldun? Sən bura gələndə keşikçilər hardayırlar?

Miskin Abdal kirimişcə sazını sinəsinə basıf aldı görək onun bu sualına necə cavaf verdi:

Səhərdən bu bağın keştinə vardım,
Bu bağın bağbanı ayaq üstədi,
Könlüm pərvaz elər şahı görməyə,
Yatmıyif seyraquf, ayax üstədi.

Salam verdim, əleyk aldı dərinnən,
Səda gəldi dəryalardan dərinnən,
Əlim üzməm ərənnərin dərinnən,
Ağam şahi-mərdan ayax üstədi.

Abdalın paklığı düzgün cavafdı,
Doğru söz söyləmək özü savafdı,

Şahim, nə yatıfsan, dünya xarafdı,
Haqq özü yatmıyif, ayax üstədi.

Bu sözdəri eşidəndə elə bil Şah İsmayııl qəflət yuxusun-nan ayıldı. Şeytan hiyləsinə aldandığını başa düşüf çox peşman oldu. Tez bütün saray əyannarını, gözətçiləri, cəlladları çağırtdırdı. Başına gələnnəri onnara danışdı. Özü qəsdən gözətçilərdən soruşdu:

– Mən sizə tafsırmamışdım ki, bu gün saraya heş kəsi buraxmıyın? Bəs siz nə hədnən Miskin Abdalı buraxıfsınız?

Gözətçilər bir ağızdan dedilər:

– Qibleyi-aləm sağ olsun, Miskin Abdalı hələ biz uzax-dan görəndə buraxmax istəmirdik. Ancax o bizə gəlif çatanda elə bil qəyifdən dilimiz-ağzımız qurudu, yerimizdə lal-dinməz qara daşa döndük. Özümüz də bilmədik bu nejə oldu.

Bunu eşidənnər heyrət elədilər. Qəzəfdən şahın gözdəri qan çanağına döndü. Miskin Abdal kimi bir övliya haqqında bir xainin sözünnən bədgüman olması onu tamam sarsıtmışdı. Əmr elədi ki, həmin naxələfi tapıf hüzuruna gətirsinnər. O saat namərdi tapıf gətirdilər. Xain ayax üstə ölmüşdü. Nə qədər yalvar-yaxar elədisə xeyri olmadı.

Şah İsmayııl qəzəfnən dedi:

– Cəllad!

Cəllad dedi:

– Mən burdayam, qibleyi-aləm.

Miskin Abdal gördü kü, xainin işi şuluxdu, axırı çatıf. Bir istədi ki, Şah İsmayııldan təvəqqə eləsin ki, onun günahınnan keşsin. Gördü kü, yox, Şah İsmayııl elə pərtdi, elə qəzəflidi ki, ona başqa söz demək olmaz. Naəlac qalif dedi:

– Qibleyi-aləm, ixtiyar sahibisən. Məluna nə cəza verirsin, ver. Ancax yaxşı olar ki, o cəzasını almamışdan əvvəl sinəmdə bir-iki xanə sözüm var, onu deyim, ürəyimdə qalmasın.

Şah İsmayıł dedi:
– Buyur, ustad, de!
Aldı Miskin Abdal:

İnsan oğlu qeybət etdin yoldaşdan,
Kəsдин haqq-salamı, harası qaldı?
Söz yetişdi sahibinə, utandın,
Axır sənə üzün qarası qaldı.

Pislikdən nə çıxar, söylə ay insan,
Çıxmaz yaddan, yüz il keşsə aradan,
Tutax kı, bir yoldaş çıxdı sıradan,
Kimə zər-zivası, xarası qaldı.

Miskin Abdal, bəsdi daha bu qədər,
Bülbül nəğmə deyər, bayquşdar ötər,
Xəncərdən, bıçaxdan, qılınşdan betər,
Sinəmdə pis sözün yarası qaldı.

Söz tamama yetdi. Doğrudan da, Miskin Abdalın hər sözü qılışdan da betər kəsərriydi. Xain nə qələt elədiyini indi lap yaxşı annamışdı. Miskin Abdalın ayaxlarına düşüf yalvarmağa başdadı: “Qələt eləmişəm zatı-pakımnan, bir səhvdi eləmişəm, keş günahımnan“.

Bunu eşidən Şah İsmayıł qəzəfnən dedi:
– Məlun, sən bir səhv eləmiyifsən. Sən məni bu dünya boyda günaha batırıfsan. Sən məni müqəddəs bir insanın qavağında xəcil eliyifsən. Bunu mana heç allah da bağışdamaz. Sən layiq olduğunu cəzanı almalısan kı, başqalarına dərs olsun:
– Cəllad...
Cəllad dedi:
– Bəli, qibleyi-aləm.
Şah İsmayıł dedi:
– Cəllad apar bu məlunu qıyma-qıyma doğra, yekə ti-

kəsini qulağı boyda elə, bəlkə ürəyim soyuya.

Miskin Abdal vəzir olanda da öz səfərrərinnən qalmırıldı.

Bu hadisədən sonra genə də Miskin Abdal el-el, oba-oba gəzif Şahının qüdrətini, mənsub olduğu dini təriqətin ideyalarını yayırdı. Hər yerdə Miskin Abdalı böyük hör-mətnən qarşılıyır, bu nurani qojanın sözünnən, söhbətinən doymax bilmirdilər.

Bir dəfə yenə də Miskin Abdal sazı çıynində haradan-sa Təbrizə qayıdırıdı. Yaşı doxsanı addamışdı. Yaşdansa da hələ dizi təpərri və gümrahıydı. Səfəri uzaq olmadığının yolunu piyada keçif gəlirdi. Yol yeri yif yorulduğundan gəlif Təbrizin kənarındakı bir uçux-sökük, xarava qalmış evin divarının divində oturuf dincəlirdi. Birdən yolnan saray cəlladının atın üstündə keşdiyini gördü.

Elə bil Miskin Abdalın başına göylərdən od ələndi. Bütün ölümlərə nifrət edən bu böyük din xadimi sarayda heç vaxt cəllada salam verif, salam almırıldı. Bunu cəllad da yaxşı bilirdi. Miskin Abdal deyirdi ki, insan öz əjəlinnən ölməlididi, insan insanı qətlə yetirməməlididi. Buna görə o var, pul, qızıl üstündə dava eliyif məcburi qırğınnar törədən padşahlara, xannara, sultannara nifrət eliyirdi. Onnarı görməyə gözü yoxuydu. Cəllad da bunnarın biriydi. Miskin Abdal belələrini daş ürkəli adlandırırdı.

Miskin Abdalın burada oturduğunu görən cəllad atının başını döndərif Miskin Abdalın baravarına sürüf dedi:

– Salam, ustad.

Miskin Abdal heç yerinnən də tərpənmədi. Gözdərini uzax bir yerə zilləyif ajıxlı-ajıxlı dedi:

– Cəllad, sən yaxşı bilirsən ki, mən qan tökənlərin salamını almıram.

Salamının cavafsız qaldığını görən cəllad yaman pərt oldu. Ancax özünü o yerə qoymadı. Miskin Abdalı çashdırmax üçün dedi:

– Əgər sən belə ürəyi yumşax adamsansa niyə o gözəl çəmənzarrığı qoyuf, gəlif bu xaraba, kalafa qalmış evin tozdu-torpaxlı divarının divində oturufsən. Axı, şairlər təbiətin, gözəlliyyin vurğunu du.

Miskin Abdal amiranə bir səsnən dedi:

– Cəllad, sənin baş kəsdiyin çil-çiraxlı, hay-haraylı, dəbdəbəli sarayların da axır taleyi xarabazarrıxdı. Dediyiñ o çəmənzarrığın da ömrü gödəkdi. Bu gün var, savah yox. Ancax söz çəmənzarrığının ömrü əbədidi.

Cəllad gördü kü, yaman pis yerə ilişif. Peşmannadı ki, nahax yerə yolu düz çıxıf getmədi. Onsuz da Miskin Abdal onu heş vaxt saya salmırıldı. Öz-özünə fikirrəşdi ki, gəl ona Göycəsini yada sal, bəlkə ürəyi yumşaldı. Dedi:

– Ustad, eşitdiyimə görə sənin vətənin Göyçə, Mahalı gözəllik diyarı, cənnət məkanıdı. Bu yaşda belə gözəl vətənnən ayrı düşmək sana çətin deyilmi?

Miskin Abdal fəxrənən dedi:

– Cəllad, indi yurdumuzun hər qarış torpağı mana vətəndi.

Cəllad gördü kü, yox, Miskin Abdala söz tapıf deyə bilmiyəjək. Qaldı çar-naçar, bilmədi nə eləsin. Başdadı sözün səmtini dəyişməyə. Dedi:

– Mana bir saz çal.

Miskin Abdal kinni-kinni dedi:

– Çalmaram.

Cəllad elə zənn elədi ki, Miskin Abdal saz çalmağa pul istəyir. Civinnən xeyli pul çıxardıf dedi:

– Al bu pulları, mana bir saz çal.

Miskin Abdal qəzəfnən dedi:

– Dedim ki, çalmaram.

Cəllada elə gəldi ki, Miskin Abdal pula azımsınır. Ona görə də dedi:

– Bir saz havası üçün mən sana nə qədər pul verməli-yəm?

Miskin Abdal qürurnan dedi:

– Cəllad, sən mana dünyanı da bağışdasan, mən sən saz çalmaram. Çünkü sən cəlladsan, başkəsənsən, qantökənsən!

Bu sözdəri eşidəndə elə bil cəlladı ildirim vurdu. Əhvalı qarışdı. O ömründə hələ belə təhqir eşitməmişdi. Cəllad öz-özünə qəzəflənif dedi:

– Şair, sən nə üçün adamların ölümünə fərman verən şaha saz çalırsan, onu yerinə yetirən cəllada yox.

Miskin Abdal təmkinnən dedi:

– Cəllad, qulaxlarını aç, yaxşı-yaxşı eşit. Mən heş vaxt Şah İsmayııl Xətaiyə saz çalmamışam. Mən sazı Şeyx Heydər oğlu şair İsmayıla çalmışam!

Eşitdiyi sözlərin zərbəsinnən cəlladın qulaxları uguldadı, gözdərinə qarannıx çökdü, dünya başına firrandı. Miskin Abdal onu gözündə getdikcə böyüdü, ucaldı. Özü elə bil kiçilif yox oldu. Miskin Abdalın sözdəri onu ildirim kimi vurmuşdu. Cəllad bu sözdən sonra elə bil dəli olmuşdu. Elə bil o bütün günahlarını başa düşmüştü. Özü də bilmədi atdan nejə düşüf, qılincını daşdara çırpıf, əzik-əzik elədi, atını qamçılıyif bərri-biyavana buraxdı, çul kimi döşəndi Miskin Abdalın ayaxlarına. Göz yaşdarını sel kimi axıda-axıda yalvardı, yaxardı, dedi:

– Yalvarıram, əllərini göylərə aç, Ulu Tanrıdan mana rəhm dilə. Daha mana cəllad demə, daha mən cəllad döyülməm. Məni əfv elə, keş günahlarımnan.

Miskin Abdal cəlladın yalvarışdarını eşidif dedi:

– Ömrü boyu günah iş tutanı bağışdamax özü günah-dı.

O, cəlladın kürəyinnən tutuf ayağa qaldırdı. Gözünü onun üzünə zilliyif dedi:

– Yüz ağlasan da, sıtqasan da, sən cəlladsan, başkəsənsən, qantökənsən.

Ümidsizdiyə qapılan cəllad Miskin Abdalın əlinnən

çixıf dəli kimi bərri-biyavana üz tutdu. Gözdən itif yox olanadək "daha mana cəllad demə, daha mən cəllad deyiləm" sözdəri eşidildi. O hara getdiyini heç özü də bilmirdi...

Cəllad gözdən itənnən sonra Miskin Abdal əllərini göylərə açıf Ulu Tanrıdan ona rəhm dilədi.

Saray cəlladının birdən-birə yoxa çıxması hamayı çash-baş salmışdı. Miskin Abdal əlaçısız qalıf bu nigarancılığa son qoydu. O, cəlladnan olan söhbətini olduğu kimi şaha və saray əyanlarına danışdı. Onun bu hərəkəti hamının çox xoşuna gəldi. Şah İsmayıł ayağa duruf Miskin Abdala tərəf gəldi, onun qarşısında dayanıf dedi:

– Ustad, mən ömrümdə hələ belə hikmət eşitməmişdim. Sonra o amiranə səsnən dedi:

– Çağırın, xəzinədarı.

Xəzinədar dərhal gəlif çıxdı. Şah onnan bütün xəzinələrin açarın alıf yenidən Miskin Abdalı üz tutuf dedi:

– Ustad, sənin İlahi vergisi olan müdrikliyinin əvəzində cüzi də olsa, al bu xəzinələrin açarını. Nə qədər istiyirsən götür, payla. İstiyirsən Şah İsmayıł Xətainin xətrinə, istiyirsən Şeyx Heydər oğlu şair İsmayılin xətrinə.

Bu təklifdən bir məgrurruux duyan Miskin Abdal mehibannıxnan dedi:

– Qibleyi-aləm sağ olsun. İstər Şah İsmayıł Xətaiyə, istərsə də Şeyx Heydər oğlu şair İsmayıla olan sonsuz sədaqət və hörmətim tanrı payımdı. O ku, qaldı xəzinələrin açarının imtina etməyimə, bunnan incimə. Çünkü xəzinələrini daşıyaram, paylıyaram qurtarar. Ancax sənin mənim hikmətimə verdiyin qiymət tükənməz xəzinədi. Daşimaxnan, paylamaxnan qurtarası döyük. Bunnan böyük bəxşış olarmı?!

Bu sözdər elə bil eşidənnərin hamısını oysunnadı. Hamının diqqəti şahda idi. Şah İsmayıł bunnarı dinniyənnən sonra üzünü saray əyanlarına doğru çəvirif iftixarnan dedi:

– Sən adı insan deyilsən, ustad! Sən ərənnər ərəni, kəramət sahibi, övliyasən!!!

Bunu deyif Şah İsmayıł Miskin Abdalı qucaxlıyif bağ-rına basdı.

Bir gün eşitdiyi dəhşətdi bir xəvər Miskin Abdalın qəlbinə sarsılmaz dağ çekdi. Ona xəvər götirmişdilər ki, Şah İsmayıł Xətai – Şeyx Heydər oğlu şair İsmayıł vəfat eliyif. Bu xəvərdən sonra, elə bil dünya uçuf altında qalmışdı. Doğma övladı kimi sevdiyi İsmayılin vaxtsız ölümü onu göyüm-göyüm göynədir, yandırıf yaxırdı. Bu ahıl çağında gözdərinin yaşı çay kimi axıf, yaxasında göl bağladı. Əlləri əsə-əsə sazını sinəsinə sıxıf öz dərdi dilini görən nejə izhar elədi:

Guşə-guşə yanıf nara yaxıldım,
Cismim od-atəşə qalanıf gedər.
İmtahan eliyif könül şəhrini,
Eşqi-haxdan qeyri talanıf gedər.

Dərviş olan getməz fitnə-feliynən,
Yandırar şamını o öz əliynən,
Təmiz ürəyinnən, şirin diliynən,
Könlüm şah yolunda dolanıf gedər.

Qeylü-qaldı səhər-axşam əhvalım,
Tor görür gözdərim, qarışır halım.
Qannı çeşmi yazıx Miskin Abdalın,
Coşqun çaya nisbət sellənif gedər.

Sonra “İsmayılı” söz havasında bunnarı oxudu:

Gedin deyin Lələ bəyə,
Bu naleyi-əfğanımlı.
Qanlı fələk zülm elədi,
Ayırdı kannan canımlı.

Mən bu bağa girərəmmi?
Gül dəstəsin hörərəmmi?

Bir də, ya rəbb, görərəmmi,
Özə mürşüdü-sultanımı?

Miskin Abdal bilməz kələk,
Dövran qoymaz bir az külək.
Yerə vurdı məni fələk,
Ucaltdıqca düşmanımı.

Onun yanıxlı harayı az qaldı əlindəki sazı kösövə
döndərsin:

İqlimin şahiydi – Həzrəti Süleyman,
Ədalətə pənah idi – Nuşirəvan,
Şey oğlu İsmayıł – o cənnət məkanı,
Düşməz ələ, o bir yadigardı getdi.

Bu dərdə dözə bilmiyən Miskin Abdal biryollux sara-
ya əlvida söylüyüf, doğma Göyçəsinə, dədə-bava yurdu
Zərgərri-Sarıyaqub kəndinə qayıtdı. İtirdiyi əzizdərinin ağır
dərddərini çəkə-çəkə kənddə məktəb açıf, balalara elmin
sırərini öyrətməyə başdadı.

Miskin Abdal Təbrizdən Göyçeyə dönənnən sonra bir
gün savah tezdən qalxıf gördülər ki, onun qapısında bir sürü
maral var. Marallar onun qapısına qayifdan sağına gəlmış-
dilər. Marallar sağınınan sonra genə örüşə qayıtdılar.
Adamlar bu möcüzəyə mat-məətəl qalmışdır.

Bunnan sonra marallar hər gün Miskin Abdalın qapı-
sına sağına gəlir və sonra da geriyə, örüşə qayıdırlar.

Bir gün ojaxda maral südünün qan kəsdiyini görən ar-
vadı bunu tez ərinə xəvər verdi. Miskin Abdal dərhal təşviş
içində dedi:

– Arvad, yaqın oğlum Şadman adam öldürdü.

Bir azdan Şadman gəlif çıxır. Məlum olur ku, Şadman
atasının “Sarı yer“ yaylağında olan mal-qarasına, ilxisına

basqın edən quldur-qacaqlardan bir neçəsini öldürür. Bunu eşidəndə hirsinnən Miskin Abdalın əlindəki çəlik burum-burum olur. Çəliyi qəzəfnən yerə elə bərk vurur ki, bu vaxt zəlzələ baş verir. Sonra da əlini atıf ojaxdan bir höyüş odun çəkif oğlu Şadmana tərəf qulamazdır. Allah-taala günahsız Şadmanı atanın bu qəzəvinnən qoruyur. Ağac Şadmana çatmamış yerə sancılır, qol-budaq atıf, yaşıl bir armud ağacına dönür. O gündən həmin ağac bir ziyarətgaha çevrilir.

Miskin Abdalın yaşı yüzü addamışdı. Qojalıx yavaş-yavaş özünü göstərirdi. Keçirdiyi gündər göz öönüne gəlirdi. Qəlbində nisgillər baş qaldırırdı. Bu fikirrər içində sazını əlinə alıf, öz ürəyindəkiləri onnan bölüşmək istədi. Miskin Abdalın sazı dilləndi. Aldı görək “Hüseyni“ saz havasında nə dedi:

Hardan gəldi-getdi ömür bilmədim,
Baxdım kı, qapımı döydü qojalıx.
Bir kərə ürəkdən deyif gülmədim,
Qəddimi kaman tək əydi qojalıx.

Ümidim, pənahım, qadir Allahım,
Dar gündə hoy edən var qibləgahım,
Pakam, tanrı bilir yoxdu günahım,
Ağlayan, sızlayan neydi qojalıx.

Şaha baş əyməzdim, şəşpər atardım,
Sultannar yurdunda at oynadardım,
Namərdi bazarda qul tək satardım,
Bilməm niyə gəldi, nəydi qojalıx?

Ötüfdü hay-hayım, qalıf vay-vayım,
Sananır dillərdə hər günüm, ayım,
Oxum əldən çıxıf, sökülf yayım,
Miskin Abdal deməz yeydi qojalıx.

Miskin Abdalın yanıxlı-yanıxlı qojalıxdan şikayetdənməsi onun yanındakıları yamanca kövrəltmişdi. Onnardan biri dözə bilmiyif Miskin Abdala dedi:

– Hax dərgahına çatannar, diri ikən ojağa çevrilənnər qojalmır, ustad.

Miskin Abdal gülümsüyüp dedi:

– Dünyada qojalmıyan yoxdu, oğul. Nə deyirsiniz, deyin, qojalıq qojalıxdı. Bunnan heş kim qaça bilmiyifsə, Miskin Abdal da qaça bilməz. Bu sözdəri deyif sazını yenə sinəsinə sıxdı. Aldı görək “Abdalı“ saz havasında nə dedi:

Yaman yerdə yaxalayış vaxt məni,
Hey desəm də qojalmaram, qojaldım.
Yüzü keçif, silkələyir bəxt məni,
Çox da ki, mən pirəm, nuram, qojaldım.

Seyid mənəm, pay paylayan dərvişəm,
Namərddərin xatasını görmüşəm.
İsmətimdən bir məbədgah hörmüşəm,
Sızıldayıq qanni yaram, qojaldım.

Miskin Abdal, yolun haqqın yoludu,
Ömrün tanrı dərgahının quludu,
Adın-sanın halallığı uludu,
Eləmədim birjə haram, qojaldım.

Bu məclisdən bir az sonra Miskin Abdal xəstələnif yorğan-döşəyə düşdü. Oğlunu, qızını, nəvə-nəticələrini başına topluyuf vəsiyyətini eliyənnən sonra bu şeri dedi:

Eşit deyim, dünya səndə,
Ayım, ilim, yazım qaldı.
Qövr eləyir söz sinəmdə,
Dil-dil ötən sazım qaldı.

Yar sevmışdım, yarım getdi,
Var yiğmişdım, varım getdi.
Eşqim, etibarım getdi,
Ahım, ünüm, sizim qaldı.

Qayaları sökdürərdim,
Zərdən saray tikdirərdim,
Yağılara çökdürərdim,
Məndən təpər, dözüm qaldı.

Ərşə-gurşə bəlli əslim,
Yaradana ollam təslim,
Adnan, sannan olan nəslim,
Bir oğlum, bir qızım qaldı.

Hər nə varsa hədər imiş,
Hər şey gəldi-gedər imiş.
Ölüm yaman betər imiş,
Yol-ərkanım, izim qaldı.

Şadman könlüm tari-mardı,
Şanda balım zəhri-mardı,
Günüm-gecəm ahu-zardı,
Şirin-şirin sözüm qaldı.

Yaşayan kim, ölən kimdi,
Ağlayan kim, gülən kimdi,
Gedən gedir, gələn kimdi...
Nə mizrabım, nə sim qaldı.

Yoxdur daha Şahənsahım,
Ərşə bülənd oldu ahım.
Adım, sanım, qibləgahım,
Haqq çağırən səsim qaldı.

Telli saza mizrab vurdum,
Məclislərdə dastan qurdum,
Neçə-neçə aşiq yordum,
Sözüm düzüm-düzüm qaldı.

Bir şəcərəm, bir kəşkülüm,
Gur ocağım, odum, külüm,
Yığın-yığın, varım, mülküm,
Al-qumaşım, bezim qaldı.

Dünya puçdu, puçdu dünya,
Dünya heçdi, heçdi dünya,
Abdal, yaman keçdi dünya,
Yaşamaqda gözüm qaldı.

Axırda da bunnarı dedi:

Bu dünya, o dünya var,
Allah, ölümün haqqdı!
Bir dirilik suyu var,
Allah, ölümün haqqdı!

Axırın puçdu, dünya,
Var ikən heçdi dünya,
Hey gəldi, keçdi dünya...
Allah, ölümün haqqdı!

Abdal, yastıq daş olar,
Üst torpağın yaşı olar,
Mələklər yoldaş olar,
Allah, ölümün haqqdı!

Nəhayət, fani dünyaya əlvida deyif, gözdərini qapadı.
Müqəddəs ruhu cənnət quşuna dönüf haqqın ulu dər-
gahına qovuşmax üçün göylərə qanad aşdı.

Bir ustad aşix Miskin Abdalın ruhunu yad elədi,
dualar oxudu, Allahdan ona rəhmət dilədi və bu cahannamə
ilə bu dastanı tamamladı:

Dəhri-fənada belə insan hanı?
Qılmaya fani onu dövran hanı?
Ey bivəfa dünya, sən nə zalimsan,
Bu qayətdə sənə gələn can hanı?

Əvvəl sənə gəldi Adəmü-Həvva,
Beş gün qonaq oldu səndə binəva,
Öldürdün Habili, saldın bir dava,
Düşdü aralığa nahaq qan, hanı?

Neçə padişahlar gəldi sahib-cəng,
Cəmşidü Cəm, Nuşirəvanü – Huşəng,
Dağyanus, Hülakü, Çingiz, Teymur – Ləng,
Onlardan bircəsi bu zaman hanı?

Ey bivəfa dünya, fanisən, fani,
Necə dağıtdın sən şövkəti-şani,
Gecələr çaldılar gürzü-girani,
Rüstəmi-Zal kimi pəhləvan hanı?

Neçə həkim gəldi təbibi zaman,
Ərəstun, Əflatun, Fərəzdək, Xaqan,
İstədi diriltsin özünü Loğman,
Qaldı kuzəsi də yarımcان, hanı?

Dünya, səndə Aşıq Səməd var idi,
Nəzmü, seri ləli gövhərdar idi,
Bir gözəl eşqinə giriftar idi,
Onun kimi bəs bəhri-ümman hanı?

Bu dünyada heç də gəzməmişdi kəm,
Aşıq Əli oğlu, Aşıq Məhərrəm,
Həsrətin çəkirdi Rumi, həm Əcəm,
Əlində tütəyi-balaban hanı?

Tamam yola gedər, heyif gözəllər,
Sırf müşki-ənbər qoxuyan tellər,
Murad üstə neçə xınalı əllər,
Torpağa döndülər, vay, aman hanı?

O ala gözlərə, o gül yanağı,
O nazik əndama, o tər buxağı,
Necə qıyıb döndərirsən torpağa,
Nazənin-nazənin incə can hanı?

Hanı Xosrov, Həsən, Yusif, Züleyxa?
Hanı Əsli, Kərəm, Vamiku-Əzrə?
Şeyx-Sənan sevmış idi bir tərsa,
Onların sürdüyü o dövran hanı?

Hafizu, Nəvai, Füzuli, Cami,
Şeyx Sədi, Hilali, Ürfi, Nizami,
Dünya, səndə kəşt eyləyib tamami,
Firdovsi tək nəzmi-dürr-əfşan hanı?

Hanı Molla Pənah, bivəfa cahan?
Təxəllüsü Vaqif, nəzmi-dürr-əfşan,
İndi eyləmisən xak ilə yeksan,
Tapmaq olmaz o kamalda can, hanı?

Çox çətinki bir də dolana dövran,
Növbə mənə yetsə, aman, əlamən!
Bir gün ola görən, bilən, tanıyan,
Deyərlər Valehi-natəvan hanı?

ASDAN ŞAHNAN İRVAHAMIN DASTANI

Bəli, mənim əzizdərim, qulluğunuza hardan ərz eliyim,
Rey şəhərinnən, kimnən, Zülal şahdan. Zülal şahın vari-dövləti,
cahi-cələlə həddini aşmışdı. Bir cüt oğluə varıydı. Büyük
oğlunun adı Asdan, kiçiyinin adı isə İrvahamıydı. Bunnar
gedif molla yanında dərs alırdı.

Günnərin bir günü Zülal şahnan arvadı küləfrəngidə
oturuf, qapılardakı çinar ağacının başında yuva salan
zümrüd quşdarının balalarına baxırdılar. Bir gün Zülal
şahın arvadı gördü kü, Zümrüd quşu tək gəldi. Bir neçə gün
keçənnən sonra baxıf gördü kü, quş gedif özünə bir tay tapıf
gətirif. Geri qayıtdı, gəldi Zülal şahın yanına, Zülal şah
baxdı arvadı çox bikefdi. Zülal şah soruşdu:

– Xanım, niyə bikefsən?

Dedi:

– Zülal şah, mənnən çıxax yenə bir küləfirəngidə
oturax.

Zülal şah duruf arvadının baravar küləfirəngiyə çıxdı. Bir azdan Zümrüd quşu çinarın başına gəlif balalarına
yem gətirdi, gətirdiyini balalarına verif uçuf getdi. Bir qədər
sonra təzə gələn Zümrüd quşu gəldi. Balaların qavağındakı
yemi özü götürüf yedi. Sonra onnarı dimdikləyif qanına
qəltan elədi.

Arvad bunu görüp hönkür-hönkür ağladı. Şah dedi:

– Övrət, niyə ağılıyırsan?

– Şah sağ olsun, o Zümrüd quşunun tayı ölüf. Gedif
özünə bir tay tapıf gətirif. Ona fikir verirsənmi? O təzə gələn
Zümrüd quşu analıx hesav olunur. Bunu görəndə
fikirrəşirəm ki, mən ölsəm mənim uşaxlarım da analıx
yanında elə olajax.

Bunu deyif arvad yenə ağladı. Şah dedi:

– Övrət, ağlama. Allah eləsin ki, sən ölmüşəsən. Amma
elə iş olsa mən heş vaxt evlənmiyəjəm.

Vaxt dolandı, aylar keşdi, insannan ötrü ölüm haxdı, hamı öləjək. Vaxt o vaxt oldu ku, bir gün, Asdan şahın arvadı ömrünü sizə bağışdadi. El yiğilif onu dəfn eliyif, ehsan verdi. Şəhər əhli saha başsağlığı verif dedi:

– Şah, axır qəmin olsun, başın sağ olsun, oğlannarın sağ olsun.

Zülal şah arvadına söz vermişdi ki, sən ölsən də, mən uşaxlara analıx gətirmiyəjəm. Asdannan, İrvaham da doğrudan da dünya gözəliyidilər. Hər ikisi Yusifi Kənana bənziyirdi.

Aylar ötdü, illər keşdi, Zülal şah evlənmədi. Amma il-dən-ilə camaatın xərcini artırırdı. Özünün də səvri daralmışdı. Camaat, şəhər əhli, aqsaqqallar, yiğisif saraya gəldilər. Saha təzim eliyif dedilər:

– Şah sağ olsun, ya bizim camaatın sözünü tut, ya da bizə icazə ver, sənin vilayətinnən çıxax. Neçə ki, sən evlənmiyifsən bizə gün-güzəran olmuyajax.

Şah dedi:

– Yaxşı, bir az mana möhlət verin.

Zülal şah gəldi oğlannarının yanına. Başdarını sığalladı, üzdərinnən öfdü. Bir söz demədi. Bunnar bir-birinnən danışdılardı. Daha yekəlmüşdilər. Hər işi başa düşürdülər. Asdan dedi:

– Qardaş, gedək atamıza biz də deyək, getsin bizə bir ana gətirsin.

Getdilər atalarının dərgahına. Baş əyif atalarına təzim elədilər. Zülal şah hər ikisinin üzünnən öpüf qızıl kürsünün üstündə əyləşdirif, soruşdu:

– Ey nuri-didələrim, mənim yanımı nə məqsədnən gəlfsiniz, buyurun.

Asdan şah dedi:

– Ey ateyi-mehriban, şəhər əhlinin sənnən narazılığını eşitmışik. Deyillər ki, Zülal şahın övrəti olənnən sonra camaata zülm eliyir. Ona görə sənin yanına xahişə gəlmışik.

Gərək bizim sözümüzü yerə salmıyasın. Camaatın sözünü eşidif bizi bir ana gətirəsən.

Zülal şah oğlannarının sözünnən çıxa bilmiyif dedi:

– Yaxşı, siz gedin.

Sonra vəzirini çağırıf dedi:

– Qulağıma sədalar gəlir ki, mən günü-günnən camaata daha çox zülm eliyirəm. Onnarın dolanışığı getdikcə pisdəşir. İndi mana bir tədbir tökün kü, ədalət yerini tapsın. Mən neyliyim ki, əvvəlki hörməti yenidən qazanım?

Dedilər:

– Şah sağ olsun, sənin kimi ədalətdi, insaflı şah heş bir yerdə yoxuydu. Biz belə başa düşürük ki, sənin övrətin ölənnən sonra səndə belə qəzəf, insafsızdıx, səvirsizdik peyda oluf. İstiyərdim ki, sən bir cuma günü seyrə çıxasan, qəm-qüssən dağıla, eynin açıla. Onnan sonra sana bir masdahat eliyərik.

Zülal şah dedi:

– Nə deyirəm. Savah cumadı. Hazırrix görün, sübh tezdən yola düşək.

Vəzir, vəkil eşiye çıxannan sonra camaat bu xəvəri eşitdi. Söyündülər ki, Allah, sana şükür. Yeddi iliydi Zülal şah seyrə çıxmırıldı. İndi gənə inşallah camahata gün doğar. Səhər tezdənnən Zülal şah, vəzir, vəkil, bir xeyli qoşun atdanıf seyrə çıxdılar. Axşama qədər ovladılar, quşdadılar. Geriyə, şəhərə qayıtdılar. Vəzir, vəkil şahnən baravar saraya gəldi. Vəzir dedi:

– Şah sağ olsun, mən belə masdahat eliyirəm ki, sana bir övrət gətirək.

Zülal şah baxıf gördü kü, vəzir də şəhər əhlinin deyiini deyir. Zülal şah soruşdu:

– Vəzir, nə məsdahat eliyirsən?

Vəzir dedi:

– Şah sağ olsun, sizə layix bir qız Cum şəhərinin padşahının arvadıdır. Özün bildiyin kimi də o padşah da yeddi

ıldı irəhmətə gedif.

Zülal şah dedi:

– Vəzir, məsdahatdısa, gedin gətirin.

Vəzir qavaxcan bir qasid göndərdi. Dedi:

– Gedin o xanımın ağızını arıyın. Görün, gəlmək fikri olsa, gəcavə göndərərik.

Bəli, çapar gedif xəvər gətirdi ki, xanım razıdı. O, Zülal şahın ədaləti, səxavəti haqqında çox eşitmişdi. Ona görə də razılıx verdi. Gəcavələr bəzəndi. Vəzir, vəkil, bir xeyli qoşun getdi gəlinin dalınca. Bir neçə gününən sonra xəvər gəldi ki, gəcavə gəlir. Asdan İrvahamı çağırıf dedi:

– Qardaş, gəlsənə anamızın qavağına gedəsən.

İrvaham dedi:

– Yox, mən sənnən kiçiyəm, sən özün get.

Onda İvrahamın on beş yaşı varıydı. Asdan gedif köhlən yəhərrədif, qılinc bağlıyif, atına bəzək vuruf cövlana gətirdi, gəcavənin qavağına sürdü. Xanım faytonnan göz gəzdirdi, görsün onu kimə gətirillər. Asdan at oynadırdı. Arvad baxıf gördü kü, bir gözəl bəynişin oğlan at oynadır. Öz-özünə dedi:

– Noleydi, məni bu oğlana gətirəydilər.

Üzünü çöyürdü qıvliya, Allaha dualar oxudu. Gəcavə gəldi dayandı padşahın qapısında. Padşah bir neçə aqsaq-qalnan söhbət eliyif dedi:

– Bir gəlin çörəyi vermək lazımdı.

Aradan bir neçə gün keçənnən sonra arvad Zülal şaha dedi:

– Ay kişi, bə sənin oğlannan, qızdan bir züryətin yoxdu?

Zülal şah dedi:

– A arvad, bə sənin qavağında at oynadan mənim oğlumdu da, hələ biri də var. Onnar təkcə mənim yox, həm də sənin oğlannarındı.

Arvad dedi:

– İndi başa düşdüm kü, mən analığam. Ona görə onnar mənim yanına görüşə gəlmədilər.

Zülal şah dedi:

– Arvad, onnar dərsdədilər, yaxın şəhərdə. İndi onnarı mən ismarrıyaram, gələllər sənnən görüşməyə.

Padşah xəvər göndərif onnarı çağırtdırdı öz imarətinə. Onnarı arvadına göstərif dedi:

– Sənin övladdarın bax, bunnardı.

Arvad baxıf gördü kü, gəcavənin qavağında at oynadan Zülal şahın böyük oğludu. O vaxtdan gözü onu yaman tutmuşdu. Bir-iki gün aradan keçənnən sonra arvad Zülal şaha dedi:

– Bəs, sənin gəzmək üçün qırx otağın, qırx bağın yoxdumu?

Zülal şah dedi:

– Var, niyə yoxdu, qırx otağım da var, qırx bağım da.

Arvad dedi:

– Bəs mana niyə demirsən gəzəm, dolaşam. Qərifsiyirəm. Bəlkə bir az eynim açıldı.

Zülal şah Asdanı çağırtdırıf dedi:

– Asdan, oğlum, güllü bağlarımızı, otaxlarımızı aparıf anana bir-bir göstərərsən.

Asdan dedi:

– Baş üstə, ateyi-mehriban.

Asdan anasını aparıf güllü bağı gəzdirdi. Sonra otaxların açarını atasının alıf başdadı onnarı göstərməyə. Asdan qavaxca qapıyı açırdı. Açıarı üstündə qoyurdu. Arvad dalıncax qapıyı bağlıya-bağlıya gedirdi. Otuz doqquzuncu otağı keşdilər. Qırxinci otaxda arvad dedi:

– Θ axmax, oğlu axmax, ana nədi. Səni görənnən gözüm səni tutuf. Mənnən başbirrik eliyirsən elə, eləmirsənsə, vay sənin halına.

Asdan arvadın ağızının üstünnən bir elə sillə vurdu ku, gəl görəsən. Qaçmax istədi qapının birini açdı. İkinciyi

açana qədər arvad daldan ona çatdı. Bıçaxnan köynəyinin dalınnan tutuf kəsdi. Dedi:

– Get, köpəy oğlu, köpəy.

Asdan getməkdə olsun. Arvad Zülal şahın yanına özünü çatdırmaçda. O, Zülal şahı görən kimi səsini başına atıf ağılıya-ağılıya dedi:

– Sənin taxtın tarac olsun, balalarının vayına oturasan.

Zülal şah məhəttəl qalmışdı. Dedi:

– Ay arvad, noluf?

Arvad bir az da səsini qaldırıf yalannan qısqıraqısqıra dedi:

– Görmürsənmi, noluf? Ağzımın, burnumun qanını bir-birinə qatdı oğlun.

Zülal şah təccüflənmiş halda dedi:

– Niyə, nə üstə?

Dedi:

– Ciyarı yanmışın dedi ki, ya gərək mənnən başbirrik eliyəsən, ya da səni öldürəjəm. O biqeyrətin əlinnən zornan qaşdım, qurtardım. Bu əlimdə ki, onun köynəyinin dal ətəyidi.

Zülal şah taxta çıxıf cəllada əmr elədi ki, tez oğlannarımı gətirin.

Cəlladdarı gedif Asdannan İrvahamı gətirdilər. Şəhər əhli əhvalatdan xəvər tutuf, dedilər ki, bəlkə Zülal şahnən söhbət eləsinnər, onu dilə tutuf, fikrinnən döndərsinnər. Fikirrəşdilər ki, bəlkə şahın bu gün ajığı tutuf, oğlannarının boynunu vurdurur. Birdən savahları hirsi dağılannan sonra deməzmi, ay vəzir, ay vəkil, ay camahat mənim ajığım tutmuşdu, bə siz niyə mana ağıl vermədiniz. Sonra o camahata hes rəhm eliyər? Camahat bu fikrinən irəli yeridi. Dedilər:

– Şah sağ olsun, dünyasında elə şey olmaz. Biz özümüzü onnardan qavax qılınlıca verəjiyik.

Zülal şah dedi:

– Vəzir, tədbir.

Vəzir dedi:

– Şah sağ olsun, qurra atanı çağırax gəlsin, nə məsdə-hətdisə o deyəjək.

Qurra atan gəldi. Camaat qurra atanı öyrətdi ki, elə elə ki, bunnar sürgün olunsunnar. Qurra atan qurrasını atıf dedi:

– Şah sağ olsun, qurrada bunnarın payına sürgün düşür. İndi özün bilən məsdahatdı.

Şah dedi:

– Onda onnarı sürgün eliyin. Amma bu şərtnən ki, hərəsi xəzinədən bir qızıl götürüf tərəzinin gözünə qoysun. Biri o birinnən ağır gəlsə ikisinin də boynunu vurdurajam.

Hər ikisi öz qızılını qoydu tərəziyə. Xudavəndi aləm elə elədi ki, ikisininki də eyni çəkidə gəldi. Zülal şah dedi:

– Çıxardin bunnarı şəhərdən!

Asdannan İrvahamı şəhərdən çıxardıf Misirə doğru yola saldılar. Bunnar gejə-gündüz yol gedif bir basəfə yerə çatdılar. Cörəkləri qurtardığınınan dizdərində taqət qalmamışdı. Asdan yay – oxnan bir quş vurdu. Bu quş şah şonqar quşuymuş. Bu quşun ətini yeyən dövlətdi olurmuş, başını yeyən padşah. İrvaham kiçik olduğuna görə Asdan ətin hamısını ona verdi. Quşun başını isə özü bişirif yedi. Bir az dincələnnən sonra yollarına davam elədilər. Cox çətinniknən gəlif Misir torpağına çatdlar. Bir böyük məzarıstanın yanından keçəndə Asdan dedi:

– Qardaş, sən yorulufsan. Atalar deyirlər məzarıstan da şennikdi. Qorxma, gəl sən bu gümbəzdə dur, mən görüm bu qəvirstənnix hansı şəhərin, hansı kəndindi. Bir tikə çörək tapım. Görək, sonrası nə olur.

İrvaham gümməzdə qalmaxda olsun, görək Asdanın başına nə gəldi. Asdan gəlif bir böyük şəhərə çatdı. Soruşdu:

– Bu hansı şəhərdi?

Dedilər:

– Misir şəhəridi.

Bir az ora-bura vurnuxannan sonra gördü kү, camaat çox yiğilif. Xəvər aldı:

– Bu nə yiğincaxdı?

Dedilər:

– Misirin padşahı ölüf. Quş uçurdajaxlar. Gəlif kimin başına qonsa, onu padşah seçəjəklər.

Baxıf gördü kү, vəzirin, vəkilin oğlannarı ən hündür yerə çıxıflar. Fikirrəşillər ki, quş hündür yeri daha tez tapar.

Quşu uçurtdular. Quş havada kövlən elədi, bir xeyli dolaşannan sonra gəlif Asdanın başına qondu. Vəzirin oğlu özünü yetirif Asdana bir yumrux vuruf dedi:

– Hələ sən bunun işinə bax. Öldüyü yerdə ölmür, gəlif şahlıx eşqinə düşüf.

Xülasə, bunu döyüf camaatdan araladılar. Asdan çox pisikdi döyülməyinə görə. Axı, bu gəlmışdı yazix qardaşına çörək aparsın. Yenə də quşu uçurtdular. Quş yenə havaya qalxdı hərrəndi, firrandı, təzədən gəlif Asdanın başına qondu. Bu dəfə vəkilin oğlu yetirdi özünü:

– Ayə, sən haranın dələduzusan?

Camahat dedi:

– A kişi, yazığı niyə öldürürsünüz? Aparın uzaxda xarava bir dəyirman var, çoxdan işdəmir. Salın ora, qapısını da örtün. Bir-iki nəfər də qarolu qoyun gözdəsin. Baxax, görək quş onu yenə tapır, ya yox.

Bəziləri də dedi ki, bəlkə papağın altına ətdən-çörəkdən qoyuf, quş ona görə gedif onun başına qonur.

Uzun sözün qisası Asdanı aparıf həmin dəyirmana salıf ağızını bağladılar. İki nəfər də gözətçi qoydular. Quşu yenə uçurtdular. Quş bu dəfə də çox hərrəndi, getdikcə hündürə qalxdı. Bir də gördülər ki, quş qəflətən şığıdı dəyirman tərəfə. Özünü dəyirmanın bajasından içəri salıf Asdanın başına qondu. Asdan quşu tutuf oxşadı, üzünnən öpüf dedi:

– Ay allahın heyvanı, məni niyə döydürürsən, mana

şahlıx qismət olsaydı öz atamın vilayətində olardı. Nə özünə, nə də mana əziyyət vermə.

Bunu deyif quşu buraxdı. Quş yenə getmədi, qayıdış genə Asdanın ciyninə qondu. Pasıbannar içəri girif Asdanı götürüf getdilər şəhərə. Camaata dedilər:

– Oğlan quşu tutuf belə deyirdi:

– Ay allahın heyvanı, şah olsam elə öz atamın vilayətində olardım!

Sirri-Sübhan vəzir irəli yeriyif dedi:

– Camaat, bir haldakı quş bu oğlanın başına qonuf, gəlin elə bunu padşah seçək.

Camaatın hamısı razı oldu. Asdan şahı gətirif taxta çıxartıf şahlıx tacını onun başına qoydular. Dedilər:

– Buranın şahı sənsən.

Asdan şah bir neçə gün camaatnan, şəhər əhliynən məşğul oldu. Sarayın işdəriyinən başı bərk qarışdı. Qardaşı yadına düşmədi. Bir neçə günde sonra gejənin birində yatdığı yerdə İrvahamı xatırrıyif, dedi:

– Ey dadi-bidad, mən ki, gəlmışdım İrvahama çörək aparam.

Tezdənnən vəzirini-vəkilini çağırıf dedi:

– Vəzir, camaata xəvər ver, gedəjəm qəvirəsəniga dua verməyə. Qoy hazırlıassınnar.

Sizə hardan xəvər verim İrvahamnan. İrvaham gejə-gündüz günbəzdə ağlıyırdı. Qırx lotu varıydı. Başçısı Ziyad haramıydı. Ziyad haramı gejə vəygasında görmüşdü kü, bir xeyirri şey tapıf. Savah tezdənnən qalxıf yoldaşlarına dedi:

– Uşaxlar, bu günkü səfərimizdə nə tapsax mənim olsun.

Razılaşdırılar. Atdarına minif səfərə çıxdılar. Gəzə-gəzə gəlif gümbəzə rast gəldilər. Gördülər ki, gümbəzin içində bir cavan oğlan ağlıyır. Ziyad haramı gümbəzin qapısının baxanda gördü kü, bu oğlan o qədər gözəldi, daha nə deyim, üz-gözünnən nur töküür. Amma bunnarı görəndə, hiss elədi

ki, bərk qorxur. Ziyad haramı dedi:

– Oğul, qorxma.

Ziyad haramının yoldaşları içəri girdilər. Bu cavan oğlanı görəndə bi az şübhələnif, dedilər:

– O özü bunu gətirif burya qoyuf, bizə də deyir ki, bu günkü şikarımıza nə çıxsa mənim olsun.

Bir az xisənlaşannan sonra dedilər:

– Gəlin, bunu öldürək.

İrvaham onnarın niyyətini duyuf dedi:

– İcazə versəydiniz dərdimi sizə saznan annadardım.

Dedilər: – buyur, de. İrvaham sazını sinəsinə sıxıf aldı görək nə dedi:

Başına mən dönüm Ziyad haramı,
Gözüm yolda qaldı, gedən gəlmədi.
İtkin qardaş bağlamadı yaramı,
Gözüm yolda qaldı, gedən gəlmədi.

Ziyad haramı soruşdu:

– Sənin kimin var, hardan gəlif, harya gedirsən?

İrvaham dedi:

– Qərivəm. Gəlif burya çatannan sonra qardaşım mana burda qalmağı məsdahat gördü. Özü də getdi ki, çörək tapıf gətirsin.

Ziyad haramı dedi:

– Gözdüyük, qardaşı da gəlsin. Qardaşını siz aparın qlı adına satın, pulunu bölüşdürün. Amma bunu mən aparım. Züryətim yoxdu, özümə züryət eliyim.

İrvaham aldı sözün o biri xanəsini:

Göydə bulud bulum-bulum bulanar,
Yaralarım köz-köz oluf sulanar.
Qardaş gəlif gümbəz divin dolanar,
Gözüm yolda qaldı, gedən gəlmədi.

Bir xeyli gözdərilər. Gördülər heş kim gəlmədi.
İrvaham aldı sözünün tafsırmasında görək nə dedi:

Əyağım apardı yolların daşı,
Yaxamı çürütdü gözümün yaşı.
Gedif İrvahamın Asdan qardaşı,
Gözüm yolda qaldı, gedən gəlmədi.

Ziyad haramı yoldaşlarına üzünü tutuf dedi:
– Nə məsdahat görürsünüz?
Bunnarın içinnən biri irəli yeriyif dedi:
– Ə, belə bir oğlu heç qul adına satallarmı? Verək Qi-
yas vəzir özünə oğul eləsin.
İrvahamı götürüf, Qiyas vəzirin evinə apardılar. Qiyas
vəzir arvadına dedi:
– Köynəyinnən keçirt bu oğlanı özümüzə oğul götürək.
Arvad Qiyas vəzirnən razılaşdı. Köynəyinin yaxasının
keçirdif İrvahamı özünə oğul elədi. İrvaham burda
qalsın, sizə hardan xəvər verim, Asdan şahdan. Asdan şah
vəzirə demişdi. Şəhər əhli yiğilif şəhərdən çıxdı. Çox razı
qaldılar ki, gör nə gözəl şahdı ki, dirimiz o yanda dursun,
ölülərimizin də qədrini bilir. Asdan vəzirə dedi:
– Camaat qəvrəstana dolmasın. İkimiz hərrənək. Daş-
darı oxuyax, gələk qəvrəstannığa dua verək.
Vəzir dedi:
– Camaat, ayağınızı saxlayın.
Camaat dayandı. Asdan hərrənə-hərrənə gümbəzə çat-
dı. Baxdı gördü kü, qardaşı yoxdu. Göydəki bulud kimi qa-
raldı. Vəzir onun dolduğunu görüf dedi:
– Şah, niyə birdən-birə tutuldun?
Asdan şah gözünün on yerinnən qanni yaş tökdü, vəzi-
rin üzünə baxıf dedi:
– Vəzir, bu sərr ikimizin arasında qalsın.
Aldı görək Asdan şah nə dedi:

Alçaxdan ucaya çəkilif başın,
Məzərsannıx, İrvahamı neylədin?
Atılsın kərpicin, qalmasın daşın,
Məzərsannıx, İrvahamı neylədin?

Qalalar içində nə bərk qalasan,
İgiddər başına yaman balasan.
Qarğamıram səni veran qalasan,
Məzərsannıx, İrvahamı neylədin?

Asdan şaham, qəm öyündə yatmışdım,
Mən dərddiyəm, dərdi-dərdə qatmışdım.
İrvahamı səndə qoyuf getmişdim,
Məzərsannıx, İrvahamı neylədin?

Söz tamama yetişdi. Vəzirnən baravar qəvirstannığı çox
dolaşdılar. Çox gəzənnən sonra Asdan şah geri qayıdış güm-
bəzə bir də baxdı. Dərdi tügyan elədi. Aldı görək Asdan şah
nə dedi:

Çarxı-fələk mənnən yaman yağıdı,
Öz mülkünnən qoymur kana dərdimi,
Bir gün olar bu ölkəni dağıdı,
Çıxartmadım bir məkanə dərdimi.

Vəzir dedi:

– Şah sağ olsun, gəlsən sana bir söz deyəm.

Asdan şah dedi:

– Buyur, vəzir nə istiyirsən de!

Vəzir dedi:

– Şahım sən dərdini mana de, bəlkə bir şey fikirrəşdik.

Yoxsa, bu camaat elə bilər ki, şah eşqə-zara düşüf, ya da ba-
şına hava gəlif.

Asdan şah dedi:

– Vəzir qayıdan kimi başına çarə qıl. Sənnən vəzir olmaz.

Vəzir kor-peşiman dedi:

– Şah sağ olsun, məni bağışda, mən özüm belə dedim ki, bəlkə sənin eynin açıla. Asdan şah vəzirin sözünnən yaman təsirrənmişdi. Dodaxları titriyətitriyə Asdan şah aldı görək nə dedi:

Bir ah çəksən köksüm üstdən ötürməz,
Eynim yaşı sağçarələr bitirməz.
Mənim dərdim nər mayalar götürməz,
Siz yükləyin gərgədانا dərdimi.

Asdan şaham, qəm öyündə nökərəm,
Dost ayında qızıl gülər əkərəm.
Öz dərdimi özüm pünhan çəkərəm,
Deyə bilməm hər nadana dərdimi.

Vəzir elə başa düşdü ki, şahın yaqın bir istəkli qardaşı ölüf, ona görə kümbəzə, qəviristannıga belə söz deyir. Gəlif qəviristanlığın qırığına çıxdılar. Şah dedi:

– Hamı üzünə qıvlıya tutsun. Cəmi qəviristannıx əhlinə dua verək.

Camaatın hamısı dua verif şahdan çox razi qaldı. Şad-xürrəm geri qayıtdılar. Şah gəlif öz taxtına çıxdı, həmən günən vəziri azad elədi.

Vəkil dedi:

– Ey qibleyi-aləm, Sirri-Sübhan bilikli vəzirdi. Nahax çıxartdın.

Şah bir söz demiyif təzə qaydalar qanunnar çıxartdı. O, fərman verdi ki, heş bir dükançılar, aşbazdar yaddardan, qəriflərdən pul almasın. Gəmiçilərə tafşırıldı ki, kasıblardan, qəriflərdən yol pulu almasınlar. Camaat baxıf gördü kü, bu təzə padşah kasib-kusuvun pənahıdı. Buna

görə camahat çox sevinib gejə-gündüz onun canına dualar oxuyurdu. Amma camaat nə bilirdi ki, padşahın nə dərdi var. O fikirrəşirdi ki, bəlkə qardaşım gəlif buralara çıxar, pulu olmaz, aj qalar. Bütün bu işdəri ona görə eliyirdi. Şah öz yerində şahlıx eləməyində olsun, görək İrvahamın başına nələr gəldi. Ziyad haramının evində qaldığı vaxtdar onun mal-dövləti o qədər artdı ki, daha haramılığa tova dedi. Haramı yoldaşdarı Ziyad haramsız bir yana çıxa bilmirdilər. Ajdarınnan batıf qırılırlılar. Ayə, nağayrax Qiyas vəzir biznən getmir, başsız qalmışdır. Bir nadürüst oğlu, nadürüst varıydı işdərində, dedi:

– Əyə, onu düzəltmək çox hasantdı. Bir şeytan muncuğunnan olan qarı var. Onu tapmax lazımdı.

O biri dedi:

– O qarı nağayra bilər ki?

O dedi:

– Onun əlinnən hər şey gəlir, bir ev tikməkdən başqa.

Dedilər:

– De, onda sən bildiyini eliyə bilərsən. Nə danışajaxsan, nə deyəjəksən, tezdəşdir.

Oğlan gedif qarıyı tafdı. Qarı baxıf gördü kü, quldur dəstəsinnəndi. Dedi:

– Oğul, buyur, eşidirəm.

– Nənə, sənin yanına bir işə gəlmışəm.

Qarı dedi:

-A bala, Allah eliyəydi xeyir iş olmuyayıdı.

Dedi:

– Nənə, xeyir iş döyük.

Dedi:

– Amma bu sırr ikimizin arasında qalmalıdır.

Oğlan dedi:

– Nənə, əlvəttə ki, ikimizin arasında qalajax.

– Oğul, onda sözünü de görüm, nə deyirsən?

– Sözüm budu ku, Ziyad haramı biznən haramılığa

getmir. Gərək onun evindəki oğlanı ordan didərgin salasan.

Qarı sevincək dedi:

– Bıy, nənən ölsün, ona nə var ki. Amma mana bir ay vaxt ver, düzəldərəm.

Qarının əlində şeytan çuvuğunnan bir təsbeh varıydı. Ona görə də buna şeytan qarı deyirdilər. Qarı bu dəfə həmən təsbehi gizdədif, özünə yüsürdən bir təsbeh aldı, qara-qənöyüzdən özünə bir paltar tikdirdi, qara çərşöy saldı, qara sandal geydi. Əlinə bir cəvərə alif küçəynən en gedif, uzun gəlməyə başdadı. hərrənif-hərrənif axır ki, yönünü saldı Ziyad haramının evinin yanından. Başdadı qışqırmağa:

– Ay çərçi xirdası alan.

– Ay nənə, ay nənə, bəridən gəl, – deyə qaravaşdar qarını çağırıldılar. Qarı dedi:

– A...z kimsiniz, kimin qaravaşdarısınız?

Dedilər:

– Biz, Sürəyyə xanımın qaravaşdarıyıx.

Qarı dedi:

– Ay çəpəllər, mən səhv düşüf burya gəlmisəm. Mən onun torpağına əyax basarammı?!

Qızdar dedilər:

– Nənə, o nə sözdü?

Qarı dedi:

– Onu çox yaxşı bilirsınız. O, çəpəlin biridi. Ona hələ xanım da deyirsiniz?

Qaravaşdar kor-peşiman geri qayıtdılar. Onnar gəlif xanımın yanına çatdılar. Xanım soruşdu:

– A qızdar, o qarı nə satırdı?

Qızdar dedilər:

– Xanım, hər şey satırdı, amma bizə çox sərt bir cavaf verdi.

Xanım dedi:

– Nə dedi, axı?!

– Onu özünnən soruşun.

Qızdar gəlif gördülər ki, qarı gedir.

Xanım dedi:

– Ay qızdar, qoymuyun getməyə. Qaçın dalınca, qarıyı tutun gətirin bura.

Qızdar qarının dalınca qaçif ona çatdılar; qarının qavağını kəsif dedilər:

– Nənə, xanım səni çağırır.

Qarı yenə dediyini dedi:

– Nənə sizə qurvan, mən onun torpağına əyax basma-ram.

Qızdar dedilər:

– Niyə, nənə?

Axır kı, qızdar qarıyı al dilə tutuf gətirdilər. Qarı güləfirəngiyə daxil oldu. Xanım ayağa qalxıf qarıya yaxınlaşdı. Üzünü ona tutuf dedi:

– Ay nənə, xoş gəlifsən, səfa gətirifsən.

Qarı dedi:

– Heç xoş günün olmasın. Bu qızdarın xətrinə gəlmisəm bu qapiya. Yoxsa, ölsəydin bu qapiya ayax basmazdım.

Xanım təəccüflənmiş halda soruşdu:

– Nənə, niyə, nə oluf? Niyə belə danışırsan?

Qarı dedi:

– A...z, o Ziyad haramı tapıf gətirdiyi gədə gedif orda-burda ağızını boş qoyuf, ağlına gələni danışır. Hələ sən eşit-miyifsən? Eşidərsən, bir çovanın düdüyündə çalınırdı kı, İsgəndərin buynuzu var, buynuzu. İndi sən onun gününə düşüfsən.

Xanım mat-məhəttəl qarıdan soruşdu:

– Nənə, sən nə danışırsan, o nə deməkdi ki, mən onun gününə düşmüşəm?

Qarı bir az da özünü düzəltdi:

– Nejə yanı nə cür, bəyəm eşitmirsən bu vələdizna otu-ruf-duruf hər yerdə deyir ki, Ziyad haramının arvadı gejə özündü, gündüz də mənim?

Xanımın gözdəri az qaldı ki, hədəqəsinən çıxsın. Dili tutar-tutmazdı:

– Nənə, nə danışırsan?

Qarı dedi:

– İmanım kirpi dərisində olsun ku, mən hələ indiyə qədər yalan danışmamışam.

Xanım dedi:

– Nənə, yaxşı, mən billəm, o bilər.

Qarı qalxıf qızdara safdan-sancaxdan verdi. Bir az da puldan-paradan alıf çıxıf getdi. Qarı gedənnən sonra Sü-rəyyə xanım çox qəmgin, bikef oturmuşdu. İrvaham hər gün ov ovluyuf, quş quşduyuf, at oynadıf, axşamlar evə gəlirdi. Axşam düşəndə İrvaham genə qayıdıf gəldi. Gördü kü, Sürrəyyə xanım çox bikefdi. həmişə olduğu kimi yenə soruşdu:

– Aneyi-mehriban, nətərisən?

Sürəyyə xanım qalxıf onun üzünnən öpərdi. “Gəl qadan alım, balama qurvan olum“ deyərdi. Amma indi İrvahama dedi:

– Kəs səsini, ananı tanıyırsan.

İrvaham dedi:

– Ana, noluf?

Xanım hirsdi-hirsdi dedi:

– Sən nə danışdığını yaxşı bilirsən.

İrvaham qarının burdan çıxdığını görmüşdü. Axşam oldu. Ziyad haramı gəldi. Çörək yox, xörək yox. Hamı bikefiydi. Dedi:

– Xanım, niyə eliyirsən?

Sürəyyə xanım dedi:

– Tapıf gətirdiyin bu xort gör nə danışır?

Hamısını Ziyad haramiya söylədi. Ziyad haramı inanmadı. Dedi:

– Ay övrət, o adam gör nə adamdı? Xudavəndi aləm, onu bizə qismət eliyənnən sonra bizim varımız, dövlətimiz

artıf. Sən ağlına gələni danışma.

Xanım dedi:

– Yox, ya gərək məni öldürəsən, ya da onu.

Ziyad haramı baxıf gördü kü, yox heç cür imkan yoxdu. Nökəri çağırıf dedi:

– Mənim atımı yəhərrə. Ziyad haramı xançalı belinə bağlıyif çıxdı qapıya. Ata minif dedi:

– İrvaham, oğul, sən də gəl.

Dedi:

– Qoy mən atımı yəhərriyim.

Dedi:

– Yox, lazım döyük, tərkimə min.

İrvaham sıçriyif mindi onun tərkinə. Arvad baxıf gördü kü, Ziyad haramı İrvahamı aparır. Dedi:

– Hardan gətirifsən, apar orda öldür. Oğru pişiyi dəyirmando azdırallar.

Ziyad haramı İrvahamı gətirif çıxardı günbəzin yanına. Qəflətən qamçıyı əlinnən saldı. Üzünü ona tutuf dedi:

– Oğul, qamçı əlimnən düşdü, düş qamçıyı mana ver.

İrvaham sıçriyif atdan düşdü. Ziyad haramı da atdan düşdü. İrvahama badalax vuruf yerə yıldır. Tez onun əllərini bağladı. Xançalı çıxardıf boğazına söküyüp dedi:

– De görüm, başının böyük nə qələt eliyifsən?

İrvaham dedi:

– Vallah, mən nə günahın sahibi olduğunu bilmirəm.

Ziyad haramı dedi:

– İndi sənin başını kəsəndə biləjəksən, günahın var, ya yox?

İrvaham dedi:

– Onda, icazə ver bir-iki qatar söz deyim.

Ziyad haramı dedi:

– De, amma tez ol. Cəhənnəmdə səni çoxdan gözdüyüllər. Aldı İrvaham:

Başına döndüyüm Ziyad haramı,
Öldürmə, Allaha bağışda məni.
İtkin qardaş bağlamadı yaramı,
Öldürmə, Allaha bağışda məni.

Çarxı-fələk yada salif andırdı,
İtkin qardaş ciyarımı yandırdı.
Beyman qarı gəlif yaman qandırdı,
Öldürmə, Allaha bağışda məni.

Dərd əlinnən düyünnüyəm, dağlıyam,
Qürvət eldə dərdim kimə ağlıyam.
İrvahamam, Zülal şahın oğluyam,
Öldürmə, Allaha bağışda məni.

Ziyad haramı həmi bunun cavannığına rəhm elədi, həmi də şah oğlu olmasının ehtiyatdandı. Öz-özünə dedi:
– Bir gün bu işin üstü açılar, məni bunnan pis eliyərlər.
Ə, o nə qarıydı?

İrvaham dedi:

– Şeytan qarının bizdən çıxıf getdiyini gördüm.

Ziyad haramı barmağını dişdədi. Ürəyinnən keçəni dilinə gətirdi:

– Mənim öyümü yıxan odu.

İrvahamın əlini aşdı. Üz-gözünnən öpüf dedi:

– Oğul, sən burda dur mən gedim qarıyı tapım.

İrvaham burda gecə yatmaxda olsun, görək başına nə iş geldi. Gejənin bir vaxtı aləmi-röyada bir nurəni aqsaqqal ona badə verif, nuş etdirənnən sonra barmağını onun gözdəri qarşısında haçalıyıf dedi:

– Oğul, nə görürsən?

Bunu deyif şəhadət barmağını haçaladı.

İrvaham dedi:

– Uzun-uzun bir yol görürəm. Sonra böyük bir şəhər

görürəm. Deyəsən Misir şəhəridi. Qəribə imarət görürəm.
Bir də bir nazənin sənəm görürəm.

Ağası dedi:

– O sənin sevgilindi. Onu sana, səni də ona buta verirəm.

Gejənin bir vaxtı İrvaham aylıf gördü kü, savaha yaxındı, aldı görək nə dedi:

Aləmi-röyada, gördüm vəyğada,
Dilimi örgətdim ya sana, Mövla.
Bir Allahı iki bilən kafərdi,
İllah şəkk eyləsə, ya sana, Mövla.

Çöl quşuydum, çöl ovunun kanında,
Ovladılar səhrasında-çölündə.
Yeddi tabaqada mehrac evində,
Verdi xətabanı ya sana, Mövla.

İrvaham din bəslər abid içində,
Müdəmma zülflərin abid içində.
Ərəb nisbətində, tabut içində,
Qalxdı, cavab verdi həsana, Mövla.

İrvaham gejiyi savah eliyif, yol başdadı getməyə. Ağası hansı səmtə demişdi, o səmtə getdi. Bir neçə gün gedənnən sonra bir kərvana rast gəldi. Salam əleyküm, əleykümə salamnan sonra İrvaham dedi:

– Qoja, icazə ver sənnən bir söz xəvər alım.

Sövdayar dedi:

– Oğul, gəl əyləş, günorta namazımızı qı lax, yeməyi-mizi yeyək, füqara adama oxşuyursan. Onnan sonra sən de-yərsən, mən də qulax asaram.

Otdular. Namaz qıldılar. Qurtarannan sonra sövdayar dedi:

– Oğul, buyur.
İrvaham fikirrəşdi ki, dərdini şernən desin.
Aldı görək nə dedi:

İrvaham:

Başına döndüyüm gül üzdü qoja,
Xoja, bir yar deyim, ver nişan barı.
Nə günüm gün keçir, nə gejəm-gejə,
Xoca, bir yar deyim, ver nişan barı.

Xoca Saleh:

Başına mən dönüm gül üzdü oğlum,
Oğul, sən adın de, mən isnat verim.
Sana yedirərəm qəndiyənən, noğul,
Oğul, sən adın de, mən isnat verim.

İrvaham:

Baxçaların baharıdı, yazdı,
Gəzəllərin söhbətidi, sazıdı.
Salığnan Fətəli xanın qızıdı,
Xoca, bir yar deyim, ver nişan barı.

Xoca Saleh:

Mən gələndə pəncərədə durmuşdu,
Ağ üzünə halqa birçək vurmuşdu.
Fırəngi qaçıyanan ujun vurmuşdu,
Oğul, sən adın de, mən nişan verim.

İrvaham:

İrvahamam, öz canımnan bezaram,
Gejə-gündüz qardaş deyif gəzərəm.
Sevgilimi pünhan-pünhan gəzərəm,
Xoca, bir yar deyim, ver nişan barı.

Xoca Saleh:

Xoca Saleh xocaların gözüdü,
Şirin-şirin söhbətidi, sözüdü.
Saliğ verdin Fətəli xan qızıdı,
Oğul, sən adın de, mən nişan verim.

Bəli, əzizdərim, söz tamama yetdi. Xoca Saleh İrvahamı gətirif öz gəcəvəsinin yanında rahat elədi. Yemək-işmək hazır oldu. İrvaham gejiyi burda qalif, savah elədi. Savahlar üzünüzə xeyirriknən açılsın. Savah çay-çörəyini yeyənnən sonra Xoca Saleh həmin yolu İrvahama göstərif dedi:

– Oğul, bax bu yolnan düz Herat şəhərinə gedəjəksən. Yol qıraqında böyük bir imarət görəcəksən. Bax, o Hürnisə xanımın imarətidi.

Bu sözü deyif İrvahamı yola saldı. İrvaham getməkdə olsun, sizə hardan xəvər verim, Hürnisə xanımnan.

Hürnisə xanım üç gün bunnan qavax yatıf vəygasında bir dərviş gördü. O da ələmi-röyada İrvahamı Hürnisə xanıma göstərif dedi ki, o gördüğün oğlanı sana buta verirəm. Hürnisə xanım da elə o gynnən başındakı qırx qaravaşını çağırif onnara dedi:

– Bu boyda, bu buxunda, bu yaşda, ciynində saz, belə bir oğlan gəlif burdan keçəjək. Onu görən kimi mana xəvər eliyin.

Həmin gynnən bunnar yol gözdəməyə başdadılar. Hürnisə xanım da pəncərədən yollara baxırdı. Gynnərin birində baxıf gördü kü, həmən aləmi-röyada gördüyü oğlandı. Qızdarı çağırif dedi:

– Qızdar, bax o gördüyüüz oğlan vəygamda gördüüm oğlandı. Qoymuyun başqa yerə gedə.

İrvaham imarətin qavağınnan keçif getmək istiyirdi. Hürnisə xanım küləfirəngiyə çıxıf dedi:

– Ay cavan oğlan, bir əyax saxla.

İrvaham başını qaldırıf yuxarı baxanda gördü kü, kü-

ləfirəngidən bir xanım boylanır. Hürnisə xanım özünü tanıtmazlığı vuruf dedi:

– Oğlan, kimi axtarırsan? Hardan gəlif, harya gedir-sən?

İrvaham dedi:

– Xanım, yolçuyam, heş kimi də axtarmıram, yolumnan gedirəm. Hürnisə xanım qızdara dedi:

– Siz onun ağızını danışığa tutun, mən özümə bəzək verim, paltarımı geyinim gəlim.

Xanım gedif qənöyüzdən, qavırqotdan, hindiqotdan elə bir livas geyindi, elə bir bəzək vurdu ku, gəl görəsən. Qaşdarına sürmə, vəsmə yaxdı, üzünə önnik-kirşan vurdu, gülə-gülə küləfirəngiyə çıxdı. Aldı görək Hürnisə xanım nə dedi, biz də nə eşitdik:

Çiyni sazdı, gedən oğlan,
Qayıt gəl bəri, gəl bəri.
Mən olum boyuna heyran,
Qayıt gəl bəri, gəl bəri.

İrvaham fikirrəşdi ki, ola bilər ki, ala çəkillər məni.
Mən ona bu saat başqa cür cavaf verməliyəm

İrvaham:

Pəncərədən baxan gözəl,
Qayıdif gələ bilmərəm.
Bir yarım var sənnənən gözəl,
Qayıdif gələ bilmərəm.

Hürnisə:

Gözəllərin gözü mənəm,
Aşıxlərin sözü mənəm.
Sevgilinin özü mənəm,
Qayıt gəl bəri, gəl bəri.

İrvaham:

Dağların başı dumandı,
Dindirmə halım yamandı.
Yarımın adı Yəməndi,
Qayıdış gələ bilmərəm.

Hürnisə:

Buyurallar sana fərman,
Olaram dərdinə dərman.
Hürnisəndi sana qurvan,
Qayıt gəl bəri, gəl bəri.

Hürnisə xanım qızdara dedi:

- Sözünүn təxəllisində görün nə deyir?
- Aldı görək İrvaham nə dedi:

Yolçuyam yoldan qalmaram,
Canımı oda salmaram.
İrvahamam səni almaram,
Qayıdış gələ bilmərəm.

Söz tamama yetdi. Hürnisə xanım özü yerə düşdü. İrvahama əl üzadış, salam verdi. İrvaham onun əlinnən tutanda baxış gördü kü, bu əl döyük, mığrı pambığdı. Dedi:

- Oğlan, Hürnisə xanım mənəm, məni sana buta veriflər. Buyur gedək imarətə.

İrvaham geldi imarətə. Xanım qaravaşdara tafşırıdı:

- Birinizin ağızının çıxmاسın. İrvaham burda qalajax.

İrvaham bir neçə gün burda qalannan sonra dedi:

- Mən darıxıram. Mən işsiz dura bilmirəm, gərək mənim bir işə qoyasınız.

Xanım dedi:

- Hələ atama-anama deyəjəm bizi mecidə aparıf, kəbin kəsdirif, toy eliyəjəklər.

Qız qaravaşın birini göndərif anasının çağırtdırdı.
Anası gəldi, hal-əhvaldan sonra soruşdu:

– Qızım, noluf, qadan alım, dərdin-çorun nədi, məni niyə çağırtdırıfsan?

Hürnisə qaravaşdarın birini göndərif İrvahamı çağırtdırdı, dedi:

– Ana, vəygəmdə ağam məni buna, bu oğlana, onu da mana buta verif.

Anası dedi:

– Ay bala, ağana qurvan olum. Səni belə gözəl bir oğlana buta verənə canım sadağa olsun!

Doğurdan da İrvaham dünya gözəliydi. Yusif Kənan onun əlinə su tökməyə yaramazdı. Anası çox şad oluf dedi:

– Qızım, gedim atana deyim, oğlanı yanına çağırtdırsın, bir aqlını, huşunu yoxlasın, görsün kimdi, nə karadı? Bəlkə, a bala, səydəşin, yersiz-yiyəsin biridi.

Fətəli xan İrvahamı yanına çağırtdırdı. İrvaham şah oğluydu, bir şahzadə salamı verdi, əl köksünə qoydu, baş əydi, ikram elədi. Kürsü göstərdilər, əyləşdi. Fətəli xan dedi:

– Oğul, nəslin-nəcabatın varmı, kimsən, nə karasan?

Yerin-yurdan haradı?

İrvaham dedi:

– Ey qibleyi-aləm, qəribəm. Şah oğluyam, amma qismət elə gətirdi ki, indi cəlayi vətənəm.

Xan hər şeyi başa düşdü, çox çək-çevirə salmadı. Öz adamlarını çağırtdırif İrvahamın toyunu başdadı. Toy başdandı, nə başdandı. Yeddi gün, yeddi gejə toy elədilər. Hürnisə xanımı İrvahama verdilər. Bəli, əzizdərim, bunnar burda qalmaxda olsun, İrvaham bir neçə günde sonra Hürnisə xanıma dedi:

– Mən bir iş isdiyirəm.

Dedi:

– Atam nə cür iş desən sana verər.

İrvaham dedi:

– Yox, başqa iş istəmirəm. Mənim ticarət işinnən çox xoşum gəlir.

Şəhərdə bir halvaçı Musa kişi varıydı. Fətəli xan Musa kişiyi çağırtdırıf dedi:

– Mənim bu göyümü yanına götür, sən halvanı bişir, bu da dükanda satıcı olsun.

Musa kişi dedi:

– Mənim gözüm üstə.

İrvahamı aparıf halvaçı Musanın yanına, dükana qoydular. İrvaham burda işdəməyə başdadı. Sizə hardan xəvər verim, Dağıstanda Şəmil Cühüd addı bir yəhudidən. Yəhudi Süleyman xanın qızına aşiq olmuşdu. Tez-tez Süleyman xanın yanına gedif deyirdi:

– Qızını mənim oğluma ver.

O da deyirdi ki, get oğlunu gəti, qız bəyənsə verərəm. Bu da gedif oğlunu gətirif. Qız baxıf görür ki, ayə, bu bir dəri, bir sümükdü, yörüyündəmi aynıtdı. Bir ay, iki ay keçənnə sonra yəhudi gedif deyirdi ki, qardaşım oğluna almaq istiyirəm. Süleyman xan deyir ki, get həmən oğlanı gəti, qız bəyənsə verərəm. Şəmil Cühüd qızı onnarın adına isdiyif özü almaq istiyirdi. Axırda baxıf gördü kü, bu kələyi baş tutmadı. Şəhərbəşəhər düşüf elə bir adam, yanı elə bir cavan oğlan gəzirdi ki, qız gedəndə ayrı bir söz tapmasın, bəyənsin. Bu fikirnən qatırını minif yola düşdü. Onun bir qatırı varıydı, adına Maça qatır deyirdilər. Yəhudi onun nalını həmişə tərs vurdurardı. Şəmil Cühüd gəzə-gəzə gəlif, Herat şəhərinə çatdı. Karvansarada qapını bağlıyif şəhəri gəzməyə başdadı. Gəzə-gəzə gəlif bazara çatdı. Baxıf gördü kü, bazarda böyük bir növbə var. Bu da gəldi. Birinnən xəvər aldı:

– Ayə, bu nə olan işdi, camahat niyə bura toflaşif?

Dedilər:

– Burda halva satılır.

Şəmil cühüd gülüf dedi:

– Niyə, bu şəhərdə bircə yerdə halva satıllar?

Dedilər:

– Yox. Bu camahat halva satanın gözəlliyyinə görə bura toplaşif. Bir alan gəlif bir də alır.

Şəmil cühüd də sıraya durdu. Xeyli adamnan sonra bunun da novatı gəlif çatdı. Yəhudi dedi:

– Mana da halva çək, ay bala.

Şəmil cühüd bir gərvəngə halva çəkdirdi. Pulunu verif qurtarana qədər gözü İrvahamın üzündə qaldı. Geri qayıtdı, karvansaraya gəldi. Gejə burda qaldı. Sübh tezdən duruf düşdü şəhərin canına. Hardakı camahat var, ağsaqqal var orya gedirdi. Hərəsinə bir söz deyir, bir söz öyrənirdi. Daha doğrusu, halvaçı Musanın kökünü, nəcabətini, atasını, anasını, yeddi arxa dönənini xəvər alıf, addarını dəftərinə yazır, gətirif karvansarada bir sandığa qoyurdu. Bu şəhərdə bir neçə gün qalıf Musanın bütün qohumlarının adını örögəndi. Bir gün də bir sorax tutdu ku, Musanın bir əmisi oğlu Qulam o vaxtdan gedif; itif tapılmayıf. Bunnarı da gətirif sandığa qoyuf gəldi halvaçı Musanın yanına. Salam əleyküm. əleykümsalamnan sonra tez Musanın boynunu qucaxladı. O üzünnən, bu üzünnən öpüf dedi:

– Ə, mən Qulamin oğlu döyülməmi? O vaxt Qulam burdan başını götürüf gedif Dağıstanda yaşıyif. İndi bu sorağı mən almışam, eşitmişəm, Herat şəhərində mənim belə qohumlarım var. O günü də gəlif burda halvaçı dükanının qavağında duranda xəvər aldım:

– Ə, bu kimin oğludu? Elə gədiyə qanım qaynadı. Dedilər halvaçı Musanın oğludu.

Elə ki, mən eşitdim ki, bu sənin oğlundu, mən də Allaha şükür elədim ki, nəsil-nəcabətimizdə belə bir oğlan var.

Halvaçı Musa İrvahamı oğulluğa götürmüdü. Ona görə də hamı on halvaçı Musanın oğlu deyirdi.

Musa kişi öz qohumlarına xəvər eliyif, bir böyük məclif düzəldirdi ki, deməzsənmi əmisioğlu tapılıf. Camahat tökülüşüf ona gözaydınınğına gəlirdi:

– Allaha şükür! Ay Musa, Allaha şükür! Deyəsən, Əmin oğlu gəlif.

– Hə, şükür içində olasınız, oğlunuz sağ olsun. Qulamın özünü də görməsək, oğlunu görmək qismət oldu bizə.

Musa soruşdu:

– Nə var, nə yox?

Dedi:

– Sağlığın, bir gün evdə otururdum atamın bir sandığı varıydı onu heş kim aşmırdı. Bir gün mən aşdım. Gördüm bu şəhərdə çox adam ona boşdudu. Həmin sandığı eləjə içi dolu burya gətirdim. İndi gözüm görmür, yazı köhlənif. Deyirəm savah bu gədiyi verəsən gedə mənnən o kağızdarı oxuya. Adamların kim olduğunu bilim, nisylərimizi yığax.

Musa dedi:

– Bu nə sözdü, lap mən də gedərəm.

Dedi:

– Yox, canım, səni qoymaram, əziyyət çəkəsən.

Musa dedi:

– Onda, oğlum İrvaham, gejdənnən qalx, əminnən get karvansarada o kağızdarı oxu, qoy getsin pulunu yiğsin.

İrvaham dedi:

– Baş üstə.

İrvaham gəlif Hürnisə xanımnan söhbət eliyif bir az rəhatdandı. Gejə bunnarın hər ikisi genə yuxu gördü. İrvaham gördü kü, Şəmil Cühübunu Dağıstana aparır. Hürnisə də vəyğasında gördü kü, İrvahamı Dağıstana aparıllar.

Hər ikisi səhər tezdənnən qalxıf bir az yeyif içənnən sonra, İrvaham gördü kü, Hürnisə yaman kədərridi. Onun sözdü adama oxşadığını görən İrvaham soruşdu:

– Xanım, noluf, niyə belə fikirrisən?

Xanım özünü saxliya bilmədi, birdən hönkürtüynən ağlamağa başdadı. Qarabaşdar töküldülər.

– Xanım, sizə nə oldu?

Aldı görək xanım nə dedi:

Hürnisə

Başına döndüyüm, qurvan olduğum,
Sən gedirsən Dağıstana, İrvaham.
Alışif oduna büryan olduğum,
Sən gedirsən Dağıstana, İrvaham.

İrvaham baxdı onun yuxusu xanıma da agahdı. Oydu
ku, dedi:

– Qardaş dərdi bir yannan, yar dərdi də o biri yannan.
Dərdimi özüm tək çəkmək istiyirdim. İndi səni də dərdə saldım.

Hər şey sevgilisinə əyan olannan sonra aldı görək İrvaham nə dedi, biz də nə eşitik:

Badi-sabah yuxusundan oyanmış,
Niyyət qoyuf Dağıstana gözdərin.
Əlvan birçəkləri qana boyanmış,
Niyyət qoyuf Dağıstana gözdərin.

Hürnisə müşk-ənbər qoxuyan qara saçdarının üş tel
ayırıf, mərmər sinəsinin üstünə endirdi, gözününən qanni
yaşdar axıdı-axıda aldı görək nə cavaf verdi:

Əmdik-əmdik yarın ləbinnən qandıx
Pərvana tək eşqin oduna yandıx.
Yəhudu boyuna kəsdirif sandıx,
Sən gedirsən Dağıstana, İrvaham.

Şəmil Cühüb istədiyi bulmasın,
Yuvasında cir deyəni qalmasın,
Hürnisəni yanar oda salmasın,
Sən gedirsən Dağıstana, İrvaham.

İrvaham baxdı ki, xanım, qaravaşdar züy-züyə gedir,
bunnarın ağlamasına özü də məhəttəl qalif, aldı görək sözü-
nün o biri xanəsində nə dedi:

Yəhudi şəhərdə bir qılinc asdı,
Gələni-gedəni sindirif kəsdi.
Herat şəhərini almaxdı qəsdi,
Niyyət qoyuf Dağıstana gəzdərin.

Gəlib bu şəhərdə bir qala yapdı,
Gələni-gedəni sindirif çapdı.
İrvaham axdardı, yar, səni tapdı,
Niyyət qoyub Dağıstana gözdərin.

Söz tamama yetdi. Xanım, qaravaşdarı İrvahamı öpüf yola saldılar. İrvaham getdi. Hürnisə fikirrəşdi ki, İrvahamgil hansı yolnan gedəjəksə, orada yəhudinin qavağını kəsif pul versəm, bəlkə İrvahamı onnan ala bildik?

Bəli, İrvaham gəlif Şəmil cühüdüñ yanına çatdı. Şəmil cühüd sandığı irəli çəkif içindəki kağızdarı İrvahama verif dedi:

– Başına dönüm, bu şəhərdə olan adamları tap.

İrvaham əyildi ki, yaxdanın lap divinnən kağızdarı çıxartsın, Şəmil Cühüd tez bunun ayağının qaldırıf sandığa basdı. Sandığın qapağını bağladı. Tez bir qatırın üsdünə qoyuf möhkəm-möhkəm sarıdı. Özü Maça qatıra minif, üstündə sandıq olan qatırı da onun quyruğuna bağladı. Şəmil Cühüd Hürnisə xanımın imarətinin yanından gəlif keşmək isdiyəndə, xanım irəli yeriyif yolu kəsdi, aldı görək nə dedi:

Hürnisə:

Ay yahudu, sən Allahı sevərsən,
İnsaf eylə, gəl aparma yarımi.
O nə yoldu ona qullux edirsən?
İnsaf eylə, gəl aparma yarımi.

İrvaham sandığın içinnən dilləndi:

– Yahudu, sənə and verirəm dininə, məssəvinə, bir az

ayax saxla, mən ona cavaf verim.

Yahudu dedi:

– Ay gij, nə cavaf verəjəksən ona, kiri, səsini kəs!

İrvaham cuhuda yalvara-yalvara aldı görək nə dedi:

İrvaham:

Ay nazənin, özün beddam eyləmə,
Hər kəs olsa əldən qoymaz yarını.
Xançal alif bağrim başın teyləmə,
Hər kəs olsa əldən qoymaz yarını.

Hürnisə xanım qızdara dedi:

– Qatırın noxtasının asılın, yalvarax, görək nə deyir,
bəlkə insafa gələ.

Hürnisə:

Pul isdəsən yüz tümənnən pul verrəm,
Qul isdəsən neçə-neçə qul verrəm.
Var istəsən sürü-sürü mal verrəm,
Ay yahudu, gəl aparma yarımı.

İrvaham baxdı Hürnisə İrvahamnan ötəri hər zada əl atır, amma Yahudi yola gəlmir ki, gəlmir. Dedi:

– Hürnisə özünü biavır eləmə, əldən ayıfdı.

İrvaham:

Gəl heş kəsə bağışdama qulunu,
Ara yerdə bada vermə pulunu.
El içində gödək etmə dilini,
Hər kəs olsa əldən qoymaz yarını.

Hürnisə:

Hürnisəni qəm-qüssəyə doyurma,
Allahın var yarı mənnən ayırma.

Ayırsan da qul adına buyurma,
İnsaf eylə, gəl aparma yarımı.

İrvaham:

İrvahamam, dərya döyül, adayam
Saqılər içində duru badayam.
Zulal şah oğluyam, mən şahzadəyəm,
Hər kəs olsa əldən qoymaz yarını.

Söz tamama yetdi, yəhudi qatıra bir şallax çəkdi. Qatır bayaxdan əli üstdə qalxdı, yola düzəldi. Gəlhagəl, üç ay on günə gəlif Dağıstanaya çatdılar. Yəhudi qatırı sürdü karvansaraya. İrvahamı da sandıxdan çıxardıf yaxşı yemək-icmək verif rahat eliyənnən sonra dedi:

– Oğul, mən səni öldürməyə gətirməmişəm. Mənim bir məqsədim var, onu yerinə yetirənnən sonra səni buraxajam, gedif öz yarına qovuşarsan.

İrvaham dedi:

– Nədi, sənin o istəyin mənnən?

Şəmil cühündə dedi:

– Çox hasand bir işdi, mən səni gətirmişəm ki, Süleyman xanın qızını alıf mənə verəsən. Onnan sonra hayana gedirsən get, sənin öz işindi.

İrvaham soruşdu:

– Mən nə təhər alajam?

Şəmil cühündə dedi:

– Mən səna nə desəm, elə eliyərsən!

İrvaham dedi:

– Baş üstə.

Şəmil cühündə dedi:

– Süleyman xan sənnən xəvər alsa ki, sən kimin oğlu-san, deyərsən Şəmil cühüdüñ. Bunnan başqa heş bir söz deməzsən. Qızı alannan sonra hər şey öz yerinə düşəjək.

İrvaham razılaşış dedi:

– Baş üstə, nə desən elə də olajax.

Şəmil cühüd gedif elçi daşının üsdündə oturuf gözdəməyə başdadı.

Süleyman xan adamlarına dedi:

– Gedin, görün o kişi nə istiyir?

Gəlif salam verif Şəmil cühuddan nə murada gəldiyini soruşdular:

Şəmil cühüd dedi:

– A bala, gedin xana deyin ki, onun qızına elçiliyə gəlmışəm.

Bunnar gəlif xana dedilər:

– Xan sağ olsun, o kişi deyir ki, qızının elçiliyinə gəlmışəm.

Xan dedi:

– Gedin, gətirin mənim yanımı.

Şəmil cühüdü xanın yanına gətirdilər. Şəmil Cühüd ədəfnən baş əydi, ikram elədi. Süleyman xan baxdı bu çox qanan, elmlı, bir adama oxşuyur. Onnan söhbətə başdıyıf soruşdu:

– Buyur, məqsədini söylə!

Şəmil cühüd dedi:

– Mətləb sahibi olasan, xan! Mən gəlmışəm, Allahın buyruğu, peyğəmbərin şəriətinnən, əyər rəva bilsən, mənnən qohum olasan, qızını mənim oğluma verəsən.

Süleyman xan dedi:

– Oğlun hardadı?

Şəmil cühüd dedi:

– Xan sağ olsun, burda, Ala Xojanın yanındadı.

Xan dedi:

– Get oğlunu burya, mənim yanımı gətir.

Şəmil cühüd tez gəlif İrvahamı yanına salif apardı. Yolda örgətdi ki, dediyim kimi eliyərsən.

Bunnarın hər ikisi gəldi imarətə. Şəmil cühüd girdi içəri. genə salam verif, əleyk alannan sonra İrvahamı çağırıf

dedi:

– Gəl, bala, gəl, utanma.

İrvaham içəri girdi. Süleyman xana şahanə baş əyif, ikrəm elədi, salam verif, əl köksünə qoydu.

Xan baxıf gördü kü, Şəmil cəhənnəm kəsöyü kimidi. Amma oğlu olduxca mərifətdi, olduxca gözəl bir cavandı. Hüsnünü çox bəyənif soruşdu:

– Bala, sən Şəmilin oğlusan?

İrvaham dedi:

– Səki, Süleyman xan.

Xan dedi:

– Şəmil bu nə deyir?

– Xan sağ olsun, onu mən mollanın yanından gətirirəm. Bu mallasına o qədər səki deyif ki, dilinin əzbəri oluf. Yanı molla quran, kitavı istədikcə o deyif ki, səkidədi. Yادında o qalif. Həmi də sənnən utanır.

Süleyman xan bir molla çağırtdırıf dedi:

– Mənim qızımın siğəsini bu oğlana oxu. Qoy bu oğlannan sənin yanında söhbət eləsin. Görüm qızım bu oğlani bəyənirmi? Bəyənsə hər ikisinin dilinnən kağız gəti.

Molla dedi:

– Baş üsdə.

Molla siğəni oxuyuf tafşırdı ki, oğlannan qızə onun yanına gətirsinnər.

Molla qızdan soruşdu:

– Qızım, de görüm bu oğlanı bəyənirsənmi?

Qız dedi:

– Molla əmi, icazə ver mən söznən deyim, sən də yaz atama apar.

Molla razı oluf dedi:

– Buyur qızım,

Qızın adı Şəhrəbanıydı.

Şəhrəbanı aldı görək nə dedi:

Şəhrəbani:

Başına mən dönüm, ay molla baba,
Molla, bəy bavama yazgınan, versin.
Kəmərin qurşasın Məkkeyi-Kəbə,
Molla bəy, bavama yazgınan, versin.

Molla baxdı ki, qızın getmək fikri var. Dedi:
– Qızım, baş üstə. Dediyi yazf atana çatdırram.
İndi, görüm oğlan nə deyir?
Molla baxdı oğlan çox utancaxdı. Amma qız cilov gəmirir. Aldı görək İrvaham molluya nə cavaf verdi:

İrvaham

Başına mən dönüm, ay molla bava,
Bizim dinnər hamı dinən hayifdı.
Kəmərin qurşasın Məkkeyi-Kəbə,
Bizim dinnər hamı dinnən hayifdı.

Molla baxdı ki, gədə qızı istəmir. Gədə deyəsən səydi;
din nədi, zad nədi? Molla yazmağa başdıyanda qız mallanın
əlinnən tutdu.

– Ay molla bava, o deyəni yazma. Mən dediyimi yaz.
O yol gəlif yornuxdu. Onçu elə deyir.

Aldı Şəhrəbani:

Oğlan gəlif bu sevdaya dayanmaz,
Gülgəz birçəkləri əlvan boyanmaz.
Necə mən bəyənəm, oğlan bəyənməz,
Molla, bəy bavama yazgınan, versin.

Molla dedi:
– Qızım, atanın tapşırığıdı, mən düzünü yazajam.
Sonra bir zad olar, boynumu vurdurar.

Aldı İrvaham:

Başıma qoymuşam ədalət tacı,
İtifdi qardaşım, ağızımı acı.
O dünya, bu dünya, o mana bacı,
Bizim dinnər hamı dinnən hayıfdı.

Molla baxdı oğlan ayrı cür başdadı. Dedi:

– Qızım, daha başqa söz ola bilməz. Özün görürsən ki,
bu sana bajı deyir. Daha bu iş baş tuta bilməz.

Qız dedi:

– A kişi, bir qoy sözümüzün axırını deyək. O da özünü
düzəltsin, sən tələsmə. Bu gün sən biznən məşğul ol-
malısan, yoldan çıxanı yola gətiməlisən.

Molla dedi:

– Qızım, görmürsən tır deyif, gendə durur. Utanma
bala, çəkinmə. Bu qızı sana verillər, de görüm, nə deyirsən?

İrvaham dillənmədi. Qız dedi:

– Qoy, mən sözümü deyim, o da özünü tərəziləsin.

Adı Şəhrəbanı:

Şəhrəbəniyam, köysüm bəndin açaram,
Yaxşıyı, yamanı mən də seçərəm.
Bavam da verməsə, qoşuluf qaçaram,
Molla, bəy bavama yazginan, versin.

Molla dedi:

– Ay qız, mən neynim oğlan razı döyüll.

Şəhrəbanı dedi:

– Onun dediyini yazma, denən oğlan "hə" dedi.

Bunu eşidif aldı görən İrvaham nə dedi:

İrvahamam, əslim ay qaradağlı,
İtifdi qardaşım ciyaram dağlı.
Yəhudü olanın kim olar oğlu,
Bizim dinnər hamı dinnən hayıfdı!

Molla hər şeyi olduğu kimi yazdı. Qız nə qədər xahiş elədisə, molla baxmadı. Yazif eşiyə çıxmaq istiyəndə gördü kü, Şəmil cühüd qapının ağzında durur. Şəmil cühüd mollanın qavağını kəsif dedi:

– Molla, səni dünya malının qəni eliyəjəm. Gəl, sən o kağızı dəyiş.

Şamil cühüd sehirbazın, cadığının biriydi. İstiyəndə daşı, torpağı yığıf bir ismi-əzəm oxuyuf qızıl-gümüş eliyirdi. Baxan elə bilirdi ki, qızıldı, ləl cəvahiratdı. Tez-tələsik bunlardan bir kisə molluya verdi. Molla dedi:

– Qızım, bax sənin xətrinə bu kağızı dəyişirəm.

Şəhrəbanı xanım sevindiyinnən dedi:

– Molla, imanın kamil olsun. Mən də anamnan sənin nəmərini alıf verəjəm. Dünya malı dünyada qalajax, molla əmi, yaxşılıx elə.

Molla Süleyman xanın yanına gəlif dedi:

– Hər şeyi yoluna qoyuf gəldim.

Sonra kağızdarı Süleyman xanın qavağına qoydu. Xan baxdı ki, qızı razıdı. Deyir verməsə də qaçaram. Amma, oğlan heş bir söz yazmayıf. Eləjə hə deyif. Dedi:

– Şəmili çağırın gəlsin.

Şəmil gəldi.

– Xan sağ olsun, eşidirəm, nə desən boynum qıldan nazikdi.

Süleyman xan dedi:

– Mənim şəhərimdə bir imarət tikdirif, hazır olanda gəlif deyərsən. O zaman mən qızımı sənin oğluna verərəm. Ona görə ki, bir qızdı, gözümnən uzağa qoya bilmərəm.

Şəmil cühüd köksünə əl qoyuf dedi:

– İcazə ver, qulluğunnan mürəxxəs olax.

Dedi:

– Get, işin avand olsun.

Şəmil cühüd tez özünü bazara salıf bir bənna tafdı. Bənna dedi:

– Buyur, ağa görüm, nə deyirsən?

Şəmil cühüd dedi:

– Mana ev lazımdı. İki mərtəbəli bir evi neçə günə tikə bilərsiniz?

Bənna dedi:

– Hər şeyi hazır olsa, üç-dörd aya bəlkə başa gətirə bilərik.

Şəmil dedi:

– A kişi haqqınan çəkinmə, sən elə bil üş bina tikirsən. Onun haqqını verəjəm, mən oğluma toy eliyirəm, bir elə gözdüyü bilmərəm. Tezəşdir. Özünə çoxlu yoldaş götür. Bu iş ləngiyəsi iş döyük.

Söylədi ki, mən filankəsnən qohum oluram. O da belə istiyif. Qadan alım bənna, durma, işə başda.

Bənna dedi:

– Yerini göstər, görək neyliyirik.

Şəmil cühüdə xan yer göstərif demişdi: "Cüyür talası var, mənim yaylax yerimdi. İmarəti ordan tikərsən." Şəmil cühüd həmin yeri ustuya göstərdi. Usta pulunu alannan sonra dedi:

– Bir aya kimi ev çağ-çillə hazır olajax. Qorxma, get, sən toyuna hazırlaş. Bunnan arxayın ol.

Şəmil cühüd geri qayıdif başdadı toya hazırlaşmağa.

Bir aya bənna evi hazırladı. Şəmil cühüd gəlif gördü kü, ev hazırlıdı. Daşı-torpağı yiğif bir ismi-əzəm oxuyuf, qızılıa çevirdi. Ustalara verif yola saldı. Gəlif Süleyman xana dedi:

– Xan sağ olsun, mənim evim hazırlıdı, icazə ver, toyu başdıyım.

Süleyman xan dedi:

– Gələn adna axşamı gəlif gəlini apararsan.

Şəmil cühüd gəlif toya hazırlaşmağa başdadı. Ətdik heyvannar alıf, aşbaz çağırif, hər nəki hazırlırix var, hamısını tamamladı. Adna axşamı gün çırpımadan qavax bir gəcavə bəziyif gətirdi Süleyman xanın qapısına. Xan baxdı oğul

toyu eliyir deyə çox sevinir, amma kişi təkdi, Nökər-nayivə tafşırıdı kı, Şəmil kişinin toyuna kömək eliyin. Toy başdandı. Gəlini gətirif imarətə düşürtdülər. Camaat yeyif-içif, oxuyuf-oynuyuf, hərə öz evinə dağılışdı. Cühüd İrvahamı çağırif dedi:

– Al bu xançalı gejə qıznan yatanda aranıza qoy, əgər əlin-əlinə dəysə əlini, ətin-ətinə dəysə ətini kəsəjəm. Dilin-dilinə dəysə dilini divinnən qopardajam.

Axşam qızın yanında yatmax məqamı gəldi. İrvaham xançalı çıxardıf ikisinin arasına qoydu. Qız baxdı kı, iş baş tutmadı. Qaldı kı, neyim, nejə eliyim. Beləjə yaşıdlılar. Bir-neçə həftə beləcə ötüşdü. Bir gün qızın anası dedi:

– Qızımın qaynənəsi yoxdu, gedim görüm nə təhər dolanır. Öyünd-nəsihət verim, yol göstərim.

Xanım duruf qızının yanına gəldi. Qızının yeznəsinənən öpüşdü. Gördü bular beykefdilər. Xanım işi annamax üçün qızı yannadı:

– Qadan mana gəlsin, nədən korruğun var? Bikef də-yirsən gözümə.

Qızı ağladı. Anası yenə dedi:

– Anan ölsün, niyə ağılıyırsan?

Şəhrəbanı xanım dedi:

– Ana, mən bu oğlana getmirəm.

Xanım dedi:

– A qancığın doğduğu, özün sevif-seşmədinmi?

– Yox, indi getmirəm.

Arvad əlini atıf üzünü cirdi İki əli oldu, bir başı. Qız aldı görək nə dedi:

Başına döndüyüm, gülüzdü ana,
Ana, vallah, bu oğlana getmirəm.
Əmmişəm südünü mən qana-qana,
Ana, vallah, bu oğlana getmirəm.

Anası dedi:

– Ay çəpəl, bə niyə yazırdın ki, bavam da verməsə,
qoşuluf qaçaram. İndi nə oluf, de?

Şəhrəbanı dedi:

Səhər tezdən duruf gedir oynuna,
Beyvəfadı ortax olmam deyninə.
Öpmək-cummax gəlmir onun eyninə,
Ana, vallah, bu oğlana getmirəm.

Anası işi başa düşüf qızına dedi:

– Qızım eybi yoxdu, axırı yaxşı olar, sən ağıllı ol, oğlan yaxşı oğlandı.

Şəhrəbanı aldı sözün o biri xanəsini:

Qoyun döyük, qoyunnara qatmıyorum,
Öküz döyük, çodarrara satmıyorum.
Qadın döyük, sarmaşmıyorum, yatmıyorum,
Ana, vallah, bu oğlana getmirəm.

Anası dedi:

– Bəs kimə getmək fikrindəydin?

Qız dedi:

– Əmim oğlu Məmmədbağıra gedəjəm:

Arı desən, qızıl güldən arıyam,
Duru desən, çeşmələrdən duruyam.
Şaravanıyam, Məmmədbağır yarıyam,
Ana, vallah bu oğlana getmirəm.

Anası başa düşdü kü, kız atası evinnən gələn kimidi.

Oydu ku dedi:

– Qızım, gedim atana deyim, sən bir az döz. Yaqın ki, atan bu işə bir əncam qılar.

Arvad eşiye çıxıf getməkdə olsun, sizə xəvər verim Şəmil cühütdən. Şəmil Cühüb vəziyyəti bildi. Hazırlaşdı ki, bu saat xan məni çağırajax. Arvadın xanın yanına çatmasından bir az keçmişdi ki, xan Şəmil cühüdü çağırtdırdı. Şəmil əlköksündə baş əydi. Xan qəzəfnən soruşdu:

– Ayə, şoqəriv oğlu, şoqəriv, bu nə işdi, mana de görüm.

Şəmil cühüb elə ağladı ki, Süleyman xan məhəttəl qaldı. Dedi:

– Ə, niyə ağlıyırsan?

Dedi:

– Xan, sağ olsun. Sən elə bilirsən ki, mənim kimim-kimsəm yoxdu. O toy döyüldü mən elədim. Oğluma mən özüm tafşırmışam ki, bala, bajı-qardaş kimi yatın. Mən xannan icazə alajam, gedif öz elimdə başımı açif toy eliyəjəm. Bə bu toydu ku, mənim qohumum, qardaşım, bajım qol qaldırıf, bir nuvarımın xeyir işində oynamasın. Onda ölüm mana fərzdi.

Süleyman xan Şəmil cühüdün sözünə inandı. Onun ağlıyif sıtqamasından təsirrənif dedi:

– İndi ki, belə oldu gəlinini de götür, get öz elinə, ora-da toy elə.

İrvaham bu sözü eşidif razılaşdı. Gəcavə bəzəndi. Şəmil cühüb gedif karvansarada saxladığı qatırı getirdi. hər şey hazır olannan sonra xan dedi:

– Aparın, bizim torpaxdan ötürün.

Bir xeyli gedənnən sonra Şəmil cühüb dedi:

– Siz qayıdın, biz özümüz buradan o yana yavaş-yavaş gedəjiyik. Siz əziyyət çəkmiyin.

Bunnar qayıtdı. Şəmil cühüb yol başdadı. Gəlif Fırəng torpağına çatdı. Bir basəfa çəmənnikdə rahatdanmax üçün əyləşdilər. Çörək yedilər, qalxıf yola düşmək məqamında Şəmil cühüb İrvahamı sandığa qoyuf ağızını bağladı. Sonra sandığı qatırın üstünə qoyuf möhkəm-möhkəm sarıldı. Qız

bu işi görüb mat-məhəttəl qaldı. Şəmil cühüt qızı dedi:

– Min tərkimə.

Qız Şəmil cühüdün tərkinə mindi. Bir xeyli gedənnən sonra bir qayalığa rast gəldilər. Şəmil Cühüd qatıra bir biz vuruf buraxdı. Qatır özünü qayadan atdı. Qatır da, sandıx da parça-parça oldu. Amma İrvahamı Allah saxladı. Salamat qaldı. Xudavəndi aləm adamı öldürmüyəndə öldürmür. Şəmil cühüd baxdı ki, Firəngistana çatıf. Bir karavansara tapıf orda dincəlmək istiyəndə bir də, gördü ki, budu İrvaham böyürdən çıxdı. Şəmil cühüd İrvahamı görən kimi başdadı yaxasını yırtıf vay-şivən qopartmağa.

Camaat tez onun başına yiğildi. Nə baş verdiyini sorşanda Şəmil cühüd dedi:

– Bu gədə mənnən əl çəkmir. Camaldan gözəldi deyə, mənim arvadımı əlimnən almaq istiyor.

Tez bunu xanın yanına apardılar. Xan əmr elədi meydana dar ağacı düzəlttilər. Firəngistanda belə əməllərin üstündə adamları sorğusuz-sualsız dar ağacının asırdılar.

Xan qızdan soruşdu:

– Bala, söylə görüm kimsən, kimin qızısan, bu nə işdisiz törədirsiniz?

Qız aldı görək nə dedi:

Bu yahudi sana yalan deyirdi,
Əlac sana qaldı, firəngin xanı.
Babam məni İrvahama verifdi,
Əlac sana qaldı, Firəngin xanı.

Bu sözəri eşidən kimi xan əmr elədi ki, Şəmil cühüdü tutsunnar. Fərraşlar bir göz qırpmında onun qollarını bağlayıf, cəlladın qavağına çəkdilər.

Qız aldı sözün o biri xanəsini:

Canım qurban İrvahamın canına,
Öldürüb batmaynan nahax qanına.

Çapar göndər Dağısdanın xanına,
Əlac sana qaldı, Firəngin xanı.

Xan dedi:

– Yəhudinin əyağına qandalax vurun, boynuna gündə
asın. Əmr o dəqiqə yerinə yetirildi.

Şəhrəbanı aldı görək özünü nejə isnad verdi:

Adım Şəhrəbanı dan ulduzuyam,
Atamın-anamın bircə qızıyam.
Dağıstända Süleyman xan qızıyam,
Əlac sana qaldı, Firəngin xanı.

Süleyman xanın adını eşidəndə xan irəli yeriyif Şəhrə-
banın başını sığalladı. Ona toxtaxlıx verif dedi:

– Mənim balam, qorxma, əminin yanına gəlifsən.

Xan üzünü İrvahama tutuf dedi:

– Ayə, yoxsa, sən də yəhudisən?

İrvaham dedi:

– Allah eləməsin, xan! İcazə ver, bir kəlmə də mən deyim.

Aldı İrvaham görək nə dedi, biz də nə eşitdik:

Ay ağalar, ay qazılar,
Mən Əliyi Vəli billəm.
Gecə-gündüz əzbərimdi,
Mən Əliyi Vəli billəm.

Qızıl gülləri dərsəniz,
Sinəm üsdünə sərsəniz.
Əmr eliyif öldürsəniz,
Mən Əliyi Vəli billəm.

Onun bu sözdəri xanın çox xoşuna gəldi. Onun yəhu-
di olmadığını bilənnən sonra sevindiyinnən bilmədi ki,

neyləsin. İrvaham aldı sözün o biri xanəsini:

İrvahamam, baxdı qara,
Kim eylər dərdimə çara.
Dilimnən çəksələr dara,
Mən Əliyi Vəli billəm.

Xan dedi:

– Vəzir, tədbir.

Vəzir dedi:

– Xan sağ olsun, bu yəhudinin boynu vurulsa, onun qanınnan bircə damçı bizim torpağa düşsə, düz yeddi il burada ruzi olmuyajax. Bunu şəhərin kənarında bir susuz, korquyu var, ora salax, qoy orda zulumnan gəvərsin.

Həm razı oldu. Şəmil cühüdu aparıf həmin quyuya atdırılar. İki cəlladı da bunun başının üstdə qoydular. İrvahamnan Şəhrəbanı bir müddət Firəng şahının evində yeyib-içif dincəldilər. Gündərin birində İrvaham dedi:

– Xan sağ olsun, icazə ver, biz gedək.

Xan hazırlıx görüp gəcavə hazırlıratdı. Buları böyük təm-təraxnan yola salıf adamlarına tafşırdı:

– Aparın, bunnarı gəmiyə mindirin.

Bunnar dəryanın kənarında getməkdə olsunnar, sizə kimnən xəvər verim, Şəmil cühütdən. Şəmil cühüd quyuya atılannan sonra işi fırıx görüp, genə hiyləyə əl atdı.

Yağlı dilini işə salıf quydadan cəlladdara dedi:

– Ay cəlladılar, mən ölürəm, amma həmişə hamiya yaxşılix eləmişəm. Yanınızda torvanız varsa burya salliyın.

Cəlladılar dedilər:

– Gəl bu torvuyu salliyax, görək neyləmək istiyir?

Xülasə bir torva tapıf salladılar quyuya. Bu nəhlətə gəlmış daşı-torpağı yiğif torvuya dolduruf, bir ismi-əzəm oxudu. Torvanın içindəkilər dönüf oldu qızıl-gümüş. Cəlladılar çəkdilər. Baxanda məhəttəl qaldılar. Cühüd

quyudan genə səsdəndi:

– Bu birinizin payıdı, torvuyu bir də sallıyın.

Cəlladlar torvuyu bir də salladılar. Bir torva qızıl da o birisinin payına düşdü. Cəlladlardan biri dedi:

– Ayə, bu bizim hərəmizə bir torva qızıl verdi, Gəl biz də yaxşılıx eliyif, bunu quyudan çıxardax. Çıxıf getsin. Özümüz də yenə burada bir-neçə gün durannan sonra gedif xana deyərik ki, cühüd öldü.

Hər ikisi razılaşdı. Şəmil cühüdü quyudan çıxarış, azad elədirər. Şəmil cühüd dəryanın yanına gəldi ki, gəmiyə minsin. Baxdı ki, İrvahamnan qız da burdadı. Tez gəminin böyüünə yaxınnaş� dedi:

– Sana nə qədər qızıl istəsən verəjəm, amma bir sözüm var, gərək onu yerinə yetirəsən.

Gəminin böyüyü dedi:

– O nədi elə, birdən çətin iş olar?

Şəmil Cühüd dedi:

– Sana elə çətin iş demiyəjəm. Bax, o qızı görürsən? Onu mən olan gəmiyə mindir. O oğlanı da daldakı gəmiyə mindir. Sana bir torva qızıl verəjəm.

Dünya malı şirindi, insanın evini tamahdan başqa heş nə yixa bilməz. Şəmil cühüd özünü dərganın qıraqına verif, bir torvuyu qumnan doldurdu. Oxuyuf-üfürdü, qızıla çöyürüf, gətirif gəminin böyüünə verif, geri durdu. Gəminin böyüyü dedi:

– Gəlin, gəmi yola düşür.

Şəmil cühüdnən Şəhrəbanı xanımı bir gəmiyə mindirdi, İrvahamı da zornan o biri gəmiyə atdırıldı. İrvaham işi başa düşüf dedi:

– Mən o bir Allahın ətəyinnən tutmuşam. Allaha pənah.

Dərya təlatümə gəldi. gəmilər bir-birinnən ayrıldı. İrvaham Şəhrəbanıdan ayrı düşdü. İrvahamın dərdi tügyan elədi. Gözünün yaşını axıda-axıda aldı görən nə dedi:

Ağrin alım, mələkzada,
Gəmim də qaldı dərgada.
Haqq özü yetişsin dada,
Gəmim də qaldı dərgada.

Şəhrəbanı İrvahamın dəryanın üzündə qaldığını görüp
ağlıya-aglıya aldı görək nə dedi:

Qaldım cəlladlar əlində,
Qoymullar düşəm dərgaya,
Haqq özü yetişsin dada,
Qoymullar düşəm dərgaya.

Aldı İrvaham:

Çıxıf qıraxda otursan,
Ağ üzdən busə götürsən,
Asdan addı bir şah görsən,
De qardaş qaldı dərgada.

Aldı Şəhrəbanı:

İstərəm fənadan köçəm,
Dostu düşmanımı seçəm.
İsdiyirəm zəhər içəm,
Qoymullar düşəm dərgaya.

Aldı İrvaham:

İrvaham dəryada qalsa,
Saralıf gül rəngi solsa.
Asdan şah gər xəvər alsa,
De, qardaş qaldı dərgada.

İrvaham öz-özünə fikirrəşdi:

– Yaqındı ki, Şəhrəbanı Misir şəhərinə gedəjək.
O, eşitmişdi ki, qardaşı Misirin padşahıdı. Ona görə

belə deyirdi ki, sevgilisi ona rast gəlsə özünü isnat versin.
Şəhrabanı aldı sözünün tafşırmasında görək nə dedi:

Şəhrəbanı oldu dəli,
İmdadıma yetsin Əli.
Yəhudiya denən bəli,
Qoymullar düşəm dərgaya.

Bəli, əzizdərim, gəmi qıraqa çıxdı. Şəmil Cühüd Şəhrəbanıyı götürüf Misir şəhərinə gəldi. Şəhrəbanı Şəmil cühüdə dedi:

– Get bir imarət yapdır. Elə imarət olsun ku, mənnən, sənnən başqa orya heş kim çıxa bilməsin.

Şəmil cühüd dedi:

– Xanım, bu nətəri imarətdi? Bunu nətəri tikəsiyik?

Xanım dedi:

– Ustaları çağır, bir mərtəbə hörüləndə mən onun üstündə olum, sonra o birini başdasınnar, pilləkən qoymasınnar. Sən mənim yanımı gələndə mən səni kəməndnən çəkərəm.

Elə də elədilər. Bina başa gələnnən sonra Şəmil cühüd dedi:

– Hə, indi kəməndi salsa, mən də çıxmı.

Şəhrəbanı xanım dedi:

– Get, İrvahamın qanni köynəyini gəti gəl, onnan sonra səni burya çıxardaram.

Şəmil cühüd başı aloylu düşdü düzdər gəzməyə ki, görüm başına nə çarə eliyirəm.

Şəmil cühüd gəzməkdə olsun, sizə hardan xəvər verim İrvahamnan. İrvahamın gəmisi dalğaların zərbinə tav gətirmiyif batmışdı. İrvaham tək-tənha bir qırıx taxta parçasının üstündə qalmışdı. Əli yerdən-göydən üzülmüşdü. Umud bir Allaha qalmışdı.

İrvaham sazını sinəsinə basıf görən böyük yaradannan nejə kömək istədi.

Ərş-i-gürşü, yeri-göyü yaradan,
Ağa, qaldım bu dərganın üzündə,
Sana üz tutannar qalmaz intizar,
Ağa, qaldım bu dərganın üzündə.

Biz dözmədik bu dünyada beş günə,
Fələk kəmənd atdı ömrüm köşkünə.
Adı bəlli Məhəmmədin eşqinə,
Ağa, qaldım bu dərganın üzündə.

Yer üzündə de azdımı təpələr,
Yağış orada yağar, burda səpələr,
İrvahamı məhv eliyər ləpələr,
Ağa, qaldım bu dərganın üzündə.

Söz tamam yetdi. Xudavəndi aləmin hökmünnən qıvla
səmtinnən əsən külək həmin taxta parçasını vuruf, çıxartdı
qıraqa. İrvaham otdan-ormannan tutuf, taxta parçasının
üstünnən düşdü. Gəlif dərganın qıraqında oturuf, Misir
tərəfə boyhana-boylana, aldı görək nə dedi, biz də nə eşitdik:

Ağlaram, sızdaram dərya qıraqı,
Bəlalı başıma qardaş bulunmaz.
Ağlaram-sızdaram həsrətim çoxdu,
Bəlalı başıma qardaş bulunmaz.

Ağladım-sızdadım burada oturdum,
Özüm öz dərdimi təkcə götürdüm.
Urum ölkəsində qardaş itirdim,
Bəlalı başıma qardaş bulunmaz.

İrvaham deyilən ağır eldəndi,
İgid əysikliyi aji dildəndi,
Arvad yad qızıdı, oğul beldəndi,
Oğul ələ düşər, qardaş bulunmaz.

Bir də baxıf gördü kü, bu tərəfdən bir sürü qoyun çıxdı. Qoyun dərgaya sarı töküldü. Çovanın itdəri İrvahamın üstünə yeridi. Vəli çovan onu görüf, dedi:

– Ayə, Alı burya gəl. Qoynu yiye ni itdər tafdı.

Alı gəlif gördü kü, bu, adamdı. Dedi:

– Ayə, ay Vəli, bu qoyun yeyən deyil. Bu adamdı. Yازıxdı, itdər onu dağıdajax.

İrvaham baxdı ki, bunun biri elə bir himə bənddi ki, adamın ciyarını çıxartsın. Amma o biri yaxşı adama oxşuyur. Dəli çovannan canını qurtarmax üçün sazını sinəsinə sıxf, aldı görək nə dedi:

Çovan qardaş, çovan qardaş,
Mən sizi deyə gəlmışəm.
Mənzili biyavan qardaş,
Mən sizi deyə gəlmışəm.

İrvahamın əlində bir balaca cürə sazı varıydı. Vəli çovan dedi:

– Bu yaman çıqır-cunqur eliyir. Bunu onun əlinnən alajam. Özünü də yanında saxlıyif, çovan eliyəjəm.

İrvaham çovanın bu sözününən yaman tutuldu. Dərdi tügyan elədi, aldı görək nə dedi:

Əlimnən alma sazımı,
Sana deyərəm sözümü.
Süleyman xanın qızını,
Dərgada qoya gəlmışəm.

İrvahamam budu sözüm,
Dərdimi dəftərə yazım.
Şəhrəbanı iki gözüm.
Mən sizi deyə gölmışəm.

Söz tamama yetdi. Alı çovan, Vəli çovan İrvahımı taf-tıxlara çox sevindilər. Onu da götürüf öz olajaxlarına gəldilər. Bir heyvan kəsif, bişirdilər. Ətin yaxşı yerinnən İrvahımın qavağına böyük bir nimçə qoydular. İrvaham dərgada çox aj qalmışdı. Bir-iki kısmat alıf, əlini çəkdi.

Vəli çovan dedi:

– Yeginən, yeməsən, sən öl quşqonmazına bircə com-max endirrəm.

Alı dedi:

– Ay Vəli, onun xətrinə dəymə.

İrvaham altı ay da burda qoyuna getdi. Altı aydan sonra Vəli çovan dedi:

– Mən şəhərə sallaxanıya heyvan aparajam.

İrvaham dedi:

– Ay Alı, Vəliyə de, həmi ona kömək eliyim, həm də gedim özümə paltar alım.

Vəli dedi:

– Yox. Bu gedif şəhəri görsə qayıdır burda durmuyajax.

Alı dedi:

– Durar, qoy getsin.

Gəldilər şəhərə. Heyvannarı sallaxanıya aparıf, qırdırmağa başdadılar. Vəli çovan dedi:

– İrvaham, mən şəhəri gəzəjəm. Sən burda heyvannar qırılında yanında dur, iç yağını dağarcıya yiğ. Ay gədə, bir söznən heyvannardan muğayat ol.

Bəli, bu getməkdə olsun, sizə hardan xəvər verim, Al-lah nəhlət eləmiş Şəmil cühüddən. Elə bu arada o gəzə-gəzə gəlif sallaxanıya çıxdı. İrvahamı burda görüs, tez özünü verdi sallahın yanına. Bij-bij dişini ağardıf, ona dedi:

– Ayə, istiyirsənmi sana bir kisə qızıl verim?

Sallahbaşı dedi:

– Bunun səvəbi nədi, belə?

Nəhlət olmuş dedi:

– Mən istiyirəm ki, o yanındakı oğlanı öldürüf, qanni

köynəyini mana verəsən.

Sallah bir az fikirrəşənnən sonra İrvahamı yanına çağırıf, dedi:

– Gəl bir qoyun tut, gəti.

İrvaham bir qoyun tutuf gətirdi. İrvaham ikinci qoyunu gətirəndə sallah İrvahama bir təpik vurdu. İrvaham dığırınf qoyunun yerinə yıxıldı. Sallah bıçağı dirədi İrvahamın boynuna. İrvaham dedi:

– Sallah əmi, nağayrırsan?

Sallah dedi:

– Başını kəsirəm.

İrvaham dedi:

– İcazə ver, ürəyimdə bir-iki xanə sözüm var, onu deyim, sonra kəsərsən.

Aldı İrvaham:

Başına mən dönüm, ay sallah qardaş
Öldürmə, Allaha bağışda məni.

Ağlaram, eynimnən axar qannı yaş,
Öldürmə, Allaha bağışda məni.

Başım qoydum sallahxana daşına,
Irəhm elə gözdən axan yaşıma.
Məni çöyür balaların başına,
Öldürmə, Allaha bağışda məni.

Dərd əlinnən düyünnüyəm-dağlıyam,
Qürbət eldə dərdim kimə ağlıyam.
İrvahamam Zülal şahın oğluyam,
Öldürmə, Allaha bağışda məni.

Zülal şahın adı gələndə sallah elə bil yuxudan ayıldı.
Üzünü İrvahama tutuf dedi:

– A bala, köynəyini soyun mana ver.

İrvaham köynəyini soyunuf sallaha verdi. Sallah İrvaham

hamı buraxıf dedi:

– Qaç, gözə görünmə.

İrvaham qaçmaxda olsun. Nəhlətdik Şəmil cühüd bir kisə daşı-torpağı yiğif bir ismi-əzəm oxuyuf, qızılı çöyürdü. Gətirif sallaha verif, dedi:

– Ayə, sallah qardaş, öldürdünmü?

Sallah dedi:

– Bəli, öldürdüm. Meyidini də elə yerə saldım ki, yüz il də axtarsalar tapılan döyül.

İrvaham sallaxanadan çıxıf qaçırdı. Bir də Şəhrəbanı baxdı ki, budu, İrvaham qaça-qaça onun imarətinin qavağınnan keçir. Onu görən kimi sevincək qışqırdı.

– Ayə, bir ayağını saxla.

İrvaham başını qaldırıf yuxarı baxdı. Gördü Şəhrəbanı-dı, bunu çağırın. Şəhrəbanı tez kəmənd atıf, İrvahama dedi:

– İrvaham, kəməndi sal belinə.

İrvaham kəməndi belinə saldı, Şəhrəbanı onu çəkif yanına çıxartdı. İki nakam aşiq sarmaşix kimi bir-birinə sarıldı. Üz-üzdə, dodax-dodaxda bir-birinnən hal-əhval tutdular. Elə bu vaxt Şəmil cühüd İrvahamın qannı köynəyi əlində özünü yetirdi imarətin qavağına. Şəhrəbanıyı səsdiyif, sevinə-sevinə dedi:

– Xanım, kəməndi salsa.

Xanım dedi:

– Nəyə, görə?

Şəmil cühüd köynəyi yuxarı qaldırıf dedi:

– İrvahamı öldürdüm.

Xanım dedi:

– Sən İrvahamı hardan tafdın ki, öldürəsən? Biz İrvahamı dərgada qoyuf gəlmədikmi?

Şəmil cühüd dedi:

– Tafdım, dəryadan çıxıf burya gəlmışdı. Öldürdüm, bu da onun qannı köynəyidi.

Xanım İrvahamı göstərif, dedi:

– Bə bu kimdi, Şəmil?

Şəmil tez başına bir xorum ot götürüf özünü oddadı. Tez onu tutuf apardılar Asdan şahın yanına. Şah soruşdu:

– Özünü niyə odduyursan?

Şəmil cühüd dedi:

– Əlimə ədalət keşmir, şah. Ona görə özümü yandırıram.

Şah dedi:

– Niyə, noluf?

Şəmil cühüd dedi:

– Bir göyçək arvadım var. Onu bir göyçək oğlan əlim-nən alır. Firəngə də getdim, orda da məni axtarış tafdı. İndi bura gəlmisəm, dalımnan bura gəlif çıxıf. Burda hələ mənim ayağım tiktirdiyim imarətə dəymiyif, o ordadı. Ona görə də birdəfəlik özümü odduyuram ki, canım qurtarsın.

Asdan şah dedi:

– Bu saat sən baxarsan onun külünü göyə sovurajam.

Əmr elədi ki, topların birini imarətə sarı tuşduyun.

Sirri-Sübhan vəzir irəli yeriyif dedi:

– Şah sağ olsun, sənin adına, şaynına sığışmaz ki, oğlana top atasan. Hirsini bas, mən gedim onnarı bura gətirim, danışdırax. Mətləfdən hali olax, görək nə işdi?

Onun sözdəri Asdan şahın aqlına batdı.

Sirri-Sübhan getməzdən əvvəl dedi:

– Mən gələnə kimi bu kişiyi gözdən qoymuyun.

Şəmil cühüd şaha dedi:

– Danışsa, sən də arvadı ona verəjəksən.

Asdan şah gördü kü, Şəmil cühüd nala-mıxa döyür.

Oydu ku, dedi:

– Ağlını o biri xana, şaha vermə, çatan kimi boynunu vurdurajam.

Nəhlət olmuş dedi:

– Hə, onda oldu.

Sirri-Sübhan imarətin qavağına gəlif səsdəndi:

– Qızım, o oğlanı düşürt. Şah şikayetə baxajax. Bu Asdan şahdı, çox ədalətdidi.

Şəhrəbanı Sirri-Sübhan vəzirə dedi:

– İrvahamı indicə endirəjəm sənin yanına. Amma izin ver, ürəyimdə bir neçə xanə sözüm var, onu sana çatdırıım. Aldı Şəhrəbanı:

İltimasım budu sənnən, Sirri-Sübhan, ey vəzir.
Dadi-fələk əlinnən, gəldim cana, ey vəzir.
Razi olsan baş qoyum, həşmətli rikabına.
İçmişəm camı-cəfadan, yana-yana, ey vəzir.

Mənim yarım sağ-salamat, apar şahın yanına.
İlahidən bir od düşsün, o yəhudin canına.
And verirəm, ol qəsəmə, rəsul Əhməd şaynına.
Eylə bu dərdimə çarə Misir loğmana, ey vəzir.

O mənnən razısa, mən onnan razıyam.
İrvahamın eşqində, ol ataşın suzuyam.
Adım Şəhrəbanıdı, Süleyman xan qızıyam,
Eylə bu dərdimə çarə, düşmə qana, ey vəzir.

Söz tamama yetdi. Şəhrəbanı xanım İrvahamı kəməndnən yerə saldı. Ağlıyif, vəzirə yalvardı:

– O Şəmil cühüd mənim yarım döyük, xahiş edirəm, onun boynunu vurun.

Sirri-Sübhan vəzir İrvahamı Asdan şahın hüzuruna gətirdi. İmarətə daxil oldular. Asdan şah İrvahama baxdı, ona qanı yaman qaynadı. Amma tanıya bilmədi. Doğru deyiflər, ağ gün adamı ağardar, qara gündə qaraldar. Asdan şah dedi:

– Bunu belə öldürmək olmaz. Bütün şəhərə elan verin ki, belə bir ədalətsiz iş oluf, onu araşdırıjiyix.

Carçıların sözdərini eşidənnərin hamısı Misirin mərkəzinə yığıldılar. Ziyad haramı o vaxtdan qarıyı yedəyinə alıf gəzirdi. Gəzə- gəzə gəlif burya çıxdı. Halvaçı Musa da gəldi.

Gəminin böyüyü də gəldi. Sallah da burdaydı. Vəli çovan da gəldi. Cəlladdar hamısı hazır oluf, İrvahamı günahkar stoluna çıxartdılar. Camahat dedi:

– Bu işi ədalətnən görmək lazımdı.

Asdan şah Vəli çovana dedi:

– Çöl darvazıyı kəs, çöldən gələni içəri burax, içəridən çıxannarı çölə buraxma.

Vəli çovan padşah-zad qanmırıldı. Adına “şıllar“ deyirdi. İrvahamı Asdan şahın yanında görüf dedi:

– Ayə, sən nə gəzirsən bu şılların yanında. Bəs mən səni sallahın yanında qoymamışammı? Heyvan qırdırmırsanmı?

Asdan şah dedi:

– Hər şey düzələr, qoy soruşax.

Asdan şah İrvahama dedi:

– De, görünüm bu kişinin arvadını niyə əlinnən alırsan?

İrvaham Asdan şahın bu sualının yaman təsirrəndi. Aldı görək nə dedi, biz də nə eşitdik:

Rey şəhərinnən çıxdıx biz iki qardaş,
Dilbilməz əlinə düşdüm, neyliyim,
Hərəmiz götürdük bir qiymətdi daş,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Rey şəhərinin adı gələndən sonra da “biz iki qardaş hərəmiz bir qiymətdi daş götürdük“ kəlmələrini eşidəndə Asdan şahın ağılı başından çıxdı. Taxtının digirranif təpəsi üstə yerə gəldi. Vəzir, vəkil yetirif onu qaldırdılar. Şəmil cühüd dedi:

– Ayə, bu ağılnan o mana arvad alif vermiyəjəx. Qoy mən çıxım gedim.

Vəzir dedi:

– Darıxma.

Asdan şah ayıldı. Fərraşdara əmr elədi ki, heş kimi çölə buraxmıyın.

İrvaham aldı sözün o biri xanəsini:

Dərin-dərin dəryalara mən daldım,
Şirincə canımı oddara saldım.
Yoruldum-yoruldum kümbəzdə qaldım,
Dilbilməz əlinə düşdüm, neyliyim?

O zaman ki, Rey şəhərinnən gəldim,
Yoruldum-yoruldum kümbəzdə qaldım,
Ziyad haramiya mən oğul oldum,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Ziyad haramının adı gələndə Ziyad haramı işi başa
düşdü kü, bu İrvaham olajax. Qarıyı möhkəm tutdu ku, qaş-
masın.

Zalım fələk yada salıf andırdı,
İtkin qardaş ciyərimi yandırdı.
Beyman qarı gəlif yaman qandırdı,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Canım qurvan sənin kimi Asdana,
Əyri qılınc öz qınında pasdana.
Üç ay yollar keşdim ol Dağıstana,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Çarxı-fələk məni salıfdı ləngə,
Qoyğalı başımnan gəlmışəm təngə.
Neçə gün də mən yol getdim Firəngə,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Qurvan olum, Musa kimi ataya,
Çarxı-fələk məni saldı xataya.
Gəmiçilər qərq eylədi dərgaya,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Asdan şah tav gətirə bilmiyif, dedi:

– Camaat, o biri otağa keçif bir az rahatdansın, sonra genə bu işimizə baxarıx.

Camaat çıxannan sonra Asdan şah qardaşının üstünə atılıf, onu bağına basdı. Onu təpədən-dırnağa duz kimi yalıyif dedi:

– Qardaş, qadan alım, məni bağışda. Sən çox əziyyət çəkifsən.

Camaat yenidən otağa dolannan sonra Asdan şah taxta çıxıf dedi:

– Gəlin, günahkarın işinə baxax.

Asdan şah üzünü İrvahama tutuf dedi:

– De görək, bu kişinin arvadını niyə əlinnən alıfsan?

İrvaham aldı görək sözün o biri xanəsində nə dedi:

On yeddi gün dərya üzündə qaldım,

O dərgadan dür götürdüm, dür aldım.

Ayı bir çəpişə mən çovan oldum,

Dilbilməz əlinə düşdüm, neyliyim?

Bir daşıydım bu diyardan atıldım,

Ajax yalnız, at köysünə qatıldım.

Yüz tümənə mən qəssava satıldım,

Dilbilməz əlinə düşdüm, neyliyim?

Asdan şah dedi:

– Cəllad, kimin adı çəkilirsə onnarı bir tərəfə yiğ. Qollarını da bağla!

İrvaham dedi:

Əzəl günnən atam-anam xan idi,

Mana kömək duran ol Sübhan idi.

Öldürmədi qəssab müsəlman idi,

Dilbilməz əlinə düşdüm, neyliyim?

Qadir Allah mətləbləri bitirdi,
Gözü yaşdı xan qardaşa yetirdi.
Sirri Sübhan İrvahamı gətirdi,
Dilbilməz əlinə düşdüm, neyliyim?

Asdan şah dedi:

– Qarıyı, Şəmil cühüdü, gəminin başçısını keçirin o biri tərəfə.

Çoban qardaş dedi:

– Şah sağ olsun, onnarı mana ver, çomağımın güjünü yoxluyum.

Asdan şah dedi:

– Verdim onnarı sənin ixtiyarına.

Çoban onnarın hərəsinə tək bircə çomax vuruf cəhən-nəmə vasil elədi.

Asdan şah halvaçı Musuya dedi:

– O tükan sənindi.

Üzünü Ziyad haramiya tutuf dedi:

– Bu gündən yaşıdığın küçənin ixtiyarı sənindi.

Sonra covana üz tutdu:

– Nə qədər heyvan otarırsansa onnarın hamısını sana bağışdırıram.

Ciqqasını başından götürüf, Sirri-Sübhanın başına qoyuf dedi.

– Əgər sən olmasaydın, mən öz qardaşımı topnan öldürərdim.

Sirri-Sübhan dedi:

– Şah sağ olsun, mana taxt-tac lazım döyük. Sən öz yerində qal. Sənin vəzirin olmaq mənim üçün böyük şərəfdi.

Asdan şah dedi:

– İrvahamın nişannısını gətirin.

Gəcavə bəziyif, Şəhrəbanı xanımı gətirdilər. Toyu başdamax istiyəndə İrvaham dedi:

– Mənim nişannım Herat şəhərindədi, bu Şəmilin dolasıx

saldığı toydu. İzin ver, gedim onu da gətirim. İkisini də bir eli-yək.

Asdan şah dedi:

– Yox, səni gözümnən qoymaram. Onu mən özüm gedif-gətirəjəm.

Asdan şah gəcavə bəziyif, Sirri-Sübhan vəziri də yanına alıf Herat şəhərinə yola düşdü. Bir xeyli gedənnən sonra gəlif Herat şəhərinə çatdılar. Hürnisə xanımın imarətinin qavağında gəcavə dayandı. Xanım da gejə vəyğasında İrvahamın bu gün buraya gələcəyini görmüşdü. Ona görə də səvirsizdiknən sevgilisinin yolunu gözdüyürdü. Asdan şahı görəndə anşırdammiyif elə bildi ki, gələn İrvahamdı. Tez sevinə-sevinə qızdarı çağırıf İrvahamın gəldiyini görək onnara necə xəvər verdi:

Dünənnən gördüm vəyğamı,
Qızdar, budu yarım gəldi.
Qurtardım yar hicranının,
Qızdar, budu yarım gəldi.

Asdan şah baxdı ki, gəlin onu İrvahama oxşadıf. Hiss elədi ki, özünü isnad verməyin vaxtı çatıf. Asdan şah aldı görək özünü Hürnisə xanıma necə tanıtdı.

Qız, məni bədnam eləmə,
Gözəl, yarın mən döyüləm.
Bağrımın başın teyləmə,
Gözəl, yarın mən döyüləm.

Aldı Hürnisə:

Gələndə belə deyirsən,
Qəndi-şəkəri yeyirsən.
Bağrımın başın oyursan,
Qızdar, budu yarım gəldi.

Asdan baxdı Hürnisə xanım bunu genə də İrvahama oxşadır. Öz-özünə dedi:

– Gəl, nişan ver ki, mən sənin qaynınam.

Aldı Asdan şah:

Cəmi iyitlər başiyam,
Dərd bilənin sirdasıyam.
İrvahamın qardaşıyam,
Gözəl, yarın mən döyüləm.

Aldı Hürnisə:

Hürnisəyəm, çəşif huşum,
Zəhərnən bişifdi aşım.
Həm, qayınım, həm qardaşım,
Elə bildim yarım gəldi.

Aldı Asdan şah:

Asdan şaham, çoxdu gücüm,
Misirdən gəlir xəracım.
Həmi yengəm, həmi bacım,
Gözəl, yarın mən döyüləm.

Söz tamama yetdi. Fətəli xan Asdan xanın gəldiyini eşidif, onun pişvazına çıxdı. Qoyunnar qırıldı, qazannar asıldı, bir vur-çatdasın başdadı ki, gəl görəsən. Büyuk şaddıxdan-şadyanalıxdan sonra Asdan şah Fətəli xana dedi:

– Gəcavəleri bəzə, yengəmi aparmağa gəlmışəm.

Yenə də böyük bir şadyanalıxdan sonra Hürnisə xanımı gəcavəyə qoyuf yola saldılar. Axır ki, onnar gəlif Misir şəhərinə çatdılar. Asdan şah əmr elədi ki, yeddi gün, yeddi gejə şəhər əhli kef eləsin, şadyanalıx olsun.

Hər iki gözəlin toyunu eliyif, həsrətdiləri bir-birinə qo-vuşturdular. Bütün toylarda olduğu kimi, bu toy da duvax-qapmaynan başa çatdı.

Mən səni görənnən bəri,
Halım pərişandı, Maral.
Açılıf qoynun içi,
Bağı-gülüstandı, Maral.
Ləblərin şəhdi-şəkər,
Xəstiyə dərmandı, Maral.
Dərd bilməz naqis dedi,
Dərd bilən inandı, Maral.
Bu gözəllik sana qalmaz,
Bu çarxı-dövrəndi, Maral.

Nəhlət gəlsin keşışə,
Aləmdə bir səs elədi.
Qızı getdi, o vermədi,
Balasınınna bəhs elədi.
İki yarı bir-birinnən,
Ayırdı, həvəs elədi.
Çekdi din təsivini,
Kərəmə qisas elədi.
Haqq özü qisas alar,
Bu haxdı, divandı, Maral.

Sən bir tərsa qızısan,
Əydin qəddim, dal elədin.
Yıxdın könlüm evini,
Nə yaman xəyal elədin.
Göyçəli aşıx Musanı,
Dərdinnən abdal elədin.
Uçurtdun tifağını,
Dağıtdın, viran elədin,
Mal demirəm, at demirəm,
Can sənə qurvandı, Maral.

"AĞ AŞIQ VƏ SÜSƏNBƏR" DASTANI

Ustadnamə ustadlarından ad alar, o da əhli məclisə dad olar. Götürdü görək ustad nə dedi, biz deyək bir olsun, əhli dinləyicilər pir olsun:

Həqiqət bəhrinə qəvvəsam deyən,
Qəvvəs isən, gir dəryaya üzhaüz.

Aşiq deyər, üzhaüz,
Sonam, göldə üzhaüz.
Qarı düşmən dost olmaz
Yalvararsan üzhaüz.

Bir mərd ilə ilqarını vur başa,
Namərd ilə kəs ülfəti üzhaüz.

Parçalandı kəmim, qaldı dərində,
Mən qərq oldum dənizində, dərində.

Aşiq deyər, dərində,
Dayazında, dərində.
Sidqi haqqə düz olan,
Hərgiz qalmaz dərində.

Qismət olsa o mövlanın dərində,
Üz döşək, səcdə qılaq üzhaüz.

Xəstə Qasım deyər: canan can deyə,
Can eşidə, can danışa, can deyə.

Aşiq deyər, can deyə,
Vəfaliya can deyə.
Görmədim hərcayılər
Cananına can deyə.

Yox vəfəlim, can qıyanı can qıya,
Bivəfadan çək əlini üzhaüz.

Ustadlar ustadnaməni bir deməzlər iki deyərlər, biz də deyək iki olsun, dostlar başı dik olsun.

Qulluğunda üçcə kəlmə sözüm var:
Birin eşit, birin öyrən, birin qan.
İyidin başına üç dövlət qonar:
Biri ağıl, biri gənci, biri şan.

Heç kəsin eyliyi, heç kəsdə qalmaz,
Arayıb-axtaran itiyin bulmaz.
Yəqin bil, dünyada üç şey zay olmaz:
Biri eylik, biri elim, biri nan.

Dərdli Kərəm, diləyini dilə sən,
Ağlayasan, sizlayasan, güləsən.
Ey yaradan, mənə üç dərd verəsən:
Biri alış, biri tutuş, biri yan.

Ustadlar ustadı ustadnaməni iki deməzlər, üç deyərlər,
biz də deyək üç olsun, düşmən ömrü puç olsun:

Yüz yalvar,
Yüz bələn var, yüz yal var.
Namərddə səxa olmaz
Yüz ətəklə, yüz yalvar.

Dərdə mərdim,
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin,
Tifilkən dərd əmərdim.

Dərd arxalı,
Sərilmış dər dərxalı.
Ya rəbb, varmı mənim tək
Qəm övlü, dərd arxalı.

Bəli, sizə haradan və kimdən danışım, Kosacan
kəndində Qara Osmanoğlundan. Qara Osmanoğlu sazı-sözü

ilə Araz döyənin hər iki tayında toy məclisləri aparar, güzaran keçirərdi. Dünya malında nəfsi olmayan, gözü-könlü tox adam idi. Özü şix oğlu olsa da, əlsiz-ayaqsızlara əl tutar, nəzir-niyaz verərdi. Qara Osmanoğlu el-obanın xeyir-şərində hər şeyə yarayan adam idi. Hamı onunla məsləhətləşər, məclislərinin başında əyləşdirərdi. Şix oğlunun qoca dünyadan heç bir təmənnası yox idi. Yeganə dərdi züryət dərdi idi. Çillənin son günləri idi. Şix oğlu bir gün vayğada gördü ki, atası cənnəti-məkan ağı əbada qənşərinə gəldi, dedi:

– Oğul! Bil və agah ol. Arazın xəndəyinin qəşində cavan bir dağdağan ağacı var. Sən onun yerini dəyişməsən, baharın ilk selləri-suları onu yuyub aparacaq. Onun ilk nübarı ilə sənin də ilk barın olacaq. Onu sənə, səni də bir olan allaha tapşırıram.

Qara Osmanoğlu yuxudan hövlnak durdu. Səhərin gözü açılmamış özünü yetirdi atasının yuxuda vəsiyyət etdiyi yerə. Baxdı ki, ey dili-qafıl, dağd-dağan son əmci telindən asılı qalıb. Əl atıb ağacı çəkdi. Götürüb evə qayıtdı. El-oba sabahı salamlamamış Şix oğlu ağacı qapısının doqqazında əkdi. Dibinə bir sərnic su tökdü. Əlqərəz, aylar, illər dolandı. Amma Şix oğlu yuxusunu heç kəsə danışmadı. Qara Osmanoglunun hesabında bu il dağdağan bar verməli idi. Axşam əl-ayaq yığışırılanda Şix oğlu baxdı ki, baş yoldaşı nə isə on-dan həyalanır. Nağılcılar dili mübarek olar demişlər. Günlər keçdi, həftələr dolandı. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqli, doqquz saniyə tamam oldu. Şix oğlunun həyat yoldaşı yükünü yerə qoydu. Elə o ili də dağdağan ağacı ilk nübar verdi. Qara Osmanoglunun həyətində qurbanlar kəsildi, yeddi qapıya nəzir-niyaz paylandı. Kosacanın qarı-quruları gözaydınligi-na yiğisdi. Hərə usağa bir ad qoydu. Biri Yarməhəmməd, biri Əlinəzir, Biri Xıdır, biri Məhəmmədəli deyə ad qoydu. Axırda mamaça irəli gəlib dedi:

– Uşağın adı Allahverdidi. Adını mən verdim,

ruziqasını allah-taala versin. Hamı mübarek deyib, şirin-şerbətdən nuş eylədi. Uşaq məhləyib, oturanda baxdılar ki, hey ayağını dartır. Hərə bir cür yozdu. Bunu görən anası Yasəmən dedi:

—Oğul! Uşaq ki, oturana ayaqlarını ağızına tərəf çəkdi, bil ki, özünə tay axtarır. Sənin qızın olacaq. Ölüm-itim dün-yasıdır. Ömrüm vəfa eləməsə, qızın adını Ümmilbanu qoyarsan.

Günlər keçdi, ay dolandı. Qara Osmanoğlunun bir qızı oldu. Adını Ümmilbanu qoydular. Bəli, günlər günlərə qarışdı, uşaqlar boy-a-başa çatdılar. Şix oğlu Allahverdini mollaxanaya qoydu. Allahverdini mollaxanada yoldaşları rənginin ağılığına və məlahətli səsinə görə "Ağ Aşıq" deyə çağırırdılar. Uşağın adının üstünə ad qoydular. Allahverdi gündüzlər mollaxanada oxudu, gecələr isə atasından saz-söz öyrənirdi. Allahverdi mollaxananı başa vurdu. Təhsilini mədrəsədə davam etdirdi. Mədrəsəni başa vurduqdan sonra qurandan yox, bir başı çömçə, bir başı nimçədən yapışdı. El-obelarda "Ağ Aşıq" adı ilə şöhrət tapdı. Aşığın səsi gah Bağdaddan, gah Təbrizdən, gah da İstanbuldan, gah Bəsrədən, gah da Rumdan gəldi.

Bir gün Telli Cəfər Ağ Aşığı oğul toyuna dəvət etdi. Ağ Aşıq 40 gün, 40 gecə Telli Cəfərin oğul toyunu necə keçirdiyini özü də bilmədi. Telli Cəfərin qızı Süsənbər Ağ Aşığın səbri-qərarını kəsdi.

Bəli, Süsənbər də bir Süsənbər idi. Ay onun gözəlliyindən üz bürüyür, gün xəcalət təri tökürdü. Ağ Aşıq baxdı ki, ey dili-qafil, toyun son günüdür, belə getsə Süsənbərin dərdi onun üzəyində qövr eyləyəcək. Saralıb sapa, incəlib ipə dönəcəkdir. Ürək sözünü ona deyə bilməyəcəkdir. O idi ki, sazinin bəmini - bəm, zilini - zil eyləyib basdı sineyi-sandığa. Götürdü görək nə dedi, tərəfindən biz ərz eyləyək siz şad olun:

Gözəllərə bağlayıram dastanı,
Bir mələyin eşqi canı yandırır.

Sərraf olan lələ qoyar qiyməti,
Göz görəndə din-imanı yandırır.

Sonam cilvələnib qarşında durur,
Xədəngini bağrim başına vurur,
Bürümür üzünü, mərdanə durur,
Bir baxışla yüz min canı yandırır.

Gözəllər açıbdır Yusif bazarı,
Bəsləyib sinədə Hindistan narı,
Gözüm görür, artır canım azarı,
Ağ Aşıq tək binəvanı yandırır.

Ağ Aşıq baxdı ki, söz qızları yaman tərpətdi. O idi ki,
sazın Beçə pərdəsində bir bayatını zilə çəkdi:

Eləmi, sona gözəl,
Gəlməz oysana gözəl.
Baxdın ağlım apardın
Vuruldum sana, gözəl.

Məclisdə öyləşən kəmərqurşaq bəynişan qızlar bir-birini himlədilər ki, görəsən aşiq daşı kimin bağına atdı. Ağ Aşıq usta idi. Sözün yerinə düşdüyüünü görüb götürdü dübarə:

Mən aşiq, gəldi keçdi,
Günlərim gəldi keçdi.
Yarın odlu baxışı
Sinəmi dəldi keçdi.

Qızlar gözlərini zillədilər ki, görsünlər aşiq oxuyanda kimi gözaltılıyib. Aşıq götürdü görək öz ovunun səmtini necə isnad verdi.

Çevirib yönümü haqq dərgahına,
Çağırıram bəlkə gələydi baxtım.
Keçə günahımdan kərəm sahibi,
Mənim də üzümə güləydi baxtım.

Ürəyim isteyir halalı, pakı -
Şeytanı qəlbimdən qovaydım hakı.
Rəbbimə duadır dodağımdakı,
Qanlı göz yaşımı siləydi baxtım.

Könlünə nə dəyib, inciyib belə,
Bəlkə uyubdur o, fitnəyə-felə?
Ağ Aşığın göz yaşı dönübdü selə,
Nola, əhvalımı biləydi baxtım.

Ağ Aşiq gördü ki, qızlar bir-birini yamanca himləyib.
Ovu ov bərəsində görmək isteyirlər. Fürsəti əldən verməyib,
saza tərsə-avand təzyanə çəkdi:

Əzizim, bərəsinə,
Ov gəldi bərəsinə.
Teylənib şüx şikarım
Ovçu, sin bərəsinə.

Söz tamama yetdi. Qızlar baxdılar ki, Süsənbərin hali özündə deyil. Rəngi əhməri alma kimi yalaf-yalaf yanır. Kir-pikləri ox kimi nişan alıb aşığın bağrının başını. Ağ Aşiq sazin kökünü dəyişdi. Bəmini bəm, zilini zil eylədi. Götürdü görək nə dedi. Tərəfindən qulluğunuza ərz eyləyək, siz şad olun.

Bir maral baxışlı, tərlan cilvəli,
Gəlib məni gördü, güldü, qayıtdı.
Pünhanı göstərdi gül camalını,
Buxağına şəbnəm doldu, qayıtdı.

Mən görmüşəm gözəllərin çoxunu,
Belə olmaz ancaq boyu-buxunu,
Müjganından çekib xədəng oxunu,
Yaralı sinəmə çaldı, qayıtdı.

Gözləyərkən gözlərimə sataşdı,
Xəstə canım eşq oduna alışdı.
Şəhraryidan qıya baxıb ötüşdü,
Ağ Aşıqa nəzər saldı, qayıtdı.

Söz tamama yetişdi. Ağ Aşıq sazla dediyini, sözlə də dedi. Baxdı ki, Süsənbər mətləbi aldı. Fürsəti fövtə vermədi, sazin kökünü dəyişdi:

Yanaqların çox gözəldi,
Ay qız, bil sənin, bil sənin.
Hüsnün huridən əzəldi,
Ay qız, bil sənin, bil sənin.

Geşd eylədim eldən-elə,
Yıxdın evim bilə-bilə,
Müştəğinam, salma dilə,
Ay qız, bil sənin, bil sənin.

Gərdən mina, sürah boyun,
Al Osmanda yoxdur tayın,
Tutacağam özüm toyun,
Ay qız, bil sənin, bil sənin.

Camalındı şəmsi-qəmər,
Bahar səndən şəbnəm əmər,
Peşkəşin qızıl kəmər,
Ay qız, bil sənin, bil sənin.

Ağ Aşığın günü qara,
Ciyar oldu hazar para,
Bir busəndi mənə çara,
Ay qız, bil sənin, bil sənin.

Söz tamama yetişdi. Ağ Aşıq Telli Cəfərin oğul toyunun mübarek duvaqqapmasını oxudu. Döndü Kosacan kəndinə. Evə çatan kimi bayaqdı düşdü üzü üstə. Bu ilmi ölübsən, bildirmi. O yatan yeddi gün, yeddi gecə heç kim ondan bil kəlmə söz eşitmədi. Qara Osman şıx övladı idi. Bildi ki, oğluna hər nə olubsa, Telli Cəfərin oğul toyunda olub. Özü də deyəsən eşq sövdasıdır. Yerlər qulaqlı olar demişlər. Söz-söhbətin uc-qulağından Şıx oğluna çatdı ki, bə bilməzsənmi, oğlun Telli Cəfərin qızına vurulub.

Qara Osmanoğlu dilli-dilavər sazı divardan endirib dilə gətiridi, təzənəni simlərə tərsə-avand çəkdi. Aldı görək nə dedi:

Nədir dərdin söylə mənə?
Ağlar gözlərim-gözlərim.
Qurban sənə şirin canım,
Ağlar gözlərim-gözlərim.

Sən mənim dini-imanım,
Qurban sənə xanimanım,
Boynuburuq Ümmilbanım-
Ağlar gözlərim-gözlərim.

Şıx oğlunun sanı vardı,
Elçilər ata suvardı,
İstədiyin sənə yardı,
Qurban gözləri-gözlərin.

Söz tamama yetişdi. Şıx oğlu sazla dediyini sözlə də dedi:
-Oğul! Mən ölməmişəm ki, sən xiffət çəkəsən. Telli

Cəfər mənim dostumdur. Biz özümüz ağrıda onunla düz çörək, duz-çörək kəsmişik. İnşallah bu gün-sabah Telli Cəfərin şah qapısına elçi gedərəm. Bir qızdan ötrü ürəyini niyə sıxırsan?

Atasının ürək-dirəyindən Ağ Aşığın söz sinəsində tügyan etdi. Sazi atasından alib mindirdi sineyi-sandığa. Götürdü görək öz halını sazla dədəsinə necə dedi. Biz deyək, əhli-məclis şad olsun:

Yarım çıxıb yaylaqlara,
Qaldım, yalvara-yalvara,
Bərə qurdum oylaqlara,
Durdum, yalvara-yalvara.

Qurban dedim yar adına,
Səs vermədi fəryadıma,
Şahi-mərdan yet dadıma,
Öldüm, yalvara-yalvara.

Qamət çəkib naz eylədi,
Bir dərdimi yüz eylədi,
Bağrım başın köz eylədi,
Yandım, yalvara-yalvara.

Gülərzüzlü, boyu bəstə,
Dağ çəkibdi sinəm üstə.
Ağ Aşığı etdi xəstə,
Qaldım, yalvara-yalvara.

Söz Qara Osmanoğlunun bağrının başını köz kimi yandırdı. Dedi:

-Oğul, o nə qızdı ki, səni xəstə edə. Bəyəm Şıx oğlu ölmüşdür ki, gözünün ağı-qarası xiffət çəksin. Sən qızın adını de, dalısı ilə işin yoxdur.

Bəli, götürdü görək Ağ Aşıq sevgilisi Süsənbəri atasına təsnif üstə necə nişan verdi. Tərəfindən biz ərz eyləyək, siz şad olun:

Qulac saçdı,
Qələm qaşdı,
Ağzın açdı,
Gövhər saçdı,
Süsənbərim.

Şəhla gözü,
Gözəl üzü,
Şirin sözü,
İlqar düzü,
Süsənbərim.

Yaşıl başlı,
Çatma qaslı,
Şux baxışlı,
Yaraşıqlı,
Süsənbərim.

Şirin avaz,
Kirpik almaz,
Aşıq sənmaz,
Yardan dönməz,
Süsənbərim.

Kəklik səkər,
Boynun bükər,
Ovçun çökər,
Qanın tökər,
Süsənbərim.

Sən əzəlsən,
Dil məzəsən,

Çox gözəlsən,
Bir dənəsən,
Süsənbərim.

Bulaq başı,
Gözüm yaşı,
Var təlaşı,
Qəlb sirdası,
Süsənbərim.

Telli sazım,
Xoş avazım,
Bahar yazım,
Sən murazım,
Süsənbərim.

Budur sözüm,
Qurban özüm,
Telli sazım,
Şən avazım,
Süsənbərim.

Sən halalsan,
Bir calalsan,
Mənə yarsan,
Bizə varsan,
Süsənbərim.

Aşıq Ağdı,
Toy təlağdı,
Xoş sorağdı,
Gözəl çağdı,
Süsənbərim.

Söz tamam oldu, şix oğlu anladı ki, qızın adı Süsənbərdir. Qohum-əqraba məşvərətə yiğildi. Qərara gəldilər ki, elçiliyə getsinlər.

El dili mübarək olur, -demişlər. Kosacanın müdrik qocaları üz qoydular Telli Cəfərin bargahına. Günə bir mənzil, tey mənzil, qırıldılar yolun damarını. Ertəsi gün atdan endilər. Telli Cəfərin bargahında. Telli Cəfər şix oğlunun elçilərinə xoş gəldin deyib, onları ağızı qıffılı bir qapının ağızına apardı. Şix oğlu arif adam idi. Mətləbi qandı. Cibindən bir açar çıxarıb qıflı açdı. Dedi:

—Telli Cəfər! Bil və agah ol, qıflı sizdə, açarı bizdədir.

Telli Cəfər elçilər oturanda ortalığa süfrə əvəzi bir baş şalı sərdi. Şix oğlu tez şalın üstünə bir papaq, bir kəmər, bir xəncər qoydu. Dedi:

—Telli Cəfər! Biz kişi üçün qapına elçi gəlmışik. Şal sahibinin namusunu qorumağa qeyrətimiz çatar.

Telli Cəfər dizinin üstünə bir parça çörək qoydu. Şix oğlu çörəyi Telli Cəfərin dizi üstdən götürüb öpdü. Sonra üstünə duz qoydu. Dedi:

—Telli Cəfər! Bil və agah ol. Şix oğlunun əsil-nəcabəti var. Bizim çörəyimiz heç vaxt dizimizin üstə olmayıb. Qohumluğumuz düz çörək, duz-çörək üstə qurulur.

Telli Cəfər ortalığa bir qab bibər qoydu. Şix oğlu bibəri götürüb bayırə atdı. Süfrəyə qənd-noğul səpdi. Dedi:

—Telli Cəfər, şirinlik olan yerdə acılıqdan söhbət açmaq yersizdir.

Telli Cəfər süfrəyə iynə, sap, üskük, qayçı qodu. Şix oğlu bir boğça açdı. Əvəzində süfrəyə üzük, sırga, boyunbağı, gümüş kəmər, başlıq qoydu. Sonra hamısını boğçaya yiğib ağızını bağladı verdi Telli Cəfərə. Telli Cəfər ayağa qalxdı. Boğçanı öpüb — mübarəkdir! — dedi. Süfrəyə şirin çay gəldi.

Bəli, əzizlərim! Allah-taala sizin də bəynişanlarınızı mübarək etsin. Ağ Aşıqla Süsənbərin tale ulduzlarının

sevda məşvərəti qurtardı. Hər iki ailədə toya hazırlıq başlandı. Nağılçılar dili mübarək, köhlən at yüyrək olar demişlər. Şıx oğlu Ağ Aşığa bir toy etdi ki, səs-sorağı Al Osmana yayıldı. Aylar-illər dolandı. Qara Osmanoğlu nəvə buyurub çağırıldı. Gün o gün oldu ki, qocalar ömür-günlərini cavanlara bağışladılar.

Arazdeyən tərəflərdə şah qosunlarının talanı başladı. Camaat el-obasından pərən-pərən oldu. Əl-ayağı tutan vəzndə yüngül, çəkidə ağır hər nəyi vardı farmaşa qabğardı. At-ulağa yükleyib Dərələzə, Goyçəyə tərəf pənah apardılar. Ağ Aşıq da külfəti ilə günə bir mənzil, tey mənzil üz qoydu. Goyçəyə, Gülüdərənin gədiyindən aşanda dönüb Araz tərəfə boylandı. Ürəyi qubar eylədi. Dilli-dilavər sazi köynəkdən çıxarıb bəmini - bəm, zilini - zil köklədi. Aldı görək nə dedi. Biz deyək şad olun:

Bahar gəldi bu dağlara,
Gülüm gələ, gülüm gələ.

Yay olanda yaylaqlara,
Elim gələ, elim gələ.

Gözəlləri söhbət-sözüm,
Şövqə gələ telli sazım,
Cövlan edə xoş avazım,
Gül hüsnünə dilim gələ.

Ağ Aşığın xoş çağıcıdı,
Gül yanaqlar oylağıdı,
Goyçə bir gülşən bağıcıdı,
Tərifinə dilim gələ.

Söz tamama yetdi. Ağ Aşıq baxdı ki, Süsənbər bulud kimi şara çüyüdü. Bir himə bənddi yumub tökə. Götürdü dübarə:

Dağlar, səndən duman qalxar,
Çərxə dolana-dolana.
Göy guruldar, şimşək çaxar,
Çərxə dolana-dolana.

Tər çiçəklər ilməyindi,
Nərgiz-çəmən köynəyindi,
Duman çalman-diləyindi,
Çərxə dolana-dolana.

Ağ Aşıq tək havalısan,
El-obanın calalısan,
Bahar fəsli davalısan
Çərxə dolana-dolana.

Söz tamam oldu. Üz qoydular karvansaraya. Ağ Aşıq karvansaraya çatanda gördü ki, ey dili-qafıl, Goyçə elə bil cənnətmisal behiştdi. Gül bülbülü, bülbül gülü çağırır. Sıra dağlar ağ buludlardan başına tac qoyub, Goyçə gölündə güzgülənir. Ürəyi cuşa gəldi. Götürdü görək Goyçənin vəsfinə nə dedi, tərəfindən ərz eyləyək, siz şad olun:

İgid olsa elə arxa,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə,
Çörək verib ala səxa,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Dağlar başı qarlı gərək,
Bağça-bağlar barlı gərək,
İlqar özü varlı gərək,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Göyçə gözəllik oylağı,
Güldür-çiçəkdir yaylağı,
Murğuz, Murov, Kəpəz dağı,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Güzgüsüdü Göyçə gölü,
Tamaşadı bütün eli,
Şəhdi-şəkər şirin dili,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Ağ Aşıqın odu sönməz,
El-obadan üzü dönəməz.
İgidlərin başı enməz,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Ağ Aşıq gülfəti ilə gecəni karvansarada gecələdi. Karvansara əhli aşığın başına toplaşdırılar. Xahiş etdilər ki, biz də yolçu, sən də yolçu, Araz döyəndən bir neçə yarpaq söz oxu, səhərin açılmasına körpü sal. Ağ Aşıq baxdı ki, heç insafdan deyil ki, karvansara əhlinin xatiri sına. O idi ki, imran dilli sazını köynəkdən çıxardı, zil-bəm eyləyib dilə gətirdi. Aldı görək nə dedi. Biz deyək, siz şad olun:

Vətənimdən cida düşdüm,
Bəy əlindən, xan əlindən.
Heç birində insaf yoxdur,
Onların aman əlindən.

Rəiyyət qərq olur qəmə,
Dərdimizi deyək kimə?
Zəhrimardı, alıb yemə,
Kəndxudanın nan əlindən.

Ağ Aşığı dostu yoxlar,
Dərdi-qəmi canda saxlar,
Köksünə tuşlandı oxlar,
Dilbilməz nadan əlindən.

Məclis əhli bir ağızdan dedi:
-Sağ ol, aşiq! Sən yaxşı deyirsən, ustadına bərəkallah!
Məclis əhli bir ağsaqqal dedi:
-Aşiq! İndi gəda-güda dünyasıdır. Hanı sən gördüyün
səxa-saya?

Ağ Aşiq arif idi. Bildi ki, dünyagörmüş bu pirani hansı
simə çalır. Götürdü dübarə:

Qəm çəkmə, ey könül, fani dünyada,
Qılinc çəksən dərdə, aha yaxşıdır.
İbadət et, leyli-nahar sal yada,
Şükür etsən bir allaha yaxşıdır.

Əl çirkidi qızıl, mal ilə dövlət,
Kim tapıb onunula dünyada şöhrət?-
Namussuz, qeyrətsiz olsa bir övlad,
Onu atsan fizilliğa yaxşıdır.

Düşün ədaləti, unutma daha,
Ağada iman yox, sultanda saxa,
Nəsihətli sözləri deyim bir daha,
Haram yüzdən, halal şahı yaxşındı.

Ağ Aşiq, elini etdilər talan,
Naməndlər mərd olub, məndlərsə yalan,
Atalar ölərkən yurdunda qalan,
Qeyrətli övladı daha yaxşındı..

Söz tamama yetişdi. Məclis əhlinin sözü ucaldı.
Səhər açıldı. Üzünüzə mübarək səhərlər açılsın.

Ağ Aşıq da üz qoydu Göyçənin Kərkibaş kəndinə. Şər qarışar-qarışmaz Kərkibaş kəndinə varid oldu. Aşığı tanıyanlar, bilənlər evinə dəvət etdilər, ona elə gecəykən bir kümə düzəldilər. Allah hamınızı evli-eşikli eləsin. Səhər Ağ Aşıq külfətini yığdı küməsinə. Amma baxdı ki, Süsənbərin halı heç özündə deyil. Bıçaq vursan qanı çıxmaz. Ağ günü elə bil göy əsgiyə düyülüb. Ağ Aşıq sazi divardan endirdi. Zil-bəm eylədi. Dedi:

-Mehribanım! Sənin bu baxışın könlümü qan elədi. Sı-nəmə bir neçə xana söz gəlib. Deyim quluq as.

Aldı Ağ Aşıq:

Mah camalın şölə saçır ay kimi,
Gözüm, könlüm ay Süsənbər səndədir.
Qaşların sinəmi oxlar yay kimi,
Bir ahusan müşki-ənbər səndədir.

Yandı qürbət eldə dilim-dodağım,
Çatıb Al Osmana sözüm-sorağım,
Bir busə ver, dada gəlsin damağım,
Yandı ciyər, abı-kövsər səndədir.

Üzündə xallara salmışam nəzər,
Daldalan görməsin xoyrat, bədnəzər,
Nadan nə bilir, nədir gövhəri-zər,
Ağ Aşığam, ol dürr-gövhər səndədir.

Söz tamama yetişəndə aşiq baxdı ki, Süsənbər üzünü dağlara çevirib iç-in-için inləyir. Dərdi təzələndi. Saz sinədə yön çevirdi dağlara. Aldı görək Ağ Aşıq nə dedi. Qulluğunuza biz ərz eyləyək, siz sad olun:

Məcnun deyə Leyli ünү,
Düşdü dağlara-dağlara.

Kərəmi də keşiş dini,
Saldı dağlara-dağlara.

Dağlar başı tamam qardı,
O ki elə bir vüqardı,
Niyə günahkar dağlardı-
Derlər: dağlara-dağlara...

Murğuz, Murov, Kəpəz xandı,
Alviz, Ağrı bir sultandı,
Ağ Aşıq hələ cavandı,
Alqış dağlara-dağlara.

Söz tamam olanda Ağ Aşıq baxdı ki, Süsənbər miley-mləndi. Sözün yerinə düşdüyüünü görüb öz-özünə dedi:

-Zənən xeylağıdır. Bir az qubarlanıb. Gəl könlünü bir də al. Bir-iki yarpaq könülaçan söz oxu. O idi ki, Ağ Aşıq sazı Beçə pərdədə zilə çəkdi:

Aşığam şana qaldı,
Saçında şana qaldı.
Busə aldım üzündən
O da nişana qaldı.

Mən aşiq sənə sarı,
Üz çevir mənə sarı.
Könülüm məlhəm istər
Təbib sən-onu sarı.

Mən aşiq, sinəsinə,
Dağların sinəsinə.
Gül olub taxılaydım
Yarımın sinəsinə.

Söz tamam oldu. Aşiq sazla dediyini, sözlə də dedi.
Baxdı ki, ey dili-qafıl Süsənbər yüz nazü-qəmzə ilə özünə
sığal verib. Götürdü dübarə:

Budur gəldi fəsli-bahar,
Mahcamallı, Süsənbərim,
Mənim gül ənbərim!
Sənə qurban şirin canım,
Məhcəcamallı, Süsənbərim,
Mənim gül ənbərim!

Qurban olum boy-busata,
Seyrə çıxaq asta-asta,
Baxçayın barından dosta,
Nubar yolla, Süsənbərim,
Mənim gül ənbərim!

Mah camala qara tellar,
Vurğundu şeyda bülbüllər,
Ağ Aşığı da lal eylər,
Qoşaxallı, Süsənbərim,
Mənim gül ənbərim!

Bəli, söz tamam oldu. Süsənbərin kefi duruldu.

Bu minval ilə aylar-illər keçdi. Gün o gün oldu ki, Ağ Aşığın ağ günü qara əsgiyə düyüldü. Urum elindən Sərdar Hüseynin fərraşları Kərkibaşda aşığın doqqazında atlarının başını çəkdilər. Fərmanı verdilər aşağı. Buyurdular ki, Sərdar Hüseynin mərəzi qalxıb, yuxusu ərşə çəkilib. İranın, Turanın loğmanları onun mərəzinə ağ adamın qanını dərman buyurub. Hazırlaş, yarın bizimlə Uruma varmalısan- deyib atlarının başını çevirdilər kəndxudanın evinə. Ağ Aşığın ürəyində yara yenidən qövr eylədi. Ürəyi qubarlandı. Sazi divardan endirdi. Köynəkdən çıxarıb əl gəzdirdi kökünə. Mindirdi sineyi-sandığa:

Bir yandan pristav, bir yandan koxa,
Biçarə rəyyəti dara çəkirlər.
Qazı, darğa xalqı soyur soğan tək,
Dirikən üstündən qara çəkirlər.

Dağ çəkildi Naxçıvana, Sulduzu,
Duz nədir ki, həsrət qala el duza.
Axund, molla, seyid dönüb quduza,
Elin sərvətini hara çəkirlər?

Sığındım Göyçəyə, bu mahala mən,
Şükür deməmiş, düşdüm zavala mən.
Necə dönüm, üzüqara dala mən,
Ürəyimi atəşə, nara çəkirlər.

Ağ Aşıq da, dərd əlindən dəlidir,
Kənddə koxa qanı soran zəlidir,
Gözüm yaşı dağ çayının selidir,
Sinəmə dağ-düyün, yara çəkirlər.

Söz tamama yetər-yetməz Ağ Aşıq baxdı ki, oğlanlara
Məhərrəm ilə İsmayıł, anaları Süsənbərin boynuna yaz sar-
maşığı tək elə sarılıblar ki, illər-aylar həsrəti kimi. Göz
istəyir on yerindən yumub tökə. Bir tərəfdən də biçarə bacısı
Ümmilbanu əl eyləyib gözünə. Bahar buludu kimi yumub
tökür. Ürəyi qövr eylədi, kötürdü görək Ağ Aşıq vəziyyətinə
bahəm nə dedi. Quluğunuza biz ərz eyləyək, cəmi
dinləyənlər şad olsun:

Dərdin karvanıyam, qəmin suvari,
Üzü gülməyəcəm haçana kimi?!
Gecəli-gündüzlü işığa həsrət,
Yanıb-sönəcəyəm haçana kimi?!

Fərraş hüzurunda qolbağlıyam,
Müxənnət kəndxuda- sinədağlıyam,
Haqq-ədalət hanı dərdim ağlıyam,
Dərd bağlayacam haçana kimi?!

Sərdar Hüseyin tək sitəmkar olmaz,
Zülmündən dünyada kimsənə qalmaz,
Ağ Aşıq, dərdini təbib də bilməz,
Məlhəm arayacam haçana kimi?!

Söz tamam oldu. Süsənbər baxdı ki, ay dili-qafil, kişi
heç özündə deyil. Qəhər onu boğub. İstədi ki, ürək-dirək
versin. Ağ Aşıq götürdü dübarə:

Taleyim belədir, yaranan gündən,
Nahaqdan odlara qalanmaliyam.
Nə qədər əlləşsəm, var-dövlət yığam,
Bir yandan çapılıb, talanmaliyam.

Ürəyimdən od düşübdür üstümə,
Heyran-heyran baxanlar var tüstümə.
Təndir bilib sığınırlar istimə,
Belə dolanmışam, dolanmaliyam.

Söz tamama yetişdi. Ümmilbanu ürəyi qəmli, gözləri
nəmli, bayaqdı ipək saçlarından üç tel ayırdı. Basdı sineyi-
sandığa. Aldı görək ürəyi yaralı, dili naləli nə dedi.
Tərəfindən biz ərz eyləyək, siz şad olun.

Aldı Ümmilbanu:

Can- ciyərim, getmə aman günüdür,
Çalış düşmə güzarına sərdarın.
Baş götürək, gedək qurbət diyara,
Yox etibar ilqarına sərdarın.

Aldı Ağ Aşıq:

Gəl görüşək, halallaşaq, ay bacım,
Gedər oldum hüzuruna sərdarın.
Yazılıq qardaşını qara qul kimi,
Aparırlar bazarına sərdarın.

Aldı Ümmilbanu:

Sənsiz necə dözüm qəm möhnətinə?
Özümü öldürəm düşsən qurbətə,
Şeytan da vurmaz əl, haram dövlətə,
Od ələnsin yollarına sərdarın.

Aldı Ağ Aşıq:

Sultanların taxtı olaydı taraş,
Xan zülmkar, ağa cəllad, bəy ferraş,
Cumdum dərin ümmanlara, vurdum baş,
Dolaşmışam mən toruna sərdarın.

Aldı Ümmilbanu:

Yaralıyam tay-tuşumun içində,
Qəhr kövən edir göz yaşam içində,
Ümmilbanu el-obanın içində,
Lənət edər məzarına sərdarın.

Aldı Ağ Aşıq:

Ağ Aşıq taleyi qara, baxdı kəm,
İqbalimdı mənim, fələk baxdı kəm,
Doğrananda qıyma-qıyma baxdı kəm,
Ollam məlhəm azarına sərdarın.

Söz tamam oldu. Aşıq baxdı ki, Süsənbər heç özündə deyil, bir himə bənddi. Ağ Aşıq bir oğullarına, bir bacısına, bir də ömrə – gün yoldaşına baxdı. Ürəyi od tutub yandı. Sazi basdı sinəsinə. Götürdü görək "Kərəmi" üstə vəziyyətini necə ərz eylədi, tərəfindən biz deyək, siz şad olun:

Zəhmət ilən bağça saldımbecərdim,
Müştəq oldu qəmxarına ha dərdim.
Bülbül tək gül üçün candan keçərdim,
Müştəq oldu qəmxarına ha dərdim.

Qızılgülbecərdim ərşə boy atdı,
Ah—fəğanım el—obanı oyatdı,
Fələk məni bəxtiqara yaratdı,
Müştəq oldu qəmxarına ha dərdim.

Ağ Aşıq tutuldu gündə min dərdə,
Huş getdi qalmadı ağıl da sərdə.
Ayrılıq üz verdi bu bəd səfərdə,
Müştəq oldu qəmxarına ha dərdim.

Söz tamam oldu. Fərraş içəri daxil oldu. Ağ Aşıq əhli-əyalə ilə halallaşanda baxdı ki, ey dili-qafıl, Süsənbərin bayaqdan bəri qurumuş gözlərindən sel kimi yaş şoralanır. Ağ Aşıq dedi:

— Fərraş! İnsaf eylə. Sinəmə bir neçə xanə söz gəlib.
Onu da deyim. Sonra ixtiyar sahibiniz.

Fərraşlardan biri dedi:

— Ayə, gavur oğlu! Biz nə hayda, sən nə hayda.
Pəzəvəng yanşaq, haydi hüzuruna sərdarın.

O biri fərraş dedi:

— Əfəndim! Bir qaç söz üçün şimdi darılma.
Ağ Aşıq sazı zilə çəkdi. Aldı görək Süsənbərə nə dedi.
Qulluğunuza biz ərz eyləyək, siz şad olun:

Sərdar Söyüñ fərman verdi,
Ağla məni Süsənbərim,
Gözüyaşlı sitəmkərim!
Yolum oldu gedər-gəlməz,
Ağla məni, Süsənbərim.
Gözüyaşlı sitəmkərim!

Fərman gəldi yaman oldu,
Könlüm şəhri talan oldu,
Demə, dərdim pünhan oldu,
Ağla məni, Süsənbərim.
Gözüyaşlı sitəmkərim!

Əlif qəddim döndü yaya,
Ömür-günüm getdi zaya,
Dərdim gəlməz haqqa-saya,
Ağla məni, Süsənbərim.
Gözüyaşlı sitəmkərim!

Bəli, söz tamam oldu. Ağ Aşıq Sərdarın fərraşları ilə üz qoydular Uruma. Günə bir mənzil, tey mənzil qırıldılar yolun damarını. Çatdılar Uruma. Bu o vaxt idi ki, Sərdarın fərraşlara verdiyi vaxt artıq tamam olhaol idi. Aşığı Sərdar Hüseynin hüzuruna apardılar. Ağ Aşıq baxdı ki, ayə burada nə inni-cinni desən var. İlan vuran, iman quran, ipəyi köpəyi qarılardan tutmuş, tas quran cindara kimi hamı buradadır. Cəllad da əlində ovxarlı balta qətl üçün əmrə müntəzirdir. Saz əlində aşığı görəndə hərə bir tərəfə çəkildi. Sərdar Hüseyn baxdı ki, ayə bu bir oğlandır ki, allah xoş saatında, xoş dəqiqəsində qələmini çəkib onun xətti-xalına. Yemə-içmə bax boy-busatına. Vallahi bir baxan deyir, qoy bir də baxım.

Ürəyində dedi:

– Bəxtiqara! Allah da səni mənim dərdimə dərman yazıb. Nə etmək olar, yazıya pozu yoxdur, -deyiblər. Görünür sənin də vədən bura kimi imiş.

Ağ Aşıq ədəb-ərkanla Sərdar Hüseynlə və məclis əhlinə salam verib, baş əydi.

Sərdar dedi:

– Aşıq, hələlik amandasən. Sazını köynəkdən çıxar. Bir kefimizi oyla.

– Bə çəsim - deyib Ağ Aşıq sazı köynəkdən çıxardı,

bəmini - bəm, zilini-zil eylədi. Götürdü görək ölümqabağı nə dedi. Tərəfindən biz deyək, siz eşidin:

Ağ Aşığa xətm-kəlam oldu bu gün,
Cənnətülmə vaya¹ götürün məni.
Eldə sırr sözümü etmədim bəyan,
Cəlali-üqbaya² yetirin məni.

Əlacım eyləsin on iki imam,
Bu fani dünyadan gedirəm nakam,
Gözləyir yolumu biçarə anam,
Qəbir əzabından ötürün məni.

Cəlilüşşən³ mələk həmdəmim ola,
Xəlili-xəlit⁴ namazım qıla,
Tez verin duamı, salın da yola,
Siz Bağı-cinana⁵ götürün məni.

Söz tamama yetişdi. Ağ Aşıq sazla dediyini, sözlə də dedi. Aşığın yanıqlı oxuması Sərdar Hüseynin canına məlhəm kimi yayıldı. Xahiş etdi ki, aşiq bir mahnı da oxusun. Ağ Aşıq götürdü dübarə. Aldı görək nə dedi:

Ömür oldu tamam, gün oldu tamam,
Götürün, çevirin qibləyə məni.
Dursun namazıma on iki imam,
Yetirin cənnəti-ələyə məni.

Xəzan əsdi, vaxtsız soldu gülərim,
Yetişsin imdada Xudayı-Kərim,

-
- 1. Cənnət mənzili.
 - 2. Şöhrətli - ali qəbr.
 - 3. Baş mələk.
 - 4. Yar-yoldaş.
 - 5. Behişt bağı.

Eldə qalan nəsihətli sözlərim,
Qaldıracaq ərş-i-əlayə məni.

Ellər gələr Ağ Aşığın yaşına,
Süsənbər qərq olar qəm dəryasına.
Yarəbb, qıyma onun cüt balasına,
Aparın fənadan üqbaya məni.

Söz tamama yetişdi. Saray əyanları, əşrəfləri baxdılar ki, Sərdar Hüseyin keçinib. Loğman da əvvəl-əvvəl elə bildi ki, Sərdar o söz... Hamı bir-birinə dəydi. Loğman Sərdarın nəbzini yoxladı. Gördü ki, o, şirin yuxudadı. Dedi:

– Həzarat! Sərdarı rahat buraxın. Özü ayılmayınca onu narahat etməyin.

Hamı çekilib getdi. Ağ Aşığı da Sərdar Hüseyinin gülşən bağında qonaq otağına apardılar. Sərdar o yatan 40 gün, 40 gecə yuxudan ayılmadı. Bu 40 gün Ağ Aşıq üçün 40 ilə bərabər oldu. Canına vəsvəsə düşdü. Dağı arana, aranı dağa daşdı. Baxdı ki, budur bir dəstə durna qatarı səf çəkib vətənə sarı. Ürəyi qubar eylədi. Sazı köynəkdən çıxardı. Zilini - zil, bəmini - bəm eylədi. Götürdü görək Urumdakı halını əhli-əyalına necə ismarladı. Tərəfindən bir ərz nyləyək, siz də şad olun:

Qərib-qərib ötən durna,
Durna, yara salam söylə.
Bir-birinə yetən durna,
Durna, yara salam söylə.

Göydən enər qatar-qatar,
Dirnaqları quma batar,
Gecə gedər, gündüz yatar,
Durna, yara salam söylə.

Səf çəkərsiz düzüm–düzüm,
Şahpəri boynundan uzun,
Sızsız mənim iki gözüm,
Durna, yara salam söylə.

Sağ gedin səfər başına,
Yol gözləyir dost– aşına,
Mənnən yara bir nişana,
Durna, yara salam söylə.

Vədə verdim, vədəm bitdi,
Ayım – günüm ilə yetdi,
Telli sazım qəmgin ötdü,
Durna, yara salam söylə.

Gülü əkdirim, güldən oldum,
Yar deməkdən dildən oldum,
Cida düşdüm, eldən oldum,
Durna, yara salam söylə.

Ağ Aşıqın məlul çağrı,
Zindanımdı gülşən bağı,
Qəsdimdən cəllad-yağı,
Durna, yara salam söylə.

Söz tamam oldu. Aşıq baxdı ki, Sərdarın fərrası ona tərəf gəlir. Fərraş dedi:

— Yanşaq! Haydı Sərdarın hüzuruna.

Ağ Aşıq Sərdarın hüzuruna gəlib, ədəb-ərkanla salam verdi. Sərdarın əmrinə müntəzir dayandı. Sərdar Hüseyn dedi:

— Yanşaq! Loğmanlar mənim mərəzimin sağalması üçün dava-dərman tapmadılar. Elə mənim dava-dərmanım sənin sazin-sözündür. Mən harda, sən də orda olmalıdır.

Nağılcılar dili yüyrək olar. Bu minvalla Ağ Aşıq sərasər 3 il Sərdar Hüseynin qulluğunda çalıb oxudu. Amma Sərdar Hüseyn insafa gəlmədi ki, gəlmədi. Bir bahar günü Sərdar dost-aşnası ilə gülşən bağına seyrangaha çıxmışdı. Qulağına səs gəldi. Baxdı ki, aşiq yanıqlı-yanıqlı oxuyur:

Başına döndüyüm gülüzlü yarım,
Qoymaram həddini aşa dərdimi.
Rumun loğmanından çarə bulmadım,
Varın, deyin Qızılbaşa dərdimi.

Bülbül güldən ötrü yalvarır xara,
Xun-ciyərim oldu səd həzar para,
Səni loğman bildim, olmadı çara,
Varın, deyin yar-yoldaşa dərdimi.

Ağ Aşığam, vəsfə gəlməyir sözüm,
Heyf gen dünyanı görməyir gözüm,
Bircə allah bilir, bir də mən özüm,
Nə Sərdar bilir, nə paşa dərdimi.

Söz tamama yetişəndə Sərdar Hüseynin ürəyi kövrəldi.
Öz-özünə dedi:

—Ey dili-qafil, heç insafdan deyil ki, belə bir aşığı dustaq edəsən.

Sərdar başının adamları ilə içəri daxil oldu. Dedi:

—Yanşaq! Məndən istək-arzunu dilə. Nə istəsən yerinə yetirərəm.

Ağ Aşıq baxdı ki, ölümün ağışundan süyüşüb. O idi ki, sazını ustad kələməsına köklədi. Aldı görək nə dedi, biz deyək siz şad olun:

Dedim: könül, bacar yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.

Çox da bel bağlama dünya malına,
Nə mala, nə mülkə etibar olmaz.

Dəli könlüm, səndə bu nə haldır?
Yenə başındakı hansı xeyaldır?
Birisi büdrəsə qolundan qaldır,
Hər zaman dost-dosta səbəbkar olmaz.

Yaxşı olar mərd igidin təməli,
Namərd tutmaz heç kəsə dad əli.
Hər at Düldül olmaz, hər yetən Əli,
Hər qılinc kəsməklə zülfüqar olmaz.

Aşiq oldun hər ağrıya dözəsən,
Sinən üstə odlu gözlər əzəsən,
Gündoğanla, günbatanı gəzəsən,
Ağ Aşiq kimi heç xiridar olmaz.

Söz tamam oldu. Ağ Aşiq sazla dediyini sözlə də dedi. Hər yerdən alqış sədası ucaldı. Sərdar Hüseyn xəzinədarı çağırıb aşığa çoxlu ənam verməyi əmr etdi. Sərdarın əyan əşrəfləri də Ağ Aşığa çoxlu xələt verdilər. Ertəsi gün Sərdar Hüseynin fərraşları Ağ Aşığın kəhər köhləninin gümüşü üzəngini basdırılar, aşığa Urum elindən uğur dilədilər.

Bəli, əzizlərim! Sizin də görüm üzünüzə gün doğsun. Heç dar-damanda qalmayasınız. Ağ Aşiq da dar-damandan qurtardı. Urum elindən kəhər köhləninin Göyçə deyə cilovunu boşadı. Günə bir mənzil, tez mənzil qırdı yolun damarını, Ağrı dağının ətəyində atdan endi. Baxdı ki, Boz qayada xinalı kəklik səzikir. Ürəyinə bir neçə xanə söz gəldi. Götürdü görək aşiq xinalı kəkliyə nə dedi, biz deyək siz şad olun:

Baharın gülşən çağında,
Uçar daşdan-daşa kəklik.

Ovçu görşə səkər asta,
Sinər daşdan-daşa kəklik.

Məskən salar qayalarda,
Özü göyçək boyalarda,
Gözdən iraq sayalarda
Çökər daşdan-daşa kəklik.

Süsənbərim göylər mahı,
Ağ Aşıqın qibləgahı.
Əyir belim yarın ahi,
Bükər başdan-başa kəklik.

– Söz tamama yetişdi.

– Yolcu yolunda gərək, – deyiblər. Ağ Aşıq da üz qoydu yolun tənginə. Nağılcılar dili mübarək, köhlən kəhər yüyrək olar, – demişlər. Qırdı yolun damarını. Qoşabulağa çatanda atdan endi. Əl-üzünü yuyub sərinlədi. Baxdı ki, ey dili-qafil bənövşələrin ötri adamı bihuş edir. Sazi köynəkdən çıxardı. Aldı görək aşiq nə dedi. Tərəfindən biz ərz eyləyək, siz şad olun:

Sən baharın qonağısan,
Boynuburuq bənövşələr.
Eşq əhlilər qınağısan,
Boynuburuq bənövşələr.

Məcnun Leyli xəyalında,
Kərəm Əsli sorağında,
Qurbaninin qəm bağında,
Boynuburuq bənövşələr.

Ağ Aşıqın bəxti kəmdi,
Fələkdən bu bir sitəmdi,

Dərdim bil səndən betəmdi,
Boynuburuq bənövşələr.

Söz tamama yetdi. Aşıq köhlənin belinə qalxdı. Ağanı allah saxlasın deyib, şər qarışanda özünü yetirdi Kərkibaşa. Ağ Aşığın sağ-salamat qayıtması el-obada toy-bayrama çevrildi. Aşıq Urumda gördüklərindən dəm verdi çənə söhbətinə. Bir də baxdı ki Süsənbər özünə bir ziynət verib ki, gəl məni gör, dərdimdən ölü. Söz sinəsində Qoşabulaq kimi çağladı. Götürdü görək süsənbərə nə dedi, tərəfindən ərz eyləyək siz şad olun:

Leyli-nahar hüsnünə mən,
Həsrətəm ay ilə-ilə.
Şəhdi-şəkər ləbinə mən,
Həsrətəm ay ilə-ilə.

Bu yerlərdə bahar-yazdı,
Yaylaqları söhbət-sazdı,
Demə ki, bu nə avazdı,
Həsrətəm ay ilə-ilə.

Qürbət oldu mənə yağı,
Ürəyimə çəkdi dağı,
Ağ Aşığın cavan çağrı,
Həsrətəm ay ilə-ilə.

Söz tamama yetişdi. Ağ Aşıq sazla dediyini sözlə də dedi. Kərkibaş camaatı Ağ Aşığın külfətinə gözaydındığı verdi. Məclisdə iştirak edən pirani bir aşiq sazını götürüb zilini zil, bəmini bəm köklədi. Basdı sineyi-sandığa. Kərkibaşda tamamlanan bu məclisə belə bir duvaqqapma oxudu. Tərəfindən biz ərz eyləyək, siz şad olun:

Soruşursan ərzi-halim,
Deyim hardan gəlirəm,
Satmışam əqil-kamalı,
Dərin simadan gəlirəm.
Fikir gəzir asimanı,
Ərşi-əladan gəlirəm.
Tilsimlərin açarıyam,
Sirri-binadan gəlirəm.
Neyləyirsən xəbər alıb,
Sehri-səfadan gəlirəm.

Getmiş idim bir aləmə,
Tunc əridən havası var.
Hazırlaşış ləşkərləri,
Kimin ilə davası var.
Məqamını tam dolandım,
Yeddi böyük qalası var.
Hər qalanın qapısında,
On min dənə halqası var,
Tutmuşam mən yükərimi,
Muzdu-babaldan gəlirəm.

Yetmiş mindən, yetmiş minə,
Zərb eylədim bir hesabı.
Doxsanminlik sərlövhədə,
Yazılıbdı var kitabı.
Çahar altı yan-yana yaz,
Hesab eylə, ver cavabı.
Ləldir Valehin mətahı,
Gəl ziyarət eylə məni,
Turi-Sinadan gəlirəm.

AŞIQ ALININ TÜRKİYƏ SƏFƏRİ

Bəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız.
Ustaddarın bir neçə qiymatlı sözünü qulluğunuzda ərz
eliyəjəm. Ustaddarın öləninə allah rəhmət eləsin, qalanına
can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:

Dilim, sana bu nəsiyəti deyirəm,
Bu dünya malına sarışma, dilim!
Yəqin bil ki, ölüm haxdı qavaxda,
Qiyamat oduna alışma, dilim!

Bir məclisə vardın dilin olsun lal,
Görənnər qoy sənnən sərf etsin kamal,
Sağına, soluna yağıdırma sual,
Hərcayı danışif, gülüşmə, dilim.

Saxla bu sözdərim, eylə amanat.
Haqqınan düz olan tez tapar nicat
İstiyirsən başın ola salamat,
Ağzına gələni danışma, dilim!

Musa oda alışmıyif, nə lazım?
Beybafaynan qonuşmuyuf, nə lazım?
Haqqın özü sərr aşmıyif, nə lazım?
Gördüyün sərrəri sən aşma, dilim!

Musuya rəhmət, sizə can sağlığı. Bu şer köhnə aşix
Musanın oluf. Ağkilsəli. Onun sözüdü. İndi də Ələsgərdən
birini deyim.

Qafil könlüm bu nə yoldu tutufsan,
Sərf edirsən nə kamaldı dünyada,
Dövlətə güvənif, gül tək açılma,
Çox sən təki gullər soldu dünyada.

Fələh bərbad etdi hər nizamları,
Zülümnan söndürdü yanın şamları.
Hayif cavannarın gül əndamları,
Mara-mura qismət oldu dünyada.

Küfrdən bərkitmə könlündə barı.
Tof dəysə dağıdar, bürcü, hasarı,
Sənin kimi gəzən qara şahmarı,
Fələk kəməndinə saldı dünyada.

Guşimdə sırgadı, sinəmdə dağdı,
Ağlı olan unutmaz, neçə ki, sağdı,
Dövlətdən qismətin beş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.

Yığilar məxluqat, qurular məhsər,
Boyunnarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazix Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.

Allah rəhmət eləsin qul Allahquluya. Bir ustadnamə də
onnan deyək:

Könül qullum elə kamil ustada,
Ustad görmüyənin işi xam qaldı.
Neçə danəndələr getdi dünyadan,
Yerini bir neçə ağlı kəm aldı.

Bivəfaya dedim: "Dur mənnən üzül"
Naməhrəmə baxma, gözdərim, süzül,
Nuh əmr eylədi min doqquz yüz il,
Sandı ki, bir axşam, bir səhər qaldı.

Qul Allahquluyam, ay nasib elə,
Səcərdən baş verdi ay nasib elə,

İsgəndər atdandı, ay nasib elə,
Nə Cəmşid padşah, nə də cəm qaldı.

Bəli, mənim əzizdərim, sizə haradan xəvər verim, Gøyçə mahalının Qızılvəng kəndinnən. Kimnən, Aşix Alıdan. Aşix Alı deyir: cavan vaxtında orda-burda söhbət eliyirdilər ki, Aşix Alı gələcəkdə gözəl sənətkar olajax. Allah heş kimi kasıv eləməsin. O zamannan elə kasıviydix kı, oğru içəri girsəydi, bircə süpürgədən başqa əlinə bir şey keçməzdi. O vaxtin pulu bir abbasım varıydı. Kəndin içində çıxdım kı, mal öldürüf alışma eliyiflər. İki girvəngə ət aldım. Gətirdim evə, dədəm doğradı, anam tökdü qazana, qoydu ojağın üstünə. Kasıvin evində yemək olanda ev gülür, eşik gülür. Öydə bir ala pişiyimiz varıydı. O da sevindiyinnən tufara hoppanıf, yerə düşürdü. Dədəmnən-anamın söhbəti də bir-birinə yaman xoş gəlirdi. Söhbətin şirin yerində anam dədəmə dedi:

- A kişi, gəlsən oğlumuzu evləndirək?
- Arvad, düz deyirsən, gədiyi evləndirmək lazımdı.

Qızdarın xasiyyətini sən bilirsən.

Anam oturduğu yerdə başdadı kəndin başından.

- A kişi, filankəsin qızı nətəridi?

Atam dedi:

– Ay arvad, onun dədəsi axmaq adamdı. Bildir yazda mənnən dalaşdı.

Anam yenə dilləndi:

- Bə, filankəsin qızı nətəridi?
- Onun da anası dillidi, balası onnan betər olajax.

Gördüm kü, anam öz tayımız, öz baravarımız bir zülmülu kasıf tafdı. Atam dedi:

- Bax, bunun qızını alax.

Aşix Alı deyir:

Dədəmnən utandım, anamı bir qıraqa çəkif dedim:

- Mən onu almışajam.

Anam dedi:

– Anan ölsün, bəs kimin qızını alajaxsan?
– Mən Çamırrılı Niftalının qızını alajam.

O vaxtdar dövlətdi kasıva qız vermirdi. Ona görə bilirdim ki, o bizə qız vermiyəjək.

Anam gedif dədəmə dedi:

Dədəm bilmirəm nəyə umud eliyif dedi:

– Bu saat gedif alajam.

Dədəmin bir köhnə kürkü varıydı. Ciyninə atif evdən çıxdı.

Çamırrıynan Qızılvəngin arası yaxınıydı. Dədəm Niftalıgilə çatıf qapıyı döyür. İçəridən səs gəlir:

– Kimdi ayə, qapıyı döyən?

Atam deyir:

– Niftalı, mənəm.

Niftalı qapıyı aşdı ki, İmirzə kişidi.

Dedi:

– Buna yaqın xərc-zad qoyuflar, düzəldə bilmiyif, ona görə gəlif.

Dedi:

– Gəl, ay İmirzə, gəl içəri.

Niftalı İmirziyi çox mərifətnən qarşılıdı.

Dedi:

– Ay arvad, çaydan-çörəkdən qoyun.

İmirzə, gejənin bu vaxtı bizə nə yaxşı gəlirsən?

İmirzə dedi:

– Yaxşı günün olsun, a Niftalı, bilirsənmi niyə gəlmışəm?

Niftalı dedi:

– Gəlifsən, belə xoş gəlifsən, belə gözüm üstə gəlifsən.

Nə mətləvə gəlifsən düzələr.

İmirzə dedi:

– Yaxşı günün olsun, a Niftalı. Xudavəndi-aləm hamiya oğul-qız toyu qismət eləsin. Mən də istiyirəm oğlum Aliya toy eliyəm.

Arvad da deyir, Niftalı da deyir:

– Allah mübarək eləsin!

İmirzə kişi axır kı gəlir mətləf üstünə.

– A Niftalı, gəlmışəm ki, qızın Bəsdi xanımı bizim Aliya verəsən.

Ayə, Niftalı, dəli olmadımı! Əlini belə hərrədi ki, İmirzənin noxtalığına birini qoya. Arvad qulağına piçıldadı:

– A, Niftalı, onun xətrinə dəymə, başlığıni çox istə, qoy getsin öyündə ölsün.

Odu ku, Niftalı dedi:

– Ay Mirzə, arvad razıdı. Qızı sənin oğluna verəjəm, amma istədiyimi gərək gətirəsən.

– İsdə, qadan alım, görüm nə istiyirsən?

– Sənnən üç yüz manat qızıl pul alajam. On yeddi erkək gətirərsən. Çaxırırdan dəli Ağayarın atının balasını da gətirərsən. O at Qazaxdan gəlif, Dilboz atdarın cinsinnəndi. El xərci o tərəf, bu tərəf də sənin boynuna.

İmirzə əl verir, "Allah mübarək eləsin, a Niftalı" - deyif çıxıf üz tutur Qızılvəngə.

Anam bir də xəvər gətirdi ki, dədən yaman fit çalaçala gəlir. Yağın qızın "hə"sini alıf.

Öz-özümə dedim, axşamnan kişi toxdu, ətin fışqırığıdı, ajıxsın havax çalsə.

Dədəm gəldi. Kürkü atdı evin ortasına. Arxası üstə uzandı. Əllərini başının altına çatdı. Anam gəlif dədəmin yanında oturdu. Dedi:

– A kişi, nə xəvər gətirdin?

– Öyü xaravın qızı, sən bilmirsənmi mən getdiyim yerdən boş gəlmərəm.

– Nə dedi, ay İmirzə, başdix-işdik, bizdən nə istədi?

– Ə, nə var, nə istiyə. On yeddi erkək isdiyir, o tərəf bu tərəf el xərci mənim boynuma. "Hə" deməsinə bir at balası, üçcə yüz manat qızıl pul isdiyir.

Anam o yannan qayıtdı ki, onun yüz manatı bu

anasının boynuna. Sonra dedi:

– A kişi, yüz manat da sənin boynuna. On harava ot bişmə, iyirmi harava biç.

Dədəm öysürdü:

- Arvadü mənimkini əlli elə, mən düzəldə bilmiyəjəm.
- Düzəldəjən, canın çıxsın.
- Alı, a bala, yüz manat da sənin boynuna.

Aşix Alı deyir: baxdım gördüm, bunnar elə danışıllar, elə bil gəlin gəlif, lap qapının ağızındadı. Amma ortada nə bir manat var, nə də bir keçiləri. Yerimnən qalxıf dedim:

– Ana, mənim coravımı, ayağımın məsini gəti. Sazımı götürüm gedim. Mən də öz payımı düzəldim gətirim.

Aşix Alı sazını götürüf evdən çıxır. Yay vaxtıydı. Qalxır Selim yaylağına, At damına, Dəmir təpiyə. Avdiləsərə, Qızıl Xərəvəyə. Bu yaylaxların hamısını gəzif gəlif Əyricədə böyük bir tuxuraya rast gəlir. Görür kü, böyük yiğincaxdı. Bəylər, bəyzadələr əyləşif kef eliyillər. Bir nökər Aşix Alıyi görüp qavağa gəlir. Aşix Alı onnan soruşur:

- A bala, bu tuxuru kimindi?
- Dayı, bu Naxçıvannı Kalvalı xanın şaddıx məclisidi.

Buyur, gedək.

Aşix Alı gəldi. Məclisdəkilərə ədəfnən salam verif, əleyk alannan sonra Kalvalı xan soruşdu:

- A quzum, kimin rahatisan?
- Səmənd ağanın rahatiyam.
- Oğlum, sazını çıxart söhbət elə.

Aşix Alı sazını çıxardıf söhbətə başdadı. Onun çalıf-oxumağı Kalvalı xanın çox xoşuna gəldi. Nökəri səsdədi:

- Get bir at yəhərrə, gəti bura.

Nökər gedif yaxşı bir at yəhərrəyif gətirif Aşix Aliya verif dedi:

- Bu atı xan sənə bağışdırıyır.

Kalvalı xan nökərrərə dedi:

- Xurcunu da gətirif qoyun aşığın tərkinə. Yol

adamıdı.

Aşıx Alı atı minif Kalvalı xana çox minnətdarrıx elədi. Hamıynan təmənnəşif yol başdadı Şərur mahalına tərəf. Bir kəndə yaxınnaşanda beş-altı uşağa rast gəldi.

Onnar soruştular:

- Aşıxsanmı?
- Bəli, aşigam. Qadanız alım. Yaxşı məclis olanda çalıf-oxuyuram.
- Aşıx, görürük cavansan. Buralara da nabələdsən. Biz məsləhət görərdik ki, bu cığırnan getmiyəsən.
- Niyə, a bala.

Qavaqda Arakolani adında bir kənd var. Aşıx Duraxan orda olur. Səni görsə sazını alajax. Düzü, qorxuf çəkinsəm də yolumnan dönəmdim. Bir azdan at məni endirdi həmin kəndə. Başımı qaldırıf gördüm kü, bir kişi həyəti süpürür. Salam-əleykdən sonra soruştum:

- Əmi, bura aşıx Duraxanın kəndidid?

Dedi:

- Bəli.

Aşıx Alı deyir bir fikirrəşdim ki, gəl Duraxanın evini xəvər al. Düz get Duraxanın evinə. Bir də fikirrəşdim ki:

– Allah çuğula nəhlət eləsin. Çuğul nə ölmüyəf, nə də ölmüyəjək. Gedər Duraxana xəvər verər. Duraxan gəlif atımı da alar, sazımı da. Amma o vaxtin pulu otuz manatım varıydı. O otuz manatı arxalığımın elə yerinə gizdətdim ki, qanıma bulamıycinca ələ keçəsi döyüldü. Çox çək-çevirdən sonra “allah sənnən mədəd“ - deyif atın boynunu vurdum. Gəldim düz Duraxanın qapısına. Atı eyvanın sütununa bağlıyif girdim içəri. Gördüm kü, bir kişi bığlarını eşif qulağına doluyuf. Hər dizinin üstündə bir ipək dəsmal var, düyünün xırdasını duruhal qaynatdırıf yeyir. Qaşix mənzilinə çatannan sonra dəsmalın birini götürüf bığının bir tərəfini silir. Sonra o biri dəsmalı götürüf o biri bığını silməyə başlıyır. Çəkinə-çəkinə ona salam verdim, amma heş mana tərəf baxıf eləmədi.

Çörəyini yeyif qurtarannan sonra dedi:

– Bala, nə istəyirsən, nəyə gəlifsən? Eşidirəm səni.

– Ay usta, gəlmışəm ki, boynumda bir təklif var, onu götürməkdə mana kömək eliyəsən. Həm də sənnən bir kəlmə mərifətdi söz öyrənəm.

Duraxan dedi:

– O boynundakı təklif burda götürülməz. Oğul, get bir həftə buralarda hərrən gəl, mən də bir beş-altı adam düzəldim, addiyax Türkiyəyə. O mətləvin düzəlsə, orda düzələjək.

Aşix Ali deyir, getdim bir həftə hərrəndim. Gəlif gördüm kü, on səkkiz adam topluyuf. Bir dəst xanəndə, bir dəst kəndirbaz, bir də Sarvannan kəndinnən Əsəd adlı bir qalyan-qorcu götürüf. Ayda otuz manata behləşmişdilər. Aşix Ali deyir: fikirrəşdim ki, nə qədər pul qazanajiyıx ki, otuz manat da qalyan-qorquya verəjiyik.

Duraxan dedi:

– Yaxşı olajax. Addiyajiyıx Türkiyəyə. Gələndə də gəlif toyunu eliyərsən.

Aşix Ali deyir eşiyə çıxdım ki, atın hörüyünü dəyişəm. Gördüm kü, kəndçimiz Ramazan kişi Şərurdan Goyçüyə düyü gətirir.

– Salam-əleyküm, Aşix Ali. Oğul, gedirsənsə, baravar gedək.

– Yox, ay Ramazan əmi. Mən Türkiyəyə gedirəm. Bəlkə getdim ölüv, itdim, heş qayida bilmədim.

– Ayə, niyə durduğun yerdə ölürsən? Çətinnik varsa, qayıdax kəndçimizə. Daha niyə ölümən-itimənən danışırsan?

– Ay Ramazan əmi, toy xərcini toplamasam, ölsəm də qayıdan döyülməm. Bir namə yazım, apar Bəsdi xanıma ver. Aldı görək Ali nə dedi. Biz də deyək, siz də həmişə şad olun.

Aman qasid, sən allahı sevirsən,
Mənim ərzim o canana deginən.
Qohum, qardaş, dost müsahib olanlar,
Göz dikməsin daha yola deginən.

Yeriyif vətənə virannan sonra,
Sən bizim elləri görənnən sonra
Aparıf naməni verənnən sonra,
Dilcavavı yana-yana deginən.

Vəsmim dastan oldu, düşdü dillərə,
Heyif oldu, yetişən yox hallara,
Aşix Ali düşdü tozdu yollara,
Yolum düşdü el Osmana deginən.

Ramazan kişi irəli yeriyif Aşix Alının boynunu qucaxlıyif üzünnən öpüf ağladı:

- Ayə, mən atanın çörəyini kəsmişəm. Məni yaman köyrəltdin. Haraya gedirsən, yoxsa səni məcburu aparıllar?
- Yox, ay Ramazan əmi. Özüm gedirəm pul düzəldəm gətirəm. Özümə toy eliyəm.
- Allah üstünnən getsin, a bala. Cənabi Əmir ağam səni öz pənahında saxlasın.

Aşix Ali kağızı Ramazan kişiyə verif dedi:

- Bu atı da apar dədəmə ver.

Halal-hümmət eliyif ayrıldılar. Duraxan yoldaşlarını da çağırdı. İyirmi bir nəfər dəstə bağlıyif Türküyəyə addadılar. Bir göylükdə əyləndilər. Aşix Duraxan dedi:

- O şəhəri görürsünüz mü? O şəhər Mum şəhəridi. Hər kəs də öz dəstəsini götürüf şəhərin bir küçəsinnən gedəjək. Kim boş gəldi, kim dolu fərqi yoxdu. Pulu bu göylükdə mən özüm böləjəm.

Aşix Duraxan, Aşix Ali, qalyan-qoru Əsəd bir küçəyinən gedirdilər. Gəlif gördülər ki, bir çardağın altında üç paşa əyləşif.

- Mərhaba, paşam.
 - Mərhaba, quzum. Quzum, yanşaxsınız?
 - Bəli, paşa sağ olsun, yanşağıx.
- Yanşıyın dinniyək. Xoşumuza gəlsə, sizə eylik

eliyəjeyik. Xoşa gəlməsə, şəhər böyükdü, genə gedərsiniz öz yolunuznan.

Sazdarı çıxartdıq. Köklüyəf bir-birinin üstə düzəldik. Yayın isti günündə elə bir şövqnən oxumağa başdadıx ki, gəl görəsən. Aşix Durxannan çıxan səs göydə, ala buludda əyləşirdi. Camahat səsimizə axışif gəldi. Pul başdadı yağış kimi yağmağa.

Aşix Alı deyir, gözümün qıraqınnan pula baxdım. Ürəyimdə Allaha yalvardım ki, nolaydı, payıma iki yüz yetmiş manat düşəydi.

Bir də gördüm kü, uca boylu bir adam gəldi. Boydabuxunda Koroğluya on təpik vurmuşdu. Əynində bir şalvari variydi, hər civinə üç yaşında bir uşax salsaşın bilməzдин hayana getdi. Başındakı fəsinin ortasında da yarım girvəngədən artıq qotazı variydi. Ədəfnən salam verif dizini yerə qoydu. Civinnən bir ipək dəsmal çıxartdı. Pulu dəstələyif sanadı, sonra dəsmalın arasında qoydu. Ayağa qalxıf pulları şalvarının civinə salıf dedi:

– Yanşaxlar üç yüz iyirmi manat quruşunuz oldu.

Bunu deyif heş nə olmamış kimi kir-kırımış çıxıf getdi. Mən dözə bilmiyif Aşix Duraxana dedim:

– Ay usta, qoyma pulu apardı.

Aşix Duraxan dedi:

– A bala, bunu sən tanımırsan, uzun pazdı, başımıza oyun açar, qoy aparsın. Gedif o biri küçədən yiğarıx.

Dedim:

– Əmi, o pulu yiğana kimi yayın istisində gözümə qan damıf. Sazın köynəyinin harada qalmasına baxmıyif, düşdüm bunun dalıncax. Gördüm bu yoxdu, amma ağac çarpayının üstündə bir paşa əyləşif. Bunnarın salamını öyrənmişdim. Əl köksümə qoyuf baş əydim. Dedim:

– Mərhaba, paşa!

– Mərhaba, quzum. Buyurun mətləbinizi deyin. Sizi dinniyirəm.

– Paşam sağ olsun, bu nişan bir oğlan bizim quruşdarımızı qaçırif, bu doqqaza girdi.

– Oğul, o qaçırtmaz. O mənim aşığım Yığvaldı. O yaqın sizə bir qafiyə deyif. Siz də cavab verə bilmiyifsiniz.

Dedim:

– Paşam sağ olsun, gəlsin o qafiyiyi burda desin. Əgər cavaf verə bilməsək, onda bizim döyrənimiz ona halaldı.

Paşa Yığvalı çağırtdırdı. Yığval gəldi. Diz üstə çökdü, əl köksünə qoyuf paşıya baş əydi. Paşa soruşdu:

– Oğul, bunnar müsafirdilər. Niyə bunnarın quruşunu qaçırdıfsan?

Yığval dedi:

– Paşa, sağ olsun. Mən para qaçırtmamışam. Bunnara bir qafiyə demişəm, cavab verə bilmiyiflər.

Bu arada Duraxan da gəlif burya çıxmışdı.

Aşix Ali dedi:

– Paşam, budu ustadımda gəlif çıxdı. Sənin aşığın bizə heş bir bağlama zad-demiyif.

Usta deyəndə qayıtdım Duraxanın üzünə baxdı. Onun qulağına dolanan bığları qorxusunnan aşağı tüşüf, xırman çalğısı kimi boğazının altından düyünnənəsi olmuşdu.

Paşa dedi:

– Oğul, fərqi yox, indi ya sən, ya da sənin ustadın düşün qavağa. mənim aşığımı bir qafiyə deyin.

Aşix Ali dedi:

– Paşa sağ olsun, ustadımin mana çox əziyyəti oluf. Mən razı olmaram ki, ona genə zəhmət verim. Mən sənin aşığınnan bajarmasam, onda ustadım meydana girəjək.

Aldı Aşix Ali görək nə dedi:

Gəndinə aşigam deyən, aşixsan meydana gəl,
Namərd girməz bu meydana, mərd isən meydana gəl.
Gəndi olan gəndisini öyməyi layıx döyük,
Şimdi sazin aləminə, bu cəngi-dövrana gəl.

Yığval:

Sən ki, varsan bir adasan axırsan ümmana gəl,
Mən danışım, sən qulax as, mərfətə, ərkana gəl.
Sən satansan, mən də alan, aćkının mətahını,
Malın satma hər nadana, xırdarın alana gəl.

Duraxan baxıf gördü, bu cavan aşix özünə görə döyük. Yığvalı lap təntidif. Bir də ürəyinə geldi ki, birdən ustadı meydana çağırallar. Biavırçılıx olar. Ona görə qalyan-qorçuya dedi:
– Əgər desələr, usta da oxusun, sən tez dillənif denən ki, usta yornuxdu. Aldı Ali görək nə dedi:

Ey, arifə bir salam ver, soruşum halın görüm,
Həqiqət haqq aşığısan, söylə, kamalın görüm.
"İncil", "Zənbür", "Tövrat", "Quran" göstər kitabın görüm.
Dostum, əgər büt pərəstsən, bu narı-neyrana gəl.

Paşa dilləndi:

– Sağ ol, Aşix Ali. İndiyə qədər mən bilmirdim ki, bu nə məssəvə qullum eliyir, Elə yaxşı eliyif soruştursan.

Yığval dedi:

– Paşa sağ olsun, indi söznən kim olduğunu bəyan eliyəjəm.

Yığval:

İsayiyəm, Musayiyam, hər nəyəm öz yolumda.
Haqqınan söz söylərəm, mərifət kamalımda.
Şimdi paşam qulluğunda, sədirəzəm yanında.
Haqqında divan kəssələr, ədalət divana gəl.

Paşa dedi:

– Kəs, nadürüst oğlu, nadürüst. Bu cavan aşix sənnən dörd kitavı xəvər aldı. Bu nə cavabdı verirsən. Dörd kitabın birinə də yiye durmadın.

Aşıx Alı dedi:

– Paşa sağ olsun, görünür, o öz millətini, hələ tapa bil-miyif. Yazıxdı, deyim, qoy örökənsin.

Aldı Alı:

Aşıx Aliyam, tamam leyli-nahar söylərəm mədhi,

Mərifəti, şəriəti, innəqan haxdı, təriqəti,

İsayisan "İncil"i sev, musayisan "Tövrat"ı.

Gər Məhəmməd hümbətisən, boyun əy, "Quran"a gəl.

Yığval dedi:

– Padşah sağ olsun, mən də Məhəmməd hümbətiyəm. İndiyə qədər soruşmuyufsan, mən də deməmişəm. İndi icazə versən söznən deyərdim:

Aşıx Yığvalam, bilin, fərzi-sünnət qanıram.

Əlif Allahın adıdı, bey peyğəmbər tanıram.

Tay Tabərrah, qəni Allah, ona səjdə qılıram.

Xilqətimdi Adəm ata, sey xaki yeksanə, gəl.

Paşa dedi:

– Oğlum, indi də mənim aşığım qavağa düşəjək. Siz cavaf verəjəksiniz.

Aldı görək Yığval Aşıq Aliyi nejə imtahana çəkdi.

O nədi ki, otuzuna cavandı?

On beşində qojalanar, uludu.

O nədi ki, dili ayrı, sözü bir,

Hansı dərya, hər dəryadan doludu?

Duraxan baxıf gördü kü, Yığval yaman qəliz məsələlərdən yapış�. Öz-özünə fikirrəşdi ki, bu çox çətin açılajax. Qalyan qorcu Duraxanın üzünə baxanda gördü ku, ustad yaman qorxuya düşüf. Ona ürək-dirək vermək üçün dedi:

– Qorxuf eləmə, aşıx Ali cavavını verəjək.
Aldı görək Aşıx Ali nə cavaf verdi:

O aydı ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu.
O qələmdi dili ayrı, sözü bir,
Elm dəryası hər dəryadan doludu.

Duraxan qalyan-qorcu Əsədə dedi:
– Əsəd, mən elə bilirdim ki, bu kişinin başı dəryadı.
İndi gördüm kü, kişinin oğlunun başı dərya döyülmüş
ümmənmiş.

Aldı Yığval görək sözün o biri xanəsində nə dedi:

O nədi ki, zimistanda dağlar bürüyər,
O nədi ki, əl dəyməmiş hörülər,
O nədi ki, insana amanət verilər?
O nədi ki, o da onun gülüdü?

Aşıx Ali görək nejə cavab verdi:
O qardı Zimistanda dağlar bürüyər,
O könüldü məhəbbətnən hörülər.
O urufdu bil amanat verilər,
İlqar, iman o da onun gülüdü.

Aldı Yığval:

O nədi ki, hax yanında nahaxdı?
O nədi ki, yerə-göyə dayaxdı?
O kimdi ki, yatmıyıfdı, oyaxdı?
Aşıx Yığval hər elmdən halıdı.

Aldı Aşıx Ali:

Böhtan sözdü hax yanında nahaxdı,
Hax nəzəri yerə-göyə dayaxdı.

Haqqın özü yatmıyıfdı, oyaxdı,
Bu sözdəri açan Aşix Alıdı.

Söz tamama yetişənnən sonra Paşa dedi:
– Ali, oğul, indi növat gəlif sana yetişdi. Yoxla bu Yığvalın qavını, görək bir şeyi varmı?
Aldı görək Aşix Ali nə dedi:

Mərifətdən kamal alan, ay aşix,
Şəriəti neynən elərsən aşkar.
Bey altınnan o noğdanı bəyan et,
O noğdadən elə məni xəvərdar.

Paşanın aşığının gözü buz üstə çıxmış dana gözünə döndü. Dili tutula-tutula dedi:

– Paşa sağ olsun, havanın istisi, sazin səsi beynimə düşüf. Mən hamısını birədi açajam.

Duraxan söyündüyünnən qalyan qorçusuna elə bir dürtmə ilişdirdi ki, yazix az qaldı gedif düşə Əzrayılın siyahısına. Qalyan qorcu baxdı ki, Aşix Duraxanın biğları söyündüyünnən yaman qalxıf, zalım oğlu elə şöyqə gəlif ki, bir də bayaxkı kimi ona bir dürtmə də ilişdirse, onda qəvrinə arvad-uşax ömürrük həsrət qalajax. Ona görə qaçif özünü soxdu camaatın arasına. Aşix Ali Yığvalın ilişdiyini duyuf dedi:

– Paşa sağ olsun, neyniyək, qoy mən deyim o hamısını birdən açar.

Səkkiz cənnət, yeddi dami yaqın var,
Yerdədi, göydədi, hardadı ənnar?
Ərşdə iki quş var, göydə dən dənnər,
Gah pünhan olullar, gah olur aşkar.

Yığval tez əlini qaldırıf dedi:
– Paşa sağ olsun, tafdım.

Paşa dedi:

– Nədi?

Dedi:

– Aynan, gündü. Əgər desə ki, aynan, gün döyül, demək bunun dediklərinin öyü yoxdu, yalan danışır.

Aşıx Alı dedi:

– Paşa sağ olsun, indi ki, Yığval deyir yalandı, onda bu bağlamanı özüm açajam, gör yalandı, yoxsa doğru.

Aldı görək Aşıx Alı öz bağlamasın nejə aşdı:

Deməginən bu sözdərim yalandı,
Ay, gün, Zümrüt zhu quşa büləndi
Zati Zülçəlaldı, özü kəlamdı,
Peyğəmbərdən qaldı hədsi mötəbər.

Aşıx Alı dedi:

– Paşa sağ olsun, mən sənin aşığınnan o sözü xəvər aldım ki, Məhəmməd peyğəmbər salavatüllahi mehraca gedəndə yeddinci göydə qavaxlarına iki qatar dəvə çıxdı.
Dedi:

– Ay Cəbrayıł, əylənək bu dəvə qatarının dalı üzülsün.

Dedi:

– Ya peyğəmbər, bu dəvə karvanının dalı üzülmüyəjək.

Dedi:

– Bə, bu dəvələrin yükü nədi?

Dedi:

– Ya Rəsul Allah, bir qatarın yükü sənin möcüzatındı.

O biri qatarın yükü də Əlinin səxavətidi.

– Paşa sağ olsun, mən sənin aşığından iki qatar dəvəni iki quş mislində soruşdum. O dedi: aydı, gündü. Ay, gün olmasa, yalandı.

Aldı Aşıx Alı görək o biri xanədə nə dedi:

Mərifətdən şəriətə gəlmışəm,
Təriqətdə yol ərkanı bilmışəm.
Aşix Alı deyər mətəl qalmışam,
Çarxı-dəvvərədə neçə elm var?

Paşa öz aşığına dedi:

– Aça bilmədin, nataraz oğlu, nataraz. Get mehman-narın paralarını gəti. Sən soruya cavaf verə bilmədin, bağlandın. Onnardan aldığın paranın üstünə də bir o qədər qoyuf bunnara qaytarmasan, dərinə saman təpərəm.

Yığval gəlif paraları gətirif artıxlamasının aşağı verdi. Paşa öz aşığına təpindi ki, get bir də gözümə görünmə.

Paşa üzünü Aliya tutuf dedi:

– Oğul, qal mənim yanımda, aşığım ol. Sizə çox eyliy eliyərəm.

Alı dedi:

– Sağ ol paşam, bizim ayrı mətləbimiz var.

Aşix Alı paşaynan halal-hümbət eliyif ayrıldı.

Aşix Duraxan yoldaşlarına tafsırmışdı ki, kim nə qazanır qazansın, yiğilan pulları bu çəmənnikdə mən özüm böləjəm. Gəldilər şəhərin kənarına çıxanda gördülər ki, yoldaşlarının hamısı oraya yiğilif. Aşix Duraxan bığlarını eşif qulağına dolayannan sonra pulları tökdü ortalığa. Aşix Duraxan pulları qardaş malı kimi böldü, hər kəsin payını verənnən sonra dedi:

– Aşix Alı, Allah sana min bərəkət versin. Həmişə gəlif hamımız burdan iki yüz manat yiğardıx, qalmışını o nətərəst oğlu əlimizdən alıf qaçırdı. Bu xeyri sənnən gördük. Əgər iki ay bizdən sonra qayıdış gəlsən toy xərcini çıxarsarsan.

Aşix Alı baxıf gördü ki, onlar geri qayıtmak, vətənə getmək istiyillər.

Qalyan-qorcu Əsəd dedi:

– Aşix Alı, aylığımı artırısan, mən sənin yanında qalajam.

Qalyan-qorçuyu ayı otuz manata tutuf gətimişdilər.

Aşix Ali dedi:

– Mən sana ayda əlli manat verəjəm.

Bunnar bir-birrərinnən görüşüf halal-hümmət eliyif ayrıldılar. Duraxanın dəstəsi Şərur mahalına qayıtdı. Aşix Ali qalyan-qorçu Əsədi yanına alif üz tutdu Qars dağlarına tərəf. Sarıqamış dağlarını, yaylaxlarını görənnən sonra dedi:

– Əsəd, bura bizim yaylaxlara nə qədər bənziyir.

Bu yerdə Aşix Ali kövrəlif, sazını köynəyinnən çıxartdı. Aldı görək nə dedi:

Süsənni-sünbüllü tər bənövşəli,
Yaylax, bizim yaylaxlara bənzərsən.
İçən ölməz abı-kövsər suyunnan
Bulax, bizim bulaxlara bənzərsən.

Qalyan-qorçu Əsədin bu sözdərdən ruhu təlatümə gəldi. Vətən onun da yadına düşdü. Özü də yaman düşdü. Doluxsunuf dedi:

– Aşix Ali, doğrudan, buralar Qızıl xərəvəyə, At daşına, Əyriciyə, Verst dağına, Səlim yaylağına, Gəzəldəriyə nejə də oxşuyur.

Aşix Ali baxdı ki, qalyan-qorçu Əsəd də yaman kövrəlif. Aldı sözün o biri xanəsini:

Zərzivil, xan Keyti, Daşkət baxarı,
Ağ sürülər Sarı yaldan yuxarı.
Gözəllər seyr edər o yaylaxları,
Yaylax, bizim yaylaxlara bənzərsən.

Deyər: Aşix Ali daş Gözəldərə,
Şəqayıq-çiçəkli xoş Gözəldərə.
Əyricə, Vers dağı, baş Gözəldərə,
Oylax, bizim oylaxlara bənzərsən.

Söz tamama yetir. Bunnar yol başdiyif getməkdə ol-sunnar. Birdən göyün üzünü dumannan, çisəkdən elə tutuldu ku, göz-gözü görmədi. Aşix Aliynan qalyan qorcu Əsəd bir-birinnən aralı düşdü. Bir xeyli ora-bura döyü-kənnən sonra gördülər ki, xoruz səsi gəlir. Elə bu arada Əsədin qavağına üç-dörd uşax çıxdı.

- Salam.
- Əleykümə salam.
- Əmi, aşixsınızmı?

Qəlyan-qorcu Əsəd dedi:

- Hə, aşığıx.

– Əyər aşixsınızsa, yazıxsız, bu kəndə getmiyin. Bura Qullarbaydar kəndidi. Əsmər xanım gəlif orda söhbət eliyir. Sizi görən kimi sazinizi əlinizdən alajax.

Əsəd dedi:

- Ayə, mən aşix ha döyüləm. Özüm zarafat eliyirəm.

Aşix o daldan gələndi.

Aşix Ali gəlif onnara çatdı. Soruşdu:

- Əsəd, bunnar nə deyillər?

Dedi:

– Aşix Ali, deyillər kənddə sünnət toyu var. Dəllək gəlif, aşığın dalınca adam göndəriflər. Özünüzü tez çatdırısanız, elə məclisi sizə tafşırardılar.

- Ayə, Əsəd, soruştunmu bu hansı kənddi?

Dedi:

- Soruşmuşam. Bura Qullarbaydar kəndidi.

Gəlhagəl, gəlhagəl axır ki, gəlif kəndə çatdılardı.

Baxdılard camaat dəstə-dəstə bir tərəfə axışır.

Soruşdular:

- Bu nə yiğincaxdı?

Dedilər ki, Əsmər xanım Dağıstannan gəlif. Camaat onun gözəlliyyinə tamaşa eləməyə, məlahətdi səsinə qulağ asmağa gedir. Aşix Ali dedi:

- Əsəd, biz də gedək.

Gəlif gördülər ki, o qədər camaat yığılıf kı, bir çuval
darı töksən biri də yerə düşməz. Balaja, gödək adamlar
uzunnara beş manat verif çıxıf onnarın ciyinnən baxır.

Yığışannar Aşix Aliyi göruf dedilər:

– Ayə, bir aşix da gəldi, yol verin görək.

Camaat aşix Aliya yol verdi. Aşix Aliynan qalyan-qorcu Əsəd məclisin ortasına girdilər.

Aşix Alı dedi:

– Əsəd, aşix aşığın məclisinə sazdı girməməlidid. Səhvə
yol vermişik. Allah axırını xeyir eləsin.

Aşix Alı əlini köksünə qoyuf baş əydi.

– Xanım, bizi bağışda. Saznan məclisinizə gəldiyimizə
görə günahkarıx.

Xanım dedi:

– Anama qurvan olasan, elə zarafatdar geşməz.

Aşix Alı baxıf gördü kü, özü də xanımın başındakı
qırx qızın içində bir qarı da var. Kankannıx elminin dədəsini
yandırıf, yerin yeddi qatınnan xəvər verir.

Xanım dedi:

– Adam isdiyirəm ki, bu aşığı mənnən zamına
götürüsün. Axşamın qara sərinində bunnan danışajam.

Mehdixan addı bir adam irəli çıxdı.

– Xanım, mən götürürəm zamına.

Dedi:

– Ünvanını de.

Mehdixan ünvanını yazıl ona verdi.

Xanım dedi:

– Əgər aşix qaçarsa, öyün dağılajax.

Mehdixan aşix Aliynan Əsədi götürüf öyünə getmək
istiyəndə xanım dedi:

– İki qız əlinizdə simli qamçı bunnarı aparın
Mehdixanın öyünə qoyun. Axşamüstü gedif gətirərsiniz.

Əsəd qızdarın cavanniğini, gözəlliyyini göruf papağın
dalını günortaladı. Aşix Aliya dedi:

– Aşıx, xudavəndi aləm elə eləsin ki, bağlanmıysan.
Bir il beləjə gedək-gələk.

Qızdar bunnarı gətirif Mehdixanın öyünə qoydular.
Mehdixan dedi:

– Aşıx Ali, sən məni tanımirsan. Mən Qazax mahalınınam. Adım Mehdixandı. Düşmannı olduğumnan buraya addamışam. Bu çəpəl çox qabil sənətkardı, on səkkiz şeyirdi var. Çox aşıxları bağlıyif, sazını alıf. Sizin də sazinizi alajax.

Qalyan-qorcu Əsəd dedi:

– Qardaş, qurddan qorxan, qoyun saxlamaz. Bə bu bədbəxt oğlu kişinin əlinnən qaşsın, arvadın əlinnən qaşsın, bə bu harda aşixlığ eliyəjək.

Mehdixan dedi:

– Siz qaçın, qoy mənim öyümü dorq eləsin. Mən təzə öy alaram. Amma sizin kimi eloğlularım bu qəriflikdə pisikməsin.

Elə təzəcə yeyif-içif kəmərin altını bərkitmışdilər ki, qızdar qapının ağzını kəsdilər:

– Xanım sizi çağırır.

Mehdixan, Aşıx Ali, qalyan-qorcu Əsəd qızdarın yanına tüşüf məclisə gəldilər.

Gəlif gördülər ki, xanım şəhərin küçələrinə yazif yapışdırif ki, ay camahat, sizi Göycə mahalının Qızılvəng kəndin-nən gələn bir aşığın vay gününə baxmağa çağırıram. Hamı gəlif baxsın.

Xanım Aşıx Aliyi yanına çağırif dedi ki, gəl belə bir şərt kəsək. Əyər mən səni bağlasam, boynunu vurdurajam, zindana saldırajam, dar ağacının asdırajam, o mənim işimdi. Və sən məni bağlayan, şərtin nə olajax?

– Xanım, birinci, mənim sənin şərtinnən qorxum yoxdu. İkinci, camahatdan da, sənnən də xahiş eliyirəm ki, bizi bağışdıyasınız. Biz günahkarıx. Çünkü aşıx aşığın üstünə sazdı getməz.

Əsmər xanım dedi:

– Anama qurvan olasan, aşix. Heş bir bağışdamax olmuyajax. Qavağa mən düşəjəm. Cavaf verə bilməsən, Göyçüyə nə ismarışın varsa, indidən bu yanındakına söylə.

Aldı görək Əsmər xanım nə dedi:

Bir qəriv aşixsan düşüf güzarın,
Nahax yerə bu sınağa gəlifsən.
Neçə aşixları salmışam bəndə,
Hamısına sən sadağa, gəlifsən.

Aşix Alı dedi:

– Xanım gəlmisəm bir, qayıdım gedim iki. Mənim sənnən bir qəsdi-qərəzdiyim yoxdu. Boynumu vurduruf, nə qazanajaxsan? Kasıv oğlanam, qoy gedim bir təhəri başımı saxlıyım.

Xanım dedi:

– Sözə cavaf verirsən, ver. Verə bilmirsən, əmr eliyim boynunu vuruf canını, bu dünyanın əzavınnan birdəfəlik qurtarsınnar.

Aşix Alı dedi:

– Xanım, deyəsən sənin qavağınnan qaşdixca ayağın yaman yer alır. Sən mənim yox, heç Göyçəli bir çovanın da əlinnən saz ala bilməzsən. Arvadsan deyə səni biyavır eləmək istəmədim. İndi özünnən küs.

Aldı Aşix Alı:

Bəyənmirsən mənim kimi aşığı,
Sənin başın dağlamağa gəlmisəm.
Sazını, sözünü, bir də özünü,
Dustax edif saxlamağa gəlmisəm.

Xanım baxdı ki, yox, deyəsən bu özünə görə döyük:

– Aşix, indiyə qədər bəlkə də sana rəhm eliyərdim. Belə yekə-yekə danışlığına görə başının qavax dilini kəsdirə-

jəm, dilini.

Qalyan-qorçu Əsəd baxdı gördü kü, xanımın başındakı qızdar təpədən-dırnağa sarı kətan geyif. Aşix Ali qalyan-qorçunun üzünə baxanda gördü kü, Əsəd qızdara baxıf qısır inək danası kimi yalam-yalam yalanır. Aşix Alının ölüv-öldürməyinin ona heş bir istisi, soyuğu yoxdu.

Ali gülə-gülə Əsmər xanıma dedi:

– Xanım, vejinə alma, işində ol.

Aldı Əsmər xanım:

Sinəmdə qövr edir eşqin sovdası,
Silinsin könlünün qalmasın pası.
Yoxdu səndə aşixlığın siması,
Nahax yerə bu meydana gəlifsən.

Ali dedi:

– Düz deyirsən, arvaddar kişilərə nə desə haxlıdı. Amma bu meydan arvad meydanı döyük. Qulağın aç, məni yaxşı-yaxşı dinnə:

Dağılıfdı huşun, həmi idrakin,
Əlac etsin sana loğmani-həkim.
Laf eyləyənən aç mətahin, tök yükün,
Sərraf mənəm, yoxlamağa gəlmışəm.

Qəlyan-qorçu Əsəd gördü ki, xanım livasını dəyişif elə geyinif ki, baxanda adamın huşu başından çıxır. Amma hiss elədi ki, xanımın qavirqotu, hindiqotu Aliya təsir eləmir. Zalim oğlu xanımın lap əhədini kəsif.

Əsmər xanım dedi:

– Əyə aşix, hərzə-hərzə danışma, qulağını aç, sözümün o biri xanəsini eşit:

Əsmərəm, qəddini döndərrəm yaya,
Əlimnən gedərsən ölkənə haya.

Aşıx deyif özün çəkmə ucaya,
Nahax yerə bu meydana gəlifsən!

Aldı Ali:

Çağırram Allahi, ol Mustafanı,
Gərdişi dövranı, qadir sübhanı.
Bu Aliyi yaxşı öyrən, bil tanı,
Qollarını bağlamağa gəlmışəm.

Söz tamama yetdi. Xanım bu dəfə laf ajıxlınıf özünnən çıxdı. Gedif livasını dəyişdi, özünə yeddi rəng ziynət vuruf, başdan ayağa qənöyüz geyif geri qayıtdı.

Qalyan-qorcu Əsəd ona baxanda huşu başınınan çıxdı.

Öz-özünə dedi:

– Zalimin balası insan ha döyük, elə bil göydən enmiş huri-qılmandı. Allah Aliya insaf versin. Həş belə xanımın xətrinə dəyəllər.

Əsmər xanım Aliya bir tərs nəzər salıf aldı görək nə dedi:

Gəndi laf eliyif, aşığam deyən,
Çox sənin kimisin qal eylərəm mən.
Min zülümənən səni çəkdirrəm dara,
O əlif qəddini dal eylərəm mən.

Aşıx Ali dedi:

– Xanım, vallah sana yazığım gəlir. Gəl daşı ətəyinnən tök. Nə özünə, nə bizə gəl nahax yerə əziyyət vermə. Qoy çıxax öz yolumuznan gedək.

Xanım sevindi. Fikirrəşdi ki, yaqın sözü qurtarif, ona görə aradan çıxmaq istiyor. Yerini bir az da bərkidif dedi:

– Hələ Əsmər xanımın əlinnən sağ-salamat qurtaran olmuyuf. İnsallah sənin də canını alajam.

Ali dedi:

– Vallaha aaz, murazını gözündə qoyajam.

Bəyənmirsən mənim kim aşağı,
Aparıf özümə mal eylərəm mən.
Vallah sallam bir tükənməz yanara,
Yandırıf-yandırıf kül eylərəm mən.

Xanım baxıf gördü ki, yox, deyəsən bu ipə-sapa
yatana oxşamır. Gəlsənə, bir az da qorxudam. Bəlkə
təntiyif, ağlını başından çıxarda bildim:

– Anasının oğlu, mənim on səkkiz şeyirdim var. Neçə-
neçə aşıxları saldırmışam zindana. Səni də indi onnara qatıf
boynunu vurdurajam:

Çağır dədən, nənən yetişsin dada,
O cavan ömrünü verəjən bada.
On səkkin şeyirdim var bəylərzada,
Səni də onnara qul eylərəm mən.

Qalyan-qorcu Əsəd baxdı ki, Əsmər xanım Aşıx Aliyi
şeyirdderinə qul eləmək istiyir. Ürəyində dedi:

– Aya, bu zalımın qızı noleydi məni elə özünəjə qul eli-
seydi.

Qalyan-qorcu Əsmər xanım hayana gedirdisə, onun
dalınnan baxırdı. Xanım o qədər xoşuna gəlmışdı ki, o
yeridikcə köksünü ötürüf deyirdi:

– Allah, nur yağır, Allah!
Aldı görək Alı nə dedi:

Yaxşı-yaman hər nə desən qanıram,
Eşqin ataşına mən də yanıram.
Mən bir məhək daşam qəlbi tanıram,
Səni üç qəpiklik pul eylərəm mən.

Əsmər ürəyində dedi: mən nə desəm, deyəsən bu
cavavını tapajax. Gəl buna elə bir biavırçı söz de ki,

camahatın qavağında utansın. Deməyə söz tafmasın.

Aldı Əsmər xanım:

Mən Əsmərəm, nahax gəlməz dilimə,
Çara olmaz haxdan gələn ölümə.
Səni minnəm üz tutaram elimə,
Arpa, samanını bol eylərəm mən.

Qalyan-qorcu Əsəd qayıtdı o tərəfdən ki...

– Xanım, minə bilsən məni də tərkinə al.

Camahat gülüşdü:

Əsmər xanım qarının üzünə baxıf dedi:

– Ay nənə, bu nətəri aşixdı. Ağlın nə kəsir?

Qarı dedi:

– Ay qızım, imanım kirpi dərisində olsun, əyər belə
aşix görmüşəmsə?! Bu aşix deyil. Ənzəli qamışdı.

Aşix Ali baxdı kı, yox, deyəsən Əsmər xanımın
cılovunu çəkməyin vaxtı çatıf. Aldı Aşix Ali:

Aşix Ali təvəkküldü pirinə,
Sığınmışam o kərrari kərimə,
Küçükləmiş qancıx kimi hürümə,
Axşam-savah yalın bol eylərəm mən.

Mehdixan irəli yeriyif dedi:

– Xanım, camaat səndən narazıdı. Novat indi Aşix
Alındı. İndi o qavağa düşəcək, sən cavaf verəjəksən.

Ali sazin zilini zil, bəmini bəm eliyif başdadı, nə başdadı.

Aldı görək nə dedi:

Əcəf yerdə keşdin mənim cəngimə,
Cəngimnən çıxmağa pür hünər gərək.
Maya dura bilməz nər qavağında,
Meydana girməyə nərə-nər gərək.

Saxla dilini özün üçün qadağa,
Əlimnən gedərsən arana-dağa.
Səməndər tək göydə qanad çalmağa,
Havada süzməyə balü-pər gərək.

Camalın şövqünnən dilim oldu təng,
Çayda balığ olar, dəryada ləhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşix Ali birdi, birə-bir gərək.

Aşix Ali sözdəri deyənnən sonra camahat dedi:
– Aşix Ali, sən də qıfılbənd de, qoy görək özünnən
deyən xanım nə cavaf verir.
Ali gülə-gülə dedi:
– Arvada bağlama deyif, cavaf istəmək ölüdən kəlmə-
yi-şəhadət soruşmax kimi bir şeydi. İndi deyirəm. Mən
deyəjəm, amma o gözünü döyəjək.
Aldı Ali görək Əsmər xanımnan nə soruşdu:

İnsi-cinni o yer, o göy yox ikən,
Hax nə əmr eylədi, yer, nədən oldu?
Pərdeyi hicavətdən bir nəzər qıldı,
O dürrün içində nur nədən oldu?

Mehdixan dedi:
– Xanım, dillən, niyə dilin kəlmə tutmur.
Əsmər xanım dili dolaşa-dolaşa dedi:
– Mehdixan sağ olsun, havanın istisi, sazin səsi mənim
başımı düşüf. Qoy desin, hamısını birdən açajam.
Aşix Ali qalyan-qorcu Əsədin üzünə baxıf gördü ki,
dostu papağın dalını yaman günortalayıf. Əsədin kefi
Alvízin başında köylan vurur.
Aldı sözün o biri xanələrini:

Bir nəzər qıldı gövhər tərlədi,
Bir qətrəsi düşdü, ümman eylədi.
Xışma gəlif Cəbrayıla söylədi,
Yandırıdı şahpərin, nar nədən oldu?

Aşix Alı duva istər pirinnən,
İltifat nəzərinnən, öz qüdrətinnən.
Bir dürr xəlq eylədi qüdrət sərinnən,
O dürrün içində nur nədən oldu?

Söz tamama yetdi.

Əsmər xanım cavaf verə bilmədi. Mehdixan Əsmər xanımın boyunbağısından tutuf sürüdü meydanın ortasına. Dedi:

– Aşix Alı, bunun canı da, pulu da sana halaldı. Nə desən, o da olajax.

Aşix Alı dedi:

– Mehdixan, qardaşım, çox sağ ol. Mən bu xanımı bağladığımı görə aparsam, Göyçə mahalında mana nə deyəllər. Deməzdərmi, bu öz deyiklisinə qovuşmax üçün pul qazanmağa getmişdi, yoxsa deyişif arvad almağa. Yaxşısı budu, toy xərcimi versin, gedim öz istədiyimi alım, toyumu eliyim.

Əsməri buraxdılar ki, gedif pul gətisin. Bir azdan Əsmər xanım əlində iki kisə qızıl pulnan qayıdır gəldi. Pulları Aliya verif dedi:

– Aşix Alı, sənin kim oğula tək pulum yox, canım da qurvandı. Ürəyimi istəsən, onu da sana əsirgəmərəm. Qalyan-qorçu da qoy getsin mənim qızdarımnan pulunu alsın. Onnara tafşırmışam.

Əsəd ayağının yerini qurdaliya-qurdaliya dedi:

– Onun özü mənim olmuyannan sonra, pulunu zəhri-mara döndərrəm.

Camaat dağıldı. Mehdixan aşixları evinə apardı. Eloğ-

lannarının şərəfinə gözəl bir məclis düzəltdi. Yaxşıca yeyif-içif, dincəldilər. Savah tezdən xanımın qaravaşdarından biri gəlif dedi:

– Aşix Ali, xanım sizi çağırır.

Aşix Ali duruf sazını da götürüf Mehdixannan halal-hümmət eliyənnən sonra Əsmər xanımın yanına gəldi. Bunnar baxıf gördülər ki, sufra, yemək-işmək öz yerində. Amma xanım bu dəfə başqa livasdaydı. Hürü də, pəri də, mələk də onu görsə utandığınnan qaçif gizdənər, üzə çıxmazdı. Təpədən tökülən saç alaçix çuvuğunu kimi yernən gedirdi. Xanımın zülfünün yarısı sinəsinin üstünə tökülüf səhərin mehinnən dərddəşirdi. Bir az söhbətdən sonra Əsmər xanım üzünü qızdara tutuf dedi:

– Qızdar, belə qara söhbətdərdən bir şey çıxmaz, sazımı mana gətirin.

Onun sazını gətidilər. Əsmər xanım sazını sinəsinə basıf şümsad barmaxları pərdələr üstündə gəzdirməyə başdı-yanda qalyan-qorcu Əsəd Aşix Alının qulağına piçildadı:

– Aşix Ali, burda alver məsələsi olsa, sənin nişannın var, bunu öz adına al, mana ver. Aylığımnan tutarsan.

Gözdəri bahar buludu kimi dolmuş Əsmər xanım məlul-məlul Alının üzünə baxıf görək nə dedi:

Arifi xoş kəlam, tutiyi-imran,
Gəl al məni, mən də sənnən varalım.
Kimdi bu dünyanın axırın görən?
Gəl al məni, mən də sənnən varalım.

Aşix Ali baxıf gördü kü, Əsmər xanımın fikri ayrıdı. Öz-özünə fikirrəşdi ki, bu nə qədər gözəl olsa da, mənim öz istəkləm, öz elim, öz ovam var. Camahat mana nə deyər. Hamı dədəmin goruna söyməzmi?!

Ali öz-özünə fikirrəşdi, amma gərək elə eliyim ki, Əsmər xanımın da qəlbini mənnən qalmasın. Bu xəyalnan Aşix Ali aldı görək nə dedi:

Sənəmlər sənəmi, gözəllər xası,
Nejə deyim sən də, mənnən var alı.
Ayıfdı aləmə düşməsin səsi,
Nejə deyim sən də, mənnən var alı.

Aldı görək Əsmər xanım öz dərdi-dilini nejə izhar elədi:

Aşiq oldum sənin şirin dilinə,
Dərya kamalına, gövhər, ləlinə,
Qəbul eylə məni, apar elinə,
Gəl al məni mən də sənnən varalım.

Göhər gəlif dürr mədanın tutufdu,
Yaxşıyı qaldırıf, yamanı atıfdı,
Baxtı yazan məni sana yazıfdı,
Gəl al məni, mən də sənnən varalım.

Qalyan-qorcu Əsəd dedi:

— Aşix Ali, daha burda nə Mehdixan var, nə də camahat. Onun sözünü yerə salma. Denən alajam. Sonra mən deyən kimi eliyərik.

Aşix Ali dedi:

— Aya, elə danışırsan. Elə bil dünya görmüyüfsən. Özünü niyə biyavır eliyirsən? Onnan sana arvad olar. Xanzadələr, bəyzadələr ona söz deməyə cəsarət eləmir. Yuyulmamış qaşış kimi ortuya nə düşüfsən?

Aldı görək Ali Əsmər xanıma nə dedi:

Bir xalım bəzirgan, bir xalın hajı,
Bir xalın qiymatı Urum xəracı.
O dünya, bu dünya sən mana bajı,
Necə deyim sən də mənnən var alı?

Əsmər xanım baxıf gördü kü, aşix buna bajı deyir. Əli yerdən, göydən üzüldü. Dərinən bir ah çəkif aldı sözün o

biri xanəsini:

Əsmərəm, səninlə olaydım sirdaş,
Ağlaram, eynimnən gedər qannı yaş.
Sən ki, bajı dedin, sən mana qardaş,
Qardaşımsan, bu ilqarda duralım.

Aşıx Alı işin belə qurtarmasına çox sevinif, aldı görək sözünün sonuncu xanəsində nə dedi:

Aşıx Alı, nə xəyala dalıfsan?
Hayva kimi, saralıfsan-solufsan.
İlqar verif bajı-qardaş olufsan,
Sona qədər bu ilqarda duralım.

Söz tamama yetdi. Əsmər xanım aşıx Aliya bir dəst bəy paltarı, dəvə yununnan başdix, məngülə arxalıx, gümüş vəznəli çuxa, bir dəbir buxara papax bağışdadı, Aşıx Alı, bu da mənnən sana bajı payı-dedi. Sonra Aliya toy nəməri bir kisə də qızıl verdi.

Görüşüf-öpüşüf, halal-hümmət eliyənnən sonra bunnar vətənə yola düşdülər. Qalyan-qorcu yaman tələsiyirdi. Tez-tez Aliya deyirdi:

– Bə sən deyirdin adna axşamı gedəjiyik, cümə günü yola düşməliyik. Yolumuzu gözdəməkdən evdəkilərin gözünün kökü saraldı.

Ərzurum dağlarının ətəyində qalyan qorcu bir də onu tələsdirəndə Alı sazi sinəsinə basıf qəmli-qəmli oxumağa başdadı.

Budu gəldi aylar sultanı Novruz,
Dolandı ruzigar, havalar keşdi.
Dəli könül gündə yüz xəyal eylər,
Balalı sərimnən sevdalar keşdi.

Başına mən dönüm, ey şahı doxtər,
Apardı ağlımı gözdəri xumar.
Tapmadım ömrümə bir münasib yar,
Neçə məleykələr, sonalar keşdi.

Alı deyər: bir qəm məni büründü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Cavan canım qürvət eldə çüründü,
Neçə çərşənbələr, cumalar keşdi.

Bu sözü qurtarannan sonra onnar başdadılar getməyə. Bir az gedənnən sonra gəlif İydir şəhərinə çatdılara. Bir az da gedif çatdılara Axuranın yanına. Artıq Ağrı dağı görünürdü.

Aşix Aliya demişdilər ki, Ağrı dağının yanından getmiyin. Orda yeddi zilan qaçağı var, sizi saxlayıf soyajaxlar.

Aşix Alının sazinin simi qırılmışdı. Sazını düzəlt-dirmək istiyirdi. Bir də baxdı ki, əli silahlı, yeddi nəfər Ağrı dağının enif onnara tərəf gəlir.

Aşix Al böyük bir daşın dalına girif sazı daşın üstünə qoyuf dedi:

– Ayə, tərpənməyin silahları qoyun yerə. Yoxsa hamınızı dənniyejəm.

Zilan qaçaxları baxıf gördülər ki, qavaxda qəribə bir silah görünür. Doqquz nişanə götürən qaraulu var. Bunnar yalvarmağa başdadılar.

– A qardaş, vallah, biz düzgün adamlarız, düşmannıyız, ona görə daqlara çəkilmişik. Bizim siznən nə işimiz var?

– Ayə, sizə demirəm töküln atdan, silahları yəhərin qasına keçirdin!

Onnar atdan düşüf, silahları, qatarrarı yəhərin qasına keçirtdilər.

Aşix Al dedi:

– Əllərinizi yuxarı qaldırın, and için!

Dedilər:

- Nəyə and içək?
- And için Ağrı dağına, peyğəmbərin bulağına, Nuhun gəmisinə. And için ki, bizim siznən heş bir işimiz olmuyajax.

Birinin civində bıçağı varydı. Əlini salif onu da ci-vinnən çıxardıf yerə atdı.

Öz-özünə dedi:

- Qansız adama oxşuyur. Birdən üstümü yoxluyuf tapar. Məni vuruf öldürər.

Aşix Alı dedi:

- Di gəlin addayın.

Bunnar əlləri yuxarıda gəlif addıyırıldılar. Biri gözünün qulağınınan baxanda gördü kü, aya, silah-zad nədi. Bunun əlindəki saziymış. Bir göz qırpmında aldılar aşix Alının başının üstünü.

- Aşix, and içmişik ki, səni öldürməyəjəyik. Ağrı dağında nə nişangah varsa, hamısını deyəjəksən. Yoxsa, sənin qəşoyluğunu bu qamçıya verəjəm.

Aşix Alı dedi:

- İcazə verin deyim.

Aldı görək aşix Alı nə dedi:

Alçaxdan ucuya çəkilif başın,
Dağların sərdarı nər, Ağrı dağı.
Payızın, baharın olar zimistan,
Sənnənən əysik olmaz qar, Ağrı dağı.

Dedi:

- Aşix, Ağrı dağının nə nişanəsi var biz bilirik. Düz deməsən, səninkini sana verəjəyik.

Xan atdanar, xan yerinə xan düşər,
Leşgər vurar, mahallara qan düşər.
Hər dağdan irəli sana gün düşər,
Hər zaman açılsa dan, Ağrı dağı.

Qaçaxlar bir ağızdan dilləndilər:

– Aşix Ali, sağ ol. O biri nişannarı da düz desən, nəmərin bizdə.

Ali alif sözün o biri xanələrində görək nə dedi:

Səkkiz rizvandı, cənnəti bağı,
Neçə qapısı var, neçə otağı.
Nuh gəmisi, peyğəmbərin bulağı,
Çox nişana səndə var, Ağrı dağı.

Aşix Ali insanata sirridi,
Tozun qalxıf İrəvanı büründü,
Axşam üstü bir tərəfin yeridi,
Batırdın Axuranı pir Ağrı dağı.

Söz qaçaxların çox xoşuna gəldi. Yeddi nəfəriydilər. hərəsi bir onnx qızıl da bunnar verdi.

Aşix Aliynan qalyan-qorçu Əsəd xeyli gedənnən sonra sağ-salamat gəlif Şərur torpaxlarına çatdılar. Aliynan qalyan-qorçu Əsədin ayrılmak məqamı yetişdi. Görüşüf, öpüşüf, halallaşannan sonra Aşix Ali çıxardıf Əsədin pullarını verdi. Hələ otuz manat da üstünə qoydu. Baxdı Əsəd ayağının yer qurdalıyır. Ali dedi:

– Əsəd, noluf, niyə yer eşəliyirsən?

– Aşix Ali, mana az verdin.

– Niyə danışdığımız yadının çıxıfmı?

– Yox, yadımdadı. Amma, mən çox çətinniklər çəkdim sənin yolunda. Sən də ki, yüz aşığın pulunu qazandın.

Aşix Ali çıxarıf ona otuz manat gənə verdi. Sonra halal-hümət eliyif ayrıldılar. Aşix Ali gejəni gündüzə qatıf özünü kənddərinə çatdırıldı. Gejə yarısı qapılarını döydü. Tez dədəsi qapının dalına gəlif soruşdu:

– Səsinə qurvan olum, Ali, sənsənmı?

– Ay dədə, mənəm.

Allah heç kəsi kasif eləməsin. Bir ağaç qırığı yoxuyudu
ku, qapının dalına söyküyf yatalar. Mirzə kişi qapının
dalına daş yiğmişdi. Daşdarı bir-bir götürüf qıraqa qoyur.
Qoyduxca danışındı:

– Alı, mən bir şey düzəldəmmədim. Ölmüş anan da bir
şey düzəldəmmədi.

Aşix Alı dedi:

– Ay dədə, qorxma, yaxşı gəlmişəm.

Mirzə kişi qapıyı açdı. Aşix Aliyi bağıra basdı. Mirzə
kişi dedi:

– Öyü xaravın qızı, Alı gəldi.

Anası yetirif oğlunu ayaxdan başa duz kimi yaladı.

– Anan ölsün. Anan ölüydi, səni görmüyəydi. Bəsdi xanımı
ayrı adama veriflər. Bu saat toy çalınır.

Mirzə kişi hirsdi adamıydı, amma adam döyməknən işi
yoxuydu. Arvadın üstünə qıjgırılıf dedi:

– A gjivəsər qızı, gjivəsər. Cahaldı, ona niyə elə xəvər
verdin?!

Savah açılhaaçılıydı. Anası tez çay qaynadıf onun qa-
vağına qoyuf, dedi:

– Anan ölsün, bir istəkan çay iç.

Aşix Alı bir istəkan çay içənnən sonra baxıf gördü kü,
dədəsi böyründə hərrənir. Alı dədəsinin üzünə baxanda
İmirzə kişi soruşdu:

– Alı, a bala, nətəri gəldin?

– Ay dədə, yaxşı gəlmişəm. Üç kisə qızıl gətirişəm.

Dan yeri ağardı.

Cammat mal qoyunu naxıra qatan vaxtı İmirzə kişiyə dedi:

– Ay dədə, mən Çamırriya Bəsti xanımın toyuna
getmək istiyirəm, nə deyirsən?

– A bala, o toyda on yeddi cahal əli tüfəngli dayanıf,
deyillər toya kim duz qatsa, onu vurajaxlar.

– Yox, dədə, ölsəm də gedəjəm.

Aşix Alı sazını götürüf Çamırriya, toy evinə yollandı.

Camaata şüd düşdü kü, aşix Ali gəldi. Hamı elə bilirdi ki, aşix Ali ölüf. Ona görə də Bəsti xanımı başqasına verillər. Aşix Ali məclisə girəndə hamı məttəl qaldı.

– Aşix Ali, sazını çıxart, bir oxu.

Aşix Ali sazı çıxartmaxda olsun, sizə kimnən xəvər verim, İmirzə kişidən.

İmirzə kişi arvadına dedi:

– Arvad, o farmaşın qoynundakı xəncəli çıxart mana gəti.

– A kişi, neynirsən onu?

– Gədənin dalıncax gedirəm, tez ol!

– Ayə, sən bu xəncəlnən nağayrajaxsan?

– Əşşı, sənin işin döyül. Yüz gün yarax, bir gün gərək.

İmirzə kişi harda ətmi doğramışdı, köşəmi çəkmişdi, ya gönmü sıyırmışdı, bilmirəm elə qanni-qanni xəncəli qınına qoymuşdu. Xəncəlin yarıya qədər qındaydı, yarıya qədəri də çöldə. Nə qınına otururdu, nə də çıxırdı. Mirzə kişi bunu kürkün altından belinə bağlayıb getdi həmin toy məclisinə. Gördü kü, on yeddi cahal əlində tüfəng dayanıf. Mirzə də bir tərəfdə dayandı. Əli də kürkün altındakı xançalın dəstində. Camahat dedi:

– Aşix Ali, oxu.

Aldı görək aşix Ali nə dedi:

Günahkaram, yar yanında,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.

Bəsti xanım aşix Alının səsini eşitdi. Üzünnən ürbəndini azajıx araladı. Gördü kü, aşix Ali qəmli-qəmli oxuyur. Aşix Ali da baxdı ki, Bəsti xanım ağlıyır. Öz-özünə dedi:

– Ayə, bu bizim kənddi filankəs kimi gözündən mayif olajax:

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrim döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keşdi, olan oldu.

Bəsti xanım baxıf gördü kü, söznən onu başa salır ki,
gedifsən get, günahkar mənəm.

Bəsti bu töhmətə dözmədi, oğlanın bajısını yanına
çağırıf dedi:

– Ala, qardaşının üzüyünü.
– Aaz, toya qan salarsan, aaz nə danışırsan?
– Cəhənnəmə qan düşsün. Mən elə bilirdim ki, aşix Ali
öluf. İndi ki, aşix Ali sağdı, getmiyəjəm.

Bir azdan xəvər yayıldı ki, deməzsənmi Bəsti xanım
aşix Ali gəlif deyən üzüyü geri qaytarıf, toyu pozmax istiyir.

Aşix Ali isə oxuyurdu:

Aşix Ali, sana qurvan,
Gəl eyləmə bağırmı qan.
İtkin düşdü tülək-tərlən,
Sar da, kəklik alan oldu.

İmirzə kişi baxıf gördü kü, oğlanın atası adamlarına
deyir ki, aşix Aliyi da vurun, dədəsini də. Yazıx Mirzə kişi
aşix Alının arxasından hərrənirdi ki, qoy atılan güllə
qavaxca mana dəysin. Kürk qalındı bəlkə saxlıya. Bala
dediyin bağır ətidi. Allah heş kimi tək eləməsin. Bir azdan
ara qarışdı, məssəf itdi. Camahat iki tiriyə bölündü: kimi
aşix Aliya hax qazandırdı, kimi də toy yiyəsinə.

Aşix Ali baxıf gördü kü, bunnarın sözünü az adam
deyir. Amma camahatın bəzisi annadı ki, İmirzə kişidə silah
var. Nədisə kürküñ altındadı. Əlini atıf çıxartmax istiyir.
Dodaxaltı da, deyir ki, çoxdan çox öləjək, azdan az. Bu
yerdə görək aldı Aşix Ali nə dedi:

Beyvəfa dost məni cannan elədi,
Tutufdu dəstində ayaq almasın.
Girdim dostun baxçasını seyr etdim,
Görmədim bağında ayaq almasın.

Camahatın hamısı aşix Aliya baxıf hayfısdandı. Ayə, Allah eliyəydi toya qan düşmüyəydi.

Katıvısan oxu dərsin hər aya,
Bayram ayı demək olmaz hər aya.
Şahlar şahı özün yetiş haraya,
Düşman bu günümdə ayaq almasın.

İmirzə kişi elə fikirrəşdi ki, aşix Alı təkdi deyən özünə kömək istiyor. Əli xancalın dəstəsində köyrəldi. Dedi:
– Ayə, a bala, sənin üstünə əyax alan kimdi?
Aldı görək aşix Alı nə dedi:

Deyər aşix Alı yara bağlıya,
Kamil təbib gərək yara bağlıya.
Yar ixlasın özgə yara bağlıya,
Həftə tamam oluf, aya qalmasın.

Niftalı irəli yeriyif dedi:
– A camahat, mənnən küsmüyün. Mən qızımı Xudaverdinin oğluna vermirəm.

Camahat dedi:
– Niyə, a Niftalı?
– Ona görə ki, Aşix Alı haqq aşığıdı. Mənim qızıma qarğadı. Gözümün ağrı-qarası bir uşağım var. Niyə getsin bədbaxt olsun.

Camahatın yarısı ayağa qalxdı.
– A Niftalı, onda qızı Aşix Aliya verək.
Bir neçə aqsaqqal yerinnən qalxıf dedi:

– Düz deyir, qavaxdan Niftalı qızın "hə"sini Aşix Aliya verif, qız ona deyiklidi.

Aldı görək aşix Alı indi nə oxudu:

Uçufdu könlümün qəlbə hasarı,
Bir sütun vurdunuz damı dayansın.
Hər kim dostdan dosta yaman qandırsa,
Qiyamat oduna damı da yansın.

Camahat baxıf gördü, kim ki, aşix Alının sözünü demir, haqq aşığı onu qarğıyır. Dedilər:

– Xudaverdi dən ötrü damımızı niyə başımıza uçurdux? Niyə qarğış yiyəsi olurux?

Alı isə oxuyurdu:

Dedim: əğyar özü nədi, sözü nə?
Baxgınan qaşına, ala gözünə,
Axirətdə bir öy tiksə özünə,
Uçmasın başına, damı dayansın.

Camaat baxıf gördü kü, Aşix Alı açıx-aşkar deyir:

– Kim ki, mərdimazardı, qoy onun evi başına uşsun.

Deyər aşix Alı acar ovluya,
Zambur şirə çəkə acar ovluya.
Hər kim dostun qoyuf acar ovluya,
Od vur qapısına damı da yansın.

Söz tamama yetən kimi Çamırrının ağsaqqalı ayağa qalxıf dedi:

– Ay camahat, heş kim səs-küy salmasın. Ay İmirzə, irəli gəl Xudaverdi nə verifsə, o başlığı sən ver Niftaliya.

Aşix Alı sazını götürüf evlərinə qayıtdı.

İmirzə irəli yeriyif dedi:

– A Xudaverdi, nə verifsən?

Dedi:

– Yüz manat qızıl pul. Bir həftə də bu camahatın yeyif-içdiyinin hamısını.

İmirzə onun nə təmənnası vardı, hamısını ödədi. İrəli yeriyif Niftalının əlinnən tutdu.

– A Niftalı, "hə" alanda pulum olmadı. Bu iki onnx sənin "hə" demən. Üç yüz manat qızıl pul başdix istəmişdin. Ala bu da sənin başlığıñ.

Xudaverdiyə dedi:

– Di zurnaçılarını götür get.

Camahat dedi:

– Ayə, zurnaçı neyliyir sana. Qoy çalsınnar.

İmirzə dedi:

– Yox, mana ürəkdən çalan zurnaçı lazımdı. Çaxırırdan Balay Söyüňü gətirəjəm.

Camaat razılaşf Bəsti xanımı Aliya verdi.

O vaxtdar gəlin atnan gəlirdi. İmirzə kişinin bir atı varıydı. Bir-neçə atı da Mustafa göndərdi ki, gəlinin qavağında at oynatsınnar. Gəlini ata mindirdilər. İmirzə kişi bir əlinnən atın yüyəninnən, o biri əlinnən də üzəngisinnən tutuf, başının arvadı yanına çağırıldı:

– A ölü qızı, ölü, gəlif gəlinin qavağında oynasana!

Gəlin qapıya çatdı. Camahat axışif gəldi. Elə gözəl bir toy keçirdilər ki, daa nə deyim? Xudavəndi aləm hamıya oğul toyu, qız toyu qismət eləsin.

Aşıxlardan toyun sonunda bəy tərifi söylüyər, sonra da bir duvaqqapmaynan məclisi başa çatdırallar. Biz də bu söhbətimizi beləcə başa çatdırax:

Təzə bir gözəl çıxıfdı,
Dağlar maralı, Gülpəri.
Hər kəsə qarşı gəlsə,
Yandırar narı, Gülpəri.

Camalınnan haya edir,
Dağların qarı, Gülpəri,
And verirəm öz baxtına,
Pozma ilqarı Gülpəri.

Gülpəri, nə Gülpəri,
Bənzər cənnət almasına.
Ay, gün görsə haya edir,
Keçər bulud daldasına.

Eşidənnər heyran qalır,
Bu gözəlin sədasına.
Nə ola qədəm basasan,
Bir bizə sarı, Gülpəri.

Hər kim belə gözəl alsa,
Baxtafar onun başına.
Yüz yanında qoja olsa,
Enər on səkkiz yaşına.

Görənnər heyran qalıfdı,
Onun süzgün baxışına.
Cəllad kimi aman vermir,
Qurudur dari, Gülpəri.

Aşıx Hajı, qurvan eylə,
Canını belə ceyrana.
Çoxlarını dəli edif,
Salıf çölli-biyavana.

Hər kim belə gözəl alsa,
Zəhmət versin şirin cana,
Səyyat tor qursa tərlana,
Ovlar şikarı, Gülpəri.

HAJI HÜSEYNİN AŞIX ALIYA AT BAĞIŞDAMASI

Ağbulaxlı Hajı Hüseyin Aşix Alının yaxın dostdarından biri oluf. Deyilənnərə görə, Hajı Hüseyin Göyçənin addisannı, tanınmış, yoxsul dərdi çəkən səxavətdi adamlarından biriymiş. Aşix Ali həmişə qonşu kənddərə, Qaraqoyunu dərəsinə, eləcə də Qazağa, Tovuza, Borçalıya gedəndə Hajı Hüseyinin evində düşər, dostuna qonax olardı. Eşidif bilən kimi qonum-qonşu aşığın başına toflaşar, Hajının evi toy evinə dönərmış.

Günnərin bir günü Aşix Ali dostu Qiyas ağıadan bir məktuf alır. Oxuyanda görür kü, dostu onu Qazağa oğlunun toyunu keçirməyə çağırır. Daha durmağın yeri döyüldü. Aşix Ali hazırlaşış şəyirdi Mehtiynən birrikdə yola düşür. Basarkeçərdə Mehdiyə deyir ki, bala, atımın ayağı nalsızdı, gətir nalladax, Sonra gedək. Atı nalvəndə çəkif nalladıllar. Nalladannan sonra atdarın ağızını çevirillər Qazağa tərəf. Məzrə kəndini keçəndə görüllər ki, at axsiyır. Şişqayada daha at çox çətinniknən ayağının birini yerə basır.

— Ayə, ay Mehti, bu çərrəmiş yoxsa bizi yolda qoyar, atın mayasına mix dəyif, — deyə Ali dillənir.

Uzun sözün qısası onnar bir təhər gün varkən Ağbulaga çatıllar. Hajı Hüseynnən Aşix Ali çox mehbibannıxnan görüşüllər. Hajı qonaxları otağa dəvət etdikdən sonra eşiyə çıxıf uşaxlara deyir ki, Alıgilin atdarını tövlüyə çəkin. Uşaxlar atı içəri çəkəndə görüllər ki, aşığın atı axsiyır.

Axşam yaxşı qonaxlıx düzəldillər. Kəndin ağsaqqalları, saz-söz həvəskarrarı Alının başına toflaşır. O da gejəyə əməlli-başlı bir körpü atır. Düz gejə yarıya kimi əlifoxuyur, şirin söhbətdər eliyir. Savah açılanda Aşix Ali Qazağa yola düşməli olur. Bu vaxt onun qavağına özgə at çəkillər. Ali bir qədər tərəddüd eliyir.

— Ali, min sür, sənin atının mayasına mix dəyif, nalını

sökdürmək lazımdı, – deyif Hajı Hüseyn irəli yeriyif atın cilovunnan tutur. Aşıxlardan yola düşüllər. İki gün sonra Hajı Hüseyn Aşıx Alının atını Qızılvəngə qaytarır. Deyilənnərə görə, Aşıx Ali, Qazaxda çox ləngərri bir toy keçirir. Aşığı on dörd gün Qazaxdan buraxmillar. Yarım aydan sonra Ali yenə Ağbulağa qayıdır. Dostunun evinə düşür. Dincini alannan sonra Qızılvəngə gedəcəyini bildirir.

Hajı Hüseyn deyir ki, Ali, sənin atını ilxiya buraxmışsam, at atdı nə fərqi var, elə bu atı min get. Ali dostunun bir sözünü iki eləməzdi. Bilirdi ki, Hajı belə şeylərdən inciyən adamdı. Odu ku, Aşıx Ali görüşüf yola düşməli olur.

Aşıx gəlif Qızılvəngə çatanda görür kü, öz atı həyətdə hörüklənif. Aşıx Ali elə belə adam deyildi. Hər şeyi o saat başa düşür. Bilir ki, Hajı Hüseyn atı ona bağışdıyif.

Axşam qohum-qonşu toflaşif Alıdan Qazaxda görübildiyinnən danışmağı xahiş eliyillər. Ali Qiyyas bəyin dostduğunnan, Qazax camaatının, keçirdiyi toyun böyüklüyünnən ürəkdolusu danışır. Sonra da qayıdır ki, Ağbulaxlı Hajı Hüseyn bir görün başıma nə oyun açıf... –Onu da bilmışik, – deyə kimsə yerdən dillənir. Canın sağ olsun, bir gün olar sən də onun yaxşılığınnan çıxarsan.

Aşıx Ali qayıdır ki, siz mənim dostumu hələ yaxşı tanımirsiniz. O, heş nədən yaxşılıx güdən adam döyük. Bir dəfə Hajı evində xəstə yatırmış. Arvad-uşax xəvər gətirir ki, kovxa camaatı kəndin ortasındakı meydana toflyuf, vergi üstündə incidir. Hajı uşağa deyir ki, tez Hajı Kazımı tapıf yanına gətir. Hajı Kazım onun böyük oğluydu. Hajı Kazımı çağırıllar. Hajı tərs-tərs onun üzünə baxır.

– Ay dədə, nə oluf? – deyə – Hajı Kazım soruşur.

– Nə olajax, a bala, sən eşidmiyifsən ki, koxa camaatının başına nə oyun açır?! Bu saat gedif o koxaya deyərsən ki, mənim camaatımı pula görə çox nahax incidir. Gəlsin pulunu verim.

Hajı Kazım tez evdən çıxıf özünü verir koxanın

yanına. Çatan kimi görür kü, koxa qızmış nərə dönüf camaata daha nə qalır deməmiş. Koxuyu çağırır bir kənara, Hajı Hüseynin dediyini ona çatdırır. Koxa bilir ki, Hajı onu hörmətdən salajax. Başdiyır dil-ağız eləməyə ki, vallah elə ajığım tutmuşdu. Vergiyi yaman yuvadıflar. Hajı Kazım Hajı Hüseynin verdiyi pulla camaatın vergisini bağlıyor. Hajı belə saxəvətdəri çox eliyif. Bir at Hajı üçün o qədər də böyük şey döyüll.

Sazımı gətirin görüm mən də Hajıya öz ürək sözümü necə çatdırıa bilirəm...

Bu dari dünyada, Göyçə elində,
Hörmətdə, izzətdə birsən, ay Hajı.
Sənə qismət verif xalıqi sübhan,
Həqiqət yolunda şırsən, ay Hajı.

Başı yiğincaxlı, kövrü-cəfali,
Qohuma-qonşuya, dosta vəfali.
Qonaxlı-qaralı, hatəm səxalı,
Süfrələr açmaxda birsən, ay Hajı.

Tanıyır el-ova düz insan səni,
Tutammaz şöhrətdə nə bəy, xan səni,
Azmı eyləmişəm imtahan səni?
Ərrər meydanında ərsən, ay Hajı.

Süfrəsi, dövləti, halal əməyi,
Yüzdüklər xərşdiyər əsməz ürəyi.
Yetimlər köynəyi, yoxsul çörəyi
Əvvəldən bir açıx dərsən, ay Hajı.

Yanında xəcalət bu Aşıx Ali,
Bağışda sən allah bu qeylü-qalı.
Seyiddən, molladan elə daldalı,
Vallah ziyarətsən, pirsən, ay Hajı.

QEYDLƏR VƏ İZAHLAR

1. "**Miskin Abdal və Sənubər**" dastanı Göyçə mahalının Daşkənd sakini **Aşıq Hacı Bayramovdan** (67 yaşlı) yazıya alınmışdır.

Özünün dediyinə görə o, bu dastanı Göyçənin məşhur saz-söz ustalarından sayılan **Qannılı Aşıq Mehdiidən** öyrənmişdir.

2. "**Miskin Abdalnan Şah İslmayıl**" dastanı Göyçə mahalının Ağbulaq kənd sakini **Aşıq Abbasəli Abbasovdan** (70 yaşlı) yazıya alınmışdır.

Aşıq Abbasəli Abbasovun etirafına görə, ustası Aşıq Əsəddən öyrəndiyi bu dastanı o, uzun illər məlum səbəblər üzündən (Miskin Abdalın el arasında övliya kimi tanınması, müqəddəs ocaq sahibi olması) öz repertuarına daxil eliyə bilməmiş, buna görə də dastanın nəşr hissəsi unudulmuş, yaddan çıxmışdır.

Sonralar o vaxtilə yazıya aldığı dastana aid şerlər əsasında bu gözəl sənət əsərini yenidən bərpa etmişdir. Folklorlaşma prosesi getmədiyindən dastanın dili və üslubu klassik dastan dilindən və üslubundan əsaslı şəkildə fərqlənməkdədir.

3. "**Asdan şahnan İrvahamın nağılı**" **Aşıq Hacı Bayramovdan** (67 yaşlı) yazıya alınmışdır.

Dastanı o öz ustası **Məzrəli Aşıq Hüseyндən** öyrənmişdir.

Göyçənin demək olar ki, bütün tanınmış saz-söz ustaları "Asdan şahnan İrvaham" dastanının Miskin Abdal tərəfindən yaradıldığı birmənalı şəkildə təsdiqləməkdədirler.

Aşıq sənətinin gözəl bilicilərindən olan **Abbas Mazanov** da özünün "**Göyçə kimi intizarda elim var**" (Bakı, "Gənclik" nəşriyyatı, 1999) kitabında bu barədə maraqlı bilgilər vermişdir.

Hər üç dastan ilk dəfə "**Miskin Abdal**" kitabında

(Bakı, "Səda" nəşriyyatı, 2001) çap olunmuşdur.

4. "**Ağ Aşıq və Süsənbər**" dastanını prof. Mürsəl Həkimov Göyçənin Babacan kənd sakini **Aşıq Qədir Vəliyevdən** (71 yaşlı) yazıya almışdır.

Dastan "**Ustad aşıqlar**" (Bakı, "Gənclik" nəşriyyatı, 1983) kitabından götürülmüşdür.

5. "**Aşıq Alının Türkiyə səfəri**" dastanı **Aşıq Hacı Bayramovdan** (67 yaşlı) yazıya alınmışdır.

Dastan ilk dəfə "**Azərbaycan folkloru antologiyası, III kitab, Göyçə folkloru**" kitabında (Bakı, "Səda" nəşriyyatı, 2001) çap olunmuşdur.

6. "**Hacı Hüseynin Aşıq Aliya at bağışdaması**" rəvayəti Ağbulaq kənd sakini **Aşıq Abbasəli Abbasovdan** (70 yaşlı) yazıya alınmışdır.

Rəvayət ilk dəfə "Vətən qürbətdə qaldı" ("Göyçə mahalının folklor örnəkləri") kitabında (Bakı, "Yazıcı", 1993) çap olunmuşdur.

KİTABIN İCİNDƏKİLƏR

<i>Göyçə dastanlarında dastan informasiyasının fasılısızlığı (H.İsmayılov).....</i>	3
Miskin Abdal və Sənubər.....	81
Miskin Abdalnan Şah İsmayılov.....	151
Asdan şahnan İrvahamın dastanı.....	280
“Ağ Aşıq və Süsənbər” dastanı.....	341
Aşıq Alının Türkiyə səfəri.....	373
Hacı Hüseynin Aşix Aliya at bağışdaması.....	373
<i>Qeydlər və izahlar.</i>	417

**Azərbaycan folkloru külliyyatı,
XVII cild, Dastanlar (VII kitab),
Bakı, “Nurlan” nəşriyyatı, 2010.**

*Nəşriyyat direktoru:
Nadir Məmmədli*

Kompüterdə yiğdi:
Aygün Balayeva
Aysel Cəfərova

Korrektoru:
Vüsal Abiyev

Kompüter tərtibçisi və
texniki redaktoru:
Ramin Abdullayev

Kağız formatı: 60/84 1/16
Mətbəə kağızı: №1
Həcmi: 26,25 ç/v
Tirajı: 500
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun
Redaksiya-Nəşriyyat şöbəsində yiğilmiş, səhifələnmiş,
“Nurlan” nəşriyyatında hazır diapositivlərdən
ofset üsulu ilə çap olunmuşdur.